


ƏBÜLFƏZ RƏCƏBLİ

2/1598

ULU TÜRKLƏR

Bakı - «Nurlan» - 2003



**Elmi redaktoru: Q.Ə.Rəcəbli
Tarix elmləri namizədi, dosent**

**Rəcəbli Əbülfəz Əjdər oğlu
Ulu türklər. Bakı. «Nurlan». 2003 – 319 səh.**

Kitab qədim türk qəbilələrinin və onların erkon orta əsrlərdə yaratdığı göytürk və qədim uyğur dövlətlərinin tarixinin araşdırılmasına həsr edilmişdir. Bu mövzuda indiyadək yazılmış əsərlərdən fərqli olaraq, müəllif qədim türk qəbili və dövlətlərinin tarixindən danışarkən ikinci mənbələrə deyil, göytürk əlifbası ilə yazılmış və tarixə Orxon-Yenisey abidələri adı ilə daxil olmuş kitabələrə müraciət edir, hadisələri (tarixi) Kül tigin və Bilgə xaqanının yaşı əsasında hərpa edir, Çin xronikası (Çin salnamələrindəki tarixlər) əsasında dəqiqləşdirir.

Kitab Azərbaycan xalqının tarixi ilə maraqlanan bütün azərbaycanlılar üçün nəzərdə tutulmuşdur.

R $\frac{4602000000 - 556}{N(098) \div 2003}$ Qrifli nəşr

© «Nurlan», 2003

ÖN SÖZ

Oxucu, mən səni qabaqcadan xəbərdar edirəm: mən tarixçi deyiləm və tarix əsəri yazdığını da iddia etmirəm. Mən filoloqam, dilçiyəm. Bütün şüurlu ömrümü qədim türk abidələrini - göytürklərin yadigar qoyduqları Orxon-Yençey abidələrini və qədim uyğur qəbilələrinin öz əlifbaları ilə yazdıqları abidələri öyrənməklə məşğul olmuşam. Təbii ki, bu zaman mən bütün qədim türk qəbilələrinin həyat şəraiti, tarixi ilə də maraqlanmamış idim. Mən bu illəri qədim türklərlə birlikdə yaşamışam. Onlarla birlikdə əlimdə qılınc və uzun nizə hücuma keçmiş, qələbənin sevincini dadmışam, möglüb olanda onlarla birlikdə Altay dağlarının dərələrində və Mongolustan çöllərində qışın soyuğunda sızıldamış, yayın istisində ağıcaqanad sürülerinin hücumuna moruz qalmışam. Qalib gələndə məğrur-məğrur ordaya qayıtmışam, möglüb olanda təqib edilən ac qurd kimi çöldə izimi itirməyə çalışmışam. Mən qədim türk əsgəri ilə birlikdə bir ucu Sarı donıza, bir ucu Dunay çayına çatan dövlət yaradana qədər min bir ozab çəkmişəm. Mənim sərkərdələrim, xanlarım və xaqanlarım dövlət və şöhrət uğrunda bir-biri ilə çəkişəndə mən qədim türk əsgəri ilə birlikdə xəcalətimdən olmuşam; qardaşlar, emioğlular məndən və mənim yoldaşlarım qədim türk əsgərlərindən biri-biri ilə müharibədə istifadə etdikdə qədim türklə birlikdə mən də ağlamışam. Çinlilər qədim türk əsgəri ilə birlikdə məndən də öz hərbi möqsədləri üçün - mənim öz xalqımı da, başqa xalqları da itaət altına almaq üçün istifadə etdikdə istəmişəm ki, yer aralansın, oraya girim. Bu əsər, bax, mənim bu iztirablarimdən yarandı. Bu mənim tarixçi olmaq istedadımm yox, insan əzabımın barıdır.

Bu kitabı bir də ona görə yazdım ki... Gördüm ki, Azərbaycan xalqının tarixindən yazarkən iki (şimali və cənubi) Azərbaycanın sərhədlərindən kənara çıxmır, çox vaxt da müəyyən bir fikir söyləyəndə faktlardan daha çox gümanlara, fərziyyələrə isnad edirlər. O tərəfdən də gördüm ki, Bumın xaqanın min beş yüz il bundan əvvəl telə qəbilələri ilə döyüşdə həlak olmuş və haradasa Altay dağlarının cənub ətəklərində, Qobi səhrasının şimal qurtaracağında basdırılmış döyüşçüsü bu gün dirilib gəlsə və soninlə öz ana dilində damışsa, sən aranızda

heç bir tərcüməçi olmadan onu başa düşərsən, çünki onun ana dili sənin ana dilindən, Azərbaycan dilindən, demək olar ki, fərqlənmir. Mən həmin o döyüşünü sənin əedadın, ulu baban sandım. Sanib da bu qorara gəldim ki, onun haqqında, onun və övladlarının başına golən hadisələr haqqında sənə danışım. Mən babalarımı sənə tanıtmaq istədim. İstədim ki, sən öz babalarınla, onların şanlı keçmiş, qəhrəmanlıqları ilə fəxr edəsən. İstədim ki, sən də babaların kimi yaşıdığın torpağın qədrini biləsən. İstədim biləsən ki, torpaq dövlətin əsasıdır, torpaqsız xalq xalq ola bilməz, torpağı paylamaq olmaz. Bunu mən demirəm. Bunu sənin ulu baban Oğuz xaqan deyir. Onun vəsiyyətini yadda saxla.

Oxucu, sən bütün rus knyazlarını, qoşun sərkərdələrini, hətta onların arvadlarını da tanıırsan. Sən Avropa ölkələrində kimin və nə vaxt kral və kraliçə olduğunu, hansı şahzadənin hansı kralın yaxud imperatorun qızına nə vaxt evləndiyini bilirsən. Lakin sən ulu əedadların Bumin xaqanın, İltəris xaqanın yaxud Kül tiginin kim olduğunu bilmirsən, halbuki igidlinə, qəhrəmanlığına və hərbi şücaətlərinə görə mən Avropa tarixində sənin ulu baban Kül tiginlə müqayisə edilə biləcək ikinci bir adam tanımiram. Sən Qədim Misir, Babil, Yunanistan, Roma və s. dövlətlərin tarixini öyrənmişsən, onlardan heç də az qüdrətli olmayan Türk xaqanlığı haqqında məlumatın yoxdur. Mən hu kitabı bir də ona görə yazdım ki, sən başqalarının tarixi keçmiş haqqında bildiklərinin, heç olmasa, bir hissəsi qədər öz qəhrəmanlıq keçmişin haqqında da biləsən.

Bu kitab mənim türk qəbilələri və onun dili haqqında yazmağı nəzərdə tutduğum on əsərdən birincisidir. Bu silsilədən daha yeddi əsəri – «Qədim türk yazılı abidələri» (4 cilddə), «Qədim türkcə-azərbaycanca lüğət», «Qədim türk yazılı abidələrinin dili», «Göytürk dilinin fonetikası», «Göytürk dilinin leksikası», «Göytürk dilinin morfologiyası» və «Göytürk dilinin sintaksisi» adlı əsərləri yazüb bitirmişəm.

Kitabda qədim türk və uyğur qəbilələrinin, onların yaratdığı dövlətlərin tarixi araşdırılır. Kitabı yazarkən N.Y.Biçurin (İakins) («Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена», I, Москва-Ленинград, 1950), L.N.Qumilev («Древние тюрки», Moskva, 1967) və S.Q.Klyastortsunin («Древнетюркские рунические памятники как источник по истории Средней Азии», Moskva, 1964) əsərlərindən müntəzəm, A.Berňstam («Соци-

ально-экономический строй орхено-енисейских тюрок в VI-VIII вв.». Leninqrad, 1946) və N.V.Künerin («Китайские известия о народах Южной Сибири, Центральной Азии и Дальнего Востока», Moskva, 1961) əsərlərindən epizodik şəkildə istifadə etmişəm. Bunlardan başqa, ilk mənbə kimi türklərin özlərinin yazdığı göytürk Orxon-Yenisey abidələrindən kitabın yazılımasında gen-bol istifadə edilmişdir.

Mən çalışmışam ki, türk şəxs (antroponim) və yer (toponim) adlarını türkçə verim. Türkçə verdiyim adlarla yanaşı həmin şəxsin Çin dilindəki (Çin qaynaqlarındakı) adını da təqdim etmişəm. Bəşən bu və ya digər şəxsin adını bütöv şəkildə türkçə, bəzən yarı türkçə-yarı çincə, bəzən də bütöv çincə vermişəm. Savadım nə qədər çatmışsa, bacarığım nə qədər olmuşsa, o qədər də etmişəm. Əgər şəxsin adının yarısı türkçə, o biri yarısı çincə verilmişsə yaxud ad bütövlükdə çincə təqdim edilmişsə, bu o deməkdir ki, həmin adın türkçə variantını tapmağa, sadəcə olaraq, savadım çatmamışdır. Çin sözlərinin qarşılığını türkçə bildikdə həmin adın ünsürlərini türkçə təqdim etmişəm. Məsolən, bilirəm ki, *çjo - çor, qudlu - kutluğ, moxə - bağa, ibi - irbis, şə - şad, şexu - yabğu, şabolo - işbara* və s. olur. Qarşılığımı bilmədiyim Çin sözləri şəxs adlarında eynilə saxlanılmışdır. Mən bilirəm ki, qədim türk qəbilələrinin dillərində *v, q, j, f, x, h*, c səsləri olmamışdır, lakin xüsusi adlarda, hətta qəbilə adlarında bu səslər işləndikdə onları eynilə saxlamışam. Oxucu bilməlidir ki, bu səslərin işləndiyi sözlər türk sözləri deyildir. Təbii ki, həmin şəxs, yer və qəbilə adlarının türk qarşılığını bilmədiyim üçün onları eynilə saxlamağa məcbur olmuşam. Mən onu da bilirəm ki, qədim türk qəbilələrinin dillərində *d* və *z* səsləri söz başında işləmir. Bu əsərdə şəxs, yer və qəbilə adlarında bu səslərlə başlayan sözə rast gəlsən, bil ki, onlar da türk sözləri deyildir; onların da türk qarşılığını bilmədiyim üçün Çin qaynağında olduğu kimi vətmışəm. Ümid edirəm ki, bunun üçün məni qınamazsan. Ona da ümid edirəm ki, bu kitabın nəşri həmvətənlərimi, xüsusən Azərbaycan tarixçilərini silkələyəcək və onları bu mövzu ətrafında araşdırımlar aparmağa sövq edəcəkdir. Əminəm ki, mütəxəssislər, xüsusən tarixçilər filoloq-dilçiinin «tarix dərsindən» sohvlərini bağışlayacaq və əsərin gələcək nəşrində bu sohvləri aradan qaldırmaqdə ona kömək edəcəklər.

Oxucu, gəl, əvvəlcə soninlə birlikdə bu kitabı oxuyaq, ulu babalarımızın həyat və mübarizəsi ilə, azadlıq uğrunda

çarpışmalarda daddıqları kədər və sevinclə tanış olaq, ulularımızın qəhrəmanlıqlarla dolu olan keçmişini öyrənək, sonra hər şeyi - kitabda yazılılanları da, kitabın özünü də, onun müəllifini də müzakirə edək.

Göytürk Orxon-Yenisey abidələrindən gətirilən nümunələrdə qaynağı göstərmək üçün bu ixtisaslar verilmişdir: BK - Bilgə xaqan abidəsi, KT - Kül tigin abidəsi, MÇ - Moyun çor abidəsi, O - Ongin abidəsi, T - Tonyukun abidəsi; q - qərb tərəf (təkcə Ongin abidəsində qabaq tərəf), c - cənub tərəf, ş - şərq tərəf, şm - şimal tərəf, şmş-şimal-şərq tərəf, cq - cənub-qərb tərəf, cs - cənub-şərq tərəfi; rəqəmlər abidədəki sətri göstərir.

Bakı, 1990-ci il.

Azadlıq böyük nemətdir. Bu nemətdən dadmaq üçün ölümə də getməyə dəyər.

Bu kitabı xalqının azadlıq ideallarına itbaş edirəm.

Müəllif

ƏFSANƏYƏ OXŞAR HƏQİQƏT

Türk sözü indi iki mənada işlənir: Türkiyə Respublikasında yaşayan əsas xalqın adı; qrammatik quruluşu və əsas lügət fondu, təxminən, eyni olan bir qrup dilin və bu dillərdə damışan xalqların ümumi adı. Bu söz dünyada on mübahisəli və haqqında ən çox danışılan sözdür. *Türk* sözünün etimologiyası (mənşəyi) haqqında onlarla xüsusi əsər yazılmış, türk xalqlarına - onların tarixinə və dilinə həsr edilmiş, az qala, bütün kitab və monoqrafiyalarda bu sözün etimologiyasına toxunulmuşdur.

Türk sözü, çox güman ki, ilk dəfə Çin mənbələrində öz əksini tapmışdır. Çjou şu, Bey Tsı şu, Suy şu və Bey şı salnamələrində bu söz *tu-kyu*, *tu-kyue*, *tukyuk* və *türküt* şöklində işlənir. VI-X əsrlərin qeyri-çinçə elmi ədəbiyyatında bu sözə tez-tez təsadüf edilir: ərəbcə *كُج* (VI əsr), yunanca Tospxoi (VI əsrin sonu), suriyaca *turkaye* (VI əsrin sonu), sanskritcə turuška, prakritcə turukka (VI əsr), orta farsca *turk* (VIII əsrin ortaları), soğd dilində twrk (IX əsrin əvvəlləri), xotan dilində *tturuki*, *tturki* (VII-X əsrlər), tibet dilində *druq*, *dru-qu* (VIII-IX əsrlər), qədim türk (göytürk və qədim uyğur) abidələrində *türk* (VII-IX əsrlər).

Bu etnonimin Çin transkripsiyasını P.Pelyo *türküt* kimi bərpa edir. O.Pritsak və L.N.Qumilev bu cür oxunu qəbul edir. Y.D.Polivanov həmin transkripsiyani *türklər* kimi oxuyur. E.Q.Pulleblenk bu sözün *türküt* kimi oxunmasına etiraz edir və onu *türk* kimi bərpa edir. S.Q.Klyastorni, L.V.Klark onunla razılışır (əslində *türküt* və *türklər* *türk* sözünün cəmidir - birinci monqolea, ikinci türkcə). R.Qrusse yazır ki, çinlilər türklərə monqoldilli jujanlar vasitəsilə tanış olduqları üçün Çin transkripsiyası *tu-kyue* monqol dilində tek kəmiyyətdə işlənən *türk* sözünün cəmi - *türküt* sözü ola bilər. İ.Markvart da Çin transkripsiyası ilə *türküt* sözünün sonetik eyniliyini qəbul edir.

Y.Xyarmatta bu fikrə etiraz edib yazır ki, türklər haqqında Çin imperiya dəftərxanasına ilk dəfə rəsmi şəkildə soğda diplomatları məlumat vermişlər. Buna görə də ehtimal etmək olar ki, Çin sarayında türklərin adı soğdaların dediyi şəkildə, yəni *turky* formasında təsbit edilmişdir. Bu sözün soğda dilində cəm kəmiyyətdə işlənən *türkit* yaxud *türkid* şəkli Çin transkripsiyasında özünün dəqiq şəklini tapmışdır. Hansı tərəfə çevirsək, yenə də sözün kökü «Türk»dür. Ərəb və fars qaynaqları bir yana qalsın, türklər özləri də (göytürk və qədim uyğur abidələrində) özlərini türk adlandırırlar.

Qədim türk abidələrində *türk* sözü hansı mənada işlənmişdir? Ümumiyyətlə, bu sözün mənası nədir? Kaşgarlı Mahmuddan başlayaraq bu sözə müxtəlif mənalar verirlər. Kaşgarlı Mahmudun «Divani lügət-it-türk» adlı əsərində, məsələn, *türk üzüm ödi* «üzümün dəymə (yetişmə) vaxtı», *türk yığıt* «gütün çiçəkləndiyi zamanı yaşıyan gənc» ifadələrinə rast gəlirik. Həmin əsərdə *türk* sözü etnonim (xalq adı) kimi də işlənir. Türkoloqların böyük əksəriyyəti bu fikirdədir ki, *türk* sözü qüvvət, qüdrət, güc mənalarını ifadə edir. Q.Dörfer yazır ki, *türk* sözünün bu mənaları onun ilkin mənasına nisbətən törəmədir, ikincidir. *Türk* sözü ilkin yaranışında siyasi termin olmuş, hakim tayfaya, qəbiləyə mənsub olmayı bildirmiş, yüksək təbəqəyə aidlik ifadə etmişdir. Q.Dörferin fikrincə, qədim türk abidələrində *türk* sözü qəbilə adı mənasında işlənmir, əsas etibarilə hakim şəxsin mənsub olduğu qəbiləni, hakim sülalə ətrafında birləşən qəbilələr ittifaqını, habelə hakimiyyəti təcəssüm etdirəni, necə deyərlər, hakim xalqı ifadə edir.

V.V.Bartold yazır: «Abidələr (göytürk abidələri – Ə.R.) hansı xalqların hələ o vaxt türk adlandığı sualına aydın cavab vermir; bu adın müxtəlif xalqlara tədricən necə yayıldığı və onun indi işləndiyi mənəmə necə qazandığı da bir o qədər az məlumdur. Xan türkləri və eyni zamanda oğuzları yaxud doqquz oğuzları öz məxsusi xalqı adlandırır, hərçənd bəzi yerlərdə oğuzlar yaxud doqquz oğuzlar xanın düşməni adlandırılır. Hələ abidələri oxumağa açar açmazdan əvvəl Radlov belə bir nəticəyə gəlmışdı ki, VI-VIII əsrlərin türkləri oğuz xalqına mənsub olmuşdur və abidələr bu fikri tamamilə təsdiq etdi»¹. Başqa yerdə V.V.Bartold yazır: «Abidələrin o yerlərində ki,

¹ В. В. Бартольд. Сочинения, т. V. M., 1968. с. 39-40.

«türklər» və «oğuzlar» yanaşı qoyulur, onları qrammatik baxımdan Tomsenin onları mənalandırdığı kimi — «türklər» və «oğuzlar» mənasında mənalandırmaq olar; abidələr bizim «ve» bağlayıcısına uyğun gələn qrammatik formanı tanımır; bir neçə xalqın birgə hərəkəti haqqında danışılanda onların adları hər hansı birləşdirici ədatsız yaxud önlüksüz yanaşı qoyulur. Lakin əgər Monqolustanda VIII əsrə oğuzlar, karluklar və s. ilə yanaşı ayrıca türklər olmuşsa, onda bu xalq tezliklə izsiz itmişdir; artıq ərəb coğrafiyaçıları «türk» sözünü öz aralarında dilcə qohum olan bütöv bir sıra xalqları əhatə edən kollektiv ad kimi işlədirlər; sadəcə olaraq türklər adlanan ayrıca xalq o vaxt olmamışdır. Görünür, sonuncu nümayəndələri türqiş xalqından olan qərbi türk xaqqanlığının süqutu ilə birlikdə 740-cı ilə yaxın «türklər» sözü siyasi termin kimi bir müddət istifadədən çıxmışdır; elə ki X əsrə Kaşgar və Balasaqunda bu dəfə müsəlmən türk xaqqanları yenidən təzahür etdi, onlar yenidən özlərini və öz xalqlarını türk adlandırmaga başladılar və hətta mübahisəli qalır ki, bu sülalə hansı türk xalqının arasından çıxmışdır. Bunun nəticəsində hər halda bunu ağlabatan qəbul etmək olar ki, «türklər» sözü siyasi termin, «oğuzlar» sözü isə etnoqrafik termin olmuşdur; abidələrdəki «mənim türkim, mənim xalqım» kimi ifadələr də buna işaret edir. Müasir mənada ümumtürk sözü «türklər» o vaxt olmamışdır, Monqolustanda oğuz xaqqanlarının xələfləri, uyğur xaqqıları (744-cü ildən), onların yazib qoyduqları abidələrdən nə qədər qənaətə gəlmək olarsa, özlərini türklər adlandırmırlar və çinlilər uyğurlara da, qırğızlara da «türklər» (Çin transkripsiyasında *tukyüe*) terminini aid etməmkədə haqlı idilər. Əvvəllor şimal-şorqı Monqolustanda yaşayan oğuzlar özlərinin qərbə hərəkətində «türklər» sözünü özləri ilə götirdilər; bu söz yalnız əroblər tərəfindən müəyyən linqvistik qrup xalqlarını göstərmək üçün işlədilməyə başlandı¹.

Türk sözünün etimologiyasına çoxlu əsər həsr edilmişdir. Yuxarıda göstərdik ki, V.V.Bartold (və başqa rus alımləri, belə hesab edir ki, əvvəlcə *türk* sözü siyasi termin, *oğuz* sözü isə etnonim olmuşdur. S.Q.Klyastormi *türk* sözü haqqında yazır: «Biz *türk* terminini onun run abidələrində malik olduğu mənada işlədirik, yəni onu təkcə xaqqılığı yaratmış qəbilələr ittifaqına münasibətdə (terminin dar etnik mənası), habelə məxsusi türklər

¹ В. В. Бартольд. Сочинения, т. II. Ч. I. М., 1963. с. 553-554.

tərəfindən tabe edilən və onların yaratdıqları hərbi-siyasi quruma birləşdirilmiş qəbilələri ifadə etmək üçün tətbiq edirik»¹.

A.N.Kononov A.N.Bernştam, K.K.Yudaxin, V.V.Radlov, C.Klouson, B.Y.Vladimirtsev, L.P.Potapov, L.A.Pokrovskayaya, habelə «Qədim türk lügətinə» isnad edərək yazar ki, *türk* sözü mənşəcə *türkün* «qəbilənin toplandığı yer», «qohumlar», «ata evi», «xalq», «qəbilə» sözündən törəmişdir; qaplogiya (heca düşümü) nəticəsində *türkün* sözü *türk* sözünə çevrilmişdir². Müəllif elə oradaca V.V.Bartoldun fikrinə əsaslanıb göstərir ki, bu sözün ilkin əsası *türə*, *türü/törü*, «təzahür etmək», «törəmək», «baş vermək», «yaranmaq» fəlidir.

Türk sözünün etimologiyası mübahisəli olduğu kimi bir xalq kimi türklərin özlərinin mənşəyi də mübahisəlidir. Türk qəbilələrinin genealogiyası haqqında Çin qaynaqlarında və müsəlman mənbələrində məlumat verilir və türklərin mənşəyi haqqında oxşar əfsanələr söylənilir.

Çin qaynaqlarından Tan şu, Çjou şu, Bey şı və Suy şu türk informatorlarının sözlərinə əsaslanaraq türk abidələrinin genealogiyasına (mənşeyinə) aid iki əfsanəni bizə çatdırır. Əfsanələr Çjou şuda daha tam mühafizə edilmişdir. Müəllif qeyd edir ki, əfsanələr müxtəlif zamanlarda ayrı-ayrı adamlar tərəfindən söylənmişdir. Hər iki əfsanənin təhlili göstərir ki, onlarda realistik əsas vardır. Bu əfsanələr türklərin mənşeyini öyrənmək üçün müyyəyən tarixi əhəmiyyətə malikdir.

Birinci əfsanəfə görə, türklərin ulu əcdadları böyük bataqlığın kənarında yaşamış və bir aymak təşkil etmişlər. Bu, Aşina adı ilə Xunnu sülaləsinin ayrıca qolu idi. Bey şı və Suy şı onların məskunlaşlığı yeri daha da dəqiqləşdirərək göstərir ki, türklər Si xayın, yəni Qərb dənizinin sağ sahilində (Qərb dənizinin qərbində) məskun olmuşlar. Si xay bataqlığının yaxud dənizinin harada yerləşdiyi hələ dəqiqləşdirilməmişdir. Hətta N.Y.Biçurin yazar ki, Qərb dənizi adı ilə qərbi Monqolustan hüdudlarında yerləşən heç bir böyük göl nəzərdə tutulmamalıdır, çünki əcdadlar haqqındaki hekayə təmsiləbənzər xalq rəvayətidir. Bizim eranın VI-VIII əsrlərində Si xay adı ilə Aral və Xəzər dənizləri nəzərdə tutulurdu. Bizim eranın birinci

¹ С.Г. Кляшторный. Древнетюркские рунические памятники, М. 1964, с. 1964.

² А.Н. Кононов. Грамматика языка тюркских рунических памятников VII-IX вв., 1980, с.50-51.

minilliyyinin birinci yarısında, yəni bizim eranın V yüzilliyinin sonlarına qədər həmin ad Kuku-nor gölünə və Qərbi Tsinxayın sərhədindəki vilayətlərə tətbiq edildirdi. Başqa bir məlumatə (R. Materin tədqiqatlarına) görə bizim eranın IV-V yüzilliklərdə Si xay dedikdə Edzinqol (Monqolustandardır) deltasındakı geniş ərazi nəzərdə tutulmuşdur. Bu çayın qolları (şaxələri) Qaşun-nor və Soqonor göllərinə tökülürdü və ətrafda çoxlu göl və şoran göl (şorakətlər) əmələ gətirirdi. Mənbələrin göstərdiyi dövrdə Si xay dairəsi Qansunun böyük bir hissəsini, şimal-qərbədə Turfan depresiyasına və cənubda Sinini əhatə edən Lyan əyalətinin tərkib hissəsi idi. Həmin bu si xayda yaşayan türklər qonşu qəbilənin əsgərləri (bəzi tərcüməçilər «lin dövlətinin əsgərləri» deyə tərcümə edir və onları siyənbi qəbilələrindən birinin adamları ilə eyniləşdirirlər; siyənbi qəbilələri türk və monqol qəbilələri ittifaqından yaranmışdı) tərəfindən qırılıb məhv edilmişdi. Təkcə düşmənlər tərəfindən eybəcər hala salınmış (bəzi mənbələrin məlumatına görə, qolları və ayaqları kəsilmiş) on yaşılı bir oğlan uşağı sağ qalır. Əsgərlərin uşağa yazılısı gelir, onu öldürməyib otlu gölə atrılar. Dişi qurd (canavar) bu oğlana ət yedizdirib onu achıqdan xilas edir və onun arvadı olur. Düşmən qəbilənin başçısı oğlanın hələ diri olduğunu eşitdikdə adamlarını ikinci dəfə uşağı öldürməyə göndərir. Əsgərlər oğlanın gizləndiyi yeri tapır və qəbilədən sağ qalmış sonuncu oğlunu da öldürürler, qurd isə, çinlilərin rəvayət etdiklərinə görə, qaçıb Qaoçandan şimal-qərbədəki dağlarda (Turfan vadisində) gizlənir. Güman ki, Qaoçandan şimal-qərbədəki dağlar dedikdə müəllif Altay dağlarını nəzərdə tutur. Altay dağlarının şimal-qərbində Çü çayı axır. Dağlarda mağara vardır, mağaranın mərkəzində bir neçə li dairəsi olan və six otla örtülmüş düzən vardır. Mağaranın dörd tərəfi hündür dağlarla əhatə edilmişdir. Görünür, müəllif mağara dedikdə hər tərəfi sıldırmış dağlarla əhatə edilmiş düzü nəzərdə tutur. Turfan vadisində mağarada qurd türk oğlandan on oğul doğur. Qurdun türk oğulları həddi-buluğa çatdıqda qaoçanlı qızlarla evlənir, hamisinin da öz uşaqları olur. Sonralar hər oğlanın övladları öz tayfasını yaradır. Oğullardan biri Aşına adlanırdı (*şina* monqol dilində qurd deməkdir, a səsi isə hörmət əlaməti olaraq sözün önünə artırılır), ondan törəyən tayfanın adı da Aşına tayfası olur. Aşına zirəkliyi, fərasəti, bacarığı və ağılı ilə qardaşlarından fərqləndiyi üçün qəbilənin başçısı olur (qaynaqda göstərilir ki, dövlətin hökmdarı kimi qəbul edilir). Aşına öz mənşeyini yada salaraq

ıqamətgahının qapısı üstündə qurd başı şəkli çəkilmiş bayraq asır. Zaman keçdiyə, qəbilədəki tayfaların sayı artıb bir neçə yüzə çatır. Bir neçə beldən sonra Aşinanın xələflərindən biri — Asyan şad qəbilənin başçısı seçilir və bütün aymakı ilə birlikdə mağaradan çıxır (yonı Altay dağlarındakı vadidən enir) və Altayda məskunlaşır. Aşina qəbiləsi Altayda juan-juanların (jujanların) təbəoliyini qəbul edir, onlar üçün dəmir çıxarır və emal edir. Altay dağlarında qəbile *türk* adını qəbul edir. Əfsanəyə görə, bu ad Altay dağlarının yerli adı ilə bağlıdır.

İkinci əfsanəyə görə, türklərin ulu əcədadları So ölkəsindən çıxmışdır; So ölkəsi hunlardan şimalda yerləşir. Rus tədqiqatçısı N.A. Aristov bu yeri Altay dağlarının şimal yamaclarında Qu (Lebed) çayının Biy çayına töküldüyü yerlə lokallaşdırır. Qəbilo başçısının adı Abanbu (başqa rəvayətə görə, aymakın ağısaqqalının adı Apanbu) idi. Bir rəvayətə görə Abanbunun on yeddi oğlu olmuşdur. Onlardan biri — İçjinni-nişdu «dişi qurdun oğlu» adlanır. So düşmənlər tərefindən məhv edilir, xilas olmağa imkan tapmış tayfalar dağlıb dünyaya səpələnir. Başqa rəvayətə görə, Apanbugil yetmiş qardaş olmuşdur. Onların arasında birincisi içjini-nişdu birincisi hesab edildirdi (başa düşmürəm ki, qəbilo başçısı Abanbudursa, İçjinni-nişdu birinci necə hesab edilə bilər) və o, dişi qurddan dünyaya golmuşdı. Abanbu digər qardaşları ilə birlikdə təbiətdən axmaq idilər, buna görə də bütün qəbile düşmənlər tərefindən məhv edilir. «Qurd oğlu» İçjini-nişdu fövqəltəbii bacarığa malik idi (yeno başa düşmədim): 1) Abanbu və qardaşları təbiətdən axmaq idisə, İçjini-nişdu da onun qardaşıdır; 2) necə olur ki, fövqəltəbii xüsusiyyətlərə malik olan adamı yox, axmayı qəbiliyə ağısaqqal qoyurlar): o, külək və yağış çağırıcı bilirdi. Məhz buna görə onun tayfası başqa tayfalarla nisbətən əlverişli şəraitdə yaşayır. İçjini-nişdu iki arvad alır: deyilənlərə görə, onlardan biri yay ruhunun, digəri qış ruhunun qızı idi. Nişdunun birinci arvadı ona dörd oğul doğur. Rəvayətə görə, onun oğullarından biri «ağ qu» olur və yenə də rəvayətə görə, Altay ölkəsindəki Qu çayının adı buradan götürülmüşdür. İkinci oğul Afı (Abakan) və Qyan (Kemi, Yenisey) çayları arasında yerləşən Tsiqu ölkəsinin əsasını qoyur. Üçüncü oğul Çjuçje (Çusi) çayı hövzəsində hökmdarlıq edir. Böyük oğul Nodulu şad¹ isə Tszyansi Çjuçje (başqa variantda: Basiçusishi) dağlarında

¹ Sadtermini ilk dəfə tarixdə burada işlənir.

məskən salır. Abanbunun öz tayfası da Nodulu şadın tayfasına birləşir. Dağlarda ilin çox hissisi soyuq keçirdi. Büyük oğul istilik gətirir və bununla da qəbiləni xilas edir. Buna görə də onu Tukyue adı ilə hökmdar qoyurlar. Əfsanəyə görə, Nodulu şadın on arvadı olmuşdur. Nodulu şadın hər arvaddan olan oğulları öz analarının tayfa adını daşımışdır. Aşına Nodulu şadın kiçik arvadından olan oğlunun adıdır (belə çıxır ki, *tukyuc*, yəni *türk* termini *aşına* terminindən qədimdir, amma birincə əfsanədə əksinədir). Nodulu şad vəfat etdikdən sonra onun oğulları belə qərara gəlirlər ki, yarış keçirsinlər, başqa qardaşlara nisbətən daha güclü və daha çevik olanı qəbiləyə başçı seçsinlər. Yarışda Aşına qalib gəlir və onu qəbiləyə başçı seçirler. Qəbilo başçısı olduqdan sonra o, Asyan şad adını qəbul edir. Asyan şad vəfat etdikdən sonra onun oğlu yaxud qardaşı oğlu Tuu qəbilənin başçısı olur. Tuunun oğlu Tuminin vaxtında aymakın sayı xeyli artır və o, ipək və pambıq parça almaq üçün Çin sərhədinə gəlir və beləliklə, Orta dövlətlə münasibətlərə girir. Tuunun oğlu Tumin türk xaqanlığının əsasını qoymuşdur. Tumin göytürk abidələrində Bumin adı ilə töqdim edilir. Tan şu salnaməsi yazır ki, «qərb türklərinin ulu əcdadi Nodulunun nəvəsi Tuu idi. Ona böyük yabğu da deyirdilər. Tumin Tuunun böyük oğlu idi».

Bu əfsanələr bir-birindən fərqlənən də onların əsas motivi budur ki, türklər öz mənşələrini dişi qurddan almışlar. Lakin türklərin genealogiyası haqqında bu iki əfsanənin oxşarlığı təkcə bununla bitmir. Hər iki əfsanədə türklərin ulu əcdadlarının mənəsub olduqları qəbilənin (yaxud ölkənin) məhyindən danışılır. Hər iki əfsanədə sonralar qəbilənin əsasını qoyan şəxsin (yaxud şəxslərin) qaçması göstərilir. Hər iki əfsanədə qəbilənin ilk dövrlərdə on tayfadan ibarət olduğu qeyd edilir: birinci əfsanədə dişi qurdun oğlanlarının sayına görə; ikinci əfsanədə dişi qurdun nəvəsinin arvadlarının sayına görə (nəvənin hor arvadından olan oğulları öz analarının tayfa adını daşıyırırdı). Hər iki əfsanədə qəbilənin tarixində, forma-laşmasında Asyan şadın mühüm rol oynadığı göstərilir. Hər iki əfsanədə tayfanın (qəbilənin) əvvəllor Aşına adlandırılğı, türk etnoniminin nisbətən sonralar yarandığı qeyd edilir. Kiçik fərqləri nəzərə almamaq da olar. Bu fərqlər ondan irəli gəlir ki, əfsanələr müxtəlif zamanlarda və ayrı-ayrı adamlar tərəfindən danışılmışdır. Belə hallarda əlavələrin və ötürmələrin olması labüddür, çünki bir nəfər üçün əhomiyətli görünən təsərrüat başqası üçün artıq görünə bilər.

Məhz türklərin öz mənşələrini qurdla əlaqələndirmələrinə görədir ki, sonralar türklər öz bayraqlarında qurd başının şəklinin çəkirdilər.

Türklərin mənşəyi haqqında Ön Asiyada yaranmış məlumatlar da mövcuddur. Türkərin və monqolların mənşəyi haqqında tarixçilərin bize çatdırıldığı məlumatlar xalq rəvayətləri, xalq əfsanələri ilə bir-birinə elə möhkəm sarmaşmışdır ki, həqiqətin harada bitdiyi, əfsanənin haradan başlandığını müəyyən etmək indi çətindir. Asiya tarixçilərinin türklərin mənşəyi haqqındaki məlumatları öz mənbəyini xalq rəvayətlərindən aldığı üçün onlara bir tarixi qaynaq kimi o qədər də etibar etmək olmaz, lakin onlara etinasız yanaşmaq da olmaz.

Rəvayətə görə, Yafətin oğlu Türk Xəzər dənizindən Koreya körfəzinədək Orta və mərkəzi Asiyada məskən salan qəbilələrin ulu babası hesab edilir. Əlbəttə, burada həqiqətdən çox əfsanə vardır, əsas məqsəd də budur ki, xaqanlıq edən (hakim) sülalənin tarixi Nuhdan əvvəllərə aparılsın, qədimləşdirilsin. Türkün yeddinci belindən iki əkiz oğlan - Tatar və Monqol - dünyaya gəldi. Onların atası İlli xan (xaqan) Türküstanı oğulları arasında böldü: ölkənin şərq yarısını Tatara, qərb yarısını Monqola verdi. Beləliklə, Türkün nəslindən iki sülalə yarandı. Monqol xaqanın oğlu Qara xaqanın Oğuz xaqan adlı oğlu olur; deməli, Oğuz xaqan Monqol xaqanın üçüncü, Türkün isə onuncu belidir. Oğuz xaqan Orta Asiyada qədim böyük fatehlərin ilkini, birincisidir.

Fars tarixçisi Xondəmir yazır ki, Qara Qumda köç edən Qara xaqan eşidir ki, onun oğlu Oğuz yeni dinin Allahına ibadət edir, tapınır. O, qoşun yiğib oğlunu öldürmək üçün ona hücum edir, lakin Oğuz xaqanın dindar arvadı ərini təcili surətdə xəbərdar edir. Döyüşdə Qara xaqan öldürülür. Oğuz xaqan taxta çıxır və 35 il ərzində bütün Türküstanı itaət altına alır. O, monqol qəbilələrinin çox hissəsinə adlar verir. Həmin qəbilələr sonralar Oğuz xaqanın verdiyi adlarla tanınır. Türk tarixçisi Əbülqazi xan da türk qəbilələrinin tarixi haqqındaki əsərində Oğuz xaqanı dindarlıq və qəhrəmanlıq nümunəsi kimi, lakin daha geniş, daha ətraflı, daha müfəssəl təsvir edir. O yazır ki, Qara xaqan eşidəndə ki, onun oğlu yeni din qəbul edib onu öldürməyi qərara alır. Oğuz xaqan ovda olanda Qara xaqan böyük qoşunla ona hücum edir, lakin xeyli üstün qüvvəyə malik olmasına baxmayaraq döyüşdə məğlub olur və mühacirətdə aldığı ox yarasından olur. Oğuz özünü xaqan elan edir və hər

şeydən əvvəl Çin sərhədləri yaxınlığında köç edən Tatar xaqana (atasının əmisi nə) hücum edir və ona qalib gəlir. Sonra Oğuz xaqan Çin imperiyasını, Cercut şəhərini və Tanqut dövlətini itaət altına alır. Bundan sonra o, Monqolustandan cənubda Hindistana qədər, qərbdə Xəzər dənizindək bütün yerləri fəth edir. Xondəmir yazar ki, Oğuz xaqanın altıncı beli olan El (İl) xaqan Maverənnəhrdə xaqanlıq edən Tur və onunla birləşmiş tatar Süyünç xaqanın qoşunu tərəfindən elə bir məglubiyyətə uğradı ki, bütün monqol xalqından cəmi dörd nəfər sağ qaldı: El xaqanın oğlu Kəyan və onun arvadı, Kəyanın əmisi oğlu Təgüz və onun arvadı. Onlar döyüş meydانında ölenlərin arasında gizləndilər və gecə düşən kimi qaçırlar. Səhərə yaxın onlar elə bir yerə gəldilər ki, orada çoxlu uca və sərt qayalar (dağlar) keçilməz dairə əmələ gətirirdi (Çin qaynaqlarında uca dağlarla əhatə olunmuş mağara). Qaçqınlar dağın başına çıxıb oradan məhsuldar vadivə baxırlar. Bu yer onların xoşuna gəlir və onlar dağdan enib həmişəlik burada qalırlar. Bu yer türk dilində Ərgənə kon, yəni sıldırm qaya adlanır. Müəyyən zaman keçidkən sonra bu dörd nəfərdən çoxsaylı qəbilələr törəyir (V.V.Bartold *türk* sözünü *törəmək* feli ilə bağlayır). Kəyanın nəсли kiyatlar, Təgüzün nəсли ilə derlinlər adlanır. Sonralar kiyatlar və tegüzlər o qədər artıb çoxalırlar ki, Ərgənə konaşımlılar, dağdan enib monqol torpaqlarına axışır, bu torpaqların sahibləri ilə müharibə aparıb qalıb gəlirlər. Bundan sonra Monqol torpaqları üzərində Kəyan nəslindən çıxmış Elduzun hakimiyyəti bərqərar olur. Əbülqazi xan Oğuz xaqan nəslinin süqutu və yenidən yüksəlməsini Xondəmirdən fərqli şəkildə təsvir edir. Onun yazdığını görə El xaqan və Süyünç xaqan eyni vaxtda xaqanlıq etmişlər. El xaqan Moğul (Monqol) xaqan nəslindən. Süyünç xaqan isə Tatar xaqan nəslindən çıxmışdı. Bu iki xaqan daim bir-birilə müharibə edirdi, lakin həmişə El xaqan qalib gəlirdi. Nəhayət, Süyünç xaqan Kıpğız xaqanla birləşib döyüsdə El xaqanı məglub edir və Moğul sülaləsini devirir. El xaqanın çoxlu oğlu vardı, lakin onların hamısı döyüsdə həlak olur, təkcə onun oğlu Kəyan, qardaşı oğlu Nağos və onların arvadları sağ qalır. Ancaq bu şahzadələr əsir düşür, lakin on gündən sonra qaçıb öz torpaqlarına qayıdırılar. Onlar haqlı olaraq belə düşünürlər ki, burada qalmaq o qədər də təhlükəsiz deyildir. Buna görə də salamat qalmış mal-qaranı götürüb dağlara çəkilirlər. Onlar dağdan dağa keçərək nəhayət hündür bir dağa gəlirlər. Onlar dar bir heyvan ciğiri ilə dağı keçir və

dağın o tayında zərif meyvələrlə zəngin olan bir vadi tapırlar. Bu yer onların xoşuna golir. Səfahı və zəngin nəmətli olmasından başqa bu yer hər tərofdən uca dağlarla əhatə edilmişdi və onları hər cür təqibdən qoruyurdu. Onlar bu yeri İrgənə-kon adlandırırlar. İrgənə monqol dilində vadi, kon isə möhkəmlənmiş yüksəklik deməkdir. Kəyan və Nağosun nəslə artıb çoxalandan sonra birincisi öz nəslini Koyat, ikincisi isə öz nəslinin bir hissəsini nağoslar, digər hissəsini Durlağan adlandırır. Bu qəbilələr həmin yerlərdə 400 il yaşayırlar. Həmin bu yer onlar üçün darlıq etdikdə onlar genişliyi, axar-baxarlığı haqqında rəvayətlərdən eşitdikləri ata-baba torpaqlarına qayıtməq istəyirlər. Lakin Kəyan və Nağosun keçib geldiyi əvvəlki cığır tamamilə itmişdi. Onlar dağlardan çıxmaq üçün rahat cığır tapa bilmirlər. Bir dəmirçi öyrənir ki, bir yerdə dağlar o qədər do qalın deyil və dəmir parçalarından ibarətdir. O, məsləhət görür ki, həmin yerə çoxlu odun və kömür gətirsinlər və yandırsınlar. Dağ həqiqətən də əriyir və yüklü dəvənin rahat keçə biləcəyi keçid əmələ gəlir. Beləliklə, monqollar İrgənə-kondan enirlər. Bu zaman onların hakimi Berteçən xagan idi. Tatar xaganın nəslindən olan bu yerlərin sahibləri monqolların öz əvvəlki məskənlərinə enmək xəbərini eşidən kimi silahlanıb onlara hücum edirlər, lakin Berteçən xagan onları tamamilə darmadağın edir. Bu hadisə 450-ci yayda baş verir. Beləliklə, El xaganın məglubiyyyəti ilə Moğul nəslinin adı məhv olur.

Əlbəttə, hər iki məlumat ofsanəyə bənzəyir, lakin hər iki rəvayətin tarixi osasları vardır. Çin tarixinin işığında hər iki rəvayətdəki həqiqəti aşkar etmək olar.

Oğuz xaganı hun sülaləsindən çıxmış Modə yaxud Modo ilə eyniləşdirmək olar. Çin salnaməsi Şitzinin hun şahzadəsi Modə haqqındaki məlumatı Xondəmir və Əbülqazi xanın Oğuz xagan haqqındaki məlumatı ilə üst-üstə düşür. Çin qaynağı yazar ki, həmin vaxtlar Dun-xu sülaləsinin çiçəkləndiyi dövr idi. Yuyeçı sülaləsi də çiçəklənən vəziyyətdə idi. Hunların Şanyuyu Tuman (yaxud Toman) adlanırdı. Tuman Tsin sülaləsinə qarşı dura biləndi və şimala köçüb orada məskən saldı. Asiya tarixçilərinin yazdığını görə, Qara xan (Toman) bizim eradan əvvəl 220-ci ildə çinlilər tərəfindən Ordosdan sıxışdırılır; Xalxaya çökilir və Xançay yaxınlığında məskən salır. Bura həmin yerdir ki, sonralar bütün güclü xanlar (xaganlar) öz ordalarını burada qururdular. Bu yer Çingiz xan zamanından başlayaraq Xara-xorin monqol adı ilə (xara xorin

monqol dilində «qara iyirmi» deməkdir) məşhur olmuşdur; Asiya tarixçiləri buranı Qara Qum adlandırırlar. On il keçəndən sonra Min Txyan öldü; əyalət knyazları Tsin sülaləsinə qarşı üşyan qaldırdı. Orta çarlıqda iğtişaşlar başladı və Tsin sülaləsinin sərhəddə qoyduğu canilərdən ibarət qarnizonlar qaçıb dağılışdı. Bundan sonra hunlar sərbəstlik hiss etdilər. Onlar yavaş-yavaş yenə Sarı (Xuanxe) çayının cənub tərəfinə keçdilər. Şanyuy Tomanın (Qara xanın) Modə (Oğuz) adlı vəliəhdə vardi. Sonra sevimli Yançjisindən (qədim türk abidələrində «kunçuy», yəni xanım – xanın arvadı mənasında) onun kiçik oğlu olur. Şanyuy Toman böyük oğlunu aradan qaldırmaq və taxta kiçik oğlunu çıxarmaq fikrinə düşür. Buna görə də Modəni (Oğuzu) Yuyeçiyya girov göndərir. Modə (Oğuz) Yuyeçiyya gələndən dərhal azacıq sonra Şanyuy Toman (Qara xan) Yuyeçiyya hücküm edir. Yuyeçi Modəni (Oğuzu) öldürmək istəyir. Modə (Oğuz) onun arqamakını (Türkmən cinsindən olan atını) oğurlayıb evlərinə çapır. Toman (Qara xan) onu uğurlu sanır və onun idarəsi altına 10000 süvari ayırır. Bu o demək idi ki, atası ona 10 000 yurt ailə verirdi. Modə (Oğuz) uçuşda fit çalan ox düzəldir və öz adamlarına belə bir əmrlə ox atmağı öyrətməyə başlayır: kim oxunu fitçalan oxun hədəfə aldığı yerə atmasa, boynu vurulacaq; kim ovda oxunu fitçalan oxun istiqamətində atmasa, onun boynu vurulacaq. Modə (Oğuz) özü oxunu öz arqamakına atdır. Onun yaxın adamlarından bəziləri ox atmağa cürət etmədi. Modə (Oğuz) dərhal onların boynunu vurdurdu. Bir müddət keçəndən sonra Modə (Oğuz) fitçalan oxunu öz sevimli arvadına atdır. Onun yaxın adamları dərhal oxlarını oraya atdırılar. Beləliklə, Modə (Oğuz) öz adamlarını sözsüz itəət etməyə alışdırı, gördü ki, onları idarə etməyi bacarıır. Bir dəfə ov zamanı Modə (Oğuz) atını atası Şanyuy Tomanın (Qara xaqanın) arxasında sürərək fitçalan oxunu Tomana (Qara xaqana) atdır. Onun yaxın adamları da oxlarını Tomana atdırılar. Beləliklə, Modə (Oğuz) atası Tomanı (Qara xaqanı) öldürür, sonra ögəy anası və kiçik qardaşını, habelə ona tabe olmaq istəməyən ağsaqqalları da öldürtdürür və özünü Şanyuy elan edir. Bu hadisə bizim eradan əvvəl 209-cu ildə baş verir.

Modə taxta oturduqda Dun-xu (Asiya müsəlman qaynaqlarında Tatar xaqan) həyatının çiçəklənən dövründə idi. O, Modənin öz atasını öldürdüyüünü eşitdikdə onun yanına qasid göndərib deyir ki, Şanyuy Tomandan Modəyə miras qalmış.

suňka ərzində min li (bir il 502 metrə bərabərdir) gedə bilən atı ona versin. Modə əyanlardan məsləhət istəyir. Əyanlar deyirlər ki, bir gündə min li gedə bilən at hunların xəzinəsidir. Verilməməlidir. Modə deyir ki, adamlarla qonşuluqda yaşayıb bir atı onlardan qızırqanmaq nəyə lazımdır? Və bir gündə min li gedə bilən atı Dun-xuya verir. Müəyyən müddət keçir. Dun-xu elə bilir ki, Modə ondan qorxur. O, qasidlə Modəyə xəbən göndərir ki, onun Yançılardan (kunçularından, arvadlarından) birinə sahib olmaq istəyir. Modə yenə də yaxın adamlarından məsləhət istəyir. Yaxın adamları hiddətlə deyirlər: - Dun-xu vicdansız adamdır. O, Yançını istəyir. Ona müharibə elan etmək lazımdır. Modə bunun cavabında belə deyir: - Adamlarla qonşuluqda yaşayıb bir arvadı onlardan qızırqanmaq nəyə lazımdır? Belə deyir və öz sevimli Yançisini (arvadını) Dun-xuya göndərir. Dun-xu bundan daha da təkəbbürlənir. Dun-xudan qərbədə hun torpaqlarında 1000 li uzunluqda insan yaşamayan torpaq zolağı (Mongolustanda Kalqandan cənub-qərbədə qumlu çöl) vardır. Bu yerlərdə yalnız sərhəddə hər iki tərəfin gözətçi məntəqələri vardır. Dun-xu qasidlə Modəyə belə bir xəbər göndərir: hər iki tərəfin sərhəd gözətçi məntəqələrinin o tərəfində (yəni hun tərəfində) yerləşən və hunlara məxus olan boş qalmış torpaq zolağı hunlar üçün rahat deyil (yəni hunlara lazım deyil), o isə həmin torpağa sahib olmaq istəyir. Modə öz hərbi sərkərdələrindən məsləhət istəyir. Onlar deyirlər: - Bu, boş torpaqdır; vermək də, verməmək də olar. Modə bu sözlərdən bərk qəzəbləni və deyir: - Torpaq dövlətin əsasıdır, onu necə vermək olar? O, torpağı verməyi məsləhət görənlərin hamisinin başını vurdurur. Modə ata minir və ömr edir: - Kim geri qalsa, başı vurulsun. Bundan sonra o şərqə gedir və qəfildən Dun-xuya hücum edir. Dun-xu əvvəllər elə bilirdi ki, Modə zəifdir, ondan qorxur, ona görə də heç bir hazırlıq görməmişdi. Modə öz qoşunu ilə tam qələbə qazanır, Dun-xu sülaləsini məhv edir, onun təbəələrini, mal-qarasını və dövlətini alır. O, geri qayıdarkən qərbədə Yuyeçjiya hücum edir və onu qovur; cənubda Ordos hakimləri Ləufan və Bayyanı tabe edir, Yan və Day tərəflərdə kəşfiyyat döyüşü aparır, sərkərdə Mın Txyanın hunlardan işgal etdiyi torpaqları geri alır, Ordosda Çin imperiyası ilə (Xan sülaləsi) sərhədə çıxır, bundan sonra yenidən Yan və Dayda döyüş əməliyyatları aparır.

Əbülgazi xan yazar ki, Oğuz xaqan özünü xaqan elan edən kimi, ilk növbədə Çin sərhədləri yaxınlığında köç edən Tatar

xaqana hūcum edib onu məglub etdi. Digər Asiya qaynaqları göstərir ki, Tatar xaqanın nəslindən olan və adı Çin tarixində göstərilməyən, lakin o zaman çox güclü olan bir xan (xaqan) cənubda yaşayanlara (Oğuz xaqana) təkəbbürlə baxırdı və onu bir neçə dəfə müxtəlif şəkildə təhqir etmişdi. Oğuz cəld və qəfil hūcumla şərq xaqanını məglub etdi və onun torpaqlarını tutdu. Bundan sonra o, qərbə yürüş edib Yuyeçjı xaqanını məglub etdi və xuxənor tanquṭlarını tabe etdi. Bundan sonra Oğuz xaqan üzünü Çinə çevirdi və çinlilərin onun atasından aldıqları torpaqları geri qaytardı.

Göründüyü kimi, tam analogiya mövcuddur.

Sonra Çin mənbəyi göstərir ki, həmin bu vaxt, yəni Modə öz dövlətinin qüdrətini yüksəltdiyi vaxt Xan sülaləsi Xyan-yüy ilə mübarizə apardı. Orta çarlıq fasiləsiz sürən ağır mühəribələr nəticəsində əldən düşürdü. Bu şərait Modəyə imkan verirdi ki, öz qüdrətini artırısm. Bu vaxt onun əlinin altında 300 minlik qoşun vardı. Hun sülaləsi Şun-veydən Şanyuy Tomanadək min il orzində gah yüksəlmiş, gaş enmişdi. Modənin hakimiyyəti illərində hün sülaləsi həddindən artıq güclənmiş və yüksəlmişdi. Şimaldakı köçəri qəbilələri itaət altına aldıqdan sonra hun sülaləsi cənubda Orta imperiyaya bərabər (qüdrətdə) olmuşdu. Modə Şanyuy şimalda Xunyuy, Küyeşə, Dinli, Kegün və Tsaylı qəbilələrini özünə tabe edir. Buna görə də aqsaqallar və əyanlar ona itaət edir və onu müdrik sayırlar. Bizim eradan əvvəl 201-ci ildə Xan sülaləsi Orta dövlətdə əmin-amanlığı yenicə bərqərar etmişdi. Imperator knyaz Xan Sini Day əyalətinə toyin edir. Xan Sinin iqamətgahı Ma-idə yerləşirdi. Hunlar böyük qüvvə ilə Ma-ini mühəsirəyə alırlar və knyaz Xan Sin onlara təslim olur. Hunlar Xan Sini tutduqdan sonra qoşunla cənuba yürüş edirlər. Buçju dağlarını aşaraq onlar Txay-Yuan mühəsirə edir və Tszin-yana yanaşırlar. Bizim eradan əvvəl 207-ci ildə imperator Qao-di hunlara qarşı göndərilən qoşuna özü başçılıq edir. Qışda bərk soyuqlar düşür və güclü qar yağır. Əsgərlərin üçdə biri əl barmaqlarını dondurur. Buna görə də Modə özünü məglub olmuş kimi göstərir, geri çekilir və onun ardınca düşən Çin ordusunu tələyə təhrik edir. Modə seçilmiş qoşununu gizlədir, qabağa yalnız zəif qoşunu buraxır. Buna görə də eksəriyyəti piyadalardan ibarət olan Çin qoşunu hun qoşununun ardınca axır. Qao-di başqa qoşun hissələrindən əvvəl Pxin-çenə gəlir, piyada qoşunun isə hələ də hamısı gəlməmişdi. Modə 400

minlik seçmə süvari qoşunla Bay-dında Qao-dini mühasirəyə alır. Şı-qu yazır ki, Bay-dın Pxin-çendən 10 li cənub-şərqdə yerləşir. Yeddi gün ərzində Çin qoşunu mühasirədəkilərə ərzaq gətirir. Hunların süvari qoşunu qərb tərəfdə ağ, şərqdə boz, şimalda qara, cənubda kürən atları minmişdi. Qao-di Yançjini ələ almaq üçün onun yanına casuslar göndərir. Yançı Modəyə deyir: – İki dövlət başçısı bir-birini sixışdırılmamalıdır. İndi sən Xan sülaləsinin torpaqlarını tutub onlarda yaşaya bilməzsən; bundan başqa Xan sülaləsinin hökmərini ağıllı adamdır. Şanyuy, bu haqda fikirləş. Modə Xan Sinin sərkərdələrindən Van Xuan və Çiao Linin gəlməsi üçün vaxt təyin edir, lakin onlar gelmir. Ona görə də o, şübhələnməyə başlayır ki, onlar Xan sülaləsi ilə ittifaqa (qaynaqda: müqaviləyə) girmişlər; üstəlik o öz Yançjisının sözlərini də nəzəre alır. O əmr edir ki, küncdə keçid açınlar. Qao-di öz qoşununa əmr verir ki, gərilməş yayları yana tutub düz açılmış küncdən keçsin. Beləliklə, o öz qoşununun əsas hissələri ilə birləşir. Modə geri qayıdır. Qao-di də müharibəni dayandırır və Lü Gini sülh və qohumluğa əsaslanan müqavilə bağlamaq üçün hunların yanına göndərir.

Əbülgazi xan yazır ki, Oğuz xaqan əvvəlcə Çin və Tanqutu, sonra Xamidən Xəzər dənizindək bütün Türküstani itaat altına alır. Asiya qaynaqları isə yazır ki, Oğuz xaqan o vaxtki bütün genişliyində bütün Mongolustanın hakimi olduqdan sonra bizim eradan əvvəl 202-ci ildə böyük Çin səddini aşaraq Çinin daxilinə soxulur, döyüssüz imperatoru məcbur edir ki, hədiyyə adı ilə ona xərac versin. Bu bizim eradan əvvəl 198-ci ildə bağlanmış yazılı sülh müqaviləsində ikinci dəfə təsdiq edilir.

Çin və Asiya qaynaqlarının məlumatlarındakı uyğunluq yenə də göz qabağındadır.

Çin mənbəyi daha sonra göstərir ki, hunların yanında sərkərdə təyin edilən Xan Sin, habelə Çiao Li və Van Xuan sülh müqaviləsini pozaraq tez-tez Çinin Day və Yun-çjun əyalətlərinə basqın edir, şəhər və kəndləri dağdırır, adamları talan edirdilər. Çin sərkərdələri bir-birinin ardınca hunların tərəfinə keçirdi. Buna görə də Modə tez-tez Day əyalətini talan etməyə gəldi.

Li Gin imperatora deyir ki, silah gücünə Modəyə qalib gəlmək olmaz. Ona görə də ona hiylə ilə qalib gəlmək lazımdır. O, məsləhət görür ki, qoy imperator öz böyük qızını Modəyə ərə versin; Modə onu sevər və Yançı edər, onun oğlunu da

vəliəhd təyin edər. Nə qədər ki, Modə sağıdır, o, imperatorun oğlu və kürəkəni olar, öləndən sonra isə imperatorun qız nəvəsi Şanyuy olar. Imperator bu fikri bəyənir, lakin onun böyük qızı Lüyxe Modəyə ərə getməkdən imtina edir. Onda bizim eradan əvvəl 198-ci ildə saray əyanlarından birinin qızını (qaynaqda: knyazın qızını) imperatorun qızı adı ilə Modəyə ərə verirlər.

Qao-di bizim eradan əvvəl 198-ci ildə Li Gini knyazın qızını Şanyuy Modəyə Yançı adı ilə aparmağa göndərir. Gəlinlə çoxlu hədiyyə də (inək və pambıq parça, çaxır, düyü və müxtəlif yeməli şeylər) göndərilərlər. Bütün bunlar Modənin yürüşlərinin qarşısını alır. Lakin bizim eradan əvvəl 195-ci ildə Çinin Yan əyalətinin hakimi Lu Quan hunların tərəfinə keçir və Şanqudan şərqdə olan torpaqlara basqınlar edir. Həmin ili imperator Qao-di (ona Qao-tsuz da deyirlər) vəfat edir. Çin taxtında imperatorun dul arvadı Xyao-xoy Lüy Txay-xəy (ona Qao-xəy da deyirlər) oturur. Çində Xan sülaləsi indi-indi bərqərar olurdu, Modə isə qüdrətinin zirvəsində idi. Ona görə də Modə bizim eradan əvvəl 192-ci ildə imperatoriçəyə cəaretlə bir məktub yazar. Məktubda başqa sözlərlə yanaşı bu sözlər də var idi: «Hər iki hökmədar üzüntü, ürək sıxıntısı içinde yaşayır, heç bir şeydə özlərinə töskinlik tapmir. İstəyirəm, məndə olamı məndə olmayana dəyişim». Bu o demək idi ki, Modə monqol adəti üzrə imperatoriçəni bütün Çin dövləti ilə arvadlığa götürmək istəyir. Əyanları ilə məsləhətləşəndən sonra imperatoriçə cavabında yazar ki, o qocalmışdır, dişləri düşür, saçları tökülür. Şanyuy öz adına ləkə gətirməməlidir. Qədim paytaxt heç bir cinayət etməmişdir, buna görə də ona mərhəmət göstərilməlidir.

Bizim eradan əvvəl 179-cu ildə Çin taxtına Xyao Vin-di çıxır. O da əvvəlki sülh müqaviləsini qüvvədə saxlayır. Lakin 177-ci ildə hunların qərb Çjuki knyazı öz köçünü Ordosa köçürür və Şan-gün vilayətində soyğunçuluqla məşğul olur. Xyao vin-di ona qarşı 85 min nəfərlik qoşun göndərir, lakin qərb Çjuki-knyaz sərhədin o tərəfinə keçir. Bu zaman Çin dövlətində sərkərdələrdən biri üsyan qaldırır. Imperator qoşunu geri çağırmağ olur. O biri il, yəni 176-ci ildə Şanyuy Modə imperatora məktub göndərir. Məktubunda o, qərb Çjuki-knyazının hərəkətləri üçün üzr istəyir, onun hərəkətlərindən xəbəri olmadığını yazar və onu cəzalandırıb qərbə Yuyeçija yondərdiyini bildirir. Modə məktubunda habelə yazar ki, müqaviləyə əsasən o, imperatorla əvvəlki dostluğunun davam etdirmək

arzusundadır. Bundan sonra o, qərbədəki qələbələri haqqında məlumat verir. Modə Çin imperatoruna yazırı ki, Göylərin şəfqətindən əsgərlər sağlam, atlar güclü idi. Mənim qoşunum Yuyeqini məğlub etdi. Ləulan, Usun, Xuse və 26 ətraf vilayəti qılıncdan keçirib tabe etdim. Bu yerlərin bütün əhalisi hun orduşuna sıralarına daxil olub bir ev təşkil etdi. İndi şimal ölkəsində sakitlidir. Mən müharibəni dayandırmaq istəyirəm, əsgərlərə istirahət vermək, atları yedizdirmək istəyirəm, keçmiş unudub əvvəlki müqaviləni yenidən başlamaq istəyirəm. Əvvəllədə olduğu kimi, qoy sərhəd camaati dinc yaşasın, körpələr böyüsün, qocalar isə öz dövrünü yaşasın və nəsildən nəslə dinclikdən zövq alısinlar. Modənin məktubunda aşkar göstərilir ki, hunlar Şərqi Türküstani, Cunqariyanı, Orta Asiyani (Maverənnəhri) ta Xəzər dənizinədək, yəni Piçandan başlamış ta İranadək bütün məskun yerləri işğal etmişdir.

Çin imperatoru Modənin məktubuna dərhal müsbət cavab verir və ona qiymətli hədiyyələr göndərir. Çinlə sülh müqaviləsi bərpa edildikdən bir qədər sonra bizim eradan əvvəl 174-cü ildə Modə vəfat edir. Taxta Laoşan Şanyuy adı ilə onun oğlu Qiyüy çıxır.

Asiya tarixçilərinin Oğuz xagan və onun qəhrəmanlıqları haqqında yazdıqları Çin tarixçilərinin Modə Şanyuy və onun qəhrəmanlıqları haqqında yazdıqları ilə, demək olar ki, eyniyyət təşkil edir. Bu iki mənbə arasında bir məsələ qaranlıq qalır. Tatar xagan kimdir – şərqi monqolların xaganıdırmı, yoxsa Yuyeqi xaganıdır? Hər iki xagan Çin sərhədində köç edirdi. Şərqi monqolların xaganı Çji-li quberniyası ilə sərhəd vilayətlərin sahibi idi. Yuyeqi xaganı isə Çinin şimal-qərb küncünü təşkil edən əyalətlərdə köç edirdi. Bunu belə aydınlaşdırmaq olar: məlum olduğu kimi, Asiya tarixçiləri illi (Elli) xaganın öz torpaqlarını oğulları Tatar və Mongol arasında bölməsi Monqolustanın şərq yarısını Tatara, qərb yarısını Monqola verdiyini və xalqların da öz adını bu iki şəxsədən aldığıni yazırlar.

Çinlilər hunlardan qisas almaq üçün yüz ildən yuxarı onlarla müharibə aparır. Bu müharibələrdə hunlar tədricən cənubi Monqolustanı və Xalxanı itirirlər. Bizim eranın 92-ci ildində çinlilər Tarbağatayda hunları tam məğlub edirlər. Ele həmin il siyənbilər (Tatar xaganın nəсли) hunların şimalı Monqolustandakı torpaqlarına və xalqına yiyələnirlər. Bu ağır məğlubiyətdən sonra hun sülalələrindən Aşina tayfa adı ilə bir nəsil qalır. Bu tayfa Altay dağlarının ətəklərinə çekilir və orada

Dulqa (Tukyue, uyğun Çin heroqlisi indi «TÜRKÜ» kimi oxunur) xalq adı ilə əvvəlcə siyənbilərdən, sonra isə jujanlardan asılı olur. Aşına tayfası xərac əvəzinə xan üçün dəmir istehsal edirdi. Əfsanədəki dəmir dağın əridilməsi də buradan irəli gəlir. Zaman keçdikcə Aşına tayfası güclənir. 552-ci ildə Dulqa (TÜRKÜ) hakimi Tumin (qədim türk yazılıcısı abidələrində: Bumin) jujan sülaləsinin hakimiyyətini yixib özünü İlli xaqan elan edir. Hun sülaləsi 92-ci ildə süquta uğrayır, türküt sülaləsi 552-ci ildə yaranır. Deməli, hunların məhvindən düz 460 il sonra türklər öz dövlətçiliyini bərpa edirlər. Əbülqazi xan da tam doğru olaraq göstərir ki, Oğuz tayfasının məhvindən 460 il sonra türklər yenidən hakimiyyət başına gəldilər.

Aşına tayfasının köcüb yerləşdiyi Altay hündür dağlardır. Bu dağlar içində geniş vadi olan dairə şəkilli hündür və bitkisiz qayalardan təşkil olunmuşdur (yenə də əfsanə ilə uyğun gəlir). Altay dağları şış ucu yuxarıya doğru olan dəbilqəyə bənzəyir. Dəbilqə monqol dilində «dulqa» deməkdir. Aşına tayfası da özünün xalq adını buradan götürmüştür. Asiya tarixçiləri həmin bu yeri Ərgənə-kon adlandırırlar.

Burada daha bir məsələni aydınlaşdırmaq lazımdır.

Asiya tarixçilərinin uydurmasında (bunu uydurma adlandırmaq olarsa) bir mühüm cəhəti Avropa tarixçiləri sezi bilməmişlər. Fars tarixçisi Türkü Monqolustanda hakim olmuş iki sülalənin – Tatar və Monqol sülalələrinin başçısı hesab edərkən Monqolustanı Türküstan adlandırır. Türk tarixçisi Əbülqazi xan monqolların Türk nəslindən olduğunu göstərsə də indiki türk qəbilələrini (turkdilli qəbilələrin) monqollarla bir qəbilədən hesab etmir. O, Monqolustanı Moğul dövləti adlandırır, Türküstan dedikdə isə Orta Asiyanın oturaq həyata keçmiş yerlərini (əhalisini) nəzərdə tutur. Qəribədir, monqol dilində «Türklər» sözü yoxdur. Fars tarixçisi Xondəmir monqol hakimlərinin Türkün nəslindən olduqlarını söylədikdə və onların torpaqlarını Türküstan adlandırdıqda belə monqolların özlərərini türk adlandırır, bu xalqı tatarlar və monqollar deyə (İlli xaqanın əkiz oğullarının adı ilə) iki yerə ayırrı. Bu bölgüyə əsasən Asiya tarixçiləri şərqi monqolları tatar, şimalı monqolları isə monqol adlandırırlar. Onu da qeyd etmək lazımdır ki, hunlar 92-ci ildə İlli xaqanın öz oğlu Tatara pay verdiyi şərq hissəsinin monqolları tərəfindən qəti məglubiyətə uğradılar. O vaxt şərqi Məngolustana hakim olan siyənbi sülaləsi hun sülaləsi ilə həm qəbilə olsa da eyni mənşəli deyildi.

Türküt sülaləsi öz tarixinin, demək olar ki, lap başlangıcında iki yerə parçalanır: şərqi və qərbi türklər.

TÜRKÜTLƏR

Çin mənbələrində *Dulqa*, *Tukyuye*, *Tu-kyu* adlandırılan tayfa türk xaqanlığının banisi olur. P.Pelyo «tu-kyu» sözünü «türküt» kimi açır; burada «TÜRK» etnonim, - *üt* isə monqol dilində cəm şəkilçisidir, deməli, *türküüt* sözü «TÜRKLƏR» deməkdir. Buna görə də əslində «TÜRKÜTLƏR» demək düzgün deyildir: bu, Azərbaycan dilində «TÜRKLƏRLƏR» deməkdir, lakin «TÜRKÜT» termin kimi qəbul edildiyi üçün biz «TÜRKÜTLƏR» kimi qəbul etdik.

Türkütlər Modənin, yəni Oğuz xaqanın hunlarının birbaşa nəslidir. Oğuz xaqan bizim eradan əvvəl 174-cü ildə vəfat edir. Oğuz xaqanın vəfati ilə hunların qüdrəti zəifləməyə başlayır. Çin imperiyası hunlardan intiqam almaq üçün yüz ildən yuxarı hunlarla müharibələr edir. Bu müharibələr nəticəsində hunlar tödricən cənubi Monqolustanı və Xalxanı itirirlər. Bizim eranın 92-ci ilində çinlilər Tarbaqatay yaxınlığında hunları tam məğlub edirlər. Bundan istifadə edən monqoldilli siyənbi qəbilələri hunların şimalı Monqolustandakı torpaqlarını zəbt edirlər. Bu məğlubiyyətdən sonra hun sülaləsindən Aşina (monqolca *a* hərmət müraciəti, *sina* «qurd» deməkdir) adlı bir qəbilə sağ qalır. Bu qəbilə Altay dağlarına çəkilir və Dulqa (Tukyu) xalq adı ilə əvvəlcə siyənbi, sonra jujan sülaləsinə xidmət edir: xan üçün dəmir istehsal edir. 460 il müddətində Tukyu (buradan başlayaraq «TÜRKÜT» terminini işlədəcəyəm) qəbiləsi xeyli artır və güclənir. 552-ci ildə türküt hakimi (xani) Tumin (Orxon-Yenisey yaxud göytürk abidələrində Bumin xaqan adlandırılır, mən də hər yerdə belə adlandırılacağam) jujan hakimiyyətinə qarşı üsyən qaldırır, jujanları məğlub edir və Türk xaqanlığını yaradır. Türkət müstəqil olmazdan, xaqanlıq yaratmadan əvvəl jujanlara tabe olduqları üçün jujanlar və onların dövləti haqqında qısa məlumat vermək lazımdır.

Əslində «jujan» deyil, «juan-juan»dır. Juan-Juan Çin dilində hansısa bir həşəratın adıdır, lakin Çin tügötlərində bu həşəratın təsvirinə təsadüf edilmir. Çinlilər jujanları axmaq, xarici görünüşcə sürünen həşərata bənzətdikləri üçün onlara bu adı vermişlər.

Jujanlar Mərkəzi Asiya çöllərində 391-ci ildən 556-ci ilədək hökmranlıq etmişlər. Hunlar məğlub olduqdan sonra türk qəbilələri əvvəlcə siyənbilərin, sonra isə jujanların hakimiyyəti altına düşmüşdür. Jujanların hansı dildə danışdıqlarını tarix bizə çatdırırmamışdır. Lakin, sonra görəcəyimiz kimi, jujanlar əsasən siyənbilərin arasından qaçanlar olduqları üçün yalnız monqol-dilli ola bilərdilər.

Bir dəfə süvari dəstəsi bir qul tutur. Bu qulun saçları alnında qaşlarınıadək çatırdı, yəni alnı yox idi. Qulun sahibinin adı Mügülüy idi. *Mügülüy* (Çin dilində təhrif edilmiş monqol sözüdür) «daz» deməkdir. Qula da ağasının adı verilir. Mügülüy yaşa dolduqda qulluqdan azad edilir və süvari orduya səfərbər edilir. Mo-dinin hakimiyyəti illorində (345-361) Mügülüy təyinat yerinə gecikdiyi üçün edama mərhum edilir. Buna görə də o, Quanlütsi dərəsinə qaçır. O, daha yüz nəfər qaçqını öz ətrafinə toplayıb Şuntulin aymakına qoşulur. Mügülüy vəfat edəndən sonra onun oğlu Güyluxoy (yaxud Çeluxoy) aymakı öz ətrafinə toplayıb ona Jeujan yaxud Jujan adı verir. Çin mənbələrinin yazdığını görə, bu aymakı ilk dəfə imperator Txayvi-di həqarətlə juan-juan adlandırmışdır. Lakin həmin imperator taxta 424-cü ildə çıxmışdır, halbuki jujanlar haqqında ilk məlumatə hələ 391-ci ildə Qanmu salnaməsində rast gəlirik. Güyluxoy tezliklə aymakın başçısı olur və xərac kimi hər il imperator sarayına atlar, samur və dələ verir. O, qışda qumlu səhranın cənubunda qışlayır, yayda şimala qayıdır. Güyluxoy vəfat etdikdən sonra onun oğlu Tunuquy, Tunuquy vəfat etdikdən sonra oğlu Badi, Badi vəfat etdikdən sonra oğlu Disuyuan aymakın başçısı olur. Disuyuan vəfat etdikdən sonra aymak iki yero parçalanır. Böyük oğlu Tixuba atasının varisi olur və şərq tərəfdə, ikinci oğul Vinqədi isə ayrıca olaraq qərb tərəfdə yaşayır. Çin imperatoru Çjao-çen vəfat edəndən sonra Vinqədi Vey imperiyasından ayrıılır və Ordos hakimi Lü Veyçenin hakimiyyətini qəbul edir. Vey imperatoru Toba Quy (başqa məlumatə görə: Din-qo) 391-ci ildə Lü Veyçeni məğlub

edir, Nan-çjuansan dağları eteklerinde Büyük qumlu çölə çəkilən jujanları darmadağın edir. Aymakın yarısı əsir düşür. Pixuba və aymakın başçısı Utezi yurtları yiğib Büyük qumlu səhradan keçib gedirlər. Lakin tezliklə Çin ordusu onlara çatır. Udezi edam edilir, Pixuba isə çinlilərə tabe olur. Bir qədər sonra çinlilər Vinqədinin oğullarını, daha sonra isə özünü də əsir tuturlar.

394-cü ilin yayında Vinqədinin büyük oğlu Xədoxan qardaşı Şelunla birlikdə atalarından ayrılib bütün aymakla qərbə gedir. Lakin Çin sərkərdəsi Çan-sun Fəy onu təqib edir, Bana dağları yanında Şanqündə Xədoxanı öldürür, bütün aymakı qırır. Şelun isə əmisi Pixubanın yanına qaçıır. Pixuba onu cənub sərhədində, ordadan 500 li aralı yerləşdirir və özünün dörd oğluna ona nəzarət etməyi tapşırır. Şelun üşyan edir, Pixubanın oğullarını tutur, sonra o, Pixubanın digər oğullarına hücum edir, onların aymakını alır və kiçik qardaşı Xulyuyun aymakına qaçıır. Bir aydan sonra o, Pixubanı azad edir, oğullarını onun yanına buraxır, lakin sonra qəfildən hücum edərək Pixubanı və oğullarını qırır. Pixubanın iki oğlu Kiba və Uxe cəmi on beş nəfər adamlı imperator Dao-vunun yanına qaçıır. Pixubanı öldürdükdən sonra Şelun imperator ordusunun hücumundan qorxduğu üçün Büyük qumlu çöldən şimala köç edir. Burada o, bütün Qaoqüy aymaklarını özünə tabe edərək xeyli güclənir və Joło çayı sahilində məskən salır. Yeni yurdda Şelun hərbi islahat keçirir və ordunu möhkəmlədir. O, kiçik dövlətləri tabe edir. Jujan dövlətinin sərhədləri qərbdən Xaraşara, şərqdən Çaosyana, şimaldan Baykal gölünə, cənubdan Büyük qumlu çölə çatırıldı. Şelun özünü xan elan edir və Dəuday xan Şelun ləqəbi qəbul edir.

Şelun Mərkəzi Asyanın siyasi-ictimai həyatında 165 il mühüm rol oynamış Jujan dövlətinin banisi oldu. Dəuday (monqol dilində at çapa-çapa kamandan ox atan deməkdir) Vey sülaləsinin əsasını qoyur. Şelun 402-ci ildə xan olur və o biri il - 403-cü ildə Çinə basqın edir. Elə buradaca onu qeyd etmək lazımdır ki, jujanlar təsərrüfatla – əkinçilik və maldarlıqla məşğul olmadıqları üçün müharibələrdən əldə edilən qənimətlər hesabına dolanırdılar. Buna görə də jujan dövlətinin bütün tarixi müharibələr tarixidir. 407-ci ildə Şelun Çinin sərhədboyu zolağına, 409-cu ildə möhkəmləndirilmiş xəttə hücum edir. 410-cu ildə Çin imperatoru Min-di jujanlara qarşı qoşun çıxarıır, Şelun məğlub olur, hərb meydanından qaçıır və yolda ölürlər. Onun

oğu Duba azyaşlı olduğu üçün Şelunun küçük qardaşı Xulüy Qəjəqay xan adı ilə hökmdar qoyulur. Qəjəqay Vey sülaləsinin dilində əla xüsusiyyətləri olan deməkdir.

Qəjəqay xan Xulüy hakimiyyət başına gələn kimi şimalda Xəvəy və Yequ torpaqlarını, şərqdə Piliçen aymakını özünə tabe edir. Xulüyün hakimiyyəti uzun sürmür. 414-cü ildə onun böyük qardaşı oğu Buluçjen saray əyanları ilə birlikdə ona qarşı qəsd düzəldir; Xulüyü gecə tutub öldürülər. Taxta Buluçjen çıxır, lakin elə həmin il Şelunun küçük emisi Puxunun oğu Datana qarşı döyüşdə öldürülür. Datanın əvvəllər ayrıca aymakı vardı, öz aymakını yaxşı idarə edirdi. Buna görə də əyanları onu Qeşenqay xan adı ilə xan seçirlər. Qeşenqay xan Datan böyük qoşun yığıb Çinin möhkəmləndirilmiş xəttinə hücuma hazırlaşır, lakin Çinin də müharibəyə hazır olduğunu bildikdə sərhədi keçməyə cürət etmir, geri qayıdır.

Datanın hakimiyyəti illəri jujan dövlətinin qüdrətinin yüksək zirvəsini təşkil edir.

424-cü ilin yanında Tay-u-di (Tay vu-di) Çin taxtına çıxır. Həmin ilin payızında 60 minlik jujan orduşu Çinə soxulur, hətta imperianın paytaxtı Yun-çjuna qədər gedib çıxır və imperatorun şəhər kənarındaki sarayını talan edir. Imperator Tay-u-di özü qoşun toplayıb iki sutka yarıma paytaxta çatır. Çin (tabğaç) qoşunun səfərbər edilməsi və jujan qoşununda hərbi intizamın olmaması Datani məcbur edir ki, döyüşə girmədən geri çəkilsin. 425-ci ildə imperator Tay-u-di böyük bir ordu toplayıb beş yolla qərbdən və şərqdən jujanların üzərinə hücuma keçir. Datan öz aymaklarını toplayıb Qobi səhrasından şimala köç edir. 430-cu ildə Çin imperatoru Tay-u-di (Toba Dao) Cənubi Çinə qarşı sərbəst hərəkət etmək üçün jujanları məhv etməyi qərara alır. O, nəhəng bir ordu toplayıb, həmin ilin dördüncü ayında şərqdən (imperator özü) və qərbdən (Çan-sun Xanın sərkərdəliyi ilə) jujanların üzərinə yürüş edir. Jujanlar qorxudan böyük çölə səpələnir. Datan naməlum istiqamətdə qaçıp və əsəbilikdə iflic olub 432-ci ildə ölürlər. Qaoqülər (tölöslər, yaxud telələr) çölə səpələnmiş jujanları qırıldırlar. 300 min adam tabe oldu, çoxlu adam əsir alındı. Sahibsiz qalmış xeyli qaramal və ilxi çöllərdə dolaşırı, bir milyon başdan yuxarı at və digər qaramal qənimət kimi çinlilərin əlinə keçdi. Datanın oğu Udi 432-ci ildə Çilyan xan adı ilə taxta çıxarılır. Çilyan xan Udi Çinə qarşı mübarizədən əl çekir, Çin sarayına hədiyyələrlə bərabər səfarət göndərir. Bu, əslində Çindən asılılığı qəbul

etmək demək idi. Çinlə jujanlar arasında sülh bağlanır. 435-ci ildə Tay-u-di Çin şahzadalarından birini Udiyə əre verir, özü də Udinin kiçik bacısına evlənir (Qanmu salnaməsi bu hadisəni 434-cü ilə aid edir). Bundan sonra Udi öz böyük qardaşı Tuluqayı bir neçə yüz adamla imperator sarayına göndərir və imperatora 2000 at bağışlayır. Lakin 437-ci ildə Udi sülhü pozur və möhkəmləndirilmiş xəttə hücum edir. Bu, bir daha göstərir ki, hərbi talanlıarsız jujanlar yaşaya bilmirdilər. 439-cu ildə Tay-u-di üç istiqamətdə jujanlara qarşı yürüş edir. Salnamə göstərir ki, şərq istiqamətdə yürüş edən orduda otuz min, qərb istiqamətdə yürüş edən orduda on beş min əsgər var idi. Imperator özü mərkəzi istiqamətdə yürüş edən orduya rəhbərlik edirdi; salnamə onun ordusunda nə qədər əsgər olduğunu göstərir. Lakin çinlilərin bu yürüşü heç bir nəticə vermir, çünki Çin ordusunun səfərə çıxdığını eşidən jujanlar dərələrdə gizlənlərlər. Böyük Çin ordusu heç kimlə qarşılaşmadığı üçün geri qayıtmalı olur. 440-ci ildə imperator Tay-u-di Xəsiyə qarşı müharibəyə başlayır, paytaxtı mühafizə etmək üçün cəmi 20000 əsgərdən ibarət ordu saxlanır. Bundan istifadə edən Udi yenə möhkəmləndirilmiş xəttə hücum edir. Lakin sərhəddə yerləşdirilmiş Çin ordusu basqını dəf edir; Udinin qardaşı və əmisi əsir düşür, on min jujan əsgəri öldürülür. Bunu eşidən Udi qaçır. 444-cü ildə imperator ölkənin cənub qurtaracağına səyahət (əslində hərbi yürüş) edir, Luxun vadisində Udinin qoşunu ilə rastlaşır və onu Ongın çayına qədər təqib edir; burada iki ordu arasında toqquşma baş verir və jujan ordusu məğlub olur. 445-ci ildə imperator yenə həmin marşrutla yürüş edir, lakin Udi imperatorla qarşılaşmadan çəkinir. Elə həmin ili (445) Udi vəfat edir. Onun oğlu Tuxəçjen Çulo xan adı ilə taxta çıxır. Lakin indi qüvvələrin nisbəti dəyişmişdi: Çin imperiyası (Toba Vey imperiyası) qüdrətinin zirvəsinə çatmışdı, jujanlar isə tənəzzüldə idilər. 450-ci ilin birinci ayında imperator böyük bir ordu ilə şimala hücum edir. Yenicə taxta çıxan Tuxəçjen qorxudan şimala çəkilir, hətta adamlarını, mal-qarasını atıb dağları aşaraq qaçır. Çinlilər çoxlu qənimət və əsir elə keçirirlər. Əslində bu, müharibə deyildi, jujanlara qarşı cəza əməliyyatı idi. Çin salnaməsinin yazdığını görə, bundan sonra sərhəddə sakitlik başlanır. 458-ci ilin yayında imperator yenə şimala hərbi yürüş edir. Bundan sonra imperator istirahət etmək istəyir. Jujanlar isə qorxudan şimala qaçmışdır və cənuba qayıtmaq fikrində deyildir. 464-cü ildə Tuxəçjen vəfat edir,

onun oğlu Yuyçen taxta Şeulo-buçjen xan adı ile çıkarılır. Bu söz Vey sülaləsinin dilində (monqol dilində) mərhəmətli xan deməkdir.

Yuyçen atasının siyasetini davam etdirmək istəyir və 470-ci ildə möhkəmləndirilmiş xəttə hücum edir. İmperator hərbi fənd işlədirib jujanları ağır məğlubiyyət uğradır: əlli min jujan əsgəri məhv edilir, on min əsgər tabe olur, çoxlu silah və at ələ keçirilir. 475-ci ildə Yuyçen sülh istəyir və Çin şahzadələrindən biri ilə evlənmək arzusunda olduğunu bildirir. Lakin jujanlar basqınsız və hərbi qənimətsiz yaşaya bilinirdilər. Elçilər hələ Çin sarayından getməmiş jujanlar Çinə basqın edirlər. Əyanlar məsləhət görürlər ki, imperator jujanlarla bütün əlaqəleri kəssin, lakin imperator razi olmur. 477 və 478-ci illərdə Bibanın başçılıq etdiyi jujan elçiləri Çin sarayına gəlirlər. Lakin jujanlar hətta bu dövrədə də basqın və qarətlərdən əl çəkmirlər. Buna görə də qohumluq haqqında dənişqılar nəticəsiz qalır. 485-ci ildə Yuyçen vəfat edir. Onun oğlu Dəulun Fuqudan xan adı ilə taxta çıkarılır.

Çin mənbələri jujanların tarixinin yalnız Çinlə əlaqədar olan mərhələlərini işıqlandırır. Yuyçenin hökmədarlığı dövründə jujanlar zəifləmişdi və hər il Çinə böyük xərac verirdi. Onlar artıq Çin torpaqlarına cəzasız basqını edə bilmirdilər. Buna görə də onlar daha zəif və daha yoxsul Qərb ölkəsinə basqınlar edirdilər. 460-ci ildə jujanlar Turfan vadisini zəbt edirlər; onlar tabğaçlardan qaçıb burada məskən salmış cənub hunlarını darmadağın edirlər. 470-ci ildə jujanlar Xotanı tutur və Eftali dövlətinin sərhədlərinə çıxır. Güclü Eftali dövləti jujanların qərbə ekspansiyasının qarşısını alır; Tyan-Şan jujanlarının qərbə sərhədi olur.

Fuqudan xan Dəulun öz hakimiyyəti dövrünə dərin (böyük) sakitlik adı verir. Dəulun qəddar və adam öldürməyə mal adam idi. O, əyanlarından Şiloxə adlı bir nəfərə böhtən atır, onu və onun üç bel bütün nəslini edam etdirir. Xanın bu hərəkəti ölkədə böyük qəzəbə səbəb olur. Dəulun özündən əvvəlki jujan xanlarının siyasetini davam etdirərək Çinə hücumu hazırlanır. Bu, xalqın narazılığına səbəb olur. Telə qabilələrinin başçısı Afuçjilo xanı Çinə hücum etməkdən çəkindirməyə çalışır, lakin əmin olur ki, onun sözləri xana kar etmir. Onda o özünün 100 minlik xalqı ilə üsyan qaldırıb qərbo gedir, İrtış çayı vadisində məskən salır və burada özünü Goyün böyük oğlu (böyük imperator, Çin imperatoru Goyün oğlu adlanırdı) elan edir. 492-ci ildə

(L.N.Qumilevə görə, 490-ci ildə; bax: «Древние тюрки», səh. 16) yetmiş minlik Çin ordusu şərqdən böyük çölə daxil olur və telə qoşunları ilə birlikdə (telə qoşunu qərbdən hücum edirdi) jujanları sixışdırır. Afuçjilo Dəulun üzərində qələbə çalır, jujan sərkərdəsi Naqay isə bütün döyüslərdə qələbə çalırdı. Bunu görən jujan əyanları belə hesab edirlər ki, Göylərin özü ona kömək edir. Buna görə də onlar 492-ci ildə Dəulunu öldürüb Naqayı xan seçirlər. Naqay Xəutsi Fufa Kuçje xan adı ilə taxta çıxır. Bu, Vey sülaləsinin dilində (monqol dilində) arzu edilən xan deməkdir. Kuçje xan öz hakimiyyəti illerini çox sakit adlandırır. Xəutsi Fufa Kuçje xan Naqay vəfat etdikdən sonra onun oğlu Futu taxta çıxır. Futu taxta oturduğdan sonra Taxan xan Futu adını alır. O öz hakimiyyətini sakitləşmiş adlandırır. 506-ci ildə o, Çin sarayına səfirlilik göndərib sülhü bərpa etməyi xahiş edir. Çin imperatoru səfirliyi qəbul etmir. Jujanlar 507-ci ildə ikinci dəfə Çin sarayına səfirlilik göndərir; bu dəfə imperatora samur xəzi hədiyyə göndərilir. Lakin Çin imperatoru Süanvu yenə də səfirliyi qəbul etmir, hələ üstəlik Futunu qərbə Qaoqü dövlətini fəth etməyə göndərir. Döyüşdə Qaoqü hökmədəri Mivotu Futunu öldürür. Jujan taxtına Futunun oğlu Çeunu çıxır. Taxta çıxdıqdan sonra o, Dəulo-Fuba-Dəuday xan adını qəbul edir, bu da Vey sülaləsinin dilində qanunlar verən deməkdir. 510-cu ildə Çeunu Çin sarayına mirvarilərlə bəzədilmiş büt hədiyyə göndərir. 512-ci ilin qışında imperator Süan-vu hərbi sərkərdələrindən birinin (Ma İ-su) başçılığı ilə Çeunun yanına səfirlilik göndərir, lakin səfirlilik jujanların yanına yola düşəndə imperator vəfat edir. Buna görə də səfirliyin səfəri dayandırılır. Çeunu hündür boylu, möhkəm bədənli və müharibədə bacarıqlı idi. 514-cü ildə Çeunu imperator sarayına yeni səfirliliklə hədiyyələr göndərir. 516.-ci ildə Çeunu qərbdə Qaoqü dövləti ilə müharibə edir və telələri tam məğlub edir, Mivotunu əsir tutur, edam edir. Çeunu jujanlardan ayrılmış bütün qəbilələri birləşdirir və jujan dövləti yenidən güclənir. 517-ci ildə Çeunu yenidən Çin sarayına səfirlilik və hədiyyələr göndərir. 520-ci ildə Afuçjilo Çeunuşa hücum edir və onu məğlub edir. Döyüşdən qayıtdıqda anası əyanların köməyi ilə Çeununu öldürür və taxta kiçik qardaşı Anaxuan çıxarır. Anaxuan taxta çıxdıqdan sonra Çilyantu-Binsa xan Anaxuan adı qəbul edir. Anaxuan taxta oturandan on gün sonra onun Silifa Şifa adlı bir qohumu on minlik bir ordu ilə ona hücum edir. Anaxuan məğlub olur və kiçik qardaşı İqüyfoyla birlikdə kiçik bir dəstə ilə cənuba Vey

imperiyasına qaçır. Sarayda o yaxşı qarşılanır. Şifa Anaxuanın anası Xəulüylini və iki kiçik qardaşını edam edir. Çin imperatoru Min-di 521-ci ildə Anaxuanı jujan hökməndə kimi tamışır və vassallığa qəbul edir. Lakin bu vaxt Anaxuanın böyük əmisi Silifa Polomin bir neçə onminlik (yeni yüz mindən az) ordu ilə Şifaya hücum edir və onu məğlub edir. Şifa Dideuqanın yanına qaçır. Dideuqan onu öldürür və Polomini hakim qoyur. Bu xəbər Anaxuanı çatdıqda o, səfərini təxirə salır. Saray əyanları imperatora məsləhət görülər ki, o, jujan dövlətini iki yerə bölsün: qərbdə Anaxuanı, şərqdə Polomin yerləşdirsin. Imperator da bu qərara gəlir. 522-ci ildə Anaxuan öz aymakına gəlir. 523-cü ildə onun aymakında böyük acliq baş verir. Çin dövləti jujanlara kömək edir. Polomin vassal vəziyyətində qalmaq istəmir, lakin qaçarkən sərhəd qoşunları tərefindən tutulur və Qanmunun yazdığını gör, Loyana göndərilir. 524-cü ildə Polomin olur. 525-ci ildə Böyük çöldə bir-birinin ardınca qiyamlar baş verir. Anaxuan həmin qiyamları yatırmaq üçün Çin sarayından icazə istəyir və alır. O, yüzminlik qoşun toplayıb qiyamları yatırır. Bu müddətdə Anaxuanın aymakında həm adamların, həm də atların sayı xeyli artmışdır. Məhz 525-ci ildə o, Cilyantu-Binfa xan adını qəbul edir. Bu, Vey sülaləsinin dilində qarşısını alan xan deməkdir. 532-ci ildə Anaxuan Çin sarayına səfirlilik və xərac göndərir və xahiş edir ki, şahzadəni onun böyük oğluna əre versinlər. 533-cü ildə imperator knyazlarından birinin qızını Anaxuanın oğluna verməyə razı olur. Lakin 534-cü ildə şərqi və qərbi Vey sülalələri arasında müharibə başlanır. 535-ci ildə qərbi Vey sülaləsinin Vin-disi əyanlarından birinin qızını Anaxuanın qardaşı Taxana əre verir, özü isə Anaxuanın qızı ilə evlənir. Bu vaxtdan başlayaraq jujan orduları şərqi Vey ərazisini müntəzəm surətdə talan edir. 538-ci ildə Anaxuan Çin torpaqlarını (şəhərləri və kəndləri) talan edib xarabazara çevirir; o çılgınlaşır və talandan başqa heç nə haqda düşünmür, əlinə keçən Çin əyanlarını öldürür. 540-ci ilin yazında Anaxuan şərqi Vey dövlətinin paytaxtına elçilər və xərac göndərir. 541-ci ildə Anaxuan Çin sarayına yenidən səfirlilik göndərir və 1000 baş at hədiyyə verir. Bu vaxtdan başlayaraq o, dörd il dalbadal şərqi Vey sarayına xərac göndərir. 549-cu ilədək şərqi Vey sarayına səfirlilik və xərac göndərilməsi davam edir. Lakin 529-cu ildən yəni Min-dinin vəfatından sonra Çin dövləti zəifləməyə başlayır. Bundan asılı olaraq Anaxuan da getdikcə özünü sərbəst aparır. Artıq 534-cü ildə o özünü vassal kimi deyil, Çin imperatoru ilə bərabər

hüquqlu bir adam kimi aparır. Dövlət (hökumət) qəbullarında bərabərlik prinsipi gözlənilir. 552-ci ildə üsyan etmiş türkülər Anaxuanı məğlub edirlər, Anaxuan özünü öldürür. Anaxuanın vəliəhdı – oğlu Yanloçen, omisi oğlu Dinçju Sili və onun oğlu Kudi xalqın qalığını toplayıb Tsi Çin dövlətinə gedir. Jujan dövlətinin ərazisində qalan xalq Dinçjunun ikinci oğlu Tefunu xan taxtına çıxarır. 553-cü ildə Tsi hökmdarı Vın-Süan Dinçju və onun oğlu Kudini şimala yola salır. Bundan bir qədər sonra kitaylar Tefunu öldürür. Əyanlar Dinçjunu hökmdar seçirlər, lakin qəbilo başçılarından Afuti adlı bir nəfər onu öldürür. İndi əyanlar Kudini hökmdar qoyurlar. 553-cü ildə türkülər ikinci dəfə jujanlara hücum edirlər. Kudi bütün xalqı ilə birlikdə Tsi dövlətinə qaçır. Tsi imperatoru Kudini taxtdan salır və Anaxuanın oğlu və vəliəhdı Yanloçeni taxta çıxarır. Imperator şəxson ordunun başında durub türküləri Şofana qədər təqib edir. 554-cü ildə Yanloçen Çindən ayrılır. Imperator ona qarşı qoşun gəndərib onu darmadağın edir. Həmin bu müddət ərzində türkülər də bir neçə dəfə jujanları məğlub edir. 555-ci ildə qərbi Vey dövlətində yaşayan min jujan ailəsi Quan-çjuna qaçır. Öz silahının qüdrətinə arxalanan türkülər qərbi Vey imperisindən tələb edirlər ki, orada olan bütün jujanlar edam edilsin, çünki türkülər qorxurdular ki, jujanların qalıqları böyük qonşu dövlətin yardımını ilə birləşib türkülərə qarşı çıxar. Çin dövləti 3000 jujanın əl-qolunu bağlayıb türkülərə verir. Bütün yaşılı jujanlar edam edilir, yalnız həddi-buluğa çatmamışlar və qulluqçular bağışlanır.

Bələliklə, təxminən 165 il Mərkəzi Asiyada mövcud olan Jujan dövləti məhv olur. Jujan dövləti tarixdə elə bir iz buraxmamış, regionun siyasi və ictimai həyatında elə bir görkəmli rol oynamamışdır. Jujan dövlətinin siyaseti onun məhvini qabaqcadan müəyyənləşdirmişdi, çünki heç bir təsərrüfatla məşğul olmayan, quruculuğun nə olduğunu bilməyən, yalnız müharibələr və onlardan əldə edilən qənimətlə yaşayın bir dövlətin mövcudluğu uzun süre bilməzdi.

Jujan dövlətinin xarabalıqları üzərində Mərkəzi Asiyanın siyasi və ictimai həyatında görkəmli rol oynayan qüdrətli Türküt (Türk) dövləti yaranır. Jujan dövlətinin məhvvi və Türk Xaqanlığının tarix səhnəsinə golməsi ilə Şərqi Asiya tarixinin antik dövru bitir.

TÜRKÜTLƏR

Tabğaçlar hunları məglub edib şimalı Çini özlərinə tabe edəndə məglub olmuş qəbilələrin içində beş yüz ailədən ibarət olan (yəni sayca az olan) Aşina qəbiləsi də var idi. Bu vaxt, yəni IV yüzillikdə Aşinə qəbiləsi Şənsinin qərdində məskən salmışdı. Şənsi IV əsrə hunlar və siyənbilər tərəfindən Çindən alınmışdı. Aşina qəbiləsi Muğan xanın mülklərinə daxil olan Xəsi (Ordosdan qərbədə Xuanxe və Nanşan çaylarının qovuşduğu yerde yerləşir) əyalətində yaşayırırdı. 439-cu ildə tabğaçların (çinlilərin) Vey sülaləsindən olan imperator Tay-vu hun xaqanı Tszüyükü Muğan xanı (şimalı Lyan çarlığının son hökmədarıdır) məhv etdikdə 500 ailədən ibarət olan Aşina qəbiləsi jujanların yanına qaçırdı. Çin salnamələrinin yazdığını görə, tukyu (Türküt) sülaləsi müxtəlisf tayfaların qarşığından təşkil edilmişdi. Türkütlər Altay dağlarının cənub yamaclarında məskən sahli jujanlar üçün dəmir istehsal edirdilər. Aşina qəbiləsinin dilindən danişarkən L.N.Qumilev yazar: «Bu (qəbilə) birliyinin ilkin dilinin necə olmasından asılı olmayaraq, V əsrə, o, tarix səhnəsinə çıxanda o dövrün qəbilələrarası dili – siyənbə dili, yəni qədim monqol dili onun bütün nümayəndələrinə anlaşılı idi. Bu, əmr, bazar, diplomatiya dili idi. Aşina bu dillə 439-cu ildə Qobinin şimal ətraflarına keçdi»¹.

Aşina qəbiləsinin Altay dağlarının cənub ətəklərinə köçməsi və türküt dövlətinin yaranması arasında 113 illik böyük bir tarix durur. Bu müddətdə Aşina qəbiləsində adamların sayı çoxalmış, qəbilənin qüdrəti artmışdı. Lakin buna baxmayaraq, qəbilə sədaqətlə Jujan dövlətinə xidmət edir, jujanları lazımlı olan bütün dəmir məmulatı ilə təmin edirdi.

Şərqdə baş verən siyasi-ictimai dəyişikliklər türkütləri də regionun siyasi hadisələrinə cəlb edir. 545-ci il türkütlərin həyatında dönüş ili olur.

Çinin şimalında iki Vey dövləti mövcud idi: Şərqi Vey və Qərbi Vey. Şərqi Vey imperatoru Qao Xuan jujanların xanı Anaxuan və Toqon çarı Kualü ilə ittifaq bağlayıb Qərbi Vey dövlətinə hücum edir. Mühəribədə döyüşən tərəflərin heç biri üstünlük qazana bilmir. Bu vaxt Qərbi Vey imperatoru Vin-di

¹ Л. Н. Гумилев. Древние тюрки. М., 1967, сəh. 22-23.

545-ci ildə Tszü-tsüandan olan yadyerli köçəri An-Nopantonu Aşına qəbiləsinin başçısı Tumin (qədim türk abidələrində Bumin; mən də bundan sonra Bumin adlandırılacağam) xanın yanına göndərir. Bu, türkütlər üçün böyük siyasi hadisə idi – onlara da regionun siyasi qüvvəsi kimi baxmağa başlamışdır. «Ordada hamı bir-birini təbrik etməyə başlayıb deyirdi: indi bizə böyük dövlətin elçisi gəlmışdır: tezliklə bizim dövlətimiz də yüksələcək»¹.

Burada iki məsələni izah etmək lazımdır. Birincisi tarix məsələsidir. N.Y.Biçurin öz əsərinin iki yerində bu hadisənin 535-ci ildə baş verdiyini göstərir: «Şərqi Türküt sülaləsi 535-745-ci illər ərzində iyirmi bir xana malik olmuşdur»². «Qərbi Vey sülaləsi çarlıq edəndə Da-txunun hakimiyyətinin on birinci yayında, 535...»³. L.N.Qumilev isə Li Mao tsaya istinad edərək bu hadisənin 545-ci ildə (on il fərq məndə şübhə oyadır və buna görə də mən bundan sonrakı hadisələrdən danışarkən iki rəqəm göstərəcəyəm: əvvəlcə L.N.Qumilevin yaxud onun hesablaşmasından özümün çıxardığım rəqəmi, sonra mötərizədə N.Y.Biçurinin yaxud onun hesablaşmasından özümün çıxardığım rəqəmi verəcəyəm) baş verdiyini göstərir.⁴

İkincisi elçi məsələsidir. An-Nopanto Tszü-tsüandan olan yadyerli köçəri adlandırılır. Tszi-tsüan Xəsinin çincə adıdır. Aşına qəbiləsi, məlum olduğu kimi, Xəsidən çıxmışdır. Görünür türkütlər öz köhnə vətənləri ilə əlaqəni kəsməmişdilər və imperator da onların yanına onların dilini, adətini bilən adamı göndərmişdir.

546 (536)-ci ildə Bumin Qərbi Vey dövlətinin paytaxtı Çanan şəhərinə səfirlək göndərir ki, yerli məmülətləri təqdim etsin. Əlbəttə, bu, jujanlara qarşı çağırış idi. Çünkü həmin bu vaxtda jujanlar Şərqi Vey imperiyası tərəfində Qərbi Vey imperiyası ilə müharibə aparırdılar. Ağanın düşməni ilə ittifaq bağlamaq – bu, əlbəttə, ağanın xoşuna gəlməzdidi. Amma jujan dövləti bu fakta reaksiya vermır, görünür, danışqlar ciddi surətdə gizlin aparılmış. Türkütlər eyni zamanda sədaqətlə

¹ Н. Я. Бичурин. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена, I. М. - Л., 1950, сəh. 228.

² Yenə orada, səh. 227.

³ Yenə orada, səh. 227-228.

⁴ Л. Н. Гумилев. Древние тюрки, səh. 27.

(belə demək mümkünsə) jujanlara qulluq edirdilər. Tezliklə jujanlara sədaqəti sübut etmək üçün ələ fürsət düşür.

Telə qəbilələri (uyğurlar da buraya daxildir) Jujan dövlətinin qərb ucqarında köçəri həyat keçirirdilər. Onların torpaqları Balxaş gölü ilə Altay dağları arasında, yəni türkülərdən qərbdə yerləşirdi. Telə qəbilələri jujanlardan asılı idi və hər ilə jujan sarayına xərac verirdi. Qəbilələr bu asılılığı ağır keçirirdi. Nəhayət, telə qəbilələrinin səbri tükənir və onlar 546 (536)-ci ildə Cunqariyada üşyan qaldırıb Altay dağlarının cənub etəkləri istiqamətində Xalxaya doğru hərəkət edirlər. Jujan ordası burada yerləşirdi. Mənbələrin yazdığını görə, yürüş həddindən artıq pis təşkil edilmişdi, şərqə axın hərbi səfərdən çox köçə bənzəyirdi. Hətta tarix üşyan başçılarının adını belə yadında saxlamamışdır. Telə qəbilələrinin yolu Altay dağlarının cənubundan, yəni türküt qəbilələrinin torpaqlarından keçirdi. Telələrin pərakəndə dəstələri türküt torpaqlarına çatdıqda Qobi Altayının dərələrindən nizamlı düzülmüş türküt döyüşü dəstələri onları qarşılıyor. Türküt döyüşçüləri həbin bütün qanunları əsasında geyinmişdi: onların əynində zirehli paltar, əllərində uzun nizələr, altlarında yaxşı yedizdirilmiş atlar var idi. Telə qəbilələri türkülərin onlara qarşı çıxacağını gözləmirdi. Əvvələn, ona görə ki, türkülər də jujanların qulu idi. İkincisi, ona görə ki, türkülər telələrə, telələr də türkülərə heç vaxt pislik etməmişdi. Üçüncüsü, telələr türkülərlə vuruşmaq fikrində deyildilər; onların məqsədi jujanlarla vuruşmaq idi. Buna görə də onlar vuruşmadan türkülərə tabe olurlar (N.Y.Bičurin yazır ki, Bumin telələri məglub edib bütün aymaki tabe etdi¹). Əslində isə telələr türkülərlə vuruşmamışlar). Telə qəbilə ittifaqı əlli min alaçıqdan (hərbi yürüşdə – üstüörtülü arabadan) ibarət idi. Telə qəbilələrinin itaətini qəbul etməsi Buminin jujanlara qarşı ikinci çağırışı idi.

Telə qəbilələrini tabe etdikdən sonra Bumin xeyli qüvvətlənir. Telə qəbilələri jujanları məhv etmək istəyirdilər; türkülər də kölə vəziyyətindən azad olmaq istəyirdilər. Buna görə də türkülərlə jujanlar arasında müharibə labüb idı; bunun üçün yalnız bir bəhanə lazım idi. Bumin jujanlarla ixtilaf yaradıb müharibə etməyə bəhanə axtarır. O özünün Anaxuana bərabər adam olduğunu göstərmək üçün onun qızına elçi göndərir. Anaxuan bundan olduqca qəzəblənir və belə bir söyleşle

¹ Н. Я. Бичурин. Аді çökikən əser, сəh. 228.

Bumının yanına çapar göndörir: «Sen mənim dəmirəridənimsən: bəs mənə belə bir təklif etməyə necə cürət edirsən?»¹ Bumin da bundan qəzəblənir, çaparı öldürür və jujanlarla bütün münasibətləri kəsir. Sonra o, Qərbi Vey imperiyasından şahzadə ilə evlənmək istədiyini bildirir. Imperator Vin-di onun arzusunu yerinə yetirir və 551-ci ildə (burada bütün mənbələr eyni tarixi göstərir) Çin şahzadəsi Çanloni ona ərə verir. Elə həmin ili (557) Vin-di vəfat edir. 552-ci ilin birinci ayında Bumin jujanlara qarşı ordu göndərir və Xuaymanın şimal tərəfində jujanları tam məğlub edir. Anaxuan özünü öldürür.

Jujanların sonrakı taleyə haqqında artıq danışılmışdır.

Bu qələbədən sonra Bumin İl xan rütbəsini qəbul edir, arvadına isə Xatun türbəsi verilir. N.Y.Biçurin onu İli Xan, yəni İli çayından olan xan adlandırır.² Əlbəttə, bu düz deyildir. İl xan (Türk dilinin *i* dialekti) qədim Türk dilində El Xan, yəni elin xanı deməkdir. Yeri gəlmışkən onu da qeyd edim ki, qədim Türklər Bumını İl xan adlandırmışdır; Göytürk (Orxon-Yenisey) abidələrində o, Bumin xagan adlandırılır.

Bələliklə, Bumin xagan 552-ci ildə sonralar Mərkəzi Asyanın siyasi-ictimai həyatında görkəmli rol oynamış Türküt (Birinci Türk) xaganlığının əsasını qoyur. Türklərin tarix səhnəsinə çıxması, tədricon nəhəng imperiya yaratması bütün şərqi və mərkəzi Asyanın, orta və yaxın şərqi, habelə şərqi Avropanın siyasi xəritəsinin xeyli dəyişməsinə səbəb oldu.

Türk xaganlığını yaratdıqdan və xagan taxtına çıxdıqdan bir qədər sonra Bumin xagan vəfat edir. Onun vəfatı tarixi dəqiq müəyyənləşdirilməmişdir. N.Y.Biçurin onun 553-cü ilin martında³, L.N.Qumilev isə 552-ci ilin sonunda⁴ vəfat etdiyini söyləyir.

Göytürk abidələri Birinci Türk (Türküt) xaganlığının tarixi haqqında heç bir məlumat vermir. Ongın abidəsində Bumin xaganının, Kül tigin və Bilgə xagan abidələrində isə onunla yanaşı İstəmi xaganın da adı çəkilir.

Ongın abidəsində deyilir: «Əcdadımız Bumin xagan dörd tərəfi sıxışdırmış, yiğmiş, yaymış, basmış. O xan yox olduqdan (vəfat etdikdən) sonra el sona yetmiş, dağılmış, qaçışmış» (O q

¹ Yenə orada.

² Н. Я. Бичурин. Аді çəkilən əsər, sah. 228.

³ Yenə orada.

⁴ Л. Н. Гумилев. Древние тюрки, сəh. 28.

1). Ongin abidəsi oxucuya düzgün məlumat vermir. Bumın xaqan 553-cü ildə vəfat etmişdir. Birinci Türk Xaqanlığı isə təxminən bir əsr sonra (647-ci il) süqut etmiş, Bumın xaqandan sonra daha 13 xaqan türk taxtına oturmuşdur. Bu xaqanların nə dərəcədə müstəqil olması, dövləti necə idarə etməsi başqa məsələdir. Birinci Türk xaqanlığının tarixinə Kül tigin və Bilgə xaqan abidələrində Bilgə xaqanın dili ilə daha düzgün qiymət verilir: «Üstdə mavi göylər. Altda qonur yerlər yaradıldıqda ikisinin arasında insan oğlu yaranmış. İnsan oğlunun üzərində əcdadım Bumın xaqan, İstəmi xaqan (taxta) oturmuş. Oturub türk xalqının elini, qanununu yaratmış, tərtib etmiş. Dörd tərəf tam yağı imiş. Qoşun çəkib dörd tərəfdəki xalqı bütünlükə almış, bütünlükə tabe etmiş, başlarını səcdə etdirmiş, dizlini çökdürmüş. Şərqə Kadırkan ormanına təki, qərbə Dəmir qapıya təki yerləşdirmiş. İkisinin arasında sahib bölgüsüz (hissələrinə parçalanmayan, yəni monolit) göy türk xalqı eləcə oturur imiş. Müdrik xaqan imiş, cəsur xaqan imiş. Əyanları da müdrik imiş, cəsur imiş. Bəyləri də, xalqı da düz imiş. Onun üçün eli eləcə yaratmış. El yaradıb qanun qoymuş. Özü eləcə vəfat etmiş. Basdırınlar, sıtgıyanlar şərqdə gün doğandan Böklü çöllük elindən, Tabğaç, Tibet, avar, apa urum, qırğız, üç kurikan, otuz tatar, kitay, tatabı – bunca xalq gəlib sıtgımiş, dəfn etmiş. O cür xaqan imiş. Ondan sonra kiçik qardaşı xaqan oturmuş, oğlu da xaqan oturmuş.. Ondan sonra kiçik qardaşı böyük qardaşı tək olmadığından, oğlu atası tək olmadığından biliksiz xaqan taxta oturmuş, pis xaqan taxta oturmuş. Əyanları da biliksiz imiş, pis imiş. Bəyləri, xalqı düz olmadığı üçün, tabğaç xalqının təhriki hiyləgər olduğu üçün, cəzbedici olduğu üçün, kiçik qardaşlarla böyük qardaşları bir-birinin üstünə salışdırıldığı üçün, bəyləri, xalqı bir-birinin üstünə qaldırıldığı üçün türk xalqı yaratdığı elini dağıtmış, xaqan qoyduğu xaqanını sona yetirmiş (məhv etmiş). Tabğaç xalqına bəylilik nəslini davam etdirməli oğulların qul oldu, bakırə qızların kəniz oldu. Türk bəyləri türk adını ataraq Tabğaçdakı bəylər Tabğaç adı götürüb Tabğaç xaqanına tabe olmuş, əlli il işini, gücünü vermiş» (KT ş 1-8).

Bumın xaqan vəfat etdikdən sonra 553-cü ildə taxta onun oğlu Isigi xan Kolo çıxır. Taxta oturduqdan sonra o Kara Issık xaqan, yəni *Qara İsti Xaqan* təxəllüsü qəbul edir. Çin qaynaqları bu türk xaqanı haqqında heç bir məlumat vermir. Bumın xaqanın məğlub etdiyi jujanlar silahı yero qoymurlar. Qara Issık xaqan jujanlara qarşı qoşun çəkir və onları Layşan dağının şimal

yamacında darmadağın edir. Lakin gözlənilməz bir hadisə jujanların hamılıqla məhv olmasının qarşısını alır. 553-cü ildə, yəni elə taxta çıxdığı ildə Kara Issık xaqan müəmmalı şəkildə qəfildən vəfat edir. Taxta Kara Issık xaqanın oğlu Şetu yox, kiçik qardaşı Kuşu çıxır (553). Kuşu taxta oturduqdan sonra Muğan xaqan adını qəbul edir. Çin qaynaqları bu xaqanı Kigin Muyuy-xan, Kigin Yandu da adlandırır. A.Bernştam yazır ki, guya Muyuy (Muğan) xaqan Aşına tayfasından deyil, başqa tayfadan imiş¹. Muğan xaqanın qoribə görünüşü vardı: sıfətinin uzunluğu bir futa qədər idi və həddindən artıq qırmızı idi; gözləri şüşəyə bənzəyirdi. O, qətiyyətli, qəddar, cəsur və çox ağıllı idi; muharibədən başqa heç nə ilə maraqlanmırırdı. 553-cü ilden payızında Muğan xaqan Dinsutszının başçılıq etdiyi jujan ordusunu məğlub edir. Dinsutszi jujanların qalıqları ilə Qərbi Vey (Tsi imperiyası) dövlətinə qaçırlar. Imperator onları qəbul edir və eyni zamanda türklərin hücumunun qarşısını alır. Lakin əməyə öyrəşməmiş jujanlar Çində quldurluq və talanla məşğul olurlar. Imperator 554-cü ildə onlara qarşı qoşun göndərir. Jujanlar yenə məğlub olur, lakin yenə də soyğunçuluqdan əl çəkmirlər. Belə olduqda Çin hökuməti onları Böyük çölə qovur. Burada türklər və kitaylar dərhal onları darmadağın edir. Qısa bir müddətdə Muğan xaqan qərbədə İdunu məğlub edir, şərqdə kitayları qovur, şimalda Tsiqunu tabe edir, ətrafdakı xalqları və dövlətləri lərzəyə salır. Çin mənbələrinin yazdığını görə, onun dövlətinin sərhədləri şərqdə Koreya körfəzindən qorbə Qərb dənizinə qədər 10000 li, cənubda Qumlu çöldən şimalda Şimal dənizinədək (Baykal gölü) heş min lidən altı min liyə qədər uzanırdı. Bu ərazidəki bütün torpaqlar onun dövlətinə daxil idi. Türküt xaqanlığı Orta dövlətin rəqibinə çevrilir. Sonralar qərbi Vey dövləti ilə Tsi dövlətinə qarşı birləşib Bin-çjou dövlətinə qədər çatır².

Muğan xaqanın məğlub etdiyi jujanlar Qərbi Vey dövlətinə qaçırlar, lakin Qərbi Vey dövləti türkülərin ittifaqına (Tsi dövlətinə qarşı) möhtac olduğu üçün jujanları onlara verir; uşaqlar və xidmətçilərdən başqa bütün jujanlar edam edilir (555). 556-ci ildə Muğan xaqan Toqona hücum edib onu məğlub edir. Toqonun əhalisi Nanşan dağlarına qaçırlar. Toqon xanı

¹ А. Бернштам. Социально-экономический строй орхено-енисейских тюрок VI-VIII веков, М. – Л., 1946, сəh. 174.

² Н. Я. Бичурин. Аді چекилəн əsər, сəh. 229.

Kualünün iqamotgahı olan və Kukunor yaxınlığında yerləşən Şudun şəhəri və Xəmçen adlı başqa bir şəhərcik türklərin əlinə keçir. 558-ci ildə Muğan xaqan Çin sarayına səfirlilik göndərir. 561-ci ildə o, Çinə daha üç səfirlilik və yerli məmulatlardan hədiyyə göndərir. 561-ci ildə Bey-Çjou imperatoru da, Bey Tsi imperatoru da Muğan xaqanın qızına elçi göndərir. Bey Tsi imperatorunun elçiləri daha çox hədiyyə gətirmişdilər. Bu, az qala, Muğan xaqanın meylini dəyişəcəkdi. Ancaq Bey Çjou imperatorunun elçisi xaqanı güclə (zorla yox) fikrindən döndərir. Məhz bu elçiliyin nəticəsi idi ki, iki il sonra – 563-cü ildə Bey Çjou və türkülərin birləşmiş hərbi qüvvələri Bey Tsi dövlətinə hücum edir və onun paytaxtı Tszinyani mühəsirəyə alır. Lakin müttəfiqlər şəhəri ala bilmir. Onda türklər ölkəni talayıb çolə qayıdırılar. 564-cü ildə müttəfiqlər yenə də Tsi dövlətinə hücum edirlər, lakin Çjou ordularından birinin Loyan ətrafında məğlub olması bu hərbi əməliyyatın da müvəffəqiyyətsizliyə uğramasına səbəb olur. Tsi imperatoru türklərə yenidən ittifaq təklif edir (567), lakin türklər bu dəfə də ittifaqı rədd edirlər. Bu dövrün tədqiqatçıları bunun səbəbini onda görürler ki, ittifaq müqaviləsinə görə Çjou dövləti hər il türküt dövlətinə 100 min ton ipək verirdi. 567-ci ildə qeyri-adi tufan baş verir və Muğan xaqan Tsi dövlətinin elçilərini buraxır. 569-cu ildə Muğan xaqan yenə də Çjou sarayına elçi və hədiyyələr göndərir. Muğan xaqanın hakimiyyəti illərində türk dövləti xeyli güclənir. Onun hakimiyyəti illərində türk dövlətinin sərhədləri Mancuriyanın şərqindən (Sarı dənizdən) Səmərqənd şəhəri ilə Bəlx arasındaki Dəmir Qapıyədək (Buzqala keçinədək) uzanır. Qərbdə, Orta Asiyada Eftalilər adlanan güclü dövləti məğlub etdiyindən (563-567) və dövlətini daha da genişləndirdikdən sonra Muğan xaqan üzünü şərqə çevirir. 571-ci ildə İранa edilən səfərdən sonra xaqanlığın sərhədi Amu-Dərya çayı boyunca müəyyənləşdirilir. Muğan xaqanın hakimiyyəti illərində Türk xaqanlığı nəinki Mərkəzi Asiyada, həm də Orta Asiyada siyasi hegemoniya çevrilir. Bu zaman onun əmisi İstəmi xaqan da dövlətin qərb sərhədlərini genişləndirir, qərb dövlətləri ilə münasibətlər yaradırı. O, Bizans və İran ilə münasibətlərə girmişdi. 568-ci ildə Bizans imperatoru türklərə səfirlilik göndərmış və türklər haqqında ətraflı məlumat toplamışdı. Səfirliyin topladığı məlumat Bizans tarixçilərindən Menandr və Feofilakt Simokatta kimi tarixçilərin əsərlərində öz

əksini tapmışdır. Hər iki müəllif türklerin son dərəcə yüksək mədəniyyətə malik olduğunu göstərir.

Göytürk abidələrində yalnız birinci iki xaganın (Bumin xagan və İstəmi xagan) adı çəkilir. Qalan bütün xaganlar adları çəkilmədən pislənir və birinci Türk Xaqanlığının süqutu kiçiklərin böyüklərə oxşamaması, yaxşı xaganların yerinə pis xaganların taxta oturması ilə əlaqələndirilir.

Bir qədər sonra, 576-ci ildə türk qoşunları Kimmern Bosporunu tutur. N.Y.Bičurin yazır ki, Muğan xagan «sərhəddən (Böyük Çin səddindən – *Ə.R.*) kənarda yerləşən bütün əyalətləri lərzəyə salmışdı. Şərqdə Koreya körfəzindən qərbdə Qərb dənizinədək (güman ki, Aral dənizi nəzərdə tutulur – *Ə.R.*) on min liyə qədər, cənubda Qumlu çöldən şimalda Şimal dənizinədək (Baykal gölü – *Ə.R.*) beş min lidən altı min liyə qədər – bu qədər ərazidə yerləşən torpaqlar onun dövlətinə daxil idi. O, Orta çarlığın rəqibinə çevrilmişdi»¹. Çin qaynağı burada faktları bir qədər təhrif edir. Hər iki şimali Çin dövləti – Şimali Tsi və Şimali Çjou – Türk xaganlığının xərac verəninə çevrilmişdi. 572-ci ildə Muğan xagan vəfat edir. Taxta onun qardaşı Tobo xan çıxır. Tobo xan taxta oturduqdan sonra Arslan xagan adı qəbul edir. Çin mənbələri Arslan xaganın taxta çıxmışında bir məsələni qarışdırır. Çin qaynağı yazır: «Kigin öldükdə onun oğlu Dalobyanın üstündən adlayıb onun kiçik qardaşını Tobo-xan adı ilə (xan) qoydular, 572»². Ola bilməz ki, Çin müəllisinin Muğan xanın qoyduğu qanundan (Türk adətləri haqqında sonra ayrıca danışılacaqdır) xəbəri olmasın. Taxt-taca vərəsəlik haqqındaki bu qanunda göstərilirdi ki, xagan vəfat etdikdə onun yerinə taxt-taca ondan kiçik qardaş, onun yerinə ondan kiçik qardaş, ..., sonuncu qardış öldükdən sonra taxt-taca birinci qardaşın böyük oğlu sahib olur və vərəsəlik bu yolla davam edir. Çin mənbələri isə Daloybanın taxta çıxa bilməməsini onun anasının aşağı təbəqədən olması ilə əlaqələndirir. Yenə də həmin qaynaqların yazdığını görə, aşağı mənşəli olması sonralar da – Arslan xagan vəfat etdikdən sonra da Dalobyanın taxta çıxmışına mane olur.

Arslan xagan Netu Erfunu (Şetu) xan (kiçik xagan) qoyur və Şərq tərəfi idarə etməyi ona tapşırır. Kiçik qardaşı Jutan xanı Böri xan qoyur, onun ordası Qərb tərəfində yerləşir. Arslan

¹ Н. Я. Бичурин. Аді çəkilən əsər, səh. 229.

² Н. Я. Бичурин. Аді çəkilən əsər, səh. 233.

xaqanın ordası isə mərkəzdə yerləşir. Muğan xaqandan sonra türk dövləti xeyli güclənmişdi. Öz hərbi qüdrətinə arxalanan Arslan xaqan Orta dövləti dağıtmaq fikrində idi. Lakin Çin sarayı türklərlə ittifaq müqaviləsi bağlayır və qohum olur: Arslan xaqan Çin şahzadəsi ilə evlənir. Bu faktı Çin salnaməsi belə izah edir: «O (Arslan xaqan - *Ə.R.*), Orta dövləti dağıtmaq fikrində idi; lakin saray (Tsi dövləti - *Ə.R.*) onunla sülh və qohumluq ittifaqı bağlamağa tölsdi və hər il ona 100000 top ipək parça verdi. Tsi evi onların hücumlarından və talanından dəhşətə gəlirdi və o da onlara xərac vermək üçün xəzinəsinə tükəndirirdi. Təbo (Arslan xaqan - *Ə.R.*) bəxtiyarlıdan çox öyünürdü və öz yaxın adamlarına deyirdi: qoy cənubda bu iki uşaq (yəni Şimali Çjou və Şimali Tsi sülalələri) bize itaətkar olsunlar - onda yoxsulluqdan qorxməq lazımdır»¹. Arslan xaqan Çjou dövləti ilə münasibətləri kəsmədən Tsi dövləti ilə sülh və ittifaq münasibətləri yaratdıqda Çjou dövləti türklərə xərac verməkdən boyun qaçırır, lakin türkətlərin öz hərbi qüdrətlərini nümayiş etdirmələri Çjou dövlətini əvvəlki kimi xərac verməyə möcbur edir.

Tsi imperiyası ilə ittifaq bağlanması iki ölkə ilə mədəni əlaqələrin genişlənməsinə, türkətlərin Çin mədəniyyəti ilə təməsına səbəb oldu. Türküt sarayına Xoy-lın adlı bir şaman gəlir. Əslində o, türküt qoşunu tərəfindən əsir alınmışdı. Xoy-lın Arslan xaqana belə bir fikir təlqin edir ki, Tsi sülaləsi ona görə bu qədər varlıqdır ki, o, Budda qanunlarına tapınır. Şaman xaqana buddizm ehkamlarını izah edir. Arslan xaqan buddizmi qəbul edir və Qalan (Budda məbədi) tikir. Xaqan bundan sonra dövləti idarə etmək, dövlətin sərhədlərini genişləndirməkdən daha çox dini işlərlə, ibadətlə məşğul olur. 573-cü ildə Arslan xaqan Tsi dövlətinə səfərlik və onunla birlikdə atlar göndərir. 575-ci ildə Şimali Çjou imperiyası Tsi dövlətini məhv edir. L.N.Qumilev bu hadisəni 576-ci ilə aid edir². 578-ci ildə Arslan xaqan Tsi imperiyasının intiqamını almaq üçün Çjou dövlətinə hücum edir, ona qarşı göndərilən qoşunu möglub edir, qoşunun başçısı möglub olduğunu görüb özünü öldürür. Şimali Çjou imperatoru Vey-di özü yeni qoşunla türklərə qarşı çıxmaga hazırlaşır, lakin vəfat edir. 578-ci ilin qışında Arslan xaqan ikinci dəfə Şimali Çjou dövlətinə hücum edir, sərhəd

¹ Н.Я. Бичурин. Адъ щекилен өсөри, сөн. 233.

² Л.Н. Гумилев. Древние тюрки, сөн. 35.

rayonlarını talan edib geri qayıdır. 579-cu ildə Arslan xagan Çin imperatoruna sülh və qohumluq təklifi ilə müraciət edir. Imperator bu təklifi qəbul edir. Lakin Arslan xanın istədiyi qızı yox, başqasını təklif edir. Onda türküt qoşunu Bin-çjouya basqın edir. 580-ci ilin yayında xagan Şimali Çjou dövlətinin paytaxtı Çanan şəhərinə elçilər və hədiyyələr göndərir. Lakin, Qanmu salnaməsinin yazdığını görə, Arslan xagan 581-ci ilin qışında xəstələnir və vəfat edir.

Tsi dövlətinin darmadağın edilməsi türkülərin buddizmə inamını sarsıdır və hələ Arslan xanın sağlığında, Tsi dövlətində Suy sülaləsi bərqərar olandan sonra 581-ci ildə buddistlər Çinə qayıdır.

Arslan xagan ölməzdən bir az əvvəl oğlu Yanlonu yanına çağırıb deyir:

- Məlumdur ki, ən yaxın qohumluq münasibəti ata və oğulun münasibətidir. Mənim böyük qardaşım bu qohumluq münasibətinə etinə etmədi, taxtı mənə tapşırıdı. Mən öləndən sonra sən taxtı əmin Törəmənə (halbuki Törəmən Yanlonun əmisi deyil, əmisi oğlu idi – *Ə.R.*) güzəştə getməlisən. Arslan xagan öldükdən sonra ordada Törəməni taxta çıxarmaq istəyirlər, lakin o, aşağı mənşəli olduğu üçün rütbəlilər yiğincağı onun əleyhinə çıxır. Yanlo (Netunun qardaşı) yüksək təbəqədən çıxmışdı və türklər ona hörmət edirdilər. Hamidian sonra Netu yiğincağa gəlib deyir: - Əgər taxta Yanlonu çıxarsanız, mən qardaşlarımıla birlikdə ona xidmət edəcəyəm. Əgər taxta Törəməni çıxarsanız, mən onda mənə tapşırılmış sərhədləri qoruyaraq Törəməni iti qılınc və uzun nizələrlə gözləyəcəyəm.¹ Buna görə də yiğincaq taxta Yanlonu çıxarıb.

Yenə də Çin mənbəyi türklərdə taxt-taca vərəsəlik hüququndan xəbərsiz olduğunu göstərir. Əvvələn, Nyetu (Şetu) Yanlonun qardaşı deyil, Muğan xagan və Arslan xaganın böyük qardaşları Qara İssik xaganın oğlundur. İkincisi, türk vərəsəlik qanununa görə, taxt-tac Muğan xaganın oğlu Dalobyana (Törəmənə) yox, Qara İssik xaganın oğlu Nyetuya (Şetuya) çatır.

Çin müəlliflərinin məlumatının həqiqətə nə qədər uyğun olub-olmadığını söyləmək çətindir. Lakin başqa mənbələrin verdikləri məlumatata görə, Dalobyan qərbi türklərin yanına getmiş və rəsmi xaqanlıq qarşı uzun müddət vuruşmuşdu.

¹ Н. Я. Бичурин. Аді çökilən əsəri, səh. 234-235.

Buradan haqlı olaraq belə bir sual meydana çıxır: Nə üçün birinci dəfə vərəsəlik hüququ pozulanda Törəmən öz hüququ uğrunda mübarizə aparmır, bu hadisə ikinci dəfə baş verəndə ömrünün axırınadək xaqan taxt-tacı uğrunda mübarizə aparır? Bu sualın cavabı sadədir: Muğan xaqandan sonra Arslan xaqanın taxta çıxması ilə türk törüsü pozulmayışdı; Muğan xaqanın qoyduğu qanuna görə, taxta oğul yox, qardaş varis olurdu. İkinci halda türk törüsü pozulmuşdu; taxt-taca sonrakı qardaşın yox, böyük qardaşın böyük oğlu varis olmalı idi. Deməli, birinci hadisədə taxta Törəmən yox, həqiqətən də Arslan (xaqan) çıxmıştı idи, ikinci təsadüfdə, türk törüsünə görə, taxt-tacın sahibi, heç şübhəsiz, Dalobyan olmalı idi. Buna görə də Törəmən ömrünün sonunadək öz tapdanmış hüququnun bərpası uğrunda mübarizə aparır.

VI əsrin altmışinci illərində şərqi Türk xaqanlığı o dövrün qüdrətli dövlətləri olan Bizans, sasanı İranı və Çinlə siyasi və iqtisadi əlaqələr sistemində daxil olur, Çindən qərbə gedən ticarət yollarına nəzarət etmək üçün mübarizəyə qoşulur. 580-ci il türküt dövlətinin qüdrətinin zirvəsi hesab edilir.

Arslan xaqanın ölməsi Çin imperiyasının yüksəlməyə başlaması ilə bir vaxta düşür. O vaxta qədər parçalanmış vəziyyətdə olan Çin 581-588-ci illərdə Suy sülaləsinin (581-618) rəhbərliyi altında birləşdirilir. Həyata keçirilən islahat imperianın iqtisadi və hərbi qüdrətinin artmasına səbəb olur. Həmin bu illərdə Böyük çöldə dəhşətli achiq da baş verir, mənbələrin yazdığını görə, adamlar çörək əvəzinə üyüdülmüş sümük yeyirdilər. 581-583-cü illərdə kütləvi mal-qara qırğınnının (yüt) baş verməsi əhalini tamamilə var-yoxdan çıxarıır, dilənci kökünə salır. Nəhayət, varlanmış əyalət valilərinin öz əyalətlərini müstəqil idarə etməyə meyl etmələri, can atmaları türk xaqanlığını dərin böhran qarşısında qoyur. 582-603-cü illərdə Türk xaqanlığı şərqi (Mərkəzi Asiya) və qərbi (Orta Asiya) xaqanlıqlarına parçalanır və bu vaxtdan başlayaraq hər iki xaqanlıq müstəqil xarici və daxili siyaset, o cümlədən müstəqil hərbi siyaset yeritməyə başlayır. Tezliklə Şərqi Türk xaqanlığı Suy imperiyasının protektoratı altına düşür, şərqi və qərbi xaqanlıqlar arasında uzun süren və viranedici müharibələr baş verir.

Türklərin şərqi siyasetinin iflasa uğradığı bir vaxtda, onların qərb siyaseti, türklərin qərbə ekspansiyası böyük uğurlar qazanır. Bu işdə Bumin xaqanın kiçik qardaşı, adı Kül tigin və

Bilgə xaqan abidələrində çökilən İstəmi xaqanın rolü böyündür. Bəzi qaynaqlarda İstəmi xaqan Bumin xaqanın oğlu adlandırılır. Lakin bu yanlış fikirdir; o, Bumin xaqanın ortancı qardaşıdır. Bumin xaqanın sağlığında İstəmi xaqan on rəhbərə, güman ki, on qəbilə rəhbərinə başçılıq edirdi. Onun rəhbərlik etdiyi qəbilələr Altayın şimalında yaşayırda və güman ki, türkdilli deyildi; onların fin-uqor mənşəli qəbilələr olduğunu da söyləyirlər. Elə İstəmi xaqanın adı da türk mənşəli deyil, uqor mənşəlidir və əedadın ruhunun adıdır. Çin qaynaqlarının verdiyi məlumatda görə, İstəmi xaqan yüz minlik qoşuna başçılıq edirdi.

İstəmi xaqanın qərb yürüşünün tarixi haqqında da müxtəlif fikirlər mövcuddur. Kül tigin şorəfinə qoyulmuş abidənin şərq tərəfinin birinci sətrində deyilir: «İnsan oğlunun üzərində əedadım Bumin xaqan, İstəmi xaqan (taxta) oturmuş». Burada müəllifin türk taxt-tacının nə qədər qədim olmasını göstərmək arzusu moni maraqlandırmır. Ancaq bu cümlədən iki nəticə çıxarmaq təbii olardı: 1. Bumin xaqandan sonra türk taxtına İstəmi xaqan çıxmışdır. Lakin tarixdən bilirik ki, Bumin xaqandan sonra türk taxt-tacına onun oğlu Muğan xaqan sahib olmuşdur. 2. Bumin xaqan və İstəmi xaqan eyni zamanda taxtda oturmuşlar. Bu fikri «Kül tigin abidəsi» özü də təkzib edib yazır ki, «ondan sonra kiçik qardaşı xaqan oturmuş, oğlu da xaqan oturmuş». Məhz buna görə də bəzi tədqiqatçılar belə bir fikir söyləyirlər ki, hələ Bumin xaqanın sağlığında İstəmi xaqan ekspedisiya korpusu ilə qərbə göndərilmişdir. O, Orta Asiyani səth etmiş, Qərb dənizinə (Aral dənizinə yaxud Xəzər dənizinə, çox güman ki, Aral dənizinə) qədər çatan dövlət yaratmış və orada qahib geri qayıtmamışdır. L.N.Qumilev İstəmi xaqanın qərbə yürüşünün tarixi haqqında başqa fikirdədir: «Öz yürüşünü İstəmi 552-ci ildən sonra başlamışdır, çünkü abarlar həmin bu ili hələ müstəqil qəbilə idi, və Bumin xaqanın dəfninə hədiyyələr göndərmişdi (L.N.Qumilev Bumin xaqanın 552-ci ilin sonunda vəfat etdiyini qəbul edir, mənse burada onun 553-cü il mart ayında vəfat etdiyini göstərmisəm. Buna görə də o, İstəmi xaqanın yürüşünün 552-ci ildən sonra ola biləcəyini ehtimal etdiyidə bu faktı əsas götürür – Θ.R.). O öz yürüşünü, görünür, 553-cü ilin payızında baş vermiş jujanların qəti şəkildə darmadağın edilməsindən sonra başlamışdır. Hərbi yürüşün on çox ehtimal olunan tarixi 554-cü ilin yazıdır, çünkü bu vaxt çöl otla örtülüür, bunun isə süvari ordu üçün həllədici əhəmiyyəti vardır. Hərəkətin sürətli olmasından belə nəticəyə gəlmək olar

ki, türkütlər güclü müqavimətə rast gəlməmişlər. 555-ci ildə onların qoşunu «Qərb dənizinə» çatmışdı, bu ad altında Xəzər dənizini yox, Aral dənizini başa düşmək lazımdır, çünkü Firdovsi İstəmi xaqanın mülklərinin bu sərhədlərini göstərir: «Çindən Ceyhunun (Amu-Dəryanın) sahillərinədək və Çاقın (Daşkəndin) o tayından Güzəruna (Sır-Dəryaya) qədər»¹.

L.N.Qumilev İstəmi xaqanın 555-ci ilədək tutduğu ərazinin sərhədini belə müəyyənləşdirir: bu sərhəd Daşkəndin şimalından keçir, sonra Sır-Dəryanı onun şimala döndüyü yerdə keçir və Amu-Dəryanın aşağı axarı və Aral dənizinin cənub sahillərinə qədər uzanırdı. 555-ci ildə türklər Soqdiana və Buxarani hələ tutmamışlar; onlar Eftali dövlətinin tərkibinə daxil idi. Bir il yarımlı ərzində türklər mərkəzi Qazaxistani, Cətisuyu və Xorəzmi tabe etməyə nail olmuşdular. Növbə Eftali dövlətinin idi.

556-ci ildən başlayaraq türklərin qərbə yürüşü ləngiyir. Aral dənizinin şimal sahillərində türklər xuni (xionit), var (uqor qəbilələrindəndir və oqor yaxud uqr - indiki macarların ulu babalarıdır; uqlar VI əsrde indiki Başqırıldıstanda və Volqa çayı ilə Ural dağları arasındaki çöldə yaşayırdılar) qəbilələrinin ciddi müqavimətinə rast gəlirlər. 558-ci ildə türklər bu qəbilələri darmadağın edib İtil (Volqa) çayına çıxırlar. Var və xuni qəbilələrinin qalıqları (təxminən 20 min adam) türk təqibindən Volqa çayının sağ sahilinə qaçırlar və sonralar vahid xalq halında birləşib avarları təşkil edir (Mərkəzi Asiyada yaşayan həqiqi avarlardan - abarlardan fərqləndirmək üçün bunlara yalançı avarlar da deyilir). Türkər Volqa çayının sağ sahilinə keçmirlər. Beləliklə, 558-ci ilin sonu üçün Türküt dövləti Sarı dənizdən Volqa çayınadək bütün Asiya çölünü tuturdu. Bu, öz dövrünün on böyük dövləti idi, orta əsrlərin heç bir imperiyası onuna müqayisə edilə bilməzdidi.

Volqa çayına çıxdıqdan sonra İstəmi xaqan avarları təqib etməkdən imtina edir, Eftali dövləti ilə müharibəyə hazırlaşır. O deyir: «Avarlar quş deyildir ki, havada uçaraq türk qılıncından qaçışınlar, onlar balıq deyildir ki, suya cumsunlar və dənizin ənginliklərində itsinlər. Onlar torpağın üstündə dolaşırlar. Eftalilərlə qurtarandan sonra avarlara hücum edərəm və onlar mənim qüdrətimdən qaça bilməzlər».

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh. 34-35.

560-cı idə İstəmi xaqan İran şahı Xosrov Ənuşirəvanla ittifaq bağlayıb Eftali dövləti ilə müharibəyə başlayır. Müharibə təxminən on il çəkir və Orta Asiyada sülh yalnız 571-ci ildə əldə edilir. Eftali dövləti məğlub olur, Türk xaqanlığı və İran dövləti arasında bölüşdürürlür. İran şahı türklərlə bağlılığı ittifaqı qohumluq əlaqələri ilə möhkəmləndirir: o İstəmi xaqanın qızı ilə evlənir. Fəal döyüş əməliyyatları 560-cı ildə başlanır. Soğdadan keçib İrana gedən türk elçiləri eftalilər tərəfindən doğranır, yalnız bir süvari qaçıb qurtula bilir və bu xəbəri İstəmi xaqana çatdırır. İstəmi xaqan bütün qoşununu toplayır. Onun qoşunu arasında eftalilərin keçmiş təbəələri xotanhılar da var idi. Ancaq eftalilərə ilk zərbəni Xosrov Ənuşirəvan vurur: o, 562-ci ildə eftaliləri məğlub edir. Türk qoşununun avanqardı Çاق (Daşkənd) şəhərini tutub hamını qılıncdan keçirir. Sonra türklərin əsas qüvvələri Çirçik çayını keçərək Maymurq yaxınlığında öz avanqardı ilə birləşir. Eftali qoşunları Buxara ətrafında toplaşmışdı. Lakin eftali şahı Qaftar düzənlilikdə döyüş üstünlüğünə malik olan əla təchiz edilmiş türk süvari qoşunu ilə döyüşə girməkdən çəkinir və dağlara çekilir, Neseff (Karşı) şəhəri yaxınlığında türk qoşunu ilə döyüşə girir. Neseff yaxınlığındakı döyüş səkkiz gün davam edir və eftalilərin tamamilə darmadağın edilməsi ilə bitir (565). Eftalilərin sağ qalanları Qaftarı taxtdan salır, onun yerinə Çaqanian hakimi Faqonişi taxta çıxır və ona tapşırırlar ki, Xosrov Ənuşirəvana tabe olsun. 571-ci ildə sülh süqaviləsi bağlanır. Lakin Eftali dövlətinin məğlub olması və iki dövlət arasında bölüşdürülməsi Xaqqanlıqla İranın qatı düşmən olmasına səbəb olur: türklər belə hesab edirlər ki, Eftali dövləti bölüşdürülrəkən türklərin mənafeyi tapdanmışdır. Həmin bu vaxtdan başlayaraq Türk xaqanlığı ilə İran barışmaz düşmən olur.

571-ci il sülh müqaviləsindən sonra İstəmi xaqan üzünü yenə də qərbə çevirir.

İranla müharibə labüb olduğu üçün İstəmi xaqan özünə müttəfiq axtarır. Belə bir müttəfiqi Bizans imperatoru II Yustin də axtarırdı; Xosrov Ənuşirəvan Bizansın köhnə düşməni idi və ona qarşı yeni müharibəyə hazırlaşırdı. Buna görə də imperator 568-ci ildə Konstantinopola gəlmış türk elçilərini hörmətlə qarşılıyor. Türk səfiriyyinə Maniak başçılıq edirdi. Elə həmin ilin avqust ayında imperator geri qayıdan türk elçiləri ilə birlikdə şərq şəhərlərinin sərkərdəsi Kilikiyah Zemarxi türk xaqanının yanına elçi göndərir. İstəmi xaqan Bizans elçisini hörmətlə

qəbul edir. Elə bu vaxt İran şahının da elçisi türklərin yanına gəlir. İstəmi xaqan qəsdən Bizans elçilərini İran elçilərinə nisbətən daha şərəfli yerdə oturdur və Bizans elçilərinin yanında onları danlayır. Elçilər İранa mühəribə xəbəri ilə qayıdır. Zemarx Konstantinopola türklərin səlahiyyətli səfiri Tamğa-Tarkanla (Maniaxın oğludur) qayıdır.

Türk xaqanlığı ilə İran arasındaki ixtilaf adı və eyni zamanda həllədilməz bir səbəbdən yarandı. İstəmi xaqan tələb edirdi ki, İran əvvəllər eftalilərə verdiyi xəracı indi ona versin. Xaqanın özünə də məlum idi ki, İran buna razı olmayıacaqdır. Türklerin süvari qoşunu Amu-Derya çayını sürətlə keçərek Curcanın bir sıra şəhərlərini tutur. Lakin iranlıların hələ V əsrə eftalilərə qarşı hazırladıqları möhkəmləndirilmiş məntəqələri dəf edə bilmir. Buna görə də türklər 569-cu ildə Soqdianaya qayıdır. 571-ci il sülh müqaviləsinə görə, Xosrov Ənuşirəvan Sind, Bost, ər-Rohac, Zəbulistan, Dardistan və Kabilistanı alır. Bundan başqa eftali hökməti Faqonişin vərəsəlik torpağı olan Çaqonian da farslara tabe olur. Türklərə isə təkçə Soqdiana çatır.

İstəmi xaqanı Xosrov Ənuşirəvanla sülh bağlamağa məcbur edən səbəb var idi: vaxtilə türklərin məğlub edib qərbə qovduqları avarlar xeyli qüvvətənib Sava çayından Don çayına dək bütün çöl zonasını tutmuş, türklərin sərhədlərini təhlükə altına almışdılar. 567 və 571-ci illər arasında türklər bütün Şimali Qafqazi tutmuş və Bizansla sərhədə çıxmışdılar. Bu illərdə Bizansdan Yeftixi, İrodian, Kilikiyalı Pavel və Anaqastın başçılıq etdikləri bir neçə səfirlilik türklərin yanına gəlmişdi.

Lakin tezliklə türk xaqanlığı siyasetinin istiqaməti dəyişir: türklər Bizansdan uzaqlaşmağa başlayır. 576-ci ildə Bizansdan Valentinin rəhbərliyi ilə gələn elçiləri xaqan yox, səkkiz əyalətdən birinin rəisi Türksanf qəbul edir. Elçiləri salamlamaq əvəzinə Türksanf deyir: «Siz həmin o romalılar deyilsinizmi ki, on dil və bir yalan işlədirsiniz?» O, Valentini kifayət qədər danladıqdan sonra deyir ki, sizin çarınız lazım olan vaxtı cəzasını alacaqdır. Elə həmin 576-ci ildə türklər uturqurlarla birlikdə Bosporu tuturlar, sonra onlar Krima soxulurlar, lakin oradan sıxışdırılıb çıxarırlırlar. Sonra türk qoşunları Qafqazın qərbi vasitəsilə Bizansa soxulmaq istəyirlər, lakin Eqrisi çarlığının müqavimətinə rast gəlib Şimali Qafqaza çəkilirlər. VI əsrin 80-ci illərində türklər Şimali Qafqazın vadilərində və

Dərbondo qədər Dağıstanın dağ ətəklərində möhkəmlənirlər. Türklərin Bizansa yürüşü bununla bitir.

Türk silahı qorbdə böyük müvəffəqiyətlər qazandığı bir vaxtda mərkəzi ordada vəziyyət o qədər də yaxşı deyildi. Əyanlar yiğincəgimən xaqan taxtına çıxardığı Yanlo (çinçə Anlo, türkçə Amrak) Arslan xaqanın böyük oğlu idi. Amrak sakit, fağır adam idi və xaqanlıq fəaliyyətinə lazım olan xüsusiyyətlərə malik deyildi. Onun atası xaqan, anası alicənab ailədən idi. Xalq onu sevir və hörmət edirdi, lakin o, ordada heç bir qruplaşmaya başçılıq edə bilmirdi. Onun təbiəti elə qurulmuşdu ki, xaqanlığın keşməkeşlərindən daha çox sakit həyatı sevirdi. Bu keyfiyyətlərinə görə o öz tərəfdarlarını çıxılmaz vəziyyətdə qoydu, əmisi oğlanlarının isə əl-qolunu açdı. Əmisi oğlanları içərisində Muğan xaqanın oğlu Dalobyan (Türkçə: Törəmən - töru «qanun» və mən sözlerindən yaranmışdır) xüsusilə fəal idi. Törəmən hakimiyyəti sevirdi, mənsəbpərəst idi, lakin cəsarətsiz idi; döyüşdə cəsur idi, siyasetdə isə uzaqqoron deyildi; güclünün qarşısında güzəştə gedirdi, ancaq zoifin qarşısında həyasız idi. Onun bu keyfiyyətlərindən istifadə edən Çin kəşfiyyatı Törəməni Amraka qarşı qiyam qaldırmaga təhrik etdi. Buna görə də Amrak xaqanın hakimiyyəti uzun sürmür. O, üsyən qaldırmış Törəmənin öhdəsindən gələ bilmir, elə taxta çıxdığı həmin il (581) taxt əmisi oğlu Şetuya (N.Y.Biçurində Nyetu, digər Çin qaynaqlarında Netu, Şabolio-xan Nyetu, Çin mənbələrində ona İligülyü Şe Moxe Şabolo-xan da deyirlər. H.N.Orkunun yazdığını görə, Şabolionun adı türkçə Asparuh olmuşdur, lakin məlumdur ki, o dövrdə türk dillərində *H* səsi olmamışdır. Güman ki, müasir türk dilində *X* səj olmadığı üçün H.N.Orkun rus dilindəki *Asparux* sözünü *Asparuh* etmişdir. Lakin qədim türk qəbilələrinin dilində *X* səsi də olmamışdır. Buradan belə nəticə çıxarmaq olar ki, onun adı türkçə Asparuk olmuşdur) təhvıl verir. Şetu taxta çıxandan sonra İl Külüğ şad Bağa İşbara xaqan adı qəbul edir.

Şetu və Çuloxou Muğan xaqanın və Arslan xaqanın qısa müddədə xaqan olmuş və həyatdan vaxtsız köçmüş böyük qardaşları Kara İssik xaqanın oğulları idi. Şetu Kara İssik xanın böyük oğlu idi və taxt-tac da qanunla onun olmalı idi. Lakin taxt-tac vərəsəliyi haqqındaki türk qanunu onun atası öldükdən sonra əmisi - Törəmənin atası Muğan xaqanın hakimiyyəti illərində qəbul edilmişdi. Görünür, Törəmənlə olan anlaşılmazlıq da bundan irəli gəlir. Şetu həddindən artıq cəsur

və ağılli, cürətli və enerjili idi, hətta arvadı onu qurda, canavara (böri) bənzədirdi. Məhz bu keyfiyyətlərinə görə xalq da, əsilzadələr də ona hörmət edirdi və məhz bu keyfiyyətlərinə görə onu xaqan taxtına oturdurlar.

Çuloxou öz keyfiyyətlərinə görə böyük qardaşından heç də geri qalmırıldı, hiyləgərliyinə, fəndgirliyinə və xoşrəftarlığına görə hətta ondan üstün idi. Buna görə də o, xalqın nəinki hörmətini, həm də məhəbbətini qazanmışdı. Çuloxou tölös şadı idi və onun əyaləti xaqanlığın kitayların və tatabaların köçərilik etdiyi şərq sərhədində yerləşirdi. Çuloxounun hakim olduğu əyalət xaqanlığın ictimai-siyasi həyatında ikinci dərəcəli rol oynayırdı. Məhz söhrətpərəst və encrjili olması, hələ xaqanlığın çıçəkləndiyi dövrlərdə onun Çinlə yaxınlaşmasına səbəb olmuşdu.

İl Külüg şad Bağa İşbara xaqan taxta oturduqdan sonra Amراك Dulo (Tola) çayı sahillərinə çekilir və sakit həyat sürürlər. Başa İşbara xaqan bir qədər fikirləşdikdən sonra Törəməni Abo-xan qoyur və öz aymakımı idarə etmək üçün geri döndərir. Başa İşbara xaqan taxta oturan kimi şimalın köçəri qəbilələri ona tabe olur. Bu xaqanın hakimiyyəti illorində Türk xaqanlığı öz inkişafının, qüdrətinin ən yüksək zirvəsinə çatır. Hakimiyyətə keçidkən bir qədər sonra xaqan 400 minlik bir ordu ilə Çinə hücum edir. Türkler onlara qarşı göndərilmiş üç Çin ordusunu darmadağın edib iki yol ilə Çinin içəririnə doğru irəliləyirlər. Vu-Vey, Txan-Şuy, An-din, Qin-Çin, Şan-qün, Xun-xun və Yan-an əyalətlərində nə qədər mal-qara vardısa, türkler hamisini aparırlar. İmperator ümumi səfərbərlik elan edir, öz korpusları ilə sərhədi aşır. Başa İşbara xaqan Abo-xan (Törəmən) və Tanxanla (Çin mənbələri Türksanfi belə adlandırır) birlikdə ona qarşı çıxır, lakin hər iki xan məglub olur və qaçırlar. Çin salnaməsinin yazdığını görə, bu zaman türkərin arasında böyük acliq baş verir, adamlar un əvəzinə üyüdülmüş sümük yeyirmişlər. Bir tərəfdən, hərbi müvəffəqiyyətsizlik, bir tərəfdən acliq, digər tərəfdən, Törəmən xanın şəxsi igidliyi və cəsurluğu Başa İşbara xaqanda ona qarşı nifrat oyadır (Əlbəttə, bu, əsası olmayan nifrat idi) və xaqan hərbi yürüşdən qayıdarkən Törəmən xanın aymakına hücum edir, onu məglub edir və anasını öldürür. Törəmən xan qərbə Datu xanın (Kara Çurın Türk tarduş xaqanın) yanına qaçırlar. Onun keçmiş aymakından 100 minlik süvari qoşun da ona qoşulur. Kara Çurın Türk tarduş xaqan Başa İşbara xaqanla müharibəyə başlayır.

Tanxan (Türksanf) Abo xanla (Törəmənlə) dost olduğu üçün Bağa İşbara xagan onun aymakını əlindən alır və onun bütün xanlıq ləyaqətlərini ləğv edir. Belə olduqda o da Kara Çurın Türk tarduş xaqanın yanına qaçır.

Adətən, Çin mənbələrində Datu xan adlandırılan Kara Çurın Türk tarduş xaqan Bumın xaqanın kiçik qardaşı İstəmi xaqanın oğludur. Kara Çurın Türk öz dövrünün türk xanları (xaqanları) arasında ən görkəmli, ən kolorit simadır. O bütün keyfiyətlərinə görə əmisi nəvələri Başa İşbara (Şetu) xaqandan və Çuloxoudan üstündür. Lakin türk törüsünə görə, xaqanlıq ona çatmır. Kara Çurın Türkün bioqrafiyası Çin salnamələrində yoxdur, çünki o, türk dövlətinin qərbində fəaliyyət göstərmmiş, Çin siyasetinin mənafeyi dairəsinə düşməmişdir. Bunun əvəzinə Iran və Bizans qaynaqları onun haqqında kifayət qədər məlumat verir. Kara Çurın Türk öz hərbi karyerasına atası İstəmi xaqanın rəhbərliyi altında başlamışdır. 555-ci ildə türklərlə eftalilərin müharibəsində hərbi şücaət göstərmişdir. 556-ci ildə o, atasının razılığı ilə, cənubi Cunqariyam fəth etmiş və avar qəbilələrinin torpaqlarında öz knyazlığını yaratmışdı. Kara Çurın Türk 558-ci ildə Ural və Volqa sahillərində aparılan hərbi əməliyyatlara başçılıq etmiş, lakin fəth edilən torpaqlar onun kiçik qardaşı Türksanf və əmisi oğlu Böri xana verilmişdi. 576-ci ildə, İstəmi xaqan vəfat etdikdən sonra Kara Çurm türk dövlətinin qərb hissəsinə varis olur, ölkənin qərb hissəsinin bütün ali hakimiyəti onun əlində toplanır və o, tarduş xaqan rütbəsi qazanır. Türk dövlətinin qərb hissəsi müstəqil xaqanlıq olmasa da, Monqolustanda yerləşən və haqqında söhbət getdiyi zamanda başında Başa İşbara xagan duran mərkəzi ordaya, yəni Türk Xaqanlığına daxil və tabe olsa da, əslində hələ İstəmi xaqanın sağlığında bütün sahələrdə (hərbi, siyasi, iqtisadi) müstəqil idarə edilirdi. Kara Çurın Türkün idarə etdiyi ərazi əslində müstəqil dövlət idi və ərazisinə, hərbi qüdrətinə görə o dövrün müstəqil dövlətlərindən xeyli üstün idi. Əgər Kara Çurın Türkə tabe olan əyalət başçılarından biri (məsələn, onun qardaşı Türksanf) Bizans imperatorunu cəzalandırmaqla hədələyirse, bu, çox şeyi aydınlaşdırır. Kara Çurın Türk ölkənin qərb hissəsində ali hakimiyətə sahib olduqdan sonra hərbi yürüşlərə getmir. Bizansa qarşı Krim və Qafqaz əməliyyatlarını onun sərkərdələri aparır və möglüb olurlar. Lakin bu möglubiyyətlər Kara Çurın Türkün nüfuzuna təsir etmir. Həmin bu dövrdə o, daha bir ləqəb Bökə, yəni «igid» ləqəbi alır. Türk xanları

îçerisində ən qüdrətli olmasına baxmayaraq Kara Çurın Türk törüsünə görə tabe vəziyyətdə idi. Hələ üstəlik Kara Çurın Türk və Bağa İşbara xaqan bir-birinə nifşet edirdi.

Bu zaman türk xanlarının mövqeyi belə idi: Başa İşbara xaqan dövlətin bir nömrəli siması idi, onun qərargahı Ötükəndə yerləşirdi. Dövlətin iki nömrəli siması Kara Çurın Türk hesab edilirdi (çinlilər onu Dəngi də adlandırırlar), o, Aktağda (Tyan-Şan dağlarının şimalındadır) otururdu. Xaqanlıq taxtından imtiha etdikdən sonra dövlətin üçüncü siması (əslində, bu, fəxri ad idi) Amrak hesab edilirdi. Onun qərargahı ov heyvanları ilə bol olan Tola çayı sahilində yerləşirdi. Dördüncü sima taxt-tacın qanunu sahibi (əslində taxt-tacın qanunu sahibi elə Başa İşbara xaqan olmalı idi, lakin onun atası taxt-taca vərəsəlik haqqında türk törüsü qəbul edilməzdən əvvəl vəfat etdiyi üçün bu qanun Başa İşbara xaqana şamil edilmirdi) dövlətin şimal ucqarını idarə edən Törəmən xan idi. Bu dörd nəfərdən başqa çoxlu türk xanları arasında daha dörd nəfəri fərqləndirmək lazımdır, çünki onlar da dövlətin siyasi həyatında görkəmli rol oynayırdılar. Bunların arasında birincisi Çuloxou gəlir. Şetu (Başa İşbara) xaqan taxtına oturduqdan sonra, türk törüsünə görə, Çuloxou avtomatik vəliəhd olurdu. Tigin şad Başa İşbaranın əmisi oğludur, güman ki, Arslan xaqanın oğlu və Amrakin qardaşıdır. Onun da ölkənin şərqində öz vərəsəlik torpaqları var idi. Kara Çurın Türkün kiçik qardaşı Türksanf (çincə: Tanxan) Volqaboyu və Şimali Qafqazdakı qoşunlara rəhbərlik edirdi. Nəhayət, Arslan xanın qardaşı oğlu Böri xan əslində Türksanfa tabe idi, lakin formal şəkildə İstəmi xaqan Türksanfla bərabər ona da vərəsəlik torpağı vermişdi.

Türk Xaqanlığında vətəndaş müharibəsi başlanmadan bir qədər əvvəl onun gələcək iştirakçılarının siyasi və hərbi vəziyyəti belə idi.

Başa İşbara xaqanın hakimiyyəti illərində türk orduları tez-tez Çinin içərilərinə girir, hətta Pekinə qədər hücum edirdi. Çin dövləti türklərin qüvvətlənməsindən narahat olur. Çin ideoloqları açıq vuruşda türklərə qalib gəlməyin mümkün olmadığını gördükdə imperatora Türk xaqanlığını daxildən zəiflətməyi məsləhət görülür. Imperator bu fikri bəyənir və bu sahədə tədbirlər görülür.

Yuxarıda Türk xaqanlığı ilə Çin dövləti arasındaki müharibədən bəhs edildi. Əslində bu müharibənin üzdə olan

hissəsi idi. Lakin müharibə təkcə döyüş meydanlarında getmirdi. Gözə görünməyən müharibə də gedirdi.

582-ci il müharibəsi əvvəlcə türklər üçün uğurlu olur. Onlar Büyük Çin səddini sürətlə keçərək Çinin altı ən varlı şimal əyalətini talayırlar. Lakin sonra vəziyyət dəyişir. Talanmış əyalətlərdə ərzaq qalmadığı üçün türk ordusu achiğa məhkum olur. Deyildiyi kimi, Çin imperatoru Yan Tszyan ümumi səfərbərlik elan edir. Lakin əsasən kəndlilərdən toplanan ordu pis təlim görmüşdü və döyüşə yararsız idi. Mühəribənin döyüş meydanındaki peripetiyaları artıq yuxarıda göstərilmişdir. 582-ci ildə türklərin hücumu dayandırılır və bu zaman Çin diplomatiyası öz işini görür.

Çin imperatoru Yan Tszyanın Çjan-sun Şən adlı köməkçisi vardı. 578-ci ildə Şetu hələ əyalət xanı olanda o, Çin səfirliyi heyətində türklərin yanına gəlmış və ox atmaq məharəti ilə onu heyran qoymuşdu; onlar dostlaşmışdır. 582-ci ildə türklərin hücumu dayandırıldıqda Çjan-sun Şən öz diplomatik bacarığını işə salır: o, türk xanları arasında nifaq sahı. Əvvəlcə o, xanların içində ən güclüsü olan Kara Çurin Türkü razi salır ki, Çinlə separat sülh bağlaşın və qoşununu Çindən çıxarsın. Sonra 583-cü ildə çinliler qoşunu düşmən tərəfin ən zəif yeri olan toqonluların sahəsinə toplayıb Lintao yaxınlığında onları darmadağın edir. Bunun nəticəsində Abo xanın (Törəmənin) da qoşunu məğlub olur. Bağa İşbara xaqanın qələbəsi türk qoşunlarını darmadağın olmaqdan xilas edir. Hadisələrin bu cür gedişindən istifadə edən Çjan-sun Şən Bağa İşbara xaqanla Abo (Törəmən) xanın arasını vurmağa nail olur. Etibarlı bir adam vəsitəsilə o, Başa İşbara xaqana belə bir xəbər göndərir: «Qəribə deyilmidir ki, türküt qoşunlarının başında siz duranda onları həmişə qələbə gözləyir, döyüşə rəhbərlik Abo xanın əlinə keçəndə işə onların məğlubiyyəti labüb olur? Ancaq sizin qoşununuzla Abonun qoşununun sayı əslində eynidir. Axı bu rüsvayçılıq sizin şəxsiyyətinizi də xəcalətlə örtür. Bəs indi, siz hər gün düşməni məğlub etdiyiniz və şöhrət haləsində olduğunuz bir zamanda və Abo hərbi kampaniyani məğlubiyyətə apararaq türkütleri şərəfsizliklə ötdüyü bir zamanda siz hələ yenə də yalnız təkcə iradlar tutmaqla kifayətlənməyi mümkün hesab edirsınız? Nə vaxt işə «şimal xanlığını» məhv

etməyi arzulayirdınız. Siz bunu indi etməyə cəhd etməzsinizmi?»¹

Çjan-sun Şən eyni zamanda Abo xana da belə xəbər göndərir: «Datu xan Suy sülaləsi ilə ittifaq bağladığı üçün Şetu türküt xalqı üzərində ali hakimiyyəti özündə saxalmaq iqtidarında olmayıacaqdır. Yaxşı olmazdım ki, siz vaxtında bu ittifaqa qoşulasınız və imperatorun himayəsi altında olasınız. Bu sizə böyük qüvvə verərdi və sizin indi tutduğunuz yoldan – Şetunun iradəsini yerinə yetirib öz qoşununu itirmək və cani kimi, onun təhqirlərinə dözmək yolundan daha ağıllı olardı».²

Çin diplomatiyası öz isteyinə nail oldu: Bağa İşbara xaqan Törəmənin xəyanətinə inanmağa başladı. 584-cü ilin fevral-mart aylarında Törəmən ordada olmayanda Başa İşbara xaqan onun qərargahına hücum edir və artıq deyildiyi kimi, onun anasını öldürür. Törəmən qərbə Kara Çurın Türkün yanına qaçır. Kara Çurın Türk Törəmənə böyük bir ordu verir, bundan başqa onun özünün keçmiş aymakından da 100 min döyüşü ona qoşulur. Türk xanlarından Türksansı və Tigin şad da onun tərəfinə keçir. Törəmənin başçılığı altında elə bir qüvvə toplanır ki, Başa İşbara xaqanın uğur qazanacağına heç bir ümidi qalmır. Digər tərəfdən, acliq və malqaranın kütləvi sürətdə qırılması nəticəsində, habelə Başa İşbara xaqanın özbaşına hərəkətlərindən irəli gələn narazılıq nəticəsində bu xaqanın hakimiyyəti illərində türk xaqanlığında ikitirəlik baş verir, gah burada, gah orada üşyanlar baş qaldırır. Hətta onun öz doğma qardaşı və vəliəhd Çuloxou da xaqanın düşmənləri cəbhəsinə keçir. Başa İşbara xaqanla Törəmən xan arasındaki taxt-tac uğrunda müharibə uzun çəkir. Bu mübarizədə çinlilərdən böyük kömək alan Başa İşbara xaqan qalib gəlir. Məhz Başa İşbara xaqanın hakimiyyəti illərində türk xaqanlığı Çinin təsiri altına düşür: 584-cü ilin payızında xaqan Çinə sülh və ittifaq təklif edir. Başa İşbara xaqan Çin imperatoruna məktubunda yazırıdı: «İmperator mənim arvadımın atasıdır, deməli, mənim də atamdır; mən onun qızının əriyəm, deməli, onun oğluyam. Bu iki tərəf, fərqli olsa da, öz daxili hissənə və ədalətə görə vahid təşkil edir. İndi əgər qohumluq qədimliyini ikiqat hesab etsək, onda oğulların və nəvələrin və on min belə qədər ardıcılığını hesablamaq olmaz. Qoy hakim Göyər şahid olsun, mən heç

¹ Л.Н. Гумилев. Древние тюрки, сəh. 110.

² Yenə orada.

vaxt əleyhinə getməyəcəyəm. Mənim dövlətimin bütün qoyun və atları əslində imperatorun mal-qarasıdır, eləcə də onun ipək parçaları mənimdir. Burada qarşılıqlı fərq yoxdur»¹. Imperator cavab məktubu yazır və onu oğulluğa qəbul etdiyini bildirir. Bağa İşbara xaqan qoşunu düzür və elçini oturmuş halda qəbul edir, bəhanə gətirir ki, xəstədir. Elçi Kin-tsze onu məzəmmət edir. Çin-sun Şən onu inandırandan sonra Başa İşbara xaqanaya durur, diz çöküb möhürlü imperator fərmanını qəbul edir. Lakin birdən ele vəziyyətə düşür ki, ətrafindakılar hönkürürlər. Çin elçisi tələb edir ki, xaqan özünü imperatorun vassalı adlandırsın. Xaqan əyanlarından vassalm nə olduğunu soruşduqda onlar cavab verirlər ki, vassal bizdəki qul sözünə bərabərdir. Xaqan bildirir ki, o, Suy sülaləsindən olan Gøy Oğlunun qulu adlanmaqla özünü xoşbəxt hesab edir. O, Çin elçiinə 1000 at bağışlayır və üstəlik əmisi qızını da ona ərə verir. Bundan sonra Çin imperatoru Vin-didən hərbi kömək alan xaqan Törəmənin qoşununu məğlub edib özünü əsir alır. Törəmənin ordada olmamasından istifadə edən aymak onun ailəsini əsir alır. Nəhayət, Çin qoşunu Törəmənin qoşununu darmadağın edib bütün qəniməti Başa İşbara xaqana verir.

Başa İşbara xaqanla bir zamanda, 584-cü ildə Kara Çurın Türk də Suy sülaləsinin vassallığını qəbul edir. Imperator hər iki xaqana xeyli hədiyyə verir. Bundan başqa, Başa İşbara xaqana kömək üçün verilmiş Çin ordusu avarlara hücum edib Törəmənin ailəsini əsirlikdən xilas edir. Çinlilər Törəmənin ailəsini Başa İşbara xaqana verirlər. Bütün bunlara minnətdarlıq əlaməti olaraq xaqan mührəbənin əvvəlində tutduğu bütün torpaqları Çinə qaytarır və böyük Qobi səhrasından keçən dövlət sərhədini bərpa edir. 587-ci ilin birinci ayında xaqan oğlunu hədiyyələrlə birlikdə Çin sarayına göndərir, həm də Xin və Day əyalətlərində ov etmək üçün icazə istəyir. Imperator ova icazə verir. O, bolluca ov edir, məsələn, təkcə bir gündə 18 maral ovlayır. Xaqan ovdan qayıtdıqda görür ki, onun qərargahı yanmışdır. Başa İşbara xaqan birdən özünü pis hiss edir və azacıq sonra vəfat edir (587-ci il).

Törəmənə gəlincə, o hər şeyini – anasını, uşaqlarını, torpağını itirir, çölü tərk edir, özünün son ardıcilları ilə Buxara yaxınlığında Paykənd şəhərinə köçür.

¹ Н. Я. Бичурин. Собрание сведений о народах, обитавших в Средней Азии в древнейшие времена, сəh. 237.

Çin dövlətinə gəlincə, çinlilər türk təhlükəsini birləşfəlik aradan qaldırmaq üçün türkləri çinliləşdirmək (tabğacılar və siyənbilər kimi) siyaseti yeridir. Türk əxlaq və adəti, hətta türk adları da Çin əxlaq və adəti, Çin adları ilə əvəz edilməyə başlanır. Bu dövr Kül tigin abidəsində belə səciyyələndirilir: «Tabğac bodunka bəglik uri oğlin kul boltı, silik kız oğlin kün boltı. Türk bəglər, türk atın iti Tabğacığı bəglər Tabğac atın tutıp Tabğac kağanka görmis (KM § 7) – Tabğac (Çin) xalqına bəylik nəslə davam etdirməli oğulların qul oldu. Bakırə qızların kəniz oldu. Türk bəyləri türk adını ataraq Tabğacdakı bəylər Tabğac adı götürüb Tabğac xaqanına tabe olmuş».

587-ci ildə Bağa İşbara xaqan vəfat etdikdən sonra onun kiçik qardaşı Çuloxou taxta çıxarılır. Çuloxou əvvəlcə xaqanlıqdan imtina edir, Başa İşbara xaqanının oğlu Ün Yollığa inanmir, elə düşünür ki, onu tələyə salmaq istəyirlər. O, Ün Yollığ xaqan olarsa, ona itaət edəcəyini bildirir. Lakin şahzadə öz dediyində israr edib deyir: «Siz, Çuloxou, bu qədər uzun zaman atamın düşməni olmuşsunuz, siz onun ogluna, hələ uşaq olan bir adama tabe olarsınız? Bizim qanuna uyğun olaraq və sizi öz vəliəhdə təyin etmiş atamın əmriñə uyğun olaraq taxt sizə mənsubdur». Çuloxou razı olub Çuloxou Yabğu (Şetu) xaqan adı ilə taxta çıxır və, Çin salnaməsinin yazdığına görə, imperator ona litavrlar, musiqi alətləri və bayraqlar verir.

Çuloxounun uzun çənəsi və bükük kürekələri vardı, qaşları seyrək, gözləri göydü; cəsur və ağıllı idi. O, xaqan taxtına çıxan kimi, qoşun toplayıb dünənki müttəfiqi əmisi oğlu Abo (Törəmən) xanın üstüne yürüş edir. Kara Çurın Türk də Törəmənlə bütün münasibətlərini kəsir. Törəmən təklənir. Kara Çurın Türk Çuloxou ile ittifaq bağlayıb Törəmənə qarşı müharibəyə başlayır. Kara Çurın Türkün qoşununa onun oğlu fars qaynaqlarında Şiri-Kışvər adlandırılan Yan Souk tigin başçılıq edirdi. Daha iki xan da hərbi qüvvə göndərmişdi. Çuloxounun ordusu Çim imperatorunun ona verdiyi bayraqları qaldırıb hər yerdə belə xəbor yayırıldı ki, Törəmənə qarşı müharibədə Çin də Çuloxouya kömək edir və qoşun göndərmişdir. Törəmənin tərəfdarlarının çoxu bunu eşidib düşmənin tərəfinə keçir. 587-ci ilin yazında Buxara yaxınlığında döyüş olur. Yunan mənbəyi yazar ki, Törəmənin döyüşçüləri qəhrəmancasına döyüşürdülər, lakin uzurpator (yəni Törəmən) həlak olandan sonra ordu qaçıb dağıldı¹, Çin qaynağı isə yazar

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh. 116.

ki, Abo (yəni Törəmən) əsir alındı¹. Çuloxou Çin sarayına Törəmənin əsir tutulduğunu xəbər verir və onun taleyi haqqında maraqlanır: Törəməni öldürsün, ya bağışlasın? Imperator əyanlarından məsləhet isteyir. Büyük nazir Qao Fan deyir: «Qohumlar zəhərli həşərətlər kimi bir-birini qırıldıqda alicənəbləq göstərmək üçün onları bağışlamaq lazımdır». Imperator onunla razılaşır (bilmək olmur ki, Törəməni bağışlayırlar, ya yox). Çin salnaməsi yazmasa da, tarixdən məlumdur ki, Çuloxounun hakimiyyəti illərində Törəmən əsir tutulmuş və edam edilmişdir. Fars mənbəyi isə yazır ki, Törəmən Siri-Kışvərə (yəni Yan Souk tiginə) əsir düşür. O əmr edir ki, böyük bir kisəni zəhərli qırmızı arılarla doldursunlar və Törəməni kisəyə salsınlar. Törəmən belə öldürülür.

Törəmənin aradan götürülməsi ilə türklər arasındaki qardaş qırğını bitmir. Elə ki, müttəfiqlər Törəməni məhv edirlər, onların arasındaki köhnə ədavət yenidən üzə çıxır: şərqi türkütlər bütün türkütlərin xaqanı olmaq istəyirdilər, qərbi türkütlər isə müstəqil dövlət olmaq istəyirdilər. Onların arasında müharibə labüb idi və tezliklə baş verir. 587-88-ci ilin qışında Çuloxou qoşun toplayıb Kara Çurın Türkə qarşı yürüşə başlayır. Bu müharibədə Çuloxounun qoşunu məğlub olur və özü də 588-ci ildə həlak olur. Çin salnaməsi yazır ki, Çuloxou qərbə müharibəyə getdi və aldığı ox yarasından öldü². Salnamədə Çuloxounun kiminlə müharibə etdiyi göstərilmir. L.N.Qumilev yazır ki, Çuloxou qərbi türklərlə müharibədə olur³. Üçüncü bir qaynaq yazır ki, Çuloxou 588-ci ildə farslarla müharibədə Bəhram Çubindən aldığı ox yarasından vəfat edir. Lakin bundan sonra da şərq və qərb türkləri arasındaki qardaş qırğını bitmir.

Çuloxou vəfat edəndən sonra 588-ci ildə Bağa İşbara xaqanının oğlu Ün Yollıq xaqan taxtına oturur. Çin salnamələrində o, Qiyəçə Şidon Dulan xaqan adlandırılır. Başqa bir variantda onun adı Ün Uluğdur. Ün Yollıq hər il Çin sarayından 2000 top ipək alır, özü də çin sarayına xərac göndərir. Məsələn, 588-ci ildə türklər Çin sarayına 10000 baş at, 20000 baş qoyun, 500 baş öküz və 500 baş dəvə göndəmişdilər.

Yollıq tigin 587-588-ci illərdəki şərqi türk - qərbi türk müharibələrində iştirak etmemişdi. Buna görə də 593-cü ildə

¹ Н. Я. Бичурин. Аді çəkilən əsəri, səh. 239.

² Yenə orada.

³ Л. Н. Гумилев. Древние тюрки, сəh. 116.

şərqi və qərbi türklər arasında sülhü və bununla da xaqanlığın birliyini bərpa edir. Xaqanlığın şərq hissəsində də nisbi sülh yaranır: Törəmən tutulub edam edildikdən sonra Paykənd hakimliyinə Kara Çurın Türk öz oğlu Yan Souk tiginin oğlu Nili xanı oturdur. Bundan bir qədər əvvəl 589-cu ildə Kara Çurın Türk Çinlə sülh və ittifaq bağlayıb oğlunu (Yan Souk tigini) İranla müharibə etməyə göndorır.

Beləliklə, mənafeyi toqquşan güclü xanlardan üçü – Bağa İşbara xaqan, Çuloxou xaqan və Törəmən xan ortadan götürülür, yalnız Kara Çurın Türk sağ qalır. Qaynaqlar Yollığ xaqanı zəif və qorxaq adam kimi səciyyələndirir. Belə olan surətdə Kara Çurın Türk xaqan taxtına çıxmaga hüququ çatmasa da (Türk törüsü buna icazə vermirdi), həqiqətdə türk xaqanlığının ali hakiminə çevrilir.

589-cu ildə Kara Çurın Türk Bizans və başqa ölkələrin təşkil etdiyi antiiran ittifaqına qoşulur. Türk qoşunları 589-cu il mayın 5-də «Xəzər yolu ilə», yəni Dəryal dərəsi ilə Azərbaycan və Ermənistana soxulurlar, lakin İran qoşunları xəzərləri möglüb edib Azərbaycandan qovur. Onda Bizans türklərin yerinə Qafqaz qəbilələrindən osları, dzurdzukları və didoyları Dəryal dərəsinə dən Azərbaycana yeridir. Gürcü çarı Quaram Baqratidin muzdla tutduğu bu qəbilələr Azərbaycanı çapib talayırlar. Bizans sərkərdəsi Romanın qoşunları da Quaram Baqratidin dəstələrinə qoşulub Azərbaycanı, demək olar ki, silib-süpürür. Lakin 589-cu ilin sentyabrında Qafqaz qəbilələri Azərbaycanı tork edir.

İrana qarşı müharibədə türklərin əsas qüvvələri Orta Asiyadan hücumu keçmişdi. 589-cu ilin avqust ayında Kara Çurın Türkün kiçik oğlu Yan Souk tigin Şərqi İrana hücum edir. Yetmiş minlik İran ordusu türklərin ilk zərbəsində pərən-pərən düşüb qaçıır, Xorasana və Baktriyaya gedən yolları türklərin üzünə açır. İran şahənşahi türklərə qarşı Azərbaycan və Ermənistanın mərzbanı Bəhram Çubini göndərməyi qərara alır. Bəhram Çubin cəmi 12 min döyüşü istəyir, lakin tələb edir ki, döyüşülərin yaşı qırxdan əlliyyodək olsun.

Qaynaqların yazdığını görə, Savənin (bu kimdir? Yan Soukun şərq adıdır mı?) başçılıq etdiyi türk qoşunları (Təbəri onların 300 min, Firdovsi 400 min olduğunu söyləyir) şərqi İran tutur. Savənin başçılıq etdiyi türk avanqardı ilə Bəhram Çubinin qoşunu arasında Herat vadisində qəti döyüş olur. L.N.Qumilevin

hesabladığına görə, elə Savənin dəstəsində də Bəhrəm Çubinin dəstəsindəki qədər döyüşü olardı¹. Bundan başqa türk qoşununda fillər də vardi. Məhz bu fillər türklərin möglubiyyətinə səbəb oldu: İran ox atanları oxlarına neft hopdurulmuş parça bağlayır, onu yandırıb oxu fillərin gözündən yaxud xortumundan vururdular, vəhşileşmiş fillər qoşunu tapdayıb əzir. Savə qaçıır, lakin Bəhrəm Çubin onu oxla vurub öldürür. Herat ətrafindəki döyüşdə hər on türkdən biri qurtula bilir. Savənin oğlu Parmuda türk ordusunun qalıqlarını bir yerə toplayıb İran ordusuna müqavimət təşkil etməyə çalışır. Onun hərbi qüvvəsi İran ordusuna nisbətən kiçik olduğu üçün Parmuda qəfil hückum və şəbxun (gecə hückumu) taktikası seçilir, hətta bir dəfə az qalır ki, Bəhrəm Çubini tutsun. Lakin İran ordusunun qarşısını almaq mümkün olmur; farslar Ceyhun çayını keçib Paykəndi mühəsirəyə alırlar. Bir müddət müqavimətdən sonra Parmuda tabe olur və onu arvad tərəfdən qohumu olan İran şahı Hürmüzdün yanına göndərilər. Hürmüzd onu yaxşı qəbul edir və sülh bağlandıqda azad edir. Parmuda vətəninə qayıdır və 603-cü ildə vəfat edənə qədər öz əyalətini idarə edir. Fars mənbələrinin Parmuda adlandıqları şahzadə Kara Çurın Türkün nəvəsi Nili xan idi.

589-cu ildə İranla Türk Xaqanlığı arasında sülh bağlanır. Az sonra Bəhrəm Çubin Hürmüzdə qarşı üşyan qaldırır və üşyan yatırıldıqdan sonra türk xaqanının yanına qaçıır. Türk xaqam onu yaxşı qəbul edir. Türk xaqanı onun vətəsdən müharibəsini davam etdirmək haqqındaki planını bəyənir və hətta müharibəni başlamaq üçün ona bir qədər qoşun da verir. Bundan qorxuya düşən İran şahı Xosrov Pərviz qatil əli ilə Bəhrəm Çubini öldürtdürür. İran mənbəleri bu xanın adını çəkmir, lakin göstərir ki, o, Xosrov Pərvizin qohumu deyildi. Buna görə də belə bir qənaətə gəlmək olar ki, bu, şərqi türk xaqanı Ün Yollıq Duhan xaqandır.

Artıq deyildiyi kimi, 593-cü il sülhü xaqanlığının birliyini bərpa edir, 598-ci ildə isə qərbi türk xaqanı Bizansla ittifaqı bərpa edir. 603-cü ildə türklər Tun Yabğu xaqanın sərkərdəliyi altında yenidən İranın şərqinə hückum edir, hətta Rey və İsfahana qədər İranı viran edirlər, sonra öz böyük xaqanlarından göstəriş alıb geri qayıdırılar.

¹ Л. Н. Гумилев. Древние тюрки, с. 129.

603-cü il türklər üçün də uğursuz il olur. Kara Çurın Türk Çinlə döyüşdə məğlub olur və tənha qalib özünü xilas etmək üçün Toqona qaçır. Həmin bu 603-cü ildə Türk xaqanlığı iki dövlətə – Şərqi Türk Xaqanlığına və Qərbi Türk Xaqanlığına parçalanır. Bu ildən başlayaraq bu dövlətlərin tarixi öz müstəqil yolu ilə gedir.

Lakin hələ türk dövlətinin parçalanmasına bir müddət qalır və həmin müddətdə iki ümumtürk xaqamı hakimiyyət başında olmuşdur.

589-cu ildə İranla bağlanan sülhdən sonra türklər öz aralarında razılığa gəlib vahid dövlətlərini bərpa edirlər. 593-cü il sülhünə görə, Aşina sülaləsinin şərqi qolu ali hakimiyyət kimi qəbul edilir, bütün türk xanları ona tabe olduqlarını təsdiq edirlər. 593-cü ildə türk şahzadələri arasında axırıncı çinpərəst – Ün Yollığı xaqanının kiçik qardaşı Kinüy Şad edam edilir. Xaqan qardaşının kəsilmış başını Çin sarayına göndərərək sanki demək istəyir ki, indi Çin sarayı heç kimə arxalana bilməz.

Bütün qaynaqlar belə bir fikirdə yekdildir ki, türk sarayında Çin əleyhinə siyasetə əslən çinli olan, lakin Suy sülaləsindən (o vaxt Çində hakimiyyət başında Suy sülaləsi dururdu) yox, ondan əvvəlki Çjou sülaləsindən (Çjou sülaləsi Suy sülaləsi tərəfindən devrilmiş və ailə üzvləri məhv edilmişdi) olan xaqan arvadı başçılıq edirdi. Yeni Çin imperatorunu qızlığa qəbul edib Da-i adı versə də xanım öz ailəsinin qırılması ilə heç cür barışa bilmirdi. 589-cu ildə Suy sülaləsindən olan imperator Vin-di Çinin cənubunda olan Çen sülaləsini məğlub edib bu dövləti Suy imperiyasına birləşdirir. O, Çen sarayının qapısını türk xanımına bağışlayır. Əlbəttə, bu, rəmzi hədiyyə idi. Imperator demək istəyirdi ki, əvvəlki qapılar həmişəlik bağlanmışdır. Da-i imperatora elegiya ilə cavab verir. Bu dövrə həsr edilmiş bütün əsərlərdə həmin elegiya təqdim edilir. Elegiyada deyilirdi ki, həyatın sırlarını bilmək olmaz, dünən hakimiyyət başında olan və şöhrətdən məst olan bir adam bu gün hamı tərəfindən unudula bilər, hər şeydən məhrum olar. Çin imperatoru bu elegiyamı eşitdikdə türklərə hər il göndərdiyi hədiyyəni azaldır. Türkler də 584-cü il müqaviləsinə görə, Çinə hər il verməli olduqları xəracı göndərmirlər. Hələ üstəlik Da-i Buxara hakimi Nili xanla əlaqə yaradıb Çin əleyhinə qəsd hazırlayırdı.

Burada bir məsələni qeyd etməyi lazımlı bilirəm. N.Y.Biçurin əsərinin 235-ci səhifəsində göstərir ki, Da-i (Tyan

Qin) Çjou sülaləsindən olub Bağa İşbara xaqanın arvadı idi. Həmin əsərin 240-cı səhifəsində isə Da-i Çen sülaləsindən olan və Ün Yolhg tiginin arvadı kimi təqdim edilir¹.

Əlbəttə, Çin sarayı bunların hamisindən xəbərdar idi və Da-ini aradan götürmək üçün tədbirlər hazırlayırdı. Bu vaxt xanımın başqası ilə gizli məhəbbət əlaqəsində olduğu aydınlaşır (güman ki, burada Çin diplomatiyasının barmağı vardı) və imperator Da-inin üzərindən şahzadə İəyaqətinə ləğv edir. Imperator eyni zamanda xaqanın yanına dörd gözəl xanəndə qız göndərir.

Bu zaman Suy imperiyasının vəziyyəti ağır idi. 594-cü ildə quraqlıq olduğu üçün ölkədə açlıq idi. Imperator dövlət anbarlarından əhaliyə taxıl verilməsini qadağan etmişdi. 597 və 600-cü illərdə Çinin cənubunda üsyənlər baş verir. Bu üsyənləri yatırmaq üçün 50 minlik qoşun göndərilir. Həmin bu vaxtda Çindən Yan Xin adlı bir nəfər türk sarayına gəlir (593-cü il). O, xaqana söyləyir ki, Çində Suy sülaləsinə qarşı üsyən hazırlanır. Bütün bunları həll etmək üçün imperator, artıq tamidiğimiz, Çjan-sun Şoni 594-cü ildə türk sarayına səlahiyyətli səfir təyin edir. Səfir hər şeydən əvvəl Yan Xini ələ keçirib Çinə göndərir. Sonra, yenə də əvvəlki kimi, türk xanları arasında ikitirəlik salmaq üçün yollar axtarır və tezliklə ona lazımlı olan adamı tapır. Bu, Çuloxou xaqanın oğlu Janqar idi. Janqar Ün Yolhg xaqanın əmisi oğlu və vəliəhdidir. N.Y.Bičurin onu Şabolionun, yəni Başa İşbara xaqanının², L.N.Qumilev isə Çuloxou xaqanının³ oğlu adlandırır. Mənçə, L.N.Qumilev haqlıdır. O, ölkənin şimalında köçəri həyat keçirirdi. Janqar (çinçə: Janqan) dövlətin şimali-şərqiñin xamı idi. Onun tölöslərin xani (Tuli xan) rütbəsi vardi. Tölöslərdən başqa kitay, tatabı və tatar qəbilələri də Janqara tabe idi. Çuloxou xaqanın oğlu kimi onun çoxlu torəfdarı var idi. O, prinsipsiz, paxıl və qorxaq adam idi. Janqar Çin sarayına adam göndərib qohum olmaq istədiyini bildirir.

Çjan-sun Şən imperatora yazdırdı: «Ün Üylüy (Ün Yolhg) sabit deyil, xain adamdır. Yalnız təkcə Dəngüyə (Kara Çurina) qarşı düşməncilik hazırlı zamanda onu imperatorla dostluq axtarmağa məcbur edir. Əgər onun xahişi ilə razılaşsan, o güclənərək üsyən edər. Şahzadə ilə evlənsə, o bu nikahın ona

¹ Н. Я. Бичурин. Адъ чокилен əsəri, səh. 235, 240.

² Yenə orada, səh. 241.

³ Л. Н. Гумилев. Древние тюрки, сəh. 137.

verdiyi üstünlükden Dəngə və Janqana qalib galmak üçün istifadə edər. Qorxmaq lazımdır ki, onda onun şöhrətpərəstliyini ciövlamaq çox çətin olacaqdır. Digər tərəfdən, Janqan öz sədaqətini sübut etmişdir. O da şahzadəyə evlənmək istəyir və onun bu xahişini yerinə yetirmək lazımdır. Janqanın qoşunu az olduğu üçün onu cənuba köçürmək və Ün Üylüyə qarşı maneəyə çevirmək olar». İmperator bildirir ki, Tuli xan Da-ini öldürsə, ona qız verə bilər. Tuli xan razı olur və Da-i haqqında nalayıq sözlər deyir. Bundan qozəblənən Ün Yollığ yurtda Da-ini öldürür. Sonra Ün Yollığ və Tuli xan düşmən olurlar və bunların arasında bir nəçər vuruş baş verir. Çin imperatoru onları barişdirir və hər kəs öz qoşunu ilə geri qayıdır. 597-ci ildə imperator öz tayfasından bir qızı Janqara ərə verir və türk xanları arasında nifaq salmaq üçün toyu və gəlin köçürməni həddindən artıq təmtəraqlı edir. Bütün bunlardan sonra Ün Yollığ xaqan başa düşür ki, indiyədək edilənlər Çin sarayının əli ilə edilmiş. O, vəziyyətlə razılaşmalı olur və eyni zamanda Kara Çurin Türkə yaxınlaşır, onun təsiri altına düşür. Kara Çurin Türk tarduşların xanı (Datu xan, Tarduş xaqan) rütbəsini saxlasa da əslində bütün türk xaqanhığının hakiminə çevrilir.

Çin imperatoru Çjan-sun Şənin məsləhəti ilə Janqarı cənuba-Ordosa köçürür (597). Artıq hər iki təraf-həm Çin, həm də türklər başa düşür ki, toqquşma labüddür. Janqar Çindən aldığı pulla, hədiyyələrlə türkləri öz tərofinə, daha doğrusu, Çin tərofinə çəkir. Kara Çurin Türk qorbədə üşyan etmiş uqur qobilələrini möglub edərək gelecek müharibə üçün arxasının təhlükəsizliyini təmin edir. Çin isə 597-ci ildə Toqonla sülh bağlayıb müharibə üçün ol-qolunu açır. 597-ci ildə türklər sərhəd zolağına basqın edir, 598-ci ildə Sünün rəhbərliyi ilə Çin ordusu Linçjoudan türk sərhədinə doğru hərəkət edir. Janqarın türk ordusu da çinlilərə qoşulur. 599-cu ildə türk ordusu Ün Yollığ xaqan və Kara Çurin Türkün başçılığı ilə Çin qoşununun arxasına keçir, Janqarın qərargalına hücum edir (qərargah Büyük Çin səddindən cənubda yerləşirdi). Janqarın türk qoşunu qəhrəmanlıqla vuruşur, lakin buna baxmayaraq möglub olur. Xaqan qoşunu Janqarın bütün qardaşlarını və uşaqlarını öldürür. Janqar beş süvari və Çjan-suu Şənlə gecə qaranlığından istifadə edib qaçırt. Xaqan ordusu Xuanxe çayının o biri tərəfinə keçir.

Səhər yüzə qədər döyüşü Janqarın etrafında toplanır. Lakin Janqarda ruh düşgünlüyü omələ gəlməmişdi və o öz tərəfdarlarını dilə tuturdu ki, Kara Çurin Türkün tərofinə

keçsinlər. Bu zaman Çin səfiri Çjan-sun Şən işə qarışır. O, hiylə işlədib Janqarı və onun adamlarını yaxındakı qalaya aparır və oradan imperator sarayına gətirir. Vin-di başa düşürdü ki, Janqarı əldə saxlamaq lazımdır, çünkü o, türk taxt-tacının yeganə qanuni varisi idi. Çin onu taxta çıxara bilsə idi, bir əsgər itirmədən nəhəng türk imperiyasına sahib olacaqdı, Janqara inanmaq olmazdı – qorxaq adamlar həmişə xəyanət etməyə mayıl olurlar, lakin onu əldə oynatmaq həmişə mümkün idi. Yenə də Çinin pulu və hədiyyəsi öz işini görür. Kül tigin abidəsində deyilir: «Qızıl, gümüş, taxıl, ipək bol-bol o qədər verən Tabğaq (yəni, Çin – Ö.R.) xalqının sözü şirin, hədiyyəsi yumşaq imiş. Şirin sözü ilə, yumşaq hədiyyəsi ilə uzaq xalqı aldadıb eləcə yaxınlaşdırır imiş. Yaxın yerləşdikdən sonra pis əməlləri eləcə öyrədir imiş» (KT c. 5). Tezliklə Janqarın ətrafında çoxlu türk toplanır; Kara Çurın Türkün hərəkətlərindən narazı olanların hamısı Janqarın yanına gəlir. Çin mənbəyinin verdiyi məlumatə görə, Ün Yollığ xaqanın kiçik qardaşı Dusulu (Tüzlük xan) da ailəsini atıb Tuli (Janqar) xanla Çin sarayına gedir¹.

Burada iki məsələ məni maraqlandırır: 1. Ün Yollığ xaqanın kiçik qardaşı vardısa, Janqar necə vəliəhd ola bilərdi? Türk törüsünə görə, vəliəhd yalnız və yalnız xaqanın kiçik (ikinci, sonra üçüncü və s.) qardaşı ola bilərdi. 2. Çin salnaməsi yazır ki, imperator Janqarı yaxşı qəbul edir və ona İliçjendəy Kijin-xan rütbəsi verir². «İmperator öz tayfasından l-çen adlı şahzadəni Kijinə (Janqar Tuli-xana) ərə verdi»³. Salnamə sonradan bu ruhda davam edir. Mənə məlum olduğuna görə Janqar yaxud Tuli xan və Kijin yaxud Dusulu yaxud Tüzlük xan ayrı ayrı adamlardır.

599-cu ilin yayında Çin ordusu Kara Çurın Türkün ordusunu məğlub edir. Ün Yollığ xaqanın ordusu isə Janqarın və onunla birlikdə vuruşan Çin ordusunu sixışdırıb Çin sərhədinin o tərəfinə qovur. Yenə də Çjan-sun Şənin diplomatiyası işə düşür. O, Ün Yollığ xaqanın düşərgəsinə casuslar göndərir, onlar türk ordusunda hərcmərçlik salmağa çalışırlar. Görünür, casus kimi göndərilmiş çinlilərin müxtəlif hekayələrinin təsiri altında xaqan gecələr əcaib yuxular görür: gah göydən qanlı

¹ Н. Я. Бичурин. Аді çəkilən əsəri, səh. 241–242.

² Yenə orada, səh. 242.

³ Yenə orada.

yağış yağır, gah bürclər uçub yerə düşür, gah qırmızı qövsi-qüzəh görünür. Döyüşçülər xaqanın yuxularından dəhşətə gelirlər. 600-cü ildə Ün Yollıq xaqan öz çadırında öldürülür. Ruhdan düşmüş ordu bu qədər müvəffəqiyətlə başlanan hücum əməliyyatını dayandırır.

Kara Çurin Türk öz-özünü xaqan elan edir. Bu, iki səbəbdən türklərin xoşuna gələ bilməzdii. Əvvələn, Kara Çurin Türk qanuni şəkildə türk taxt-tacının sahibi deyildi. İkincisi, o, az qala, bütün ömrü boyu şərqi türklərə qarşı vuruşmuşdu. Ün Yollıq xaqandan əvvəlki xaqanın Çuloxou xaqanın da Kara Çurin Türk tərəfindən öldürülüyü çətin ki, şərqi türklərin bu tezliklə yadından çıxmışdı. Kara Çurin Türk taxta Bögü xaqan Datu (Tarduş) rütbəsi ilə oturur. Bögü «qəhrəman» deməkdir. Yeni xaqan çox qoca idi və taxta qanunsuz oturmuşdu. Məhz bu son amili bəhanə gətirib Çin dövləti türk xaqanlığı əleyhinə təbliğat aparır. Çin təbliğatının sayəsində türk ordasında narazılıq artır. Çjan-sun Şənin casusları çöl qəbilələrini mərkəzi hakimiyyətə qarşı çıxmaga təhrik edirlər. Casuslar xüsusən şimalda yaşayan telə qəbilələri arasında uğurla işləyirlər: telə qəbilələri Kara Çurin Türkə qarşı üsyən qaldırır.

Cəbhədə isə Çin qoşunlarının vəziyyəti yaxşı deyildi. 601-ci ildə türk ordusu general Xan Xunun başçılıq etdiyi Çin ordusunu darmadağın edir, digər bir türk ordusu Janqarin köç etdiyi yerə hücum edib oranı dağıdır, çoxlu adam və mal-qara aparır. Təcili surətdə köməyə gələn Çin qoşunu adamları və qəniməti xaqan ordusunun əlindən alır. Lakin türk qoşunlarının Çinə basqınları davam edir. Buna görə də Çjan-sun Şən bütün bulaqları zəhərləməyi ömr edir. Susuz və ərzaqsız qalan türk qoşunları geri çəkilməyə məcbur olur. Lakin türk qoşunları tam qayda ilə geri çəkilir: ordu cəmi min nəfər olmuş və yüzə qədər əsir düşmüş adam, bir neçə min qaramal itirir. Geri çəkilmənin acı nəticəsi özünü başqa yerdə göstərir: türk ağsaqqalları kütləvi surətdə Tüzlük xaqanın¹ tərəfinə keçməyə başlayır. Bu zaman telə qəbilələri də silaha sarılır. Bütün on telə qəbiləsi üsyən edir. Üsyəncilər arasında təkcə telələr deyil, abalar (həqiqi avarlar) da vardı. Üsyən şimali-şərqdə Selenqa çayından cənubi-qərbdə Tyan-Şan dağlarındanadək böyük bir orazını əhatə edir. Üsyəncilər qərbi türk qoşunlarını darmadağın edirlər. Nili xan döyüşdə öldürülür, onun qardaşı Tun Yabğu isə qaçıır.

¹ L.N.Qumilevə görə, Janqarin (Древние тюрки, səh. 142) yanına.

Xaqanlığın Tarbağataydan qırbo olan hissəsi Aşına tayfasına sadiq qalır. Xaqanlığın şorq hissəsində vəziyyət daha ağır idi. Kara Çurın xaqanın qerbə öz ölkəsinə yolu üşyançılar tərəfindən kəsilmişdi, şərqi türklər onun böhranlı vəziyyətini gördükdə qaçıb dağıldılar, tatabı qəbilələri Çinə tabe oldu. Kara Çurın Türk Toqona qaçır və orada tibetlilər tərəfindən öldürülür (607). Nili xaqanın qardaşı və voliəhdı Bası tigin vərəsə aldığı Buxara əyalətini öz əlində saxalımaq üçün mənşəcə çinli olan arvadı Syan-şı ilə 604-cü ildə Çin sarayına gəlir, lakin imperator onu geri buraxır. Nili xaqanın azyaşlı oğlu Taman (Çin dilində: Daman) qərbi türklərin xaqanı olur.

607-ci ildə Çan-sun Şen təntənəli şəkildə Tüzlük xanı¹ çölə götürür, qanuni varis kimi türk xaqanı elan edir.

Tüzlük xaqanın hakimiyyoti uzun müddət sürmür, lakin bu müddət ərzində o, türkləri alçaltmaq üçün əlindən gələni edir. O, Ordosda Çin silahının mühafizəsi almışda yaşayırırdı və çölə – türklər arasına çıxmaga qorxurdu. O biliirdi ki, türklər ona nifrot edirdilər. Çolun onu görməyə gözü yox idi. Türklerin bir qismi ona türk kimi nifrot edirdi, bir qismi isə ona xain və Çinin oyuncağı kimi baxırdı. Bunu hiss etdiyi üçündür ki, o, türkləri çinliləşdirmək istəyir. Imperatora yazdığı məktubun bir yerində o deyirdi: «İndiki sakit zamanda hakimlərin ən yüksəyindən xahiş edirəm ki, böyük çarlığın paltarlarını geyməyə və çinlilərlə ümumi olan qanunlara malik olmağa icazə versin».² Çin imperatoru başa düşürdü ki, Tüzlük xaqanın təklifini qəbul eləsə, onda böyük çoldə üşyan başlanacaq. Buna görə də o, xaqana belə bir xəbor göndərir. «...Böyük qum çolunun şimal tərəfində sakitlik hələ bərpa edilməmişdir, mühərabə isə yenidən alovlanır. Yalnız fikirlərin dağılmasından qorumaq, valideynlərə hörmət etmək, hakimiyyətə itaət etmək lazımdır. Geyimi dəyişmək nəyə lazımdır?»³

Çinlilər imperiyaya qarşı qaldırılan üşyanları yatırmaq üçün türk qoşunlarından bilavasito istifadə edirdilər. Məsələn, 605-ci ildə kitayların üşyani 20 minlik türk korpusunun yardımı ilə yaradılmışdı. Tüzlük xaqanın ordusundan digər şimal qəbilələrinin üşyanlarını yatırdarkən də istifadə edilirdi.

¹ L. N. Qumilevə görə, Janqarı, yəni Tuli xanı (Древние тюрок, səh. 242).

² Н. Я. Бичурин. Adı çekilən əsəri, səh. 244.

³ Yenə orada.

Telə qəbilələrinin Scenqa hövzəsindəki üsyani Çindən kömək almadığı üçün öz-özünü sönür. Lakin qərbə kibi (şərqi Tyan-şan dağlarının şimal yamacları) və seyanto (Altain-nuru dağlarının cənub yamacları) qəbilələrinin üsyani iki il (605-606) davam edir və qələbə ilə nəticələnir: onlar qərbi türk dövlətindən ayrılib Cunqariyada müstəqil dövlət yaradırlar. Bu telə dövlətinin başında kibi qəbiləsinin xanı Qələn durur, dövlətin rəhbəri olduqdan sonra o, Moxə xan (Türkçə: Bağa xaqan titulu qəbul edir. Köçəri əyalətlərdən başqa oturaq həyat keçirən və əkinçiliklə məşğıl olan Karaşar, Turfan və Xami əyalətləri də yeni dövlətin tərkibinə daxil olur. Cunqariyadakı yeni türk (telə) dövlətinin sosial-siyasi quruluşu digər türk dövlətlərindəkinə bənzəmirdi. Məsələn, Moxə (Başa) xan (güman ki, xaqan) dövlətinin başında dururdu. Seyanto qəbiləsinin rəhbəri İşibo xana tabe idi, lakin öz qəbiləsi sərhədlərində tam müstəqil hakim idi.

Çin dövlətinin təhribi ilə ayaşlı qərbi türk xaqanı Nigü Çulo xaqan (Taman) 608-ci ildə Çinə qarşı müqavimət göstərən Toqon dövlətinə arxadan - qərb tərəfdən zərbə vurdur. Toqonlular bu basqını gözləmirdilər. Türk qoşunları heç bir müqavimətə rast gəlmədən Saydoma soxulur və dağlara çəkilməyə imkan tapmayanların hamısını qırır və çoxlu qənimətlə geri dönürlər.

VI əsrдə türkütlər hələ özlərini vahid xalq hesab edirdilər. Hələ əsrin 80-ci illərində türk xanları arasında ikitirəlik baş verəndə türk bəylərinin öz dəstəsi ilə bir xandan başqa xanın xidmətinə keçməsi adı hal idi. VI əsrin sonunda qərbi türk xaqanı Kara Çurın Türk birinci dəfə ümumtürk taxtına oturduqda bu, şərqi türklər arasında heç bir müqavimətə rast gəlmədi. Lakin o, möglüb olan kimi şərqi türklər hamısı onu tərk etdi. Kara Çurın Türklə birlikdə onun qərbi türklərdən ibarət olan hərbi dəstəsi də məhv edildi. Bundan sonra şərqi və qərbi türklər arasında qan ədavəti düşür. Qan intiqamı ədavəti daha da qızışdırır. Bundan sonra türk dövlətinin birləşdirilməsi qeyri-mümkin olur.

Ümumtürk xaqanı Tüzlüg xaqan Kijin eyni zamanda şərqi türk xaqanlığından birinci xaqanı olur. Tüzlüğün xaqanlığı uzun sürmür. 608-ci ildə o vəfat edir.

ŞƏRQİ TÜRK XAQANLIĞI

Tüzlüg xagan vəfat etdikdən sonra taxta onun oğlu Dügi çıxır (608). Çin salnamələri onu Şibi xan Dügi adlandırır. Onun türk adı Şibir yaxud da Sibir xaqandır. Məlum olduğu kimi, türk dillərində **ş>s** əvəzlənməsi hələ qədim zamanlardan qanuni fonetik hadisədir. Buna görə də bu xaganın adının Şibir variantından daha çox Sibir variantına üstünlük verərdim. Və mənə elə gəlir ki, indiki Sibir sözü də həmin xaganın adından götürülmüşdür. Əgər yaddaşım məni aldatmırsa, Sibir sözünə tarixdə ilk dəfə bu xaganın adı ilə tosadüf edirik.

Özündən ovvəlki xaganlara nisbotən Sibir xaganın hakimiyyəti bir qədər sabit və uzun müddətli olur. Tüzlüg xaganə nisbotən bu xaganın siyasetində də nisbi müstəqillik özünü göstərir. Əlbəttə, Çinin vassalı olduğu üçün, təbii ki, türk xaganı bu və ya digər məsələni həll etmək üçün Çin sarayına müraciət etməli idi. Lakin Sibir xan hərdən müstəqillik də göstərirdi.

615-ci ildə xagan başda olmaqla türk qoşunları Çinə hücum edib Yanmında imperatoru mühəsirəyə alır, ancaq tezliklə çinlilərə kömək gəlir və türk qoşunları mühəsirədən əl çəkib geri qayıtmalı olur. Bu hadisədən sonra Sibir xagan Çinə xərac verməkdən imtina edir. Həmin bu dövrde Suy sülaləsinin süqutu yaxınlaşırı - noinki xalq, hətta ayrı-ayrı qoşun sərkərdələri imperatora qarşı çıxırı. Çin salnamesinin yazdığını görə, Orta dövlətin böyük çoxluqda əhalisi Sibir xaganın tərəfinə keçirdi və o, ən qüdrətli padşaha çevrildi¹. Xagan imperatoriçə Syao-xəunu qəbul edir, Çinin yüksək rütbəli məmür və sərkərdələri onun tərəfinə keçir və özlərini xaganın vassalları adlandırırlar. Xaganın bir milyon nəfərlik qoşunu vardi. Çin salnaməsi yazar: «Heç vaxt, keçmişdə də şimalın köçəri qəbilələri belə güclü olmamışdı»². 618-ci ildə Çin sərkərdəsi Qao-tszu Txay-yuanda üsyən qaldırıb xaganın yanına hədiyyələr kərək birləşdə sülh bağlamaq üçün elçi göndərir. Sibir xagan Kanşaoli tigini (şahzadəni) 2000 at təqdim etmək üçün

¹ Н. Я. Бичурин. Аді çökilən əsəri, səh. 245.

² Yenə orada.

göndərir. Tiginin 500 nəfərlik qoşunu da imperiyanın paytaxtında əmin-amalıq yaratmaq üçün imperator qoşunlarına qoşulur. Xaşan bunu öz xidməti sayırıdı. Türk xaşanının elçiləri hər dəfə imperiya paytaxtına goləndə özlərini daha sərbəst aparırdılar. 618-ci ilin yayında Kutluğ tigin (Çin dilində: Qudulu Dələ) imperator sarayına gəlir. Imperator taxt-tac zalında ona qonaqlıq verir və onu öz yanında taxtda oturdur. Nəzərə alsaq ki, Kutluğ tigin voliəhd deyildi, onda aydın olar ki, bu, imperatorun türk xanədanına göstərdiyi ən böyük hörmət idi; keçmiş zamanlarda hətta xaşan da imperator taxtinin yanında taxta oturdulmurdu. 619-cu ildə Sibir xaşan 500 süvari ilə birlikdə Sarı (Xuanxe) çayı keçərək imperatora qarşı Txayyuanda üşyan qaldırmış Qao-tszyaya hücum etməyə hazırlaşır. Lakin həmin ili (619) xəstələnib vəfat edir. Çin imperatoru onun dəfninə xüsusi səfirlilik və 30000 top inək göndərir. Çin salnaməcisi yazar ki, Sibir xaşanın oğlu Şibobi (gələcək Tuli xaşanı - Θ. R.) ayaşlı olduğu üçün taxta çıxarılır və ləyaqətlə yaşamaq üçün xaşanlığın şorq hissəsinə göndərilir; taxta xaşanın kiçik qardaşı Silişu şad (Çin dilində: Siliyo Şe) çıxarılır; o, taxta Çulo xaşan adı ilə çıxır¹. Çin salnaməcisi yenə də türklərin taxt-taca vərəsəlik qanununu başa düşmədiyini bürüzə verir: türk törüsünə görə, taxt-tac Sibir xanın oğlu Şibobiyə deyil, elə xaşanın kiçik qardaşı Silişu şada çatırdı; Şibobinin ayaşlı yaxud çoxyaşlı olmasına vərəsəlik hüququna heç bir dəxli yoxdur.

Çulo xaşanın hakimiyyətə başladığı illər həm türk xaşanlığı, həm də onun qonşusu Çin imperiyası üçün ağır zamanlar idi. 613-618-ci illərdə Suy imperiyasında böhran baş verir, böhran votondaş mühəribosının başlanması, Suy sülaləsinin devrilməsi və Tan sülaləsinin (618-907) hakimiyyət başına gəlməsi ilə nəticələnir. Çin imperiyasındaki bu qarışılıq Çulo xaşana Çinlə müvəffəqiyyətlə mühəribələr aparmağa imkan verir. Türklerin hələ Sibir xaşanın hakimiyyəti illərində başlanmış müstəqil siyaset yeritmək meyli Çulo xaşanın hakimiyyəti illərində daha da qüvvətlənir. Güclü orduya malik olduğu üçün Çulo xaşan tez-tez Çino hücumları edir.

Çulo xaşanın arvadı İ-çen Suy sülaləsindən olan şahzadə idi. Buna görə də onun Tan sülaləsinə yaxşı münasibət bəsləməyəcəyi aydın idi. Xaşan üzdə Tan sülaləsi ilə

¹ Н. Я. Бичурин. Аді çəkilən əsəri, soh. 246.

münasibətləri yaxşılaşdırmağa çalışdığını gösterir, gizlində isə həmin sülaləyə qarşı hazırlanan bütün intriqalarda iştirak edirdi. Məsələn, 620-ci ildə Çin sərkərdəsi Lyan Şi-du xaqana belə bir təkliflə müraciət edir: «Çunyuanda iğtişəşlər baş verir, ölkə bir neçə çarlıq parçalanmışdır. Vəziyyət bərabərdir, qüvvələr zəifdir, buna görə də hamı türkülərə tabe olur. İndi Tan sülaləsi bütün imperiyani tabe etmişdir. Mən özümün məhv olacağımdan qorxmoram, ancaq qorxuram ki, növbə size də çatsın. Yaxşı olardı, nə qədər ki o, taxt-tacı möhkəmləndirməmişdir, cənubda Çunyuani tutasınız, mən isə bələdçi olmağa söz verirəm»¹. Culo xaqan kiçik qardaşı Böri şadın başçılığı ilə iki minlik süvari qoşunu Lü U-çjounun köməyiə göndərir; birləşmiş Çin-türk qoşunları şimali Şansi əyalətinə soxulur. Müttəfiqlər müvəffəqiyyətlə irəliləyir və Bançjounu tuturlar. Türkler üç gün ərzində şəhərdə olan bütün qadın və qızları yiğib gedirlər; çinlilər onların getməsinə mane ola bilmir, çünki Çin mənbələrində Tszüylən adlandırılın bir tigin (şahzadə) türklərin köməyinə gəlir². L.N.Qumilev gənc qadınları aparılmış şəhəri Szinyan adlandırır³. Təbiidir ki, türklər tərəfindən tərk edilmiş Lü U-çjounu Tabğaq (Çin) ordusı məğlub edir, Lü U-çjou türklerin yanına qaçırlar, lakin türklər onu öldürür.

Culo xaqan Suy sülaləsinin bütün tərofdarlarını öz ətrafına toplayır. O, devrilmiş imperatorun arvadı Syao-xeunu və digər Çin əsilzadə və çinovniklərini öz dövlətinə qəbul edib Dinsyanda yerləşdirir və onlara 10000 əsgər verir. Qaçqın çinlilər türk torpaqlarında mühacirətdə olan Çin hökumətini yaradır, başqa sözlə, Suy sülaləsini bərpa edirlər.

Culo xaqan Tan imperiyasına qarşı mübarizəsini davam etdirmək fikrində idi. Əyanları xaqanı fikrindən döndərməyə cəhd edirlər. Xaqan onlara deyir: «Mənim əcdadlarım xaqanlığı itirmişdi; lakin Suy sülaləsinin köməyi ilə əldə saxladılar. İndi bu, pisliklə unudulmuşdur. Fal müvəffəqiyyətsizliyi xəbər verir: doğrudanmı ruhlar bunu bilmir? Mən qərara almışam»⁴. Belə oldu ki, üç gün qar yağdı; ordada gecə yarı bərk qışqırıqlar eşidilirdi, qışqıran adamlar isə görünmürdü. Çin mənbələrində bəziləri yazır ki, «qanlı yağış yağdı». Xaqan xəstələnir. Arvadı

¹ Л. Н. Гумилев. Древние тюрки, сəh. 179.

² Н. Я. Бичурин. Аді қекілән өсөри, сəh. 246.

³ Л. Н. Гумилев. Древние тюрки, сəh. 179.

⁴ Н. Я. Бичурин. Аді қекілән өсөри сəh. 246–247.

onu müalicə edir. Xaqanda sarlıq meydana gəlir və Çulo xagan bundan vəfat edir (620). Bəzi mənbələr bu fikirdədir ki, xaganın arvadı Çin şahzadəsi olduğu üçün ərini zəhərləyir. Düzdür, İ-Çen Çin şahzadəsi idi, lakin o, Tan sülaləsindən deyil, Suy sülaləsindən çıxmışdı. Çulo xagan isə Suy sülaləsinin mənafeyi uğrunda Tan sülaləsi ilə mübarizə aparırdı. Buna görə də arvadı onu zəhərləyə bilməzdı.

Çin salnaməçisi yenə də vərəsəlik haqqında türk törüsünü başa düşmədiyi üçün yazır ki, Çulo xaganın oğlu Üyeşe Şad (Şe) bədəncə zəif olduğu üçün taxta çıxarılmadı; taxta xaganın kiçik qardaşı Dubi çıxarılır (620). Dubi taxta Xeli xagan adı ilə çıxır. Xeli xaganın türkçə adı Kat İt xagan Tuğbirdir.

Kat İl xaganın hakimiyyəti illəri türk dövlətinin həm yüksəlişi, həm də tənəzzülü, dağılıması dövrüdür. Hələ Çulo xaganın hakimiyyəti dövründə telə qəbilələrinindən uyğur, bugu, tonra və bayırku qəbilələri birləşib Yaqlakar xanın başçılığı ilə üsyan etmişdilər. Üsyan uğurla nəticələnməşdi. Böyük çolun şərq hissəsi üsyançıların əlində olduğu üçün Kat İl xagan paytaxtını (ordasını) Vu-yuandan düz şimala Xanqaya köçürməyə məcbur olur. Çulo xaganın oğlu Üyeşe şad 10 min yurtla Ordosa köçüb məskən saldıqdan sonra Linçou dairəsi sərhəd olur. Xagan Sibir xaganın oğlu Şibobiyə Tuli xan adı verir və onu dövlətin şərqində yerləşdirir. Qardaşı Sibir xagan kimi, Kat İl xagan da Suy imperiyasının tərəfdarlarından idi. Tan imperiyasına qarşı düşmənciliyin bir səbəbi də bu idi ki, Kat İl xagan qardaşı Sibir xaganın Suy sülaləsindən olan arvadı İ-çenlə evlənmişdi. İ-çenin kiçik qardaşı türklər vasitəsi ilə Suy sülaləsini bərpa etmək ümidiində idi. Kat İl xagan atasının və böyük qardaşının topladığı çoxsaylı və yaxşı təchiz edilmiş orduya arxalanaraq Çin imperiyası ilə təkəbbürlə danışındı. Çin salnaməçisi xaqana antipatiyasını gizlətməyərək yazır: «Bütün köçəri xalqlardan bir dərəcədə yuxarıda duraraq o (yəni, Kat İl xagan – Θ.R.), Orta dövlətə nifrətlə baxırdı, məktubda da, sözdə də dikbaş danışındı. Imperator (Tan sülaləsinin birinci imperatoru Qao-tszu nəzərdə tutulur – Θ.R.) o vaxt imperiyada qayda-qanunu bərpa etməklə məşğul idi; buna görə də xanın qarşısında alçalmağa və böyük hədiyyələr verməyə məcbur idi:

çoxlu hədiyyə və təltiflərə baxmayaraq, xan hələ üstəlik narazı idi və yeni hüdudsuz tələblər irəli süründü»¹.

621-ci ildə Kat İl xaqqan Çin sərkərdəsi Yuan-Qün-çjanla birləşib Yanmin şəhərinə basqın edir, lakin bu basqın Çin torəfindən dəfə edilir. Xaqqan hömin ilin yayında Çinə ikinci dəfə hücum edir. Bu dəfə Çin qoşunlarını darmadağın edir. Çinlilər türklərdən bir nəşər də osır tuta bilmirlər.

Çin boyunduruğu altında yaşamaq müstəqil, azad həyat sərməyə alışmış türklərə çox ağır təsir edirdi. Buna görə də türklər Çin hakimiyyətinə qarşı çıxır, öz müstəqil dövlətlərini yaratmağa çalışırlar. Bütün bunlar — türklərin çinliləşdirilməsinə qarşı etiraz, müstəqil türk dövləti yaratmaq uğrunda mübarizə Kül tigin və Bilgə xaqqan şərəfinə qoyulmuş abidələrdə öz əksini tapmışdır. Kat İl xaqqanın hakimiyyəti illərində türk dövləti yenə də tərəqqi edib yüksəlməyə başlayır. Türkler tez-tez Çin ərazisində basqın edir, bol qənimətlə geri qayıdırılar. Türk dövlətinin öz keçmiş qüdrətini bərpa edəcəyinin əlamətləri getdiyəcə aydın sezilirdi. Lakin bu zaman dövlətdə yenə ikitirəlik başlanır. Çinlilərin təhribi ilə bayırku, xoyxu (hoein-he, yəni uyğur) və sie-yon-to (seyanto) qəbilələri (hər üç qəbilə tələ qəbilə ittifaqına daxildir) üsyən qaldırırtı.

Türklər və uyğurlar bir dildə damışındı: bunu göytürk (Orxon-Yenisey) və qədim uyğur abidələrinin dilini müqayisə etdikdə aydın görmək olar; məsələn, Kül tigin və Moyun Çor (birincisi göytürk, ikincisi qədim uyğur abidəsidir) kitabələrinin dili arasında, demək olar ki, heç bir fərq yoxdur. Hər iki qəbilə ot və suyun bolluğundan asılı olaraq eyni cür də köçəri həyat keçirir, mal-qaralarını ot və su bol olan yerə aparırı. Tədqiqatçıların yazdığını görə, türküt və uyğurlar arasındaki oxşarlıq bununla da bitirdi və qalan hər şeydə onlar bir-birindən bir az fərqlənirdilər. Həmین bu azacıq fərq onların bir xalq kimi birləşməsinə mane olurdu. Hər şeydən əvvəl türkütlərlə uyğurların mənşəyində bir az fərq vardır. Türklerin mənşəyi haqqında artıq danışılmışdır. Uyğurların mənşəyi haqqında sonra — uyğur qəbilələrinin tarixini nəzərdən keçirəndə danışacağıq. Burada təkcə onu qeyd etməyi lazımlı bilirəm ki, hər iki qəbilə öz mənşəyini insandan və qurddan götürür, lakin türklər öz mənşəyini insan oğlu və dişi qurddan, uyğurlar isə

¹ Н. Я. Бичурин. Аді çəkilen əsəri, soh. 247.

erkək qurd və insan qızından götürürlər. Lakin ilk baxışda mənasız görünən (hər iki əsatirdə insan və qurd qəbilənin əcdadıdır) bu kiçik fərqli böyük məna əhəmiyyəti vardır. VI əsrin məna simvolikasına görə, cins müəyyənləşdirici prinsipdir. Qədim türk qəbilələrinin anlayışına görə, Göt atadır, Yer anadır. Kül tigin abidəsini yadınıza salın: «Üstdə mavi göylər, alda qonur yer yarandıqda ikisinin arasında insan oğlu yarammış» (KT § 1). Buna görə də türkütlərdə olduğu kimi Göyləri insan hesab etmək, yaxud uyğurlarda olduğu kimi Göyləri heyvan hesab etmək o qədər də əhəmiyyətsiz deyildi. Əsatirdəki bu kiçik fərq tosadüfi deyildi: antropologiya bu iki qəbilənin müxtəlisf mənşəli olduğunu təsdiq edir. VI-VIII əsrlerin bütün türk qəbilələrinə nisbətən türkütlər ən çox monqoloid irqinə mənsub olanlardır. L.N.Qumilev yazır: «Tbilisini mühasirə etmiş türk sərkərdələrini təhqir etmək üçün gürcüler «nəhəng balqabaq gotirdilər, onda hunların çarının şəklini çəkdilər – bir arşın eninə, bir arşın uzununa; kirpiklərin əvəzinə heç kimin görə bilməyəcəyi bir neçə budaq çəkdilər; saqqal yerini eybəcər şəkildə çilpaq qoydular; burun pərələrinin yerini bir dırsek enində qoydular, bişlarda seyrək tüklər...». Bu, şübhəsiz, fərdi yox, şarjləşdirilmiş iri cizgilər idi»¹. Uyğurlar isə öz əedadları di qəbilələri kimi küron və avropoid xalqlardan idilər. Çin şəkillərində uyğur qalın burunu, böyük gözlü, alt dodaqlardan başlayan saqqalı olan, qalın bağlı və qalın qaşlı təsvir edilir. Arxeoloji qazıntılar da qədim uyğur qəbilələrinin avropoid irqinə mənsub olduğunu sübut edir. Bu iki xalqın psixologiyasında da forq vardır. Hər iki xalq cəngavərdir, lakin türkütlər intizamlı olduqlarından öz hərbi rəhbərlərinin ardınca getdikləri halda, uyğurlar öz azadlıqlarını qəhrəmanlıqla müdafiə etməyi bacarırlar, qələbə çaldıqdan sonra idarə edilmək qabiliyyətini (intizamı) itirir və öz evlərinə (daha doğrusu, köçlərinə) dağılır və düşmənə özünə gəlmək, yenidən təşkil olunmaq və mübarizə aparmağa hazırlaşmaq imkanı verirdilər. Kat İl xaqanın hakimiyyətinin çöckləndiyi və türk xaqanlığının öz əvvəlki qüdrətini bərpa etməyə başladığı bir zamanda həmin bu uyğur qəbiləsi və ona qoşulan dalia iki telə qəbiləsi üşyan qaldırır. Heç şübhəsiz ki, bu üsyanda Çin diplomatiyasının əli vardı, çünki bu vaxt türk xaqanlığı ilə Tan (Çin) imperiyası arasındaki münasibətlər xeyli gərginləşmişdi.

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh. 181.

Çində gərginlik yaratmaq üçün xaqan devrilmiş Suy sülaləsinin tərəfdarlarına hər cür kömək edirdi. Bundan başqa Kat İl xaqan daha iki qüvvəyə arxalanırdı. Şərqdə kitay və tatabı qəbilələri üsyanda iştirak etmirdi və xaqana sadıq idi. Bu iki qəbilə VII əsrin 20-ci illərində təlis qəbilə ittifaqını təşkil edirdi. Onların başında Sibir xaqanının oğlu və xaqanlığın vəliəhdı Şibobi xan dururdu. Kitaylar Tan sülaləsinə düşmən münasibət bəsləyirdi, tatabı qəbilesi isə Çin taxtına namizədlərdən biri (Qo Kay-dao) ilə ittifaqda idi və birlikdə Çinin daxilinə basqın etmişdilər. Xaqanın ikinci müttəfiqi Toqon idi. Suy sülaləsi devrildikdən sonra Toqon istiqlaliyyət qazanmışdı. Toqonlular tabğaclardan (çinlilərdən) və qorbi türklərdən xeyli ziyan çəkdikləri üçün şərqi türk xaqanlığının müttəfiqi idilər.

Tan sülaləsindən olan Çin imperatoru türklərin hərəkətindən bərk qorxuya düşür. Salnaməçi yazır ki, imperator təkcə paytaxtda səkkiz diviziya təşkil etdi. Salnaməçi diviziyaların adlarını sadalayıb və dislokasiya yerlərini göstərir¹. Hər diviziya şərqi və qorbi olmaqla iki diviziyyaya bölündü, beləliklə, 16 diviziya ahnır.

622-ci ildə imperiya ilə xaqanlıq arasında sülh bağlanır. Müqaviləyə görə, imperator böyük miqdarda qızıl alıb türk əsirlərini, o cümlədən xaqanın səfiri Joxan tığını (kimliyi mənə məlum deyil) əsirlikdən buraxır². Bu hadisəni L.N.Qumilev başqa cür izah edir: «İmparator Qaotszu (Li Yuan) dünyada hər seydən çox belə zamanda (söhbət 621-ci ildə Loyan ətrafında Çin sərkərdələri Van Şı-çun və Dou Qən-də ilə imperator qoşunları arasındaki döyüşlərdən gedir - Θ.R.) türkütlərlə ixtilafdan qorxurdu, lakin tamamilə düzgün olmayan yol seçdi. O, dostluq yaratmaq üçün Kat İl xana 100 min top ipək göndərdi. Xan isə bunda zəlliq və qorxaqlıq gördü və Tan elçilərini həbsxanaya saldı. Buna cavab olaraq Çananda iki türküt əyanım - Jexayı və Aşidə tığını həbs edib həbsxanaya atdırılar, bununla müharibə üçün bəhanə verdilər»³. Türk qoşunları Şansi əyalətinə soxulub oranı viran qoydu. Tabğac (Çin) qoşunu darmadağın edildi, sərkərdələri əsir alındı. Düzdür, imperatorun başçılıq etdiyi qoşun Loyan ətrafında

¹ Н. Я. Бичурин. Аді çəkilən əsəri, səh. 248.

² Үенə orada.

³ Л.Н.Гумилев. Древние тюрки. сəh. 186-187.

qiyamçı sərkərdələr üzərində qalobo çalır, lakin bu, vəziyyəti o qədər də yaxşılaşdırır. Loyan ətrafında məglub olan qiyamçılar özlərinə yeni sərkərdə (Lü Xəy da) seçərək mubarizəni davam etdirirlər. Onlar türklərin köməyi ilə 622-ci ildə Şandun əyalətinə soxulurlar. Türklerin əsas qoşunları Binçouya hücum edir. Çin qoşunları əks hücuma keçib Mai qalasını azad etməyə təşəbbüs göstərirlər. Lakin Kat İl xaqan bir neçə on min usgarla Lü Xəy-da ilə birləşib hökumət qoşununu mühasiroyə alaraq bir neçə adamı, o cümlədən qoşunun başçısı, Çin sərkərdəsi Da-əni öldürür. Türkler müvəffəqiyyətlərini daha da inkişaf etdirorok Yanmin şəhərini tutur, Finçou və Luçou əyalətlərini viran qoyur və hər iki cinsdən olan 50 min adamı əsir tutub çölo aparırlar.¹ N.Y.Bičurinin yazdığını görə, bu ontəliyyatda türklər 5 min əsir aparırlar². Bu əməliyyatda xaqanın rəhbərliyi altında 150 min türk süvarisi vuruşurdu. Daha 10 min əsgər də Lü Xəy-danın ordusu ilə Txayxan dağlarının şərq tərəfində imperator qoşunu ilə vuruşurdu. Bir neçə minlik süvari dəstəsi isə Yuançou və Linçou əyalətlərini çapıb-talamaqla məşğul idi. Çin imperiyası türklərin hücumunun qarşısını almaq üçün böyük səfərbərlik elan edir. Vəliəhd şahzadə Li Qən-çən və onun kiçik qardaşı, heç şübhəsiz, Çinin ən görkəmli sərkərdəsi Li Si-min türklərin irəliyə soxulan bir neçə dəstəsini məglub edir, bununla da xaqan qoşunun əsas qüvvələrini geri çəkilmək məcburiyyəti qarşısında qoyur. Çin salnaməcisi bu döyüşdə iştirak edən bütün Çin sərkərdələrinin adlarını sadalayır, kimin haradan hücuma başladığını, nə qədər adam əldürdüyünü, əsir aldığımı, nə qədər qənimət ələ keçirdiyini mühasib doğıqlıyi ilə göstərir. Eyni zamanda Kat İl xaqan da böyük səhvə yol verir: o, müvəffəqiyyətlərini genişləndirib müharibəni qələbə ilə başa vurmaq əvəzinə Çin sarayından çoxlu hədiyyə alıb sülh bağlayır. Burada istor-istomez Kül tigin abidəsində türklərin çinlilərin yumşaq hədiyyəsinə (və şirin sözünə) aldanıb külli miqdarda qırılması haqqında olan sözlər adamın yadına düşür. Bu, xaqanın taleyülü səhvi idi: türklər hücum sürətini itirir, çinlilər isə qüvvə toplayıb Çin qiyamçılarını və türk ordularını ayrı-ayrılıqda möhv etmək üçün vaxt qazanırlar. Bu səhv türk xaqanlığının süqutunun başlangıcı oldu.

¹ Л.Н.Гумилев. Древние тюрки, с. 187.

² Н.Я.Бичурин. Аді چоқылған əseri, с. 249.

623-cü ildə qiyamçı Çin sərkərdələrindən Xəy-da, Qünçjan və başqaları kiçik dəstələrlə mərkəzi hökumətə qarşı mübarizəni davam etdirirlər. Lakin bunun o qədər də strateji əhəmiyyəti yox idi. Çin imperatorunun vəliəhdı şahzadə Li Qən-çən müxtəlif vasitələrlə (pulla, vədlə, intriqa ilə və s.) qiyamçı sərkərdə Lü Xəy-danın ordusunu dağıtmışa müvəffəq olur. Xəy-danın yaxın adamları onu tərk edir, qalanlar isə onu tutub mərkəzi hökumətin əlinə verirlər. 623-cü il fevral ayının 7-də Lü Xəy-da edam edilir. Təxminən elə həmin vaxtda türklər qərbədəki müttəfiqləri Toqonu itirirlər - 623-cü ilin əvvəllərində imperator ordusu toqonluları məğlub edir və heç kimi əsir götürmür, hamını qırır; yalnız bir neçə nəfər qurtulub dağlara qaça bilir.

623-cü ilin payızında türklər Çin torpaqlarına yenə də basqınlar etməyə başlayırlar. Ancaq indi vəziyyət dəyişmişdi: türklər Çinin daxilindəki müttəfiqlərini - Çin üsyancılarını və Toqonu itirmiş, Çin imperiyası ilə təkbətək qalmışdır. Digər tərəfdən, çinlilər onlara verilmiş vaxt imkanından səmərəli istifadə etmiş və hərbi əməliyyatlara yaxşı hazırlaşmışdır. Buna görə də vuruşan tərəflər bir-birinin üzərində üstünlük qazana bilmirdilər. 624-cü ildə Kat İl xagan və vəliəhd Tuḥ (Şibobi) birləşmiş qüvvələrlə hücuma keçir. Onların düşərgəsi Yuançjoudan cənuba xeyli məsafədə uzanır. Türk ordusu öz qüdrəti ilə hamını lərzəyə salırdı. Bu ordunun qarşısını almaq mümkün deyildi. Onların qarşısını Çin ordusunun iki korpusu alırdı. N.Y.Bičurinin yazdığını görə, Çin korpuslarına Tsin-van və knyaz Yuangi başçılıq edirdi¹. L.N.Qumilev isə korpuslara imperatorun ortaçıl oğlu Li Lun-kinin rəhbərlik etdiyini göstərir². Hadisələrin digər təsvirlərində üslub fərqlərini nəzərə almasaq, o qədər də kəskin forq özünü göstərmir.

Qaynaqların yazdığını görə, leysan yağışlardan sonra daşqın olmuş, ordunu təchiz etmək çətinləşmişdi. Hadisələrin sonrakı gedisiçi Çin salnaməsi belə təsvir edir (mən sərkərdələrin adını N.Y.Bičurinin əsərindəki kimi yox, L.N.Qumilevin əsərində olduğu kimi verəcəyəm): «Qoşun Binçjouda yerləşmişdi. Xanlar qəfildən 1000 süvari ilə gəldilər; Vulun-ban yaxınlığında düzüldülər və bir neçə yüz süvari döyüşə başlamaq üçün irəli çıxdı. Bütün korpusun üzü dəyişdi.

¹ Н. Я. Бичурин. Аді چəкилəн əsər, səh. 249-250

² Л. Н. Гумилев. Древние тюрки, сəh. 188.

Li Şimin (N.Y.Biçurində: Tsin-van – *Ə.R.*) yüz nəfər süvari ilə düşmənin qabağına çapdı və qışqırdı: «Saray türkülərin qarşısında nankor olmamışdır; bəs nə üçün daxilə bu qədər uzaq (dərin) soxulmuşsunuz. Mən, Li Şiminəm (Biçurində: Tsin-vanam – *Ə.R.*); buna görə də özüm xanlarla vuruşmağa gəlmisəm. Döyüşmək qərarına gəlsəniz, mən yalnız yüz süvari iləyəm. Boş yerə bu qədər qırğıın salmaq mənasızdır». Xyeli (Kat İl xaqın – *Ə.R.*) gülümsədi və bir söz belə demədi. Sonra knyaz Tulının yanına çapdı və dedi: «Sən nə vaxtsa mənimlə əhd etmişdin ki, böyük təhlükədə bir-birimizə kömək edək, indi isə çəkdiyimiz xoş rahiyyəli maddənin heç iyi qalmamışdır. Məsələni birdəfəlik həll etmək istəmirsinizmi?» Tuli da cavab vermədi. Knyaz çayı keçmək istədi. Xyeli (Kat İl xaqan – *Ə.R.*) gördü ki, knyazın qoşunu azdır; həm də onun Tuli ilə səhbətini eşitdi; buna görə də daxildən Tulidən şübhələnməyə başladı və o dəqiqə knyaza bunları demək üçün çapar göndərdi: «Qoy knyaz məndən şikayət etməsin. Mən vuruşmayacağam, knyazla iş haqqında danışmaq istəiyirəm». Bundan sonra xan geri çəkildi. Li Şimin (N.Y.Biçurində: Tsin-van – *Ə.R.*) şaiyələr yaymaq üçün adamlar göndərdi. Tuli həqiqətən də knyazın tərəfinə keçməyə mayıl idi və döyüşə girmək istəmədi, Xyeli (Kat İl xaqan – *Ə.R.*) isə ona zor gəlmək istəmədi, onu Çəbi tigin Simo (N.Y.Biçurində: Tszyabi-Dəlo Simo – *Ə.R.*) ilə sülh təklif etməyə göndərdi. İmperator razılaşdı və Tuli özü knyazla qardaşlaşmağı ona təklif etdi. İmperator Simonu qəbul edib onu özü ilə taxta apardı. Simo baş əyib imtina etdi. İmperator ona dedi: mən səni Xyelinin (Kat İl xaqanın – *Ə.R.*) simasında qəbul edirəm. Simo əmri yerinə yetirdi. Xyeli (Kat İl xaqan – *Ə.R.*) təzəcə sülh bağlamışdı ki, güclü yağışlar yağmağa baladı; kaman və oxlar zəiflədi. Xaqan təəssüsflə geri qayıtdı¹.

Bələliklə, Kat İl xaqan ikinci səhvə yol verir, ovcunun içində olan qələbəni əldən buraxır. Çin dövləti şərqi türklərlə sülh bağlayır ki, müharibəyə hazırlaşsın. İmperator əvvəlcə paytaxtı cənuba köçürmək istəyir, lakin oğlu Li Şimin sübut edir ki, paytaxtin cənuba köçürülməsi Çinin şimal hissəsinin könüllü surətdə türklərə verilməsi demək olardı. İmператорun yanında çağırılan hərbi şura qərara alır ki, şimal sərhəldəri möhkəmləndirilsin, Xuanxe çayında avarlı donanma yaradılsın. İmperator qərbi türklərin yanına səfirlilik göndərir və qərbi

¹ Н. Я. Бичурин. Аді қекилән əsəri, sah. 250.

türklərin xaqanı Tun Yabğu ilə şərqi türklərə qarşı hərbi ittifaq bağlayır.

Kat İl xaqan bütün bu hazırlığı görürdü. Buna görə də 625-ci ildə türklər yenidən Çinim daxilinə hücumlar etməyə başlayırlar. Həmin ilin yayında xaqan qoşunları Linçjou, Şojou və Dayçjounu mühəsirə edirlər. Bütün 625-ci il boyu türk qoşunları Çinin şimal əyalətlərini talan etməklə məşğul olur. Çin salnaməsi dağıdılmış və talan edilmiş şəhərlərin, möglub edilmiş və öldürülmiş Çin sərkərdələrinin böyük bir siyahısını verir. Bir il sonra 626-ci ilin sentyabrın 23-də Kat İl xaqan yüz minlik ordu ilə Çin imperiyasının paytaxtı Çanan şəhərinin ətrafına gəlir. Artıq Çində hakimiyyət başına istedadlı sərkərdə Li Şi-min gəlmişdi; onun imператор adı Taytszundur. İmperator paytaxtı möhkəmlədir. İlk toqquşmada türklərdən min nəfər öldürülür və Sığım Uluço əsir tutulur. Kat İl xaqan saray xadimi Çişi Sılıni Çin sarayına şəxsən imператорla görüşmək üçün göndərir. Görüş zamamı Sili istixarla deyir ki, indi iki xan milyonluq ordu ilə gəlmişdir. Bunun cavabında imператор Taytszun deyir: «Mən şəxsən xanla sülh müqaviləsi bağlamışam; siz isə onu pozdunuz; bundan əlavə ədalətli müharıbənin əvvəlində ata və oğul (Kat İl xaqan Çulo xaqan və Sibir xaqanın qardaşı idi, onların üçü də Kijin xaqanın oğulları idi. Tuhi xan Sibir xaqanın oğlu idi – *Ə.R.*) mənim təklifimlə razılaşdırılar və saysız-hesabsız qiymətli əşyalarla və ipək parçalarla mükafatlandırıldılar; nə üçün həyasızcasına qoşunla bizim paytaxtimizin ətrafına gəlmişsiniz və hələ özünüz də öz qüdrətinizlə öyüñürsünüz? Indi mənə bu qalır ki, sizi məhv edim». ¹ Sili bağışlanması xahiş edir. Əyanlar da imператорa məsləhət görülür ki, onu hörmətlə yola salsın. İmperator əmr edir ki, Sılıni dövlət kabinetində sarısnılar. Sonra o, əmr edir ki, qoşunun ən yaxşı hissələri şəhərdən çıxın və döyüşə hazırlıvəziyyətdə düzülsün. Çin ordusunun mavi bayraqları, batalyonların hərbi düzümü türkləri heyrətə salır. Sonra imператор bir neçə nəfərin müşayiəti ilə Vey çayının sahilinə gəlib uca səslə xaqanı məzəmmət edir. O, Kat İl xaqanın atının cilovundan tutub döyüşə hazırlaşmağa çağırır. Əyanlardan biri (Syao Yuy) imператорun özünə laqeydiliyini görüb onun atının üzəngisindən yapışır və uzaqlaşmaq üçün onu dilə tutur. İmператор ona deyir: «Mən hər şeyi yaxşı-yaxşı fikirləşmişəm, sənin bunu bilməyin

¹ Н.Я.Бичурин. Adı çəkilən əsəri, səh. 252.

lazım deyil. Türkütlər öz basqınları ilə bizim torpaqları silib süpürmüşlər. Bizim daxili şəraitimiz... nə qədər çotin olsa da onlar fikirləşirlər ki, mən şəhərdə qapanıb qalacağam, onlar isə bu arada paytaxtın ətrafında böyük soyğunçuluq edəcəklər. Mən ona görə tək çıxdım ki, heç nədən qorxmadığımı göstərim; mən yaxşı qoşun çıxarmışam, qoy onlar bilsinlər ki, mən vuruşacağam və onların arzularının əleyhinə olaraq onların ilk fikirlərinin qarşısını ala bilərəm. Onlar bizim torpaqların içərilərinə çox dərin soxulduqları üçün qorxacaqlar ki, geri qayida bilməsinlər: buna görə də döyüşmək lazım gələrsə, müqavilə möhkəm olar. Bu yürüş bizim düşmən üzərindəki hakimiyyətimizin taleyini həll etməlidir¹. İmperatorun cəsarəti Çin dövlətini bu dəfə də xilas edir. Elə həmin gün Kat İl xaqqan sülh bağlamağı təklif edir. Çin imperatoru təklifi qəbul edir. Ertəsi günü Vey çayının üstündəki Byan-tsyao körpüsündə ağ at kəsib sülh bağlayırlar. Türk qoşunları geri qayıdır. İmperatorun xahişi ilə xaqqan tutduğu bütün əsirləri azad edib Çinə qaytarır.

Bu qədər üstün qüvvəyə malik olub neçənci dəfə sülh təklif etmək, sülh bağlamaq təccüb doğurur. Xaqqanın bu dəfəki sülh təklifini yalnız bir şeylə izah etmək olar. Güman ki, Kat İl xaqana xəbər verilmişdir ki, qərb türkləri şərqi türklərinə qarşı hərbi yürüşə hazırlaşırlar. Xatırlatmaq lazımdır ki, qərbi türk xaqqanlığı ilə Tan sülaləsi şərqi türk xaqqanlığına qarşı hərbi ittifaq bağlamışdı. Onda haqlı olaraq belə bir sual ortaya çıxır: xaqqanlığın təhlükəsizliyini arxadan (qərbdən) təmin etmədən Kat İl xaqqan Çin üzərinə nə üçün yürüş edirdi?

Şərqi türk xaqqanlığı ilə Çin imperiyası arasında Vey çayı üzərində bağlanan sülh Tun Yabğu xaqqanının şərqi yürüşünü pozur. Lakin qərb türkləri bu zaman İran-Bizans müharibəsində bərk məşgül idilər.

Bağlanan sülh müqaviləsinə imperator Taytsun özü qiymət verir. Əyanlardan biri (Syao Yuy) ondan soruşur: Xyeli (Kat İl xaqqan) gələndə hərbi rəislərin çoxu döyüşməyi təklif etdi. Yaxşı olmazdım ki, düşmənlə döyüşüb onu məğlub edə idik. İmperator ona belə cavab verir: «Türkütlər çoxsaylıdır, lakin onlarda intizam yoxdur. Padşah da, rütbəlilər də təkcə mənfəət güdür. Xan çayının qərb tərəfində duranda ağsaqqallar mənim yanımı gəldilər. Mən onları sərxaş olanadək içirdim və

¹ Б.Я.Бичурин. Аді çəkilən əsəri, səh. 253.

hamisini saridim. Bunu etmek cox asan idi. Men hem de serkerdelerdən Çan-sun Vu-tszi və Li Tszinə emr etdim ki, qosunu gizli şekilde Yuçjouya aparsın; və böyük ordu düşməni izləməyə başlayanda pusqu onun ön yolunu kəsməli idi. Onda onları tutmaq ovucu çevirmək kimi asan olardı. Men taxt-taca bir az əvvəl çıxmışam və dövlət üçün dincilik, sakitlik zəruridir. Düşmənlə döyüşə başlayaraq biz çoxlu öldürülmüş və yaralanmış adam itirə bilərdik. Düşmən darmadağın edilərdi, lakin möglub olmazdı və əger qorxu onlara qayda-qanun qaytarса idi və bizə qarşı nifret oyatsa idi, onda biz ona qarşı necə durardıq? İndi, silahi qoyub və zirehi çevirib, əger düşməni bahalı əşyalarla və ipək parça ilə şirnikləndirsek, onda onlar fəxr edəcəklər; təkəbbür isə onları məhvə doğru aparır; və buna görə də deyirlər: almaq isteyirsənse, mütləq ver¹. Xaqan imperatora 3 min at və 10 min qoyun hədiyyə göndərir, lakin imperator təşəkkür edib bunları qaytarır və əvəzinə türklərə əsir düşmüş çinlilərin azad edilməsini xahiş edir. Artıq yuxarıda deyildiyi kimi, xaqan onun xahişini yerinə yetirir.

Çin imperatorunun uzaqqorənliklə dediyi sözlər tezliklə həqiqətə çevrilir. Düşməndən xeyli üstün olub döyüşə girməmək, döyüssüz qələbəni əldən vermək, sülh bağlamaq, özü də neçənci dəfə, türklərə pis təsir bağışlayır. Ölkədə narazılıqlar başlanır. 626-ci il sülhündən sonra böyük çöldə xəber yayılır ki, Kat İl xaqan Çin imperatoru üzərində böyük qələbə qazanmışdır. Seyanto qəbiləsi qərbi türk xaqanlığından ayrılib şərqi türk xaqanlığı ilə birləşdiyini bildirir. Bu vaxt seyanto qəbiləsində 70 min çadır vardi. Seyanto qəbiləsinin şərqi türk xaqanlığına birləşməsi Kat İl xaqanın şimalı Cunqariyaya hakim olması, qərbi türklərin hücumu təhlükəsinin aradan götürülməsi, habelə xaqanlığın xeyli güclənməsi demək idi. Digər tərəfdən isə bunun mənfi nəticəsi də vardi: şərqi türk xaqanlığında telə ünsürləri güclənirdi və bu, tezliklə özünü göstərdi.

626-ci ildə Vey çayı üzərində bağlanmış sülh müqaviləsi Kat İl xaqanı təmin etmirdi. Xaqan öz səhvini başa düşür. Xaqan başa düşür ki, Çin imperiyası o qədər də güclü deyildir ki, ona qalib gəlmək olmasın. Hələ üstəlik Çin imperatoru təklikdə, müttəfiqsiz şərqi türklərə hücum etməyə cürət etməz. Onun müttəfiqi – qərbi türk xaqanının başı isə İranla mühabibəyə qarışmışdı, qərbi türk

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, sah. 253-254.

qoşunları Zaqafqaziyada ilişib qalmışdı. 627-ci ildə Kat İl xaqan Çin dövləti ilə müharibə etmək haqqında düşünür. Buna görə də o, hər şeydən əvvəl, Tun Yabğu xaqanın Çin imperatoru ilə qohum olmasına mane olmağı qərara alır. Tun Yabğu xaqan hələ 625-ci ildə Çin imperatoru ilə qohum olmaq istədiyini bildirmişdi. Imperator əyanları ilə məsləhətləşdikdə onlardan biri demişdi ki, uzaqda olanla qohum olmaq, yaxında olana hücum etmək rahatdır (yəni qərbi türk xaqanı ilə qohum olmaq, şərqi türk xaqanına hücum etmək rahatdır). Imperator bu fikri bəyənmış və qohumluğa razılıq vermişdi. 627-ci ildə Kat İl xaqan bildirir ki, şahzadə onun torpaqlarından keçəndə o, şahzadəni tutub saxlayacaq. Tun Yabğu xaqan bundan kədərlənir, lakin əlindən bir şey gəlmir. 627-ci ilin qışı sərt keçir, çoxlu mal-qara və at tələf olur. Xalqın narazılığı buna gətirir ki, həmin ili seyanto, xoxyu (uyğur) və bayırku qəbilələri üşyan edib şərqi türk xaqanlığından ayrıılır. Kat İl xaqan Çinlə müharibəyə başlamazdan əvvəl bu qəbilələri ram etmək qərarına gəlir. O, qərbən oğlu Yukuk xanı böyük bir ordu ilə qiyamçı qəbilələrin üzərinə göndərir, Tuli xana isə əmr edir ki, şərqdən öz təlis qəbilələri ilə qiyamçıların üzərinə hücuma keçsin (N.Y.Biçurin təkcə Tuli xanın qiyamçıların üzərinə göndərildiyini yazar, Yukuk xan haqqında danişmir¹). Uygurlar 5 min nəfərdən ibarət kiçik bir dəstə ilə Yukuk xana qarşı çıxır və Malişan dağının yaxınlığında onun ordusunu darmadağın edirlər. Yukuk xanın əmisi oğlu Aşına Şəni onun köməyinə gəlir, lakin uygurlar onu da məğlub edib çoxlu əsir tuturlar. Tuli xanın ordusunun aqibəti daha pis olur: o, döyüsdə tam məğlub olur, kiçik bir yüngül süvari dəstəsi ilə güclə qaçıb canını qurtarır. Kat İl xaqan bundan qəzəblənir. O elə düşünür ki, Tuli döyüşü bilərkən uduzmuşdur (yada salıram ki, Tuli xaqan hələ əvvəller Çin imperatoru ilə dostluq edirdi). Xaqqan əmr edir ki, qardaşı oğlunu həbs etsinlər, L.N.Qumilev əlavə edir ki, xaqqan onu çubuqla kötüklətdirir², lakin kötük məsəlesi N.Y.Biçurinin əsərində çoxdur. L.N.Qumilev əlavə edib yazar ki, Kat İl xaqanı günahlandırmak çətindir. Onun qardaşı oğlu Çin imperatoru qarşısında səcdə edərək ikibaşlı oyun oynayırdı. Axı məhz o, iki dəfə Çinə müvəffəqiyyətli hücumu pozmuşdu, indi də onun məglubiyyəti, görünür, ali xaqqanın

¹ Н.Я.Бичурин. Аді چекилән əsəri, səh. 254.

² Л.Н.Гумилев. Древние тюрки, сəh. 198.

qüdrətini möhkəmlətmək istəmənək nəticəsi idi¹. Tuli xan bu təhqirdən sonra əmisinə kin bəsləyir.

Yuxarıda göstərildi ki, qış sərt keçdiyi, çoxlu qar yağlığı üçün çoxlu mal-qara və at tələf olur, türklərin arasında acliq baş verir. Türk qoşunları heyvan tutmaq bəhanəsi ilə sərhədi keçir, Şoçjouya daxil olur. Dövlət adamları Çin imperatoruna deyirlər ki, türklər sülh müqaviləsini pozduqları üçün xaqanlıq mühəribə elan etmək lazımdır. İmperator buna razı olmayıb deyir: «Hətta sadə adama da inanmaq olmaz, padşaha isə xüsusiylə. Biz onlarla əhd bağışlamışıq. Onların bədbəxtliyindən istifadə edib onların məhvini axtarmaq olarmı? Qoy onlar bizimlə həqiqətlə rəftar etməsinlər, onda mühəribə elan edərik»².

628-ci ildə Tuli xan – tölislərin xanı əmisinə qarşı üsyən edir və kömək üçün Çinə müraciət edir. İmperator deyir: «Mən və Xeyli (Kat İl xaqan – Ə.R.) əhd bağlamışıq, Tuli ilə isə qardaşlıq ittifaqına girmişik: axırıncıya necə kömək etmək olar?»³. Kat İl xaqan da qoşununu artırırı və sərhədə nəzər salırı. 629-cu ildə seyanto qəbiləsi başda İnan xan olmaqla üsyən edir, İnan özünü xaqan elan edir və kömək üçün Çin sarayına müraciət edir. İmperator əmr edir ki, düşmənə, yəni türklərə zorbə vurulsun, lakin Kat İl xaqan döyüşə girmədən geri çekilir. Şərqi türk xanlığının süqutu başlanır. Lakin bu zaman xaqanlığı xilas etmək üçün işiq ucu görünür: türk sərkərdələrindən Aşina Şəni qərbi türk xaqanlığına məxsus olan Bişbalık şəhərini tutur; bu şəhər cənubi Cungariyanın qapısı idi. Aşina Şəni İrtış çayı sahilində yaşayan karlukları Tun Yabğu xaqana qarşı üsyana qaldırır. Ancaq bu, şərqi türklərin son uğuru idi. Çin salnaməsi mənə məlum olmayan Doqquz Sığının öz xalqı ilə birlikdə Çinin tərəfinə keçdiyini, habelə bayırku, bugu, tonra, si və tatabı qəbilələri başçılarının Çin sarayına gəlmələrini xəbər verir⁴. İmperator 100 minlik qoşun toplayıb sərkərdə Li Tszinin baş komandanlığı ilə türklərə qarşı göndörir. Lincjou ətrafindakı döyüşdə çinlilər 10 min adam və mal-qara (qəribə olsa da, Çin salnaməcisi adamları heyvanlardan ayrmır, mənə elə gəlir ki, o bunu qəsdən edir) tuturlar. Tuli xan, Yüyə Şad və İnnay tigin Çinə qaçır (Tuli xanın

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh. 198.

² Н.Я.Бичурин. Аді چекилəн əsəri, сəh. 254.

³ Л.Н.Гумилев. Древние тюрки, сəh. 198.

⁴ Н.Я.Бичурин. Аді چекилəн əsəri, сəh.254.

xəyanəti üzə çıxdıqdan sonra Kat İl xaqan qardaşı oğlu İnnay tigini vəliəhd təyin etmişdi).

Qeyd etmək lazımdır ki, Tuli xanın əmisinə qarşı qiyam qaldırmışında Çin diplomatiyasının əlinin olduğunu güman etməyə hər cür əsas vardır. Hər dəfə türk dövləti qüvvətlənib Mərkəzi Asiyada görkəmli rol oynamaya başlıdıqda, türk dövləti Çin imperiyası üçün təhlükə törətdikdə Çin diplomatiyası türk xanədanının üzvləri arasında nifaq salır, üşyanlar təşkil edir, sonra zəif tərəfə yardım göstərir və zəif tərəfin qalib gəlməsi üçün şərait yaradır. Bundan iki məqsəd güdüldür. Əvvələn, iğtişələr, daxili çəkişmələr və müharibələr nəticəsində türk dövləti çox zəifləyib Mərkəzi və Şərqi Asiya (sonralar hətta Orta Asiya) ərazisi uğrunda mübarizədə Çin imperiyası ilə rəqabət apara bilmirdi. İkincisi, zəif tərəfə kömək etmək tərəfə yeni türk hakimiyyət orqanlarını onlar hələ hakimiyyət başına gəlməzdən əvvəl öz təsiri altına salır, sonralar isə onlardan öz məqsədləri (məsələn, Çin əleyhinə qaldırılan üşyanları yatrımaq, yaxud Çinin düşmənləri ilə müharibə etmək) üçün istifadə edirdi.

630-cu ildə Vu-yan-lin (Oyanlin) dağı yaxınlığında çinlilər gecə qaranlığında qəfildən türklərə hücum edirlər. Kat İl xaqan ağır məğlubiyyətə uğrayır və səhradan keçib şimala çekilir. Onun yaxın adamları, başda baş ağsaqqal soğdali Kan Sumi olmaqla, xaqana xəyanət edib düşmən tərəfinə keçirlər. Onlar Suy sülaləsindən olan imperatorça Syao Xəunu və Çin taxt-tacına namızəd Yan Çjen-daonu çinlilərə təslim edirlər. Kat İl xaqan Txye-Şan (Tyan-Şan) dağlarına çekilir. Onun ətrafında hələ bir neçə on min döyüşçü vardi. Onun səfiri Çjişi Sili üzr istəmək bəhanəsi ilə imperator sarayına gəlir və onu təbəəliyə qəbul etməyi xahiş edir (mətnədə məlum olmur ki, Çjişi Sili öz adından üzr istəyib onu təbəəliyə qəbul etməyi xahiş edir, ya xaqanın adından. Ancaq mətnin sonrakı hissəsində belə bir nəticəyə gəlmək olar ki, səfir xaqanın adından danışmış). Imperator zadəganlardan Tan Qəni və rəhbərlərdən An Sü-çjeni çaxır tuluqları ilə türk ordusuna göndərir. Baş komandan Li Tszin yaxşı bilirdi ki, bu iki adamın türk düşərgəsində olduğu müddətdə türklər dinc duracaqlar. Ona görə də o, qəfil hücum edib bütün ordunu əsir tutur. Kat İl xaqan arqamak atda İşbara Şunişi şadın yanına qaçmaq istəyir, lakin Çjan Bao-xan tərəfindən tutulub imperianın paytaxtı Çanan şəhərinə getirilir. İşbara Şunişi şad Janqarın kiçik qardaşı və Kat İl xaqanın əmisi idi. O, xaqana sadıq qalmış sonuncu adam idi.

Kat İl xaqan əsir alındıqdan sonra İşbara Şunişi şad da öz qoşunu ilə gəlib Çin imperatoruna tabe olur.

Kat İl xaqanı imperatorun hüzuruna gətirdikdə Taytszun deyir: «Sən beş hərəkətdə müqəssirsən: 1) sənin atan çarlığını itirmişdi, Suy sülaləsinin köməyi ilə o, yenidən çarlığı aldı; sən isə o sülaləyə kömək etmək üçün bir ox da sərf etmədin və bunun vasitəsilə də buna gətirdin ki, onun böyük məbədində, Şe və Tsi məbədində qurban da, təklif də yoxdur; 2) mənimlə qonşuluqda yaşayaraq sən sədaqəti pozdun və sərhədləri narahat etdin; 3) öz gücünə güvənərək, sən müharibələri dayandırmadın və bununla da aymaklarda narazılıq doğurdun; 4) sən Çin təbəələrini soydun, tarlalarda taxılı məhv etdin; 5) sülh və qohumluğa razi olub vaxtı uzatdin və sonra özün gizləndin. Beləliklə, mənim səni öldürməyim üçün kifayət qədər səbəb vardır; lakin mən hələ Vey çayı yanında içdiyim andı unutmamışam və buna görə də səni günahların ucundan toqib etməyəcəyəm»¹. Kat İl xaqana ailəsini qaytarır, onu Txay-pxuda yerləşdirir və ərzaqla təmin edirlər. Tezliklə Sığye da 40 minlik camaatı ilə Çin imperatoruna tabe olur. Xaqqanın kiçik qardaşı Yukuk şad² Qaoçan dövlətinə qaçırl, lakin tezliklə qayıdır imperatora tabe olduğunu bildirir.

Kat İl xaqan otaqlarda yaşamır, həmişə özü üçün çadır qururdu. O, uzun müddət fikirli və qəmgin olurdu, ailə üzvləri ilə birlikdə kədərli və həznlü nəğmələr oxuyur və göz yazı tökürdü. Imperatorun ona yazılı gəlir. Xuçjou dağlarında çoxlu maral və sığın olduğu üçün orada heyvan ovlamaqla eylənmək olardı. Buna görə də imperator Kat İl xaqanı həmin əyalətə vali təyin edir, lakin xaqan vəzifədən imtina edir. Onda bunun əvəzinə onu qvardiyaya təyin edirlər, hərbi rütbə, ev və on yaxşı əkin torpaqları verirlər. 634-cü ildə Kat İl xaqan vəfat edir. Onu təntənə ilə dəfn edirlər: türk adətinə görə, onun cəsədini yandırırlar. Kat İl xaqanın qəbri Ba çayının şərq tərəfindədir.

Beləliklə, 630-cu ildə Şərqi türk xaqqanlığı süqut edir. Hələ dünən böyük çölün ağaları olan türklər indi çölün qaçqınlarına çevrilirlər. Nəhayət, üsyən etmiş tölislər onların hamisini tutur.

Türklərin bir hissəsi seyanto qəbilələrinə birləşir, bir hissəsi qərbi türk xaqqanlığı gedir. Bir hissəsi də Çin tabeliyini qəbul edir. Çin salnaməsinin yazdığını görə, Çinə tabe olanların sayı yüz minə

¹ Н.Я.Бичурин. Аді җекилән əseri, сəh. 255-256.

² L.N.Qumilev onu Kat İl xaqqanın oğlu («Древние тюрки», сəh. 208.), N.Y.Bičurin xaqqanın kiçik qardaşı (N.Y.Bičurin, adı җekilən əseri, сəh. 256) adlandırır.

çatırdı. Hər şeydən əvvəl, mənə burada bir məsələ qaranlıq qalır. Salnaməçi *birləşdi, getdi, tabe oldu* deyəndə kimi nəzərdə tutur? Əgər o, döyüşürləri nəzərdə tutursa, bu, bir az, ağlabatandır. Amma o qədər də yox. Biz bilirik ki, elə son qəfil hücum vaxtı Kat İl xaqanın ətrafında «bir neçə on min» döyüşçü vardı və çinlilər onların hamisini əsir tuturlar. Ondan əvvəlki döyüşlərdə də xeyli türk döyüşcüsü əsir alınmışdı. Bir neçə türk şahzadəsi də öz əsgərləri ilə bərabər Çin tərəfinə keçmişdi. Xatırlamaq lazımdır ki, sonuncudan əvvəlki hərbi əməliyyat zamanı Kat İl xaqan və Tuli xan ikisi birlikdə bir milyon (bunu da salnaməçi yazır) döyüşçü gətirmişdi. Bəs bu qədər döyüşçü neçə oldu? Forz edək ki, çinlilər 100 min adam öldürdülər. Əlbəttə, kütləvi qırğın silahının mövcud olmadığı bir dövrdə bu rəqəm ağlabatan deyildir, lakin yənə də bunu fərz edək. Salnaməçinin yazdığına görə, 100 minə qədər də Çin tabeliyini qəbul edir. Bəs qalan 800 min əsgər öz ailəsi ilə necə köç edə bilər. 800 min döyüşçü öz ailəsi ilə birlikdə ən azı 3 milyon 200 min adam edir. Belə bir köç – birdən-biro 3 milyon 200 min adamin bir yerdən başqa yerə miqrasiyasi ağlabatan deyildir. İkincisi, salnaməçi 100 minə qədər adamin Çinə tabe olduğunu dedikdə xalq kütləsini nəzərdə tutursa, bunu heç cür başa düşmək olmur. Bu qədər az türkün Çin tabeliyini qəbul etməsi ağlabatan deyildir. L.N.Qumilev yazır ki, imperatora tabe olan türkülərin sayı 10 minə çatırdı¹. Elə burada da başa düşmək olmur ki, imperatora tabe olanlar döyüşürlərdir, ya bütün türklərdir (yəni döyüşçü və onun ailəsi birlikdə). Müəllif bu rəqəmlə türk döyüşürlərini nəzərdə tutursa, bu, real rəqəm ola bilər.

Türk xaqanlığı məğlub olandan sonra türklərin harada yerləşdirilməsi problemi ortaya çıxır. Bəziləri təklif edir ki, bütün türkləri əsirlərin siyahısına daxil edib Çinin daxilindəki boş (əhalisiz) yerlərdə yerləşdirsinlər; qoy, onlar ekinçilik və toxuculuqla məşğul olsunlar. Bu yolla da milyonlarla köçərini oturaq həyata keçirsinlər, çinliləşdirsinlər və Orta imperiyanın əhalisini artırınsınlar. Böyük qumlu çöldən şimalda olan ölkələri isə boş (yəni, əhalisiz) saxlaşınlar. Əyanlardan bir nəfər təklif edir ki, tabe olan türklərlə bizim eranın 25-55-ci illərində (mən bu rəqəmi qəsdən göstərirəm, qoy oxucu bilsin ki, hələ o vaxt da uyğun hadisə baş veribmiş) olduğu kimi rəştar etsinlər (əyanın adı Van Yan-bodur): tabe olmuş türkləri Vuyuan möhkəmləndirilmiş xəttində yerləşdirsinlər, aymakları bütöv saxlaşınlar, qoy türklər

¹ Л.Н.Гумилев. Древние тюрок, сəh. 209.

sərhədi qorusunlar; onların adət-ənənəsini dəyişməsinlər; onlara nəvəziş göstərsinlər; onları boş torpaqlarda yerləşdirsinlər; hələ üstəlik özlerini elə göstərsinlər ki, onlardan heç kim şübhələnmir. Onları Çinin daxili rayonlarında yerləşdirib oturaq həyata keçirmek türklərin xüsusiyyətinə uyğun deyildir və ağır nəticəyə gətirə bilər. Başqa bir əyan (Vey Çen – tarixçidir) deyir ki, türkər Orta dövlətin əbədi düşmənləridir. İndi onlar tabe olmuşlar. Əgər onları qırmaq istəmirsinizsə, onda onları yenidən Sarı çayının şimalına (Ordosdan şimala) göndərmək lazımdır. Onların heyvani, vəhşi ürəkləri vardır, onlar bizimlə bir mənşədən deyildir. Zəif olanda səcdə edirlər, güclənəndə qiyam qaldırırlar – onların xasiyyətinin mahiyyəti belədir. Bundan əlavə, Sin və Xan sülaləsi əla qoşunlarla və igid sərkərdələrlə onların Xənan əyalətini almış (deməli, belə çıxır ki, Xənan əyalətində də nə vaxtsa türkər yaşamışlar), vilayət və qəzalara bölmüş və onların Orta dövlətə yaxınlaşmasına imkan verməmişlər. Bəs indi nə üçün dövlət onları Xənanda yerləşdirmək istəyir. Hələ üstəlik tabe olanların sayı 100 min nəfərədəkdir. Əgər onlar bir zaman iki dəfə artsalar və paytaxt dairəsi yaxınlığında yaşasalar, bu, daxili xəstəlik olar¹. Uzun mübahisədən sonra əyanlar təklif edirlər ki, türkəri Sarı çayın şimal tərəfində yerləşdirsinlər, aymakları idarə etmək üçün torpaqların sayı qədər ağsaqqallar qoysunlar, torpaqlar bir-birindən asılı olmasın. Belə olanda onlar heç imperiya ilə düşmənlik edə bilməzlər. İmperator Vin Yan-bonun təklifinə üstünlük verir, türkəri Şofan torpaqlarında yerləşdirmək qərarına gəlir. O, Yuçjoudan Linçjouyadək dörd dairə təsis edir: Şunçjou, Yuncjou, Xuaçjou və Çancjou, onlardan qubernatorluq (Çin dilində: du-dufu) yaradır. Kat İl xaqqanın əvvəlki torpaqlarından şərqdə Din-syan qubernatorluğunu, qərbdə Yuncjun qubernatorluğunu yaradır; iki qubernatorluğun bir qubernatoru təyin edilir. Ağsaqqallar (söhbət türkərdən gedir) beşüzbaşı (rəisi) qoyulur. Bir neçə min türk ailəsi imperiyanın paytaxtı Çanan şəhərində yerləşdirilir. Tuhi xan Sunçjounun hakimi təyin edilir və ona əmr edilir ki, öz aymakını idarə etmək üçün getsin.

Şərqi türk xaqqanlığının süqtuna Çin və türk mənbələri fərqli qiymət verir. Köhnə (Tan sülaləsinin köhnə xronikasını 927-939-cu illər arasında Lü Xəy tərtib etmişdir) və yeni (Tan sülaləsinin yeni xronikasını Sun sülaləsi dövründə Yun Şu tərtib etmişdir) xronikaları tərtib edən tarixçilər bu fikirdəirlər ki, Çinin barbarlar

¹ Н. Я. Бичурин. Аді çəkilən əseri, səh. 257.

üzərindəki qələbəsi tamamilə təbiidir, çünki bu, mədəniyyətin vəhşilik üzərində qələbəsidir. Bu mübarizədə türklər qalib gəlsə idi, bu, qanuna uyğunluğun pozulması olardı, yaxud Çin imperatorlarının kütlüyünü sübut edərdi. Buna görə də Çin tarixçiləri hadisələri sadəcə nağıl edir, heç bir nəticə çıxarmır, ümumiləşdirmələr aparmırlar.

Şərqi türk xaqanlığının süqutuna Kül tigin şərəfinə qoyulmuş abidədə türk tarixçisi Yollığ tigin də öz münasibətini bildirir: «O cür məşhur xaqan (söhbət Bumın xaqan və İstəmi xaqandan gedir – Θ.R.) imiş. Ondan sonra kiçik qardaşı xaqan oturmuş, oğlu da xaqan oturmuş. Ondan sonra kiçik qardaşı böyük qardaşı tək olmadığından, oğlu atası tək olmadığından biliksiz xaqan (taxta) oturmuş, pis xaqan (taxta) oturmuş. Əyanları da biliksiz imiş, pis imiş. Bəyləri, xalqı düz olmadığı üçün, cəzbedici olduğu üçün, kiçik qardaşlarla böyük qardaşları bir-birinin üstünə salışdırıldığı üçün, bəyləri, xalqı bir-birinin üstünə qaldırıldığı üçün türk xalqı yaratdığı elini dağıtmış, xaqan qoyduğu xaqanımı sona yetirmiş. Tabğac xalqına bəylilik nəslə davam etdirməli oğullarm qul oldu, bakırə qızların kəniz oldu» (KT § 4-7). «Qızıl, gümüş, taxıl, ipək bol-bol o qədər verən tabğac xalqının sözü şirin, hədiyyəsi yumşaq imiş. Şirin sözü ilə, yumşaq hədiyyəsi ilə aldadıb uzaq xalqı eləcə yaxınlaşdırır imiş. Yaxın yerləşdikdən sonra pis əməlləri eləcə öyrədir imiş. Bir adam yanılsa, qəbiləsi, xalqı son nəfərinə tək doğranmaz imiş. Şirin sözünə, yumşaq hədiyyəsinə aldanıb, türk xalqı, çoxluca öldün» (KT c 5-6). Göründüyü kimi, Yollığ tigin türk xaqanlığının süqutunu xaqanların səlahiyyətli, səriştəli adamlar olmaması, kiçiklərin böyüklərə qarşı çıxmazı, digər tərəfdən, Çin diplomatiyasının hiyləgərliyi, bəyləri və xalqı müxtəlif hədiyyələrlə aldadıb bir-birinin üstünə qaldırması, Çin dövlətinə cəzb etməsi ilə bağlayır. Bütün bunlar olmasa idi, türk xaqanlığı min il, tūmən (on min, yəni saysız) gün yaşayardı. Deməli, türk xaqanlığı təsadüfən süqut edir. Bütün bunlardan Yollığ tigin belə bir nəticəyə gəlir ki, əgər türk xalqı müstəqil dövlət qurmaq istəyirsə, müstəqil xalq kimi yaşamaq istəyirsə, o, Cindən uzaq məsafədə yaşamalıdır. 630-cu ildən 682-ci ilədək Şərqi Türk xaqanlığı bir müstəqil dövlət kimi tarix səhnəsindən çıxır. Xaqanlığın torpaqlarının bir hissəsi Çin dövlətinə qatılır və orada quberniyalar yaradılır: gubernatorları imperator təyin edir. Türk torpaqlarının Qobi səhrasından şimala olan ərazisini, yəni Altai-nuru dağlarından ta Baykal gölü və Büyyük Xinqan

dağlarında olan ərazini isə seyanto xanın İnan tutur. Bu ərazidə yaşayan türklər onun hakimiyyətini qəbul edir.

Türk xaqanının vəliəhdii Tuli xan (Çin imperatoru ilə qardaşlaşlığı üçün və mən deyərdim ki, türk dövlətinin məhv edilməsində xüsusi xidmətləri olduğu üçün) Şunçou əyalətinə hakim təyin edilir. Tuli xan əvvəlcə Nibu şad idi. O, Suy sülaləsindən olan Xuay-nan adlı şahzadə ilə evlənmişdi. Kat İl xaqan taxta çıxdıqdan sonra kiçik qardaşları Yanto şada yanto qəbilələrini, Böri şada si (baysı) qəbilələrini, Tun xu qəbilələrini, Xu tiginə Xusye qəbilələrini idarə etməyi tapşırıdı. Tuli xan kitay və bağa qəbilələrinə rəhbər qoyuldu. Tuli xan tölöslərin xanı deməkdir. Tuli xanın torpaqları xaqanlığın şərqində yerləşirdi. Tuli xan öz alaçığını cənubda Yuçjou ilə üz-üzə qurur. Xaqanlığın şərq tərəfindəki bütün xalqlar onun hakimiyyəti altında idi. Tuli qanunsuz (yeni həddindən çox) vergilər yiğdiği üçün xalq ona itaət etməkdən imtina edir; seyanto, tatabı və si qəbilləri Çin təbəəliyi qəbul edir. Kat İl xaqan qardaşı oğlu Tuli xanın başçılığı ilə bu qəbilələrə qarşı qoşun göndərir. Tuli xanın qoşunu tam məglub olur. Kat İl xaqan Tuli xanı həbs etdirir və çubuqla döydürür, lakin sonra onu bağışlayır: 624-cü ildə Tuli hələ tölöslərin xanı olanda və Çin imperatoru Taytszun da hələ şahzadə Li Si-min olanda onların arasında qardaşlıq ittifaqı bağlanmışdı. Kat İl xaqan müharibə etmək üçün bir neçə dəfə Tuli xandan qoşun istəmişdi, lakin Tuli xan göndərməmişdi. Onda xaqan onun üstünə qoşun çekmişdi. İş belə olduqda Tuli xan Çin sarayına qaçmışdı: Tuli xanın saraya gəldiyini xəbər verdikdə imperator demişdi: «İndi türklərin arasında məhvədici iğtişaşlar baş verir. Xanın hakimiyyətini tanımlırlar. Tuli yaxın qohumdur (Kat İl xaqanın - Θ.R.), lakin o da şəxsi təhlükəsizliyi üçün qorxur və bizim yanımıza qaçmışdır. Tezliklə şimal köçəriləri zəifləyəcək, onda bizim sərhədlərimizdə sakitlik olacaq. Yeri gəlmışkən, onların məhvə getdiyi zamanda da biz özümüzü təhlükədən kənardə hesab edə bilmərik. Qabaqcadan görünə bilməyən hallar vardır ki, bədbəxtlik gətirə bilər»¹. Tuli xan Çin sarayına gəldikdə ləyaqətlə qəbul edilir. Onu imperator stoluna dəvət edirlər, hərbi rütbə və knyaz ləyaqəti və 700 ailəni saxlamaq üçün imtiyaz verirlər. Taytszun onu qubernator təyin etdikdə deyir: «Sənin baban Kijin məglub olanda Suy sülaləsi onu bərpa etdi və intiqam almadı. Sənin atan Şibir (Sibir xaqan - Θ.R.), əksinə, Suy sülaləsinin

¹ Н.Я.Бичурин. Adı çəkilən əsəri, səh. 259.

düşməni oldu. İndi sən çətinlik içinde mənim yanına qaçmışan və mən, keçmiş nümunələrə baxaraq, səni xan qoymayacağam. Mən Orta dövlətə sakitlik bəxş etmək istəyirəm və sənin nəslini məhv olmaqdan xilas etmək istəyirəm, bu səbəbdən də sənə qubernatorluq verirəm. Bir-birinizə hücum etməyin»¹. Lakin Tuh xan qubernator ola bilmir; o, təyin edildiyi yerə gedərkən yolda 29 yaşında vəfat edir. Tuh xanın qubernatorluğuna ırsən onun oğlu Xəloku keçir. Bu zaman Çin imperatoru Taytsun səyahətə çıxmışdı. Tuh xanın qvardiyada xidmət edən kiçik qardaşı Qəşəsuay öz qohumları ilə birlikdə qiyam qaldırmaq üçün sözü bir yerə qoymuşdular. Onlar bu fikirdə idilər ki, Xəloxunu da götürüb şimala getsinlər. Buna görə də Qəşəsuay imperatorun yol düşərgəsinə hücum etməyi qərara almışdı. Qəsdin təyin edildiyi gecə bərk külək qalxır. Qəşəsuay qəsdin üstünün açılmasından qorxaraq, qırşıraraq imperatorun olduğu orta düşərgəyə ox atmağa başlayır və bir neçə adamı öldürür. Imperatorun mühafizəçiləri onu tutmağa çalışır. Xəloku atabaxanı öldürür, atı uğurlayır, Vey çayını keçərok qaçmaq istəyir, lakin gözətçilər tərəfindən tutulub öldürülür. Qəşəsuay dağlara qaçır. Bundan sonra əyanlar imperatora məsləhət görülər ki, türkləri Çinin daxili rayonlarında yerləşdirməsinlər. Bundan sonra imperator Aşına Simonu İminişü Sılıbı adı ilə xan (xaqan) təyin edir. Imperator Sarı çayın şimal tərəfində orda salmağa ona icazə verir və bütün türkləri əvvəlki yerlərinə qaytarır. Bütün bu hadisələr bir ilin ərzində 634-cü ildə baş verir.

630-cu ildən başlayaraq türk sərkərdələri, xanları və bəyləri Çin hərbi rütbəsi alır və Çin ordusunda xidmət edirlər, onlar çinlilərlə evlənir, Çin məmurlarına çevrilirlər. Çinlilər türklərin yenidən baş qaldırmamaları üçün hər cür tədbirlər görür, qəbilələrin bir qismini dağıdır, bir qismini isə sürgün edirlər. Onlar çalışırlar ki, tarix səhifələrindən *türk* sözünü silsinlər. Kat İl xaqanın məğlubiyyətindən sonra türk taxtına vərəsə Çin imperatorunun əmri ilə təyin edilir. Bunu biz Tuh xanın təyin edilməsində də, İminişü Sılıbı Simo xanın təyin edilməsində də gördük. Türklerin bu dövrdə çinliləşdirilməsi haqqında Yollıq tigjin ürək ağrısı ilə yazır: «Türk bəyləri türk adını ataraq Tabğacdakı (Çindəki) bəylər Tabğac (Çin) adı götürüb Tabğac (Çin) xaqanına tabe olmuş. Əlli il işini, gücünü vermiş. Şərqə, gün doğana Böklü xaqanına (qədim türklər Koreyaya Böklü xaqanı deyirdilər —

¹ Н.Я.Бичурин. Аді چекилән əsəri, səh. 259.

Ə.R.) təki qoşun çəkmiş, qərbə Dəmir qapıya təki qoşun çəkmiş. Tabğaç xaqanına elini, qanununu alaraq vermiş (KT c. 7-8).

İminişü Sılıbı Simo Aşına qəbiləsindən idi, Kat İl xaqanın uzaq qohumu idi. Onun atasının adı Dulu (Tulluğ) Şad idi. Hələ Tüzlüg xaqan Suy imperatorunun yanına qaçanda onun Böyük qumlu çöldən şimalda yaşayan qəbiləsi onu xaqan seçmişdi, lakin Tüzlüg xaqan geri qaydan kimi Dulu Şad xaqanlıqdan imtina etmişdi. Təbiətən itidilli idi, yaxşı fala baxırdı. Sibir xaqan da, Çulo xaqan da onu sevirdi. O, sisətdən türküstənli Xuya oxşadığı üçün onun Aşına tayfasından olduğuna şübhə edirdilər. Bu səbəbdən də o, şad deyildi, yalnız Qəbi tığın idi. Vu-dənin hakimiyyəti illərində (618-626) o, səfir sisətilə bir neçə dəfə Çin sarayına getmişdi. Çin imperatoru Taytszun səmimiliyinə görə onu tərifləmiş və xan rütbəsi vermişdi. Bütün qəbilələr Çinə tabe olduqda təkcə Simo Kat İl xaqana sadıq qalmış və onunla birlikdə tutulmuşdu. Çin imperatoru onun sədaqətini yüksək qiymətləndirmiş, ona mühüm hərbi rütbə vermiş, onu, Kat İl xaqanın aymakını idarə etməklə, Xuaçjou əyalətinə qubernator təyin etmişdi. O, Xənanda yerləşdirilmiş və xan təyin edilmişdi. Simo Seyantodan çəkinir, möhkəmləndirilmiş xətdən kənara çıxmırırdı. Imperator Yantoya belə bir məzmunlu fərman göndərir: «Qayda və ədaləti rəhbər tutaraq Orta dövlət hələ başqalarının dövlətini məhv etməmişdir. Xeli (Kat İl xaqan – Ə.R.) idarəedilməz və qəddar idi. O, silah gücünə tutulmuşdu, lakin onun torpaqlarından və adamlarından istifadə etmək məqsədilə tutulmamışdı: ona görə də onun tabe olan qəbiləsi bol otlaqları və əla bulaqları olan Xənan ölkəsində yerləşdirilmişdir, belə ki, qoy o orada maldarlıqla məşğul olsun və mal-qaranın sayını gündən-günə artırırsın. İndi yenə də Simo xan qoyulmuşdur və öz əvvəlki torpaqlarına qaytarılmışdır. Yanto daha əvvəl taxt-tac almışdır və türkütlerdən qədimdir. Böyük qumlu çöldən şimaldakı torpaqları Yanto, çöldən cənubdakı torpaqları türküt idarə etməlidir. Hər kəs öz sərhədlərini mühafizə etməli və bir-birinə hücum etməməlidir. Kim müqaviləni pozarsa, onu mən özüm cəzalandıracağam»¹. Simo öz torpaqlarına yola düşməzdən əvvəl Çin imperatoru Taytszun onun şərfinə ziyafət verir. Sonra Simonu yanına çağırıb deyir: «Biz bir bitki, bir ağac əkib onun yaxşı böyüdüyüնü görəndə sevinirik. Mən də sənin aymakının adamlarını yedizdirəndə, sənin atlarını və qoyunlarını çoxaldanda sevinirəm. Heyif ki, sənin atanın və ananın qəbirleri Sarı çaydan

¹ Н.Я.Бичурин. Аді җәкилән өсәри, сəh. 261.

şimal tərəfdədir. İndi sən qədim ordaya qayıdırısan: buna görə də səni təskinləşdirmək üçün mən qonaq etdim»¹. Cavabında Simo xaqan deyir: «Ələhəzrət! Sən məğlubiyyətdən sonra sağ qalmışlara imkan verirsən ki, sümüklərini qədim vətəndə basdırınsınlar. Arzu edirdim ki, mənim nəsillərim tayfadan tayfsaya minnətdarlıq və böyük iltifatla Tan sülaləsinə xidmət etsinlər»². İmperator başqa bir fərmanla hərbi rəis Aşina Çjunu şərqi Çjuku xani, hərbi rəis Aşina Nişunu qərbi Çjuku xani təyin edir və hər ikisinə Simoya kömək etməyi əmr edir. Seyanto türkütlərin şimala köçdüyünü eşidəndə qorxur ki, onun camaatı türklərin yanına köçər, ona görə də sərhədləri möhkəmlətməyi əmr edir.

641-ci ildə Simo 100000 adam, 40000 döyüşü və 90 min atla Sarı çayı keçir və bayrağını Din-syan-çen adlı qədim şəhərdə (bu şəhər Ordosda yerləşir) qaldırır. Lakin Simo üç il Böyük göldə hakim olursa da xalqı öz tərəfinə çəkə bilmir. Onun rəiyyətindən olanların çox hissəsi şimala gedir. Simo bundan vicdan əzabı çəkir. O, 644-cü ildə saraya qayıdır və imperatorдан xahiş edir ki, onu şəxsi mühafizlər korpusunda saxlasın. 645-ci ildə Lyao (Cənubi Mancuriya) mührəribəsində imperatoru qoruyarkən Simo ox yarası alır. İmperator özü onun yarasından qanı sorur. Paytaxta qayıtdıqdan sonra Simo vəfat edir. Vəfatından sonra ona hərbi Palatanın prezidenti və Xyaçjouda baş komandan adı verilir. Simo çarlıq qəbirstanında - Çjaolində dəfn edilmişdir.

Simo Çin sarayına qayıtdıqdan sonra türklər pərakəndə halda Sarı çayın cənubuna keçməyə başlayırlar. İmperator Lyao mührəribəsinə gedəndə onun əyanları deyirlər ki, türklər paytaxtın yaxınlığında Xənan torpaqlarında məskunlaşaclar, buna görə də xahiş edirlər ki, şərqə getməsin. Cavabında imператор deyir: «Çarhq edən heç kimdən şübhələnməməlidir»³. Simo xaqanlıqdan əl çəkib Çin sarayına getdiqdən sonra türk xalqı da cənuba köçür. Çəbi xan zorla onun yerlərini - Böyük Çin səddi boyu Kalqanla Ordos arasındaki torpaqları tutur. Türklerin bu dövrdəki vəziyyətini Yollig tigin belə təsvir edir: «... Tabğac (Çin) xalqının sözü şirin, hədiyyəsi yumşaq imiş. Şirin sözü ilə, yumşaq hədiyyəsi ilə aldadıb uzaq xalqı eləcə yaxınlaşdırır imiş. Yaxın yerləşdiqdən sonra pis əməlləri eləcə öyrədir imiş. Yaxşı müdrik

¹ Н.Я.Бичурин. Аді چекилən əsərin, səh. 261.

² Yenə orada.

³ Н.Я.Бичурин. Yenə orada, səh. 263.

adamları, yaxşı cəsur adamları yürütməz imiş. Bir adam yanılsa, qəbiləsi, xalqı son nəferinədək doğranmaz imiş. Şirin sözünə, yumşaq hədiyyəsinə aldanıb, türk xalqı, çoxluca öldün. Türk xalqı, bir hissən cənuba – Cuğay ormanına deyil, Tün düzünə (görünür, Yollağ tigin Xənan torpaqlarını nəzərdə tutur – Ə.R.) yerləşək desə, türk xalqı, bir hissəni orada pis adamlar (yəni çinlilər-Ə.R.) eləcə öyrədir imiş: uzaq olanda pis hədiyyə verir, yaxın olanda yaxşı hədiyyə verir, - deyib eləcə öyrədir imiş. Sadəlövh (bilik bilməz) adam, o sözə aldanıb, yaxın gedib, çoxlu adam öldün. O yerə doğru getsən, türk xalqı, ölüsən. Ötükən yerdə oturub karvanlar göndərsən, heç bir dərdin olmayıacaq. Ötükən ormanında otursan, türk xalqı, əbədi el düzəldərək tox oturasısan. Ariq oksan, achiq, toxluq bilməzsən, bir (dəfə) doysan, acliq (nə olduğunu) bilməzsən. Elə olduğun üçün (səni) yüksəltmiş xaqanının sözünə qulaq asmadan yer boyu getdin (yer üzünə səpələndin), oralarda tamamilə zəiflədin, seyrəldin (yəni, qırıldın)» (KT c 5-9).

Çəbi xan təyin edilməmişdi; o özü özünü xaqan elan etmişdi. Çəbi də Aşina tayfasından idi. Kat İl xaqanın aymakından idi. Onun əsl adı Xubo idi. O, ırsən kiçik xan idi (TÜRK TÖRÜSÜNƏ GÖRE, xaqanın sağlığında kiçik xan elan edilən şəxs xaqanın vəliəhdidir və xaqan öləndən sonra taxt-taca məhz o, sahib olur). Kat il xaqan vəfat edəndən sonra qəbilələr onu xaqan qoymaq istəyir, lakin bu vaxt Syeyanto özünü xaqan elan edir və xalq ona tabe olur. Çəbi çox cürətli və ağıllı adam idi və buna görə də xalq məmənuniyyətlə ona tabe olurdu. Syeyanto ondan qorxurdu. O, qoşun çekib Çəbinə öldürməyə gedir. Çəbi öz xalqı ilə geri çəkilir. Syeyantonun bir neçə minlik süvari dəstəsi onu dabənbaşma təqib edir, lakin qalib gələ bilmir. Çəbi Altun dağlarının (Altay dağlarının mərkəzi hissəsi) şimal tərəfinə gedir. Altun dağları üç tərəfdən sildirim qayalarla əhatə edilmişdir; dördüncü tərəfdən atla yaxud araba ilə keçid vardır. Burada, yəni dağların arasında torpaq düzənlikdir. Çəbi buranı tutur. Onun 30 min döyüşcündən ibarət ordusu vardı. Bu orduya arxalanıb o özünü İçjü Çəbi xaqan elan etdi. O, qərbədə karlukları, şimalda qyequnu özünə tabe edir. Çəbi xaqan öz qoşunu ilə tez-tez Yantonun adamlarını və mal-qarasını oğurlayırdı. Yanto zəifləyəndən sonra Çəbi xaqanın vəziyyəti daha da yaxşılaşır. 647-ci ildə Çəbi xaqan öğlu İşbara tigini (Çin dilində: Şabolo Dələ) Çin sarayına göndərir ki, həm yerli məməlumatları təqdim etsin, həm də şəxsən Çin sarayına gəlmək üçün icazə alınsın. Imperator hərbi rəislərdən An Tyao-çje və Xan Xuani onu qəbul etmək üçün göndərir. Onlar Çəbi xaqanın ordasına gəldikdə Çəbi xaqan Çin

sarayına getmək istəmir. Xan Xua karluklarla gizli şəkildə sövdələşir ki, xaqanı tutsunlar. Qəsdən üstü açılır. Çəbi xaqanın oğlu Çjibi tiginlə vurmuşmada Xan Xua öldürülür. Bundan qəzəblənən imperator 649-cu ildə əyanlardan Qao kan başda olmaqla uyğurlardan ibarət qoşunu Çəbi xaqanın üstünə göndərir. Xaqqanın baş ağısaqqallarından Kəllunişüküy Çılıfa və Çumuğun Bahadur Sığın bir-birinin ardınca çinlilərə tabe olurlar. Çəbi xaqan bir neçə yüz süvari ilə Altun dağlarına çekilir, lakin orada tutulub Çin paytaxtına göndərilir. Imperator əsirləri bağışlayır. Çəbiyə yəksək hərbi rütbə verilir və o, yaşamaq üçün ev alır. Onun xalqı Üyüdüğün dağları yaxınlığında yerləşdirilir və onları idarə etmək Qənlan dağlarının baş rəisinə tapşırılır. Bütün bu hadisələr, Qanmu salnaməsinin yazdığını görə, 650-ci ildə baş verir¹. Beləliklə, bütün türküt qəbilələri Çinin vassallarına çevrilir.

Yeni (türk) əyalətlərdə iğtişaşların qarşısını almaq üçün Çin imperatoru türkləri dövlətin daxili əyalətlərinə köçürür. Türk əyalətləri viran edilir. Geniş xalq kütləsi üçün bu məcburi köçürülmə və köçürülmüş yad yerlərdəki həyat şəraitini dözlənməz idi. Azad, köçəri həyata alışmış türklər ciddi surətdə hüdudlaşmış rayonlarda yaşama bilmirdilər. Kül tigin abidəsində bu əsərət belə təsvir edilir: «Tabğaç (Çin) xalına bəylilik nəslə davam etdirməli oğulların qul oldu, bakırə qızların kəniz oldu. Türk bəyləri türk adını ataraq Tabğaçdakı bəylər Tabğaç adı götürüb Tabğaç xaqqanına tabe olmuş» (KT § 7-8). Bundan başqa Çin dövləti çinlilərə nisbətən daha döyüşkən olan türk gencələrindən hərbi məqsədlər üçün istifadə edirdi. Çin imperatorunun əmri ilə türk döyüşcüləri Monqolustanda, Şimali Koreyada, Qansuda, Qərb ölkəsində və Lyaodunda döyüşür, Çinin sərhədlərini genişləndirmək namənə həyatlarını qurban verirdilər. Kül tigin abidəsində Bilgə xaqqanın dili ilə deyilir: «Əlli il işini, gücünü vermiş. Şərqə, gün doğana Bökli² xaqqanına təki qoşun çəkmiş. Qərbə Demir qapiya təki qoşun çəkmiş. Qabğaç xaqqanına elini, qanunu alaraq vermiş» (KT § 8). «Şərqə... getdin. Getdiyin yerdə yaxşı olanı o idi: qanın su kimi axdı, sümüyün dağ kimi yatdı. Bəylilik nəslə davam etdirməli oğulların qul oldu, bakırə qızların kəniz oldu» (KT § 23-24). Çinin daxili əyalətlərinə köçürülmə türklərin təsərrüfat ukladına da uyğun gəlmirdi. Hər tərəfdən Çin hərbi məntəqələri ilə əhatə olunmuş məhdud bir ərazidə yaşamaq, digər

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, səh. 264.

² Bökli xaqqlığı şimali Koreyadakı Kögrüyü (Çin dilində: Qaoli) dövlətidir.

tərəfdən, daxili müharibələr köçəri maldarlıq təsərrüfatını məhv edir, türk qəbilələrinin mövcudluğunu təhlükə altına salırı. Heç də təsadüfi deyildir ki, Bilgə xaqan öz xalqına ciddi surətdə xəbərdarlıq edir: «O yerə doğru (yonı, Şimali Çinə - Ə.R.) getsən, türk xalqı, ölüsisiən» (KT c 8).

Çin imperatoru bütün türk torpaqlarını öz vassalına əvirdikdən sonra inzibati islahat keçirir. Türk torpaqlarından: 1) Şanyuy (qədim hun dövləti belə adlanırdı) canişinlik idarəsi yaradılır. Bu idarəyə üç qubernatorluq - Lanşan, Yuncjun və Sanqan qubernatorluqları və 24 dairə daxil idi. 2). Baykal canişinlik idarəsi yaradılır. Bu idarəyə yeddi qubernatorluq - Qinvay, Sinli və s. qubernatorluqlar və səkkiz dairə daxil olur. Quberniyaların rəhbəri (qubernatoru) türk ağsaqqalları qoyulur. 664-cü ildə Baykal qubernatorluğunun adı dəyişdirilib Yanjan qubernatorluğu edilir. Bu qubernatorluq uyğurları (oyxor, xoxyxu) əhatə edirdi. Baykal canişinlik idarəsi qədim Yuncjun-çen şəhərciyinə köçürürlür və Yuncjun adlandırılır. Büyük qumlu çöldən şimalda yerləşən bütün köçəri dairələr Baykal idarəsinə, cənubda yerləşən dairələr Yuncjun idarəsinə tabe edilir. Şahzadə İ-çen (Kat İl xaqanın arvadı) Yuncjunda yaşayırırdı. Kat İl xaqan vəfat edəndən sonra bir neçə yüz müflis olmuş türküt Yuncjuna köçürülmüşdü. Aşina-de onların başçısı qoyulmuşdu. Köçürülmüşlər çoxaldıqdan onra xahiş edirlər ki, imperator sülaləsindən bir nəfəri onlara xan qoysunlar. Imperator deyir: indi xan qədimdəki şanyuya bərabərdir. Ona görə də əmr edir ki, Yuncjun idarəsi Böyük Şanyuy canişinlik idarəsi adlandırılın və knyaz Xəyi Şanyuy canişini qoyur¹.

664-cü ildə Çin dövlətində keçirilən islahat türk zadəganlarının Çin məmurlarından asılılığını daha da qüvvətləndirdi. Türk bəyləri təkcə valisin yox, həm də əyalətlərdə adı Çin məmurları qarşısında tamamilə hüquqsuz idilər. Əyalət mərkəzlərində və paytaxtda xidmətə gedən gənc türk zadəganları əslində Çin saraylarında girov saxlanırdı.

Hüquqsuz kölə vəziyyəti öz hərbi qurumlarını qoruyub saxlamış türk qəbilələrinin üsyənim labüb edirdi. Azadlığın dadını dadmış, sərbəst çöl həyatına öyrəmiş türk qəbilələri kölə vəziyyətdə yaşaya bilməzdilər. Kül tığın abidəsində bu haqda belə deyilir: «Bütün qara türk xalqı elə demiş: ellı xalq idim, elim indi hanı? Kimə el qazanıram, - deyir imiş. Xaqqanlı xalq idim, xaqqanım hanı? Hansı xaqqana iş, güc verirəm, - deyir imiş. Elə deyib Tabğac (Çin) xaqqanına düşmən olmuş» (KT s 8-9).

İmperator Qaotsunun (650-683) hakimiyyətinin son illərinə Hindistan, Nepal və Tibetdə aparılan müharibələr ordunun əsas

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, səh. 264-265.

qüvvələrini cənub və qərbdə cəlb etmişdi. Xüsusən 676-cı ildə Tibetdə yenidən başlanan müharibə ağır nəticələr verirdi. Tibetlilər 679-cu ildə Kuku-nor gölü yaxınlığında Çin sərkərdəsi Li Tszin-süanın 180 minlik korpusunu darmadağın etdilər. Tibet salnaməsi bunu 679-cu ildə taxta çıxmış Tibet xaqanı Dü-sonqun (Dud-sron) adı ilə bağlayır. Tibetlilərin müvəffəqiyyətli hücumunun qarşısını almaq üçün çinlilər gərgin qüvvə sərf etməli oldular.

Bu vaxtda Böyük çolda də əhəmiyyətli döyişikliklər baş verirdi.

QƏRBİ TÜRK XAQANLIĞI

Əslinə qalanda Türküt xaqanlığı elə yaranan kimi iki yerə - iki dövlətə parçalanmışdı. Bumin xaqanın razılığı ilə onun qardaşı İstəmi xaqan ekspedisiya korpusu ilə qərbə getmiş və qısa bir müddətdə bütün Orta Asiyani, İrtış, Işim, Cü və İli çayları ətrafındaki vadiləri və düzəlli, Dəştı Kıpçakı, Cetisuyu, Cənubi Uralı, Aşağı Volqaboyunu və bütün Şimali Qafqazı, habelə Hindquş dağlarının şimal ətəklərini tutmuş, nəhəng bir dövlət yaratmışdı. Qısa bir müddətdə bu qədər yeri işğal etmək, həm də mənimsemək, yəni vahid bayraq altında monolit və qüdrətli dövlətə çevirmək heyret doğurur.

Təbii ki, İstəmi xaqanın qərbə yürüş etmiş və nəhəng bir ərazini tutmuş türküləri bu ərazidə yaşayanların arasında dənizdə damla idi. Onu da qeyd etmək lazımdır ki, elə lap əvvəldən İstəmi xaqan qərb torpaqlarını müstəqil idarə edirdi və onun mərkəzi dövlətdən asılılığı əslində formal şəkil daşıyırırdı; bu formal asılılıq da, sonra görəcəyimiz kimi, İstəmi xaqanın varisləri dövründə tamamile aradan götürülür. Türkülərin işğal etdikləri ərazilərdə də müxtəlif türk qəbilələri yaşayırdı. Lakin buna baxmayaraq, Mərkəzi Asiyadakı həmqəbilələri ilə bütün əlaqələri kesilmiş türküləri burada iki aqibətdən biri gözləyə bilərdi: onlar ya yerli türk qəbilələri ilə qaynayıb-qarışmalı, assimiliyasiyaya uğramalı, öz türkülüyünü itirməli və heç bir iz qoymamalı idilər, ya da yerli türk qəbilələri tərəfindən məhv edilməli idilər. Ancaq bunların heç biri baş vermir. Yuxarıda adları sadalanmış ərazilərin, torpaqların köçəri əhalisi də, oturaq əhalisi də türkülərin hakimiyyətini danişqsız qəbul edir.

İstəmi xaqan və onun oğlu Kara Çurın Türk özlərini təkcə istedadlı sərkərdə kimi yox, həm də görkəmli inzibatçı kimi göstərirlər. Onlar elə bir dövlət modeli düzəldirlər ki, bu dövlət eyni dərəcədə köçəri maldar üçün də, oturaq əkinçi üçün də əlverişli idi. İndiyədək dağının qəbile halında yaşayan, daim bir-biri ilə çekişən, aramsız müharibələr aparıb bir-birini qırın və taqətdən salan qəbilələr vahid dövlətdə birləşdirilir, istər maldarlığı, istərsə oturaq əkinçiliyi inkişaf etdirmək üçün hər cür şərait əldə edir. Bu da öz növbəsində bu torpaqlarda yaşayan türkdilli qəbilələrdə vahidlik, birlik şüurunun yaranmasına götirdi. Həmin dövrdən başlayaraq yaxın lügət tərkibinə və eyni qrammatik quruluşa malik dillərdə danışan bu qəbilələr ümumi bir adla – türk adlanmağa başladı.

Adətən, gəlmələr, işgalçılardan yerli əhli üçün yük olur və yerli əhali bu yükü atmaq üçün hər cür vasitədən istifadə edir. Türkütlərlə bu hadisə baş vermir. Bunun üç səbəbi vardı: 1) türkülər də onların tutduqları ərazilərdə yaşayan başqa qəbilələr kimi türk dilində danışındılar (hakim sülalə kimi tarix səhnəsinə çıxdıqda, o, cümlədən qərbə yürüş etdikdə türkülər artıq monqoldilli deyildilər); 2) türkülər işgal etdikləri torpaqlarda sakitliyin, sülhün və əmin-amallığın rəmzi idilər, onlar mövcud sistəmin, quruluşun sabitliyini, dəyanətli olmasını təmin edirdilər; 3) türküt qoşununu, türküt dövlət aparatını saxlamaq üçün çəkilən xərc bu qoşunun, bu aparatın verdiyi xeyirdən müqayisəyəgelməz dərəcədə az idi. Nəhayət, İstəmi xaqanın yaratdığı dövlətin xarici siyasəti də həm köçəri maldarları, həm oturaq əkinçiləri, həm də belə demək mümkünsə, cənub şəhərlərinin ticarət burjuaziyasını təmin edirdi. Türküt sülaləsi Çindən Bizansa (və Avropaya) gedən ipək yolunu əldə saxlamaq uğrunda qonşu dövlətlərlə, ilk növbədə İranla mübarizə aparır, bu yolun həmişə işlek olmasının qayğısına qalırırdı. Bu məsələdə də ölkənin mənafeyi ilə türküt sülaləsinin mənafeyi tam uyğun gelirdi: ipək yolunun saz olması həm türküt sülaləsini, həm cənub şəhərləri sakınlarını, həm də şimal köçəri tayfalarını varlandırdı.. Bütün bunlar gəlmə türkülərin və yerli türk qəbilələrinin birləşib o dövrün ən qüdrətli dövlətlərindən birini yaratmasına səbəb oldu.

Türkülərin qüdrətli dövlət yaratmasının bir səbəbi də vardır: onlar vəziyyətlərindən asılı olmayaraq ətrafdakı xalqlarla ümumi dil tapa bilirdilər. L.N.Qumilev yazır: «Bu keyfiyyətini türklər yeni ölkəyə qalib kimi yaxud qonaq kimi, muzdlu əsgər kimi yaxud qul kimi gəlmələrindən asılı olmayıaraq təzahür etdirirlər; hər hansı

hadisədə onlar başqa xalqların nümayəndələrinə nisbətən daha böyük müvəffəqiyətlə karyera qazanırdılar¹».

XII əsr müsəlman tarixçisi Fəxrəddin Mübarəkşahın türklər haqqında dediyi, bu sözləri VII əsrin türkülərinə də and etmək olar: «Kim soruşa bilər ki, türkün payına düşmüs şöhrət və uğurun səbəbi nədir. Cavab: hamiya məlumdur ki, hər hansı qəbilə və insan zümrəsi özünün məxsus olduğu xalqın arasında, öz qohumları arasında və öz şəhərində qaldıqca hörmət və ehtiram görür, lakin onlar səyahət edib yad yerinə düşəndə onlara nifrat edirlər, onlara diqqət göstərilmir. Ancaq türklər əksinədir: nə qədər ki onlar öz həmcinslərinin arasındadır və öz ölkəsindədirler, onlar kifayət qədər qüdrətə malik deyildir və onların köməyinə müraciət etmirlər. Elə ki onlar öz ölkələrindən müsəlman ölkələrinə düşürlər – öz evlərindən, qohumlarından və ölkələrin-dən nə qədər uzağa düşürlərsə, onların qüdrəti bir o qədər artır və onlar daha yüksək qiymətləndirilirlər, onlar əmir və sipəhsalarlar olurlar». Bir az aşağıda isə bu sözlərə rast gəlirik: «Türkülərin padşahı olan və hədsiz dərəcədə müdrik və ağıllı olan Əfrasiyabın kəlamları içərisində belə bir kəlam da vardır: Türk dənizdə balıqqulağı içindəki mirvariyyə bənzər: nə qədər ki öz mənzilində yaşayır, qiyməti yoxdur, ancaq elə ki, dəniz balıqqulağından bayra çıxır, şahların tacını, gəlinlərin boyunlarını və qulaqlarını bəzəməyə xidmət edərək qiymət qazanır»². Məhz bu keyfiyyətlərinə görə türkülər 659-cu ilə qədər indiki Qazaxıstan, Orta Asiya, Volqaboyu və Şimali Qafqazda hökmran rol oynayan cahansüməl türkxaqanlığı yarada bilmisdilər.

Əslində Qərbi türk xaqanlığının banisi İstəmi xaqandır, lakin o, böyük qardaşı Bumin xaqanın, sonralar isə qardaşı oğlu Muğan xaqanın, habelə Arslan xaqanın yabğusu, yəni qərb torpaqlarının hakimi idi (şərqi torpaqlarının hakimi şad adlanırdı). Buna görə də o, türk tarixinə müstəqil dövlətin banisi kimi düşməmişdir. Lakin qədim türk tarixçisi, Kül tigin və Bilgə xaqan abidələrinin müəllifi Yollığ tigin Bumin xaqanla yanaşı onu da bizə xaqan kimi təqdim edir: «Əcdadımız Bumin xaqan, İstəmi xaqan...». İstəmi yabğu olsa da, xaqan olmasa da 24 il (553-576) qərb torpaqlarında xaqanlıq etmiş və özündən sonra qüdrətli, Bizans imperiyasından və İrandan heç də geri qalmayan, bəlkə hətta onlardan daha qüdrətli olan dövlət qoyub getmişdir. İstəmi xaqandan sonra taxta

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh. 149.

² Sitatlar L.N.Qumilevin «Древние тюрки» kitabından (səh.149) götürülmüşdür.

onun oğlu Kara Çurin Türk (Kara Çurm Türk Tarduş xaqan, Dəngü Kara Çurin Türk, Datu xan) oturur. Kara Çurin Türk qərbi türk xaqanlığının sərhədlərini daha da genişləndirir, dövlətin qüdrətini daha da artırır, qərbi türk xaqanlığını dünya dövlətinə çevirir. Kara Çurm Türk şərqi türk xaqanlığının da siyasetinə təsir göstərirdi və ömrünün son illərini, Çin qaynaqlarının yazdığı kimi desək, Datu xaqan adı ilə birləşmiş türk xaqanlığının taxtında oturmuşdu. Məhz ömrünün bu son illəri (600-603) Kara Çurin Türkün həyatının ən uğursuz zamanları olmuşdur. Kara Çurin Türk 25 il (576-600) yabğu rütbəsində əslində qərbi türk xaqanlığının xaqanı, hakimi-mütləqi olmuş və yuxarıda deyildiyi kimi, 600-603-cü illərdə ümumtürk dövlətinin başında durmuşdur. O, məglubiyyətdən sonra 603-cü ildə Toqon dövlətinə qəçmiş və 604-cü ildə orada tibetlilər tərəfindən öldürülmüşdür. Qərbi türk xaqanlığının çıçəkləndiyi bir dövrdə Orta Asiyannın mərkəzində Buxara ətrafında müstəqil türk dövləti yaranır. Qısa bir müddətdə fəaliyyət göstərmiş (584-587) bu türk xaqanlığının başında şərqi türk xaqanlığının şərq hissəsinin hakimi, Bağa İşbara xaqanla hakimiyyət uğrunda mübarizədə məglub olub qərbə qəçmiş Törəmən xaqan (Abo xaqan, Dalobyan xaqan, Əbruy) dururdu. Çin salnaməsi yazar ki, Törəmən xaqan bir qədər gücləndikdən sonra hakimiyyətini şərqdə Dulqin, qərbdə Altun dağlarına qədər genişləndirdi. Telə, Kuça, İvu və qərb ölkəsinin əhalisi ona tabe oldu. 587-ci ildə Çuloxou xaqanın (şərqi türk xaqanı) və Kara Çurin Türkün (qərbi türk xaqanı) birləşmiş hərbi qüvvələri Törəmən xaqanı məglub edir, özünü əsir alıb edam edir¹. Bu kiçik müstəqil türk xaqanlığının mövcudluğuna son qoyulur.

Kara Çurin Türk öldürüləndən sonra qərbi türk xaqanlığında hakimiyyət uğrunda mübarizədə iki qəbile ittifaqı yaranır: cetsü və qərbi Cunqariyada yaşayan qəbilələrin dulu ittifaqı və qərbi Tyan-Şan və İssik-göl ətrafında yaşayan qəbilələrin nüşibi ittifaqı. Hər ittifaqa beş qəbile daxil idi; cəmi on qəbile edir. Buna görə də bəzən qərbi türk xaqanlığı əvəzinə on qəbile də işlənir. Göytürk (Orxon-Yunisey) abidələrində onlar on ok bodun «on ox xalqı» da adlandırılır.

Törəmən xaqan əsir tutulub edam edildikdən sonra taxta Yanso tiginin oğlu Nili xaqan çıxarılır². Lakin biz digər mənbələrdən bilirik ki, Nili naməlum Yanso tiginin yox, Kara

¹ Н. Я. Бичурин. Аді çəkilən əsəri, səh. 279.

² Yenə orada.

Çurın Türkün oğludur. L.N.Qumilev də onun Kara Çurın Türkün oğlu olduğunu göstərir¹. Nili xaqan 600-cü ildə döyüşlərdən birində həlak olur. Nilinin arvadı çinli idi. Nili xaqan öldükdən sonra türk törüsünə uyğun olaraq, onun arvadı Syan-şı kiçik qayına, yəni Nilinin kiçik qardaşı Bası (çincə: Poşı) tiginə əre gedir. Bası tigin türk törüsünə qanuni vəliəhd idi və Nili həlak olduqdan sonra taxta çıxmış idid. 600-cü ildə Bası tigin arvadını da götürüb Çin sarayına gəlir. Bu zaman Kara Çurın Türk ümumtürk xaqamı idid və Çin imperiyasına qarşı mübarizə aparırı. Buna görə də onun oğlu Çin sarayında saxlanılır (görünür, Çin sarayı qorxur ki, Bası tigin taxta çıxdıqdan sonra Çinlə mübarizədə atasına kömək edəcək; bu da mübarizənin nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilərdi). Bası tigin arvadı ilə birlikdə daimi yaşamaq üçün Çin paytaxtında qalır. Qərbi türk xaqanlığının taxtına Nili xaqanın azyaşlı oğlu Taman (Çin dilində: Daman) çıxarılır. Taxta çıxdıqdan sonra ona Nigü Çulo xaqan adı verilir. Nigü Çulo xaqan taxta çıxanda, güman ki, heç yeriyə bilmirdi; o, atası həlak olmadan bir az əvvəl anadan olmuşdu.

Mütəxəssisler 604-cü ili qərbi türk xaqanlığının tam dağılması ili adlandıırlar². Lakin bu hadisə baş vermir. Təbiidir ki, hələ ayaq açmamış uşaq xaqanlıq edə bilməzdi. Çin qaynağı yazır ki, Çulo xaqanın daimi yaşayış yeri yox idi, o, ən çox əvvəlki Usun torpağında yaşayırıd³. Usun torpağı İli çayının (indiki Qazaxıstan-dadır) vadisidir; o vaxt burada dulu qəbilələr ittifaqı hakim idi. Deməli, Çulo xaqanı hakimiyyət başına dulu qəbilələri gətirmişdi. Buna görə də bu qəbilələr çalışır ki, xaqanın mərkəzi hakimiyyətini zəiflətsinlər, əsl hakimiyyəti öz əllərində cəmləşdirsinlər. Çulo xaqan iki kiçik xan vəzifəsi təsis edir və ölkənin şərqini və qərbini idarə etməyi onlara tapşırır. Kiçik xanlardan biri şimalda Şiqoda yaşayırı və bütün türk torpaqlarını, yəni Kıpçak və Türküstani idarə edirdi. Digəri Kuçadan şimalda İnsı adlanan ölkədə yaşayırı. İki yeni çinovnik rütbəsi təsis edilir: Sifayan və Xunda. Buniar dövlət işlərini idarə edirlər. Dövlət aparatının qalan vəzifələri şərqi türk xaqanlığında olduğu kimi idi. Bir sözlo azyaşlı xaqan dövlət işlərindən tamamilə təcrid edilmişdi. Xaqan dövlət işlərində olduğu kimi, dini ayinlərin icrasından da təcrid edilmişdi. Məlum olduğu kimi, türküt xaqamı təkcə hərbi rəhbər

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh. 252.

² Вах. Л.Н.Гумилев. Древние тюрки, сəh. 254.

³ Н.Я.Бичурин. Аді چөкілөн əsəri, сəh. 279.

yox, həm də dini ayinləri icra edənlərin başçısı idi. Türkler hər il beşinci və səkkizinci ayda əcdadlara və göylerin ruhuna qurban kəsirdi. İndi Çulo xaqanın əvəzinə dövlət əyanlarından bir nəfər göndərilirdi ki, nəsildən nəslə əcdadların yaşadıqları mağaraya (Altay dağlarına) qurban aparsın.

Çin tarixçisinin fikrincə, 605-ci ildə Çulo xaqan dövləti qanunları pozaraq idarə etməyə başlayır. O, telə qəbilələri ilə müharibə aparır. Telə qəbilələri onun qoşumunu darmadağın edirlər. Bu zaman Çin imperatorunun əyanlarından Pey Qüy xaqanın ordasına gelir. O, xaqanlıqdakı vəziyyəti öyrənir, üstəlik bunu da öyrənir ki, azyaşlı xaqan anası Syanşı üçün darixir. Bütün bunlar haqqında Çir sarayına məlumat verilir. Çin imperatoru Yandı xaqana təskinlik məktubu yazar. Məktubu xaqana təqdim edəndə o, yüksək bir yerdə oturub ayağa durmaq istəmir. Bu, müstəqillik əlaməti idi. Çin imperatorunun vassalı imperatorun fermanını alarkən ayağa durmali, iki dəfə baş endirib fermana təzim etməli idi. Çin imperatorunun əyani Tsuy Qün-su xaqana üstuörtülü hədə gəlir. Onun hədəsini qısaca belə ifadə etmək olar: Siz türklər on ildir ki, bir-birinizlə müharibə aparırsınız. Gütünüz bərabər olduğu üçün heç biriniz qalib gələ bilmir. İndi Kijinin (şərqi türk Tüzlük xaqanının) bir milyonluq ordusu var. O istəyir ki, Çindən də köməkçi qoşun alıb sənin dövlətini məhv etsin. Götərmişsinizdir. Ancaq çox çəkməz ki, iki böyük dövlətin (Çin və şərqi türk xaqanlığının) ordusu birləşib sənə hücum edər. Xan, sənin anan çınlıdır. O, gecə-gündüz göz yaşı töküb sənin üçün imperatordan xahiş edir. İndi sən imperatora boyun əyməsən, imperator fikirləşər ki, sənin anan onu aldatmışdır, mütləq onun boynunu vurdurub başını sənin ordana göndərər. Sonra da Böyük Suy sülaləsinin qoşunları ilə birləşib səni iki tərəfdən əhatəyə alar. Sənin məhv olmağın uzaq deyildir. Bir sözdən - vassal adlanmaq sözündən ötrü anam və hun dövlətini məhv etməyə dəyərmi?¹ Çulo xaqan qorxur, ayağa durur, iki dəfə baş endirib Çin imperatorunun fermanını qəbul edir. Çin diplomatiyası Çulo xaqanı razi salır ki, o, Çinə baş əymək istəməyən Toqon dövlətinə hücum etsin. Danışıqlar zamanı Çulo xaqan qoca anası ilə görüşmək bəhanəsi ilə Çin sarayına dəvət edilir. Xaqan böyük sevincə müharibə təklisini və Çin sarayına dəvəti qəbul edir. Lakin naməlum səbəblərdən xaqanın Çin imperatoru ilə görüşü baş tutmur. Belə ki, 610-cu ildə Çin

¹ Daha geniş məlumat üçün bax: Н.Я.Бичурин. Adı çəkilən əseri, səh. 280-281.

imperatoru qərbə heyvan ovuna getmək istəyir. O, Çulo xaqana xəbər göndərir ki, imperatorun qərbədəki Da-dəuba malikanəsində görüşsünlər. Lakin Çulo xaqan müxtəlif bəhanələrlə görüşdən imtina edir. Imperator bundan qəzəblənir və xaqanı devirmək üçün yollar axtarması əmr edir. Tezliliklə bu məsələnin həlli üçün asan yol tapıchr. Çin diplomatiyası bu qərara gəlir ki, bu işdə türklərin özündən istifadə etsin. Bu baxımdan əyanlardan Pey Qüyun Çin imperatoru Yan-diyə verdiyi məsləhət səciyyəvidir: «Çulo xan öz qüdrətinə arxalanıb saraya gəlmək istəmir. Öz fikrimi bildirməyə cürət edirəm – önu hiylə ilə zəiflətmək lazımdır. Onun dövlətini bölmək gərəkdir və onda onu ramlasdırmaq asan olar. Şegü Tulının oğlu, Datu xamın nəvəsidir. O, ırsı xandır; qərb tərəfi yaxınlığında torpaqları idarə edirdi. İndi, deyildiyinə görə, o, vəzifəsini itirmişdir və Çulo xandan aslı vəziyyətdədir; buna görə də köməkçi ittifaq bağlamaq üçün elçi göndərmişdir. Arzu edilərdi ki, onun elçisi böyük hörmətlə qəbul edilsin və Şegüyə baş xan rütbəsi əta edilsin. Onda türkütlərin gücü iki hissəyə bölünər¹». Belə hərəkət etmək də qərara alınmır. Imperator Şegüyə hakimiyət rəmzi olan ağ lələkli bambuk ox bağışlayır. Hətta bu zaman deyir: Lazımdır ki, işlər də ox ucuşu kimi sürətli olsun². Lakin, Çin səfirinin yolu Çulo xaqanın torpaqlarından keçdiyi üçün, xaqan elçini tutur, oxu ondan alır, özünü də həbs etmək istəyir. Elçi türkləri aldadıb azad olur və Çin imperatorunun fərmanını (əlbəttə, şifahi) Şegüyə çatdırır. Salnaməçinin yazdığına görə, Şegü fövqəladə dərəcədə sevinir. O, qoşun toplayıb Çulo xaqana hücum edir və onu tam məğlub edir. Çulo xaqan arvadını və uşaqlarını atıb yaxın adamlarından olan bir neçə minlik süvari dəstələri ilə şərqə qaçır, lakin yolda onu soyurlar və o, şərqdə Qaoçan dövlətinə gəlir, Şeloman dağlarının ətəklərinə düşərgə salır. Qaoçan dövlətinin hakimi Küy Bo-ya bu haqda Çin imperatoruna xəbər göndərir. Çin sarayı anasının adından Çulo xaqana saraya gəlmək üçün dəvətnamə göndərir. O, saraya golir və özünü zəmişə şən göstərir. 611-ci ildə Çulo xaqanı imperatora təqdim edirlər. Çulo xaqan hərəkətləri üçün imperatorдан üzr istəyir və yaxşı qəbul üçün təşəkkür edir. 612-ci ildə Çulo xaqan yeni il münasibəti lə imperatoru təbrik edir. Imperator Çulo xaqana hərbi rütbə verib Koreya müharibəsində iştirak etməyə göndərir. 614-cü ildə imperator şahzadə Sin-ini Çulo xaqana ərə verir və ona xeyli

¹ Н.Я.Бичурин. Адъ чакилен əsəri, səh. 281-282.

² Yenə orada, səh. 282.

hədiyyə (min toxunma kaftan və on min top ipək) verir. İmperator Çulo xaqanı əvvəlki torpaqlarına buraxmaq istəyir, lakin bu zaman başlanan Lyaodun müharibəsi buna mane olur; xaqan bütün yürüşlərdə imperatoru məşayiət edir. İmperator ordusunun məglubiyyətindən bir qədər əvvəl 618-ci ildə Çulo xaqan paytaxta qaçır, lakin yolda şimal türküləri ilə döyüşdə həlak olur. L.N.Qumilev bu hadisəni başqa cür təqdim edir: «Tamanın aqibəti pis oldu; 618-ci ildə artıq sülalənin dəyişməsindən sonra, şərqli türkütlər çinlilərdən öz qəddar düşməninin qanını tələb etdilər. Dövlət müşavirləri bir türkütün həyatı ucbatından konfliktə girməyi ağılsızlıq sayıb imperatoru Tamani verməyə dilə tutdular. Bədbəxti sərxoş olana qədər içirtidilər və türküt səfirini (oraya) buraxdilar; səfir öz əli ilə onu öldürdü. Yeni sülalənin ordudakı və köçərilər arasındaki nüfuzunu aşağı salmamaq üçün qətli tamamilə gizli etdilər, çünki birincilər də, ikincilər də xəyanəti təqdir etmirdilər¹. Bir qədər aşağıda L.N.Qumilev yazır ki, N.Y.Biçurinə görə, Tamani (Çulo xaqanı) şərqi türküt səfiri yox, Tun Yabğu xan öldürmüştür². Dündür, N.Y.Biçurinin əsərində belə bir hadisə təsvir edilir. Lakin orada Çulo xaqan Tamandan söhbət getmir və qatil də Tun Yabğu xan deyil, onun elçisidir, hadisə də 618-ci ildə yox, 619-cu ildə baş verir, N.Y.Biçurinin əsərində belə yazılmışdır: «Sonrakı ildə, 619, Şexu Saraya elçi göndərdi, Qesana Şexuya qarşı barışmaz nifret bəslədiyi üçün onu öldürməyi xahiş etdi. İmperator razi olmadı. Rütbəlilər dedilər: bir adamı qoruyub, dövləti itirmək olar; sonra peşman olacaqıq. Tsinvan (gələcək Taytsun) dedi: düz deyil. Bizim yanımıza qaçanı öldürmək pis əlamətdir. İmperator ona da qulaq asmadı. O, sarayın daxili qadın yarısında qonaqlıq verdi və sərxoş olana qədər içidikdən sonra hökumət kabinetinə çatdıqda elçini Qesanani öldürmək üçün buraxdilar və bunu gizlətdilər³».

612-ci il çəvrilişindən sonra qərbi türk xaqanlığında hakimiyyət başına Şegü xaqan gelir. Yuymından qərbə torpaqların böyük hissəsi Şegü xaqanın hakimiyyəti altında olur. Şegü şərqi türk xaqanlığının barışmaz düşməni idi.

612-ci ildən başlayaraq qərbi türk xaqanlığının dircəlişi sezilir. Dulu qəbilə ittifaqı ağsaqqallarının yönəmsizliyi ucbatından baş verən siyasi gərginlik tam aradan götürülür. Soqdiana və

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh.156.

² Yenə orada.

³ Н.Я.Бичурин. Аді çəkilən əsəri, сəh. 283.

Tarım çayı hövzəsindəki bütün xanlıqlar xaqanın hakimiyyətini tamıyır. Təkcə Qaoçan xaqanlığa qayitmaq istəmir. Qaoçan öz coğrafi mövqeyinə görə Cunqariyanın telə qəbilələri ilə daha sıx əlaqədə idi. Digər tərəfdən də, dulu qəbilə ittifaqının yaşıdağı yerlərə gedən yol da Qaoçandan keçirdi və Qaoçan bu yola görə böyük kömrük alırdı. Qərbi türk xaqanlığına daxil olmaq Qaoçan üçün hərtərəfli sərfəli deyildi.

Çin dövləti ilə dostluq etdiyi üçün Çin hökuməti hələ 609-cu ildə Yan-diyə tabe olan vadilər üzərindəki hakimiyyəti də Şegüyə qaytarır.

Daxili çəkişmədə Şegünün qələbəsi qərbi türk xaqanlığını 604-cü ildəki, yəni Kara Çürün Türk ölməzdən əvvəlki vəziyyətə qaytardı. Xaqanlığın həm daxili, həm də xarici vəziyyəti sabitləşir.

618-ci ildə Şegü vəfat edir. Taxta onun kiçik qardaşı Tun Yabğu çıxır. Tun Yabğu xaqan cəsur adam idı, mühakimə qabiliyyəti vardı. Onun hər döyüşü qələbə ilə bitirdi, teləni özünə birləşdirdi, İramı və Qibini tabe etdi. Cunqariyada müstəqil telə konfederasiyasının mövcud olması xaqanlıq üçün ən böyük problem idi. 619-cu ildə hər iki telə rəhbəri – kibi qəbiləsindən olan Bağa-xan Qələn və seyanto qəbiləsindən olan İşbara (İşibo) öz vəzifələrindən könüllü surətdə əl çəkir və könüllü surətdə də Tun Yabğu xaqana tabe olurlar.

Tun Yabğu xaqan ilk növbədə ordanı Şiqodan şimala – Çin dilində Tyan-Tyuan (min bulaq) adlandırılan yerə köçürür. O, sahibkarlara Sılıfa titulu verir və yerlərə onların üzərində nəzarət etmək və vergi toplamaq üçün tutunlar göndərir. Çin imperatoru Tun Yabğu xaqana bol-bol hədiyyələr verir və birləşmiş qüvvələrlə şərqi türk xaqanlığı üzərinə hücum etmək üçün ittifaq bağlayır. Xaqan vaxtı təyin etməyi xahiş edir. Kat İl xaqan bu ittifaqdan qorxuya düşüb Çinlə sülh bağlayır. 625-ci ildə Tun Yabğu xaqan qohum olmaq üçün Çin imperatoruna müraciət edir. Imperator müşavirlərindən soruşur: «Qərbi türkütlər bizdən uzaqdır; onlardan tezlikdə kömək almağa ümidi etmək olmaz: onlarla nikah qohumluğuna girmək lazımdırmi?»¹ Əyanlardan biri məsləhət görür ki, uzaqdakı ilə qohum olub yaxındakına hücum etmək lazımdır. Imperator bu fikri bəyənir və əyanlardan bir nəfəri (Dao-li) imperatorun razı olduğunu bildirmək üçün xaqanın ordasına göndərir. Xaqan bu xəbərdən çox şad olur və Dao-li geri qayıtdıqda Çjençütun Sığımı da onunla göndərir. Xaqan Çin

¹ Н.Я.Бичурин. Adı çəkilən əsəri, sah. 284.

imperatoruna bahalı daşları bəzədilmiş tac, qızıl kemər və 5 min at göndərir. Lakin izdivac baş tutmur. Kat İl xagan bildirir ki, gəlin onun torpaqlarından keçəndə o, gəlini tutub saxlayacaqdır. Tun Yabğu xagan bundan kədərlənir və acığını xalqın üstünə tökür. Xalq arasında naraziqliq artırdı.

Çin mənbələri Tun Yabğu xaganı cəsur cəngavər kimi təqdim edir. Cəsurluğu sayəsindədir ki, o, qərbi türk xaganlığının xeyli möhkəmləndirir. O vaxt Amu-Dərya çayı yalnız orta və aşağı axarında qərbi türk xaganlığının sərhədini təşkil edirdi. Çayın yuxarı axarında türk qoşunları Əfqanistan vasitəsilə tez-tez Şimali-Qərbi Hindistana soxulurdular. Qərbi türklər öz torpaqları ilə İranın şərq sərhədlərini dövrəyə almışdır. Başı Bizansla fasiləsiz müharibələrə qarışan İran şahənşahı Xosrov Pərviz türk xaganının güclənməsinə mane ola bilmirdi. İranın şərq sərhədləri 620-630-cu illər arasında müdafiəsiz idi. Lakin buna baxmayaraq Tun Yabğu xagan İran'a şərqi yox, Qafqazdan hücum edir. Qafqazda türklər və iranlılar arasında qanlı müharibə getdiyi halda Orta Asiyada sakitlik idi. Bunu yalnız bir səbəblə izah etmək olar: Çindən İrana ipək aparmaqla məşğul olan Soğda və Orta Asiya tacirlərinə, habelə nuşibi qəbilələrinin ağsaqqallarına Orta Asiyani hərb meydanına çevirmək, ipək alverini məhv etmək əl vermirdi. Qərbi türk xaganlığı Qafqazda İranla müharibə etdiyi bir dövrdə Qərbi türk xaganına tabe olan tacirlər şərqi - Orta Asiyada qızgın surətdə, İranla alver edirdilər. Həmin illərdə (VII əsrin 20-ci illərində) Cənubi-Şərqi Avropanın çölləri qərbi türk xaganlığının hakimiyyəti altında idi. VII əsrin əvvəllərində Qafqaz dağlarının ətəklərindəki çöllərdə iki türk xalqı yaşayırıdı: Kuban çayının sağ sahilindən ta Don çayınadək bolqarlar, Terek və Volqa çaylarının aşağı axarlarında xəzərlər yaşayırıdı. Hər iki xalq qərbi türk xaganlığına daxil idi. 589 və 630-cu illər müharibələrində xəzərlər türkülərlə elə qaynayıb qarışmışdır ki, yunan və fars qaynaqları «Türk» və «Xəzər» sözlərini sinonim kimi işlədir. Çin mənbələri (məsələn «Tansu») Bosı (Iran) və Folinin (Rum - Bizans) şimal qonşularını «Türküt qəbilələri kes» adlandırır. Çinlilər bu adı yalnız könüllü surətdə türkülərə tabe olan qəbilələrə verirdilər.

626-ci ilin yayında farslar və avarlar Bizansın paytaxtı Konstantinopol üzərinə hücuma başladılar. Eyni vaxtda Kat İl xaganın süvariləri də Çinə soxulur. İyun ayında avar süvariləri Bizans paytaxtını qurudan qoruyan Uzun divarlara çatır, farslar isə Bosfor sahillərinə çıxırlar. Yunanlar farsların Avropa sahillərinə keçməsinə imkan vermirlər, təklikdə hücuma keçən avarları isə

ağır məglubiyyətə uğradırlar; avarlar şimala qaçır, farslar isə Suriyaya çökilir.

Vey çayı üstündəki körpüdə (Çin imperatoru və Kat İl xaqan arasında) bağla olmuş sülh Tun Yabğu xaqanın qərbədə hərbi əməliyyatlar aparmaq üçün əl-qolunu açdı. O, İrana qarşı vuruşan Bizans qoşunlarına kömək etmək üçün qoşununun bir hissəsini qərbə keçirdi. Türk qoşunlarının Şimali Qafqaza gəlməsi İranı əsla narahat etmədi. İran sərkərdələrinin fikrincə, hələ Xosrov Ənuşirəvan tərəfindən tikilmiş Dərbənd qalası Zaqqafqaziyaya gedən yolu möhkəm bağlayırdı. Dərbənd divarları Xəzər dənizinin keçilməz dərinliyindən başlayıb Qafqaz dağlarına qədər 40 km uzanırdı və o dövt hərb sənəti üçün alımmaz hesab edildi. Divarlar böyük və yonulmuş daşlardan tikilmişdi və onların hündürlüyü 18-20 metrə çatırdı. Dərbənd bəndini üzü şimala olan 30 qüllə qoruyurdu. Qalanın üç dəmir qapısı vardı. (Dəmirqapı Dərbənd ifadəsi də buradandır). Divarların şərq ucu Xəzərin elə bir dərinliyinə qədər gedirdi ki, bu dərinliyi xüsusi vasitələr (qayıq, gəmi, sal) olmadan keçmək mümkün deyildi,

Nizami İran ordusu qərbədə Bizans qoşunu ilə vuruşduğu üçün Dərbənd qalasını, əsasən, aqvanlılar müdafiə edirdi, Ağvan könüllülər pis silahlanmışdı, hətta kifayət qədər zireh və qalxanları yox idi. Əlbəttə, belə bir müdafiənin yaxşı təlim görmüş və əla silahlanmış xəzərlər və türkülürdən ibarət birləşmiş türk ordusunun qarşısını alacağına güman yox idi. Ağvanlılar qəhrəmancasına vuruşalar da Dərbəndi qoruyub saxlaya bilmədiklər. Keçilməz, alınmaz sayılan Dərbənd divarları dağ seli kimi şəhəre axan birləşmiş türk qoşunlarının qarşısını ala bilmədi. Musa Kaqankatuykulunun yazdığını görə, türklər Dərbəndə aman vermədilər, onlar hətta gözəl qadınları, balaca uşaqları və əlsiz-ayaqsız qocaları da qırıldılar, evləri yandırdılar.

Dərbəndin türklər tərəfindən alınması ağvanlar arasında vahimə yaradır. Onlar əvvəlcə ölkənin paytaxtı Bərdəyə qaçırlar, sonra Bərdənin davam gətirməyəcəyindən qorxub dağlara üz tuturlar. Lakin Kaqankatuyk kəndi yaxınlığında, türklər onlara çatıb hamisini qılıncdan keçirir, az bir hissəsini əsir götürürler.

Sonra türk qoşunları Tiflis şəhərini mühəsirəyə alır. Bu zaman imperator İraklinin başçılıq etdiyi Bizans qoşunu onlara qoşulur. İki dövlətin – Bizans imperiyasının və Qərbi Türk xaqanlığının rəhbərləri tətentənəli şəkildə görüşür: «Cəbgu imperatora yaxınlaşış onun çıynını öpdü və baş yədi, imperator onu qucaqladı, oğlu adlandırdı və öz tacını onun başına qoydu. Sonra

xəzər rəhbərləri üçün qonaqlıq təşkil edildi, onların hamısı bahalı hədiyyələr – paltar və sırga aldı, Cəbğunun özüne isə imperator öz qızı Yevdokiyani əre verəcəyini vəd etdi»¹.

Lakin Bizans və türklərin birləşmiş qüvvələri Tiflisi ala bilmədi. Qalanın fars qarnizonu şəhəri mətanətlə müdafiə edirdi. Cəsur gürçü çarı Stefan isə hər gün Bizans – türk qoşunlarına həmlələr edirdi; döyüşlərin birində o, qəhrəmancasına həlak oldu, lakin onun silahdaşları şəhəri axıracan müdafiə etdilər. Əslinə qalandan Bizans ordusu da, türk ordusu da şəhərə hücum etmirdi. Imperator da, cəbən da öz əsgərlərini qoruyurdu: imperator istəyirdi ki, türklər şəhərə hücuma keçsin, qırılsın, qələbəyə o da şərik olsun; Cəbən istəyirdi ki, yunanlar şəhəri almaq uğrunda vuruşmada gücdən düşsünlər, türklər işi başa çatdırınlar. Buna görə də Tiflisin iki aylıq mühasirəsindən sonra Cəbən cənc oğlu Böri şadın rəhbərliyi ilə 40 minlik bir ordunu Tiflisin mühasirəsində İraklıya kömək etmək üçün qoyur, bütün qoşunu yiğib gedir və gələn payız qayıdacağını vəd edir. Qalan türk qoşunu da yavaş-yavaş əriyir və günlərin bir günü Tiflisin qala hasarları yanında bir nəfər də olsun türk əsgəri qalmır. 627-ci ilin payızında Bizans imperatoru İraklı də qoşununu götürüb cənuba gedir. Bu dəfə Tiflis davam getirir.

628-ci ilin qışında İranda dövlət çevrilişi edilir: taxta Kavad Şiruyə çıxır. Bundan əvvəl imperator İraklınin başçılıq etdiyi Bizans qoşunları Tiflis ətrafindan cənuba getmiş, Arazi keçərək İran ordularını bir-birinin ardınca məğlub edərək İranın paytaxtı Ktezifon ətrafında şah saraylarını yandırmışdılar. Kavad Şiruyə taxta çıxan kimi Bizansla sülh damışıqlarına başlamışdı. İran və Bizans arasında sülh damışıqları getdiyi bir zamanda (əslində, bu, separat sülh idi, çünkü imperator İraklı türkləri xəbərdar etmədən İranla sülh damışıqları aparırdı) Cəbən xaqan yenidən Zaqaf-qaziyaya daxil olur və Tiflisi mühasirəyə alır. Qısa mühasirədən sonra türk qoşunları şəhər üzərinə hücuma keçirlər. Qısa, lakin dəhşətli vuruşdan sonra şəhər alınır. Qaliblər heç kimə rəhm etmir, hamısını qırırlar. Əsir düşmüş gürçü knyazı və qalanın fars qoşunlarının rəisi Cəbğunun gözləri qabağında əzabla öldürülür. Şəhər talan edilir. Tiflisi talan etdikdən sonra Cəbən xaqan çıxıb gedir. O, oğlu Böri şada Ağvan ölkəsini işgal etməyi tapşırır və ona rəhbərlik etmək üçün cəsur ərlər verir. Göründüyü kimi, əvvəlki hərbi yürüşlərdən fərqli olaraq bu dəfəki Zaqafqaziya səfəri ölkəni

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh. 195.

talamaq məqsədi daşılmırdı; türklər Ağvan ölkəsini işğal etmək və öz torpaqlarına qatmaq məqsədlərini qarşıya qoymuşdular. Əger əvvəlki yürüşlərdə türklər ölkəni talan edib xarabazara çevirirdilərsə, cinsindən və yaşıdan asılı olmayaraq adamları qırırdılar, bu dəfə Cəbgu öz adamlarına deyir: «Əgor həmin ölkənin hakimləri və əyanları mənim oğlumun qarşısına çıxsalar, öz ölkəsini onun təbəəliyinə versələr, şəhərlərini, qalalarını və ticarəti mənim qoşunlarımı güzəştə getsələr, siz də onlara yaşamaq və mənə xidmət etmək imkani verin»¹. Lakin Ağvan ölkəsinin fars canışını türklərin tələbini rədd edir, ailəsini və vərdövlətini götürüb İrana qaçır.

Böri şad atasının əmrinə əməl edərək ağvanlılara könüllü surətdə tabe olmayı təklif edir. İran mərzbanının qəçmasına baxmayaraq Ağvan katolikosu Viro tərəddüd edir. O, türklərin qəzəbindən, onların ölkəni viran edəcəyindən, adamları qıracağın-dan qorxurdu, eyni zamanda İran ordusunun qayıdacığından da ehtiyat edirdi. Od ilə su arasında qalan katolikos türklərlə danışığı uzadırdı. Türklerin sobri tükənir. Qabaqcadan hazırlanmış plan üzrə onlar Ağvan ölkəsini viran etməyə başlayırlar. Vilayətlər və kəndlər qabaqcadan türk dəstələri arasında bölünmüdü və buna görə də təyin edilmiş vaxtda ölkənin hər yerində eyni vaxtda talan başlanır. Katolikos ölkənin dağlıq hissəsində yerləşən Arsaxa (Qarabağa) qaçır. Türkler onu orada tapıb toslım olmayı təklif edirlər. Katolikos ölkənin bütün vəzifəli adamlarını məsləhətə yiğir: müqavimət göstərməli, yoxsa tabe olmalı? Hami bir nəfər kimi tabe olmayı təklif edir və katolikos şəxsən özü Bərdə yaxınlığında özünə düşərgə salmış Böri şada xərac aparr. Böri şad katolikosu mehribanlıqla qəbul edir və deyir: «Nə üçün sən mənim yanımı gəlməyi bu qədər yubatdin: onda mənim qoşunlarım tərəfindən sənin ölkənə bu qədər ziyan vurulmadı»². Katolikosun xahişi ilə Böri şad əsir alınmış bütün ağvanlıları azad edir. Türklerin Ağvan ölkəsində yaratdıqları rejim çox ağır idi, türklər farslardan qat-qat çox vergi alırdılar. Əlbəttə, bu, narazılığa səbəb olmaya bilməzdii.

Türk qoşunları təkcə Ağvan ölkəsini tutmaqla kifayət-lənmirlər. 630-cu ilin aprelində onlar Ermənistana hücum edirlər. Ermənistana Çorpan tarxanın başçılığı ilə üç min nəfərlik kiçik bir dəstə göndərilir. Kavad Şiruyənin hakimiyyəti illərində İranın

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh. 199.

² Yenə orada, сəh. 200.

faktik hərbi diktatoru olan Şəhrvaraz türklərə qarşı Qonaqnanın sərkərdəliyi ilə 10 min cəsur döyüşcündən ibarət olan «Türk süvarisi» göndərir. Çorpan tarxan hərbi fənd işlədir: türklərin kiçik bir dəstəsi yalandan qaçmağa üz qoyur, fars qoşununu tələyə sahri və İran qoşunu bütünlükə məhv edilir.

Lakin Qərbi Türk xaqanlığında başlanan daxili çəkişmələr İranı xilas edir.

Tun Yabğu xaqanı hakimiyyət başına bir tərəfdən Çin imperatoru gətirmişdi, digər tərəfdən, nuşibi qəbilələri onu xaqan qoymuşdu. Buna görə də o, bir tərəfdən, bu qəbilələrin mənafeyini qoruyur, digər tərəfdən, Çin və Bizansla dostluq edir, Şərqi türk xaqanlığı ilə düşməncilik edir, Bizansın mənafeyi namına İranla qanlı müharibələr aparırı. Müharibə aparmaq üçün lazımlı olan əsgərləri xaqan orduşunu əsasən dulu qəbilələrindən yiğirdi. Əlbəttə, xaqanın öz siyasetində açıq-əşkar nuşibi qəbilələrinə üstünlük verməsi dulu qəbilələrindən olan döyüşçülərin xoşuna gəlmir, onların arasında narazılığa səbəb olurdu. O tərəfdən də müharibələr aparmaq üçün lazımlı olan vəsait vergilərin artırılmasına səbəb olurdu. Bu da öz növbəsində ümumi narazılığa səbəb olurdu. Tun Yabğu xaqan bu narazılıqlara əhəmiyyət vermir. Hərbi uğurlar orduda və xalq arasında olan narazılığı bir növ kölgələyirdi. Elə ki şərqi türklər 630-cu ildə Beşbalık şəhərini alırlar, Qara İrtış hövzəsində yaşayan karluklar Qərbi türk xaqanlığına qarşı üsyən qaldırır, onların ardınca dulu ittifaqına daxil olan digər qəbilələr üsyana qalxır. Üsyən etmiş qəbilələrə xaqanın əmisi Moxədu (N.Y.Biçurində) yaxud Moxodu-xou (L.N.Qumilevdə) rəhbərlik edirdi, onun türkə təxəllüsü Bahadır xandır. O, 630-cu ildə Tun Yabğu xaqanı öldürüb Külük Sibir xaqan (Küyli Sibi xaqan) adı ilə taxta çıxır. Bizans imperatoru İraklinin Tun Yabğu xaqana gəlin göndərilən qızı şahzadə Yevdokiya yoldan geri qaytarılır.

Qərbi türk xaqanlığının qərb hissəsində yaşayan iki güclü qəbilədən biri (xəzərlər) nuşibi qəbilələrinə, o biri (bulqarlar) dulu qəbilələrinə meyl edirdi. Bulqarlar uzun müddət xaqanlığın qərb sərhədlərini avarlardan qoruyaraq xaqanlığın ister daxili, istərsə xarici siyasetində fəal iştirak etmirdilər. Mərkəzi hökumət qərb siyasetində daha çox xəzərlərə isnad edirdi. Bu da bulqarların xəzərlərə rəqib kimi baxmasına, antixəzər mövqə tutmasına səbəb olurdu. Xəzərlər mərkəzi hökumətin sevimli idilərsə və mərkəzi hökumət (xaqan) də nuşibi qəbilələrinin mənafeyini qoruyurdusa, onda, deməli, bulqarlar nuşibi qəbilələrinə eks mövqə tutmalı və

dulu qəbilələrinə meyl etməli idi. Bulqarların rəhbəri Kubrat 619-cu ildə Konstantinopola getmişdi, patrikiy rütbəsi almışdı, lakin xaç suyuna çəkilməkdən imtina etmişdi. 630-cu ildə kulturqurların avarlara qarşı üşan etməsi xaqanlığın qərb sərhədlərini Don çayından Karpat dağlarının ətəklərinə çəkir, bununla da bulqarlar xaqanlığın qərb sərhədlərinin keşiyini çəkməkdən azad olurlar. Bulqarlardan düzəldilmiş hərbi dəstələri Zaqafqaziya hərb səhnəsinə atrılar. Tun Yabğu xaqan öldürülükdən sonra Zaqafqaziyada da vəziyyət ağırlaşır. Dulu qəbilələrindən toplanmış əsgərlər qiyam qaldırır. Böri şad həyatının təhlükədə olduğunu görüb Orta Asiyaya – nuşibi qəbilələrinin yanına qaçıır. Başsız qalan türküt qoşunu Zaqafqaziyadan çəkilir, farslar dərhal onların yerini tutur; Böri xaqanın ağır zəhmətinin nəticəində qazanılmış dövlət bir neçə günün içində məhv olur.

Tun Yabğu xaqanın öldürülməsi və dövlət çevrilişi Qərbi türk xaqanlığında çekişmələrə, qəbilələrarası müharibələrə səbəb olur. Yeni hökumət Tun Yabğu xaqanın qüdrəti sayəsində qazanılanları bir-birinin ardınca itirir. Zaqafqaziyadan sonra Qibin və Toxaristan türkülərin əlindən çıxır. Cunqarıiyada tələ qəbilələri üşan qaldırıb türkülərlə müharibəyə başlayır. Çin imperatoru Taytszun Sibir xaqana qarşı kəskin şəkildə mənfi münasibət bəsləyir, dövlət çevrilişini bəyənmədiyini bildirir. Tun Yabğu xaqanın dəfnini mərasimində «imperator bahalı daşlar və ipək parçalar göndərib qurban vermək istəyir, lakin türkülərin qərb torpaqlarında iğtişaşlar baş verdi və buna mane oldu»¹.

Qərbi türk xaqanlığındaki qəbilələrarası müharibədən bulqar qəbilələrinin başçısı Kubrat qazandı. Əvvəlcə o, əmisi Sibir xaqanı müdafiə edib türküt və xəzərlərdən xilas oldu. Sonra mərkəzdən uzaq olmasından istifadə edərək özünü müstəqil elan etdi. Bu hadisəyə qaynaqlar müxtəlif cür yanaşır. Çin salnaməsi yazır ki, «əvvəlcə o dövlətdən kiçik xanlıq ayırdı, özünü ali xan elan etdi, əyanlar narazı idilər»². L.N.Qumilev yazır ki, «öz vəziyyətinin möhkəm olmadığını hiss edən Sibir xan Bolqarıstanın ayrılmamasını

¹ Н.Я.Бичурин. Аді çəkilən əseri, səh. 284. L.N.Qumilevin yazdığını görə, imperator səfirliliy Tun Yabğu xaqanın dəfnində iştirak edir: «Lakin Sibir xan üçün ən ağır olanı imperator Taytszunun ona qəti mənfi münasibəti idi. Imperator Tun-cəbğuxanın tətənəli dəfn üçün bahalı hədiyyələrlə xüsusi səfirlilik göndərmişdi. Bu özü-özündə əhəmiyyətsiz olan addım göstərdi ki, Asyanın ən qüdrətli dövləti çevrilişin əleyhinə çıxış etdi» («Древние тюрок», səh. 203.)

² Н.Я.Бичурин. Аді çəkilən əseri, səh 284.

tanıdı ki, heç olmasa bir müttəfiqi olsun, ancaq bu onu xilas etmedi³. 635-ci ildə Kubrat avarlara qalib gəlir, sonra Konstantinopolə səfirlilik göndərir. Bizans imperatoru İraklı xaqana hədiyyələr və patrikiy rütbəsi göndərir. Həmin bu vaxtı kuturqur qəbilələri avarlara qarşı üsyən edir. Bu üsyənin nəticəsində Kubrat həm də Qara dəniz sahili çöllərinə yiyələnir. Kuturqur qəbilələri hələ 630-cu ildə də üsyən etmişdilər, lakin onların üsyəni yatırılmış, qəbilənin bir hissəsi qərbə, bir hissəsi şərqə qaçmışdı, Qərbə qaçanları franklar qırmışdı, şərqə qaçanlar uturqur qəbilələri ilə birləşib bolqar xalqını yaratmışdılardı. Yeni yaranan Bolqarıstan dövləti şərqdə xəzərlərlə, qərbdə avarlarla, cənubda Bizansla düşməncilik edirdi. Kubratın yaratdığı bolqar dövləti 679-cu ilədək yaşayır.

Nuşibi qəbilələri Sibir xana qarşı üsyən edib Nişu Moxə Şəxanı (Nişu Bağa Şad xanı) taxta çıxarıır, lakin Nişu taxt-tacdan imtina edir. L.N.Qumilev yazır ki, nuşibi qəbilələrinin üsyəninə həlak olmuş Bağa-cəbəgu xanın (Moxə) oğlu Nişu Kana şad rəhbərlik edirdi. Nişunun iqamətgahı Paykond şəhərində idi və varlı Buxara (An) şəhəri ona tabe idi¹. N.Y.Biçürin isə yazır ki, Tun Cəbəgu (Yabğu) xaqanın oğlu Şili tigin Sibir xaqandan qaçıb Kanqyuda gizlənmişdi. Nişu onu qəbul etmiş və İbi Bololüy Şexu-xan (İrbis Bolun Yabğu xagan) adı ilə taxta çıxarmışdı². L.N.Qumilev göstərir ki, N.Y.Biçürin Tun Cəbəgu xaqanının oğlunun adını düz vermir: onun adı Şili yox, Telidir, yəni tölöslərin (tölös qəbilələrinin) tığını (şahzadəsi)³. Şavann bu xaqanın adının heroqliflərini «İbi Şabolo si-Şexu-kaqan» kimi oxuyur, tərcüməsi belədir: özü özünü xaqan elan edən. İrbis Bolun Yabğu xagan taxt-tacın qanunu sahibi idi. O, taxta çıxdıqdan sonra Qərbi türk xaqanlığında ikihakimiyətlilik başlanır. 630-cu ildə Sibir xagan Çin imperatoruna hədiyyələr göndərir və onunla qohum olmaq istədiyini bildirir. Cavabında imperator yazır: «İndi türküt sülaləsi nifaq şəraitindədir və kim hakimlik edəcək hələ həll edilməmişdir. Nikah haqqında qayğı çəkmək nəyə lazımdır? Qoy hər kəs öz aymakını idarə etsin və bir-birinə hücum etməsin»⁴. İrbis Bolun Yabğu xagan taxt-tacın qanunu varisi olduğu üçün türk xalqı onun

³Л.Н.Гумилев. Древние тюрки, сəh. 210.

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh. 210.

²Н.Я.Бичурин. Аді қекілән әсəри, сəh. 284.

³Л.Н.Гумилев. Древние тюрки, сəh. 210.

⁴ Н.Я.Бичурин. Аді қекілән әсəри, сəh. 284-285.

tərəfinə keçir, hətta Sibir xaqanın öz qəbiləsinin adamları da İbris Bolun Yabğu xaqanın tərəfinə keçməyə başlayır. Sibir xaqan Altay dağlarına qaçır, lakin 631-ci ildə nuşibi qəbilələri ona çatır. Nişu onu öldürür. İrbis Bolun Yabğu bütöv Qərbi türk xaqanlığının (əlbəttə, Bolqaristan istisna edilməklə) vahid xaqanı olur.

İrbis Bolun Yabğu xaqan taxta qəbilələr üzərində türküt hakimiyyətini bərpa etmək rəmzi kimi oturur, lakin xaqan ona bəslənən ümidi doğrultmur. O, taxta çıxan kimi, tələ qəbilələrindən seyanto qəbiləsini özünə tabe etmək istəyir, ancaq onlarla vuruşmadan tam məglub olur. Yeni xaqan hamidən şübhələnirdi, tərs və təkəbbürlü idi, tabeliyində olanları idarə etməkdə alicənablıq göstərmirdi. Görünür, elə buñia görədir ki, ona Si Yabğu (si türk dilində «sındırmaq, dağıtmaq» deməkdir) ləqəbi verilmişdi. Kiçik xan Əlinin dövlətin qarşısında böyük xidmətləri vardır. İrbis Bolun Yabğu xaqan atılan böhtana əsaslanıb onu və bütün tayfasını edam edir. Bütün xalq bundan heyrətlənir. Xaqan böhtan atılan adamları sorğusuz, sualsız edam edir. Xaqanın bu hərəkətləri xalqı hiddətləndirir. Qəribə burasıdır ki, xaqan onu taxta çıxarmış Nişuya nifret edir, onu öldürmək haqqında fikirləşirdi. Nişu Karaşara qaçmağa məcbur olur. Nuşibi qəbiləsindən olan Mubi Tarxan bir dəstə cəngavər ilə xaqanı devirmək üçün qəsd hazırlayıır. Qasdçılar öz fikirlərini qismən həyata keçirə bilirlər: onlar xaqanı devirirlər, amma öldürə bilmirlər. İrbis Bolun Yabğu xaqan 632-33-cü ildə Kanqyuya qaçır; onu təqib edənlər geri qayıtmalı olur. Amu Dörya çayının sol sahilində Kunduz vadisində (indiki Əfqanistan ərazisindədir) xaqanın qardaşı oğlu hakim idi. Xaqan ona sığınır. Çin salnaməçisi yazır ki, «Şexu (Yabğu – Θ.R.) yüngül süvari dəstəsi ilə Kanqyuya qaçıdı və dərddən öldü¹. İrbis Bolun Yabğu xaqan haqqında son məlumatə Süan Tszyanın əsərində rast gəlirik. Müəllif yazır ki, xaqan Bəlx şəhərini mühasirəyə alır ki, oradakı Buddha monastırını talan etsin, amma elə mühasirənin birinci gecəsi ölü, əsgərləri isə qaçıb dağılışır.

Əyanlar Nişunu Karaşardan çağırır və Dulu xaqan adı ilə taxta çıxarırlar. Bu hadisəyə xüsusi diqqət yetirmək lazımdır. İndiyədək istər şərqi, istər qərbi türk xaqanlığında taxta yalnız türküt, əlavə etmək istərdim ki, həm də Aşina tayfasından olan adımı çıxarırlıar. Nişu nəinki Aşina tayfasından deyildi, hətta heç türküt deyildi. Çin salnaməçisi bunu xüsusi olaraq nəzərə çarpdır-

¹ Н.Я.Бичурин. Аді չէkilen əseri, səh. 285.

maq üçün yazar ki, «Dulu xanın atası Moxə Şe (Bağa Şad – Ə.R.) Sexu-xannı (Tun Cəbğu xaqanın – Ə.R.) təbəəsi idi»¹. İlk dəfə idi ki, hakimiyyət başına qeyri-türküt, yerli qəbilələrdən olan adam gəlirdi. Bu onu göstərir ki, qərbi türk xaqanlığında yerli qəbilələrin başçıları açıq şəkildə siyasi səhnəyə atılır, dövləti idarə etməyi öz əllərinə alırlar.

Datu adını Nişuya Çin imperatoru Taytszun verir. N.Y.Biçurinin yazdığını görə, imperatorun verdiyi ad tam şəkildə belədir: «Tun aləu Balibi Dulu-xan². E.Savann Çin heroqliflərini daha uğurlu açır: Tun-a-lou si-li-bi Dulu-kaqan. Türk dilində bunu belə bərpa etmək olar: Ton alp³ Siligbir Tulu kaqan. Adın tərcüməsi belədir: Böyük igid işıqh Dulu xaqan. Nişu nuşib qəbilələrindən idi. O, Dulu təxəllüsünü, güman ki, ona görə götürür ki, dulu qəbilələrini öz tərəfinə çəksin. Həqiqətən də şimalda yaşayan dulu qəbilələri onun hakimiyyətini qəbul edir və vətəndaş müharıbəsi dayanır.

Dulu xaqan Nişu taxta çıxanda artıq qoca yaşlarında idi. O başa düşürdü ki, xalqın onu tam müdafiə etməsi şəraitində hakimiyyət başında otura bilər. Buna görə də o, həm nuşib qəbilələrini, həm də Soğda tacirlərini razi sala biləcək bir siyaset yeritməyə çalışırı. Soğda tacirləri, təbii ki, Çin dövləti ilə (ipək alveri) six əlaqədə idilər. Buna görə də Nişu xaqan Çinlə danışqlarda o qədər güzəştə gedir ki, bu, əslində könüllü surətdə Çinə tabe olmağa bərabər idi. Çin salnaməcisi bunu belə təsvir edir: «Nişu təşəkkür etmek üçün səfir göndərdi. Ertəsi günü Ali imperator (Çində qocalığına görə imperatorluq yerini özobluna verən ata imperatora Ali imperator adı verilir – Ə.R.) (Qaotszu) taxt-tac Lyan-i-dyan zalında səfiri qonaq edərək Çan-sun Vutsziyə dedi: indi yadyerlilər də bizə tabe olur. Qədimdə belə olmuşdum? Vutszi qədəhi qaldırıb ona min il ömür arzuladı. Ali imperator razi idi və şərəbi imperatora (Taytszun) verdi. Imperator baş əyib təşəkkür etdi və Ali imperatorun sağlığına içdi»⁴. Dulu xaqan Nuşı ölkədə sülh və əmin-amanhıq yaratmağa nail olur və 634-cü ildə xaqanlıq taxtında öz əcəli ilə ölürlər. Türk taxtına türk törüsünə uyğun olaraq onun qardaşı Ton şad (Çin dilində: Tunvo Şe) çıxır. Taxta çıxdıqdan sonra o, İşbara Tolis şad (Çin dilində: Şabolo Xilişi-xan)

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, səh. 285.

² Yenə orada.

³ Yenə orada, səh. 291.

⁴ Н.Я.Бичурин. Аді çəkilən əsəri, səh. 285-286.

xaqan adı qəbul edir. Onun Çin adı düzgün verilməmişdir — Xiliş əvəzinə Telış, yeni təlislərin şadı olmalıdır. *Ton* sözündəki *n* samiti burunda tələffüz edilir və bu tələffüzdə *ton* sözü türk dilində «güclü, qüdrətli» deməkdir, lakin həmin sözün Çin heroqlifi hamı üçün «eyni dərəcədə yaxşı olan» mənasını ifadə edir.

Taxta çıxdığının üçüncü ili (637) İşbara Tölis xaqan Çin sarayına elçi göndərib qohumluq əlaqəsi yaratmaq istədiyini bildirir. İmperator elçiləri yaxşı qəbul edir, lakin heç bir şey vəd etmir.

İşbara Tölis xaqan Qərbi türk xaqanlığının idarə sistemində böyük islahat aparır. O, hər şeydən əvvəl, dövləti on qəbiləyə, yaxud aymaka bölür. Hər qəbiləni, yaxud aymakı idarə etmək üçün rəis qoyur. Hər rəisə bir ox verir, buna görə də onlar on şad yaxud, həm də on ox adlanır. Bu on ox şərqi və qərbi tərəflərə bölünür. Beş şərqi dulu qəbilələrinə rəhbərlik etmək beş böyük çor (Çin dilində: *Çjo*) qoyur. Bu beş qəbilə Suy-yedən şərqdə (indiki İli dairəsi, yaxud Cunqariya) yaşayırırdı. Beş qərbi nuşibi qəbilələrini idarə etmək üçün beş böyük sığın qoyur. Bu beş qəbilə Suy-yedən qərbədə yaşayırırdı. Hər oxa tabe olanları aymak adlandırırdılar.

İşbara Tölis xaqan böyük, geniş siyasi məsələlərdən imtina etmək hesabına dincliyi bərpa edir, daha doğrusu, o bu sahədə qardaşının siyasetini davam etdirir. Xaqan bolqar və uqorların müstəqilliyini tanır. İranla müharibəni davam etdirməkdən imtina edir. Hələ İşbara Tölis xaqan taxta çıxmazdan əvvəl nuşibi qəbiləsinin xanları Nişu xaqanı məcbur etmişdilər ki, Cunqariyanı geri alınsın. Xaqan onların bu tələbini yerinə yetirmişdi. 632-ci ildə üsyankar kibi qəbilələri qərbi türklərin güclü təzyiqi altında bərəkətli Yıldız vadisini tərk edib Çinin Xəsi əyalətinə köçməyə məcbur olur. Sonra Qərbi türk xaqanlığı Beşbalık şəhərini geri qaytarmaq uğrunda mübarizəyə qoşulur. Həmin vaxt Beşbalıkın hakimi Çulo xanın oğlu Aşına Şəni idi. Qaynaqlar onu cəsur, alicənab adam kimi səciyyələndirir. Şərqi türk xaqanlığının ənənələrinə sadiq qalaraq o, türkülərə arxadan zərbə vuran seyanto qəbilələrinə qarşı qoşun çıxarır. Silahdaşları ona deyirlər ki, əvvəlcə öz vəziyyətini sabitləşdirmək lazımdır, çünki indiki şəraitdə qoşunu şərqə uzaq göndərsə, yabğunun oğulları və nəvələri dövləti tutar. Lakin Aşına Şəni onlara cavab verir ki, mübarizəni davam etdirməkdən əl çəkmək oğulluq borcunu unutmaq deməkdir. Əgər ona uğursuzluq üz versə, ölməyə razıdır.

634-cü ildə Aşına Şəni bütün qoşununu — 50 minədək süvarini Cunqar daşlıq səhrasının şimalına gətirir, lakin dörd aylıq

döyüslordə tam məğlub olur, Qaoçana çəkilir. Bu vaxt burada onun əmisi oğlu Yukuk şad hakim idi. Yukuk şad Çin imperatorunun vassali idi. Bundan istifadə edən İşbara Tölis xaqan Beşbalıq şəhərini tutur. Aşına Şəninin yalnız bir yolu qalır – 636-ci ildə o, ordusunun qalıqları ilə Çinin paytaxtı Çanan şəhərinə gəlir. Imperator ona böyük hörmət göstərir. Şəniyə qvardiya generalı rütbəsi, ordasını yerləşdirmək üçün torpaq, sarayda vəzifə verilir və üstəlik o, Çin şahzadesi ilə evləndirilir. Çin imperatoru isə özünə daha bir etibarlı dost qazanır.

Cunqariyanın xaqanlığıga birləşdirilməsi Qərbi türk xaqanlığının beynəlxalq nüfuzunu xeyli artırır, amma xaqanlığın daxilindəki ziddiyətləri xeyli çoxaldır. İrbis Bolun Yabğu xaqan və Aşına Şəni üzərindəki qələbələr yerli qəbilə başçılarının türkülər üzərində təntənəsi kimi qiymətləndirilə bilər. İşbara Tölis xaqan artıq real hakimiyyətə malik deyildi. Yuxarıda göstərildiyi kimi, 635-ci il dövlət idarə sisteminin islahatından sonra real hakimiyyət şərqdə dulu, qərbdə nuşibi qəbilələrinin başçılarının, habelə on ox qəbilə reislərinin əlinə keçmişdi, onlar öz iradələrini ali xaqana qəbul etdirirdilər. Təbiidir ki, yerli hakimlərə edilən güzəştər, yerli xan və bəylərə verilən bu sərbəstlik mərkəzi hakimiyyəti möhkəmləndirə bilməzdə, əksinə, separatizm ruhunun inkişafına, deməli, mərkəzləşdirilmiş hakimiyyətin məhvini səbəb ola bilərdi.

635-ci il islahatı dulu və nuşibi qəbilələrini razi sahirdi. Lakin dövlətdə təkcə bu qəbilələr yaşamırı. Dulu və nuşibi qəbilələrinin və onların rəhbərlərinin yüksəlməsi zərərçəkən başqa qəbilələrin narazılığına səbəb olur. Zərər çəkənlər arasında birinci olaraq türküləri göstərmək lazımdır. Qərbi türk xaqanlığında yaşayan türkülər on illərlə hakimiyyəti əllərində saxlamışdır, indi isə onlar birdən-birə ikinci rola keçirilirdilər. Ox almayan başqa qəbilələrin başçıları da mərkəzi hökumətdən narazı idilər. Belə qəbilələr arasında şimalda və Cunqariyada yaşayan karluk, yağma, qıpçaq, basmil qəbilələrini, habelə hunların qalıqları – çuyeye, çumi və şato qəbilələrini göstərmək olar. Hun qəbilələri çox incimisdilər, çünki onlara qohum olan çuban və çumuqan qəbilələrinin başçıları ox almışdır. 633-cü ildə İşbara Tölis xaqan bu qəbilələrin rəhbərlərinin hakimiyyətini ləğv etmək istədikdə onlar şərqə köcdülər, Şato çölündə düşərgə salıb Çin imperatorundan onları təbəəliyə qəbul etməsini xahiş etdilər.

İşbara Tölis xaqan hamiya yaramağá çalışırdı, ancaq hamiya yaramaq olmaz; birinə yaradıqda o birini narazı salırsan. Dövlət

daxilində baş verən zəifləmədə xalq xaqanı müqəssir bilirdi: bununla da xaqan xalq arasında istinadını itirirdi. Birinci olaraq hakimiyyət əllerindən çıxmış türkütlər baş qaldırır. 638-ci ilin qışında türkütlərdən Tun Tudun xaqan əleyhinə qiyam təşkil edir. İşbara Tölis xaqan öz adamlarını toplayıb qiyamçılarla vuruşur, lakin məğlub olur; o öz tərəfdarlarından bir neçə yüz adam toplayıb kiçik qardaşı Böri şad ilə (Zaqafqaziyanın fatehi) Karaşara qaçır. Tun Tudun və Assık Kül Sığın (Çin dilində: Asiqi Kyue Sıqın) əyanlar iclasını çağırır və məsləhət görülür ki, Yukuk şadı boşalmış taxta çıxarsınlar. Assık Kül Sığın bü təklifə razılaşır. O, nuşibi qəbilələrinin başçısı idi. O təklif edir ki, Yukuk şadı ali xaqan, İşbara Tölis şadı isə kiçik xaqan qosunlar. Mübahisə dalaşmaya çevrilir və bu zaman Tun Tudun öldürülür. Taxta oturmaq üçün qərbə doğru hərəkət etməyə başlamış Yukuk şad isə hərbi qüvvə ilə saxlanılır. Çin salnaməcisi yazar ki, «öz Sığını tərəfindən məğlub edildi»¹. Bundan qəzəblənən Yukuk şad Karaşarı dağıdır. İşbara Tölis xaqan yenə öz ölkəsinə qayıdır; nuşibi qəbilələri onu təntənə ilə qarşılıyır. Qərbi türküt qəbilələri isə yenə də Yukuk şadı hakimiyyətə çağırırlar. Onlar nuşibi qəbilələrinə əks olsun deyə dulu qəbilələrini öz tərəflərinə çəkmək üçün ona İrbis Dulu xaqan (Çin dilində: İbi Dulu xan) adı verirlər. Bu hadisələr 638-ci ildə baş verir. Beləliklə, bir dövlətdə hakimiyyət taxtında iki xaqan oturur. İki xaqan arasında uzun süren qanlı müharibələr aparılır, hər iki tərəfdən çoxlu adam (Çin salnaməsinin rus dilində tərcüməsində «velikoe mnojestvo lyudey» ifadəsi işlədirilir) qırılır. Nəhayət, vuruşan tərəflər İli çayı sahilində sülh bağlayır və bu sülh görə İli çayı onların arasında sərhəd olur: sülhə görə, İli çayından qərbə olan torpaqların hakimi İrbis Dulu xaqan, şərqə olan torpaqların hakimi İşbara Tölis xaqan olur. Bu zamandan başlayaraq, Qərbi türk xaqanlığı iki dövlətə (bolqar dövlətini də nəzərə alsaq, üç dövlətə) bölünür. İrbis Dulu xaqan öz ordasını Tsixə dağlarının qərb tərəfində qoyur və onu şimal ordası adlandırır. O, Syaomi və Qyequ (xakas) torpaqlarını da özünə tabe edir. O, İşbara Tölis xaqanın torpaqlarına da göz dikmişdi. 638-ci ildə, yəni elə sülh bağlanan ili Tudun Sılıfa İşbara Tölis xana qəsd edir. Qəsdin başçısının türküt olduğu onun adı və rütbəsində aydınlaşdır. Qəsdin məqsədi də İşbara Tölis xaqanı yixib İrbis Dulu xaqanı hakimiyyət başına götirmək idi. Heç yerdən kömək ala bilməyən İşbara Tölis xaqan Fərqanəyə (Baxannaya) qaçır və 639-

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, seh.286.

cu ilin dekabrndə orada vəfat edir. Əyanlar toplaşib onun oğlunu İl Külük şad İrbis xaqan qoyurlar. Yeni xaqan bir ildən sonra vəfat edir və nuşibi baş aqsaqqalı onun əmisi oğlu Bahadırı taxta çıxarır. Taxta çıxdıqdan sonra ona İrbis İşbara Cəbənəvər adı verilir¹. Çin salnaməsində yeni xaqan başqa cür təqdim edilir: «Nuşibi baş aqsaqqalı Bahadur Cəbənun oğlu Qyanı İbi Şabolo Şexu-xan adı ilə (xaqan) qoydu»².

Çin hökuməti yeni xaqanı tanıdığını bildirir. İmperator ona hakimiyyət atributları, o cümlədən bayraq göndərir. Yeni xaqan dövlətdə qayda yaratmağa başlayır. Kuça, Şanşan (Lobnordan cənubda), Qüymo (Xotandan şərqdə), Toxaristan, Karaşar, Şaş (Daşkənd), Keş, Xə (Zərəfşan çayının vadisi), Amul və Kan (Səmərqənd) İrbis İşbara Cəbənəvərə tabe olur. Siyahıya diqqət yetirilsə, aydın görünər ki, bu yerlər oturaq həyat keçirənlərin vətənidir və ipək alveri, məşhur ipək yolu ilə əlaqədardır – başqa sözə desək, bu yerlərin əhalisi əkinçilik və ticarətlə məşğul idi. Xaqan öz köçəri paytaxtını Suy-xə çayının şimal tərəfində qoyur və onu cənub ordası adlandırır. Bu yer İli çayının yaxınlığında şərq tərəfdədir. Həmin bu vaxt İrbis Dulu xaqan yavaş-yavaş güclənir. Çinin diplomatik təzyiqinə baxmayaraq o, sühl bağlamaqdan və ərazini bölməkdən imtina edir. İki xaqan arasında qanlı müharibələr başlanır. Her iki tərəf imperator sarayına səfirlər göndərir. İmperator onlara əmr edir ki, müharibəni dayandırsınlar. İrbis Dulu xaqan bu təklifi rədd edir. O, Şi (Şaş-Daşkənd) Tadununu qoşunla İrbis İşbara Cəbənəvərə tabe olmur, ayrılr. İrbis Dulu xaqan imperatorun səfirinə deyir: Mən eşitmışəm ki, Qian dövlətində Gök Oğlu hərbi istedada malikdir. Mən indi Kangyunu tutmağa gedəcəyəm: baxın, mən Gök Oğlu və başqaları ilə müqayisə edilə bilərəmmi?³ İrbis Dulu xaqanın zoruna görə gücü də vardi. O, türküt xaqanları ənənələrinin layiqli davamçısı idi. Artıq 641-ci ildə onun hakimiyyəti İli çayı hövzəsindən Sibir tayqasına qədər əhatə edirdi. Cünqariyada basmilar, Altayda qıpçaqlar, Minusin vadisində kirğızlar, Yeniseydə bomalar (bu qəbilənin mənşəyi mənə tanış deyil), cənubi Tarbaqatayda çumuqunlar ona tabe idi.

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh. 216.

² Л.Н.Гумилев. Yenə orada, сəh.287.

³ Yenə orada.

İrbis Dulu xaqan cəmi üç ilə (638-641) bu qədər geniş ərazidə yaşayan bu qədər güclü xalqları birləşdirə bilmışdı. Bunlardan bəziləri xaqanlığa könüllü birləşir, bəzilərini isə silah gücünə tabe edirdi. İrbis Dulu xaqanın türk dövləti sürətlə öz qüdrətini artırırdı. Aydındır ki, bu, Çinin xoşuna gələ bilməzdi. Türk dövlətinin qüvvətlenməsi, köçəri türk qəbilələrinin birləşməsi Çinin imperiya siyaseti üçün, Çinin işgalçılıq siyaseti üçün bilavasitə təhlükə yaradırdı. Çumuqunlar istisna edilməklə bu qəbilələrin heç biri on ox türklərinin (on ok bodun «on ox xalq») tərkibinə daxil deyildi, lakin boma qəbilələri istisna edilməklə onların hamısı vaxtilə türküt xaqanlarının dövlətinə daxil olmuşdu. Qüdrətini gündəngünə artıran bu dövlətin qoşunlarının şərqə və cənuba (Çinə) axacağını düşünmək gülünc olardı, çünki imperator Taytsun özü istedadlı sərkardə idi, Çinin Tan imperiyası özünün qüdrətli günlərini yaşayırırdı və güclü orduya malik idi. Heç şübhəsiz, İrbis Dulu xaqanın Ordusu Orta Asiyaya, Soğdanın varlı şəhərlərinə yürüş edəcəkdir. Nuşibi qəbilələri 641-ci ildə başçılarını (xaqanlarını) itirir, lakin başlarını itirmirlər. Onlar İrbis Dulu xaqanın dövlətinə daxil olmaqdan qəti imtina edir və xaqana qarşı vuruşmaqda davam edirlər. Xaqqan öz qoşunu ilə ölkənin bu başından vurub o başından çıxır, Tuxoloya (Toxaristana) hücum edib onu özünə tabe edir. 642-ci ildə İrbis Dulu xaqan çuyuye və çumi qəbilələrindən təşkil edilmiş qoşununu İ-çjounu (Xamini) işgal etməyə göndərir. Çin dövlətinin qərb canişini Qo Xyao-kə 2 minlik yüngül süvari dəstə ilə türk qoşunlarına hücum edib onları məğlubiyyətə uğradır. Bu döyüşdə çumi qəbilələri daha çox zərər çəkir. Bu döyüşün iştirakçıları haqqında qaynaqların söylədikləri düz gəlmir. Çin salnaməsi yazır: «Dulu çuyuye və çumi qəbilələrindən olan qoşunu ilə Lacivardi dağları mühasirə etdi, ancaq məhusirə uğursuz oldu. Xyao-kə onun dalınca şimala yürüş etdi, çuyuye Sığının şəhərini aldı, Qyeso dağlarına yaxınlaşdı, 1000 nəfərə qədər adam öldürdü, çumi qəbilələrini tabe etdi və geri qayıtdı»¹. L.N.Qumilev İrbis Dulu xaqanın bu səfərdə iştirak etmədiyini yazır: «Yukuk (İrbis Dulu xaqan – Θ.R.) özü, görünür, bu yürüsdə iştirak etməmişdir. O, birləşmiş qüvvələrlə Səmərqənd və Maymurqa zərbə endirdi və bu varlı şəhərləri dağıtdı. Lakin on yüksək təntənə anında xoşbəxtlik Yukukdan üz döndərdi. Özbaşınalıq və acgözlük dulu qəbilələrinin başçıları ilə onun arasını vurdu. Onlar belə hesab etdilər ki, Yukuk ona çatası

¹ Н.Я.Бичурин. Аді چекилән өсөри, сəh. 287.

qənimətdən daha çox özünə götürür»¹. Hadisə belə olmuşdu: «İrbis Dulu xaqan Kanqyuy (Səmərqənd) və Daomi (Maymurq) şəhərlərini alarkən tutulmuş əsirləri ona tabe olanlar arasında bölməmiş, hamısını özünə götürmüştü. Onun sərkərdələrindən Nişu çor (Çin dilində: Çjo) qəzəblənmiş və öz payını ondan almışdı. Xaqan bütün xalqın gözü qarşısında onun başını vurdurmuş və camaatın tamaşa etməsi üçün qoymuşdu. Nişu çorun sərkərdəsi Xuluvu əldə qılınc İrbis Dulu xana hücum etmişdi. Hər iki tərəfdən çoxlu adam qırılmışdı və dövlətdə qarşıqliq əmələ gəlmişdi². Bunun ardınca dulu qəbilələrinin hərbi üsyani qalxır. Xaqan üsyani yatırı bilmir. Çünkü, qaynaqların yazdığını görə, bölgüsündə onun narazı saldığı silahdaşları küsüb getmişdilər. Vaxtilə onu dəvət edən qərb əyanları ona məsləhət görülürər ki, şərqə – öz vətəninə qayıtsın. Lakin xaqanın geri qayıtmaga yeri yox idi, çünkü onun əsas arxalandığı yer – Qaoçan hələ 640-ci ildə çinlilər tərəfindən tutulmuşdu. Xaqan kömək üçün Toxaristana müraciət edir, oranın əyanları da xaqana öz torpaqlarına qayıtmağı məsləhət görülürər. Xaqan onlara qulaq asmır. O öz qoşunu ilə Ye çayını keçib Şı (Şaş-Daşkənd) torpaqlarına çatır. Onun tərəfdarlarının (görünür, Çin salnaməcisi dulu qəbiləsindən olanları nəzərdə tutur, çünkü onun bütün tərəfdarları qaçıb dağlısa idi, o, hansı qüvvə ilə vuruşardı?), demək olar ki, hamısı qaçıb dağılmışdı. Xaqan Xanşı şəhərini müdafiə etmək üçün qalır və yüngül bir dəstə ilə qaçanları çağırmaq üçün gedir. Nuşibi qəbilələrinin rəhbəri Assığ Kül Sığın (Çin dilində: Asiqi Kyuye Sığın) ona hücum edir. Döyüşdə məğlub olan İrbis Dulu xaqan bayşunxu, Bayşunxu (N.Y.Bičurinin əsərində Bayşuyxu; Çimkənddən bir qədər şərqi yerləşən İsficab) şəhərini tutub orada yaşamağa qalır. Nuşibi qoşunları İrbis Dulu xaqanı Bayşunxu şəhərində mühasirə edirlər. Xaqanın zireh geyimli döyüşçüləri nağara və şeypur sədaları altında (görünür, bizim cəngiyə bənzər musiqidir) hücuma atılır və nuşibi əsgərlərini qaçmağa məcbur edirlər. Nuşibi döyüşçülərindən çoxu qırılır və əsir alınır. Bu qələbədən sonra İrbis Dulu xaqan ayrılmış dulu qəbilələrinə müraciət edib onları geri qaytarmağa çağırır. Xaqanın çağırışına «onların hamısı ona belə dedi: qoy mühari-bədə min nəfəri öldürsünlər, bir nəfər qalsın, onda da biz onun

¹ Л.Н.Гумилев. Древние тюрок, сəh. 218.

² Н.Я.Бичурин. Аді چекилəн əsəri, сəh. 287-288.

yanına getmərik»¹. Xalqının onu sevmədiyi bir ölkədə qalmağın mümkün olmadığını görən İrbis Dulu xagan Amu-Dərya çayının sol tərəfinə keçir və Tuxoloya (Toxaristana) gedir. Burada – Kunduzda o, hələ Tun Cəbəngi xagan vaxtından yaşayan türkülərin yanında sığınacaq tapır. Bu türkülərin rəhbəri İşbara Cəbəngi rütbəsində idi. İrbis Dulu xagan 653-cü ildə vəfat edir və öz ordasını Aşina tayfasından son xan olan oğlu Çjençü cəbənguya vəsiyyət edir.

İrbis Dulu xagan qovulduqdan sonra nuşibi qəbilələri İşbara Tölis şad xaganın nəvəsi, İl Külük şad İrbis xaganın oğlu İrbis Şegünü (Çin dilində: İbi Şeçüy-kan) xagan qoyurlar. İrbis Dulu xaganın hakimiyyəti illərində tutulub saxlamış bütün çinililərə vətənlərinə qayıtmaga icazə verilir. Yeni xagan taxta çıxan kimi (642-ci il) Çin sarayına yerli məməkulatlardan hədiyyə və qohum olmaq üçün elçi göndərir. Türk elçiləri 646-cı ildə Çinin paytaxtı Çanan şəhərinə gəlirlər. Imperator Tan sülaləsindən olan şahzadə üçün beş əyalətin ona verilməsini tələb edir: Kuça, Xotan, Kaşkar, Çjukübo (Yarkənddən cənubdadır) və Tsunlin (Yarkənddən cənubdadır). Bu torpaqlar nə vatsa Çin imperiyasının tərkibində olmuş, sonra Qərbi türk xaganlığına daxil edilmişdi: Kuça 630-cu ildə, Xotan 632-ci ildə, Kaşkar və Yarkənd 635-ci ildə. Bu, diplomatiya tarixində ən böyük həyasızlıqdır. Buna görə də türk tərəfi danışqları dayandırır: bu şərtlə evlənməkdən səhbət belə gedə bilməzdi. İki dövlət arasındaki ittifaq pozulur.

Elə ki, Çinlə Qərbi türk xaganlığı arasındaki ittifaq pozulur, dulu qəbiləsi mərkəzi hökumətə qiyam qaldırır. Burada Çin dövlətinin barmağı olduğunu başa düşmək üçün heç siyasetçi olmaq lazımdır. Bu faktı N.Y.Bičurin belə təqdim edir: «Bundan sonra Aşina Xelu qiyam qaldırdı və xanın aymakını tutdu. Xelu Şidyami xanın beşinci beldən nəvəsi, İbuli Şe Şeçüy Dələ Tsioyuyenin oğlu idi. Aşina Buçjen öz dövlətinə qayıtdıqda Dulu xan Xeluya Buçjenin yerinə Cəbəngi rütbəsi verdi»². Deməli, Xelu qərbi türkülərin Aşina tayfasından, İstəmi xaganın beşinci beldən nəvəsi və Böri şadın oğlu idi. İrbis Dulu xaganın hakimiyyəti illərində o, cəbəngi rütbəsi almışdı və bütün şərq torpaqlarına nəzarət edirdi. Xelunun türkçə həqiqi adı bizə qədər gəlib çatmamışdır. Çin heroqlifini

¹ Н.Я.Бичурин. Адъ җекилән өсөри, сөх. 287-288.

² Н.Я.Бичурин. Адъ җекилән өсөри, сөх. 288.

türkçeyə çevirsək, Xallıq edir – o, tarixdə bu adla da qalmışdır (*xallıq* «çox yüksəlmmiş» deməkdir). Xallığın belə yüksəlməinə səbəb onun əmisi oğlanları iki qardaş Mişə və Buçjen olmuşdular. Onlar bir-birinə nifrat edirdilər. Buçjen müxtolif intiqalarla Mişeni Çinə qaçmağa məcbur edir. Sonra özü də elə düşünür ki, İrbis Dulu xaqanın hakimiyyətinin sonu çatmışdır və xəyanət edib Çinə qaçıır. İrbis Dulu xaqan Xallığı boş qalmış cəbgu yerinə təyin edir. Çin salnaməcisi «Dulu xan Xeluya Buçjenin yerinə cəbgu rütbəsi verdi» deyəndə bunu nəzərdə tutur. Xaqanlığın şərq tərəfində məhz dulu qəbilələri yaşayırıdı. Deməli, Xallıq dulu qəbilələri üzərində cəbgu idi. Xallıq Dolası çayı sahilində Siçoudan 1500 li düz şimala yaşayırıdı. Beş qəbilə – çuyuye, çumı, qusu, qəlolo (karluk) və nuşibi qəbilələri ona tabe idi. Bu o demək idi ki, Altayı çıxsaq. Bütün Cunqariya onun hakimiyyəti altında idi. İrbis Dulu xaqan Toxaristana qaçdıqda İrbis Şegü xaqan qoşunla onu təqib etdi. İrbis Dulu xaqan qaçdıqdan sonra Xallığın vəziyyəti ağırlaşır, onun daimi yaşayış yeri olmur. Onun nəslİ səpələnir. Şuqedi, Çumuqun və Pobi qəbilələrinin (bunlar dulu qəbilələr ittifaqına daxil idi) başçıları xaqandan Xallığın bağışlamasını xahiş edirlər. Xaqan qəzəblənir və bu qəbilə başçılarını edam etmək istəyir, 648-ci ildə bu qəbilələr bir neçə min alaçıqla və Xallıqla Çinə köçür. İmperator köçkünləri yaxşı qəbul edir. Bu zaman Çin dövləti Kuça ilə müharibəyə başlayır. Aşina Xallıq xahiş edir ki, imperator rəhbər kimi qabaqda getməyə icazə versin. İmperator ona yürüş ordusunun baş komandani rütbəsi verilməsini əmr edir. Ona Yaoçının baş rəisi adı verilir, onun nəslİ Moxə şəhərinə köçürülür və göstəriş verilir ki, qoşunu gücləndirmək üçün onun dağıdılmış qəbiləsi gizlin bir yerə toplansın. Bu zaman imperator vəfat edir. Türkələr Siçou və Tinçjou şəhərini tutmaq fikrinə düşəndə qubernator Lo Xun-i bu haqda saraya xəbər verir. İmperator Qaotszun onu sakitləşdirir. Xallıga xəbər göndərilir ki, oğlu Tiyen (Çin dilində: Xiyün) Saraya xidmətə göndərsin. Tiyen bir müddət Çin sarayında xidmət etdikdən sonra süvari qvardiyasının hərbi rəisi rütbəsində vətənə qayıdır. 651-ci ildə Xallıq oğlunun məsləhəti ilə İrbis Dulu xaqanın keçmiş torpaqlarını almaq üçün qərba yürüş edir. Bundan sonra min bulaqların yanında (guman ki, Minbulaq adlanan yerdə) özünə orda qürur və İşbara xaqan (Çin dilində: Şabolo-xan) adı qəbul edir (651). İrbis Şegü xaqan öldürülür (qaynaqların yazdığını görə, İşbara xaqan şəxsən özü onu edam edir), onun

tayfası isə xəzərlərin yanına qaçır. VII əsrin ortalarında Volqa və Terek çaylarının aşağı axarlarında müstəqil Xəzər dövləti yaranır. Mütəxəssislər bu dövlətin yaranmasını və onun başında Aşına tayfasından olan xaqanın durmasını İrbis Şegü xaqanın xəzərlərin yanına qaçmış oğlanları ilə bağlayırlar.

İşbara xaqan on ox türkləri arasında sülhə nail olur, bununla da xarici müharibələr aparmağa imkan qazanır. Çin salnaməçisi yazar ki, İşbara xaqanın hakimiyyəti altında dulu və nuşibi qəbilələrinin on aymakı vardi: dulularda beş çor (Çin dilində çjo, başqa mənbələrdə çor – qədim türklərdə ən böyük hərbi rütbədir) – Çumuqun Lüy çor, Xuluvu Kül çor, Neşeti Dun çor, Tusişi Xeloşı çor, Şunişi Çuban və nuşibilərdə beş yegin (Çin dilində: sıqin) – Assığ Kül yegin, Qəşu Kül yegin. Xuluvu Kül çor İşbara xaqanın kürəkəni – qızının eri idi. Xaqan oğlu Tiyenə «Bahadur cəbəg» (Çin dilində: Moxodu Şexu) titulu verir və bununla da onu Qərbi türk xaqanlığının ikinci hakimi edir. Yeni Bahadur cəbəg rütbəsini alan kimi, Tiyen Tinçjouya həcum edir, bir neçə min adamı öldürür və əsir aparır¹. Çin mənbəyinin yazdığını görə, İşbara xaqanın çor və yeginləri arasında ən güclüsü Asık Kül yegin idi; onun bir neçə yüz minlik qoşunu vardi². İşbara xaqan indiki Talas çayından cənubda Minbulaq adlanan yerdə möhkəmləndirilmiş şəhər salır və onu öz paytaxtı elan edir.

Bahadur cəbəgunun Tinçjouya basqınının səbəbini L.N.Qumilev belə izah edir: «Düşünmək olardı ki, İşbara xan türkülərlə on ox türkləri arasında çıxdan gözlənilən güzəştə nail olmuşdur, çünkü hotta nuşibilər müqavimətsiz onun xanlığını qəbul etdilər. Bu güzəşt öz hegemonluqlarını qurmağı arzulayan çuyuye, çumi və çumaqan (qəbilələrinin) arzu və istəkləri ilə ziddiyət təşkil edirdi. Öz xalqının əsas kütləsi hesabına bu qəbilələri razı salmaq üçün xan onların İmperiya hakimiyyəti altında olan əzəli torpaqlarını onlara qaytarmağı qərara alır və qəfil basqın ilə Tinçjou qalasını darmadağın edir. Bundan sonra qənimətlə həvəsləndirilən çu qəbilələri yenidən İşbara xanın dayağı oldu, lakin basqın imperiya ilə müharibəyə səbəb oldu»³.

¹ Н.Я.Бичурин. Аді қекілән əseri, сəh. 289.

² Үерə orada.

³ Л.Н.Гумилев. Древние тюрки, сəh. 239.

652-ci ildə sərkərdə Lan Qyan-fanın komandanlığı altında 30 minlik (N.Y.Bičurin bu qədər göstərir, adı çəkilən əsəri, səh, 290; L.N.Qumilev 20 min göstərir, «Древние трюки», səh.239) daxili qoşundan və sərkərdə Kibi Xelünün komandanlığı altında 50 minlik oyxor (uyğur) qoşunundan ibarət Çin ordusu Cunqariyaya yeridilir. Çin salnaməcisi Lo Xun-i tərəfindən hazırlanmış müharibə planının geniş təsvirini verir¹. Müəllif müharibənin gedişini də ətraflı təsvir edir.

Planda uyğur qoşunlarının sürətli hərəkəti ilə İşbara xaqanı sıxışdırmaq və yazadək müharibəni bitirmək nəzərdə tutulurdu. Çin komandanlığının fikrincə, müharibə aparmaq üçün türklərin kifayət qədər ərzağı yoxdu. Bundan başqa, Xallıq səhərdə oturub qışda şaxtada və çoxlu qarda Çin qoşunlarının səhradan keçib gələ biləcəyini gözləmir. İki yazadək saxlamaq vəziyyəti dəyişə bilər. Xallıq müharibəyə hazırlaşa bilər: qoşun və ərzaq toplayar, müdafiə tədbirləri görər. Planın müəllifinin fikrincə, Çumi, Çuyuye və Çumuqun qəbilələri Qərbi türk xanlığından ayrılmak istəyir, ona görə də onlara xüsusi mənasibət bəslənilməlidir. Təkcə Xallıqı cəzalandırmaq lazımdır. Təhlükəni aradan qaldırarkən budaqlara deyil, hər şeydən əvvəl kökə diqqət yetirmək lazımdır. Belə ölçü götürmək lazımdır: köçəriləri qovmaq, qurdrlara (Türküt bayraqlarında qurd başının şəkli vardı) hücum etmək. Lakin çinlilər bir həmlədə müharibəni bitirə bilmirlər. 652-ci ildə Çin qoşunları Laoşan dağları yaxınlığında çuyuye, çusye (N.Y.Bičurində belədir, L.N.Qumilev «çumi» yazır) və xuçju (bu qəbilə L.N.Qumilevin əsərində yoxdur) qəbilələrinin birləşmiş qoşunlarını məğlub edir, onları 500 li təqib edir və Xuçjunu öldürür, həmin qəbilənin 60 nəfər başçıları əsir tutulur. Salnamədə daha 9 min başın təqdim edilməsindən söhbət gedir. Başa düşmək olmur ki, bu əsirlərin sayıdır, ya öldürülmüşlərin başıdır, yaxud qənimət alınmış qulların sayıdır. Lakin bu məğlubiyyət türkləri ruhdan salmir, onlar müharibəni davam etdirirlər. 653-cü ildə çinlilər yenidən Beşbalıki tuturlar. Həmin ili Toxaristanda xaqanlıq edən İrbis Dulu xaqan vəfat edir, onun oğlu Çjençü cəbgu Çin tərəfindən İşbara xaqana qarşı müharibədə iştirak etmək istədiyini bildirir. Lakin İşbara xaqan onu elə sıxışdırır ki, Çjençü cəbgu döyüşlərdə iştirak edə bilmir. Başqa bir Çin salnaməsinin – Qanmunun yazdığınına görə, Çjençü 653-cü ildə

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, səh. 290.

Işbara xaqanı məğlub edir, azacıq sonra İşbara onu məğlub edir. 654-cü ildə çinlilər karluk və çuyuye qəbilələrinə hücum edir, 1000 nəfər öldürür, 10 min at qənimət aparırlar. Həmin ili Çin baş komandanının köməkçisi çumuqun qəbiləsini darmadağın edir və Çinə 30 min kəsilmiş qulaq göndərir. Çinin avanqard dəstələrindən biri Şunişi Çuban çora hücum edir. Çoxlu adam öldürür və xeyli qənimət əldə edir. 656-ci ildə Çin ordusunun baş komandanı dəyişdirilir. Aşına Mişe və Aşına Bujen iki dəstəyə hərbi rəis təyin edilir və ayrı-ayrı yollarla İşbara xaqanın üzərinə göndərilir.

Işbara xaqan şərq cəbhəsi ilə yanaşı qərbde də İranla vuruşurdu. 651-52-ci ildə İranda dövlət çevrilişi olur - Yəzdegünd hakimiyyətindən salınır və öldürülür. İşbara xaqan bu xəbəri eşitdikdə şahın qisasını almaq şüarı ilə oks hücumu keçir. O, Kaçarbaşından hərəkətə başlayır, Buxaraya çatır və sürətlə Ceyhun (Amu-Dərya) çayını keçərək Məhüylə vuruşur, elə ilk döyüşdəcə onu əsir tutub əzabla öldürür.

Bu vaxt şərq cəbhəsində vəziyyət yaxşı deyildi.

İmperiya hökuməti ordunun zəif hərəkətini qoşun başlarının zəifliyi ilə əlaqələndirir. Onlar düşməni təqib etmək əvəzinə qisasçılıqla məşğul olur, əsas məqsəddən yayınıldalar. Çin salnaməcisi yazır ki, baş komandanın köməkçisi vuruşmaq istəmədi, o, Xindu şəhərini tutdu, oradakı var-dövləti özünə götürdü və könüllü surətdə tabe olan əhalini qırdı¹.

İran cəbhəsindəki uğurlu müharibədən və Çjençü cəbığunu sıxışdırıandan sonra İşbara xaqan öz arxası üçün arxayıñ olur. İşbara xaqana qarşı yürüşə hazırlaşdıqda Çjençü cəbğu özünə Sibir tarduş şad rütbəsi götürür, məğlub ediləndən sonra bu tituldan əl çəkir, öz asılı vəziyyəti ilə razılaşır və bundan sonra özünü mərkəzi hakimiyyətə qarşı tam loyal aparır. Arxasından arxayıñ olan İşbara xaqan ən yaxşı qoşunlarını Amu-Dərya sahillərindən təcili şəkildə İli çayı sahillərinə gətirir və 655-ci ildə Çin qoşunlarının irəliləməsini saxlayır. Bu, Çin imperatoru Qaotszunu məcbur edir ki, ekspedisiya ordusu komandanlığını dəyişsin, ordunu qərbi türklərdən Çinin tərəfinə keçmiş adamların hesabına möhkəmlətsin. Ordunun yeni komandanı Su Din-fan təyin edilir. Bu zaman yəgın (sığın) Nundulu 10 min qoşunla gəlib tabe olur. 656-ci ildə Su Din-fan seçmə dəstəsi ilə İli çayının qərb tərəfindən çumuqun qəbiləsinə hücum edir və

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, səh. 291.

onu məğlub edir. Mişə və Buçjenin türkütlərdən təşkil edilmiş dəstələri mərkəzi Cunqariyanın hərəkət edən qumlarından keçib Altaya doğru hərəkət edir.

657-ci ildə İşbara xaqan 100 minlik (L.N.Qumilevə görə, çinlilər İşbara xaqanın qoşununun sayını çox şişirtmişlər)¹ süvari qoşunla Su Dinfanın 10 minlik qoşununu mühasirə edir. Çin sərkərdəsi piyada qoşunlara əmr edir ki, düzənlilikdə mövqe tutsun, əsgərlər nizələrini kənar (yəni müdafiədən kənara) tərəfə tutsunlar, özü isə süvari dəstə ilə ortada mövqe tutur. Türk qoşunları üç dəfə húcum edir, hər dəfə çinlilərin nizələri ilə rastlaşış geri çekilir. Onda Su Din-fan mərkəzdə duran və döyüşdə iştirak etməyi (yəni təzə-tər olan) uyğur süvari dəstəsini döyüşə buraxır. Türkler davam getirməyib qaçırlar. Uyğurlar onları bir neçə on li təqib edib 30 min adamı öldürmiş yaxud əsir almışlar: öldürülənlərin içərisində təkcə baş tayfa başçısı və tarxanların sayı 200-ə çatırdı (L.N.Qumilev yazır ki, təkcə əsir düşən tayfa başçısı və tarxanlar 200 nəfər idi², lakin Çin salnaməsində bu qədər adamın məhz öldürüldüyü göstərilir). Ertəsi günü imperiya qoşunları beş nuşibi qəbiləsini təqib edir və bu qəbilələr döyüssüz təslim olur. Beş dulu qəbiləsi İşbara xaqanın məğlub olduğunu eşidib cənub yolu ilə qaçır və Buçjenin dəstəsinə rast gələn kimi onu öz hakimləri kimi qəbul edirlər. Su Din-fan sərkərdələrindən ikisinə əmr edir ki, onlar Siyeləsi (Talas) çayı hövzəsinə tələssinlər və geri çekilən türkütləri təqib etsinlər. Bu zaman bərk qar yağır. Əsgərlər bir az istirahət etmək istəyirlər. Lakin sərkərdə deyir ki, belə havada düşmən bizi gözləmir, ona görə də dayanmadan irəli getmək və düşmənə qəfil húcum etmək lazımdır. Lakin buna baxmayaraq İşbara xaqan geri çəkilməyə və dağılmış dəstələrini bir yerə toplamağa imkan tapır. Imperiya ordusu Şuanxe çayı sahilində Mişə və Buçjenin qoşunu ilə birləşir. Çin qoşunları tox və yüksək ruhda idı. Qara və çovguna baxmayaraq Çin qoşunları türkləri təqib edir. İşbara xaqanın ordasına 200 li qalmış ordu döyüş qaydası ilə gedir. 657-ci ilin əvvəlində Çin qoşunları Qin-ya-şan (Tarbağatay) dağlarının ətəklərində yerləşən xaqan ordasına çatır. Bu zaman xaqanın ordusu heyvan ovu ilə məşğul idı. Bunu iki cür yozmaq olar. 1. Xaqan çinlilərin belə havada húcum edəcəyini gözləmədiyi üçün (Çin sərkərdələrinin

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh. 243.

² Л.Н.Гумилев. Древние тюрки, сəh. 243.

sözlərini yada salaq) ordusuna ov etməyə icazə verə bilərdi. 2. Xaşanın tabeliyində olan qəbilələr ordunu ərzaqla təmin etməkdən imtina etdiyi üçün xashan heyvan ovuna icazə verə bilərdi. Hər halda imperatorun qoşunları xashan ordusunu qəfil yaxalayır. Belə laqeydliyə heç cür haqq qazandırmaq olmaz.

İndi imperatorun ordusu xashanın ordusundan xeyli güclü idi: xashan dulu və nuşibi qəbilələrini, deməli, həmin qəbilələrdən olan əsgərlərini də itirmişdi, imperator isə əksinə, dulu və nuşibi qəbilələrini qazanmış və onun ordusu həmin qəbilələrdən olan əsgərlər hesabına xeyli güclənmişdi. Imperator ordusu türk ordusunu qəfildən, gözlənilmədən yaxalayır. Su Din-fan qoşuna hücum əmri verir və ordanı dağıdır, bir neçə on min əsir alır, baraban, xan bayrağını və xeyli silah qənimət götürür. İşbara xashan İli çayının o tərəfinə keçir. Artıq onun müttəfiqi qalmamışdı. Xashan öz düşərgəsini çəpərlə hasarlayıb Mişə ilə döyüşür, lakin yenə məğlub olur. Imperator qoşunları türküləri Çü (Suy-ye) çayında təqib edib orada təslim olmağa məcbur edir.

İşbara xashan və oğlu Şiyün (Çin salnaməcisi əvvəllər onu Xiyün adlandırmışdı, türkcə: Tiyen) Şunəu şadın yanına qaçırlar; onları kiçik bir dəstə süvari qoşun müşayiət edirdi. Qaçqınlar Şi (Şaş, Çaça yaxud indiki kimi desək, Daşkənd) vadisine gəlirlər. Onlar ac idi, atlar gedə bilmirdi. Onlar Sudu şəhərinə (L.N.Qumilevin əsərində: Çaça şəhərinə) çatır, yüksək qiymətə şəhərə buraxılmalarını və onlara at satılmasını xahiş edirlər. Şəhərin hakimi İnye tarxan (tarxan türküt tituludur, deməli, şəhərin hakimi türküt olmuşdur), onları qəbul edir, lakin onlar şəhərə daxil olan kimii onları tutur və Şi-qoya göndərir. Bu vaxt Mişenin oğlu Yuan-şuan qoşunla oraya gəlir. O, müxtəlif qəbilələrin qoşunlarını buraxır, poçt yolu açır, meyidləri yiğib basdırır, əhalinin ehtiyacını öyrənir və İşbara xashanın xalqdan soyduqlarının hamisini xalqa qaytarır. İşbara xashanı qandallayıb Çin imperiyasının paytaxtı Çanan şəhərinə gətirirler (Kat İl xashanı gətiren kimi), imperator onu bağışlayır (Kat İl xashanı bağışlayan kimi, ancaq onda imperator Taytszun idi, indi imperator Qaotszun idi), lakin bütün rütbələrdən məhrum edir. İşbara xashan 659-cu ildə əsirlilikdə kədərdən ölü (yenə də Kat İl xashanla olduğu kimi). Onun torpaqları dairələrə və qəzalara bölünür və müxtəlif qəbilələrə paylanır. Muqun (Çumuqun) qəbiləsinin torpaqlarında Fuyan qubernatorluğu, Tusişi Soqə Moxəv qəbiləsinin torpaqlarında vinlu qubernatorluğu, Xuluşı

Kül torpaqlarında Yanbo qubernatorluğu, Nyeše tutun qəbiləsinin torpaqlarında Şun-xe qubernatorluğu, Şuişi Çuban qəbiləsinin torpaqlarında Yunso qubernatorluğu yaradılır. Qaunları idarə etmək üçün iki canişinlik idarəsi təşkil edilir: Qunlin və Xaoçi, Aşina Mişe hərbi rütbə ilə Xinsivan xan qoyulur, beş dulu qəbiləsini əhatə edən Xaoçi canişinliyinə canişin təyin edilir. Aşina Buçjen hərbi rütbə ilə Küvakül xan qoyulur və beş nuşibi qəbiləsini əhatə edən Xaoçi canişinliyinə canişin təyin edilir. Onların hərəsinə 100 min top ipək bağışlanır.

Qərbi türk xaqanlığının işğalı və tabe edilməsi İşbara xaqan əsir düşdükdən sonra sürotlənir. Kan (Səmərqənd), Xə (Zərəfşan vadisində yer adı), Davan (Fərqañə), Mi (Maymurq) və Keş (Şəhriziyab) hələ İşbara xaqan məğlub olmamış xaqanlıqdan ayrılmışdır. 659-cu ildə Sülə (Kaşgar), Çjuçü (Kök-yar, Karkalıkdən cənub-qərbədədir) və Boxan (Yaka-arık) təslim olur. İşbara xaqanın son tərəfdarları 658-ci ildə Ebinor gölü və Kuça yaxınlığında darmadağın edilir.

659-cu ildə İşbara xaqan vəfat etdikdə əmr edilir ki, onu Kat İl xaqanın yanında dəfn etsinlər və gördüyü işləri baş daşına yazuşınlar.

659-cu ildə Çjençü Çin dövlətinə qarşı üsyən qaldırır, lakin Borotolı vadisində Aşina Mişe tərəfindən məğlub edilir, tutulur və edam edilir. Nəhayət, adı tarixdə qalmayan bir nuşibi bəyi öz müstəqilliyini qoruyub saxlamaq istəyir, ancaq 660-ci ildə Su Din-fan tərəfindən tutulur.

Beləliklə, 659-cu ildə Qərbi türk xanlığı məhv olur və bir daha dirçəlmir.

Yeni torpaqlara yaxşı nəzarət etmək üçün «Qərb ölkəsinin» 640-ci ildən Turfanda yerləşən canişinliyinin iqamətgahı Kuçaya köçürürlür.

Qərbi türk xaqanlığının tarixinə burada nöqtə qoymaq olardı, lakin onun torpaqlarında əmələ gəlmış kiçik vassal dövlətlər hələ bir müddət də yaşadığı üçün Qərbi türk xaqanlığının tarixini həmin vassal xanlıqların tarix səhnəsindən tam çıxdığı vaxta qədər izləmək faydalı olardı.

Qərbi türk xaqanlığının bolqarlar və xəzərlər yaşayış qərb torpaqlarında xaqanlıq hələ mövcud olan zaman Çin imperiyası tərəfindən darmadağın edilib vassal dövlətlərə parçalanmadan xeyli əvvəl xaqanlıqdan ayrılb müstəqil dövlət yaratmış və müstəqil inkişaf yoluna düşmüşdü. Buna görə də Bolqar və

Xəzər dövlətləri (xaqanlıqları) öz tarixinə malikdir və bu tarix sonralar istor Qərbi türk, istərsə Şərqi türk xaqanlıqlarının tarixi ilə kəsişmir.

659-cu ildə Çin dövləti qərbi türk xaqanlığının torpağını zəbt etdikdə imperiyanın köçəri qəbilələrə qarşı yeritdiyi siyaset xeyli dəyişmişdi. Imperator Taytszun böyük dövlət xadimi və görkəmli sərkərdə olmaqla yanaşı böyük siyasetçi və strateq idi. O başa düşürdü ki, azad köçəri həyata öyrənmiş türk qəbilələri, o cümlədən onların başçıları ilə diktatla danışmaq olmaz. Buna görə də imperator həmişə onlara qayğı və nəvazış göstərir, hədiyyələrlə, hərbi rütbə və inzibati vəzifələrlə onların ürəyini alır, onları əldə saxlayırırdı. Onlar da imperatora ürəkdən xidmət edirdilər. Hətta 649-cu ildə imperator Taytszun vəfat etdikdən Aşına Şəni ondan ayrılmamaq və o dünyada da ona xidmət etmək üçün özünü öldürmək istəmişdi. 649-cu ildən Taytszun yerinə imperator taxtına oturan imperator Qaotszun köçəri türk qəbilələrinə münasibətini deyişir; dostluq, qayğıkeşlik və nəvazış münasibətləri ənənəvi Çin münasibətləri ilə - köçəri türk qəbilələrinə həqarətlə baxmaq, onları ikinci dərəcəli adam hesab etmək, onlarla heyvanlar arasında fərq qoymamaq siyaseti əvəz etdi. Köçəri türk qəbilələri imperiyada yenə də özlərini yad hiss etdilər. Çin dövlətində milli münasibətlər yenə də kəskinləşdi.

Birinci olaraq 556-ci ildə uyğurlar, yəni tele qəbilələrindən yuanqə, bayırku, siqe, puqu və tunlo qəbilələri üşyan qaldırdı. Onlara qəbilənin mərhum başçısının bacısı Bisudu rəhbərlik edirdi. Altı il sonra 662-ci ilin əvvəlində üşyan yatırılır, ancaq qışın soyuğunda, şaxtasında Çin ordusu xeyli əsgərini itirir.

659-cu ildən sonra Çin dövləti nəhəng bir ərazini özünə birləşdirmiş olur. Hətta Çin kimi geniş və çoxadamlı bir ölkə təkcə öz gücü ilə bu torpaqları idarə etmək imkanına malik deyildi. İşgal edilmiş geniş ərazidə daimi qarnizonlalar saxlamaq, bunları təmin etmək xəzinənin imkanları xaricində idi. Buna görə də imperator qərara alır ki, işgal edilmiş türk torpaqlarında dörd şəhəri - Kuça, Kaşkar, Xotan və Tokmaq şəhərlərini möhkəmləndirsin və bunlarda daimi qarnizonlar saxlasın. Bu dörd qarnizon «Qərb ölkəsində» hegemonluğu təmin etməli idi.

Bütün işgal edilmiş və dövlətə birləşdirilmiş torpaqları kisi şərqdə, ikisi qərbdə olmaqla dörd canişinliyə bölgülər; Qərbi türklərin torpaqları şimal-qərbi canişinliyə daxil olur.

ında deyildiyi kimi, Çin hükümeti bu canişinliyi (Xaoçi canişinliyini) iki yere böler: dulu qabilələri yaşayan torpaqları idarə etməyi Mişeyə, nuşibi qabilələri yaşayan torpaqları idarə etməyi Buçjenə tapşırırlar. Mişə İstəmi xaqanın beşinci beldən nəvəsi idi. O, irsi Bahadur cəbəğü (Çin dilində: Moxədu Şexu) idi. Hələ İşbara xaqanın vaxtında Mişə dulu qabilələrinin rəhbəri təyin edilmiş və ona Mişə Kilibi Dulu xaqan rütbəsi verilmişdi. Ancaq onun böyük qohumu Buçjenin ona paxılılığı tuturdu, onu öldürüb özü xaqan olmaq istəyirdi. Mişə öz tayfası ilə Çinə getməyə məcbur olmuşdu. Buçjen özünü Dulu cəbəğü elan etmişdi, lakin xalq onu qəbul etməmiş, qovmuşdu. O da, Mişə kimi, Çin sarayına gəlməşdi və imperator ikisinə də hərbi rütbə vermişdi. Qərbi türk xaqanlığı darmadağın edildikdən sonra 659-cu ildə Çin hükümeti Mişenin Xaoçi canişinliyinin dulu qabilələri yaşayan hissəsinə, Buçjeni isə Xaoçi canişinliyinin nuşibi qabilələri yaşayan hissəsinə rəis təyin edir. Elə həmin ili Mişə Çjençü cəbəğuya hücum edir, Borotoli vadisində onu məğlub edib başını kəsir, Kül və Çoru öldürür. Çin salnaməçisi yazar ki, Mişə və Buçjen idarə etməyə qabil deyildilər və tabe olanların böyük hissəsi onlardan narahi idi. Buna görə də Sığye Tuman Kaşgar, Çükübo və Qəpanto ilə ayrılib Xotana hücum edir və onu məğlub edir. Tuman öz qoşunu ilə Matxou-çuan şəhərini tutur. Su Din-fan 660-ci ildə ona qarşı qoşun yürüdür və onu təslim olmağa məcbur edir¹. 662-ci ildə Mişə və Buçjen öz qoşunları ilə baş komandan Su Xay-çjenin ordusuna qoşulub üşyan etmiş Kuçani ram etmək üçün gedirlər. Buçjen Mişenin qabilələrini öz xaqanlığına qatmaq məqsədi ilə ona böhtan atır². L.N.Qumilev Kuça səfərinin 664-cü ildə baş verdiyini yazar³. Çin sərkərdəsi Su Xay-çjen tədqiqat aparmadan Mişenin edam etdirir və ona tabe olanların ta çobana qədər hamisinin başını vurdurur⁴. Onun nəslindən Şunişi Basayqan ayrılib qaçıır, lakin Su Xay-çjan onu təqib edib tabe edir. Mişenin edamı dulu qabilələrinin haqli narazılığına səbəb olur. Onlar Çinlə mübarizədə zəif olduqları üçün Tibetə müraciət edirlər. Mərkəzi Tyan-Şanda yaşayan qun-yue Mişenin intiqamını almaq üçün mübarizəyə qoşulur. Bu

¹ Н.Я.Бичурин. Аді چекилән әсәри, сəh. 293.

² Н.Я.Бичурин. Аді چекилән әсәри, сəh. 293-294.

³ Л.Н.Гумилев. Древние тюрки, сəh. 245.

⁴ Н.Я.Бичурин. Аді چекилән әсәри, сəh 294.

qəbilə telə qəbilələrindən yanmyan qəbiləsi ilə ittifaq bağlayıb Tibetə müraciət edir. Müttəfiqlər Çin qoşununa hücum etməyə təşəbbüs göstərirler, lakin dəf edilirlər. Bundan sonra qun-yue qəbiləsi 663-cü ildə Çinin Xotan və Turfan'dakı qarnizonlarına hücum edir (L.N.Qumilevin yazdığını görə, Mişə 664-cü ildə edam edilmişdisə, onda, yenə də onun yazdığını görə, qun-yue qəbilələri 663-cü ildə onun - hələ öldürülənməmiş adamin qisasını necə ala bilərdi?). 664-cü ildə qun-yuq qəbilələri imperator qoşunları tərəfindən tam ram edilir. 671-ci ildə Buçjen vəfat edir¹. L.N.Qumilevin əsərində Buçjenin 667-ci ildə öldüyü göstərilir². Qərbi türkülərin nəslindən olan qəbile başçılarından biri - Aşına Duçji hərbi rəis rütbəsi ilə Funyan baş hakimi (canışını) təyin edilir. Duçji özünü on aymakın xaqanı elan edir.

Duçji (Türkçə: Deyün, Teyün) xan Tibetlə ittifaq bağlayır və 676-ci ildə özünü xaqan elan edir. 677-ci ildə Teyün xaqanın qoşunları Tibet ordusu ilə birləşib Kuçanı çililərdən azad edir; bu zaman şəhər əhalisi nəinki müqabimət göstərmir, hətta türk ordusuna kömək edir. Məhz Kuçanın azad edilməsi Teyün xaqanın taleyini həll edir: Çin dövləti ona bir hərbi-siyasi qüvvə kimi baxır – güclənməkdə olan türklərin qarşısını almaq lazım idi. Çin əyanlarından Pəy Xin-qyana əmr edilir ki, qoşunla xaqana qarşı çıxsın və Teyün xaqanı döyüssüz, hiylə ilə tutsun. Pəy Xin-qyana fərman verilir ki, o, İran şahzadəsini taxta çıxarmağa aparır. Ona ciddi surətdə tapşırılır ki, daşıləri (ərəbləri) sakitləşdirsin. Pəy Xin-qyan Turfana çatdıqda qışlamaq üçün dayanır, ovla məşğul olur və sağ qalan Çin çinovniklərini qonaq çağırır. Dəvət edilənlərin içində Teyün xaqan da var idi. Heç bir şeydən şübhələnməyən xaqan qonaq gələndə onu tuturlar³. Pəy Xin-qyan başqa qəbilələrin başçılarını da bu üsulla qonaq çağırıb həbs edir və Teyün xaqan da daxil olmaqla hamisini Çinə göndərir. Bu hadisə 679-cu ildə baş verir. Sonra Pəy Xin-qyan ayrıca rəhbər olan Liçefunu tabe edib geri qaydırır. «Bu zamandan etibarən on aymak zəiflədi», - deyə Çin salnaməcisi xəbər verir. Məhz bu zamandan başlayaraq dulu və nuşibi qəbilələri bir-birindən uzaqlaşmağa başlıyır. Çin hökuməti bu uzaqlaşmanın qarşısını almaq üçün

¹ Н.Я.Бичурин. Аді چакилен əsəri, səh. 294.

² Л.Н.Гумилев. Древние тюрки, səh. 246.

³ Н.Я.Бичурин. Аді چакилен əsəri, səh. 294.

Teyün xaqanın yerinə iki türküt xanzadəsini təyin edir: Mişenin oğlu Yuakin dulu qəbilələrinə, Buçjenin oğlu Böri şad Xuşəlo nuşibi qəbilələrinə xan təyin edilir. 693-cü ildə Yuankin böhtan qurbanı olur: bir Çin çinovniki (Day Tszun-çen) onun Çin sarayının gözdən düşmüş, qəzəbə uğramış varisi ilə əlaqə saxladığını söyləyib onu həbs və edam etdirir. Yuankinin oğlu Aşına Suytszi tibetlərlə əlaqəyə girib 694-cü ildə qiyam qaldırır, lakin məglub olur. Keçmiş Qərbi türk xaqanlığında bütün hakimiyyət Böri şad Xuşəlonun əlində cəmlənir, lakin bu yalançı hakimiyyət idi, əslində onun əlində heç bir şey yox idi. Bu zaman türğış qəbilələri xeyli güclənir. Onlar Xuşəlonu sıxışdırırlar. Xuşəlo öz tərəfdarlarının qahqları ilə – hər iki cinsdən olan cəmi 60-70 min adamlı Çinə gedir. 694-ci ildə qərbi türküt qəbilesi Aşına Suytszini xaqan seçir. 695-ci ildə Suytszının qoşunları Tibet qoşunları ilə birləşib Çinə hücum edirlər, lakin Çin ordusu Lintsyuan yaxınlığında müttəfiq ordularını məglub edir. Suyye-çen qalasının rəisi Xan Si-çjun da türklərin Nişu Yegin (sığın) və Tusişi Çjixan-aulun başçılıq etdikləri qoşunları məglub edir. 699-cu ildə Çinin qərb ordusuna vaxtilə Qərbi türk xaqanlığını əhatə edən canişinliyə rəis (canişin) qoyulmuş Xuşəlo (Böri Şad Xuşəlo xaqan) baş komandan təyin edilir. Bu zaman Uçjile çox qüvvətlənmişdi və buna görə də Xuşəlo qərb ölkəsinə qayıtmaga cürət etmir. O öz adamları ilə Çində qalır və dövlətin paytaxtı Çananda vəfat edir. Onun oğlu Aşına Xuay-dao Çin sarayında hərbi rütbə alır. Aşına Xyan da hərbi rütbə, habelə irsi Xinçivan xan titulu alır. Bunlardan başqa Xyana on aymakın böyük hamisi və Beytinin böyük canişini rütbəsi də verilir. 704-cü ildə Aşına Xuaydao on aymakın xanı və Xaoçinin canişini təyin edilir.

Tezliklə (704) Aşına Xyan Böyük qumlu çöldən qərbə olan torpaqların baş hakimi qoyulur. On tayfa aymakında Tutun üsyani edir. Aşına Xyan döyüşdə onu öldürür və başını Çin sarayına göndərir. O, Suyye çayından qərbdə olan 30 min alacağı Çin təbəəliyinə getirir. Buna görə də hökumət möhürü olan fermanla təriflənir. Çin tabeliyini qəbul etmiş üç qəbilə – karluk, xuvu və nuşını qəbilələri Moçur xan – Şərqi türk dövlətinin başçısı Kapağan xaqan tərəfindən talan edilir. Xyan baş komandan təyin edilir və Beytin canişini Tan Qyao-xoya münasibətdə böyür mövqeyi (yan mövqeyi) tutur. Tusişi Çin sərhədindəki vəziyyəti gizlincə müşahidə edirdi. Buna görə də Xyan ordunu qüvvətləndirməyi xahiş edir və şəxsən saraya

gelmək üçün icazə istəyir. Süantszun (Çjuntszun 712-ci ildə taxtdan imtina etdikdən sonra Süantszun imperator idi) icazə vermir və Tusişini baş komandan təyin edir (bu hadisə, hər halda, 712-ci ildən sonra baş vermişdir), Çəbi Şicur Sulunu bəy rütbəsi ilə mükafatlandırır. Lakin artıq Tusişi Boxuan şəhəri Daşını mühasirəyə almış və dörd qalanı tutmağa cəhd göstərirdi. Bu vaxt Tan Qya-xoy Ansının böyük canişini təyin edilir. O, karluk və başqa qəbilələrlə birlikdə Xyanla birləşib tusişi qəbiləsinə hücum edir. Imperator onlara qarşı qoşun göndərmək istəyir, lakin nazir Tszin Çen-tin deyir: «Tusişi ayrılmışdır; karluklar ona hücum etmişdir. Bu köçərilər bir-birini qırır. Bizim işimiz deyil. Güclülər yara alar, zəiflər isə məhv olar; bizim üçünsə bu biri də, o biri də faydalıdır. Van-xoy qoy oraya sakitləşdirmək üçün getsin; onların hərbi işlərinə isə qarışmamalıdır»¹. Soqə qüvvəti ididir. Xyan ona qalib gələ bilmir, Çanana qayıdır və paytaxtda da vəfat edir. Güman ki, bütün bu hadisələr 713-cü ildə baş verir. Tuxoşanın məğlubiyyətindən sonra Aşına Xuay-daonun oğlu Sin on ox tayfasına üç nazir hüququnda (mənə qaranlıq vəzifədir) xan və Xaoçi canişini təyin edilir. Onun arvadı Li imperator fərmanı ilə Çjoxa-xota şahzadəsi təyin edilir. Onu müşayiət etmək üçün qoşun dəstəsi göndərilir. Yeni təyin edilmiş canişin Sin Tszüy-lan şəhərinə (Suyye çayından qərbdədir) gələn kimi Xyekşə qəbiləsinin Başa Tarxani tərəfindən öldürülür. Çjoxa-xota şahzadəsi Li geriyə – Çinə qaçıır. Salnaməçi yazır ki, «burada qərbi türküt sülaləsi kəsilih»².

L.N.Qumilev 660-cı il hadisələrindən danışarkən yazır ki, «Qərbi türküt dövləti bir müstəqil dövlət kimi məhv oldu və bir daha heç vaxt dirçəlmədi»³. Yenə o, 694-cü il hadisələrindən danışarkən yazır: «Türkütlərin tarixi belə bitdi»⁴. Amma Çin salnaməçisi qərbi türküt sülaləsinin tarixinin kəsilməsini 713-714-cü illərə aid edir. Düzdür. Bu illərdə türkütlərin müstəqil dövləti yox idi, lakin hər halda sülalə davam edirdi.

Türgiş qəbiləsinin başçısı Üçjilə Qərbi türküt sülaləsinin xüsusi qolunu təşkil edir. İşbara xagan məğlub olandan sonra (659) hər iki (dulu və nuşibi) qəbiləsinin xanları Çin sarayının

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, səh. 296.

² Н.Я.Бичурин. Аді çəkilən əsəri, səh. 296.

³ Л.Н.Гумилев. Древние тюрки, сəh. 244.

⁴ Yenə orada, səh. 254.

xidmətinə daxil oldu. Köçəri qəbilələrin həqiqi hökmdarı yox idi. Üçjilə Xüşəlodan asılı idi və Bağa Tarxan idi. Xüşəlo qəddarlıqla idarə edirdi və xalq ondan narazi idi. Üçjilə isə, əksinə, ona tabe olanları sakitləşdirməyi bacarırdı, buna görə də xalqın hörmət və rəqabətini qazanmışdı və köçəri tayfalar ona tabe olurdu. Onun tabeliyində olan alaçıqların sayı tədricən artı və o hərəsinin tabeliyində 7 min döyüşü olan iyirmi hərbi rəis təyin etdi. Üçjilə Suyye çayından şimal-qərbdə yaşayırı. O, yavaş-yavaş Suyye çayı hövzəsindəki torpaqları tutur, ordasını buraya köçürür və Suyye-çuan şəhərini Böyük ordanın Qunyuyesi («qunyuye» sözünün nə olduğu mənə qaranlıqdır) adlandırır. Bundan başqa İli çayı sahilində xaqanlığın Kiçik ordası vardi. Onun dövlətinin sərhədləri şimaldan türküt torpaqları, qərbdən türküstanlılarla hüdudlanır, şərqdən ta Sıtincjouyadək çatırdı. O, vaxtile Xüşəloya məxsus olan torpaqlara (yəni nuşibi qəbilələrinin torpaqlarına) yiylənmişdi. 699-cu ildə o, oğlu Çeni Çin çayına göndərir. Çin imperatoriçəsi Vu-xou onu nəvazişlə qəbul edir. 705 və 706-cı illərdə Üçjiliyə xan (xaqan) adı verilir. 706-cı ildə Üçjilə vəfat edir. Onun oğlu Soqəyə hərbi rütbə verilir və o, irsi olaraq xan adını alır.

Üçjilənin vəfatından sonra (706) onun oğlu Soqə taxta çıxır. Bu vaxt onun 300 minlik ordusu vardi. 708-ci ildə Soqə Çin paytaxtına səfirlilik göndərir. Səfirlilik yüksək səviyyədə qəbul edilir. Çuntszun səfiri taxt-tac zalmının qabağında qəbul edir. Sarayın qabağında 10 minlik süvari dətəsi və iki cərgə fəxri gözətçi dəstəsi sıraya düzülmüşdü. Bu hadisədən azacıq sonra Soqə öz sərkərdələrinindən Kül çor Çuntszuye (Çin dilində Kyuyeço Çuntszye) ilə sözleşir və onların arasında mübahisə düşür. Onların arasında qanlı mührəbə başlanır. Soqə Kül Çordan Çin sarayına şikayət edir və məsələni paytaxtda araşdırmağı xahiş edir. Kül çor min lan gümüşlə Çin naziri Tszun Çukxəni və başqalarını ələ alır ki, onu paytaxta çağırmasınlar və icazə istəyir ki, tibetliləri Soqəyə qarşı çağırmağa imperator hökuməti razılıq versin. O vaxt Çin sarayında bütün dövlət işlərini Çukxə idarə edirdi. O, əyanlardan Tin Qya-baonu bu işi təhciq etmək üçün göndərir. Qya-bao Kül çorla yəzışır. Soqə onların məktublarını tutur və Qya-baonu öldürür. Sonra o, kiçik qardaşı Çeni böyük bir qoşunla Çin sərhədlərinə hücum etməyə göndərir. Ansi canişini Nü Şıqyan şəhəri yaxınlığında Çenin qoşunu ilə döyüşə girir, salnaməçinin

yazdığı kimi desək, «Şıqyan döyüşü uduzmaqla həyatından məhrum olur»¹. Soqə Çin hökumətindən nazir Çukxənin başını tələb edir. Büyük canışın Qo Yuançen Çin sarayına məlumat verir ki, Soqə çox qüvvəlidir və onu bağışlamaq lazımdır. İmperator öz canışınının dəlilləri ilə razılaşır. Bununla da qərbədə sakitlik yaranır. Bundan bir qədər sonra Soqə dövləti qardaşı Çjenlə bölür. Çjen belə hesab edir ki, ona verilən xalqın sayı azdır. Ona görə də qardaşına acığ tutur, qardaşından ayrıılır və 710-cu ildə Moçjonun (Moçurun, Kapağan xaqanın) tərəfinə keçir. Soqəyə hücum etməyi və bu zaman ondan dəstənin başçısı kimi istifadə etməyi təklif edir. Kapağan xaqan Çjeni ordada saxlayır, İnəl xaqan (Kapağan xaqanın oğludur) və Mogilyanın (tarduşların şadidir) rəhbərliyi ilə 20 minlik bir ordunu Soqəyə qarşı göndərir. Soqə məğlub olur və əsir düşür. Kapağan xaqan Çjenə deyir: «Siz, doğma qardaşlar olduğunuz halda, öz aranızda mehriban yaşaya bilmədiniz; tam sədaqətlə mənə xidmət edə bilərsinizmi?»² 711-ci ildə hər iki qardaş edam edilir. Ayrıca türqiş tayfasından olan Çəbi Şicur Sulu türqiş xalqının qahıqlarını toplayıb özünü xaqan elan edir (711).

Çin salnaməcisi Çəbi Şicur Sulu xaqanı Çjun Şun-xan Sulu adlandırır. Sulu xaqan tabeliyində olanlarla xoş rəftar edirdi. Sulu türqişlərin ayrıca qolu olan qara türqişlərə xaqanlıq edirdi. Tayfalar yavaş-yavaş onun ətrafında birləşdi və onun xalqı 200 min nəfərədək artdı. Sulu Qerb ölkəsinin güclü hökmədarlarına çevrildi. 717-ci ildə o, birinci dəfə Çin sarayına gəlir, hərbi rütbə və türkütlerin baş hakimi rütbəsi alır. Lakin ona verilən hədiyyələrdən imtina edir. Salnaməçi yazır ki, Sulu çox hiyləgər idi, o, Tan sülaləsinə ürəkdən, sədaqətlə xidmət etmirdi³. Çin imperatoru onu özünə bağlamaq üçün 719-cu ildə ona Çjun-şun xan (yəni, sadiq və sözəbaxan xan) titulu verir. Bir-iki il keçəndən sonra imperator Suluya hədiyyələr göndərir. İmperator Aşina Xuaydaonun qızını Çoxa-xota şahzadə rütbəsi ilə Suluya ərə verir. Həmin ili türqişlər öz atlarını Ansi əyalətində otarırlar. Elçi şahzadə xanımdan canışın Du Syana əmr gətirir. Du Syan qəzəblənib deyir ki, Aşinanın qızı nə vaxtdan ona əmr verməyə başlamışdır. O, elçini cəzalandırır və şahzadə xanımı cavab vermir. Sulu da, öz növbəsində, qəzəblənir və Tibet dövləti ilə Çinin dörd qalasının talan edir və Ansini mühəsirəyə alır. Bu vaxt

¹ Н.Я.Бичурин. Аді چекілән өсөри, сəh. 297.

² Н.Я.Бичурин. Аді چекілән өсөри, сəh. 297.

³ Yenə orada, сəh. 298.

Du Syan paytaxta nazir getmişdi, onun yerinə Çja İ-ce canışın təyin edilmişdi. Çja İ-ce şəhər divarlarından kənara çıxmaga cürət etmirdi, çıxanda da məglub olurdu. Sulu adamları və mal-qaramı taladı və çörek mağazalarını boşaltdı (yəni taxılın hamısını apardı). Tezliklə o öyrəndi ki, Du Syan paytaxta nazir aparılmışdır. Onda o, şəhərin mühəsirəsindən əl çekdi və geri qayıtdı. Xaqan mühüm çinovniklərdən biri olan Yeçi Abusam Çin sarayına elçi göndərir. Imperator Süantszon onu stola dəvət edir. Bu zaman türqislərin elçisi ilə Şərqi türk xaqanlığının elçisi arasında mübahisə düşür. Şərqi türk xaqanlığının elçisi deyir: türqış xaqanı kiçik hakimdir, həm də Şərqi türk xaqanının vassalıdır, onun elçisi məndən yuxarıda otura bilməz. Sulunun elçisi deyir: qonaqlıq mənim üçün verilir, buna görə də mən aşağıda otura bilmərəm. Onda biri şərqdə, biri qərbdə olmaqla iki çadır qururlar; Sulunun elçisi qərbdəki çadırda oturur (o dövrün adətinə görə, bu kiçiyin yeri idi) və qonaqlığı belə qurtarırlar.

Çin salnaməcisi yazır ki, hakimiyyətinin ilk illərində Sulu dövləti ədalətlə idarə edirdi, adamlara qarşı diqqətli idi və çox qənaətcil idi. Hər döyüşdən sonra bütün qəniməti əsgərlərə paylayırdı. Buna görə də tayfalar ondan razı idi və bütün qüvvələri ilə ona sidq-ürəkdən xidmət edirdilər. O, Şərqi türk və Tibet sarayları ilə yaxşı münasibətlər saxlayırdı və hər iki sülalə öz qızlarını ona ərə vermişdi. Sulu Çin sarayı ilə də qohum idi (Xuayaonun qızını almışdı). O hər üç hökmədar sarayının qızlarını xanım, onlardan olan oğullarını isə cəbgu elan etmişdi. Sarayı saxlanan xərcləri artlığı üçün Sulu sonralar xəsislik etməyə başlayır: döyüşlərdə əldə edilən qəniməti paylamır, özünə götürür. O biri tərəfdən də soyuqdəymədən onun bir qolu iflic olur. Bu iki hadisə tabeliyində olanların yavaş-yavaş ondan uzaqlaşmasına səbəb olur. Qolu iflic olandan sonra o, dövlət işləri ilə məşğul ola bilmir. Bütün işləri baş ağsaqqallar (vəzirlər) Bağa Tarxan (Çin dilində: Moxə Daqan) və Dumoçji aparır. Narazı olan tayfalar deyirlər: Soqənih nəсли sari aymak təşkil edir; Sulunun nəсли qara aymak təşkil edir. Onlar bir-birinə inamsızlıq və düşmənlik hissi bəsləyirlər. 738-ci ildə Başa Tarxan və Dumoçji gecə vaxtı Suluya qəfildən hücum edib onu öldürürər. Dumoçji Başa Tarxana da xəyanət edib (görünür, qatillər Başa Tarxanı xaqan qoymaq haqqında razılaşmış imişlər) Sulunun oğlu Tuxosyan Quçjonu (Qoçuru) xaqan qoyur (738).

Qoçur xaqan Suyye şəhərində yaşayırırdı, qara türqış qəbilələrindən olan Jivəy xan Xinlos şəhərini müdafiə edirdi. Onların ikisi birləşib Başa Tarxana hücum edirlər. Imperator Böyük qumlu çöldən qərbə olan torpaqları idarə edən canışın Qay Qya-yunu göndərir ki, onları barışdırınsın. Başa tarxan (o, türqisləri

Şi (Şaş, Çaç yaxud Daşkənd) hökmərə Bahadur Tunun (Çin dilində: Moxədu tutun), Şı hökmərə Sığıntı ilə birləşib Qoçur xaqana hücum edir və Suyye yaxınlığında onu darmadağın edirlər. Qoçur xaqan bayrağını atıb qaçıır, lakin kiçik qardaşı Cəbğu Tun Abo ilə birlikdə tutulur. Kaşgar şəhərinin hakimi Fumin Linça ən yaxşı qoşununu götürüb Fərqanə (Çin dilində: Baxanna) hakimi ilə birləşir və qəflətən Xınləsa hücum edir, qara türqislərin xanı Jivəyi öldürür, kiçik qardaşı Bosı ilə birlikdə İgən şəhərinə daxil olur, Çoxa-xota şahzadəsini, Sulunun xanımını, Jivəyi xanımını əsir götürüb geri qayıdır. Qərb torpaqlarının bir neçə min əhalisi, Fərqanə hökmərə və bir neçə başqa hakim Çinə tabe olur. Çumuqun, Fuyan və Küylük çor qəbilələri imperatora təşəkkür məktubunda yazırıllar ki, biz çöldə anadan olmuşuq; dövlətimizdə baş verən iqtisəslər nəticəsində hökmədarlar öldü. Əhali bir-birini qırırdı. Xoşbəxtlikdən siz Qya-yunu qoşunla göndərdiniz ki, tıranları məhv etsin, təhlükəni aradan qaldırsın. Aymakları Ansi rəisinə tabe etmək istəyirik ki, əbədi vassal olaq¹. Imperator onların xahişini ödəyir. O biri il Küylük çor hərbi rütbə alır, Şı (Daşkənd) hakiminə Şun-i-van (van Çin dilində «xan» deməkdir) titulu verilir, Şı hakimi də daha böyük titul alır. Qya-yun əsir tutulmuş Qoçur xaqanı (Çin dilində: Tuxo-syan Quçjo-xanı) 739-cu ildə dövlətin paytaxtı Çanana gətirir. Imperator onu bağışlayır və ona hərbi rütbə verilir. Aşına Xuay-daonun oğlu Xin on ox qəbilələrinə xan təyin edilir. Bundan qəzəblənən Bağa Tarxan deyir: Sulunun məğlub edilməsi mənim xidmetimdir, indi nə üçün Xin xan qoyulmalıdır? O, qəbilələri ayrılmaga təhrik edir. Lakin sonra Çin dövlətinə tabe olur və 740-ci ildə türqış qəbilələrinin xanı təyin edilir.

Bir neçə ildən sonra Xin yenidən on ox qəbilələrinə xan elan edir. Ansi canişini Fumin Linça Bahaduru edam edir və baş bayraqdar Dumoçji Kül Yəgini (Çin dilində: Qyuyeq yeqin) üç tayfanın Cəbğusu qoyur. 742-ci ildə türqış qəbilələri qara türqış tayfasından olan İlidi Mişi Kutluğ Bilgəni (Çin dilində: İlidi Mişi Qudulu Biqyə) xan seçilir. Bu xaqan bir neçə dəfə Çin sarayına elçi ilə xərac göndərir. 753-cü ildə Qara türqış qəbilələri Dınılı İlomişini xan seçilir. 756-ci ildə türqış qəbilələri zəifləyir. Sarı və qara tayfalar özlərinə xan seçilir və tayfaarası müharibəyə başlayır. 758-ci ildə Qara türqış qəbiləsinin xanı Adopəyo Yunın Çin sarayına elçi göndərir. 766-ci ildə karluk qəbilələri qüvvətlənir və öz ordalarını Suyye çayı vadisində, yeni türqış qəbilələrinin torpaqlarına köçürürlər. İki başqa tayfa karluklarının vassalına çevrilir. Qalan digər qəbilələr uyğurlara tabe olur.

¹ Н.Я.Бичурин. Аді چекилən əseri, səh. 299.

TÜRKÜTLƏR EVDƏ

Adət-ənənə. Türkütlər öz məişətləri haqqında heç bir şey yazmamışlar. Çin salnamələrində onların adəti, məişəti, dini, həyat tərzi, təsərrüfatları, dövlət quruluşu haqqında müəyyən məlumat verilir.

Çin salnaməcisinin yazdığını görə, türkütlər saçlarını qırxdırmır, uzadırlar. Bunu qərb mənbələri, o cümlədən İran və erməni mənbələri də təsdiq edir. Palatarın sol etəyini yuxarı qatlayıb qurşaqlarına keçirirdilər. Çadırlarda və keçə yurtlarda, alaçıqlarda yaşayırdılar, köçəri həyat keçirirdilər – su və ot bol olan yerə köçürdülər. Maldarlıq və heyvan ovlamاقla (tutmaqla) məşğul olurlar. Çin salnaməcisinin yazdığını görə, şərəf, doğruçuluqları və həyaları azdır, qədim hunlar kimi, ədəb və ədalət bilmirlər. Hökmdarı taxta çıxaranda yaxın əyanlar onu keçəyə oturdur və günəşin hərkəti istiqamətində (yəni şərqdən cənuba, qərbə və şimala fırlanmaqla) dairə şəklində doqquz dəfə fırladırlar. Hər dəfə çinovniklər onun qarşısında baş əyir. Bu mərasim bitəndən sonra onu ata mindirirlər, ipək parça ilə boğazını bərk sıxır, sonra parçanı bir qədər boşlayıb dərhal onlara neçə il xaqanlıq edə biləcəyini soruşurlar. Xaqandan sonra ən böyük rütbə şad və yabğudur, sonra tigin, üçüncü vəzifə silifa, dördüncü tumaofa (mənə məlum olduğuna görə, qədim türk qəbilələrinin dillərində f səsi olmamışdır; deməli, silifa və tumaofa ya türk rütbələri deyil, ya da türk rütbələrinin çinləşdirilmiş tələffüzüdür) rütbələri, daha sonra daha kiçik rütbələr, cəmi 20 rütbə gəlir. Bütün bunlar ırsən keçən vəzifələrdir. Silahlardan buynuzlu yay (kaman) və fit verən ox, zirehli geyim, nizə, qılınc və qəmələri vardır. Bayraqlarında qızıl qurd başı şəkli vardır. Şəxsi mühafizə dəstəsinin üzvlərini böri adlandırırlar ki, bu da monqol dilində «qurd» deməkdir. At üstündə çapa-çapa mahir surətdə ox atırlar; təbiətdən qəddar və amansızdırlar. Yazları yoxdur. Tələb edilən adamların, atların, verginin və mal-qaranın sayını ağac üzərində kərtik çəkməklə hesablayırlar. Yazılı əmt əvəzinə mumdan olan qızıl ucluqlu ox işlədirlər. Adətən, ay bədr edəndən bir az əvvəl şəbəgün (gecə hücumu) və soyğunçuluq edirlər. Onların cinayət qanunlarına görə qiyam, xəyanət, adam öldürmə, başqasının arvadı ilə

əlaqəyə girmə və çidarlanmış atı oğurlama ölümlə cəzalandırılır. Dalaşma zamanı vurulan xəsarət üçün, xəsarətin dörəcəsindən asılı olaraq, əşya (qədim türkülərdə pul işlənməmişdir) verirlər. Məsələn, gözə xəsarət vurulmuşsa, günahkar qızını, qızı yoxdursa, arvadının əşyalarını (görünür, cehiz nəzərdə tutulur) verməlidir; bədənin hər hansı bir üzvünə xəsarət yetirilmişsə, əvəzinə at verilir; at yaxud başqa əşya oğurlayan adam əvəzinə on qat qiymətində həmin əşyadan verməlidir. Ölünün meyidini çadırda qoyurlar. Mərhumun oğulları, nəvələri və hər iki cinsdən olan digər qohumları at və qoyun kəsib çadırın qabağına düzür, qurbanlıq edirlər; at üstündə çadırın ətrafında yeddi dəfə dövrə vururlar; sonra çadırın girəcəyinin qabağında bıçaqla üzlərini çərtir və ağlaşırlar: qan və göz yaşı bir-birinə qarışır. Bu mərasimi yeddi dəfə təkrar edirlər. Sonra qabaqcadan müəyyənləşdirilmiş gündə mərhumun istifadə etdiyi (mindiyi) atı və paltarlarını mərhumla birlikdə yandırırlar: külü yığıb ilin müəyyən fəslində basdırırlar. Yazda və yayda vəfat edəni ağacların yarpaqları saralanda və töküldəndə (yəni payızda), payızda və qışda vəfat edəni isə ağaclar gül açanda (yəni yazda) dəfn edirlər. Dəfn günü də yuxarıda təsvir edilən mərasim (qurban kəsmək, at çapmaq, üzü çərtmək) təkrar edilir. Qəbrin yanında tikilmiş binada mərhumun çəkilmiş yaxud yonulmuş surətini (şəklini, heykəlini) və onun bütün ömrü boyu iştirak etdiyi döyüşlərin təsvirini qoyurlar. Adətən, mərhumun öldürdüyü hər adam üçün bir balbal (daşdan kobud yonulmuş adam heykəli) qoyurlar. Türklərdə, adətən, belə balbalların sayı yüzə, hətta minə çatır. At yaxud qoyun kəsəndə onun başını mütləq payaya keçirirlər. Qurban günü kişilər də, qadınlar da bəzənib qəbiristanlığa toplaşırlar. Əgər kişinin bir qızdan xoşu gəlirsə, qəbiristanlıqdan qayıdan kimi ona elçi göndərir və qızın valideynləri nadir halda rədd cavabı verirlər. Ata, böyük qardaş və əmi öldükdə kiçiklər ögəy ana, gəlin yaxud əmidostu ilə evlənirlər. Daimi yaşayış yerləri yoxdur (yəni oturaq həyat sərmürlər), lakin hər kəsin öz torpaq sahəsi (görünür, otlağı) vardır. Xaqan Duçin dağının ətəklərində yaşayır. Onun qərargahına giriş günçixandandır. Xan hər il əyanları ilə birlikdə əcdadlarının mağarasında qurban kəsir. Beşinci ayın orta ongünübündə hamını yığıb çayqıraqında göyün ruhuna qurban kəsir. Duqindən 500 li aralı təpəsində heç bir ağaç və bitki bitməyən hündür bir dağ vardır. Dağın adı Bodın-inli dağıdır; tərcüməsi «ölkənin hamisinin ruhu»

deməkdir. Yazlarının hərfəri xu (türk) xalqının hərfərinə oxşayır (yuxarıda Çin salnaməcisi «yazları yoxdur» deyəndə, görünür, Çin yazılıcısını, heroqlifi nəzərdə tuturmuş, burada isə tarixçi yazar ki, türkütlerin yazılı türk (xu Çin dilində türk, habelə əfqan və ərəb deməkdir) yazısına oxşayır; türk yazılı dedikdə, tarixçinin nəyi – run adlanan yazılı yaxud qədim uyğur yazılıన nəzərdə tutduğu mənə aydın deyildir, lakin güman edirəm ki, bu, soğd yazılıdır). İli fəsillərə düzgün bölməyi bilmirlər, fəsilləri yalnız otun yaşılığına görə müəyyənləşdirirlər. Kişiər xüpa, qadınlar volan oynamağı xoşlayırlar. Kumis (at südü) içirlər, həm də sərəxoş olanadək içirlər. Üz-üzə durub mahni oxuyurlar. Ruhlara tapınırlar, caduya, fala inanırlar. Mühəribədə ölməyi şəpəf, xəstəlikdən ölməyi rüsvayçılıq sayırlar. Adətləri ümumiyyətə hunlارına oxşardır¹.

Hərbi iş. Türkütler tarix səhnəsinə dəmir çıxarıb əridənlər kimi daxil olmuşlar. 546-cı ildə jujan xaqqanı Anaxuan türküt xanı Bumını «mənim dəmirəridən qulum» adlandırırdı.

Altayda aparılmış arxeoloji qazıntılar zamanı VI-IX əsrlər türk metallurgiyasına aid edilən şurf (mədən yataqlarını axtarmaq üçün quyu) və mədən quyuları (şaxtanın sadə forması) tapılmışdır. Dəmir bilavasitə filizdən alınır. Dəmir oksidinin karbon oksidi ilə kimyəvi üsulla birləşdirilməsi vasitəsilə məsaməli metal kütləsi əldə edilirdi (buna kriç dəmiri deyilir). Hətta indinin özündə belə kriç dəmiri domna çuğunundan çox yüksək keyfiyyətli hesab edilir. Yüksək keyfiyyətli dəmirdən türkütler bir tiyəli biçaq, kərki, balta, üzəngi, dəhnə (yüyen ağızlığı), qılınc, əyri qılınc, nizə və ox ucluğu, habelə iki tip qazan – aşmaq üçün dəyirmi və konusvari ayaqları üzərində duran qazanlar düzəldirlər. Qaynaqların yazdıqlarına görə, türkütler təkcə dəmir yox, habelə qızıl, gümüş, qalay və mis istehsal edirdilər. Bütün bunlar göstərir ki, türkütler Mərkəzi Asiyada dəmiri sənaye üsulu ilə çıxaran və emal edən ilk xalq olmuşlar. Avropahlardan Bizans elçisi Zemark türkütlerin ona dəmir satmaq istəməsinə xeyli təəccübənlənmişdi, çünki deyildiyinə görə, türkütler dəmiri çox çətinliklə əldə edirdilər.

Metallurgiyanın inkişafı türküt xaqqanlarına əla silahlanmış seçenek ordu yaratmağa imkan verirdi. Çin salnaməcisinin yazdığınına görə, türk əsgəri buynuzlu yay (kaman), fit verən ox, zireh, nizə, qılınc (əyri qılınc) və xəncərlə silahlanmışdır.

¹ Н.Я.Бичурин. Аді җәкилən əsəri, sah. 229-231.

Arxeoloji qazıntılar zamanı tapan heykəlciklərdə süvarilər də, piyadalar da eyni cür - at üstdə getmək üçün yararlı olan paltar geymişlər. Buna əsaslanıb mütəxəssislər belə bir fikir irəli sürürlər ki, qədim türk ordusunda piyada dəstələri xüsusi bir qoşun növü kimi mövcud olmamışdır. Qədim türk əsgərinin hərbi geyimi papaq və zireşli paltardan ibarətdir. Papaq müasir qazax malaxayına bənzəyir, metal təbəqələrlə örtülmüşdür, qəhvəyi-qırmızı, gümən ki, xəzədən olan köbə ilə haşıyələnmişdir. Xalatın ətəyi baldırı çatır, sağa «düymələnir», belə ki, sol ətək üstdə qalır. Xalatın üstündəki qırmızı-qəhvəyi köbə ilə haşıyələnmiş dəmir ləvhələrdən hazırlanmış zirehli paltar geyilir. Zirehli paltar dizədək uzanır, nazik kəmərlə bağlanır, qolları qısadır, dırsek dən bir az yuxarıdır. Görünür, zirehli paltar başdan geyilirmiş. Döyüşçülərin əynində qara ləkələri olan sarı şalvarlar vardır (gümən ki, bars dərisindəndir). Uzunboğaz ayaqqabıları qara və yumşaqdır, görünür, keçədəndir. Türküt əsgərinin atı hündür boylu, geniş sağırlı, nazik ayaqlı, qısa boyunlu və iri başlıdır. Atın yalı qırılxılmış və daranmışdır. Türk atının monqol atı ilə heç bir ümmüklə yoxdur. Bu at Samanilər dövrünün atına çox bənzəyir. Atın yəhər-qayışı xüsusi diqqətə layiqdir. Balışı olmayan və alçaq ön yohər qası olan geniş yəhər iki qara tərlik üzərinə qoyulmuşdur, altdakı tərlik ağ köbə ilə haşıyələnmişdir. Yəhər açıq sarıdır, gümən ki, ağacdandır. Onun iri üzəngilər, quşqun, döşlük və beş qapçığa qayışı vardır; müasir yəhərlərdən fərqli olaraq döşlükdən atın kürəyi boyu qabağından əlavə qoşqu qayışı (şleya) gedir; bu, görünür, dağdan enməni asanlaşdırmaq məqsədi gündür. Yəhər-yüyən çox gümən ki, gümüşdən olan ağ dairəvi piləklərlə və ürəkşəkilli narincı yaxud qonur qotazlarla bəzədilmişdir; onlar döşlükdən, quşqundan və yüyəndən sallanır. At cilovlanmamışdır, bu da onun yaxşı təlim gördüyüünü göstərir. Atlı bir qədər böyrü üstdə sallanmış vəziyyətdə yəhərdə oturmuşdur, üzəngi müasir köçərilərinkindən fərqli olaraq bir qədər aşağı sallanmışdır.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, türküt qvardiyası nizami ağır süvari dəstəsidir. Yalnız çöl şəraitində fəaliyyət göstərmək üçün hazırlanmış əvvəlki süvari qoşundan fərqli olaraq, türküt süvari qoşunu, dağ şəraitində də əməliyyat aparmaq üçün uyğunlaşdırılmışdır. Təbii ki, yalnız çöl şəraitində döşəməyə uyğunlaşdırılmış uyğur süvari qoşunu türküt qoşunu ilə müqayisə belə edilə bilməz. Çin salnaməcisi uyğur süvari qoşunu haqqında həqarətlə yazır: «Döyüslərdə cərgəyo

düzülmürler: ayrılmış başla (yəni iti paz kimi – Θ.R.) həmlə edirlər; birdən hücum edirlər, birdən çəkilirlər; daimi döyüşə bilmirlər¹. Türkülərin zireh geyimli süvari əsgəri Çin piyada nizəli əsgərləri üçün də, İran süvari oxatan əsgərləri üçün də layiqli rəqib idi.

Təsvir etdiyim türk süvarisi Ermitajdakı gil heykəlciklərə əsaslanır. Bu heykəlciklər Turfanda Tuyuk məzarda tapılmışdır. Bundan başqa Sibirin cənubunda Sulek çayı sahilində qayalarda (Yenisey çayının yuxarı axarı) şəkillər həkk edilmişdir. Bu şəkillərdə silahlı türküt əsgəri təsvir edilir; o, buynuzlu yayla silahlanmışdır. İkinci bir şəkil daha maraqlıdır: ağır silahlı süvari boğazından ombasınadək zirehli paltar geyinmişdir, zirehli paltarın qolları biləngə qədər çatır, döşündə dairəvi qalxan vardır, qlinclidir və böyründə ox qabı vardır, sağ əlində toppuz tutmuşdur. O, kiçik bayraqçıqlarla bəzədilmiş nizəni dizi üstdə çökmüş oxatana yönəltmişdir.

Türkülərin zerihli süvari qvardiyasından başqa yüngül süvari qoşunu da olmuşdur. Belə yüngül süvarının şəklini S.V.Kiselyovun 1939-cu ildə Kopena kəndi yaxınlığında apardığı arxeoloji qazıntı zamani tapdığı piləkdə görmək olar. Atlı papaqsızdır. Onun uzun saçlarını külək dalgalandırır. Onun saçları arxadan sarğı ilə bağlanmışdır. Yarımuzun kaftanı kəmərlə bağlanmışdır. Uzunboğaz çəkmələri yumşaqdır, dabansızdır. Sağ böyründə aşağıya doğru genişlənən oxqabı vardır. Kaman mürəkkəbdır, M hərfi şəklindədir. At çöl atıdır, enlidöşlüdür, yalı qırılmış, quruğu düyünlənmişdir. Atın tam yəhər-yüyəni vardır; yüksək olmayan yəhər qaşı olan möhkəm yəhər; yəhərin altında saçqala tikilmiş yəhəraltı (çul). Quşqun və döşlük qayışlarında qotaz asılmışdır; üzəngilər geniş qövsvarıdır; yüyen hörmədir. Yəhərin arxasında hər iki tərəfdən qayış dalgalanır. Pilək VII əsrə aiddir. Yüngül süvari qoşunu türkülər təbe edilmiş xalqlardan təşkil edirdilər.

Bu cür təşkil edilmiş türküt orduyu qala divarları ilə əhatə edilmiş Çin və İran şəhərlərini almaqda aciz olsa da, çöl döyüşündə uzun müddət özünə tay rəqib görməmişdi.

Təsərrüfat. Türkülərin əsas işi, hərb idi. Hərbdən sonra türkütün ikinci məşguliyyəti köçəri maldarlıq idi. Maldarlıqla yanaşı o zaman çöldə sürülərlə gəzən böyük otyeyən heyvanları ovlamaq da qədim türkütün əsas məşguliyyətindən idi. Ov,

¹ Н.Я.Бичурин. Adı çəkilən əsəri, səh. 215.

əsasən, sürək üsulu ilə, yeni dövrələmə üsulla aparılırdı. Ovda bütün qəbilə iştirak edirdi. Sürək ovu sürəkçidən (ovda heyvanları ovçuların üstünə qovan adamdan) və ovçudan xüsusi məharət və təlim tələb edirdi. Bu, həm də türküt üçün faydalı idi, çünki ov türkütü bir növ, hərbi şücaətə hazırlayır, ona manevr etməyi öyrədirdi. Uğurlu ov türkütün əsas ərzağı olan çoxlu miqdarda ət verirdi. Heç də təsadüfi deyildir ki, Çin salnaməçisinin yazdığını görə, türkütlər hətta mühabibə vaxtı belə ovla məşğul olurdular¹. Ev və ov heyvanlarının dərisindən paltar tikir və çadırların üstünü örtürdülər. Bundan başqa türkütlər keçə və yun parça toxumağı da bacarırdılar.

Türkütün əsas mal-qarası qoyun idi. Türkütün kifayət qədər atı da vardı. Türküt şərab içmirdi, onu kumis əvəz edirdi. Türküt köçəri həyat sürdüyü üçün onun daimi məskəni yox idi, lakin türkütün daimi yaylaq və qışlağı vardı. Çin mənbəyi buna işarə edərək yazar: «Daimi məskun olduğu yer yoxdur, lakin hər birinin öz torpaq sahəsi vardır»². Bu tip köçəri təsərrüfat elmi ədəbiyyatda aul sistemi adlanır və onun iqtisadi vahidi cüt ailədir. İkinci sistem kuren sistemi adlanır. Bu sistemdə bir neçə ailə bir yerdə köç edir və gecələr köçün ətrafini arabalarla hasarlayır və keşikçilər qoyurlar. Güman ki, türküt qəbilələrində köçəriliyin bu hər iki sistemi mövcud olmuşdur. Bunu Çin qaynaqlarından «Çjouşu» və «Qanşu» salnamələri də təsdiq edir. Məsələn, «Tansuda» oxuyuruq ki, 641-ci ildə türkütlər Alaşana qayıtdıqda orada «otlaqlar geniş, torpaq isə ən yaxşılarından idi; buna görə də türkütlər münaqışə ilə böldürlər»³.

Mənzil. Misir, Babilistan, İran, Yunanistan, Hindistan, Roma və Bizans dövlətlərində cah-calalı sarayları olan şəhərlər salmışlar. İndi də bu sarayların (xərabələrinin) arxitekturası adəmi heyran edir. Lakin xalqın inkişafını, onun mədəniyyətinin səviyyəsini onun saldığı şəhərlər, tikdiyi binaların arxitekturasının gözəlliyi ilə ölçmək düz deyil.

Türkütlərə nəinki şəhərlər salmaq, hətta bir ev tikmək belə əl vermirdi. Köçəri maldarlıq təsərrüfatının xüsusiyyəti elədir ki, bu təsərrüfat sudan və otdan asılıdır. Su və ot yayda dağda, qışda düzədə olur. Yayın istisi düzənin otunu yandırır, suyunu qurudur. Qoyun davarını, mal-qara sürüsünü, at ilxisini

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, seh. 292.

² Yenə orada, seh. 230.

³ Yenə orada, seh. 262.

otarmaq üçün türküt yay aylarını yaylağa qalxmalı olurdu. Yayda burada alp çəmənliklərində havalar xoş keçir, sərin olur, başlıcası isə ot bol və şirəli olur, təmiz dağ çayları isə köçərini və onun mal-qarasını su ilə təmin edir. Qışda isə yaylaqda qalmaq olmaz. Qar, boran, çovqun mal-qaranı otarmağa mane olur, torpaq qalmın qar altında qalır və heyvanlar yem axtara bilmir. Bu zaman köçəri arana – qışlağa enməyə məcburdur, çünki aranda torpağın qar örtüyü zəif olur və heyvanlar özləri özlərinə yem tapır.

Təbiidir ki, nəinki sarayları, hətta adı evləri belə yayda dağa, qışda arana aparmaq mümkün deyildir. Buna görə də Türk xaqanlığında həşəmətli şəhərlər salınmasına rast gəlmirik. Qədim türk alaçıqda yaşamağı üstün tutmuşdur. Alaçıq keçədən tikilir, üstü heyvan dərisi ilə örtülürdü. Belə alaçıq yayda sərin, qışda isti olurdu; hətta Mərkəzi Asiyadan sərt qışı və soyuğu belə alaçıq üçün qorxulu deyildir. Başlıcası isə budur ki, alaçıq köçürmək asandır: onu yarım saata sökmək və qurmaq olur. Alaçıqda yaşamağın rahat olub-olmamasına gəlincə, şahidlik edə bilərəm ki, məsələn, qazax alaçığında yaşamaq hər hansı daş binanın mənzilində yaşamaqdan heç də narahat deyildir. Güman ki, qədim türküt alaçığı müasir qazaxın alaçığından o qədər də fərqlənməmişdir. Ədəbiyyatda Xəzər və Qərbi türk xaqanlarının alaçıqlarının təsviri qalmışdır. Məsələn, türklərin yanına göndərilmiş Bizans elçilərinin (Menand Protektor və başqaları) əsərlərində xaqan alaçıqlarının təsviri bu alaçıqların zənginliyi ilə adamı heyrətə salır.

Din. Türkütlərin dini haqqında, demək olar ki, məlumatımız yoxdur. Çin malnamələrindən «Veyşu» və «Suyşu» onların dini haqqında qısa, həm də ziddiyyətli məlumat verir. Bu məlumatlara əsasən türkütlərin dini haqqında müəyyən təsəvvür yaratmaq çətindir.

VI əsrin sonunda qələmə alınmış «Veyşu» salnaməsində türkütlərin dini görüşü haqqında deyilir ki, xaqanın qərargahına, günçixar ölkəyə hörmət əlaməti olaraq, şərqdən girirlər. Xaqan hər il əyanlar ilə birlikdə əedadlarının mağarasında qurban kəsir. Beşinci ayın orta ongönlüyündə hamını yiğib çay qırığında göyün ruhuna qurban kəsirlər. Dugindən 500 li aralı təpəsində heç bir ağac və bitki bitməyən hündür bir dağ vardır. Dağın adı Bodın-inlidir; tərcüməsi «ölkə hamisinin ruhu»

deməkdir»¹. 50 il sonra (VII əsrin əvvəlləri) qələmə alınmış «Suyuş» salnaməsində isə deyilir: «Ruhlara tapınırlar, caduya inanırlar»². Buradan belə çıxır ki, 1) qədim türklər günəşə yaxud işığa sitayış etmişlər; 2) yuxarı təbəqə (xaqan və əyanlar – 500 ailədən ibarət olan Aşına tayfası) əcdadların ruhuna inanmışdır (hər il xaqan əyanları ilə birlikdə əcdadların mağarasında qurban kəsmişdir); 3) xalq göyün ruhuna (tanrıya) tapınmışdır (beşinci ayın orta ongünlüyündə hamını yiğib çay qirağında göyün ruhuna qurban kəsirlər); 4) «ölkə hamisinin ruhuna» sitayış edirlər (Duqindən 500 li aralı təpəsində heç bir ağaç və bitki bitməyən hündür bir dağ vardır. Dağın adı Bodin-inlidir; tərcüməsi «ölkə hamisinin ruhu» deməkdir).

Əlbəttə, bu qısa məlumatdan türkülərin dini əqidəsi haqqında müəyyən təsəvvür əldə etmək çətindir. Qaynaqlarda türkülərin burhan (buddizm) yaxud şaman (şamanizm) dininə tapınmaları haqqında da heç bir məlumat yoxdur. Buradan belə bir nəticə çıxarmaq olar ki, türkülər bu iki dinin heç birinə tapınmamışlar. Mənbələrdə türkülərin yanına iki dəfə Buddha monaxının gəldiyi göstərilir. Birinci dəfə 626-ci ildə hind rahibi Prabxakaramitra Tun Cəbğu xaqanın sarayına gəlir. Bir neçə il sonra Buddha monaxı Süan Tszan Tun Cəbğu xaqanın qonağı olur. Lakin mənbələrdə türkülərin burhan (buddizm) dinini qəbul edib-etməməsi haqqında məlumat verilmir.

¹ Н.Я.Бичурин. Аді çəkilən əseri, səh. 230-231.

² Yenə orada, səh. 231.

GÖYTÜRKLƏR

Kat İl xaqanın məğlubiyyətindən sonra (630-cu il) şərqi türk qəbilələri Ordos və Şansının şimalında məskunlaşdırıldılar. 630-cu ildə əsir tutulmuş bir neçə yüz talan edilmiş yurt 631-ci ildə Alaşanda yerləşdirilir. Çin salnameçisinin yazdığını görə, on il sonra 641-ci ildə onlar o qədər çoxalmışdı (artmışdı) ki, Simo xaqanın 100 minlik xalqı, 40 minlik orduyu və 90 min atı vardı¹, 679-cu ildə isə türklər Çin imperiyası ilə mübarizə apara biləcək qüdrətə malik idi. Lakin 679, sonra isə 682-ci il üsyənəna qədər türklərin imperiya daxilində çinliləşdirilməsi siyaseti və onların bu siyasetə qarşı etiraz və qiyamları davam edirdi.

Saray baş dəftərxanasının rəisi Vən Yan-bonusun məsləhəti ilə imperator Taytszun türklərin qəbilə quruluşuna toxunmur və onları birləşdirilmiş türk torpaqlarının idarə edilməsi işinə cəlb edir. Beş yüz ən hörmətli ağsaqqal sənün (Çin dilində «general» deməkdir) və qvardiya zabiti təyin edilir. Bundan əlavə yüz nəfər adama saray mərasimlərində iştirak etmək imtiyazı verilir, bir neçə min ailə daimi yaşamaq üçün dövlətin paytaxtı Çanan şəhərinə köçürülr. Kül tigin şərəfinə qoyulmuş abidənin müəllifi Yollıg tigin bu prosesin əsl mahiyyətini – çinliləşdirmək siyasetini düzgün başa düşmüş, buna etiraz edərək yazmışdır: «Türk bəyləri türk adını ataraq Tabğacdakı (Çindəki) bəylər Tabğac adı götürüb Tabğac xaqanına tabe olmuş» (KT § 7-8). Qəbilələr üzərində ali hakimiyyət Aşina tayfasının əlində saxlanılmışdı. Ancaq Çəbi xaqanın türk dövlətini bərpa etmək üçün etdiyi uğursuz təşəbbüsəndən (647-ci il) sonra tabe edilmiş qəbilələr üzərində nəzarət xeyli gücləndirilir. 664-cü ildə imperiyaya birləşdirilmiş türk torpaqlarında inzibati-ərazi idarəciliyi islahatı keçirilir. Türk torpaqları iki canişinliyə bölünür: Qobidən şimalda olan türk torpaqları əsasında Baykal (Xanxay) canişinliyi, şərqi türk torpaqlarında Yuncjun (sonralar hun imperiyasında olduğu kimi Şanyuy adlandırılmışdır) canişinliyi yaradılır. Canişinlər Çin çinovniklərindən təyin edilir. Şanyuy canişinliyi üç quberniyaya və 24 dairəyə bölünür.

¹ Н.Я.Бичурин. Аді چекилən əsəri, səh. 262.

Qubernatorlar da çinlilərdən təyin edilir. Yalnız dairə səviyyəsində hakimiyət türklərin əlində idi. Lakin burada da onlar Çin komissarlarının ciddi nəzarəti altında işləyirdilər. Xalq kütlesinin vəziyyəti daha ağır idi. Azad köçəri həyata öyrəşmiş türklər ciddi surətdə hüdudlanmış bir yerdə yaşaya bilmirdilər. Şəhər həyatı daha dözülməz idi. Paytaxtda yerləşdirilmiş türk ailələri maldarlıqla məşğul ola bilmirdi. Heç bir başqa işlə məşğul olmağa öyrəşməyən türkün paytaxt həyatını təsəvvürə gətirmək o qədər də çətin deyildir. Kül tigin abidəsinin müəllifi Yollığ tigin yazır. «Tabğac xaqanına bəylik nəсли davam etdirməli oğulların qul oldu, bakirə qızların kəniz oldu» (KT §7). Çin dövləti türk gənclərindən işgalçılıq müharibələrində, müxtəlif qəbilələrin, o cümlədən türklərin üsyənlərini yatırmaqdə əsgər qüvvəsi kimi istifadə edirdi. İrəlidəki fəsildə oxucu türk sərkərdələrinin başçılığı ilə türk əsgərlərinin müstəqil türk xaqanlıq və qəbilələrinə qarşı necə vuruşduğunun, Çin imperiyasının sərhədlərini necə genişləndirdiyinin, öz qan qardaşlarını çinlilərin xeyrinə necə qırğıının şahidi oldu. Çin imperatorunun əmri ilə türk qoşunları Qərbi türk xaqanlığında, Koreyada, Mongolustanda, Lyaodunda, Qansuda, Qaoçanda, Toqonda Çin qılincının şöhrəti uğrunda vuruşurdu. Kül tigin və Bilgə xaqan şərəfinə qoyulmuş abidələrdə Yollığ tigin ürək ağrısı ilə bunu təsvir edir: «Əlli il işini, gücünü vermiş. Şərqə, gün doğana Böklü xaqanına təki qoşun çəkmiş, qərbə Dəmir qapıya təki qoşun çəkmiş, tabğac xaqanına elini, qanununu alaraq vermiş» (KT § 8). Türk xalqı, sən «şərqə... getdin. Qərbə gedənlərin getdi. Getdiyin yerdə yaxşı olanı o idi: qanın su kimi axdı, sümüyün dağ kimi yatdı. Bəylik nəсли davam etdirməli oğulların qul oldu, bakirə qızların kəniz oldu» (KT § 23-24). Köçəri maldarlıq təsərrüfatı Çin hərbi məntəqələrinin əhatəsində mümkün deyildi. Çin dövləti ilə etrafındaki xalqlar arasında aparılan daimi müharibələr isə köçəri təsərrüfatını müflisləşdirir, türk qəbilələrinin özünün mövcudluğunu təhlükə altına qoyurdu. Təsadüfi deyildir ki. Bilgə xaqan öz xalqını xəbərdar edərək deyir: «O yerə (Şimali Çinə) doğru getsən, türk xalqı; ölüsən. Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərdin yox. Ötükən ormanında otursan, əbədi el düzəldərək oturasan, türk xalqı, tox» (KT c 8).

664-cü il islahati türk zadəganlarının hətta Çin əyalət çinovniklərindən asılılığını xeyli artırdı. Türk bəyləri təkcə canişinin (adətən, canişin imperatorun oğlu təyin edilirdi)

qarşısında deyil, hətta dairə rəislərinin qarşısında hüquqsuz idilər. Çin saraylarında xidmət edən cavan türk əsilzadələri, əslində, girov saxlanırdı və bir növ türklərin mümkün olan qiyamlarının qarşısını alan süper rolunu oynayırdı. Xalq arasında ümumi narazılıq artırdı. Artan narazılıq, türklərin öz hərbi qurumunu mühafizə edib saxlaması türk qəbilələrinin üsyənini labüb edirdi. Üsyənin məqsədi Kül tigin (habelə Bilgə xaqqan) abidəsində belə ifadə edilir: «Bütün qara türk xalqı belə demiş: eli olan xalq idim, elim indi hanı? Kimə el qazanıram, - deyir imiş. Xaqqanlı xalq idim, xaqqanım ham? Hansı xaqqana iş, güc verirəm, - deyir imiş. Belə deyib Tabğaq xaqqanına yağı olmuş» (KT ş 8-9).

Çin imperatoru Qaotszunun hakimiyyətinin (650-683) son illərində imperatorun ətrafindakıların bütün diqqəti sarayda nüfuz uğrunda mübarizəyə yönəldiyi üçün işgal edilmiş türk torpaqlarına nəzarət xeyli zəifləmişdi. Artıq deyildiyi kimi, Qaotszunun tabe edilmiş xalqlar barəsində siyaseti də onun sələfi Taytszunun siyasetindən keşkin surətdə fərqlənirdi. İşgal edilən torpaqlarda yaşayan xalqlara, o cümlədən türklərə münasibətdə göstərilən Çin təkəbbürü, bu xalqlara yuxarıdan aşağı, ikinci növ adamlar kimi, vəhşilər kimi baxmaq, onlarla heyvanlar arasında fərq qoymamaq bu xalqların Çinə, Çin dövlətinə dostluğunun heç də artırırmırı. Nəhayət, Hindistanda, Nepalda və Tibetdə aparılan mührəribələr Çin qoşunlarının şimal sərhədlərindən götürülüb conuba və qərbə aparılmasına səbəb olurdu. Bu da özlüyündə türk qəbilələri üzərində hərbi təzyiqi azaldırdı. Mührəribə nəinki qoşunların yerdəyişməsinə, həm də dövlətin ümumi qüdrətinin, xüsusən iqtisadi qüdrətinin zəifləməsinə səbəb olurdu. Xüsusən mührəribə uğursuz olduqda bu, ağır nəticələrə səbəb olur. Bu baxımdan Çin dövlətinin 676-cı ildə Tibetlə yenidən başlanan mührəribəsi çinlilər üçün acınacaqlı oldu, 679-cu ildə Kuku-nor gölü yaxınlığında Li Tszin-süanın 180 minlik korpusu Tibet qoşunları tərəfində darmadağın edildi. Imperator hökuməti vəziyyəti sabitləşdirmək üçün gərgin əmək sərf etməli oldu.

Dövlətin şimal sərhədlərindəki vəziyyət imperator hökumətini narahat etmirdi, çünki «otuz il idi ki, şimal əlkələrində hərbi kūy eşitmirdilər»¹. Buna görə də 679-cu ildə Şanyuy canışınlığında qalxan üsyən imperator hökuməti üçün

¹ Н.Я.Бичурин. Аді چекилөн əsəri, səh. 265.

gözlənilməz oldu. Çin salnaməcisi bunu qısa, lakinik şəkildə xəbər verir: «...Şanyuy qubernatorluğunda baş ağsaqqal Aşidə iki qəbilə ilə qiyam qaldırdı»¹. Üsyən imperator hökuməti üçün gözlənilməz olsa da, türklər üçün gözlənilməz deyildi. Bir az yuxarıda mən Kül tigin abidəsindən xalqın narazılığını ifadə edən bir neçə cümləni nümunə götirdim. Ongin abidəsindən indi verəcəyim parça da Kül tigin abidəsindəki fikirlə həməhəngdir: «Xaqqan qoyduğu xaqqanını xaricə göndərmiş (qovmuş) türk xalqı önə - gün doğana, geriyə - gün batana təki, sağa - Tabqaça, şimala - ormana təki cəsur döyüşçülərini balbal qoydu (yəni, qurban verdi). Türk xalqının adı yox olaraq getmiş idi. Türk xalqı sonra yetməsin deyə, yoluq olmasın deyə (seyrəlməsin deyə) üstdə tanrı deyir imiş» (O 2-3). Güman etmək olar ki, bu üsyənin tibetililərin qələbəsi ilə müəyyən əlaqəsi vardı. Üsyənin təşəbbüsçüsü türklər arasında məşhur olan Aşidə qəbiləsinin başçısı idi. Aşidə qəbiləsi xaqqan tayfasının qohum budaqlarından biri idi və türk qəbilələri arasında Aşina qəbiləsindən sonra ikinci məşhur qəbilə idi. Üsyana Aşidə qəbiləsi başlaşa da 24 dairədə hakimlik edən türk ağsaqqallarının əlaqəli surətdə çıxış etməsindən belə bir nəticəyə gəlmək olar ki, üsyən kortebjii səciyyə daşılmırıldı, ciddi surətdə hazırlanmışdı. Üsyəncilər Aşina tayfasından olan Nişufu bəyi xaqqan elan edirlər. Çin ordusu dərhal üsyəncilərə qarşı yeridilir. Əslinə qalandan Nişufu xaqqanın üsyəni avantüra ididi, çünki üsyəncilər Çin imperiyasının, az qala, mərkəzində idilər, arxaları, müttəfiqləri yox idi; ən əsası da bu idi ki, Çin qoşunlarının sayı üsyəncilərin sayından qat-qat çox idi. Əlbəttə, üsyəncilər özləri də bunu başa düşməyə bilməzdilər. Lakin türklər bunu da başa düşürdülər ki, azadlıq qurbansız qazanılmır, heç kim kənardan gümüş məcməidə onlara azadlıq gətirməyəcəkdi. Üsyəncilərin vəziyyətinin ümidsizliyini imperator hökuməti də başa düşürdü. Ona görə də üsyəncilərlə qarşı yalnız sərhəd dairəsi qoşunları göndərilir. Elə bir ciddi müqavimət görməyən üç sərhəd dairəsinin qoşunları qiyami yatırmaq üçün Yunçjuna doğru hərəkət edir. Türklerin Çin cəza korpusunu darmadağın etməsi çinlilərin özləri üçün də gözlənilməz idi. Çin salnaməcisi bu haqda qısaca yazır: «Düşmənlər qəfildən hücum etdilər və böyük məglubiyyətə uğratdırılar. On minə qədər adam öldürülüdü və əsir alındı»². Çin

¹ Н.Я.Бичурин. Adı çəkilən əseri, səh. 265

² Yenə orada.

sərkərdəsi Da-çji qoşunun qalığını toplayır, türklərlə vuruşa-vuruşa geri çəkilir və ordunun bir hissəsini xilas edir. 679-cu ildə Cetisu (elmi ədəbiyyatda rus sözü «Semireçye kimi» təqdim edilir) əməliyyatının başa çatdırılması Çin dövlətinə imkan verir ki, Pey Kin-kyanın¹ sərkərdəliyi ilə döyüşlərdə bərkimmiş, sınaqlardan çıxmış korpusu Şofanın (uşyançı türklerin qərargahı burada idi) üzərinə göndərsin. 680-ci ildə Xeyşan dağı yaxınlığında Nişufu məğlub olur. Bu döyüşdə Çin qoşunlarının sayı türklərdən üç dəfə çox idi. (Çin qaynaqlarının yazdığını görə, uşyançı türklerin sayı 100 minə çatırdı, bu, əlbəttə, çinlilərin şışırtməsidir). Həm də Pey Xin-kyan hərbi fənd işlədir. O, Çin ərzaq arabalarını zəif bir mühafizə dəstəsi ilə irəli göndərir. Türkler mühafizə dəstəsini qovub talanla məşğul olurlar. Bu zaman Çin süvari qoşunu döyüşə hazırlaşmayan türklərə hücum edir və hamını qılıncdan keçirir. Öz yaxın adamları Nişufu xaqanı öldürür və onun meyidi ilə çinlilərə tabe olur. Lakin türklər tam darmadağın edilmir. Elə həmin 680-ci ildə onlar Aşına qəbilesindən olan Funyanın rəhbərliyi ilə yenidən birləşir və uşyanı davam etdirirlər. Onlar Kat İl xaqanın nəslində olan Funyanı da götürüb Sarı çayı keçirlər və onu xaqan elan edirlər. Üşyançılar bir neçə qələbə əldə edirlər. 681-ci il ərzində türk süvariləri Çin sərhədlərinə bir neçə dəfə basqın edir. Pey Xin-kyan yenidən uşyançılara qarşı qoşun yeridir. Üşyançılar arasındaki daxili çəkişmələr, habelə çinlilərin aşkar üstünlüyü Funyanı Qobi səhrasına – «Qara Quma» çəkilməyə məcbur edir. Çin kəşfiyyatının verdiyi məlumatə görə, uşyançılar arasında acliq başlanır. O biri tərəfdən də kəşfiyyat xəbər verir ki, Funyanın öz sərkərdələrindən Vinfu ilə arası dəymışdır. Pey Xin-kyan türklərə qarşı qoşun göndərir. Funyan məğlub olub geri çəkilir. Bu zaman o, Çin sərkərdəsi Xuay-şunun orduyu ilə qarşılaşır və bu ordunu darmadağın edir. Xuay-şun heyvan kəsib Funyanla əhd bağlayır və beləliklə, xilas olur. Funyan arabalarını qoyub şimala çəkilir ki, yüngül süvari qoşunla çinlilərə hücum etsin. Pey Xin-kyanın dəstələrindən biri onun arabalarını ələ keçirir. Funyan geri qayıtdıqda arabalarını tapmir və şimala – hərəkət edən qumlar rayonuna getməyə məcbur olur. Pey Xin-kyan türkləri təqib etmək əmri verir, Funyan isə elə düşündürdü ki,

¹ S.Q.Klyastorni Çin sərkərdəsinin adını Pey Sin-tsan kimi təqdim edir. (С.Г.Кляшторный. Древнетюркские рунические памятники, М., 1964, сəh. 25)

imperator ordusu hərəkət edən qumlar rayonuna gəlməz. Çin ordusu yaxınlaşdıqda o, çıxılmaz vəziyyətdə qalır; bir tərəfdən, qoşun döyüşə hazır deyildi, digər tərəfdən, şimala hərəkət etmək də olmazdı, çünki uyğur qəbilələri əldə qılınç türkləri gözləyirdi. Funyan Çin sorkərdəsi Pey Xin-kyanla danışığa girir, özü və tərəfdarları (üsyançılar) üçün əhvi-ümumi (amnistiya) vədi aldıqdan sonra Vinfunu da götürüb tabe olur. Lakin Çin hökuməti sözünün üstündə durmur: 681-ci ildə Funyan başda olmaqla türk üsyançılarının bütün başçıları Çinin paytaxtı Çanan şəhərinin Şərq meydanında edam edilir. Beləliklə, türklərin azadlıq uğrundakı mübarizəsi qan içində boğulur. Artıq mübarizəni davam etdirmək mümkün deyildi, hazırlı vəziyyətlə barışmaq, Çinin kölesi vəziyyətində yaşamaq da mümkün deyildi. Türklərin bu dövrdəki vəziyyəti Kül tigin şərəfinə qoyulmuş abidədə Birgə xaqanın dili ilə belə göstərilir: «Yağı olub təşkil etməyi, yaratmağı bacarmadığından yenə (Çinə) tabe olmuş. Bunca işini, gücünü (zəhmətinin barını) verdiyinə təəssüflənmədi. Türk xalqı: - ölek, nəslimizi kəsək, - deyir imiş, yox olub gedir imiş» (KT § 10). Eyni hadisələr haqqında Tonyukuk abidəsində fərqli məlumat verilir. Məlum olduğu kimi, üsyanı Aşidə qəbiləsi başlamışdı. (Nişufu və Funyan isə Aşina qəbiləsindən çıxmışdı). Buna görə də Tonyukuk üsyanın məğlub olmasının səbəblərini onda görür ki, türk xalqı təyin etdiyi xaqanların ardınca axıradək getmədi (xaqanlar Aşina qəbiləsindən çıxsalar da onları Aşidə qəbiləsinin ağsaqqalları irəli çəkmışdı): «Türk xalqı xansız olmayım deyə Tabğaçdan (Çindən) ayrıldı, xanlandı (xanlı xalq oldu). Xanımı qoyub (atıb) yenə Tabğaça tabe oldu. Tanrı elə demişdi: xan verdim, xanını qoyub tabe oldun. Tabe olduğu üçün tanrı öldürmiş (öl timiş), yəni «öl demiş» kimi də oxumaq olar – Θ.R.). Türk xalqı öldü, məhv oldu, yox oldu. Türk sir xalqı yerində adam qalmadı» (T 2-4). Tonyukukun sözlərindən iki nəticə çıxarmaq olar: 1) türk xalqı öz xaqanlarının ardınca axıradək getsə idi, üsyan məğlub olmazdı; 2) (dolayı nəticə) üsyanı Aşidə qəbiləsindən çıxan xaqan rəhbərlik etsə idi, üsyan qalib gələrdi.

Üsyançı ordu darmadağın ediləndən bir qədər sonra, 682-ci ildə onun rəhbərlərindən biri Kat İl xaqanın uzaq qohumlarından tudun Kutluğ çor (Qudulu tutun çjo) «on yeddi nəfərlə sərhədi aşır» (KT § 11), yəni xaricə gedir, daha doğrusu, Çuğay yaşa (İnşan dağlarına) qaçır. Tezliklə Kutluğ xan Xeyşəçen şəhərini (Qara qum şəhərini) tutur. Çin salnaməsi

«Tanşu» bunu belə xəbər verir: «682-ci ildə Qudulu da qiyam qaldırdı. Qudulu Xelinin (Kat İl xaganın – Θ.R.) uzaq qohumu, Yuncjun qubernatorluğunda Xanlı-Yuanın nəslinin başçısı idi. O, irsi olaraq tutun titulu almışdı. Funyan məglub olandan sonra hamı dağlışdı; Tszun-tsayşan (göytürk Orxon-Yenisey abidələrində Çuğay yiş, müasir İnsan dağları – Θ.R.) dağları yaxınlığında məskun oldular və Xeyşaçen (Qara qum) şəhərciyini saldılar. Onların sayı 5 minə çatırdı. Qudulu doqquz tayfani (xoyxu, uyğur – Θ.R.) taladı və atlarla bir xeyli varlandı: buna görə də özünü xan elan etdi (Çin salnaməçisi, demək olar ki, özünü təkrar edir: Bumin xagan da tələ, yəni uyğurların da daxil olduğu qəbilə ittifaqını talayib özünü xan elan etmişdi – Θ.R.). Kiçik qardaşlarından Moçura şad, Dusifuya isə yabğu rütbəsi verdi. Bu vaxt Şanyuy (canışın) idarəsində aymaklardakı tabe olmuş alaçıqların sayını hesablayırdılar. Aşidə Yuançjen işlər müdürü Van Bən-li tərəfindən həbs edilmişdi. Elə oldu ki, Qudulu basqın etdi. Yuançjen xahiş etdi ki, ona tayfaların öz günahını yumaqlarını onlara təlqin etmək üçün icazə versinlər. Buna icazə verildi. Elə ki, tayfalar tabe oldu, Qudulu onlarla qəsdə girdi, bunun nəticəsində də Abo da, Tarxan da bağışlandı¹.

Kutluğ xanın tutduğu Xeyşaçen (Qara Qum) şəhəri Çuğay yişdan (İnsan dağlarından) şimaldakı çöldə (həmin çöl də Kara Kum adlanır) yerləşirdi. Tonyukuk bu haqda yazır: «Çuğay kuzda Kara Kumda oturur (yerləşir, məskun olur) idik. Maral yeyərək, dovşan yeyərək oturur idik. Xalqın boğazı tox idi. Yağımız ətrafda yırtıcı quş kimi idi, biz sayıq (S.Y.Malov: leş) idik» (T 7-8). Kutluğ xanın dəstəsi sürətlə böyüyür: «...xaqan on yeddi igidlə sərhədi aşmış. Sərhəddən kənarda yürüyür deyə xəbər eşidib şəhərdəkilər dağa qalxmış, dağdakılar enmiş, toplaşıb yetmiş igid olmuş. Tanrı güc verdiyi üçün atam xaganın qoşunu qurd (böri) tək imiş, yağısı qoyun tək imiş. Şərqə, qerbə qoşun çəkib toplamış, yüksəltmiş, hamısı yeddi yüz igid olmuş. Yeddi yüz igid olub elini (dövlətini) itirmiş, xaqandan məhrum olmuş xalqı, kəniz olmuş, qul olmuş xalqı, türk qanununu itirmiş xalqı əcdadlarının qanununca təşkil etmiş, öyrətmiş. Təlis, tarduş xalqını onda təşkil etmiş, yabğu, şad (rütbəsini) onda vermiş» (KT §. 11-14). Görünür, məhz bu zaman Kutluğ şad titulu qəbul edir: «Kolda, daşda qalmıştı toplanıb yeddi yüz oldu.

¹ Н.Я.Бичурин. Адъ чакилен əsəri, səh. 266-267.

İki hissəsi atlı (süvari), bir hissəsi piyada idi. Yeddi yüz adamı aparan (sərkərdə) böyüyü şad idi» (T 4-5). Bundan sonra Kutluğ xan İltəris xaqan adını qəbul edir, qədim türk dilində *kutluğ* «bəxtli», yəni «xoşbəxt», *iltəris /iltəriş* «elin qanununu özündə təcəssüm etdirən» deməkdir. Çin mənbələrinin yazdığını görə Kutluğ xanın ətrafına toplaşanların sayı 5 minə çatırdı. Burada iki haldan biri ola bilər: ya Çin salnaməçisi bu rəqəmə təkcə döyüşçüləri yox, həm də onların ailə üzvlərini də daxil edir, ya da çinlilərdə adət olduğu kimi, düşmənin sayını (təxminən) 8-10 qat artırırlar. Kutluğ xanın dəstəsindəki adamların sayını göstərən rəqəmlərdə yeddi rəqəminin işlənməsi (17, 70, 700) istər-istəməz belə fikrə gətirir ki, bu rəqəmlər real olmaqdan daha çox misikdir (Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi vardı). Buna görə də Çin salnaməçisinin göstərdiyi rəqəmi (5 min) qəbul etməyə meyl artır. Bir də 70 yaxud hətta 700 döyüşçü ilə orduları basmaq o qədər də real deyildir. 681-ci ildə Pəy Xin-kyanın ordusunun təqibindən qurtulmuş on yeddi döyüşçü (Türk mənbəyinin gətirdiyi rəqəmi qəbul etsək) yeni üşyançı orduyun özəyini təşkil edir. Bu ordu həm peşəkar döyüşçülərdən (böri «qurd»), həm də şəhər (Çindəki) və kənd yoxsullarından ibarət idi. Türk torpaqları Çinə qatıldıqdan sonra Vən Yan-bonun layihəsinə əsasən ciy kərpiclərlə hasarlanmış şəhərlərdə yerləşdirilən köçəri türklərə əkib-biçmək üçün bir parça torpaq vermişdilər. Onlar bu torpaqdan əldə edilən cüzi gəlir əsasında yaşayır, həm də sərhəddə keşik çəkirdilər. Ağır əmək, yarımac və tam hüquqsuzluq bu dünənki azad köçəriləri təmin etmirdi. Kutluğ azadlıq bayrağı qaldıran kimi «bu balıkdakı xalq dağa», yəni üşyançı orduyun yerləşdiyi Çuğay (İnşan) dağlarına qalxdı. Bilgə xaqanın dili ilə Yollığ tigin bu haqda belə deyir: «Sərhəddən kənardə yürüyür deyə xəbər eşiidiş şəhərdəkilər dağa qalxmış, dağdakılar enmiş, toplaşıb yetmiş igid olmuş. Tanrı güc verdiyi üçün atam xaqanın qosunu qurdtək imiş». Lakin Kutluğ xanın ordusunun bu iki kütlədən - peşəkar döyüşçülərdən, habelə şəhər və kənd yoxsullarından ibarət olduğunu düşünmək səhv olardı. Təlim görməmiş, intizamsız kütlədən ibarət olan və hərbi rəhbərləri olmayan bir ordu nizami, yüksək intizamlı, əla təlim görmiş və əla təchiz edilmiş, istedadlı sərkərdələri olan coxsayılı Çin ordusuna qalib gələ bilməzdı. Kutluğ xan ordusuna Çin təhsili görmüş, Çin ordusunda xidmət etmiş türkləri də cəlb edir. Belə türk ziyahlarından biri Tonyukuk idi. O özünü belə təqdim edir:

«Müdrik Tonyukuk mən özüm Tabğaç (Çin) elinə (tərbiyə üçün) verildim. Türk xalqı Tabğaça təbe idi. Türk xalqı xansız olmayım deyə Tabğacdan ayrıldı, xanlı oldu. Xanımı qoyub (atıb) yenə Tabğaça təbe oldu. Tanrı ele demişdi: xan verdim, xanını qoyub təbe oldun. Təbe olduğu üçün tanrı öldürmiş («tanrı: ölü, - demiş» kimi də oxumaq olar – Ə.R.). Türk xalqı öldü, məhv oldu, yox oldu. Türk sir xalqı yerində adam qalmadı. Kolda, daşda qalmıştı toplanıb yeddi yüz oldu. İki hissəsi atlı (süvari), bir hissəsi piyada idi. Yeddi yüz adamı aparan (sərkərdə) böyüyü şad idi. Qoşul, - dedi. Qoşulanı mən idim, müdrik Tonyukuk. Xaqqan mı seçim (yaxud: xaqqan bunu seçim), - dedim. Düşündüm. ariq buğalı, kök buğalı arxadan bilsə, - kök buğaya ariq buğa deyə bilməz imiş deyə eləcə düşündüm. Ondan sonra tanrı bilik verdiyi üçün özüm məhz xaqqan seçdim. Müdrik Tonyukuk Boyla Bağa Tarkan ilə, İltəris, xaqqan olaq» (T 1-7). Tonyukuk və onun kimi Çin təhsili və hərbi təlimi görmüş adamlar üşyançı türk ordusunu Çin imperiya ordusuna qalib gələ biləcək bir orduya çevirə bilərdi.

İndi də üşyançı ordunu təchiz etmək məsələsi ortaya çıxırıldı. Şəhər yoxsulları da (adlarından göründüyü kimi), Çuğay (İnsan) dağlarından Kutluq xanın (bundan sonra İltəris xaqqan deyəcəyik) üşyançı ordusuna gələnlər də özlərini ərzaq və hərbi ləvazimatla təmin etmək iqtidarında deyildi. Tonyukuk nahaq yere demir ki, «iki hissəsi atlı, bir hissəsi piyada idi». Çöl döyüşü üçün belə ordu yaramazdı. Yaxşı günü gözləmək üçün isə İltəris xaqqanın vaxtı yoxdu – Çin qoşunu hər an üşyançıları mühasirə edib qıra bilərdi. Digər tərəfdən, Qara Qumda on yeddi nəfər «maral yeyərək, dovşan yeyərək» yaşaya bilərdi; beş min adamı dovşanla doydurmaq olmazdı. Buna görə də İltəris xaqqan doqquz oğuz qəbiləsinə (uyğurlara) basqın edib çoxlu qoyun və at qənimət əldə edir. Bundan sonra İltəris xaqqan xeyli güclənir. Üşyanın yeni mərhələsi başlanır.

Nişusu və Funyanı darmadağın etdikdən sonra Çin sərhədyanı hakimiyyət orqanları Çuğay (İnsan) dağlarının şimal ətəklərində sigınacaq tapmış bir ovuc qaçqına əhəmiyyət vermir, bundan narahat olmurdu. Hər halda Şanyuy canişinliyinin hakimi Van Ben-li bəzi tədbirlər görməyi qərara alır. Lakin artıq gec idi.

İltəris xaqqanın üşyanının müqəddəratını yalnız Yunçjunda yaşayan türk qəbilələrinin əsas kütləsinin üşyançıların tərefinə keçməsi həll edə bilərdi. Burada isə, əsasən, Aşidə qəbiləsi

yaşayırıdı. Qəbiləyə Tonyukuk (Çin dilində: Yuanjen – yuan - «ilkin», jen «xəzinə») başçılıq edirdi. Tonyukukun üsyançılarının tərəfinə keçməsi İltəris xaqqannın böyük müvəffəqiyəti idi. Tonyukukun təşəbbüsü ilə Kutluğ xan İltəris xaqqan titulu qəbul edir (T 7), Tonyukuk özünə boyla bağ'a tarkan (T 6) titulu qəbul edir. Kutluğ xanın kiçik qardaşları Moçjo (Moçur, sonralar – Kapağan xaqqan) və Dusifu (onun haqqında məlumatım yoxdur) şad və yabğu (ərəbcə: cəbğu) titulu alır. Beləliklə, birinci türk xaqqanlığının dövlət quruluşu – türk xalqının eli bərpa edilir: «Yeddi yüz ığid olub elini itirmiş, xaqqanını itirmiş xalqı, kəniz olmuş, qul olmuş xalqı, türk qanunu itirmiş, xalqı əcdadlarının qanununca təşkil etmiş, öyrətmiş. Təlis, tarduş xalqını onda təşkil etmiş, yabğu, şad onda vermiş» (KT § 13-14).

İltəris xaqqan bütün 682-ci ili öz hərbi dəstəsinin təşkili və təlimi ilə məşğul olur. 683-cü ildə türk üsyançıları fəal hərbi əməliyyatlara başlayırlar. Türk süvari dəstələri Ordosdan şərqə Böyük Çin səddi boyu bütün möhkəmləndirilmiş xətti ildirim sürəti ilə dağıdır və demək olar ki, bir dəfə də Çin nizami ordusu ilə hərbi toqquşmaya girmir. İltəris xaqqanın qoşunları beş hərbi dairəni dağıdır, yalnız altıncısında müqavimətə rast gelib geri çəkilir. Şanyuy canışınliyi Çinin digər regionlarından təcrid edilir, 684-689-cu illərdə Şanyuy canışınliyində yollarda hərəkət etmək qeyri-mümkün idi, çünki türklər çinovnikləri və əsgərləri qarət edirdilər¹. 682-685-ci illər arasında İltəris xaqqanın başçılığı ilə üsyən etmiş türklər Çin imperiyasının şimalına dəfələrlə hücum edir, çoxlu qənimət və əsir alırlar. Məsələn, türk axınının qarşısını silah gücünə almağın mümkün olmadığını görən Çin imperatoru 682-ci ildə şimal şəhərlərinin ətrafına hasarlar çəkməyi əmr edir.

682-ci ildə İltəris xaqqan və Tonyukukun ordusu Şanyuy canışınliyinə soxulur. Türklər bütün dörd dairənin mərkəzlərini dağıdır, imperatorun qoyduğu prefektləri öldürür və canışının iqamətgahını mühəsirəyə alırlar. Müharibə 687-ci ilədək çəkir. Bu illərdə xüsüsən, Şansideki müharibə daha dəhşətli olur. Çinin sərhəd qoşunlarının xeyli hissəsi İltəris xaqqanın qoşununa qarşı göndərilir. 686-ci ildə üsyənçilərə qarşı göndərilən Çin cəza korpusuna Şanuyu Kyanpin rəhbərlik edirdi. Çin ordusunun komandanlığı çalışırkı ki, döyüş əməliyyatlarını türklərin əsas dayaq yeri olan Çugay (İnşan) dağlarına keçirsir. Lakin

¹ Н.Я.Бичурин. Adı çəkilən əsəri, sah. 267.

İltoris xaqan daha cəsarətli hərəkət edir: o, möhkəmləndirilmiş Qara Qumda oturub düşməni gözləmək istəmir (bu, türklər üçün doğrudan da ölüm hökmü olardı), Çin ordusuna qarşı çıxır. 686-ci ildə Şanyuy canişinliyinin ləp mərkəzində Sincjou şəhərinin civarlarında Çin ordusu ağır məğlubiyyətə uğradılır¹. İltoris xaqanın nizami Çin ordusuna qarşı açıq çıkış etməsi Sincjou şəhəri civarında parlaq qələbə çalması və 5 min Çin döyüşçüsünü öldürməsi, bir tərəfdən, onu göstərirdi ki, onun ordusunda artıq 700 döyüşü yox, daha çox əsgər vardi, digər tərəfdən, Mərkəzi Asiyada yeni və qüdrətli bir siyasi-hərbi qüvvənin yarandığına şahidlik edirdi. Yuncjunda (Şanyuy canişinliyində) yaşayan bütün türk qəbilələri İltoris xaqanın tərəfinə keçir.

Çinin şimal sərhədlərində siyasi-hərbi vəziyyət əsası şəkildə dəyişir. Susuz və çətin keçilən çöl şəraitində türklərə qarşı müharibə aparmaq taktikasını yaxşı mənimsəmiş təcrübəli Çin sərkərdələri Pəy Sin-tszyan (682) və Sə Jenquy (683) öldükdən sonra Çin ordusu türklərə qarşı yalnız müdafiə əməliyyatları aparırdı ki, bu da çöl şəraitində az effekt verirdi. 687-ci ilin aprelində türk ordusu müasir Pekinin şimal-qərbində yerləşən Quyciou şəhərinə qədər gəlib çatır. Çin hökuməti qərb sərhədlərində sərkərdə Çan-çjinin rəhbərliyi altında fəaliyyət göstərən seçilmiş ordunu şimala - türklərə qarşı göndərməyə məcbur olur. Bu həmin ordu idi ki, bir az əvvəl Tibet süvari ordusu üzərində parlaq qələbə əldə etmişdi.

687-ci ilin payızında Xuanxuaduy ətrafında Çan-çji İltoris xaqanın qoşununu məğlub edir. Türk ordusu nizamlı şəkildə Qobi səhrasına çökilir. Çin salnامəcisi xəbər verir: «Düşmənlər məğlub edilmişdir və təqib edilərək, təxminən, 40 li qaçmışdır. Onlar Böyük qumlu çölə çökülmüşlər»². Tsuan Bao-binin sərkərdə olduğu Çin korpusu türkləri təqib edir. Tsuan Bao-bi belə güman edir ki, türkləri darmadağın etmək artıq asan məsələdir. Buna görə də o, Böyük Çin səddindən kənara çıxır və kəşfiyyat dəstəsini irəli göndərir (görünür, bu, kəşfiyyat dəstəsi yox, Çin korpusunun avanqardi olmuşdur). Türkler düşmənə qarşı çıxırlar. «...düşmənlər (yəni, türklər - Ə.R.)

¹ N.Y.Bičurin bu döyüşün 685-ci ildə baş verdiyini göstərir. O həm də yazır ki, türk orduları Çinin şimalını işgal edir. Çinliler yalnız qoşunlardan yardım aldıdan sonra işgal edilmiş ərazilərini azad edə bilirlər.

² H.Y.Bichurin. Adı çəkilənəsəri, səh. 267.

ordunu döyük cergesinde düzeltmek üçün vaxt qazanmışdılar. Çinlilər fədakarcasına döyüşdülər, lakin tamamilə darmadağın edildilər. Bao-bi geri qaçı, korpus isə tamamilə məhv oldu¹. Məglubiyətə baxmayaraq İltəris xaqan Çinin böyük hərbi hissələrinə qarşı müvəffəqiyyətlə hərbi əməliyyatlar aparmağa qabil olan ordusunu qoruyub saxlaya bildi.

687-ci ildən sonra 6 il ərzində Çinin şimal sərhədlərində hərbi əməliyyatlar dayandırılır. İltəris xaqan öz məqsədlərinə nail olur: indi onun yaxşı təlim görmüş, döyük bacarıqlı süvari ordusu vardı. Şanyuy canişinliyini tərk etmiş türklərin hamısı xaqana qoşulmuşdu. Təkcə Ordosda (Şofanda) yaşayan türk qəbilələri Çin hakimiyyəti altında qalmışdı. Lakin bütün bunlara baxmayaraq yaranmış hərbi-siyasi şərait türklər üçün əlverişli deyildi. Beş il sürən müharibə nəticəsində Yunçjun dağıdılmışdı və türk ordusunu ərzaq, habelə döyük sursatı ilə təmin edə bilməzdi. Bundan başqa Çjan-çjinin ordusunun Kara Kuma (Xeyşəcenə) yaxınlığı da daimi təhlükə idi. Lakin ən böyük təhlükə Mərkəzi Asiyada türklərin köç yerlərini tutmuş qəbilələr idi. Türklerin qüvvətlənməsindən təşvişə düşən bu qəbilələr antitürk ittifaqı düzəltmişdi. Buna işarə edərək, L.N.Qumilev yazar: «Çinlilərin özü səddən kənar (müəllif Böyük Çin səddini nəzərdə tutur - Θ.R.) müttəfiqlərinin ve birinci növbədə uyğunların gücü ilə hərəkət etmək lazımlıydı»². Həqiqətən də antitürk ittifaqının təşkilatçısı və ideya rəhbəri kimi doqquz oğuzlarının, yəni uyğurların qəbilə başçısı (göytürk Orxon-Yenisey abidələrində: xaqanı) dururdu.

687-ci ildən başlayaraq Çin mənbələri türklər haqqında, demək olar ki, heç nə yazdır, çünki türklər Çin sərhədlərindən xaricə köçməşdülər və onların çinlilərlə münaqışları kəsilmişdi. Bu dövr haqqında Kül tigin, Bilgə xaqan və Tonyukuk abidələrində ətraflı məlumat vardır. «Cənubda Tabğac (Çin) xalqı yağı imiş. Qərbdə Baz xaqan (və onun) doqquz oğuz xalqı yağı imiş, qırğız, kurikan, otuz tatar, kitay, tatabı - hamisi yağı imiş» (KT ş 14). Türk üsyancılar ordusu Çuğay (insan) dağlarında güclü düşmənlərin əhatəsində qalır. (Nəzərə almaq lazımdır ki, türklər Çuğay dağlarında yaşamaq istəsə idilər, onda onlar öz mal-qara sürülərini, qoyun

¹Yenə orada, səh. 267-268.

² Л.Н.Гумилев. Древние тюрки, сəh. 287.

davarlarını və at ilxilarını otarmaq üçün buradaki qəbilələrin otlaqlarını onların əlindən almalı idilər: əlbəttə, belə bir perspektiv bu köçəri qəbilələri o qədər də sevindirə bilməzdi. Köçəri türkdilli qəbilələrin antitürk ittifaq bağlaşmasının bir səbəbi bu idisə, digər səbəb Çin diplomatiyasının fəaliyyəti idi). «Çuğay Kuzda, Qara qumda otururduq. Keyik yeyərək, dovşan yeyərək otururduq. Xalqın boğazı tox idi. Yağımız ətrafdə yırtıcı quş təki idi, biz sayıq idik. Eləcə oturur ikən oğuzlardan casus gəldi. Casusun xəbəri elə idi: doqquz oğuz xalqı üzərində xaqan oturdu, - deyir (burada boqquz oğuzların xaqanı Baz xaqan nəzərdə tutulur, türklərin qüvvətlənməsindən ən çox Baz xaqan qorxurdu – Θ.R.). Tabğaçların (çinlilərin) yanına Kunı səninü göndərmiş, kitayların yanına Tonra Səmi göndərmiş. Xəbəri elə göndərmiş: Azacıq türk xalqı yüyürür imiş. Xaqanı cəsur (alp) imiş, məsləhətçisi (vəziri) müdrik imiş. Nə qədər ki o iki adam var, səni – Tabğaçı (Çini) öldürəsidi, - deyirəm, şərqdə kitayı öldürəsidi, - deyirəm, məni – oğuzu öldürəsidi, - deyirəm. Tabğaç, sən cənub tərəfdən hücum et. Kitay, sən şərq tərəfdən hücum et. Mən şimal tərəfdən zücum edim. Türk sir yerində sahib yürüməsin. Bacarsaq, hökmədəri məhv edək» (T 7-11). Baz xaqanın təşkil etdiyi ittifaqın planlarından xəbər tutan Tonyukuk düşmənləri qabaqlamağı, birinci hücum etməyi təklif edir. Onun fikrincə, düşmənlər birləşməmiş onları bir-bir məglub etmək lazımdır. «O xəbəri eşidib gecə yatmağım (yuxum) gəlmədi, gündüz oturmağım gəlmədi (rahatlığım olmadı). Ondan ötrü xaqanıma müraciət etdim. Tabğaç (Çin), Oğuz, Kitay – bu üçlük birləşsə, qalasıyıq biz öz içini, bayırını tutmuş tek (yəni: mühasirədə qalasıyıq). Nazik ikən toplamaq asan işdir, ince iken üzmək asan. Nazik qalm olsa, toplamaq ığid işidir, ince yoğun olsa, üzmək (sindirmaq) ığid işidir» (T 12-14). Buna görə də o, xaqana məsləhət görür ki, təcili olaraq düşmənə qarşı çıxsın. «Şərqdə – Kitayda, cənubda – Tabğaçda (Çində), qərbdə – Kurdanda, şimalda – Oğuzda iki-üç minlik qoşunuq, gələsiyik. Buna sözün varmı?... Xaqanım mənim özüm Tonyukukun etdiyi müraciəti eşitdi. Könlüncə apar (qoşunu), - dedi. Köy Önük yuxarı (qoşunu) Ötükən ormanına apardım. İnək və yük heyvanları ilə Toğla çayında oğuzlar gəldi. Qoşunu altı min imiş. Biz iki min idik. Döyüsdük. Tanrı yar olduğu üçün dağıtdıq (yaydıq), çaya töküldü. Səpələndikləri yollarda da, əlbəttə, öldülər. Ondan ötrü oğuzlar hamısı (tabe olmağa) gəldi. Türk xaqanı Ötükən yerində yerləşir deyə eşidib

cənubdakı xalq, qərbdəki, şimaldakı, şərqdəki xalq gəldi» (T 14-17). Oğuzların türklərə düşmən kəsilməsini Ongın abidəsi də xəbər verir: «Bu Tabğaçdan (Çindən) şimalda bəy oğuzlar arasında yeddi ən igid (ərən) yağı olmuş» (O 5).

Türklərin Qobi səhrasının cənubunda olması haqqında Çin qaynaqlarının verdiyi məlumatların 687-ci ilə aid olduğunu və türklərin Ötükəni tutmasının İlteris xaqanın sağlığında (S.Q.Klyastorniya görə, İlteris xaqan 691-ci ilin noyabr ayında vəfat etmişdi)¹ baş verdiyini nəzərə alsaq, deməli, oğuzlarla Tola (abidələrdə: Toğla) çayı sahilindəki döyüş 687-691-ci illər arasında baş vermişdir. Mən belə güman edirəm ki, bu döyüş 687-ci ildə türklərin Tsuan Bao-binin korpusunu məğlub etməsindən bir qədər sonra, ola bilsin ki, 688-ci ildə baş vermişdir. S.Q.Klyastornı da təxminən bu fikirdədir: «...oğuzlarla Tola çayı yanındakı döyüş 687-691-ci illər arasında, çox güman ki, 688 yaxud 689-cu ildə baş vermişdir. Məhz 689-cu ildə Çin qoşunlarının öz müttəfiqlərinə köməyinin qarşısını almaq üçün Moçjonun dəstəsi Tsinpın hərbi dairəsinə hücum edir»². Türkərin onlara qarşı çəvrilmiş ittifaka qarşı müharibə aparmaq üçün hərbi qüvvəsi, demək olar ki, yoxdu. Heç də təsadüfi deyildir ki, Tonyukuk türk ordusunda iki-üç min əsgərin olduğunu xəbər verir. İlteris xan ordunu iki hissəyə bölür: min süvarini qərbə Kurdan (Aral dənizi sahilindədir) səhrasını fəth etməyə göndərir, iki min süvarını isə Tonyukukun rəhbərliyi ilə oğuzlara qarşı göndərir. Burada bir məsələ qaranlıq qahr: S.Q.Klyastornı yazır ki, oğuzlarla döyüşdən sonra 689-690-ci illərdə Yuançen (Tonyukuk) qərbə Monqolustan Altayının o tərəfinə «on ox» türklərinə qarşı qısa səfər edir³. L.N.Qumilev isə yazır ki, İlteris xaqan qoşunu iki yere bölür: Aşidə Yuançenin rəhbərliyi ilə min nəfəri qərbə – on ox xalqına qarşı göndərir, iki min nəfəri Tonyukukun sərkərdəliyi ilə şimala – oğuzlara qarşı göndərir⁴. Türkərin oğuzlara qarşı yürüşünün

¹ S.Q.Klyastornının yazdırmasına görə (bax: «Древнетюркские рунические памятники», М., 1964, səh. 33), İlteris xaqan 691-ci ilin noyabr ayında vəfat etmişdir. Mənə məlum olan başqa mənbələrdə onun vəfatı 693-cü ilə aid edilir. N.Y.Biçurin də, daha doğrusu, Çin salnaməsi Tanşu da İlteris xaqanın 693-cü ildə vəfat etdiyini yazar.

² С.Г.Кляшторный. Аді çəkiliş əsəri, səh. 33-34.

³ Yenə orada

⁴ Л.Н.Гумилев. Древние тюрки, сəh. 282.

nəticələri haqqında Tonyukuk məlumat verir. 689-690-cı illərdə Tonyukuk qərbə - Monqolustan Altayını aşaraq on ox türklərinə hücum edir. Türk mənbələri, o cümlədən Tonyukuk bu hadisənin üstündən sükutla keçir, görünür, türmişlərə qarşı aparılan bu müharibə türklər üçün uğursuz olmuşdur.

Çin qoşunlarından aralanmaq, doqquz oğuzları (uyğurları) məğlub etmək hələ tam qələbə deyildi, türk xaqanlığının yaradılması demək deyildi. Bütün təhlükələrdən sovuşmaq, həyata qabil, yaşamağa qabil dövlət yaratmaq üçün ordanı elə yerdə salmaq lazımdı ki, oraya Çin imperiyasının əli çatmasın, ora türk xalqını ərzaq və geyimlə təmin etsin, köçəri qəbilələrin qoyun davarlarını, at ilxilərini və mal-qara sürünlərini otarmaq üçün oranın bol otu və suyu olsun. Bütün göytürk (Orxon-Yenisey) abidələrinin yazdığını görə, belə bir yer Ötükən yış (meşəli dağlar) ola bilərdi. Ötükən meşəli dağlarını Çindən susuz Qobi səhrası (Böyük qumlu çöl) ayırdı. Qobi xüsusən qışda Çin orduları üçün keçilməz sədd idi. Ötükən yışda kifayət qədər ov heyvanı, qoyun davarlarını və mal-qara sürünlərini saxlamaq üçün lazımlı olan qədər ot və su var idi. Bütün bunlardan başqa Ötükən yış türk qəbilələrini toplamaq üçün ən münasib məntəqə idi. Mütəxəssislər abidələrin yazdığı Ötükən yışı müasir Xanqay dağları ilə eyniləşdirirlər. Bir sözlə, Ötükən yış türk elini, türk dövlətini yaratmaq üçün ən yararlı yer idi. Bu fikri Kül tigin abidəsinin müəllifi Yollıq tigin bir neçə dəfə nəzərə çarpdırır: «Ötükən ormanında yaxşı sahib yox imiş. El tutmalı yer Ötükən ormanı imiş. Bu yerdə oturub tabağac (Çin) xalqı ilə düzəlşdim» (KT c 4-5). «Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərdin yox. Ötükən ormanında otursan, əbədi el düzəldərək oturasısan, türk xalqı, tox. Ariq oxsan, achiq, toxluq bilməzsən, bir doysan, achiq bilməzsən» (KT c 8). Tonyukuk da özünün türklər qarşısında mühüm xidmətlərindən birini məhz türk xalqını Ötükən ormanına gətirməsində görür: «Türk xalqını Ötükən yerinə mən özüm, müdrik Tonyukuk gətirdim. (Xagan) Ötükən yerində yerləşir deyə eşidib cənubdakı xalq, qərbdəki, şimaldakı, şərqdəki xalq gəldi» (T 17).

Doqquz oğuzları (uyğurları) məğlub etdikdən sonra göytürklərin ordusu Ötükən (Xanqay) meşəli dağlarında yaradılan dövlətin - İkinci Türk xaqanlığının özəyi oldu. Ötükən dağlarının hərbi-siyasi baxımdan xüsusi strateji əhəmiyyəti vardı. Buranı Çinin sərhəd hərbi məntəqələrindən səhra

ayırırdı: piyada Çin qoşunu bu səhranı çetin keçə bilerdi, süvari türk qoşunu isə, xüsusən payız və qış fəsillərində səhranı asan dəf edirdi. Göytürklərin qonşuları – azlar, çıklar, qırğızlar, kitaylar, tatıblar və başqaları hərbi baxımdan elə bir təhlükəli qüvvə təşkil etmirdi. Bu da türk xaqanını nəinki Monqolustanda, həm də Cənubi Sibirdə və Cənubi-Qərbi Mancuriyada hakim qüvvəyə çevirirdi. Orxon, Tola və Sələnə (Selenqa) çaylarının bol suyu və otaqların bol çəmənliyi bu ərazidə maldarlıq üçün əlverişli şərait yaradırdı.

Bələliklə, türklərin azadlıq uğrunda Çinə qarşı apardıqları on illik müharibə Şimali Monqolustanda – Ötükən ölkəsində yeni, qüdrətli türk xaqanlığının yaranması ilə nəticələndi. Bu dövlət VII-VIII əsrlərdə Mərkəzi Asyanın siyasi-ictimai həyatında mühüm rol oynadı.

Çin mənbələri üsyənin müvəffəqiyyətli nəticəsini gözdən salmaq üçün yazar ki, Kutluğ «doqquz oğuzları talan etdi və çox varlandı; buna görə də özünü xan elan etdi»¹. Çin salnaməcisinin bu sözləri qərəzlə deyilir, çünki, artıq bildiyimiz kimi, Kutluğ (İltəris xaqan) doqquz oğuzları varlanmaq üçün talan etməmişdi, üsyənci türk ordusunu hərbi ləvazimatla, xüsusən, atlarla təmin etmək üçün uyğur qəbilələrinə hücum etmişdi. Türkər 52 il Çin hakimiyyətinə tabe olurlar, Kül tigin abidəsinin dili ilə desək, «...tabğaç xaqanına tabe olmuş. Əlli il işini, gücünü vermiş. Şərqə, gün doğana Bökli xaqanına təki qoşun çəkmiş, qərbə Dəmir qapıya təki qoşun çəkmiş, Tabğaç (Çin) xaqanına elimi, qanununu alaraq vermiş» (KT § 7-8). Bələliklə, 689-cu ildə İltəris xaqan türk xaqanlığını bərpə edir. İltəris xaqanın hərbi yürüşləri Tonyukukun qoyduğu abidədə, habelə Kül tigin və Bilgə xaqan abidələrində ətraflı təsvir edilmişdir. İltəris xaqan haqqında deyilmiş fikirlərə Ongin abidəsində də rast gəlirik. Məhz bu abidədə İltəris xaqan fateh – Kapığan İltəris kağan «Fateh İltəris xaqan» adlandırılır. İltəris xaqan 693-cü ildə vəfat edir². Kül tigin şərəfinə qoyulmuş abidədə onun böyük oğlu Bilgə xaqan yazar: «Atam xaqan bunca... qırx yeddi yol qoşun

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, soh. 266.

² Bəzi mənbələrdə (məsələn, A. fon Qaben, Lü Mau-tsay) İltəris xaqanın 692-ci ildə vəfat etdiyi göstərilir. S.Q.Klyastorni, P.Pelyonun tədqiqatlarına əsaslanaraq, İltəris xaqanın 691-ci ilin noyabr ayında vəfat etdiyini yazar (С.Г.Кляшторный. Древнетюркские рунические памятники, М., 1964, сəh. 33). Çin salnaməcisi isə yazar: «693, Qudulu öldü» (Н.Я.Бичурин, Аді çəkilən əsəri, soh. 268).

çekmiş, iyirmi döyüş döyüşmüş. Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqanını xaqansızlaşdırılmış, yağını tabe etmiş, dizlini çökdürmüş, başlığını səcdə etdirmiş. Atam xaqan... qanun yaradıb vəfat etmiş. Atam xaqana başda Baz xaqanı balbal qoymuş» (KT § 14-16).

İltəris xaqan vəfat etdikdən sonra taxta Kapağan xaqan adı ilə onun kiçik qardaşı Moçur (Çin dilində: Moçjo) çıxır (*kapağan* sözü *kap* «qapmaq» felindən yaranmışdır; «xasiyyəti qapmaq olan», başqa sözlə, «fateh» deməkdir. Göytürk Orxon-Yenisey abidələrində bu söz həmisi şəxs, xaqan adı kimi işlənir, təkcə bir dəfə Ongın abidəsində İltəris xaqanın epiteti kimi işlənir: *Kapağan Elteris kağan* «Fateh İltəris xaqan»). Çin salnameçisi bu faktı da düzgün izah etməyib göstərir ki, İltəris xaqanın hər iki oğlu kiçik idi: Mogilyanın 8, Kül tiginin 7 yaşı vardı. Buna görə də taxt-tac onların heç birinə verilmir. İltəris xaqanın kiçik qardaşı Moçjo (Moçur) çoxdankı arzusuna çataraq, taxt-taca sahib olur. O özünü xaqan elan edir və taxt-tacı oğurladıqdan bir neçə il sonra Linçjouya hücum edir¹. Çin salnameçisi taxt-taca varislik məsələsində Çin qanunlarından çıkış edir. Görünür, onun taxt-taca varislik haqqında Muğan xaqanın hakimiyyəti zamanı qəbul edilmiş türk törüsündən (qanunundan) xəbəri yoxdur. Bü töru haqqında irəlidə məlumat verildiyi üçün bir də bu məsələyə qayitmaq artıqdır. Lakin təkcə bunu qeyd etmək lazımdır ki, Kapağan xaqan taxt-tacı oğurlamamış, ona qanuni surətdə sahib olmuşdu. O, sonralar 716-cı ildə oğlu üçün taxt-tacı oğurlamaq istəyir və türk törüsü onu, daha doğrusu, onun övladlarını cəzalandırır. Ancaq bu haqda sonra danışılacaqdır.

Kapağan² xaqanın hakimiyyəti illərində (691 yaxud 693-716) İkinci Türk xaqanlığı (tarixdə sonrakı türk dövləti belə

¹ Н.Я.Бичурин. Адă чекилен эсери, сəh. 268.

² Kapağan xaqan türkə Bəg çor da adlanır. Tibet mənbələrində onun adı Biag-chor kimi verilir. Onun adına IX-XI əsrlər Bizans mənbələrində də rast gəlirik. Kapağan sözünün etimologiyası Sinor tərəfindən araşdırılmışdır. Sinorun etimologiyası ser C.Klauson tərəfindən redd edilmişdir. Mən də məqalələrimdən birində bu sözün etimologiyasına səthi toxunmuş və ser C.Klausonun etimologiyasının da düz olmadığını göstərmışım. (C.Klauson bu sözü *kapkan* kimi oxuyur, *sahənsəh* sözü ilə müqayisə edir və belə bir nəticəyə gəlir ki, *kapkan* sözü «xanlar xanı, ali xan» deməkdir). Kapağan sözü müasir Azərbaycan dilində «qapağan», yəni «xasiyyəti qapmaq olan» deməkdir, başqa sözlə desək, bu söz «fateh» sözüne ekvivalentdir (bax. A.A.Radžabov. Об онгинском памятнике и о слове «капаған». «Ученые записки АГУ им. С.М.Кирова», Bakı, 1966, 5, səh. 79-85).

adlanır) özünün hərbi-siyasi qüdrətinin ən yüksək zirvəsinə qalxır. Kapağan xaqan dövlətin sərhədlərini xeyli genişləndirir. O, 694-cü ildə Çinə hücum edir. Eyni zamanda kitayları məğlub edib türk dövlətinə birləşdirir. Kapağan xaqan Orta Asiyada da işgalçılıq siyaseti yeridirdi. Türk orduları yenə də Dəmir qapıya (Buzqala keçidinə) çatmışdır. VIII yüzilliyin birinci onilliyində türk dövlətinin sərhədləri müəyyənləşir, onun etnik-qəbilə və siyasi quruluşunun təşəkkülü bitir.

Kapağan xaqanın orduları 693-706-ci illər arasında Xuanxe çayını altı dəfə keçib Çinin şimal əyalətlərini viran etmiş, əhalinin bir hissəsini böyük çölə aparmış yaxud qırımışdı. VIII yüzilliyin əvvəllərində Kapağan xaqanın rehbərliyi altında nəheng ordu toplanmışdı. Bu ordunun sıralarında xaqanın öz qəbilələrindən başqa onun tabe etdiyi qəbilələrdən olan döyüşçülər də vardi. Artıq əsrin əvvəllərində Kapağan xaqanın şöhrəti Mərkəzi Asiyadan xeyli uzaqlara yayılmışdı. «Qələbələrinin şöhrətindən məst olan Moçjo (Kapağan xaqan – Ə.R.) Orta dövlət haqqında pis fikirdə idi və hətta onun qarşısında öyünürdü. Onun ordusu Xyeli (Kat İl xaqan – Ə.R.) dövründə olduğu kimi coxsayılı idi. Onun torpaqları eninə və uzununa 10000 li məsafəni əhatə edirdi. Bütün xarici torpaqlar onun əmrinə tabe idi»¹. Kapağan əcdadlarının yaratdığı dövləti – Dəmir qapıdan Kadırkan dağlarına və Texaristandan Böyük Xinqana qədər ərazini əhatə edən dövləti bərpa etməyə təşəbbüs göstərir. Kapağan xaqanın əvvəlki dövləti bərpa etməsi türk qəbilələrini birləşdirməsi haqqında Bilgə xaqan deyir: «Əmim xaqan oturub türk xalqını tənzim etdi, yüksəltdi, kasıbü varlı etdi, azi çox etdi» (KT § 16). Xaqanın kasıbü necə varlı edəcəyini başa düşmək olur. Amma xaqan azi necə çox edə bilərdi? Xalqın sayını yalnız işgal edilmiş ərazidəki adamların hesabına artırmaq olar. Görünür, Kapağan xaqan 694-cü ildə Çinin şimal əyalətlərinə hücum edərkən Ordosda yaşayan, lakin İltəris xaqana qoşula bilməyən türklər onun ordusunu ilə Ötükənə gəlmışdır.

695-ci ildə kitay və tatabı qəbilələri Mancuriyada Çin imperiyasına qarşı üsyən qaldırır. Kitay və tatabı qəbilələri monqoldilli idi. Əvvəlcə kitaylar üsyən edir. Onlar Çin qubernatorunu öldürür, onun köməkçisini əsir alırlar. 24 gün ərzində üsyən bütün səkkiz kitay qəbiləsinə yayılır. Üsyəni

¹Н.Я.Бичурин. Аді çəkilən əseri, səh. 270.

yatırmaq üçün göndərilən nizami Çin ordusu darmadağın edilir. Yalnız 696-ci ildə Çin muzdlu ordusu kitayların hücumunun qarşısını alır. Kapağan xaqan bundan istifadə edib üsyani yatırmaq üçün çinlilərə öz xidmətini təklif edir. Çin hökuməti onun köməyini qəbul edir. Kömək əvəzinə Çin hökuməti onu xan kimi tanır, hərbi rütbə və knyaz ləyaqəti verir. Kapağan xaqan ildirim süretli hərəkətlə kitaylara hücum edir və onları meşələrə səpələməyə məcbur edir.

696-697-ci illərdə kitay və tatabı qəbilelərinin türk xaqanlığına tabe edilməsi Çin ordularının Xinqan dağlarının ətəklərində şimal-sərqə hərəkətinin qarşısını alır və xaqanlığın şorq cinahının təhlükəsizliyini təmin edir. Kapağan xaqanın hakimiyyəti illərindən başlayaraq Çin imperatorluğu hədiyyə adı ilə türk dövlətinə hər il çoxlu xərac (qızıl, gümüş, taxıl və ipək) verirdi. «Qızıl, gümən, taxıl, ipək bol-bol o qədər veren Tabğac (Çin) xalqının sözü şirin, hədiyyəsi yumşaq imiş. Şirin sözü ilə, yumşaq hədiyyəsi ilə aldadıb uzaq xalqı eləcə yaxınlaşdırır imiş» (KT c 5). 698-ci ildə türk orduları yenidən Çinin daxili rayonlarına hücum edir. Mühəribə türklər üçün uğurlu bitir. Bağlanan sülh müqaviləsinə görə, çinlilər türklərə hər il 300000 kilogram dari, 50000 top ipək, 3000 kənd təsərrüfatı aləti, külli miqdarda qızıl, gümüş və içki verməli idilər. 698-708-ci illərdə türk dövlətinin şimal və qərb sərhədləri Tannu-Ola, Altay və Tarbağataydan keçirdi.

693-cü ildə Şimali Monqolustan türklərin rəhbərliyi altında birləşdirilir. Lakin türk dövləti iqtisadi blokadada olduğu üçün inkişaf edə bilməzdi. Çinin iqtisadi blokadasını hərbi güclə yarmaq üçün Kapağan xaqan güclü və mütəhərrik süvari ordu yaradır. 693-cü ilin dekabrında türk ordusu Büyük Çin səddinin möhkəmləndirilmiş divarlarını aşaraq Linçjouya basqın edir. Çin sərhəd qoşunları darmadağın edilir və türklər Xuanxe çayı vadisinin ən böyük və ən möhsuldar əyalətlərindən birini tuturlar. Çin dövlətinin cavab hərəkətlərindən bu nəticəyə gəlmək olar ki, türklər Çinə böyük qüvvə ilə soxulmuşdular. 694-cü ilin fevralında Ordos (Şofan) ordusunun komandanlığına Çin imperatoriçəsi Unun favoriti, Ağ at monastırının baş keşişi Se Xuay-i təyin edilir, məşhur sərkərdələrin başçılıq etdiyi 16 ordu birləşməsi onun komandanlığı altına verilir. Lakin Çin ordusu Linçjouya gəlib çıxdıqda Kapağan xaqan öz ordusu ilə çəkilib çölə getmişdi. Linçjouya edilən basqın təkcə taktiki yox, həm də strateji əhəmiyyətə malik idi. 687-688-ci illərdə İlteris

xaqan Ordosdan şimaldakı Çuğay (İnşan) dağlarını tərk etməyə məcbur olduqdan sonra türklər zəngin Xuanxe vadisində yerləşən Ordos və Şənsi əyalətlərinə vaxtaşırı ildirim sürətli basqınlar etmək imkanından məhrum olmuşdular. Digər tərəfdən, Çin sərhədlərinin möhkəm şəkildə bağlanması türkləri taxıl, dəmir və parça əldə etməkdən də məhrum etmişdi. Kapağan xaqan başa düşürdü ki, Çinin şimal əyalətlərini daimi təhlükə altında saxlamaq üçün İnşandan yaxşı mövqə ola bilməzdi: əvvələn, İnsanın alp çəmənlilikləri əla yaylaqlar idи, ikincisi, payızda daxılı yiğib anbarlara vurduqdan sonra Xuanxe çayını keçib şimal əyalətlərinə hücum etmək və taxılı əldə etmək üçün türk ordusunun Qobi səhrasını keçməyə vaxt və güc sərf etməsi lazımdı. Ordosda qış isti və qarsız keçdiyi üçün qışda Çinə hərbi yürüşlər etməyə əlverişli şərait yaradırdı. Çin mənbələrinin verdiyi məlumatə görə, Kapağan xaqanın yay iqamətgahı 698-ci ildə Kara Kum şəhərində (İnşan dağlarının şimal yamacları yaxınlığında) yerləşmişdi, lakin S.Q.Klyastornı etiməl edir ki, qərargah artıq 694-cü ildə Kara Kuma köçmüş imiş¹. 694-cü ildə Kapağan xaqan Loyan şəhərinə səfirlilik göndərib Çin dövləti ilə danışıqlar aparır. Çin imperatoru xaqana 5 min top ipək hədiyyə göndərir, lakin eyni zamanda türk qoşunlarının mümkün hücumlarının qarşısını qabaqcadan almaq üçün sərhədyanı Ordos ordusunu möhkəmlədir. 695-ci ildə danışıqlar aparmaq üçün imperator sarayına yeni türk səfirliliyi gəlir. Görünür, bu dəfə danışıqlar türklər üçün daha uğurlu olur. Belə ki, 696-ci ildə Çin imperatoru türklərin yanına nümayəndə heyəti göndərir. Çin səfirliliyi xaqana çoxlu hədiyyə və fəxri titul gətirmişdi. Bu zaman Cində baş verən bəzi hadisələr Mərkəzi Asiyada türklərin nüfuzunu, deməli, hərbi-siyasi əhəmiyyətini daha da yüksəldirdi.

Hələ imperator Taytszunun hakimiyyəti illərində Mancuriyanın monqoldilli kitay qəbilələri Çin hakimiyyətini qəbul etmiş və protektor İncjouya tabe edilmişdilər. 695-ci ildə kitay qəbilələri üsyan edib 696-ci ildə Lüçen şəhərini tutur, protektor İncjounu öldürürülər. Üsyançıların başçılarından Li Tszinçjun özünü xaqan elan edir, üsyanın digər başçısı Sun Van-yunu isə baş komandan təyin edir. Kitayların ordusunda bir neçə on min döyüşü vardı. Kitay üsyançıları qısa bir müddətdə Mancuriyanın Böyük Çin səddindən şimalda yerləşən bütün

¹ С.Г.Кляшторный. Adı çəkilən əseri. səh. 81-82.

ərizisini öz nəzarətləri altına alırlar. Kıtaylara qarşı yeridilən iki Çin sərhəd ordusu darmadağın edilir və onların komandanları əsir alınır. Çin imperiyası böhran vəziyyətinə düşür: Xebey və Şansiyə basqın təhlükəsi gözlənilir; Kara Kumda Kapağan xaqqanla danışqlar uzanır ki, bu da Ordos (Şofan) ordusunu yerindən (türk sərhədindən) qaldırıb kıtaylara qarşı göndərməyə imkan vermir; Qansuda 692-695-ci illər məglubiyyətindən sonra özünə gələn tibetlilər 696-ci ildə Lyançou ətrafında çinliləri tam məglubiyyətə uğradırlar. Tibet ordusunun baş komandanı Tsinlin Çin qarnizonlarını «Dörd müfəttişlik» əyalətlərindən (Kuça, Xotan, Kaşgar, Yarkənd əyalətlərinə dörd müfəttişlik əyalətləri deyirdilər) çıxarmağı tələb edir.

Bu zaman Li Tszinçjun qəflətən vəfat edir. Sun Van-yun özünü xaqqan elan edir. Əvvəlki xaqqanın (Li Tszinçjunun) oğlu türklərin qərargahına qaçıp və Kapağan xaqqandan kömək istəyir. Kapağan xaqqan vəziyyətdən istifadə etmək üçün Loyana səfirlilik göndərir. O, Çin imperatoriçəsi Udan tələb edir ki, türklərin yaşadıqları altı Ordos (Şofan) və Şənsi əyalətini xanhğa versin, əvəzinə isə Kapağan xaqqan kıtayları darmadağın etməyi vəd edir. Imperatoriçə dərhal razılıq verir.

696-697-ci illərdə Kapağan xaqqan öz müttəfiqi xi (tatabı-monqoldilli qəbilələr) qəbilələri ilə birlikdə Van-yunun ordusunu ağır məglubiyyətə uğradır. Van-yun qaçarkən öz keşikçisi tərəfindən öldürülür. Kapağan xaqqan böyük qənimət əldə edir və bundan başqa, kıtayları məcbur edir ki, onun hakimiyyətini qəbul etsinlər. Kıtayların türklərdən qaçıb qurtula bilən qalıqlarını iki ildən sonra çinlilər özlərinə tabe edirlər. 697-ci ildə kıtaylarm üsyani yatırılır. Lakin imperatoriçə vəd etdiyi altı əyaləti Kapağan xaqqana vermir, ona yalnız fəxri titul göndərir¹.

İmparatoriçənin xəyanəti Kapağan xaqqanı bərk qəzəbləndirir. Çinin elçiləri hələ türk qərargahına çatmamış iki türk dəstəsi Ordosun cənub-qərbində və şimal-şərqində sərhədi keçib Linçjounu talan edir, lakin Ordos (Şofan) ordusunun cavab zərbəsindən sonra geri çökilir. Öz gücünə arxayıñ olan Kapağan xaqqan 698-ci ilin yazında Çin imperiyasının paytaxtı Loyana yeni səfirlilik göndərir. Kapağan xaqqan «imperatoriçənin oğlu» olmağa razi olur (yəni nominal surətdə olsa da Çinin süzerenliyini qəbul edir), lakin əvəzində aşağıdakılari tələb edir: 1)

¹ Bax: Н.Я.Бичурин. Ад çəkilən əsəri, səh. 268, 365.

xaqanın qızları imperator sarayından olan şahzadələrə ərə verilməlidir; 2) türklərə əkin üçün 100 min xu dari, 3 min kənd təsərrüfatı aləti və bir neçə on min tszin dəmir verilməlidir; 3) 670-673-cü illərdə Ordos və Şənsidə türklerin «tabe olmuş» qəbilələrinin məskun olduqları ərazidə altı dairə təşkil edilmişdi. 679-cu il üsyanına qədər bu dairələr Aşına qəbiləsinənən olan xanlar tərəfindən idarə edilirdi. Kapağan xaqqan tələb edir ki, həmin dairələr ona qaytarılsın. Imperatoriçə bütün tələbələri rədd edir. Tonyukuk işə qarışmasa idi, xaqqan imperator səfirliyinin başçısı Tyan Quy-daonu edam etdirəcəkdi. Lakin imperatoriçə gərginliyə davam gətirməyib həmin ilin payızında bəzi güzəştərə gedir: dari və kənd təsərrüfatı alətləri türklərə göndərilir, imperator sülaləsindən iki şahzadə – Xuay-yan və U Yan-su xaqqan-qızlarına evlənmək üçün türklerin qərargahına (ordasına) göndərilir. Imperatoriçə Ordos və Şənsidəki altı daireni xaqqana vermək əvəzinə oradakı türkərini sürgün edir. 698-ci ilin payızında bir neçə min alaçiq türk ailəsi Xuanxe çayının şimalına köçür. Düzdür, Kapağan xaqqan ordusuna xeyli döyüşçü əldə edir, lakin Ordosun məhsuldalar torpaqları əvəzinə bir neçə min qaçqın qazanır.

Sonrakı hadisələri başa düşmək üçün burada bir məsələni izah etmək lazımdır. Imperator Qaotszun vəfat etdikdən (683) sonra imperatoriçə U Tsze-tyan tədricən onun oğlanlarını hakimiyyətdən uzaqlaşdırılmış və əslində dövlət çevrilişi etmiş, özünü «imperator» elan etmiş, Tan sülaləsi əvəzinə Çjou sülaləsi yaratmışdı.

Yuxarıda təsvir edilmiş hadisələrdən sonra Kapağan xaqqan Çin hökuməti ilə damışqları dayandırır. Elan edir ki, o öz qızlarını U evindən olan knyazlara yox, Tan evindən olan şahzadələrə verə bilər. O hər iki şahzadəni həbs edir, onları müşayiət edən general Yan Cji-voyi öz tərəfinə çəkir. Bundan sonra Kapağan xaqqan elan edir ki, o, taxtı Tan sülaləsindən olan qanuni varislərə – şahzadə Çjuntszun və Juytszuna qaytarmağı özünə borc bilir. Bütün bunlar Çinlə böyük müharibəyə başlamaq üçün bəhanə idi.

Hərbi əməliyyatları gözləmək çox çəkmədi. 698-ci ildə türk orduları sərhədi keçdi. Kapağan xaqqanın ordusunda 100 min süvari vardi. Çin hökuməti ona qarşı birində 300 min, digərində 150 min əsgər olan iki ordu çıxarır. Lakin Çin ordusunda xidmət edən köçərilər dərhal türkərin tərəfinə keçir, nizami ordu isə türk qoşunu ilə vuruşmağa cürət etmir. Türklər

sərhədyanı dairələri talan edir, çoxlu əsir tuturlar. Bütün açıq toqquşmalarda türk ordusu çinlilər üzərində qələbə çahır. Tonyukuk bu haqda yazar: «İki min idik, biz iki qoşun olduq. Türk xalqı oturalı, türk xaqanı oturalı Şandun şəhərinə, Dəniz çayına çatlığı yox imiş (çatmamış imiş). Xaqanıma müraciət edib qoşun çəkdirdim. Şandun şəhərinə, Dəniz çayına çatdirdim. İyirmi üç şəhər sindi (məglub oldu)» (T 18-19). Tonyukukun sözlərinin mənası budur ki, türklər həmin vaxta qədər Şandun şəhərinə və Sarı dənizə qədər hərbi səfər etməmişdilər. İlk dəfə Tonyukukun sərkərdəliyi ilə türk qoşunları Şandun şəhərinə və Sarı dənizə qədər hərbi yürüş etmişdir. Tonyukuk Çinə müzəffər yürüyü öz hesabına yazar. Bilgə xaqan isə bu yürüşü əmisi Kapağan xaqanın adı ilə bağlayır: «Əmim xaqan oturduqda özüm... tarduş xalqı üzərində şad idim. Əmim xaqan ilə şərqə Yaşıl çay Şandun düzünə təki qoşun çəkdik» (KT § 17). Buradan belə nəticə çıxarmaq olar ki, türklər Çinə bir neçə (Tonyukuka görə, iki) dəstə ilə hücum etmişdir: dəstələrdən birinə Tonyukuk, digərinə Kapağan xaqan özü başçılıq etmişdir. Tonyukukun yazdığını görə, türklər hələ indiyədək Çinin daxili rayonlarına bu qədər dərin daxil olmamışdilar. Xuanxe çayının vadisi Çinin ən məhsuldar torpaqlarıdır. Şandun mülkədarları isə imperator sarayının əsas dayaqları idi. 698-ci ilin son ayları Çin üçün fəlakətli olur. Imperatoriçə qorxuya düşüb şahzadə Cjuntszunu sürgündən qaytarır, onu vəliəhd elan edir və Xəbəy ordusuna baş komandan qoyur. İndi Kapağan xaqanın vəziyyəti dəyişir: o, Cjuntszun uğrunda mübarizdən ona qarşı vuruşan adama çevrilir. Buna görə də o Cjuntszunun ordusu idə döyuşlərə girmədən əldə etdiyi qənimətlərlə yavaş-yavaş çölə geri çekilir və tərk etdiyi yerlərdə aparmaq mümkün olmayan nə varsa, hamisini məhv edir.

Türkərin Çinə bu səfəri Çin imperatoriçəsi üçün daha acınacaqlı olur: tezliklə 705-ci ildə U istəfa verir. Cjuntszun imperator olur. Tan sülaləsi bərpə edilir.

698-ci il yürüyü Kapağan xaqanın Çin siyasetini kökündən dəyişir: əgər o, əvvəllər Çinlə hər şeyi danışıqlar və sülh yolu ilə həll etmək istəyirdi, indi türklər tez-tez Çinin varlı rayonlarına basqınlar edir, aylarla işgal edilmiş torpaqları talayırlar, viran qoyub bol qənimətlə geri qaydırırlar. Onların əldə etdiyi qənimətlər müəyyən müddət üçün onları kənd təsərrüfatı və sənətkarlıq məhsulları ilə təmin edirdi. Məhz bu zaman

Mərkəzi Asiyada hegemon qüvvəyə çevrilən türk xaqanı Kapağan Çin dövləti (Orta imperiya) haqqında pis fikirdə idi.

698-ci il basqınlarından sonra Çin imperatoriçəsi Ordosun müdafiəsi üçün mühüm tədbirlər görülür: bütün Çin - türk sərhədi möhkəmləndirilir, yeni hərbi mənteqələr salınır, xüsusi süvari korpusu yaradılır. Eyni tədbirlər Xəbəy əyalətində də görülür, orada yeni ordu hissələri yaradılır. Əlbəttə, Kapağan xaqanın bütün bunnardan xəbəri vardı. Buna görə də bütün 699-cu il ərzində türk orduları Çin sərhədini bir dəfə də olsun keçmir. Türk orduları Çinə imperatoriçənin gözləmədiyi yerdən və gözləmədiyi vaxtda hücum edir. 700-ci ildə Çinlə Tibet arasında müharibə başlanır. Çinlilər bu müharibədə qalib gəlirlər. Məhz bu zaman – Tszü-şı ilinin on ikinci ayında (14 yanvar – 12 fevral 701-ci il) Çinin əsas qoşun qüvvələri Lançjouda tibetilərlə vuruşduğu vaxt türk qoşunu Lunyu üzərinə yürüş edir və ildirim süreti ilə dairəni işgal edir. İstər 700, istərsə 702-ci ildə türk və Tibet ordularının əlaqələndirilmiş hərəkatlarından belə nəticəyə gəlmək olar ki, Kapağan xaqanla Tibet səpposu arasında hərbi ittifaq mövcud olmuşdur. Türk qoşununun Şənsi və Lyun-yudakı uğurlarını da bununla izah etmək olar.

Çin tərəfi türklərə, demək olar ki, heç bir müqavimət göstərmir. Kapağan xaqan atçılıq zavodlarına hücum edib Çin çubarı ordusu üçün hazırlanmış 10 min atı öz ordusuna aparır. Tsinçjouda yaşayan tanqutlar türklərə müqavimət göstərməyə təşəbbüs göstərirler, lakin türklər onları darmadağın edir və talayır. Bilgə xaqan yazır ki, «on yeddi yaşında tanqutlara qarşı qoşun çəkdim. Tanqu təlximi pozдум (yəni, məğlub etdim), oğlunu, qız-gelinini, ilxisini, varını (dövlətini) onda aldım» (BK § 24). Yalnız 701-ci ilin iyun ayında Vəy Yuan-çjunun komandanlıq etdiyi Lin-vu (Linçjou) ordusu və Binçjou (Şansi) ordusu türklərə qarşı çıxır. Lakin Kapağan xaqan açıq döyüşə girmir və sərhədin o tərəfinə çəkilir.

Türklərin Çinə hərbi yürüşü haqqında Çin salnamələri utancaqlıqla susur. Lakin Orxon, xüsusən Koşo-Saydam abidələrində bu səfərlər haqqında müfəssəl məlumat vardır. Lunyu əməliyyatı zamanı (700-cü il) 683-cü ildə anadan olmuş Bilgə xaqanın 17 yaşı vardı (yuxarıda tanqutlarla döyüş haqqında onun sözleri verilmişdir). Sonraki səfər haqqında Bilgə xaqan yazır: «On səkkiz yaşında altı vilayətli soğdaklara qarşı qoşun çəkdim, xalqı onda pozдум. Tabğachi Onq tutuk əlli minlik qoşunla gəldi. İduk başda döyüsdüm. O qoşunu orada

məhv etdim» (BK § 24-25). Burada Bilgə xaqan altı vilayətli soğdalırlara, çinli Onq tutuka qarşı döyüşdə qazanılmış qələbəni öz uğuruna çıxır, bu məlumatdan belə bir nəticə çıxır ki, qoşuna Bilgə xaqan başçılıq etmişdir. Kül tigin abidəsində bu fakt bir qədər başqa cür verilir: «...kiçik qardaşım Kül tigin igit adı qazandı. Altı vilayətli Soğdaya qarşı qoşun çəkdik. Tabğac Onq tutuk əlli minlik qoşunla gəldi... döyüşdük. Kül tigin piyada həcum etdi. Onq tutuk yorçın yaraqlı eli ilə tutdu, yaraqlı da xaqana təslim etdi. O qoşunu orada məhv etdik» (KT § 31-32). Bu sözlərdən belə çıxır ki, hərbi yürüşdə Bilgə xaqan yox (həmin vaxt o, ölkənin qərbində, yəni Soğdaya yaxın əyalətlərdə tarduşların şadı idi), Kapağan xaqan özü rəhbərlik etmişdir (Kül tigin Çin sərkərdəsi Onq tutukun yorçını tarduşların şadına yox, xaqanın özünə təslim edir). Soğdaya qarşı hərbi yürüşdə Bilgə xaqanın on səkkiz yaşı olduğu üçün yürüş 701-ci ilin sonundan əvvəl heç cür ola bilməzdi (düzdür, belə bir fikir də mövcuddur ki, qədim türklər uşağın ana bətnində olduğu vaxtı da yaşın üstünə gəlirmişlər; belə olduqda Bilgə xaqanın on səkkiz yaşı 700-cü ildə də ola bilərdi, deməli, Soğdaya qarşı müharibə də 700-cü ildə ola bilərdi). Kül tiginin 685-ci ildə anadan olduğunu və həmin hərbi səfər zamanı onun 16 yaşı olduğunu nəzərə alsaq, deməli, Soğdaya qarşı müharibə 701-702-ci ilin qışında gec də ola bilməzdi. Bir məsələni daha izah etmək lazımdır. Soğdalılara və Çin sərkərdəsi Onq tutuka qarşı döyüşlər ayrı-ayrı hərbi səfərlər olmamışdır, çünki adətən, abidələrdə hərbi yürüşlərin başlanması qəhrəmanın yaşı ilə bağlanır. Bundan başqa, türklər çinlilərə qarşı həcum etmir. Onq tutuk əlli minlik qoşunla türklərin üstünə gəlir. Buna görə də belə bir fikir irəli sərmək olar ki, 701-ci ilin sonunda (702-ci ilin əvvəlində) türklər altı vilayətli Soğdaya qarşı yürüş təşkil etmiş, soğdalıları məğlub etdikdə sərkərdə Onqun komandanlığı ilə əlli minlik Çin korpusu soğdalılara köməyə gəlmış, lakin məğlub olmuş və yorçın rütbəli qoşun başçısı əsir düşmüşdür. Soğdalılara qarşı hərbi əməliyyatlara Kapağan özü rəhbərlik etmişdir.

Kapağan xaqanın 702-ci ilin fevralında Böyük Çin səddindən o tərəfə etdiyi hərbi yürüş haqqında Çin mənbələri də məlumat verir, lakin Orxon abidələrində buna birbaşa işarə yoxdur. Güman ki, türk ordusu Şənçjou bərəsi yaxınlığında Xuanxe çayını keçərək Ordosdan cənuba hərəkət edib Syaçjou və Yançjou şəhərlərini talan etmiş, 100 min başa qədər qoyn

və at aparmışdı. Həmin bu vaxtda Tibet süvari qoşunu da Syaçjou şəhərinə hücum edirdi. Tibetlilərin hücumu türklerin sağ cinahını və arxasını töhlükəsizləşdirdi – qərb əyalətlərindəki Çin ordularının Qansuda şiddətli döyüşlərlə başı qarşıq idi. Türk ordusu Şilin keçidini (aşırımı) dəf edib Şansi əyalətinə soxuldı və dairə mərkəzi Binçjou (indiki Tayyuan) şəhərini mühasirəyə aldı.

Binçjou ordusu Çinin paytaxtı Loyan şəhərini və Şandun düzənliyini şimal-qərbdən qorumaq üçün yaradılmışdı. Türklərin burada 702-ci ildə yenidən peyda olması çinlilərə 698-ci il dəhşətlərini xatırladırdı. Çin dövləti Şansi və Xəbəydiki bütün qüvvələrin türklərə qarşı səfərberliyə ahr. 702-ci ilin aprelində şahzadə Li Dan (o, 685-689 və 719-712-ci illerdə Juytszun adı ilə imperator olmuşdur) orduya baş komandan təyin edilir; Li Dan çox vaxt Syan-van (Syan knyazı) titulu da daşıyır. Hər iki Koşo-Saydim abidəsində (Kül tigin və Bilgə xaqan şərəfinə abidələr) Li Dan Onq tutuk¹ adı ilə çıxış edir. Bilgə xaqan abidəsində Onq tutukun əlli minlik ordusu ilə döyüşdən söhbət gedir, lakin onun əsir tutulmasından danışılmır, Kül tigin abidəsində isə Onq tutukun yorçın rütbəli sərkərdəsinin Kül tigin tərəfindən əsir tutulduğu göstərilir. Onu da qeyd etmək lazımdır ki, abidələrdə Onq tutukla olan döyüş 702-ci ildə yox, 700-cü ilin sonu 701-ci ilin əvvəlində (uşağın ana bətnindəki həyatının da qədim türklərin yaşıñ üstünə gəlməsini bir daha xatırlamaq istərdim) baş vermişdir. 702-ci ildə isə Onq tutuk (Li Dan) türklərlə açıq döyüşə girməyə cürət etmir və türklərə Binçjoudan şimala çəkilməyə imkan verir. Ola bilər ki, Li Danın ordusunun avanqardı türklərlə döyüşə girmiş, möglüb olmuş və onun başçısı əsir düşmüşdür. Çin mənbələri Çin və türk orduları arasında açıq döyüş olması haqqında heç bir şey yazmır. Ola bilsin ki, Çin və türklərin əsas qüvvələri arasında toqquşma heç olmamışdır. Iduk başda baş vermiş vuruşma, görünür, «yerli əhəmiyyət» daşımışdır. Kapağan xaqan Binçjou şəhərinin mühasirəsindən əl çəkir və şimala çəkilir, Çin ordusu isə döyüşə girmədən onu uzaqdan müşayiət edir.

Güman etmək olar ki, Iduk başdakı döyüş Binçjou rayonunda olmuş və 702-ci ilin aprel-iyul aylarında baş vermişdir. Həmin ilin avqustunda Kapağan xaqan yavaş-yavaş

¹ Onq sözü Çin dilindəki *wang* «knyazı» (türkçə: *xan*) sözləndən, *tutuk* sözü Çin dilində *tu-tu* «qubernator, hakim» sözləndən götürülmüşdür.

şimala geri çekilerek Dayçjou, oktyabr ayının əvvəlində Sinçjou dairələrini talan edir. Hər iki dairə Böyük Çin səddinə bitişir. Çin qaynaqlarında türklərin sonrakı basqınları haqqında məlumat verilmir, buna görə də belə qənaətə gəlmək olar ki, türklər Çin imperiyasının sərhədlerini tərk etmişlər.

Kül tigin və Bilgə xaqan abidələri Çin ordusu ilə daha bir döyüşdən xəbər verir: «İyirmi iki yaşimdə Tabğaça (Çinə) qarşı qoşun çəkdir. Qoşununu orada öldürdüm» (BK ş 25-26). Kül tiginin «iyirmi bir yaşında Çaça sənülə döyüşdük. On ilk dəfə Tadikin çorın boz atını minib hūcum etdi, o at orada... öldü. İkinci dəfə İşbara Yamtarın boz atını minib hūcum etdi, o at orada öldü. Üçüncü dəfə Yəğin Silik bəyin yəhər-yüyənli kəhər atını minib hūcum etdi, o at orada öldü. Yarağana, zirehinə yüzdən artıq ox dəymışdı; üzünə, başına biri də dəyməmişdi... Hūcum etdiyini, türk bəyləri, bilirsınız. O qoşunu orada məhv etdik» (KT ş 32-34). Çin salnamələrində bu döyüş haqqında heç bir qeydə rast gəlmirik. Bilgə xaqanın iyirmi iki, Kül tiginin iyirmi bir yaşı 704-cü ilə təsadüf edir.

L.N.Qumilev Şaça Çjunla (abidələrdə: Çaça sənün) döyüşün 706-cı ildə (onda Bilgə xaqanın iyirmi iki yox, iyirmi dörd yaşı olardı) baş verdiyini göstərir və bunun səbəbini belə izah edir: «703-706-cı illərin barışığı Xaqanlıqdan daha çox Imperiyaya xeyir gətirdi. Müdafiə və hūcum tədbirlərinin mənasızlığına əmin olaraq, çinlilər satın almağın köməyi ilə hərəkət etməyə başladılar. Öz tərəfinə çəkmənin obyekti doqquz oğuzlar oldu. Xanın onların qılığına girməsinə baxmayaraq, onlar çöldə sərbəst köç etdikləri, imperatorдан bol bol hədiyyələr aldıqları o xoşbəxt zamanları unutmamışdilar. Barışq zamanı Tola çayı sahilində öldürülümuş Baz xaqanın (çincə: Bili) oğlu Duqyayçıjı uyğurlar və kibi, siğe və xun qəbilələri ilə xandan fərərilik edib Qobini keçdi və imperiyaya tabe oldu. Onu Alaşanda Lyançjou yaxınlığında və Qansuda məskunlaşdırıldılar və hərbi hissələri komplektləşdirmək üçün güclü süvarilər aldılar.

Türklər üçün uyğurların ayrılması böyük zərbə idi, çünkü bu onların daxili siyasetinin zəifliyini göstəirdi, üstəlik doqquz oğuzlar arasındakı hərəkət çinlilərin təsvir etdiyindən daha geniş idi. Təxminən elə həmin vaxt türk şahzadələri Mogilyan və Kül tigin Şərqi Zabaykaliyada yaşayan bayırku qəbiləsinin üşyanını yatırdı. Bayirkular Türqi Yarğun gölü (Onon və Kerulen arasında Torey gölü) yaxınlığında məğlub edilmişdiler,

lakin onların rəhbəri Uluğ İrkin qurtulub qaçmışdı, güman ki, Çinə, - qaçmağa daha yer yox idi.

Əlamətlər qorxunc idi, lakin gözləri öz böyüklüyündən tutulmuş Kapağan xaqan Çin imperatorunun ikiyüzlüyünü cəzalandırmağı qərara aldı. 706-ci ildə türklər Çinin şimalına soxuldular, sərkərdə Şaça Çjunun (abidələrdə Çaça sənünün – Θ. R.) nizami qoşununu darmadağın etdilər və otlaqdan xəzinə atlarını apardılar. Atlar süvari qoşunun itkilərini doldurmaq üçün nəzərdə tutulmuşdu¹. L.N.Qumilevin yazdığını görə, bu döyüş Minşa yaxınlığında baş vermişdi. Yenə onun fikrincə, Kül tigin abidəsində təsvir edilən həmin döyüş Minşa yaxınlığındaki döyüşdür. Lakin məni şübhələndirən həmin döyüşdə Bilgə xaqan və Kül tiginin yaşlarının 706-ci illə uyğun gəlməməsidir. Yollıq tiginin yazdığını görə, türklər bu döyüşdə ağır süvarilərlə üç dəfə hücuma keçmişdilər (KT § 32-34). Çinlilər bu döyüşdə 10 min adam itirmişdilər. Yollıq tiginin yazdıqlarını hərbi dilə çevirsək, yüngül silahlanmış Çin oxatanları hücumu keçən türk ağır süvarilərini oxlardan atəşə tutmuş (Kül tiginin yarağına, zirehina yüzdən çox ox dəymışdı), iki dəfə türklərin həmləsinin qarşısını almış, üçüncü həmlədə davam gətirməyib qaçmışdilar; türklər də qaçanları qırmasıdı. Bundan sonra çinlilər Ordosda türklərin əleyhinə üç qala tikdilər.

706-707-ci illərdə Türqi Yarğın gölü yaxınlığında doqquz oğuz qəbilələrindən biri olan və Kerülen çayının yuxarı axarında köç edən bayırku qəbiləsinin qoşunu darmadağın edilir: «...sonra Yer Bayırku sərkərdəsi Uluğ İrkin yağı oldu. Onu dağıdıb Türqi Yarğın gölündə məğlub etdik. Uluğ İrkin azacıq döyüşü ilə qaçıb getdi» (KT § 34). 708-ci ildə türk qoşunları yenə də Çin sərhədinə basqmı edir. Çin tarixçiləri bu haqda o qədər az yazırlar ki, belə güman etmək olar ki, çinlilər türklərə heç bir müqavimət göstərməmişdir. 709-cu ildə Kapağan xaqanın qoşunları Mərkəzi və Qərbi Tuvada yaşayan çıx və az qəbilələrini türklərə tabe edir, 710-cu ildə Kögmən (Sayan) dağlarını aşış qırğız qəbilələrini ağır məglubiyətə uğradır. «İyirmi altı yaşimdə çıx xalqı qırğızlar ilə yağı oldu. Kem (Yenisey) çayını keçərək çıklarə qarşı qoşun çəkdir. Örpəndə döyüşdüm. Qoşununu qılıncdan keçirdim. Az xalqını öldürdüm, aldım, tabe etdim. İyirmi yeddi yaşimdə qırğızlara qarşı qoşun çəkdir. Süngü batımı qarı söküb, Kögmən ormanın üzüyxərə

¹ Л.Н.Гумилев. Древние тюрки, сəh. 296-297.

yürüyüb qırğız xalqını yuxuda (yatdığı yerde) pozdum. Xaqanı ilə Sona ormanında döyüşdüm. Xaqanımı öldürdüm, elini onda aldım» (BK § 26-27). «Kül tigin iyirmi altı yaşında olanda qırğızlara qarşı qoşun çəkdik. Süngü batımı qarı söküb (dağıdırıb) Kögmən ormanı üzüyuxarı yürüyüb qırğız xalqını yuxuda (ikən) basdıq. Xaqanı ilə Sona ormanında döyüşdük... Qırğız xaqanını öldürdük, elini aldıq» (KT § 34-36). Elə həmin 710-cu ildə türklər türqiş qəbilələrini özlərinə tabe edirlər: «O ili türqişlərə qarşı Altun ormanı (Meşəli Altay - Θ.R.) üzüyuxarı qalxaraq, İrtış çayını keçərək yürüdü. Türgiş xalqını yuxuda basdıq. Türgiş xaqanının qoşunu Bolçuda od kimi, şərab kimi gəldi, döyüşdük... Xaqanını orada öldürdük, elini aldıq. Qara türgiş xalqı tamamile tabe oldu» (KT § 36-38).

Türk xaqanlığının qüdrətinin artması türkləri əhatə edən və əksəriyyəti turkdilli olan qəbilələri narahat edirdi. Onlar xaqanlığın qüdrətinin artmasında öz müstəqillilikləri, daha doğrusu, Çindən asılı olan müstəqillilikləri (bu qəbilələrin böyük əksəriyyəti Çinin vassali idi, lakin yarımmüstəqil idi) üçün təhlükə göründülər. Əslində, bu, həqiqət idi ki, Kapağan xaqan xaqanlığının qonşuluğunda yaşayan ister turkdilli, ister qeyri-turkdilli qəbilələri bir-birinin ardınca xaqanlığa birləşdirirdi, Qismən bu təhlükənin, qismən də Çin diplomatiyasının fəaliyyəti nəticəsində 709-cu ildə Mərkəzi Asiyada Türk xaqanlığına qarşı çevrilmiş güclü ittifaq yaranır. Həmin dövr üçün regionun siyasi-hərbi vəziyyətini Tonyukuk belə təsvir edir: «Tabğaç (Çin) xaqanı yağımız idi. On ox xaqanı (sonra görəcəyimiz kimi, türgiş xaqanı Soqə nəzərdə tutulur - Θ.R.) yağımız idi. Artığı qırğız güclü xaqanı yağımız idi. O üç xaqan məsləhətləşib: - Altun ormanı üzərinə yürüş edək, - demiş. Elə məsləhətləşmiş: - Şərqə türk xaqanına qarşı qoşun çəkək, - demiş, - ona qarşı qoşun çəkməsək, hər necə olsa, o bizi, xaqanı cəsur imiş, məsləhətçisi müdrik imiş, hər necə olsa, bizi öldürəsidi. Üçlükdə birləşib qoşun çəkək, onu məhv edək, - demiş. Türgiş xaqanı elə demiş: - Mənim xalqım orada yaşayır, - demiş. Türk xalqına da: - İghtişaş sal, - demiş, oğuzlara da: - Üsyan et! - demiş» (T 19-22). Tonyukukun bu sözlərində hər şey öz əksini təpmışdır: ətrafdakı dövlətlərin türk xaqanlığının qüdrətinin artmasından təşvişə düşmələri də, öz müstəqillilikləri üçün qorxu hissi keçirmələri də, türklərə qarşı düzəldilən ittifaqın səbəb və məqsədləri də, nəhayət, Çin diplomatiyasının

fəaliyyəti (Türk xalqına demiş: - Sən iğtişaş sal! Oğuzlara demiş: - Sən üsyan et!) də.

Türkləri düşdükleri faktik mühəsirədən çıxarmaq üçün təcili hərbi tədbirlər görmək lazımdı. Buna görə də tarduşların şadı, xanlığın qərb qanadı qoşunlarının komandanı Bilgə xagan (o zaman hələ xagan deyildi) 709-cu ildə Kem (Yenisey) çayının yuxarı axarlarında yaşayan qəbilələrin torpaqlarına hücum edir: «İyirmi altı yaşımda çik xalqı qırğızlarla yağı oldum. Kem çayını keçərək çiklərə qarşı qoşun çəkdirim. Örpəndə döyüsdüm. Qoşunu qılıncdan keçirdim. Az xalqımı öldürdüm, aldım, tabe etdim» (BK § 26). Çik və az qəbilələrinin tabe edilməsi qırğız təhlükəsini bir qədər uzaqlaşdırısa da aradan qaldırmırdı. Bu zaman Tonyukuk təklif edir ki, yayın gəlməsini gözləmədən qəfildən qırğızlara hücum etmək lazımdır. Lakin qırğızlara elə yerdən hücum etmək lazımdır ki, onlar bunu gözləməsinlər. Kögmən (Sayan) dağlarının məlum aşırımlarını qırğızlar qoruyurdu, qırğızların 80 min döyüşcüsü vardı, bu qüvvə ilə tabqaçlar və türmişlər köməyə gələnədək aşırımları qorumaq olardı. Onu da qeyd etmək lazımdır ki, qırğızlar suvarma əkinçiliklə məşğul olduqları üçün qırğızların qışda atları yedizdirmək üçün samanları da olurdu, deməli, atları çölə yaymaq da lazımdır. Yeganə ümid qəfil hücum idi. Tonyukuk dərhal hücuma keçməyi qərara alır. Görünür, Tonyukuk qırğız və türmişlərə qarşı bu döyüşü özünün türk xalqı qarşısında ən böyük xidməti hesab edir, çənki 62 sətierlik Tonyukuk abidəsinin 24 sətri məhz qırğız və türmişlərlə döyüşə həsr edilmişdir.

Qırğızlara qəflətən hücum etmək üçün Kögmən dağlarında qorunmayan aşırı tapmaq lazımdı. Buna görə də Tonyukuk dağ aşırımlarını tanıyan bələdçi axtarır: «...bələdçi dilədim. Çöllü azlardan bir adam tapdım. Özüm Az yerim... Bir dayanacaq imiş. Anı çayı ilə getsən, orada gecələsən, getməyə bir atlıq yol qalır – deyə o yol ilə yürüsək, mümkündür dedim. Düşündüm. Xaganıma müraciət etdim. Qoşun yürütdüm. Atlandır, - dedim. Ağ Tərmal çayını keçərək düşərgə saldım. Qoşunu atlara mindirək qarı sökdüm. Yuxarı, atları yedəkdə tutaraq piyada ağac tutaraq qalxdırdım. Öndəki döyüşçülər qarı tapdalayıb yol açdı, kolluq olan təpəni aşdıq, yombalambı endik. On gecə yandakı qar uçqunlarını dolanıb getdik. Bələdçi yeri səhv saldığı üçün boğazlandı. Məhrumiyyətlər başlananda xagan: - Sürətlə getməyə çalış, - demiş. Anı çayı boyu gedək. O

çay boyu getdik. Qoşunu saymaq üçün atlardan düşdük. Atları ağaclara bağlamıştık. Gecə də gündüz də getdik. Qırğızları yuxuda basdıq... süngü ilə açdıq. Xanın qoşunu toplamış. Döyüsdük, qılıncdan keçirtdi, Xanını öldürdü. Qırğız xalqı xaqqana tabe oldu, səcdə etdi. Qayıtdıq. Kögmən ormanını dolanıb gəldik. Qırğızdan qayıtdıq» (T 23-29). Həmin döyüş haqqında Kül tigin abidəsində də məlumat verilir: «Kül tigin iyirmi altı yaşında olanda qırğızlara qarşı qoşun çəkdik. Süngü batımı qarı dağıdıb Kögmən ormanı üzüyuxarı yürüüb qırğız xalqını yuxuda ikən basdıq. Xaqanı ilə Sona ormanında döyüsdük. Kül tigin Bayirkunun ağ ayğırını minib hücum etdi; bir döyüşünü oxla vurdu, iki döyüşünü təqib edərək qılıncdan keçirdi. O döyüşdə Bayirkunun ağ ayğırının budu sindi. Qırğız xaqanını öldürdü, elini aldhq» (KT § 34-36).

Türklər üçlər ittifaqının bir üzvünü sıradan çıxardıqdan sonra Kapağan xaqqan türğış problemi ilə məşğul olur.

Qərbi türk xaqanı Soqə hələ 708-ci ildə şərqi türk xaqanlığına qarşı Çinlə ittifaq bağlamışdı. Görünür, Tonyukuk da bu müqaviləni nəzərdə tutur. Soqə xaqan dövləti qardaşı ilə bölüşdürür. Qardaşı Çjen bu bölgündən narazı qalıb Kapağan xaqanın tərəfinə keçir (bütün bunlar haqqında Qərbi türk xaqanlığının tarixindən söhbət gedərkən geniş danışılmışdır). Tonyukuk «türğış xaqandan casus gəldi» deyəndə, görünür, bunu nəzərdə tutur. Hadisələrin gedisi Tonyukuk belə təsvir edir: «Türğış xaqanından casus gəldi, xəbəri bu cür: şərqdən xaqana qarşı qoşun yürüdək, - demiş, - yürütməsək, bizi, xaqanı cəsur imiş, məsləhətçisi müdrik imiş, hər necə olsa, bizi öldürəsidi, - demiş. - Türğış xaqanı sərhədi keçmiş, - dedi. On ox xalqı hamiliqla (qalıqsız) sərhədi keçmiş, - deyir, (alarlarında) tabğac (Çin) qoşunu da var imiş. O xəbəri eşidib xaqanım: - Mən evə qayıdım, - dedi. - Xatun yox olmuş (vəfat etmiş) idi, onu dəfn edim, - dedi. Qoşunun baş sərkərdəsi İnəl xaqan – tarduş şadı getsin, - dedi, - Müdrik Tonyukuk, - mənə dedi, - bu qoşunu apar, - dedi. Cəzam könlüncə ver, - mən sənə nə deyim, - dedi. Gələn olsa, səsdən adam çıxalır, gəlməsələr, dil, xəbər alaraq otur, - dedi. Altun ormanında oturduq. Üç casus adam gəldi, xəbəri bir cür: xaqanı qoşun çıxartdı, on ox xalqının qoşunu son nəfərinədək sərhədi keçdi, - deyir. - Yarış yazıda toplanaq, demiş. Bögü xaqan mənə eləcə demiş: - Apa tarxana gizli xəbər göndərmmiş. Müdrik Tonyukuk hiyləgərdir, mərddir, anlayar...

«Qoşun yürüdək» desə, razı olma. O xəbəri eşidib qoşun yürüdüm. Altun ormanını yolsuz aşdıq. İrtış çayını bərəsiz keçdiq. Gündüzü gecəyə qatdıq. Bolçuya dan söküləndə çatdıq. Dil gətirdi. Xəbəri bu cür; Yarış yazında yüz min qoşun toplaşdı, - deyir. O xəbəri eşidib bəylər hamisi: - qayıdaq, təmiz abır yaxşıdır. - dedi. Mən elə deyirəm: - Mən - müdrik Tonyukuk Altun ormanını aşaraq gəldik. Gəlmış adamlar cəsurdur, - dedim. Ancaq onlar bizim gəlməyimizi duymadı. Tanrı, Humay, mühəddəs yer, su bizə qələbə verdi. Niyə qaçaq, onlar çoxdur deyə, niyə qorxuruq, biz aziq deyə. Niyə basılaq, hücum edək, - dedim. Hücum etdik, dağıldığ (yaydıq). İkinci gün gəldi, düşmən alov kimi gəldi. Döyüsdük. İki qanadı bizdən yarışbayarı artıq idi. Tanrı yar olduğu üçün çoxdur deyə biz qorxmadiq, döyüsdük. Tarḍuş şad aranı bağladı. Dağıldığ (yaydıq). Xaqanını tutduq, yabgasunu, şadını orada öldürdük. Əllicə döyüşü tutduq. Gecə on ox xalqına xəbər göndərdik. O xəbəri eşidib on ox bəyləri, xalqı hamiliqlə gəldi, səcdə etdi. Gələn bəylərini, xalqını təşkil edib, yiğib, azca xalq qaçmış idi» (T 29-43). Eyni hadisələr Kül tigin abidəsində daha yiğcam şəkildə təsvir edilir: «O ili (yəni qırğızları məglub edən ili - Θ.R.) türmişlərə qarşı altun ormanı üzüyuxarı qalxaraq, İrtış çayını keçərək yürüdük. Türgiş xalqını yuxuda basdıq. Türgiş xaqanının qoşunu Bolçuda od kimi, şərab kimi gəldi. Döyüsdük. Kül tigin Başğu boz atı minib hücum etdi. Başğu boz... ...tutdurdu. İkisini... özü aldırdı. Onda yenə qoşuna girib türgiş xaqanının əyani Az tutuku əli ilə tutdu. Xaqanını orada öldürdük, elini aldıq. Qara türgiş xalqı tamamilə tabe oldu. O xalqı Tabarda yerləşdir dik» (KT ş 36-38). Qalib gəldikdən sonra Kapağan xaqan türgiş xaqanı Soqəni də, onun kiçik qardaşı Çjeni də edam etdirir. Türkler hücumu davam etdirib, Dəmir qapıya (Buzqala keçidinə) çatırlar. Kül tigin abidəsində verilən məlumatə görə, 710-cu ildə karluk xalqı türklərə düşmən olur, lakin müəllif bu düşmənciliyin nə ilə nəticələndiyini demir. Yalnız Kül tiginin otuz yaşı, Bilgə xaqanın otuz bir yaşı olanda, yəni 714-cü ildə İduk Tamak başda türklerlə karluklar arasında döyüş olur. Nədənsə, Bilgə xaqan burada karluklarla iki dəfə döyüşdürüyüñü, hələ üstəlik basmillerla vuruşduğunu yazır: «Kül tiginin iyirmi yeddi yaşında karluk xalqı azad, sərbəst ikən yağı oldu. Müqəddəs (Iduk) Tamak başında döyüsdük. Kül tigin o döyüşdə otuz yaşında idi. Alp Şalçının ağ atını minib hücum etdi, iki döyüşünü təqib edərək qılıncdan keçirtdi. Karluku öldürdük,

aldıq» (KT şm 1-2). «Otuz bir yaşımda karluk xalqı qaygısız və azad, sərbəst olduğu haldə yağı oldu. Tamağ İduk başda döyüsdüm. Karluk xalqını öldürdüm, orada aldım... basmil, karluk... xal... karluk xalqı toplanıb gəldi, qoşununu qılıncdan keçirdim, öldürdüm» (BK ş 28-29). Lakin hələ bundan əvvəl elə həmin türk ordusu 711-712-ci illərdə Altay dağlarını aşaraq Cetisuya (Semireçye) soxulur və Bolçu yaxınlığındakı döyüsdə on ox (əsasən, türmişlərdən ibarət idi; on ox dedikdə beş dulu, beş nuşibi qəbiləsi nəzərdə tutulur) xalqının qoşunun məğlub edir. Qəribə burasıdır ki, 710-cu ildə türmişlərlə döyüş də Bolçuda baş vermişdi. 712-713-cü illərdə türk qoşunları iki dəfə İnci (bir lokallaşdırılmaya görə, Sır-Dərya, başqa lokallaşdırılmaya görə Zərəfşan çayı; mən Zərəfşan çayını qəbul etməyə meyl edirəm, çünki İnci və Zərəfşan «zər, inci saçan» sözlərinin semantikası yaxındır) çayını keçərək Dəmir qapıya qədər – Toxaristanın sərhədlərinədək çatır. Lakin ərəblərlə toqquşma türklər üçün uğursuz olur, türklər ağır tələfat verirlər. Türklerin Cunqariyada, Şərqi Türküstəninin qapısı hesab edilən Beşbahka (Beytinə) hərbi yürüşü də müvəffəqiyyətsizliyə uğrayır. Şəhər hasarları altında altı dəfə şiddetli döyüş olur və canışın Qo Tszyan-xuanın rəhbərlik etdiyi Çin qoşunu Kapağan xaqanın ekspedisiya korpusunu darmadağın edir. Bu hərbi yürüş haqqında Bilgə xaqan abidəsində də məlumat verilir, lakin Bilgə xaqan hadisələrə tamamilə fərqli izah verir: «Otuz yaşımda (yəni 713-cü ildə – Θ.R.) Beşbahka qarşı qoşun çəkdim. Altı yol döyüsdüm... Qoşununu bütünlükle öldürdüm. Beşbahk içində nə qədər adam vardısa... şəhərə hücum etmədiyim üçün şəhərdəki adamlar mənə tabe olmağa gəldi. Beşbahk onun üçün xilas oldu» (BK ş 28).

Hərbi müvəffəqiyyətsizliklər xaqanlığın siyasi vəziyyətinə də mənfi təsir göstərir; dövlətin hərbi qüdrətinin zəifləməsi itaətdə olan, tabe olan qəbilələrin üsyəni üçün siqnal oldu. Çin mənbələri göstərir ki, xaqanlığın parçalanması «Moçjo taqətsiz olmağa başladıqda Kay Yuan ilinin (714-cü il) ikinci yayında»¹ başlandı. Birinci olaraq Çin hakimiyyəti altına keçmələrini kitay və tatabı (xi) qəbilələri bildirdi. Tatabı qəbilələrinin xəyanəti daha ağır idi, çünki hələ iki il əvvəl onlar əsir düşmüş Çin sərkərdələrini Kapağan xaqana təslim etmişdilər. Bu iki qəbilə ilə eyni zamanda karluk, az və izgil qəbilələri mərkəzi

¹ Н.Я.Бичурин. Adı çəkilən əsəri, səh. 365.

hökumətə, əslində göytürk qəbilələrinə qarşı üsyən qaldırır. Doqquz oğuzların üsyəni türklər üçün daha təhlükəli idi. Türk ordusu doqquz oğuzlara qarşı beş döyük keçirdi. 715-ci ildə doqquz oğuzlar məğlub edilsə də üsyən yatırılmadı. Qəbilələrin üsyəni və xaqanlığın bu dövrdəki hərbi-siyasi vəziyyəti Kül tigin abidəsində belə, təsvir edilir: «Kül tiginin iyirmi yeddi yaşı olanda (710-cu il) karluk xalqı azad, sərbəst olduğu halda yağı oldu. Müqəddəs (Iduk) Tamağ başında döyüsdük. Kül tigin o döyüsdə otuz yaşında (713-cü il) idi. Alp Şalçının ağ atını minib hücum etdi, iki döyükünü təqib edərək qılıncdan keçirtdi. Karluku öldürdü, aldiq. Az xalqı yağı oldu. Qara göldə döyüsdük. Kül tigin otuz bir yaşında (714-cü il) idi. Ali Şalçının ağını (ağ atını) minib hücum etdi. Az eltəbərini tutdu. Az xalqı orada yox (məhv) oldu. Əmim xaqanın eli qarışiq (iğtişaş) olduqda, xalqın eli ası olduqda (714-cü il) izgil xalqı ilə döyüsdük. Kül tigin Alp Şalçının ağını (ağ atını) minib hücum etdi. O at orada düşdü (oldü). Izgil xalqı öldü. Doqquz oğuz xalqı öz xalqım idi. Tanrı, yer (yer-göy) qarışlığı üçün yağı oldu. Bir ildə beş yol döyüsdük. Ən ilk Toğu şəhərində döyüsdük. Kül tigin Azmanın ağını (ağ atını) minib hücum etdi, altı döyükünü nizədən keçirdi. Qoşun döyüşündə (toqquşmasında) yeddinci döyükünü qılıncladı. İkinci Kuşlağakda ediz ilə döyüsdük. Kül tigin Az kəhərini minib hücum edib bir döyükünü nizədən keçirdi, doqquz döyükünü mühasirədə nizədən keçirdi. Ediz xalqı orada oldü. Üçüncü dəfə Bol ...nda oğuz ilə döyüsdük. Kül tigin Azmanın ağını (ağ atını) minib hücum etdi, qılıncdan keçirdi. Qoşununu qırdıq, elini aldiq. Dördüncü dəfə Çuş başında döyüsdük. Türk xalqı ayağını qaçaraq qoydu, xain olası idi. Qabaq (öndə) gəlmis qoşununu (avanqardını) Kül tigin qovub Tonralardan bir qəbile, alpağulardan on döyükünü Tona tiginin dəfnində mühasirə edib öldürdü. Beşinci dəfə Əzgənti Kadzada oğuz ilə döyüsdük. Kül tigin Az kəhərini minib hücum etdi, iki döyükünü nizədən keçirdi. Şəhərə girmədi. O qoşunu orada öldürdü. Mağa kurqanda qışlayıb yazda oğuzlara qarşı qoşunla sərhədi keçdi.

Kül tiginin evi müdafiə etməyə təyin etdik. Oğuz yağı ordanı basdı. Kül tigin Yetim ağı (ağ atı) minib doqquz döyükünü nizədən keçirdi, ordanı vermədi» (KT şm 1-9). Sonuncu cümlədən belə bir nəticə çıxarmaq olur ki, doqquz oğuzların üsyəni o qədər güclü olmuşdur ki, onlar hətta xaqan ordasına hücum etmişlər. 715-ci ildə Qərbi Türk xaqanlığında

yaşayan on ox qəbilələri Kapağan xaqana qarşı kömək üçün Çanan şəhərinə (yəni Çin dövlətinə, çünki Çanan Çinin ikinci paytaxtı idi) müraciət edir. Nəhayət, bəzi məxsusi türk qəbilələri, yəni Kapağan xaqanın ən yaxın qohumlarının başçılıq etdiyi və göytürk qəbilə ittifaqına daxil olan bəzi qəbilələr Çin sərhədinin o biri tərəfinə köçməyə başlayır. Çin ərazisində məskunlaşan bu qəbilələr Kapağan xaqandan müdafiə olunmaları üçün Çin imperatoruna müraciət edirlər. Çin imperiyasının sərhəd qoşunları iki istiqamətdə – Qansu və Şənsi istiqamətlərində Kapağan xaqana hücum etmək üçün möhkəmləndirilir.

İgtisəşlər bütün xaqqanlığı bürüyür. 715-ci ilin əvvəli üçün xaqana sadıq qoşunlar dənizdə adaya bənzəyirdi. Ongin abidəsində bu haqda deyilir: «Bu tabğaçdan şimalda bəy oguzlar arasında yeddi ən igid (ərən) yağı olmuş. ...doqquz oğuz bəyləri yağı imiş, böyük imiş. ...Biz pis və alçağıq, azi çox gördük. Qoşun çəkdirim, - deyirmiş. İndiki bəylərimə deyir imiş... Bir aziq deyə qorxmuş...» (O 5 - 7).

Köçəri türk qəbilələrinin əhvalindəki belə dönüşü nə ilə izah etmək olar? Çin qaynaqları bunu qocaldıqda Kapağan xaqanın sarsaqlaması ilə izah edir. Düzdür, qocaldıqda Kapağan xaqan çox müstəbidləşmişdi. Lakin bu, qəbilələrin mərkəzi hökumətdən üz çevirməsi və, demək olar ki, kütłəvi surətdə Çin himayəsinə keçməsi üçün əsas səbəb ola bilməzdi. Büyük Koşo Saydam abidələrinin tərtibçisi Yollığ tigin də bu suala cavab verməyə çalışır. O, qəbilələrin mərkəzi hökumətdən üz çevirməsinin iki səbəbini görür: 1. Çin təbliğatının güclü olması qəbilələri yolundan çıxarırlar: «...Türk xaqanı Ötüken ormanında otursa, eldə kədər yoxdur... Ötüken ormanında yaxşı sahib yox imiş. El tutmalı yer Ötüken ormanı imiş. Bu yerdə oturub Tabğaç (Çin) xalqı ilə düzəllişdim. Qızıl, gümüş, taxıl, ipək bolbol o qədər verən Tabğaç xalqının sözü şirin, hədiyyəsi yumşaq imiş. Şirin sözü ilə, yumşaq hədiyyəsi ilə aldadıb uzaq xalqı eləcə yaxınlaşdırır imiş. Yaxın yerləşdikdən sonra pis əməlləri eləcə öyrədir imiş. Yaxşı müdrik adamları, yaxşı cəsur adamları yürütməz imiş. Bir adam yanılısa, qəbiləsi, xalqı son nəfərinədək doğranmaz imiş. Şirin sözünə, yumşaq hədiyyəsinə aldانب، türk xalqı، çoxluca öldün. Türk xalqı, bir hissən cənuba – Çuğay ormanınına deyil, Tün düzünə yerləşək desə, türk xalqı, bir hissəni orada pis adamlar eləcə öyrədir imiş: uzaq isə, pis hədiyyə verir, yaxın isə, yaxşı hədiyyə verir, - deyib eləcə

öyrədir imiş. Sadəlövh (bilik bilməz) adam, o sözə aldanıb, yaxın gedib, çoxlu adam öldün. O yerə doğru getsən, türk xalqı, ölüsəsən. Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərdin yox. Ötükən ormanında otursan, əbədi el düzəldərək oturasısan, türk xalqı, tox. Ariq oxsan, acliq, toxluq bilməzsən, bir doysan, acliq bilməzsən. Elə olduğun üçün səni yüksəltmiş xaqanının sözünə qulaq asmadan yer boyu getdin (səpələndin), oralarda tamamile zəiflədin, seyrəldin» (KT c 3-9). 2. Kiçiklər böyüklərə, oğullar atalara, xalq bəylərə hörmət etmədiyi üçün türk elində iğtişaşlar baş verir: «O vaxt qul qullu, kəniz kənizli olmuş idi. Kiçik qardaşı böyük qardaşını, oğlu atasını tanımaz idi. O qədər qazanmış, düzəltmiş elimiz, qanunumuz idi. Türk oğuz bəyləri, xalqı eşidin: üstdən tanrı basmasa, altdan yer dəlinməsə, türk xalqı, elini, qanunu kim dağıdar... Türk xalqı ayıl. İtaət etdiyin üçün səni yüksəltmiş müdrik xaqanına, axar-baxarlı yaxşı elinə özün yanıldın, pislik gətirdin. Yaraqlılar haradan gəlib səni yaydı? Süngüllər haradan gəlib səni sürüb apardı? Müqəddəs Ötükən ormanı (xalqı, getdin. Şərqə...). ...getdin. Qərbə gedənlərin getdi. Böylük nəslili davam etdirməli oğulların qul oldu, bakırə qızların kəniz oldu. Qanmadığın üçün, pis olduğun üçün əmim xaqan vəfat etdi» (KT ş 21-24) Əlbəttə, xaqanhıda yaşayan köçəri türk qəbilələrinin kütləvi şəkildə Çin himayəsinə keçmək istəməsini istor Çin qaynaqlarının, istərsə Yollıq tiginin göstərdiyi səbəblərdə aramaq sadəlövh'lük olardı. İşgalçi mühəribələrə əsaslanan, hətta öz xalqını belə silah gücünə itaətdə saxlayan bir dövlət uzun zaman yaşaya bilməz. Əvvələn, ona görə ki, ardi-arası kəsilməyən mühəribələr xalqı taqətdən salır, xalqda psixi qeyri-sabitlik yaradır. İkincisi, ona görə ki, fasiləsiz mühəribələr nəinki təkcə xalqın, xüsusən gənclərin qırılmasına, həm də təsərrüfatın, o cümlədən köçəri maldar təsərrüfatının dağılmasına, tənəzzülünə səbəb olur. Köçəri maldar çöldə öz təhlükəsizliyini hiss etməsə, təsərrüfatla məşğul ola bilməz. Buna görə də onun sabit dövlətə, sülhə böyük ehtiyacı vardır. Çin himayəsini qəbul edən qəbilələr məhz dinc şəraitdə öz təsərrüfatları ilə məşğul olmaq istəyirdi.

716-cı ildə Tonyukuk artıq qocalmışdı, onun 70 yaşı vardı, xalq ona hörmət edirdi və ondan qorxurdu¹. Lakin o, qoşunun başında durub hərbi yürüşlərə getmək iqtidarında deyildi.

¹ Н. Я. Бицурин. Адъ щекилән əsəri, səh. 273.

Kapağan xaqan özü uzaq hərbi səfərlərə, demək olar ki, getmirdi. Xaqqanlığın hərbi qüdrəti İlteris xaqqanın kiçik oğlu Kül tiginin qılıncı ilə qorunurdu. O, dörd il (711-715) karluklala döyüdü və nəhayət 716-cı ildə onları tam məglub etdi. Artıq bu zaman türk dövlətini qəbilə üsyانları bürümüşdü. Kül tigin ordaya qayıdarkən belə üsyankar qəbilələrdən biri ilə - azlarla üz-üzə gəlir və onları Kara göldə (Qərbi Monqolustanda Totoxaranor gölü) darmadağın edir. Ordada da vəziyyət yaxşı deyildi: üsyən etmiş qəbilələr həm öz aralarında vuruşur, həm də, mərkəzi hökumətə tabe olmur, xaqqanlıqdan ayrılib Çin imperiyasının himayəsinə keçmək isteyirdi Kül tigin demək olar ki, heç istirahət etmədən öz ordusu ilə izgil qəbilələrinə hücum edir, onları dağıdır və elə bir qırğın düzəldir ki, ondan sonra izgillərin adı tarix səhifələrindən həmişəlik silinir. Sonra o doqquz oğuz qəbilələrinin üsyənini yatırmaqla məşğul olur ki, bu haqda artıq yuxarıda məlumat verilmişdir.

716-cı ilin yazı üçün Kül tigin türk elinin ən qüdrətli bahadırı kimi təmimirdi. Bu vaxt onun 31-32 yaşı vardı. Görünür, qardaşı oğlunuň şöhrətinə paxıllığı tutan Kapağan xaqan 716-cı ilin yazısında doqquz oğuzlara qarşı çıxarılan qoşuna özü başçılıq edir, Kül tigini isə ordanı qorumağa qoyurlar; ordada Kül tiginin kiçik bir dəstəsindən başqa arvadlar və uşaqlar qalmışdı. Burdan istifadə edən karluk qəbilələri türk ordasına hücum edirlər. Türklerin əsas qüvvələrinin doqquz oğuzlara qarşı müharibəyə getdiyini eşidən karluk xaqanı Kül tigin tərəfindən bir az əvvəl edildiyi məglubiyyyətin hayifini almağa tölsir. Karluklar iki dəstə ilə Altay dağlarını aşırlar. Dəstələrdən biri ordaya köməyə gələ biləcək türklerin qarşısını almalı, digəri ordanı darmadağın etməli idi. Ordanı isə Kül tigin qoruyurdu. Kül tigin abidəsində Bilgə xaqan karlukları oğuz adlandıraraq deyir: «Maçı kurqanda qışlayıb yazda oğuzlara (doqquz oğuzlar nəzər tutulur – Ə.R.) qarşı qoşunla sərhədi keçdi. Kül tigini evi müdafiə etməyə təyin etdik. Oğuz yağı (indi karluklar nəzərdə tutulur – Ə.R.) ordanı basdı. Kül tigin Yetim ağı (ağ atı) minib doqquz döyüşünü qılıncdan keçirdi, ordanı vermədi. Anam xatun, başqa analarım, böyük bacılarım, gəlinlərim, xanımlarım, bunca diriləriniz kəniz olası idiniz, ölülleriniz yurdda, yolda yataraq qalası idiniz. Kül tigin olmasa idi, hamınız ölüsi idiniz» (KT şm 8-10). Kapağan xaqan da doqquz oğuzları məglub edir, lakin onun döyüşünün təfsilatı bizə məlum deyildir: bu haqda Çin qaynaqları da, türk qaynaqları da heç bir şey yazmır.

Çin salnaməcisinin yazdığınına görə, qocaldıqda Kapağan xaqan ağlını itirməyə başlayır və çilginlaşır, aymaklar (əyalətlər, qəbilələr) ona qarşı üşyan qaldırır və ayrılmaga başlayır. Kapağan xaqan hətta qoca yaşında Çin şahzadəsi ilə evlənmək fikrinə düşür, lakin onun bu arzusu Çin sarayı tərəfindən redd edilir. 716-cı ildə bayırku qəbiləsinin başçısı Uluğ İrkin yenidən üşyan qaldırır və xaqan qərargahına qoşun çəkir. Xatırlatmaq lazımdır ki, 703-706-cı illər arasında (dəqiq tarixini bilmirəm) bayırku qəbilələrinin qaldırdığı üşyana Uluğ İrkin rəhbərlik etmişdi: «Ondan sonra Yer Bayırku (sərkərdəsi) Uluğ İrkin yağı oldu. Onu dağıdırıb Türqi Yarğın gölündə məğlub etdir. Uluğ İrkin azağıq döyüşü ilə qaçıb getdi» (KT § 34). Görünür, Uluğ İrkin Çinə qaçmışmış. Buna görə də bayırku qəbiləsinin bu yeni üşyanında Çin diplomatiyasının barmağı olduğunu güman etməyə əsas vardır. Kapağan xaqan bayırku qəbilələrinə qarşı yürüş edən orduya şəxsən özü rəhbərlik edir. Tola çayı sahilindəki döyüşdə bayırku qəbiləsinin qoşunları darmadağın edilir. Lakin ordaya qayiadarkən Kapağan xaqan mühafizə dəstəsindən ayrılır, fikirli-fikirli tək-tənha meşə ilə gedir. Təsadüsən məğlub və darmadağın edilmiş bayirkulardan bir dəstə bu meşədə gizlənmiş yaxud sığınacaq tapmış imiş. Tənha atlını gördükdə onlar Kapağan xaqana hücum edir, atdan salır, öldürür və başını kəsirlər. Xaqanın kəsilmiş başını Çin elçisinə gətirirlər və o da başı Çinin paytaxtı Çanan şəhərinə göndərir. Bu onu göstərir ki, bayırku qəbiləsinin üşyanında Çin diplomatiyası da iştirak etmişdir. Çin salnaməsi «Tanşu» hətta xəbər verir ki, Kapağan xaqanın ölümündə müqəssir Da-u ordusunun generalı Xolin-tsyuandır, məhz o, pusqu qurmuş imiş. Kapağan xaqanın real qatili bayırku döyüşüsü Seçjilüdür. Bilgə xaqanın dediyinə görə, Kapağan xaqan iyirmi beş dəfə hərbi yürüş etmiş, bu hərbi səfərlər zamanı on üç dəfə vuruşmuşdu: «Əmim xaqan ilə... cəmi iyirmi beş dəfə qoşun çəkdik, on üç dəfə döyüşdük» (KT § 17-18).

Hələ sağlığında Kapağan xaqan mövcud olan (Muğan xaqanın qoyduğu) xaqanlıq vərəsəlik hüququnu dəyişməyə təşəbbüs göstərmışdı. Türk törüsünə (qanununa) görə, xaqan vəfat etdikdə taxta onun kiçik qardaşı, o, vəfat etdikdə üçüncü qardaş və i.a. çıxırdı. Sonuncu qardaş vəfat etdikdən sonra birinci qardaşın böyük oğlu taxta çıxır və sonra vərəsəlik əvvəlki qayda ilə davam edir. Kapağan xaqan vərəsəlik hüququnu elə dəyişir ki, hakimiyyət onun ailəsinin, daha

doğrusu, oğlanlarının əlində qalsın. Türk törüsünə görə, Kapağan xaqandan sonra taxta İlteris xaqanın böyük oğlu Bilgə xaqan çıxmış (İlteris xaqanın Moçur – Kapağan xaqandan kiçik Dusifu adlı bir qardaşı da olmuşdur, əslində Kapağan xaqandan sonra taxt-tac ona çatır, lakin tarix onun taleyi haqqında heç bir məlumat vermir), ondan sonra taxt-taca onun kiçik qardaşı Kül tigin sahib olmalı idi. 698-ci ildə Bilgə xaqan tarduşların şadı titulunu alır; türk törüsünə görə, vəliəhd mütləq tarduşların şadı təyin edilməli idi: «Əmim xaqan oturduqda özüm... tarduş xalqı üzərində şad idim» (KT § 17). Tezliklə o, kiçik qardaşı Kül tiginlə birlikdə Kapağan xaqanın hərbi səfərlərində fəal surətdə iştirak edir: «Əmim xaqan oturduqda özüm... tarduş xalqı üzərində şad idim. Əmim xaqan ilə şərqə Yaşıl çay Şandun düzünə təki qoşun çəkdik, qərbə Dəmir qapıya təki qoşun çəkdik. Kögmən dağlarını aşaraq qırğız yerinə təki qoşun açəkdik. Cəmi iyirmi beş dəfə qoşun çəkdik, on üç dəfə döyüşdük. Ellini elsizləşdirdim, xaqanımı xaqansızlaşdırıdım, dizlini çökdürdük, başını səcdə etdirdik» (KT § 17-18). Türk törüsünə görə, tarduşların şadı türk xaqanının vəliəhdii hesab edilirdi və xaqan vəfat etdikdən sonra taxta çıxırı. 699-cu ildə Kapağan xaqan böyük oğlu Bögünü kiçik xaqan (Bögü xaqan – T 34) elan edir və tarduşların yaşadığı xaqanlığın qərb hissəsinin idarəsini ona tapşırır, əslində xaqan öz böyük oğlunu tarduşların şadı və özünün vəliəhdii təyin edir. Bilgə xaqanın tarduşların şadı vəzifəsindən azad edilməsi haqqında heç yerdə söhbət getməsə də, bu əslində Bilgə xaqanı həm şad titulundan, həm də vəliəhd hüququndan məhrum etmək demək idi. Bilgə xaqanın tarduşların şadı vəzifəsindən azad edilməsi haqqında nə Orxon- Yenisey abidələrində, nə də Çin salnaməsində heç bir məlumat yoxdur. Əksinə, Bilgə xaqan özü iki yerdə yazar ki, əmisi Kapağan xaqanın sağlığında o, tarduşların şadı olmuşdur: «Əmim xaqan oturduqda özüm ...tarduş xalqı üzərində şad idim» (KT § 17). «Mən on doqquz il şad oturdum, on doqquz il xaqan oturdum» (BK c 9). Kapağan xaqan tezliklə ikinci oğluna da xaqan rütbəsi verir: İnəl xaqan (T 45). Tonyukuk abidəsinin bir yerində Tonyukuk İnəl xaqanın eyni zamanda tarduşların şadı olduğunu söyləyir: «Qoşun başı (yəni: sərkərdə – Ə.R.) İnəl xaqan – tarduş şadı getsin» (T 31). Yenə qarşıqlılıq? Bunu yalnız belə izah etmək olar. Hakimiyyətinin son illərinə doğru Kapağan xaqan hərbi yürüslərə özü başçılıq edəndə ordada öz yerində Bögü xaqanı qoyurdu. Görünür, hər ehtimala qarşı o,

böyük oğlunu ordada getirmiş, onun yerinə isə türk törüsünə tam uyğun olaraq, kiçik oğlu İnəl xaqanı təyin eğmişdir. Kapağan xaqanın şəxsən rəhbərlik etdiyi 715-716-cı illərin hərbi səfərləri zamanı onun böyük oğlu Bögü xaqan qırargahda dövlətin hakimi kimi qalmışdı. Kapağan xaqanın hakimiyyətinin son illərində artıq şöhrətli hərbi sərkərdə olan Bilgə xaqan (o vaxt hələ xaqan deyildi) və xüsusən Kül tigin dövlət işlərindən tamamilə kənar edilmişdilər.

Kapağan xaqanın həlak olması xəbəri ordaya çatan kimi Kapağan xaqanın yaxın adamlarının köməyi ilə Bögü özünü ulu xaqan elan edir. Türk törüsünün bu cür açıq şəkildə və kobud surətdə pozulmasından dərhal sonra bütün türk ordusunun sevimliyi, çoxlu hərbi yürüşlərin və döyüşlərin qəhrəmanı, bütün nüfuzlu türk tayfalarının müdafiə və kömək etdiyi Kül tigin qırargaha hücum edib Bögü xaqanı və İnəl xaqanı öldürür. Kapağan xaqanın qırargahda olan bütün qohumlarını, müşavirələrini (məsləhətçilərini) və yaxın adamlarını edam edir, böyük qardaşı Bilgə xaqanı (716-cı ildən belə adlanır) ulu xaqan elan edir. Kapağan xaqanın bir oğlu (Bəg tigin) və bir qızı qurtulub Çinə qaçıır. Kapağan xaqanın yaxın adamlarından təkcə bir nəfərə – Tonyukuka (o vaxt onun 70 yaşı vardı) aman verilir, həm də bu ona edilir ki, Tonyukukun qızı Pofu Bilgə xaqanın arvadı idi; Tonyukuk qırargahdan sürgün edilir.

Kül tiginin hərəkətləri Kapağan xaqana qarşı düşmənciliyin nəticəsi deyildi. Kül tigin əmisi uşaqları və əmisinin yaxın adamlarını ona görə qırır ki, onlar taxt-taca vərəsəlik haqqında türk törüsünü pozmuşdular. Kül tiginin və Bilgə xaqanın Kapağan xaqana düşməncilik hissi bəskəmədiyini belə bir fakt da sübut edir ki, Kapağan xaqan şaha layiq şəkildə dəfn edilmişdi. Bilgə xaqan yazır ki, əmim xaqanın qəbri üzərində «başda qırğız xaqanını balbal qoydum» (KT ş 25).

Çin mənbələrində Kapağan xaqanın hakimiyyət başına gəlməsi, onun ölümündən sonra baş verən hadisələrin səbəbi, hətta Mogilyanın (Bilgə xaqanın) kimliyi faktı düz verilmir; hətta Çin qaynağı Mogilyanı Kapağan xaqanın oğlu adlandırır: «Qudulunun (Kutluğun, İlteris xaqanın – Θ.R.) oğlu Qüy Dələ (Kül tigin – Θ.R.) kiçik xaqana hücum etdi, onu öldürdü və onunla birlikdə bütün nəslini məhv etdi. Biqə-xan adı ilə Moçjonun (Kapağan xaqanın – Θ.R.) oğlu Mogilyanı taxta

çıxardılar»¹. Göründüyü kimi, mənbə birinci cümlədə iddi edir ki, Kül tigin Kapağan xaqanın bütün nəslini məhv edir, ikinci cümlədə isə Mogilyan Kapağan xaqanın oğlu elan edilir. Göytürk Orxon-Yenisey abidələrində Mogilyan (Bilgə xaqan) atasının İltəris xaqan, anasının isə İlbilgə xatun olduğunu söyləyir, Kül tigin isə kiçik qardaşı adlandırır. N.Y.Biçurinin tərcümə etdiyi Çin mənbəyindən başqa bütün qaynaqlar göytürk Orxon-Yenisey yazılı abidələri ilə düz gəlir.

716-cı ildə İltəris xaqanın böyük oğlu Bilgə xaqan türk taxtına çıxarılır. Bilgə xaqan bilirdi ki, o, taxt-taca layiq deyil, buna görə də onu kiçik qardaşı Kül tiginə vermək istəyir. Lakin Kül tigin taxt-taca sahib olmaq istəmir və təkid edir ki, taxta böyük qardaşı çıxsın. Bilgə xaqan taxta oturduqdan sonra Kül tigin bütün qoşunların baş sərkərdəsi təyin edir. Əslinə qalanda bu, qeyri-rəsmi hakimiyət idi. Kül tigin və Bilgə xaqanın hərbi yürüşlərinə və fəthlərinə Koşo Saydam (Kül tigin və Bilgə xaqan şərəfinə qoyulmuş abidələr) abidələrində böyük yer verilir. Bu iki ilk mənbədən başqa Çin mənbələrində də Kül tigin və Bilgə xaqanın fəaliyyəti haqqında çox qiymətli məlumatlar vardır. Bunlardan istifadə edərək bir sıra rus, sovet və xarici alımlar Kül tigin və Bilgə xaqanın həyat və fəaliyyətləri haqqında çoxlu elmi-tədqiqat əsəri yazımışlar.

Bilgə xaqan taxta oturanda xaqanlıq dağıılmaq ərəfəsində idi. Dövlətin qərb əyalətləri qəti şəkildə xaqanlıqdan ayrılmışdı. Kapağan xaqan ölen kimi türmişlərin hakimi Sulu özünü xaqan elan etmişdi. Artıq deyildiyi kimi, kitay və tatabı qəbilələri türk xaqanına vergi verməkdən imtina etmiş və Çin himayəsi qəbul etmişdilər. Doqquz oğuzlar məğlub edilsə də üsyan yatırılmış, qəbilə ram edilməmişdi. Göytürk qəbilə ittifaqına daxil olan qəbilələr də mərkəzi hökumətə qarşı çıxmışdılardı. Bilgə xaqan başa düşürdü ki, vəziyyətin öhdəsindən gələ bilməyəcək, odur ki, taxt-tacı kiçik qardaşına təklif edir. Lakin Kül tigin türk törüsünü pozmaqdən qəti surətdə imtina edir. Belə olduqda Bilgə xaqan Kül tiginin orduya komandan təyin edir, xaqanlıqda böyük nüfuza malik olan Tonyukuku sürgündən qaytarır və özünün məsləhətçisi (vəziri) qoyur.

Səhv etmirməsə, Kül tiginin orduya komandan təyin edilməsi şahlar, xaqanlar, çarlar, imperatorlar, fironlar və qeyserlərin eyni zamanda həm də ordunun başçısı olduğu bütün

¹Н.Я.Бичурин. Аді چекилән əsəri, сəh.273.

tarix üçün unikal, nadir haldır. Müasir dövrümüzdə hətta hərbi işlərdən başı çıxmayan prezidentlər belə ordunun baş komandanı hesab edilir, bütün ordu rəsmi surətdə ona tabe olur. O vaxt isə xaganın yarıkı (fərmani) ilə bütün ordu Kül tiginə tabe edilmişdi; Bilgə xagan orduya komandanlıq etmək işlərinə qarışmındı.

Kül tigin abidəsində Kül tiginin qəhrəmanlıqları haqqında Bilgə xaganın hakimiyyətə gəlməsi hadisəsinə, yəni 716-ci ilə qədər danışılır. Onun sonrakı döyüşləri və igidlilikləri haqqında abidədə bir söz belə yoxdu. Məlum olduğu kimi, Bilgə xagan taxta oturduqdan sonra Kül tigin on beş il ərzində xaganlığın bütün ordularının baş komandanı olmuşdur və, güman ki, bu müddətdə çoxlu mühəribələr aparmış, çoxlu döyüşlərdə iştirak etmiş, çoxlu igidliliklər göstərmişdir. Türk xaganlığının sonrakı taleyi haqqında biz Bilgə xagan abidəsindən və Çin salnamələrindən məlumat alıraq.

Dövlətin ilk vəzifəsi üsyankar qəbilələri itaətə gətirmək idi. Bunun üçün də Bilgə xagan qardaşı Kül tiginlə doqquz oğuz qəbilələrindən biri olan uyğur qəbilələrinə hücum edir: «Selenə (Selenqa) boyu yürüyüb bərk sixışdırıb evini, sarayını onda pozdum. ...ormana qalxdı. Uyğur eltəbər yüzcə döyüşçü ilə şərqə qaçıb getdi. ...türk xalqı ac idı. O ilxını alıb yüksəltdim» (BK § 37-38). Uyğur qəbilələrinə edilən bu basqın doqquz oğuzların cənuba miqrasiyasını, Çin sərhədinin o tərəfinə köçmələrini sürətləndirdi. 717-ci ildə doqquz oğuzlar Çinə köç edir: «Otuz dörd yaşında oğuzlar qaçıb Tabğaca (Çinə) girdi. Təəssüflənib (onların üstüne) qoşun çəkdir. ...oğlunu, qız-gəlinini orada (əsir) aldım» (BK § 38). 718-ci ilin yayında Bilgə xagan tatabılara qarşı yürüş təşkil edir: «...tatabı xalqı Tabğac (Çin) xaganına tabe oldu. Elçisi, yaxşı sözü (xəbəri) gəlməz, - deyə yayda qoşun çəkdir. Xalqını orada pozdum, ilxisim... (aldım)» (BK § 39). Xagan qoşununun sərkərdələrindən biri - Tudun Yamtar isə karluklara hücum edir: «Cənuba karluk xalqına qarşı qoşun çək, - deyib Tudun Yamtarı göndərdim» (BK § 40). Hərbi səfərlərdən əldə edilən qənimətlər xüsusən at ilxiləri türk qəbilələri arasında bölündürdü. Hərbi uğurlar qısa bir müddətdə Bilgə xaganın nüfuzunu xeyli qaldırdı. O özü deyir ki, «qara camaat: - xaganım gəldi, - deyib sevindi» (BK § 41).

Türk dövlətinin dirçəlməsinə Kül tigin və Bilgə xaganın zəhməti ilə yanaşı türklərdən asılı olmayan bəzi hadisələr də kömək edirdi. Çin imperatoru Süantszunun hakimiyyəti illərində

Çin dövlətinin vəziyyəti çox ağır idi. 714-cü ildə Tibetlə üzüçü müharibə yenidən başlanır. Çin qoşunlarının Qansuda və Şərqi Türküstanda apardığı ağır döyüslər Çin ordusunu əldən salırdı, imperator hökumətinin diqqətini türklərdən yayındırırdı. 714-cü ildə imperianın qərb sərhədlərində yeni bir düşmən – əvvəlkilərdən daha təhlükəli olan bir düşmən – ərəblər peyda oldu. Ərəblər Çinə qarşı Tibetlə müqavilə bağlayırlar. 715-ci ildə qərb ölkəsinin canişini Çan Syao-sun onların Fərqanədə qoyduqları hakimi güclə aradan qaldırır. 717-ci ildə ərəblər «Dörd inspeksiyaya» hücum edən tibetlilərə kömək edirdilər.

Şanyüy canışınliyində məskun olan türk qəbilələrinin üsyani Çin dövlətinin şimal sərhədlərində vəziyyəti daha da ağırlaşdırır. Türk xaqanlığında daxili çəkişmələrdən cana doyan yaxud göytürklərin təqibindən qurtulan türk qəbilələri Çinin Şanyüy canışınliyinə qaçırdılar. 716-ci il üçün burada xeyli türk qəbiləsi yerləşirdi. Çin qaynaqlarında bu türklər «tabe olan qəbilələr» adlandırılır. Canışın Çjan Çji-yun iğtişaşlarından qorxaraq «tabe olan qəbilələrə» silahları təhvil verməyi əmr edir. Türklər silahları təhvil versələr də canışının əmrindən bərk qəzəblənlər, çünki öz yaşayış yerlərindən qaçarkən onlar mal-qara və ilxilarının çox hissəsini itirmişdilər və indi ox və kamanları da əllərindən alındıqdan sonra ovçuluqdan məhrum edilir, beləliklə də acıdan ölməyə məhkum edilirdilər. Dövlət sərhədlərini yoxlayan senzor Tszyan Xoy türklərdən çoxlu şikayət alır və silahları qaytarmayı əmr edir. Türklər silahlarını geri alan kimi, ac olduqları üçün Çin yaşayış məntəqələrini talan etməyə başlayırlar. Ordos (Şofan) və Şansidə türklərlə çinlilər arasında şiddetli döyüslər başlanır. Nəhayət, 718-ci ildə Çin qoşunları türkləri Xuanxe çayının arxasına sıxışdırır və «tabe olan qəbilələr» Ötüken ormanına qayıdırılar. «Tabe olan qəbilələrin» Ötükenə qayıtması Bilgə xaqanın ordusunun xeyli qüvvətlənməsinə səbəb olur. Xaqan dərhal Böyük Çin səddinin o tərəfinə basqın etmək qərarına gəlir, lakin Tonyukuk onu bu fikirdən daşındırır: «Yaramaz. Göt oğlu döyüşkəndir, xalq həmrəydir, illər məhsulludur; hələ şərait yoxdur. Hələ üstəlik bizim qoşunlar təzəcə toplanmışdır; hələ onlara toxunmaq olmaz»¹. Tonyukukun sözlerindən görünür ki, o, Çin imperiya-sindəki vəziyyətdən çox yaxşı xəbərdar olmuşdur. Bilgə xaqan Tonyukukun məsləhətinə qulaq asır və 718-ci ildə Çanana sülh

¹ Н.Я.Бичурин. Аді چекилән əseri, səh. 274.

təklifi ilə elçilər göndərir. Lakin imperator, Tibetlə sülh bağladığı üçün, türklərin sülh təklisini rədd edir. Bilgə xaqan ordasının ətrafına hasar çəkmək və Budda və Lao-tszi üçün məbəd tikdirmək istəyir. Tonyukuk məsləhət görməyib deyir: «Sayına görə türk xalqını Çin xalqının heç yüzdə biri ilə müqayisə etmək olmaz və o bu dövlətə qarşı nə qoya bilər. Bunun səbəbi də odur ki, türklər ot və su dəlinə gedərək, heyvan tutmaqla məşğul olurlar, daimi məskənləri yoxdur və yalnız hərbi işlə məşğul olurlar. Güclü olanda qazanc üçün irəli gedirlər; zəif olanda (düşməndən) qaçınırlar və gizlənirlər. Tan sülaləsinin ordusu çoxsaylıdır, lakin onlardan istifadə etmək üçün yer yoxdur. Onlar şəhərlərdə yaşayırlar. Döyüşdə məğlub olan kimi əsir düşmək labüddür. Bundan əlavə Budda və Lao-tszinin təlimi, adamları döyükən və güclü yox, insansevər və zəif edir»¹. Çin imperatoru türk xaqanının sülh təklisini rədd etdikdən sonra türklərə qarşı müharibəyə hazırlaşır və böyük ekspedisiya ordusu yaratmayı əmr edir. Ordunun əsas qüvvəsini basmil, kitay və tatabı qəbilələrinin süvari dəstələri, habelə Kapağan xaqanın Çinə qəcmiş oğlu Bəy tiginin və onun qohumu Aşina Bilgə tiginin dəstələri təşkil edirdi. 300 minlik orduya Ordos (Şofan) hərbi dairəsinin komandamı Van Tszun rəhbərlik edirdi. Çin salnaməcisi yazır ki, Çin qüvvələri də daxil olmaqla müttəfiqlərin bütün qoşununun sayı 300 min idir², L.N.Qumilev isə bu rəqəmi yalnız Çin ordusunun sayına şamil edir: «Avanqarda yardım üçün 300 minlik imperiya ordusu səfərbər edilmişdi»³. Belə düşünürəm ki, Çin salnaməcisi haqlıdır. Çin komandanlığının hazırladığı plana əsasən müttəfiqlər ayrı-ayrılıqda üç istiqamətlə xaqan ordasına tərəf hərəkət etməli və birlikdə ordaya hücum etməli idilər. Nəzərə alsaq ki, basmillar Qazaxistanda, kitay və tatabılar Mancuriyada yaşayırdı, onda onların hərəkətlərini əlaqələndirməyin qeyri-mümkinlüyü aydır olar. Çin planından xəbər tutan Bilgə xaqan dəhşətə gəlir, lakin Tonyukuk onu arxayın edib deyir: «Basmillar Beytində o biri iki qəbilədən uzaqdır yə çətin ki onlar birləşə bilsin. Van Tszun Cjan Qya-qjenlə ixtilafdadır; onlar fikirlərində razılığa gələ bilməzlər və çətin ki, hətta gələ bilsinlər. Fərz edək ki, hər ikisi gəldi. Biz yalnız onların

¹ Н.Я.Бичурин. Аді چекилən əsəri, səh. 274.

² Yenə orada.

³ Л.Н.Гумилев. Древние тюрок, сəh. 319.

gelməsinə üç gün qalmış şimala getməliyik və onlar çörək ehtiyatlarını sərf etdikləri üçün özləri geri qayıdacaqlar. Basmillar yüngülağıl və tamah düsgündürlər. Qabaqca onlara hückum etmək və asanca tutmaq lazımdır»¹.

720-ci ilin payızında plana əsasən Van Tszon Beytində yaşayış basmil süvari ordusunu şimala - türklərə qarşı yeridir. Basmillardan sonra kitay və tatabı qoşunları hücumu keçməli idi. Hər üç qoşun eyni zamanda Ötükən ormanına çatmalı və Bilgə xaqanı qəflətən yaxalamalı idi. Basmillardan sonra Van Tszonun əsas ordusu işə qarışmalı və türk ordusunu darmadağın etməli idi. Lakin Tonyukuk uzaqqorən siyasetçi idi. Onun göndərdiyi casuslar (abidələrdə: dil) çinlilərin planını öyrənib vaxtında türklərə xəbər verir. Bilgə xaqan mühəribəyə yaxşı hazırlaşır.

Hadisələr Tonyukukun dediyi kimi cərəyan edir. Müttəfiqlər öz hərəkətlərini əlaqələndirə bilmirlər. Türk ordasına əvvəlcə basmil qoşunları yaxınlaşır. Lakin basmillar çinlilərin, kitay və tatabıların gəlmədiyini görüb geri qayıdır. Türklər dərhal onlara hücum etmək istəyir, ancaq Tonyukuk icazə verməyib deyir: «Uzaqdan gələn qoşun ölümünə vuruşacaqdır. Onların təzyiqinə müqavimət göstərmək olmaz; yaxşısı budur ki, dabanbasma onların ardınca gedilsin»². Türklər basmilları dabanbasma təqib edirlər. Beytinə (Beşbalıka) 300 li qalmış türk dəstəsi iki qrupa ayrılır: bir dəstə basmilları təqib edir, ikinci dəstə dolayı yolla gedib Beşbalıki tutur. Basmilları təqib edən dəstə Beşbalık yaxınlığında onlara hücum edib düşməni bərk sixışdırır. Basmillar şəhərə tələsir, lakin şəhərdən də türklər onlara hücum edir. Beşbalık ətrafında mühasirəyə alınan basmillar hamiliqla tabe olurlar. Bilgə xaqan abidəsində basmil qoşunu Çin qoşunu adlandırılır: «Tabğac (Çin) atlı (süravi) qoşunu on yeddi min əsgəri birinci gün öldürdüm. Piyada qoşununu ikinci gün bütünlükə öldürdüm» (BK c 1). Burada iki haldan biri ola bilər: ya basmillar Çin tərəfindən mühəribədə iştirak etdikləri üçün Bilgə xaqan onları Tabğac qoşunu adlandırır, ya da basmilların arasında çinlilər də varmış (basmil ordusunu ruhlandırmaq, həm də basmillara rəhbərlik etmək üçün çinlilərin basmil ordusu sıralarında iştirak edə bilmələri ağlabatandır). Beləliklə, Tonyukukun ağıllı hərəkəti nəticəsində Çin imperiyasının Türk xaqanlığını boğmaq planı

¹ H.Я.Бичурин. Adı çekilen əseri, səh. 274.

² Yenə orada, səh. 275.

pozulur. Türkler bununla kifayətlənmir. Tonyukukun dəstəsi Beşbalıkdakı qələbədən sonra 720-721-ci ilin qışında Qansu əyalətinə basqın edir, ona qarşı göndərilən ordunu darmadağın edir və Lyançjou vilayətini talan edir. Bilgə xaqanın ordusu geriye, ordaya qayıdır, həmin ilin (721-ci il) qışında kitaylara, 722-ci ilin yazında tatabılara qarşı yürüş edir: «Otuz səkkiz yaşimdə qışda kitaya qarşı qoşun çəkdim... otuz doqquz yaşimdə yazda tatabılara qarşı qoşun çəkdim. Mən... öldürdüm. Oğlunu, qız-gelinini, ilxisini, var-dövlətini (aldım)» (BK c 2-4). Çin salnaməçisi yazar ki, «bundan sonra türkütler çox qorxulu oldular və nə vaxtsa Moçjonun (Kapağan xaqanın - Θ.R.) dövlətinə daxil olan bütün xalqları tabe etdilər»¹. Məhz bu qələbədən sonra Çin imperatoru Süantszun Bilgə xaqanın yeni sülh təklifini dərhal qəbul etdi.

Bilgə xaqan təkcə xarici düşmən üzərində deyil, daxili düşmənlər üzərində də qələbə çalışır. Dövlətin daxili siyaseti dəyişir, cəza ekspedisiyaları əvəzinə əhvi-ümmümlər keçirilir. 716-ci ildə Bilgə xaqan taxta oturanda türk xaqanlığının vəziyyəti çox ağır idi. Bilgə xaqan özü yazar: «Türk xalqının adı, şöhrəti yox olmasın deyə, atam xaqanı, anam xatunu yüksəltmiş tanrı, el verən tanrı, türk xalqının adı, şöhrəti yox olmasın deyə, özümü o tanrı xaqan oturtdu. Elə bir varlı xalqa xaqan oturmadım. Qarnı (içi) aşsız, üstü dənsüz qorxaq və zavallı xalqın üzərində (xaqan) oturdum. Kiçik qardaşım Kül tigin ilə məsləhətləşdik. Atamın, əmimizin qazandığı xalqın adı, şöhrəti yox olmasın, - deyə türk xalqı üçün gecə uyumadım, gündüz oturmadım, kiçik qardaşım Kül tigin ilə, iki şad ilə əldən düşüncəyədək (ölərək, yetərək) qazandım» (KT § 25-27). Bilgə xaqan doqquz oğuz qəbiləsi ilə olan nifaqi sülh yolu ilə həll edir. Kül tigin Kapağan xaqanın yaxın adamlarını və məsləhətçilərini qırmaqla türk ordası ilə doqquz oğuzlar arasındaki nifaqi aradan qaldırmışdı. Belə ki, Kapağan xaqanı doqquz oğuzlara qarşı elə siyaset yeritməyə məhz onlar təhrik edirdilər. Bilgə xaqan yazar ki, o, xalqı cəzalandırmaq metodundan imtina edir: «Elə qazanıb birləşən xalqı oddan, sudan keçirmədim (cəzalandırmadım). Mən özüm xaqan oturduğuma görə... yer boyu səpələnmiş xalq əldən düşmüş halda (ölərək, yetərək), piyada, yalın yenə gəldi. ...Sonra tanrı buyurduğu, bəxtim olduğu üçün, qismətim olduğu üçün ölüsi xalqı diriliyə

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, seh. 275.

yüksəldim, yalnız xalqı donlu, kasıb xalqı varlı etdim, az xalqı çox etdim. Sədaqətli eldə, sədaqətli xaqanlıqda yaxşılıq etdim. Dörd tərəfdəki xalqı bütünlükə tabe etdim, yağışız etdim, bütünlükə mənə tabe oldu» (KT ş 27-30). Bu tədbirlərin nəticəsində Bilgə xaqan dövlətin daxilində sülh və əmin-amanlıq yaratmağa nail olur.

720-721-ci illər müharibəsi Bilgə xaqanın hakimiyyəti illərində sonuncu Çin - türk müharibəsi oldu. Çin imperatoru bir daha sülh müqaviləsini pozmağa cürət etmir. Bilgə xaqan isə Kapağan xaqanın Çinə qarşı siyasetindən el çekir, Çinlə dostluq əlaqələri yaradır: «El tutmalı yer Ötükən ormanı imiş. Bu yerdə oturub Tabğac (Çin) xalqı ilə düzəlişdim» (KT c 4-5). Çin imperatoru şimal sərhədlərində sülh olsun deyə türklərə bol-bol hədiyyələr verməkdən çəkinmir: «Qızıl, gümüş, taxıl, ipək bol-bol o qədər verən Tabğac xalqının sözü şirin, hədiyyəsi yumşaq imiş» (KT c 5). «Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərdin yox. Ötükən ormanında otursan, əbədi el düzəldərək oturasısan, türk xalqı, tox» (KT c 8). 727-ci ildə Bilgə xaqanın göndərdiyi rəmzi hədiyyə - 30 atın müqabilində Çin imperatoru ona 100 min top ipək hədiyyə göndərir. Bilgə xaqanın bütün hakimiyyəti illərində yalnız bir dəfə türklərlə çinlilər toqquşur. 734-cü ildə kitay və tatabı qəbilələri arasındaki müharibədə türklər kitaylor tərəfindən müharibəyə qoşulur və tatabıları möğlub edir: «Əlli yaşımda tatabı xalqı Kitayda ayağımı... Tüngər dağında... Kuğ sənün başda olmaqla qırıq min qoşun gəldi. Tüngər dağında hückum edib qırdım. Otuz min qoşun öldürdüm, on min... tatabı...» (BK c 7-8). Çin qaynağı göstərir ki, bu müharibədə türk və Çin qoşunları arasında bilavasitə toqquşma olmamışdır¹. Onda, görünür, general Kuğ Çinin yox, tatabıların sərkərdəsi olmuşdur.

Türklərə divan tutmaq üçün Çin imperatoru son cəhdini 722-ci ildə etmişdir. Həmin il imperator özü Tayşan dağında qurban kəsirdi. O bu mərasimə Bilgə xaqan, Kül tigin və Tonyukuku da dəvət edir. Hamiya, o cümlədən dəvət edilənlərə aydın idi ki, Çin torpağına ayaq basan kimi onları tutub girov saxlayacaqlar. Buna görə də hər üçü belə yüksək hörmət üçün təşəkkür edir və nozakətlə boyun qaçırrı. Lakin buna baxmayaraq xaqanlıq hər il bir türk əyanını Çinə «xidmət etmək üçün» (bu, gizli girovdur) göndərir. Bilgə xaqan Çinə bir sıra

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, səh. 367-368.

ərazi güzəştləri də gedir. Məsələn, cənubi Cunqariyada turkdilli şato qəbilələrinin torpaqları 714-cü ildə Çin tərəfindən işgal edilmişdi, Bilgə xaqqan həmin ərazini imperiyadan geri almaq üçün təşəbbüs göstərmir, yaxud Cetusuyu (Semireçyeni) azad etməyə tələsmir. Bilgə xaqqan kıtay və tatabı qəbilələrini özulları adlandırsa da, onların sərbəstliyinə qarşı cəza tədbirləri görmür. O, türqiş xaqqanını öz vassahı adlandırır, lakin eyni zamanda onunla qohumluq münasibətləri yaradır: qızını ona ərə verir və onun qızını öz oğluna alır: «Mən türqiş xaqqanına qızımı... adətimizcə, ulu qanunlarımıza verdim. Türqiş xaqqanının qızını adətimizcə, ulu qanunlarımıza oğluma aldım» (BK şm 9-10). Kapağan xaqandan sonra qırğızlarla da müharibə olmur və Çin qaynaqlarının yazdıqlarından belə nəticə çıxarmaq olar ki, qırğızlar 713-cü ildə türk xaqqanlığından ayrılmış, öz müstəqil dövlətlərini yaratmışlar.

Belə güzəştlər sayəsində Bilgə xaqqan iyirmi il (722-741) öz xalqına, türk elinə əmin-amanhıq təmin edir.

723-724-cü ilin qışı türklər üçün ağır keçir; sırsıra düşdüyü üçün çoxlu mal-qara tələf olur. Həmin ilin (724-cü il) yazında oğuzlarla müharibə başlayır. Qışın pis keçməsi, mal-qaranın tələf olması, yaza çıxan heyvanların zəifliyi, əhalinin achığı türk ordusunu pis vəziyyətdə qoyur, türk xalqının illər boyu qazandığı uğurları, yaratdığı eli təhlükə altına alır. Bilgə xaqqan və Kül tigin abidələrində bu hadisələr haqqında ətraflı danışılır: «...qırx yaşımda Mağı Kurqanda qışladıqda yut (heyvan xəstəliyindən mal-qaranın kütləvi tələfatı – Ə.R.) oldu. Yazda oğuzlara qarşı qoşun çəkdir. İlk qoşun hissələri səfərə çıxmış idi, ikinci qoşun hissələri evdə idi» (BK ş 31-32). Kül tigin abidəsində də eyni fikrə rast gəlirik: «Mağı Kurqanda qışlayıb yazda oğuzlara qarşı qoşunla sərhədi keçdik. Kül tiginin evi müdafiə etməyə təyin etdik» (KT şm 8). Buradan və sonrakı yazıldan məlum olur ki, oğuzlara qarşı hərbi səfərdə orduya Bilgə xaqqan özü başçılıq etmiş, Kül tiginin isə ordanı müdafiə üçün qoymuşdu. Bilgə xaqqanın qoşunu üç oğuzlarla döyüşür: «Üç oğuz qoşunu basa-basa gəldi. Piyadalar zəif oldu, - deyib bizi tutmağa gəldi (qışda mal-qara, ilxi tələf olduğu üçün türk ordusu piyada qalmışdı – Ə.R.). Qoşunun yarısı evi, sarayı dağitmağa getdi. Qoşunun yarısı döyüşməyə gəldi. Biz az idik, pis təchiz edilmiş idik. Oğuz... yağı... tanrı güc verdiyi üçün orada qılıncdan keçirtdim, dağtdım. Tanrı yar olduğu üçün, mən qazandığım üçün türk xalqı qazanmış. Mən bu cür səylə

başlayaraq qazanmasa idim, türk xalqı ölesi, yox olası idi. Türk bəyləri, türk xalqı, düşünün, elecə bilin... Oğuz xalqı... göndərməyim, - deyə qoşun çəkdim, evini sarayını pozdum» (BK § 32-34). Oğuz qoşunlarının yarısı döyüsməyə gəldiyi zaman yarısı evi, sarayı dağıtmaga gedir, yəni türk ordasına basqın edir: «Oğuz yağı ordanı basdı. Kül tigin Yetim ağı (ağ atı) minib doqquz döyüşçünü sancdı, ordanı vermedi. Anam xatun, başqa analarım, böyük bacılarım, gəlinlərim, xanımlarım – bunca diriləriniz kəniz olası idiniz, ölüləriniz yurddı, yolda yataraq qalası idiniz. Kül tigin olmasa idi, hamınız ölesi idiniz» (KT şm 8-10). Məglub olan oğuzlar doqquz tatarlarla ittifaq bağlayıb yenidən türklərə qarşı hücuma keçir: «Oğuz xalqı doqquz tatar ilə birləşib gəldi. Ağuda iki böyük döyüş döyüşdük. Qoşununu pozdum, elini onda aldım» (BK § 34).

Oğuzlar üzərində qələbədən sonra türk xaqanlığının vəziyyəti xeyli sabitləşir. Bilgə xaqan qəti surətdə sülh siyaseti yeridir, hətta xaqanlıq üçün xeyli xeyir gətirən ittifaqlardan belə imtina edir. Məsələn, 727-ci ildə tibetlilər Bilgə xaqana Çinə qarşı hərbi ittifaq təklif etdiyində xaqan bu təklifi rədd edir (tibetlilər türqış xaqanı Sulu ilə ittifaq bağlayıb Kuça şəhərini mühasirə edirlər, lakin şəhərin ətrafında məglub olurlar). Tibet dövləti ilə hərbi ittifaqdan imtina etdiyi üçün imperator Ordos (Şofan) şəhərlərindən birində türklərin Çin tacirləri ilə azad, kömrüksüz ticarət etməsinə icazə verir, türk xaqanına külli miqdirdə ipək hədiyyə isə illik xəracə çevrilir.

732-ci ildə Kül tiginin baş daşına yazdığı nekroloqda Bilgə xaqan özünün on altı illik hakimiyyətinə bir növ yekun vurur: «Elə bir varlı xalqa xaqan oturmadım. Qarnı (içi) aşsız, üstü (bayırı) donsuz, qorxaq və zavallı xalqın üzərində xaqan oturdum. Kiçik qardaşım Kül tigin ilə məsləhətləşdik. Atamın, əmiminin qazandığı xalqın adı, şöhrəti yox olmasın, - deyə türk xalqı üçün gecə uyumadım, gündüz oturmadım, kiçik qardaşım Kül tigin ilə, iki şad ilə əldən düşüncəyədək (ölərək, yetərək) qazandım. Elə qazanıb birləşən xalqı oddan, sudan keçirmədim (cəzalandıramadım). Mən özüm xaqan oturduğuma görə ... yer boyu getmiş (səpələnmin) xalq əldən düşmüş halda (ölərək, yetərək), piyada, yalın yenə gəldi. Xalqı yüksəldək, - deyə şimala – oğuz xalqına qarşı, şərqə – kitay, tatabı xalqına qarşı, cənuba – Tabğaça qarşı böyük qoşunla on iki dəfə qoşun çəkdim. ... döyüşdüm. Ondan sonra tanrı buyurduğu, bəxtim olduğu üçün, qismətim olduğu üçün ölesi xalqı diriliyə

yüksəldim, yalnız xalqı donlu, kasıb xalqı varlı etdim. Sədaqətli eldə, sədaqətli xaqanlıqda yaxşılıq etdim. Dörd tərəfdəki xalqı bütünlükə tabe etdim, yağsız etdim, xalq bütünlükə mənə tabe oldu» (KT § 26-30).

731-ci ildə Kül tigin döyüşdə aldığı ağır yaradan vəfat edir. Kül tiginin dəfnini tarixi hələ də mübahisəlidir. Mənbələrin əksəriyyətində onun 731-ci il noyabrın 1-də dəfn edildiyi göstərilir. H.N.Orkun isə yazar ki, Kül tigin 731-ci il avqustun 21-də dəfn edilmişdir. Kül tiginin ölümündən sonra 734-cü ildə Meyluçjo adlı bir zadəgan (əyan) Bilgə xaqanı zəhərkəyir. Zəhərləndiyini hiss edən Bilgə xaqan ölümzədən əvvəl Meyluçjo və onun bütün nəslini edam etdirir. Bilgə xaqanın ölüm tarixi çox mübahisəlidir. P.M.Meliorski onun 734-cü ildə¹, A.Bernştam 733-cü ildə², S.Q.Klyastorni isə 734-cü ildə³ olduğunu göstərirler. Çin mənbələri Bilgə xaqanın neçənci ildə olduğunu göstərmir, lakin həmin mənbələrdən onun ölüm tarixini dolayı yolla tapmaq olar: «İjan-xan (İjan xan Bilgə xaqanın oğludur və onun ölümündən sonra taxta oturmuşdu – Ə.R.) hakimiyyətinin səkkizinci ilində vəfat etdi, 739»⁴. Beləliklə, Çin mənbələri Bilgə xaqanın 731-ci ilin sonu 732-ci ilin əvvəllerində olduğunu göstərir. Akad. V.V.Radlov göytürk Orxon-Yenisey abidələrinin faktlarından istifadə edərək hesablamışdır ki, Bilgə xaqan 734-cü ildə vəfat etmişdir. Bütün digər mənbələrdə V.V.Radlovun hesablaşığı tarix göstərilir.

Mən də belə hesab edirəm ki, Bilgə xaqan 734-cü ildən əvvəl öle bilməzdi. Bilgə xaqan özü yazar: «Əlli yaşimdə tatabı xalqı Kitayda ayağımı... Tünger dağında... Kuğ sənün başda olmaqla qırıq min qoşun gəldi. Tünger dağında hücum edib qırdım. Otuz min qoşun öldürdüm, on min... tatabı...» (BK c 7-8). Bilgə xaqanın 50 yaşı 733-cü ilə düşür, əgər türklərin yaşı hesablayanda ana bətnindəki həyatı da yaşın üstün geldiklərini də nəzərə alsaq, yənə də xaqanın əlli yaşı 732-ci ildə tamam olur. Lakin digər tərəfdən bunu da nəzərə almaq lazımdır ki, Çin mənbələri kitay və tatabı qəbilələri arasındaki müharibənin 734-cü ildə baş verdiyini göstərir. Bilgə xaqan isə bu

¹ П.М.Мелиоранский. Памятник в честь Кюль Тегина, СПб., 1899, сəh. 140.

² А.Бернштам. Социально-экономический строй орхено-енисейских тюрок VI-VIII веков, М.-Л., 1946, сəh. 184.

³ С.Г.Кляшторный. Adı çəkilən əsəri, səh 43.

⁴ Н.Я.Бичурин. Adı çəkilən əsəri, səh. 277.

mührəbədə iştirak etdiyini deyir (cümlələrdəki *qirdim*, *oldürdüm* xəbərlərinə diqqət et). Deməli, Bilgə xaqan 734-cü il kitay - tatabı mührəbəsi vaxtı sağ imiş.

Kül tigin və Bilgə xaqan böyük təntənə ilə dəfn edilmiş, məzarları üzərində xatırə abidələri ucaldılmışdır. Hər iki abidədə dəfn mərasimində iştirak edən nümayəndə heyətlərinin tərkibi sadalanır. Məsələn, Kül tiginin dəfnində iştirak edənləri Yollıq tigin sadalayır: «Dəfn edən, ağı deyən kitay, tatabı xalqından başda Udar sənün gəldi. Tabğaq xalqından İsyi (Çjan Küy – Θ.R.), Likən (Lü Syan – Θ.R.) gəldi, on min pul, qızıl, gümüş bol-bol getirdi. Tibet xaqanından Bölön gəldi. Qərbədə gün batandakı Sogd, Bərcəkər, Buxara ulusu xalqından Nən sənün, Oğul tarxan gəldi. On ox oğlum türqış xaqanından Makraç möhürdar, Oğuz Bilgə möhürdar gəldi. Qırğız xaqanından tardus Inançu çor gəldi. Sərdabə tikən, naxış yaradan, yazılı daş düzəldən Tabğaq xaqanın qohumu (çıkan sözü qayının yaxud baldızın oğlunu bildirir – Θ.R.) Çan sənün gəldi» (KT şm 11-13).

Bilgə xaqanın ölümündən sonra Şərqi türk xaqanlığında yenidən hakimiyyət uğrunda mübarizələr başlanır. Bilgə xaqandan sonra taxta onun oğlu Yollıq tigin çıxır. Çin salnaməcisi onu İjan xaqan adlandırır. Yollıq xaqan 734-739-cu illər arasında hakimiyyət sürür. Yuxarıda göstərildiyi kimi, Çin tarixçisi səhv olaraq Yollıq (İjan) xaqanın səkkiz il hakimiyyət başında durduğunu göstərir. Çin qaynaqlarının verdiyi məlumatə görə (Türkçə: Bilgə Kutluğ xaqan) taxta oturur. S.Q.Klyastorinin yazdığını görə isə Yollıq xaqandan sonra taxta onun kiçik qardaşı Tenri xaqan çıxır¹. Məsələ bundadır ki, Bilgə Kutluğ xaqan Qanmu salnaməsində Dinli-xan adlandırılır ki, bu da Türkçə Tenri xaqan deməkdir. Deməli, Bilgə Kutluğ xaqan və Tenri xaqan hər ikisi bir adamdır. Hər iki qardaş ataları Bilgə xaqanın siyasetini davam etdirir. 741-ci ildə xaqanlığın parçalanması başlanır. Aşina qəbiləsindən olan xanədan bəyləri mərkəzi hakimiyyət orqanları ilə getdikcə az hesablaşırlar. Az yaşlı Bilgə Kutluğ xaqan dayısı Kutluğ yabğu tərəfindən öldürülür. Kutluğ yabğu xaqan taxtımı tutur. Basmıl, uyğur və karluk qəbilə ittifaqı ilə mührəbə başlanır. Bu mührəbədə Kutluğ yabğu və onun varisləri Ozmiş və Xulunfu həlak olurlar. Bilgə Kutluğ xaqanın hakimiyyəti illərində ölkədə tez-tez

¹ С.Г.Кляшторный. Адұ çекілген әсері, сəh. 43.

üşyanlar, qiyamlar baş verir. Çin salnaməsi bu dövrü belə təsvir edir: «Xan kiçik yaşılı idi. Onun anası Pofu dövlət işlərini idarə etmək üçün İnsı Daqan (Tarsan - Θ.R.) adlı bir məmuru vəkil edir. Qəbilələr arasında narahiliq baş verir və getdikcə artır. Dönlənin (Çin mənbələrinin bəzilərində bu xaqan Bigə Qudulu-xan, yəni Bilgə Kutluğ xaqan, bəzilərində isə Dınlı-xan, yəni Tenri xaqan adlandırılır - Θ.R.) dayıları - şərqi və qərbi şad adları ilə qoşunu ayrı-ayrlıqla idarə edirdilər. Qoşunun ən yaxşı və güclü hissəsi onların əlində idi. Anası tərəfindən aldadılan xan qərbi şadı edam edir və qoşuna rəhbərliyi öz üzərinə götürür. Tərəddüd içində yaşayan şərqi şad xaqana hücum edib onu öldürür¹. Bundan sonra o, Bilgə xanın oğlunu xaqan oturdur, lakin azacıq sonra Kutluğ Yabğu onu öldürür və onun kiçik qardaşı Süyəni xan qoyur; sonra onu da öldürür və özünü xan elan edir. Tyan-baonun hakimiyyətinin birinci yayında, 742, xoyxu, qelolu və basimi (uyğur, karluk və basmil - Θ.R.) birləşmiş qüvvə ilə Yabğuya hücum edir və onu öldürür². Öyanlar yiğincığı şərqi şadın oğlu Usu-mışını (göytürk Orxon-Yenisey abidələrində: Ozmiş tigin) xaqan elan edir. İki ildən sonra 744-cü ildə basmil və başqa qəbilələr Ozmiş tigini öldürürler.

Ozmiş tiginin hakimiyyət başına gəlməsi və öldürülməsi məsələsi müxtəlif mənbələrdə ziddiyyətlidir. A.Bernştam yazır ki, «şərqi şanın (şadın) oğlu Usu-mışi «taxtı» tutdu və tezliklə uyğurlar tərəfindən öldürdü³. Məlumdur ki, uyğurlar Çin mənbələrində xoyxu adlandırılır. Lakin Çin mənbələrinin məlumatına görə, Usu-mışını (Ozmiş tigini) xoyxular (uyğurlar) deyil, basimilər (basmillar) öldürür. Çin mənbələrindəki basimi qəbiləsi (termin) qədim türk Orxo-Yenisey abidələrində basmil qəbilələrinə uyğun gəlir. Uyğur sülaləsinin əsasını qoymuş birinci uyğur xaqanı Moyun Çorun şərəfinə qoyulmuş abidədə bu haqda deyilir: «Ozmiş tigin xaqan olmuş. Qoyun ili qoşunla qyüründüm. ...Ozmiş tigini... tutdum, xatununu onda aldım. Ondan sonra türk yox oldu» (MÇ 9-10).

¹Bilgə Kutluğ xaqanın öldürültüyü il mübahisəlidir: A.Bernştam 742-ci ili (adı çəkilən əsəri, səh. 184), Çin mənbəleri 741-ci ili (N.Y.Biçurin, adı çəkilən əsəri, səh. 277-278) göstərir.

² Н. Я. Бичурин. Аді çəkilən əsəri, səh. 277-278.

³ А.Бернштам. Аді çəkilən əsəri, səh. 184.

Ozmiş xaqan öldürülükdən sonra onun kiçik qardaşı Baymey tigin Xulunfu Baymey xaqan Xulunfu (Türkçə: Kulun bəg) adı ilə xaqan seçilir. 744-cü ildə əyanlar onu xaqanlıqdan kənar edir və basmillerin başçısını xaqan seçirlər. 745-ci ildə uyğur qəbilələrinin başçısı Nuli Peylo taxta çıxıb Qudulu Bigə Kyuye (Türkçə: Kutluğ Bilgə Kül xaqan¹) adı qəbul edir və Baymey xaqan Kulun boyı öldürür.

748-ci ildə Şərqi türk xaqanlığı tarix səhnəsindən çıxır.

Göytürk qəbilələri öz torpaqlarının bir hissəsini mühafizə edib saxlayırlar. Onlar müəyyən qədər öz müstəqilliyini saxlasalar da sonrakı hadisələrdə elə bir əhəmiyyətli rol oynamırlar. Çin qaynaqlarında göytürklər haqqında son məlumat 941-ci ilə aiddir. Türk qəbile ittifaqının, göytürk xalqının sonrakı taleyi haqqında Çin mənbələrində heç bir məlumat yoxdur. Göytürk dövlətinin yerində sonralar Mərkəzi Asiyada yüz il ərzində (745-840) hakim rol oynayan qüdrətli Uyğur xaqanlığı meydana gəlir.

Göytürklərin əxlaq, adət-ənənələri, dövlət quruluşu, mədəniyyəti və dini haqqında əsas məlumatı Çin salnamələrindən, qismən də göytürk Orxon-Yenisey abidələrindən almaq olar.

Göytürk dövlətinin taxtında oturan şəxs *kağan* «xaqan», onun arvadı *katun* «xatun» adlanır. Dövlətin idarəsi iki qola bölünür: dövlətin qərb budağını idarə edən adam *yabğu* (ərəb mənbələrində: «cəbğu»), şorq budağını idarə edən adam *şad* adlanır. Xaqanın oğulları (şahzadələr) *tigin* adlanır, onların arvadlarına isə *kunçuy* deyirlər. Xaqandan sonra böyük inzibati rütbə *xan* adlanır. Görünür, xan müəyyən qəbile birliklərinin rəhbəridir. Göytürk Orxon-Yenisey abidələrində xanlar haqqında az məlumat vardır. Çin qaynaqları isə *xan* deyəndə türklərin *xaqan* adlandırdıqları şəxsi nəzərdə tutur. Göytürk Orxon-Yenisey abidələrində bəylər haqqında geniş məlumat rast gəlmək olar. Görünür, *bey* əvvəllər hərbi işlərlə əlaqədar əmələ gələn rütbə adıdır, lakin sonralar bəylərə əmlak (adam, torpaq, ilxi, mal-qara və s.) da verilmiş, həm də bəylilik vərəsəlik yolu ilə keçmişdir. Abidələrdə bəzən bəylərə *xaqan* adı verilməsi haqqında fikirlərə də təsadüf edilir: «Bars *bey* idi,

¹ Ehtimal ki, Kutluğ Bilgə Kül xaqan uyğur sülaləsinin əsasını qoymuş Moyun Çorun atasıdır, çünki Moyun Çor abidəsinin beşinci sətrində Moyun Çor atasının adının Kül Bəlgə olduğunu deyir.

xaqan adı burada biz verdik» (KT § 20). Bəyə - xan adı verilməsi qəribə görünüşə də bunu türklər özləri deyir. Belə bir fikir də mövcuddur ki, yabğu və şad ölkənin qərb və şərq qollarını idarə edənlərə yox, tōlis (yabğu) və tarduş (şad) qəbilələrinin rəhbərlərinə verilən addır. Hətta Kül tigin abidəsində Bilgə xaqanın dilindən buna işarə də vardır: «Əmim xaqan oturduqda özüm tarduş xalqının üzərində şad idim» (KT § 17). Ən yüksək hərbi rütbə çor adlanırdı; güman ki, bu, avropalıların *marşal* rütbəsinə bərabərdir. Ondan kiçik olan rütbə *sənün* yaxud *sanun* adlanır: bu söz Çin dilindən götürülmüşdür, çincə «general» deməkdir. Deməli, çor general-dan böyük hərbi rütbədir. Dövlətin daxili əyalətlərini idarə edən adam *içəki*, güman ki, işgal edilmiş əyalətləri idarə edən adam *tutuk* (Çin dilindəki tu-tu sözündəndir) adlanır; güman etmək olar ki, hər iki söz *qubernator* məfhumuna yaxındır. Bunlardan başqa nisbətən kiçik məmur rütbəsinə uyğun gələn *buyuruk* (*buyurmaq* felindəndir) rütbəsinə də tez-tez rast gəlirik. Bu göstərdiklərimizdən əlavə göytürk Orxon-Yenisey abidələrində *tudun*, *tarkan*, *tamğan*, *apa*, *apa tarkan* (tarkandan böyük rütbədir), *bağa tarkan* (apa tarkandan böyük rütbədir), *eltəber* (xaqandan kiçik, bəydən böyük vəzifədir) rütbə, titul və vəzifə adlarına təsadüf edilir. Bütün bu rütbə, titul və vəzifə adları qədim türk xaqanlığında inzibati və hərbi idarənin nə qədər yüksək dərəcədə inkişaf etdiyini göstərir.

Türk adətinə görə, türk dövlətinin qərb budağını idarə edən adam kiçik xan (kiçik xaqan), yəni vəliəhd hesab edilirdi; xaqan öldükdən sonra məhz şərq budağını idarə edən kiçik xan xaqanlıq taxtına çıxırıdı. Xaqanlığın hər budağının hakimləri yarımmüstəqil hakimiyyətə malik idi və hakimiyyəti altında olan ərazidə qoşun rəhbərlərini toyin edirdi. Türklərdə xaqanı taxta çıxarmağın qəribə adəti vardi. Xaqan qoyulacaq adam keçə üstündə oturdulurdu, ətrafında doqquz dəfə dövrə vurub oynayırdılar. Sonra xaqanı ata mindirirdilər. Bu vaxt bir nəfər qəfildən ipək parçanı onun boynuna atr və boğurmuş kimi sıxır, eyni zamanda ona sual verir: «Bizə neçə il xaqanlıq edəcəksən?» Xaqan boğula-boğula bir rəqəm deyir.

Türklərin qədim dini haqqında məlumat VI əsrin 70-80-ci illərində tərtib edilmiş «Beyşu» və VII əstirin 30-cu illərində tərtib edilmiş «Suyşu» adlı salnamələrdə öz əksini tapmışdır. «Beyşu» türklərin adətlərini belə təsvir edir: 1. Günəş doğan ölkəyə (Çinə) hörmət əlaməti olaraq xaqanın iqamətgahına

şərqdən girərdilər. (Əlbəttə, Çin salnaməsi məsələni düz qoymur. Şərq xalqlarında günəşə və oda hörmət ən qədimdən mövcuddur və islam dininə qədər evləri də üzü şərqi tikərdilər, indi üzüqibləyə tikirlər). 2. Hər il bütün əyanlarla birlikdə mağarada əcdadılara qurban kəsərlər. 3. Beşinci ayın orta dekadasında hamını yiğib çay qırığında göyün ruhuna qurban kəsərdilər. 4. Duqindən 500 li qərbdə zirvəsində bir ağaç, bir bitki belə bitməyən bir dağ vardır. Dağ Bodin-inli adlanır; Azərbaycan dilinə tərcümədə «ölkəni himayə edən ruh» edir. Türkler göyləri *tanrı* adlandırib onu müqəddəs sayırdılar. Bəxti (kut), hakimiyəti, qələbəni tanrı verirdi (yarlıkayırdı). Qədim türkün anlayışına görə, yer və su (sub) da müqəddəs (iduk) idi. Qədim türklərdə ailə rifahi və uşaqları himayə edən ilahə Umay adlanır. Türklerin fikrincə, adam öləndən sonra onun həyatı o biri dünyada davam edir, buna görə də adam öləndə onun haqqında *oldü* yox, *uça bardı* «uçaraq getdi» ifadəsini işlədir-dilər. Onlar əcdadlarının ruhunu müqəddəs sayırdılar. Türkler ilin müəyyən günlərində bu saydığımız müqəddəslərə qurban kəsirdilər; qurbanlıq ya qoyun, ya da at olurdu.

Göytürklər saçlarını uzadırdılar, paltarlarının ətəklərini sola qatlayırdılar. Onlar, adətən, su bol olan və otlaq yerlərdə məskən salardılar, çünki belə yerlərdə həm ov heyvanları çox olur, həm də ev heyvanlarını gen-bol otarmaq olurdu. Ovculuq və maldarlıqla yanaşı qədim türkər əkinçiliklə də məşğul olurdular, lakin əkinçilik onlarda zəif inkişaf etmişdi, əkinçiliklə, əsasən, əsir alınmış adamlar məşğul olurdu. Qədim türk üçün əsas peşə müharibə idi. Qədim türkün silahları bunlardır: yay, ox, qılınc, nizə, mizraq və zireh. Kəmərlərini bəzəməyi xoşlardılar. Abidələrdə hətta qızıl kəmər haqqında səhbət gedir. Təkcə göytürk Orxon-Yenisey abidələri deyil, bütün dillərdə yazılın qaynaqlar türkərin cəsur və igid olduğunu göstərir. Namus qədim türklərdə ən müqəddəs şeylərdən sayılırdı; qızın namusuna toxunan onunla evlənməyə məcbur idi.

Qədim türklərdə cəmiyyətin təbəqələrə bölünməsi ciddi şəkildə idi. Yuxarı təbəqələrdən olan qızların aşağı təbəqədən olan oğlanlara ərə getməsi qəti şəkildə yasaq idi. Yuxarı təbəqədən olan oğlanların aşağı təbəqədən olan qızlarla evlənməsinə də pis baxırdılar. Anasının aşağı təbəqədən olması Törəmənin xaqan taxtına çıxmasına mane olmuşdu.

Qədim türklər ölüünü çadır qoyar, oğulları, nəvələri və digər qohumları çadırın qırğında qoyun yaxud at qurban kəsərdilər. Sonra çadırın ətrafında yeddi dəfə atla dolanar, bıçaqla üzlərini çərtər, ağlayıb şivən edərdilər; göz yaşı qana qarışıb axardı. Sonra ölüünü dəfn etmək üçün münasib gün seçilərdi. Dəfn mərasimi də əvvəlki kimi ağlamaq və üzlərini çərtməklə keçərdi.

Qədim türklər ölümündən sonrakı o dünya həyatına inandıqları üçün ruhu ölməz hesab edirdilər. Buna görə də ölüünün o dünyada həyatiini yüngülləşdirmək üçün onun bu dünyada istifadə etdiyi əşyaları onun yanına qoyur, mindiyi atı da öldürüb qəbrə qoyurdular. Menandrin yazdığını görə, 576-cı ildə İstəmi xaqan dəfn ediləndə onu o dünyada müşayiət etmək üçün dörd əsir hun öldürülmüşdü. E.Şavann yazır ki, 649-cu ildə Çin imperatoru Taytszunu dəfn edərkən öz dostunu tərk etməmək üçün Aşina Şəni özünü xəncərlə öldürmək istəmişdi.

Ölüyü dəfn etdikdən sonra ona başdaşı qoyar və başdaşından başlayaraq öldürdüyü adamların sayı qədər «balbal tikərdilər», yəni kobud yonulmuş daş heykəllər qoyardılar. Bütün bu mərasim bitdikdən sonra məzar daşının üstündə qoyun yaxud at qurban kəsər, sonra şənlik edib ölüünün ruhuna ziyafət verərdilər. Güman ki, mənbələrin ziyafət kimi təqdim etdikləri adət indiki ehsandan başqa bir şey deyildir.

Çin, Bizans (Vizantiya), İran və ərəb mənbələri qədim türklərin yüksək mədəniyyətə malik olduğunu göstərir. Hələ 653-cü ildə Qərbi Türk xaqanlığından Bizansa elçi getmişdi. 668-ci ildə Maniaxın rəhbərliyi ilə ikinci türk səfirliyi Konstantinopola gəlir. Elə həmin ildə Zemarxin başçılıq etdiyi Bizans elçiləri Qərbi Türk xaqanlığına gəlir. Bu elçiliyin hesabatında yazılır ki, türk xaqanları qızıldan düzəldilmiş taxt üzərində otururdular, xaqanın çadırı rəngarəng xalılarla bəzədilmişdir. Türklər ətraf qəbilələrdən əlavə yüksək dərəcədə inkişaf etmiş Çin və İran dövlətləri ilə də mədəni və siyasi münasibətlərdə olmuşlar.

Türklər, güman ki, Mərkəzi Asyanın başqa köçəri tayfaları kimi, mədəniyyətin astanasında şaman dininə, şamanizmə qulluq etmişlər. Lakin dövrün iki qüdrətli dövlətində – Hindistanda və Çində yayılmış Burhan (buddizm) dini dünya tarixinin ön sıralarına çıxmaga başlamış türklərə təsir göstərməyə bilməzdi.

Burhan dini Mərkəzi Asiya və Şərqi Türküstana iki yolla gəlirdi: 1. Cənubdan Bakтриya və Pamir vasitəsilə; buna cənub ipək yola da deyilir. Bu yolla türk mühitinə düşən burhanlıqda Qaşqar – İran ünsürləri əhəmiyyətli rol oynayır. 2. Kəşmir, Qaraqorum və daha sonra Xotan və Yarkənd istiqaməti. Burada hind ünsürləri əhəmiyyətli rol oynayır. Burhan dininin yayılmasının ikinci yolu birinciyə nisbətən sonrakı dövrün hadisəsidir.

Türklər arasında Burhan dininin yayılmasının üçüncü dalğası Koçuda uyğur dövləti yarandıqda baş verir. 840—ci ildə uyğurların bir hissəsi Koçuya köçür və 840-1200-1300-cü illər arasında fəaliyyət göstərən uyğur dövləti yaradır. Təfkan dağlarının cənub ətəklərində – Tarım çölündə yaradılmış bu dövlət Moğol dövrünə qədər siyaset sahəsində ikinci dərəcəli rol oynasa da mədəniyyət sahəsində öz dövrü üçün birinci dərəcəli rol oynamışdır. Koçu uyğur dövləti şimaldan və şimal-qərbədən Sibir, şimal-şərqiyyət Cunqariya, qərbədən Qərbi Türküstən və Əfqanistan, cənubdan Kəşmir və Tibet, şərqiyyət Çinlə hüdudlaşırırdı.

IX əsrin ikinci yarısında Koçu dövlətində uyğurlar Soğda, Toxar və Çin tərofindən yaradılan yüksək mədəniyyətlə rastlaşırlar və nümunəvi bir tələbə kimi bu mədəniyyəti mənimsəyirlər.

Kuşan dövlətində (Hindistanın şimal-qərbi) burhanlıq (buddizm) özünün ən yüksək inkişaf dövrünü keçirirdi. Artıq yeni məzhəb – Mahayana «böyük zal» yaranmış və çıçəklənmə dövrünə qədəm qoymuşdu, köhnə məzhab – Hinayana «kiçik zal» isə hələ də davam edirdi.

Türklərin burhanlıq (buddizm) dinini nə vaxt qəbul etdikləri məlum deyildir. Bir Burhan monastrının yazısında Bumin xaqanın ikinci oğlu Muğan xaqan (553-572) dinə inanan mömin adam kimi yad edilir. Muğan xaqanın kiçik qardaşı Arslan xaqan (572-581) zamanında Çindən türklərin yanına Xualin adlı bir burhan rahibi göndərilir. Çinlilər Nirvana – sutrani türk dilinə tərcümə edib Arslan xaqana göndərirlər. Deməli, VI əsrin ikinci yarısında türklər Burhan dininin əsasları ilə tanış imişlər. Lakin həmin tərcümə bizə gəlib çatmayışdır. Biz hətta onun hansı əlisba ilə yazıldığını da bilmirik. Daha bir mənbədə göstərilir ki, Şina küs-to (528-605) adlı bir rahib Çindən qayıdır və tonini gedərkən 10 il Arslan xaqanın qonağı olmuşdur.

Bilgə xaqan (716-734) öz vəziri (və qayınatasi) Tonyukuka şəhər divarı salmağı, burada Burhan (buddizm) dini üçün ibadətgah tikdirməyi təklif edir, lakin Tonyukuk hər iki tədbirin türk mübarizliyinə pis təsir göstərəcəyini sübut edərək xaqana etiraz edir. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, göytürklər Burhan dini haqqında məlumatə malik olmuşlar.

Burhan sözü Çin dilindən alınmış və bu inkişaf prosesini keçmişdir: *burhan* - *budha kan>budh+kan bur* (*dh>r*) *kan*. Qədim türk Orxon-Yenisey abidələrində tez-tez işlədilən «tanrı» sözü toxar dilindən alınmışdır. Qədim türk, xüsusən qədim uyğur abidələrində işlədilən *toyn* «rahib» sözü də Çin dilindən alınmışdır.

Onu da qeyd etmək lazımdır ki, qərbi Türk xaqanlığında Burhan dini (buddizm) daha əvvəller yayılmışdır. Məsələn, məlumdur ki, İstəmi xaqan (552-576) Hinayana məzhəbini qəbul etmişdi. Qərbi Türk xaqanlığında 591-ci ildə Kapişada burhan monastırı tikilmişdir. Ye-li şahzadə də bir Burhan monastırı tikdirmiştir. 726-ci ildə belə bir monastır da Fərqanədə tikilmişdi.

Qaüynaqlarda göstərilir ki, türklər on iki il siklli heyvan təqvimini çinlilərdən götürmüşlər. Tədqiqatçıların öksəriyyəti bu fikri qəbul edir, lakin E.Şavann göstərir ki, bunun əksi olmuşdur. Onun tədqiqatlarına görə, bu təqvimi türklər çinlilərdən yox, çinlilər türklərdən götürmüşlər. Göytürk Orxon-Yenisey abidələrində on iki il siklli heyvan təqvimi belədir: 1 - Sıçğan «Sığan», 2 - Oküz, 3 - Bars «Pələng», 4 - Tabışğan «Dovşan», 5 - Lüi «Əjdaha», 6 - Yılan «İlan», 7 - At, 8 - Koy «Qoyun», 9 - Biçin «Meymun», 10 - Takiğu «Toyuq», 11 - İt «İt», 12 - Laqzin «Donuz» illəri.

QƏDİM UYĞURLAR

745-ci ildə qədim uyğur qəbilələri hərbi qüvvə şəklində birləşib göyTürkləri məğlub edir və ikinci (şərqi) türk xaqanlığının xərabələri üzərində texminən yüz il (745-840) ərzində Mərkəzi Asiyada hegemon qüvvə sayılan Uyğur xaqanlığını yaradır. Qədim Uyğurlar kimdir?

Çin dilində uyğurlar *xoyxu* adlanır. «Xoyxu əvvəller dili, sonralar isə qaoqü adlanan qəbilələrin xalq adıdır. *Xoyxu* sözü monqol dilində cənub monqollarının tələffüzündə *xoyxor*, şimal monqollarının tələffüzündə isə *oxxor* kimi deyilir. Türküstanlılar bu sözü düzgün yazır; lakin onların vav hərfi **o** və **u** kimi tələffüz edildiyi üçün *oxxor* sözü onların dilinin xüsusiyyətlərinə uyğun olaraq uyğur şəklində dəyişmişdir»¹.

Uyğur qəbiləsinin adı tarixə gec düşməsdür. Qəbilənin adı onun Böyük qumlu çoldən, yəni Qobu səhrasından şimala köçməsindən sonra Çin salnamələrinə düşməsdür, lakin şübhə yoxdur ki, qəbilə, hələ adı tarix səhifələrinə düşməzdən xeyli əvvəl onunla ittifaqda olan qəbilələrin tərkibində mövcud olmuşdur. Həmin qəbilələr ittifaqının ümumi adı telə olmuşdur. Telələr bəzən qaoqü də adlanmışlar. Çin qaynaqları yazır ki, uyğurlar arvad tərəfindən hunlardan törəmişdir. Çin mənbəyinin yazdığını görə, uyğur qəbiləsinin əsasını dili qəbilə ittifaqından olan nüfuzlu xana ərə verilmiş hun xaqanının qızı yaxud qardaşı qızı qoymuşdur. Bu hadisə, güman ki, bizim eradan əvvəl II əsrin başlangıcında hunlar Monqolustanı itaət altına alanda baş vermişdir. Bizim eramızdan əvvəl 480-221-ci illərdə indiki Şansi və Qansu əyalətləri Çinin tərkibinə daxil olmamış, müxtəlif köçəri qəbilələrinin köç yerleri olmuşdur. Çinin indiki bu əyalətlərində və qonşu ərazilərdə monqol qəbilələrindən Çin dilində *ci-di* adlanan bir qəbilə yaşamışdır. Bu söz Çin dilində «qırmızı şimal köçəriləri» deməkdir. Bizim eradan əvvəl III yüzilliyin ikinci yarısında Çində baş verən böyük dəyişikliklər zamanı qırmızı şimal köçəriləri öz məskənlərindən sıxışdırır, çölə köçür, dili xalq adı ilə Ordosdan qərbədə olan ərazidə

¹ Н.Я.Бичурин. Адъ чекилəн əsəri, səh. 213.

məskunlaşır. Bu qəbilələr hunnu, yeni bəzi dialekt dəyişmələrinə məruz qalmış ümumi monqol dilində danışırdılar. Bizim eranın 338-ci ilində bu qəbilələr Toba (Tabğaç) xaqanına tabe oldular, lakin IV əstrin lap sonunda Qobu səhrasının şimal tərəfinə – Cunqariyaya köçdülər və əvvəlki dili adı əvəzinə qaoqü adı qəbul etdilər. Onlar tezliklə Selenqa çayınınadək bütün Monqolustana yayıldılar. *Qaoqü* Çin sözüdür, sadə xalq arasında *qao-çe* kimi tələffüz edilir və «hündür araba» mənasını ifadə edir. Çinin Tan sülaləsi dövründə dili qəbilələri hündür çarxlı arabalardan istifadə edirdi, buna görə də Yuan-vəy sülaləsi dövründə onlara *qaoqü* adı verilir. Cox güman ki, qaoqü dili qəbilələrinə şimal çinlilərinin verdiyi xalq adıdır; buna görə də bu ada yalnız şimal sülalələrinin tarixində təsadüf edilir. Ancaq elə şimal sülalələrinin tarixində bu sözün əvəzinə çilə xalq adı da işlədir; *çilə* sözü cənub Çin tarixçiləri tərəfindən səhv olaraq *tye-lə* şəklinə salınmışdır. *Telə* yaxud *tele* sözü də buradan yaranmışdır. Uyğurlar Qobu səhrasından şimala köcdükdən sonra on beş nüfuzlu sülaləyə, yəni qəbiləyə bölünür. Bu qəbilələr Arqun çayından (Amur çayının qoludur) qərbə – ta Tarbağatay dağlarından uzun bir zolağı tuturlar. Veyşu salnaməsindən götürülen bu məlumatla Qanmu salnaməsinin 191-ci ildə verdiyi digər bir məlumat, demək olar ki, tam uyğun gəlir. Çin tarixçisinə görə qaoqülər qədim *çi-di* qəbilesinin nəsilləridir (bu qaynağa görə, *çi-di* «qırmızı monqol» deməkdir). Əvvəller onlar *dili* adlandırdılar, şimalda isə artıq *qaoqü dinlinləri* adlandılar. Buradan məlum olur ki, elmi ədəbiyyatda işlənən *dinlin* termini *dili* sözü ilə sinonim yaxud eynimənalıdır. Dililərin dili hunnu dilinə oxşayır, ancaq cüzi fərq vardır.

Çin salnaməsi qaoqülərin, yəni uyğurların mənşeyini belə izah edir. Qaoqülərin əcdadları xuniu (hun) şanyuyunun (xaqanının) qız nəvələrindən törəmişlər. Deyildiyinə görə, hun xaqanının iki fövqəladə dərəcədə gözəl qızı doğulur. Əyanlar onları ilahə sayırlar. Xaqan deyir: - Belə qızları insanlara əra vermek olarmı? Mən onları göyə təqdim edəcəyəm. O, paytaxtdan şimalda adamsız bir yerdə saray tikdirir, hər iki qızı orada yerləşdirir və deyir: - Göylərə yalvarıram ki, onları qəbul etsin. Üç il keçəndən sonra analarının qızlarına yazıçı gəlir və onları evə gətirmək istəyir. Xaqan deyir: - Mümkün deyildir, hələ vaxtı çatmamışdır. Bundan bir il sonra bir qoca qurd sarayın yanına gəlir və gecə-gündüz sarayın keşiyini çəkərək ulayır.

Qoca qurd sarayın altında yuva qazaraq oraya girir və oradan çıxmır. Kiçik qız deyir: - Bizim valideynimiz bizi Göyə təqdim etmək arzusu ilə burada yerləşdirmişdir. Bəlkə onun gəlişi xoşbəxtlik rəmziidir. O, aşağı düşmək istəyəndə böyük bacısı dəhşətli qorxu altında onu əyləmiş və demiş: - Bu, heyvandır. Valideynlərimizi biabır etmə. Kiçik bacı ona qulaq asmamış, aşağı düşmüş, qurda ərə getmiş və ondan bir oğul doğmuşdur. Uygurlar (qaoqüler) həmin oğlanın nəslidir. Bu nəsil xeyli çoxalmış və dövlət təşkil etmişdir.

Çin salnaməcisi uygurların adət-ənənəsi, əxlaqi, təsərrüfatı və s. haqqında məlumat verir. Qəbilelərin ümumi vahid rəhbəri yoxdur; hər qəbilənin, hər tayfanın öz hökmdarı yaxud başçısı vardır. Təbiətdən kobud və qəddardırlar. Qohumlar həmişə mehriban yaşıyır. Basqın zamanı təhlükə rast gəldikdə bir nəfər kimi bir-birinə kömək edirlər. Döyüş zamanı cərgəyə düzülmür, paz şəklində təzyiq edir, birdən hücum edir, qəfildən çəkilirlər; daimi döyüşə bilmirlər. Evləndikdə başlıq kimi öküz və at verirlər. Söz verdilərmi, tezçə evlənilər. Bəy oğlanın valideynləri atları arabalarla əhatəyə alırlar, gəlinin qohumlarına istədiyi atı seçməyi və yəhərləyib at üstündə tabordan çıxmağı təklif edirlər. At sahibləri tabordan qıraqda durur və el çalmaqla atları hürkündürərlər. Axıradək at üstündə duran həmin atı özünə götürür, atdan yixilan isə yenisini seçilir. Gəlinin bütün qohumları at seçdikdən sonra mərasim bitir. Çörəkləri (taxılları) yoxdur, çaxır hazırlamırlar. Toy günü bəy və gəlin toyaya gələnlərə kumis və hissələrə doğranmış isti ət verir. Ev sahibi qonaqları yedizdirir. Qayda gözləmirlər. Yurtun qabağında çəməndə topa halında oturur və bütün günü yeyirlər, gecə də orada qalırlar. Ertəsi gün gəlin atası evinə gedəndə bəyin qohumları at ixtisimini gəlinin atası evinə qovub gətirir və on yaxşalarını seçilirlər. Qızın valideynləri və qardaşları ürəklərində heyiflənsələr də bir söz demirlər. Dul qadınlarla evlənməyi sevmirlər. Ev heyvanlarına damğa vururlar. Damğalanmış heyvan özgənin sürüsünə qarışdıqda heç kim onu özünə götürür. Məisətdə səliqəsizdirler. İldirim çaxmasını xoşlayırlar. Hər dəfə ildirim çaxanda qışqırır və göye ox atırlar. Sonra bu yeri tərk edib dağlılışırlar. O biri il payızda, atlar kökələndə yenidən ildirim çaxan yüre toplaşır, qoyun kəsir, biçaqda düzəldilmiş məşəl yandırırlar. Orta dövlətdə (Çində) bədbəxtliyi qovanda olduğu kimi, şaman qadın dua oxuyur. Kişiələr atlambil ildirimin vurdğu yerin ətrafında dairə üzrə xeyli at çapırlar. Sonra bir kişi söyüd yaxud

qaraqovaq ağaçları budaqlarından düzəldilmiş dəstəni götürür, budaqları üzüyuxarı tutub üstünə kumis tökür. Qadın qoyun sümüklərini dəriyə büküb başına qoyur, saçını onun ətrafında tel kimi hörür. Bu eynilə diademaya (qadınların başlarına qoyduqları tacşəkilli daş-qası bəzək) bənzəyir. Ölünü qazılmış qəbrə arxası üstə qoyurlar, onun əlinə gərilmiş kaman verir, belinə qılınc bağlayır və qoltuğuna nizə taxırlar; elə bil, döyüşü hücuma keçməyə hazırlaşır. Qəbrin üstünü örtmürlər. İldirim vurmasından yaxud kütlevi xəstəlikdən adam öldükdə dua edirlər ki, bədbəxtlik baş verməsin. Əgər hər şey xoşbəxtliklə qurtarırsa, onda ruhlara minnətdarlıq əlaməti olaraq müxtəlif heyvanlardan çoxlu qurban kəsir, sümükləri yandırırlar. Sonra ata minib bu yerin ətrafında, bəzən bir neçə dairə çapırlar. Belə toplanışlara yaşıdan asılı olmayaraq kişilər də, qadınlar da gəlir. Evində salamatlıq olanlar mahnı oxuyur, rəqs edir və müxtəlif musiqi aletlərində çalır, ölüsü olan adamlar isə kədərdən göz yaşı töküb ağlayırlar. Telələr ot və suyun bolluğundan asılı olaraq köç edir, dəridən paltar geyir, ətlə qidalanırlar. İribuynuzlu qaramal və digər ev heyvanları telələrdə də, jujanlarda da eynidir; lakin arabaları jujanlardakından fərqlənir: telələrin arabalarının çarxı böyük olur və təkərlərdə çoxlu dəndə olur. Qaoqülərin (telələrin) əcdadları on iki tayfa təşkil edirdi: 1) lıfılı, 2) tulu, 3) içjan, 4) dalyan, 5) kuxə, 6) dabo, 7) alun, 8) moyun, 9) sıfın, 10) fufulo, 11) kiyuan, 12) yuşuləy. Qədim zamanlarda fufulo qəbiləsi jujanlara tabe edilmişdi.

Telə qəbilələri dağının yaşadıqları üçün jujanlara müqavimət göstərə bilmirdi və onlara xərac verirdilər. Telə qəbilələri jujanlara lazımlı idi, ancaq jujan ordası telə qəbilələrinə lazımdı, çünkü jujanlar əməyi sevmir, əməklə məşğul olmurdular, onların uşaqları hərbi qənimətlə yaşamağı əməklə məşğul olmaqdan üstün tuturdular, halbuki telələr maldarlıqla məşğul olur və istəyirdilər ki, azad surətdə öz mal-qaralarını otarsınlar və heç kimə xərac verməsinlər. Hər iki xalqın siyasi sistemi də buna uyğun şəkildə təşəkkül tapmışdı: jujanlar orda şəklinde birləşib qonşu xalqlardan hərbi güclə xərac almaq hesabına yaşıyırıldılar, telələr isə qəbilələrin zəif konfederasiyası şəklinde birləşmişdilər, lakin hər vasitə ilə öz azadlıqlarını qoruyurdular. Telələr jujanlarla yanaşı yaşasalar da onlara bənzəmirdilər. Onlar hun imperiyasının tərkibindən erkən çıxmışdilar, öz ibtidai patriarchal quruluşunu və köçəri

adət-ənənənlərini saxlayırdılar. Telələrin ümumi təşkilatı yox idi. Telələr cengavər və azadlıqsevər idilər və hər hansı mütəşəkkilik onlara yad idi. Telələr indiki yakut, teleut, uyğur və başqa xalqların ulu babaları olmuşlar. «Telə» sözü indi müasir altayların bir qismini təşkil edən teleut etnonimində özünü mühafizə edib saxlamışdır. Jujan hökmdarı Fuqudan xaqan Doulunun hakimiyyəti illərində (485-492) jujanlar arasında narazılıq baş verir və hakimiyyətdə olan nəsil parçalanır. Fufulo qəbiləsindən olan Afuçjilo əmisi oğlu Çünki ilə orduya rəhbərlik edirdi, telə qəbilələrinin sayı isə bu zaman 100 min yurta çatırdı. 487-ci ildə jujan xaqanı Doulun Çinə qarşı mührəribəyə hazırlaşır. Fufulo ağsaqqalı Afuçjilo onu öz fikrindən daşınmağa dilə tutarsa da buna nail olmur. Onda qəzəblənən Afuçjilo bütün telə xalqı ilə jujanlar qarşı qiyam qaldırır. Dündür, qiyamçılar jujanlara qarşı mührəribə etmir, lakin əvvəllər məskun olduqları yerlərdə də qalmaq istəmirlər. Afuçjilo bütün telə qəbileləri ilə qərbə, İrtış çayı vadisinə köç edir. Bu fakt Əbülqazi xanın əsərində uyğurların Selenqanın yuxarılarından qərbə, İrtışa köçməsi kimi verilir. Qəbilelər şimal-qərbədə yerləşən kimi, Afuçjilo özünü müstəqil dövlət kimi elan edir. Əyanlar ona Xoulou-fulə adı verirlər ki, bu da monqol dilində «Göyün böyük oğlu» deməkdir. Bununla Afuçjilo jujan xaqanı ilə bərabər olduğunu qeyd etmək istəyir. Çünki Xoupəy adı qəbul edir, bu da monqol dilində varis *hökmdar*, yəni *vəliəhd* deməkdir. Afuçjilo və Çünki mehriban yaşayırdılar. Onlar aymaki iki hissəyə bölmüşdülər və hər kəs öz hissəsini idarə edirdi. Afuçjilo şimalı, Çünki cənubu idarə edirdi. Buna dözməyən jujanlar telələrlə mührəribəyə başlayır. 490-ci ildə telə qoşunları jujanları məğlub edir, buna görə də Doulun qayıdır şərqə gedir. 490-ci ildə Afuçjilo Çin paytaxtına elçilər göndərir. Elçilər imperatora iki ox gətirirlər. Elçilər Çin imperatoruna Afuçjilonun sözlərini çatdırırlar: «Jujanlar Göy oğlunun pisniyyətlə vəssalıdır; mən onu fikrindən daşınmağa çağırdım, lakin o mənə qulaq asmadı. Ona görə də mən ayrılib buraya gəldim və özümü hökmdar elan etdim. Mən gərek Göy oğlunun kefi üçün silahla onu məhv edəm»¹. Çin imperatoru Syao-vindi əvvəlcə ona inanmır. Lakin hər iki tərəfdən bir neçə səfirlilikdən sonra 490-ci ildə Çin qoşunları şərqdən çölə daxil olur. İki tərəfdən (qərbədən telələr hücum edirdi) sixişdirilən

¹ Н.Я.Бичурин. Аді щекилән əсәри, sah. 217.

jujanlar məğlub edilir. 492-ci ildə əyanlar qiyam qaldırıb öz xaqanlarını öldürürler.

Telələrin qerbə miqrasiyası fövqəladə əhəmiyyətli hadisə idi: qərbədə – İrtış çayı vadisində bu dağıniq köçərilər öz dövlətlərini yaradırlar. Həmin bu vaxtda Asiyada yenidən etnogenez proseslər başlanır: Altay dağlarında türklər xalq kimi təşəkkül tapır. Braxmaputra çayı vadilərində tibetlilər formaslaşır, şərqdə – Çində Suy və Tan sülalələrinin dirçəlişi başlanır.

492-ci il qələbəsindən sonra yeni məskun olduqları yerə alışan telələr öz dövlətlərini yaradırlar. Telələrin öz dövlətlərini necə adlandırdıqları bizə məlum edyildir, çinlilər həmin dövləti Qaoqü adlandırırlar, bu da, artıq dediyimiz kimi, Çin dilində «hündür araba» deməkdir. Həmin dövlət tarixə də bu adla daxil olmuşdur. Lakin Qaoqü dövləti uzun müddət yaşamır. 494-cü ildə İranı darmadağın edən eftalilər üzlərini şimala çevirir və 495-ci ildə Qaoqü dövlətinin cənub hissəsini ildirim sürəti ilə darmadağın edirlər. «Veliəhd hökmdar» Çünkü öldürülür, onun ailəsi, o cümlədən Mivotu da daxil olmaqla bütün oğul və nəvələri əsir tutulur, xalq qaçıb dağılır: xalqın bir hissəsi jujanlara tabe olur, bir hissəsi Çin əyalətlərinə gedir, Çin imperatoru Çin təbəəliyini qəbul etmiş telələri Qao-çin-çjen qalası yaxınlığında yerləşdirməyi əmr edir. Bu ərəfədə Afuçilo vəfat edir, onun yerinə taxta Balyan çıxır. 496-ci ildə Eftali dövləti (Çin qaynaqlarında İdan adlanır) Mivotunu hökmdar qoymaq məqsədi ilə Qaoqü dövlətinə müharibə elan edir və ölkənin şimal hissəsini də işğal edir. Balyan öldürülür. Eftalilər «Veliəhd hökmdar» Çunkinin nəslindən olan və hələ 495-ci ildə əsir tutulmuş Mivotunu sağ qalmış telələrə hökmdar qoyurlar. Beləliklə, Qaoqü dövləti eftalilərin vassalına çevrilir. Lakin Çin tarixçisi yazar ki, Mivotu taxta çıxan kimi Çin sarayına xəracla elçilik göndərir; sonra hədiyyə olaraq bir plitka qızıl, bir plitka gümüş, iki qızıl əsa, yeddi at və on dəvə göndərir. Çin imperatoru isə Mifotuya 60 top ipək göndərir. Burada bir məsələ mənə qaranlıq qalır: Qaoqü dövləti Eftali dövlətinin vassalı idi. Çin dövləti ilə Eftali dövləti düşmən idi; necə olur ki, Eftali dövlətinin vassalı Eftali dövlətinin düşməninə xərac və hədiyyələr göndərir? Çin dövləti ilə münasibətlər yaratıldıqdan sonra 508-ci ildə Mivotu jujan hökmdarı Futu Taxan xaqanla Puləy-xan gölünün şimal sahillərində döyüşür, məğlub olur və 300 li qerbə qaçır. Futu Taxan xaqan şimal dağlarında İvuda məskən salır. Bundan bir

qədər əvvəl Qaoçan hakimi Küy Qya Çin sarayından xahiş etmişdi ki, ona Çin dövləti daxilində məskunlaşmağa icazə versin. Çin imperatoru Süarı-vu sərkərdələrdən Mın Veyi onu qəbul edib İvuda yerləşdirmək üçün göndərir. Jujanlar sərkərdə Mın Veyin qoşununu görüb qorxudan geri çəkilirlər. Jujanların qaçdıqları xəbərini eşidən Mivotu onlara çatır və onları tamamilə darmadağın edir. Puləy-xay gölünün şimal sahilində Futu Taxan xaqanı öldürür, saçlarını (bəlkə də hörüyünü) kəsib Mın Veyə göndərir. Mivotu Çin sarayına beş əla at, qızıl, gümüş, samur və müxtəlif yerli məmələt hədiyyə göndərir. Cavabında Çin imperatoru da ona musiqi aletlərinin bütöv dəstini, 80 musiqiçi, on top al qırımızı və altmış top rəngbərəng ipək göndərir. 516-ci ildə Mivotu jujan xaqanı Çəunu (Qanmu salnaməsində Fuba-xan) ilə döyüşür. Bu dəfə müharibəni telələr yox, jujanlar başlamışdı. Jujanlar Qaoqü dövlətini məğlub edir və Mivotunu əsir alır. Çəunu əmr edir ki, Mivotunun ayaqlarını yabının belinə bağlaşınlar və yabını qovsunlar. Mivotunu belə edam edirlər. Çəunu Mivotunun kəlləsini ləklayır və ondan badə kimi istifadə edir. Mivotu aymakının əhalisi Eftali dövlətinə köçür. Bir neçə ildən sonra Eftali dövlətinə xəbər çatır ki, Mivotunun kiçik qardaşı İfu öz ordasına qayıtmışdır. İfu ordaya qayıdan kimi, Çin sarayına elçi göndərir. Çin sarayı da cavab elçiliyi göndərir və İfunu Qaoqü dövlətinin hökmdarı kimi tanıdığını bildirir. 521-ci ildə İfu yenidən jujanları məğlub edir və jujan hökmdarı Polomin Çinin Lyançjou (indiki Qansu) əyalətinə qaçır. 522-ci ildə İfu Çin sarayına elçi və xərac göndərir, xahiş edir ki. Çin imperatoru rəsmi mərasimlərdə istifadə edilən əşyaları (Çin salnaməcisi mühəsib səliqəsi ilə hansı əşyadan və nə qədər göndərildiyini sadalayır) ona hədiyyə göndərsin. Xahiş edilən əşyalar ona göndərilir. İfu jujanlarla müharibəyə başlayır və məğlub edilərək geri qayıdır. Kiçik qardaşı Yuyeqü onu öldürür və özü taxta oturur. 534-537-ci illərdə Yuyeqü jujanlarla müharibə aparır və darmadağın edilir. İfunun oğlu Bidi bundan istifadə edib Yuyeqünü öldürür, onun yerinə taxta çıxır. 540-ci ildə Bidi də jujanlar tərəfindən məğlub edilir. Yuyeqünün oğlu Küybin Çin dövlətinə qaçır. Çin əyanlarından bir nəfər imperatora məsləhət görür ki, uzaq xariciləri cəzb etmək üçün Küybini Qaoqü dövlətinin hökmdarı adını versin, lakin tezliklə Küybin xəstəlikdən vəfat edir.

Uyğur qəbilələri haqqında «Tanşu» salnaməsində də etrafı məlumat vardır. Bu salnamənin müəllifi də uyğurları

mənşəcə hunlara bağlayır. Burada da göstərilir ki, Çinin Yuan-vəy sülaləsi dövründə (386) uyğurları *qaoqu*, *çilə* də adlandırmışlar və bu sonuncu söz səhv olaraq *telə* sözünə çevrilmişdir. «Tansu» telə qəbilələri ittifaqına daxil olan qəbilələrin adını da sadalayır, qəbilələrin sayı artıq 12 yox, 15 göstərilir və onların adları da «Vəyşu» salnaməsində olanlardan fərqlənir: *yuanqə*, *seyanto*, *kibiyü*, *dubo*, *quliqan*, *dolanqə*, *puqu*, *bayequ* (göytürk Orxon-Yenisey abidələrində: bayırku), *tunlo*, *hun*, *xusye*, *xiqye*, *adye*, *baysi* (göytürk Orxon-Yenisey abidələrində: basmıl). Bu qəlibələr Böyük qumlu çölün, yəni Qobu səhrasının şimal tərəfində, başqa sözlə desək, Cunqariyada və Xalxada yaşayırdılar. *Yuanqə*, yəni *xoyxu* (Çin dilindəki *xoyxu* sözünə türk dilindəki *uyğur* sözü uyğun gəlir) qəbiləsi *uxu*, *uqə* də adlanırdı; Suy sülaləsi dövründə uyğurları *vəyqə* də adlandırmışlar. Uyğurlar cəsur və güclüdürler. Əvvəllər onların qəbilə başçıları olmamışdır; su və otun bolluğundan asılı olaraq köçəri həyat keçirmişlər. At çapa-çapa ox atmaqdə mahirdilər, oğurluq və soyğunçuluğa meyllidirlər. Uyğurlar türkülərin təbəələri hesab edilir. Türkülər onların qüdrəti ilə şimal səhralarında qəhrəmanlıqlar göstərirler.

Telə qəbilələrinin sonrakı tarixi türküt qəbilələrinin tarixi ilə sıx şəkildə sarmaşmışdır. Qərbi telə qəbilələri jujan əsarətinə güclə dözürdüler. Nəhayət onlar qiyam qaldırıb qərbi Cunqariyadan Xalxaya doğru hərəkət edirlər ki, jüjanlara onların öz məskənində zərbə endirsinlər. Görünür, bu, kortəbbi baş vermiş xalq hiddətinin təzahürü idi. Bunu bir sıra əlamətlər sübut edir. Səfər həddindən artıq pis təşkil edilmişdi, yürüşün vaxtı da yaxşı müəyyənləşdirilməmişdi. Tarix hətta üsyənin rəhbərinin adını da qoruyub saxlamamışdı. 546-ci ildə üsyəncilər altıq yolun yarısını qət etdikdə Qobu Altayının dərələrindən yaxşı silahlanmış və zirehli paltar geymiş türküt atlıları onların qarşısına çıxır. Telələr, əvvələn, cinah zərbəsi gözləmirdilər, ikincisi, onlar heç vaxt heç bir pislik görmədikləri türkülərə qarşı vuruşmağa hazırlaşmamışdır. Buna görə də telə qəbilələri heç bir tərəddüd göstərmədən dərhal Bumin xaqana tabe olurlar. 50 min yurt türklərə qoşulur və türkləri qüdrətli bir qüvvəyə çevirir. Telə qəbilələri də, türküt qəbilələri də jujanları məhv etmək arzusunda olduqları üçün tezliklə iki qəbilənin birləşmiş qüvvələri jujanlara hücum edir, 552-ci ildə jujanlar darmadığın və məhv edilir.

Görünür, türkütlərlə birləşdikdən sonra telə qəbilə ittifaqı formalşəkildə öz birliyini saxlaşa da onda diferensiallaşma baş vermiş və qəbilələr öz məxsusi adları ilə təmərküzləşmişdilər. Məsələn, qaynaqlar 572-ci ildə tokuz oğuz (Çin dilində: yuanqə) «doqquz oğuz» - uyğur qəbilələri haqqında məlumat verir. Maraqlı burasıdır ki, göy türklər doqquz oğuzlara, yəni uyğur qəbilələrinə yad qəbilə kimi baxırlar, onları özlərininki hesab edirlər. Bilgə xaqan iki yerdə - Kül tigin şərəfinə qoyulmuş abidədə (KT şm 4) və Bilgə xaqan şərəfinə qoyulmuş abidədə (BK § 29) bunu açıqca deyir: doqquz oğuz xalqı mənim xalqım id. IV-V əsrlərdə Qaoqü dövlətində telə qəbilə ittifaqında 12 patriarchal qəbilə birləşmişdi, artıq VII-VIII əsrlərdə, şübhəsiz, telələrin nəsilləri olan tölös qəbilə ittifaqında 15 qəbilə birləşmişdi: yuanqə (uyğurlar), seyanto (sir və yantoların birləşmiş qəbiləsi), kibi, dubo (tubalar), kuliqan (kurikanlar - yakutların əcdadları), dolənqə (teleutlar), buğu, bayequ (bayırku), tunlo (tonra qəbiləsi), hun, siğe, xuse, ade (ediz qəbiləsi), baysi (güman ki, basmil qəbiləsi). Bu siyahıda tekçə dubo qəbilələrini tuba qəbilələri ilə müqayisə etmək olar, qalan qəbilələri IV-V əsrlər qəbilələri ilə müqayisə etmək olmur. Qəbilələrin bu cür yenidən qurulmasını yalnız bir cür izah etmək olar: görünür, qohumluğun tayfa patriarchal sistemi pozulmuş və köhnə tayfaların yerində yeni tayfa birləşmələri və qəbilələr yaranmışdır. Diqqət yetirilsə, qəbilə ittifaqının adının da dəyişdiyini görərik: telə qəbilə ittifaqı əvəzinə tölös qəbilələri. Onu da qeyd etmək lazımdır ki, tölös və tarduş qəbilələri Türk xaqanlığında göytürklərdən sonra ikinci hərbi qüvvədir, türk vərəsə törüsünə (qanununa) görə, tarduşların şadı xaqanın vəliəhdə hesab edilir və xaqan vəfat etdikdə taxta o çıxmalıdır.

Uyğurlar 85 il (546-630-cu illər) türküt xaqanlığının tərkibinə daxil olurlar. 630-cu ildə Şərqi Türk xaqanlığı çinlilər tərəfindən qəti surətdə məğlub edildikdən sonra bir müstəqil dövlət kimi tarix səhnəsindən çıxır və uyğurlar bir müddət azadlıq əldə edirlər. Dözdür, bu azadlıq tamamilə şərti idi, çünkü onlar Çin imperiyasından asılı idilər. Şərqi Türk xaqanlığının süqutu ərəfəsində uyğurlar müasir Monqolustanın şərqində yaşayırdılar və şərqdən bayırku, qərbdən tonra, cənubdan ediz qəbilələri ilə qonşu idilər.

601-ci ildə telə qəbilələri türkütlərə qarşı üsyan qaldırır. Üsyan şimalda Selenqa çayından cənub-qərbədə Tyan-Şan

dağlarında nəhəng bir ərazini əhatə edir. Qərbi türkütlər üsyancılar tərəfindən məğlub edilir. Güman ki, bu üsyandan sonra VII əsrin əvvəllərində telə qəbilə ittifaqı iki yerə parçalanır: bir hissə qərbə gedib Cunqariyada məskən salır, digər hissə böyük Qobu səhərasından şimala köçür. Uyğur qəbilələrinin də daxil olduğu bu ikinci hissə Şərqi Türk xaqanlığının təbəələrinin mühüm hissəsini təşkil edirdi. 606-ci ildə Çulo xaqan talye qəbiləsinə (telə qəbilə ittifaqında belə qəbilə mənə tanış deyildir) hücum edib qəbiləyə ağır vergi qoyur, lakin qəbilənin qəzəbindən qorxduğu üçün bir neçə yüz qəbilə başçısı və ağısaqqalı yiğib edam edir. Uyğurlar buğu, tonra və bayırku qəbilələri ilə birləşib türkütlərdən ayrılır, özünü Sığın elan edir və *xoyqə* adlandırır¹. Uyğur sülaləsinin tayfa adı isə Yoloqə idi. Uyğurlar seyanto qəbilələrindən şimalda Selenqa (Çin dilində: Solin) çayı hövzəsində, Çin paytaxtından 7000 li aralı yaşayırıdalar. O zaman uyğurların sayı 100 minə çatırdı və onlar döyüşə 50 min əsgər çıxara bilirdi (sonuncu rəqəm ağlabatan deyil, çünki 100 minlik xalq heç cür 50 min əsgər verə bilməz). Xalq öz tərəfindən Şıqyan sığını öz hökmədarı elan edir².

Xalq üsyənin səbəbi və tarixi Çin salnaməcisi tərəfindən düz izah edilmir. Əvvələn, VII əsr telə qəbilələri arasında talye adlı qəbilə olmamışdır. Bəlkə Çin tarixçisi *talye* yox, *tunlo*, yəni *tonra* qəbiləsi demek istəyir. İkincisi, Çin salnaməcisinin göstərdiyi 606-ci ildə türk xaqanlığının taxtında Çulo xaqan yox, Tüzlük xaqan (603-608) otururdu ki, onu da Çin qaynaqları Dusulu, Kijin, Janqar (Çin dilində: Janqan) yaxud Kimin adlandırır; Çulo xaqan 619-620-ci illərdə taxtda oturmuşdur. Bu məsələni başqa mənbələr daha doğru izah edir. Telə qəbilələrinin dağınqlığından istifadə edən türkütlər onlara ağır vergilər qoymuşdular və onları zorla öz ordularına aparırdılar. Sibir xaqanın hakimiyyəti illərində (608-619) telə qəbilələri buna dözürdü, lakin Çulo xaqanın dövründə (619-620) uyğur, buğu, tonra və bayırku qəbilələri 620-ci ildə birləşdi və Yağlakar xanın rəhbərliyi ilə üsyən qaldırdı. Sonralar Yağlakar uyğur xaqanlığının başında durdu. Çulonun varisi onun kiçik

¹ Bax. Н.Я.Бичурин. Аді چекілән əseri, сəh. 301. Çulo xaqan 606-ci ildə uyğurlara hücum edə bilməzdı, çünki Çulo xaqan taxta 619-cu ildə çıxmışdı. Çin salnaməcisi bu məsələdə səhv edir.

² Н.Я.Бичурин. Аді چекілән əseri, сəh. 302.

qardaşı Kat İl xaqan Tuğbir öz qərargahını (ordasını, paytaxtını) Xanqaya köçürməyə məcbur olur, çünkü şərq çölleri üsyancıların əlində idi. Üsyən edən qəbilələr türkülər kimi orda deyil, qəbilələr ittifaqı yaradır, bu, monarxiyadan çox respublikaya bənzəyirdi. Hakim Yaqlakar tayfası ilə yanaşı xalq Şıgyan sığımı da öz hökmədəri elan edir. Onun böyük oğlu Pusa cəsur və ağıllı idi, heyvan ovunu çox sevirdi, döyüş zamanı həmişə irəlidə olmağa can atırdı və haraya hücum etsə, qabağına gələni dağıdırdı. Buna görə də tabeliyində olanlar ondan qorxur və ona hörmət edirdi. Şıgyan sığın vəfat etdikdən sonra xalq igidliyini, cəsurluğunu, qorxmazlığını, ağıllı olduğunu nəzərə alaraq Pusanı dövlətə rəhbərlik etməyə çağırır və xaqan seçir. Bu onu göstərir ki, uyğurlarda dövlət başçılığı vərəsə yolu ilə deyil (Türkülərdə olduğu kimi), seçki yolu ilə təyin edildi. Çin mənbələrində Pusanın varisi hətta hökmədar yox, «xoyxuların (çinlilər uyğurlara «xoyx» deyirdilər) başçısı» adlandırılır. Deməli, siyasi sistemdə türkülərin el birliyindən fərqli olaraq, uyğurlar qəbile birliyi sistemini qəbul edirlər. Pusanın anası Uloxun ciddi və ağıllı qadın idi və qəbilənin işlərini yaxşı idarə edirdi. Uyğur Yaoşı (görünür, Pusanın Çin dilində adıdır) yavaş-yavaş güclənir və seyanto qəbilələri ilə birləşib türküt xaqanlığının şimal hüdudlarına hücum edir. 628-ci ildə Kat İl xaqan uyğurları ram etmək üçün Yukuk şad başda olmaqla 100 minlik atlı qoşun göndərir, lakin Pusa 5 minlik süvari dəstəsi ilə Ma-tszun-şan dağları yanında onu məğlub edir, Mavi dağlara qədər təqib edir və çoxlu (Çin qaynağının rus dilinə tərcüməsində «великое множество людей» yazılmışdır) əsir alır. Qoy Çin tarixçisi məni bağışlasın, amma 5 minlik süvari dəstəsinin 100 minlik süvari qoşunu (bir nəfərə iyirmi nəfər) məğlub etməsi və külli miqdarda əsir alması real hadisədən çox baron Münhauzenin sərgüzəştlərini xatırladır. 100 minlik ordu silahsız olsaydı belə 5 minlik dəstəni selov kimi basıb əzərdi.

Çin mənbələrində göstərilir ki, VII əsrə uyğurlar doqquz oğuz qəbile ittifaqına (göytürk Orxon-Yenisey abidələrində: tokuz oğuz bodun «doqquz oğuz xalqı») daxildir. Doqquz oğuz qəbilələri bunlardır: uyğur, basmil, karluk, bugu, hun, bayırku, tonra, siğe, kibi.

Pusanın türkülər üzərindəki qələbəsini başqa mənbələr də təsdiq edir, lakin faktların təqdimində bir qədər fərq vardır.

627-ci ildə telə qəbilə ittifaqına daxil olan seyanto qəbiləsi Qərbi Türk xaqanlığından ayrılb şərqi Türk xaqanlığının təbəəliyini qəbul edir. Bu, bir tərəfdən, Şərqi Türk xaqanlığının qüdrətini artırısa da, digər tərəfdən, xaqanlıqda telə ünsürlərini gücləndirirdi. Tezliklə, artıq 628-ci ilin əvvəllərində seyanto qəbilələri uyğurlarla yaxın münasibətlərə girdilər, seyanto qəbiləsinin başçısı Inan və uyğurların başçısı Pusa hər şeydə qarşılıqlı surətdə bir-birini müdafiə etdilər.

Məlum olduğu kimi, uyğurlar türküt xaqanının vergi siyasətindən narazı idilər; indi seyanto qəbilələri də bu narazılığa qoşuldu. Bu iki qəbilənin birləşmiş qüvvəsi türklər üçün böyük təhlükə idi. Çin qaynaqlarının verdiyi məlümata görə, bu zaman uyğurların sayı 50 minə çatmışdı (Çin qaynaqlarının başqa məlumatına görə, uyğurların sayı 100 minə, əsgərlərinin sayı 50 minə çatmışdı), seyanto qəbiləsi isə 70 min alaçıqdan ibarət idi, yəni daha çox idi. 628-ci ildə seyanto, uyğur və bayırku (hər üçü telə qəbilə ittifaqındandır) qəbilələri xaqan hakimiyyətinə qarşı üsyən qaldırdı. Kat İl xaqan əvvəlcə uyğurları itaetə gətirmək qərarına gəldi. O, Tōlis xana əmr etdi ki, şərqdən uyğurlara hücum etsin, qərbən isə öz oğlu Yukuk şad başda olmaqla böyük bir ordunu (əsgərlərin sayı göstərilmir) uyğurların üstünə göndəndi. Uyğurların enerjili və istedadlı rəhbəri Pusa cəmi 5 min döyüşçü ilə Yukuk şadı qarşı çıxdı və Malışan dağlarının ətəklərində onun ordusunu darmadağın etdi. Uyğurlar türkləri Tyan-şan dağlarına qədər təqib etdilər və əmisi oğlu Aşina Şəninin köməyə gəlməsinə baxmayaraq Yukuk şadın ordusundan çoxlu əsir aldılar. Şərqdə Tōlis xanın hücumunun aqibəti daha pis oldu; o özü əsir düşməkdən güclə xilas oldu. Bunun qəticəsidir ki, seyanto qəbiləsinin başçısı Inan 629-cu ildə özünü xaqan elan etdi.

Türkütlər üzərindəki qələbədən sonra Pusanın şöhrəti hər yerə yayılır. Uyğurlar və seyanto qəbilələri hərbi ittifaq bağlayır və hər işdə bir-birinə yardım edirlər. Pusa Xo-Qəlifə adı qəbul edərək deylo (Tola) çayı sahilində özünə qərargah düzəldir. 629-cu ildə uyğurlar ilk dəfə Çin sarayına elçi və hədiyyələr göndərirlər. Çin tarixçisi yazır ki, artıq bu zaman şərqi türk sülaləsi süqut etmişdi. Çin salnaməcisinin bu tarixi də düz deyildir; şərqi türk sülaləsi 630-cu ildə, Kat İl xaqan çinlilərə əsir düşdükdən sonra süqut etmişdir.

Pusa vəfat etdikdən sonra uyğurların başçısı Xulu Sılıfa Tumidu başqa qəbilələrlə ittifaqda seyanto qəbiləsinə hücum

edir, onu məğlub edir və torpaqlarını tutur. Bundan sonra o, cənubda Xəlan-şandan keçərək Xuanxe çayına qədər gedir və Çin imperatoruna elçi göndərib onu təbəəliyə qəbul etməsini xahiş edir. Çin imperatoru Taytszun Linçjouya səyahətə çıxmışdı. O, Qinyanda uyğur elçilərini qəbul edir və Xulu sılıfa Tumidunu bütün qəbiləsi ilə birlikdə Çin təbəəliyinə qəbul edir. Bundan sonra qalan on bir qəbilənin başçısı da gəlib Çin təbəəliyini qəbul edir. Təkcə seyanto qəbiləsi Çinin vassali olmaq istəmir. Çin salnaməcisi yazar: «Seyanto Böyük dövlətə tabe olmaq istəmədi və bununla da özünü ölümə məhkum etdi. Ona tabe olan qəbilə başçıları (ağsaqqallar) qorxudan quşlar kimi səpələndilər – bilinmədi ki, haraya getdilər. İndi hər kəs onun üçün ayrılmış torpağa malikdir; hamı Götü Oğluna tabe olmağa can atır və onlardan Tan süläləsinin rütbələrini qoymağı xahiş edir»¹. İmperator əmr edir edir ki, böyük qonaqlıq təşkil edilsin və qəbilə başçıları təqdim edilsin. Qəbilə başçılarından bir neçə mininə Çin rütbəsi verilir. O biri il, 630-cu ildə də belə bir qonaqlıq verilir. Sonra Çin hökuməti Çin tabeliyinə keçmiş torpaqlarda inzibati-ərazi islahatı aparır. Uyğur aymakı Baykal, Dolanqə aymakı Yanjan, buğu aymakı Qinwə, Bayırku aymakı Yulin, Tonra Aymakı Quylin, Siğe aymakı Luşan qubernatorluqlarına, hun aymakı Qaolançjou, Xüse aymakı Xaokülçjou, Ade aymakı Qinyançjou, Kibi aymakı Yuxiçjou, Xiqə aymakı Qiluçjou, Siğe aymakı Quylinçjou, Baysi (basmil) aymakı Dyanyançjou dairələrinə çevrilir. Onlardan şimal-qərbədə yaşayan Qyequ qəbiləsi Qyanqun-fu, şimaldakı Qulikan (Kurikan) qəbiləsi Süan-pülçjou, şimal-şərqi Qüylobo qəbiləsi Cjoulun-çjou dairəsinə çevrilir². Beləliklə, telə qəbilələrinin yaşadığı torpaqlarda Çin hökuməti altı qubernatorluq və yeddi dairə yaradır. Bütün aymakların rəhbərləri öz quberniya və dairələrinə rəis qoyulur və onlara Çin rütbəsi verilir. Bu altı qubernatorluq və yeddi dairə birləşdirilib Yanjan adı ilə canişinlik təşkil edilir, canişin çinli Li So təyin edilir. Çin salnaməsi ilk dəfə on beş qaoqü (telə) qəbiləsi üçün Çin hökumətinin təşkil etdiyi siyasi bölgünü təqdim edir.

Deqin hunlar haqqında yazdığı tarixində Əbü'lqazi xanın uyğurlar haqqında verdiyi məlumatdan istifadə edərək yazar: bu yer, yəni ön və ərxa Çeşi nə vaxtsa Tatarıstanın bu hissəsinin ən

¹ Н.Я.Бичурин. Аді چекилән əsəri, səh. 302.

² Yenə orada, səh. 303.

şöhrətli torpaqları hesab edilirdi və həm də Qaoçan adlanırdı. Bu, uyğurların torpaqlarıdır. O, hələ bizim eramızdan əvvəl öz hökmdarlarına malik idi və iki dövlətə bölünmüdü, ikisi də Çəsi adı daşıyırıldı. Birincisi cənub, ikincisi şimal adlanırdı. Tatarların tayfa tarixini yazan (Əbülqazi) çinlilərin məlumat verdiyi bu qədim bölgü haqqında biliirdi. O deyir ki, Monqolustan ölkəsində iki fövqəladə dərəcədə böyük dağ vardır, onların uzunluğu şərqdən qərbə çatır. Birinin adı Tukratu-buzluk, o birinin adı Uskulm-təkrəmdir. Monqol torpaqlarının qərbində bu iki dağın arasında daha bir dağ vardır, onun adı Kut dağdır. Bu dağlar arasında bir tərəfdə on, o biri tərəfdə doqquz çay axır; bunlar hamısı bol suludur. Qədim uyğurlar bu çayların arasında yaşamışlar: on çayın arasında yaşayanlar on uyğur, doqquz çay arasında yaşayanlar doqquz uyğur adlanmışlar. Deqin Çəsi haqqındaki öz fikrini Əbülqazinin uyğur məskənlərinin təsviri ilə uyğunlaşdıraraq əlavə edir: birincisi şimal uyğurları, ikincisi cənub uyğurlarıdır. Bu, Deqində məzəli yerlərdən biridir. Əbülqazi bir şey yazar, Deqin onun tərsi olan tamamilə başqa şey deyir və inandırmağa çalışır ki, o da uyğurlar haqqında Əbdülqazinin yazdığı eyni şeyi deyir; qərbi Avropa alımları isə Çin salnaməçilərini də onlapla daha məzəli uyğunlaşdırır, nə dediklərini özləri də tamamilə başa düşmürələr. İki Çəsi knyazlığı Mavi dağların şərq ucqarında yerləşirdi; öndəki onların cənub, arxadakı şimal tərəfində yerləşirdi, bu təsvirdən görünür ki, Deqin uyğurlarının məskun olduğu yer Əbülqazinin öz tarixində onlar üçün müəyyənləşdirdiyi yerlə tamamilə uyğun gəlmir. Sonuncu yazar ki, uyğurlar üç sıra dağların arasında on doqquz çayın sahilində yaşayırdı, bu çaylardan onu dağın bir tərəfində, doqquzu o biri tərəfində idi. Əksinə, Çəsi knyazları Mavi dağların lap yamaclarında əks tərəflərdə yerləşirdi, bu yerlərdə bircə böyük çay belə, hətta az-çox əhəmiyyətli kiçik çay belə yoxdur; çoxlu dağ bulaqları və qar çayları vardır ki, onlar 50-dən 100 kilometrədək axır, nəhayət qumlarda itir. Deqin bu fərqə heç diqqət yetirməmişdir¹.

630-cu ildə türküt xaqanlığı süqut etdikdə Qobi səhrasından cənubdakı torpaqları Çin imperiyası, şimaldakı torpaqları – Altain-nuru dağlarından başlamış Baykal gölünədək

¹ Bax. Н.Я.Бичурин. Аді çəkilən əsəri, seh. 303-304.

olan ərazini isə seyanto hökmdarı Inan xaqan tutur. Türkütlərin çoxu seyanto qəbiləsinə qoşulur.

Çin qaynaqlarının verdiyi məlumata görə, 628-ci ildə Böyük çöldə yaşayan uyğurların sayı 100 minə¹ (mögüzədir, xalq bir ildə iki dəfə artır), L.N.Qumilyevin yazdığını görə isə 631-ci ildə 100 minə² (dörd ildə ikiqat artım çox şübhəlidir), seyanto qəbiləsinin sayı isə 70 min alaçığa (heç artmamışdır?) çatırdı. Tezliklə bu iki qəbilə arasında nifaq düşür. Pusanın varisi, uyğurların rəhbəri Tumidu seyanto qəbilərinə hücum edib onları darmadağın edir və onların otaqlarını ələ keçirir. Digər on bir telə qəbiləsinin rəhbərləri Çin imperatorunun yanına gedib öz xaqanlıqlarının tanınmasını xahiş edirlər. Imperator onları yaxşı qəbul edir, lakin əlaltdan seyanto rəhbəri Inana yarlık göndərib onu xaqan kimi tanıdığını bildirir. Çöldə vəziyyət dərhal dəyişir. Uyğurlar müharibəni dərhal dayandırır və yeni xaqana tabe olurlar. Seyanto dövlətinin sərhədləri Altaydan Xinqana və Qobi səhrasından Baykal gölünədək bir sahəni əhatə edir. Inan xaqan seyanto dövlətini türküt xaqanlığı tipində qurur. Xaqqanın oğlanları şad titulu alıb tölis və tardus bölmələrinin başında dururlar, fərq təkcə bunda idi ki, indi tölislər şimalda, tarduşlar isə cənubda yerləşirdi. Çin mənbələrinin məlumatına görə, Inan xaqqanın ordusundakı əsgərlərin sayı 200 minə çatırdı. Seyanto xaqqanı Böyük çöldə ona qarşı çəxan hər hansı türküt xanı ilə uğurlu mübarizə apara bilirdi.

640-ci ildə Çin imperatoru Taytszun türküt və kibi qəbilərinə Xuanxe çayından şimaldakı çölə köcüb orada məskunlaşmağa icazə verdi. Türküt xaqanlığının bərpa edilməsi xəbəri seyanto xaqqanı Inanı bərk qəzəbləndirdi. Inan xaqan türkütlərin hamisini məmnuniyyətlə qılıncdan keçirərdi, lakin türkütləri mühafizə etmək üçün Çin hökuməti xüsusi hərbi çinovnik təyin etmişdi və indi türkütlərə hücum etmək Çinlə müharibəyə başlamaq demək idi. Inan xaqan buna cürət edə bilməzdi. 641-ci ildə Inan xaqan belə bir qənaətə gəlir ki, türkütlərdən qisas almağın, onlara hücum etməyin vaxtı çatmışdır: Çin imperatoru Tayşan dağlarına qurban kəsməyə getmişdi və etiketə uyğun olaraq bütün ordu da onunla getmişdi; Inan xaqan fikirləşir ki, imperiya ordusu türkütlərin köməyinə

¹ Н.Я.Бичурин. Аді چекилән асери, сəh. 302.

² Л.Н.Гумилев. Древние тюрки, сəh. 221.

çata bilməz. O, tabeliyində olan tonra, buğu, uyğur, moxə (curcen) və tatabı qəbilələrini səfərbərliyə alıb ordusunu oğlu tarduş şadın sərkərdəliyi ilə Qobi səhrasından cənuba türkülərin üzərinə göndərir. Qəfilliyi təmin etmək üçün hər əsgər özü ilə dörd at götürdü və onları dəyişərək ordu dayanmadan gedirdi. Lakin Aşına Simo (TÜRKÜLƏRİN RƏHBƏRİDİR) bundan xəbər tutub vaxtında Xuanxe çayını keçib Ordosa (Şofana) çəkilir və basqın haqqında Çin paytaxtı Çanana xəbər göndərir. Çin hökuməti dərhal zərbə süvari dəstəsini köməyə göndərir. 641-ci ildə türküt və imperiya qoşunlarının birləşmiş qüvvələri Noçjen çayı sahilində seyanto ordusu ilə üz-üzə gəlir. Imperiya ordusu birbaşa seyantoluların üstünə yeriyir və onları döyüşə girməyə məcbur edir. Seyanto əsgərlərinin hər birinin dörd atı olmasına baxmayaraq onlar piyada vuruşurdular. Döyüş zamanı atları xüsusi adamlar saxlayırı; dörd döyüşçünün atına (yəni 16 ata) bir nəfər baxırı. Seyantolular öz həmişəki taktikalarma sadıq qalaraq türküt əsgərlərini yox, onların zirehlə müdafiə edilməyən atlарını oxla vurub sıradan çıxarırlar. Piyada vuruşmağa adət etməmiş türkülər geri çəkilməyə məcbur olur. Onları təqib edən seyanto qoşunu hücuma keçir və öz cərgələrini pozur. Çin sərkərdəsi Li Tszi bundan istifadə edib Çin ordusunu yüzlükler şəklində cərgəyə düzür və seyanto qoşunu sıralarında yaranmış boşluqlara zərbə vurub hücumun qarşısını alır. Öz qüvvələrini yenidən tərtib edən, nizama salan türkülər isə arxadan hücuma keçib seyanto qoşununun 15 min atını ələ keçirirlər. Seyanto ordusu darmadağın edilir və qaçırl. Lakin bu hadisə dekabrda baş verdiyi üçün qalan qoşunun çox hissəsi də səhra şaxtasında məhv olur. İnan xaqan ordusunun 80 faizini itirir. Belə dəhşətli məglubiyyətdən sonra İnan xaqan sülh istəməyə məcbur olur və cyni zamanda Çin sarayı ilə qohum olmaq arzusunda olduğunu bildirir. İmperator tələb edir ki, İnan xaqan özü şəxsən saraya gəlsin və toy hədiyyəsi olaraq lazım olan qədər mal-qara gətirsin. Mal-qarani Çinə aparmaq mümkün olmur, çünki bu zaman yut (kütləvi mal-qara tələfati) düşür. Bütün bunlar İnanın qüdrətini məhv edir və Çin dövləti belə hesab edir ki, daha İnanla məşgül olmağa dəyməz. İnan bir dəfə də Çinə basqın etməyə təşəbbüs göstərir, lakin Çin qoşunları ilə qarşılaşlığı üçün döyüssüz geri çəkilir. 645-ci ildə İnan xaqan ölürlər. Seyanto əyanları onun qanuni oğlu Baçuru (Çin dilində: Baçjo) deyil, qeyri-qanuni oğlu İmamı xaqan seçilir. Baçur atasının dəfnində basqın edib İmanı öldürür və özünü

xaqan elan edir. Çin ordusunun əsas hissələrinin Koreya müharibəsində olmasından istifadə edən Baçur Çinə basqın edir, lakin sərhəd qoşunları tərəfindən möglub edilir. Atasının əyanlarının edam etdiyi üçün ordadakı düşmən partiyalar yeni xaqandan narazı idi. Buna görə də Çin qoşunları yaxınlaşdıqda orda xaqanı tərk edib dağılışır. Tezliklə Baçur uyğurlar tərəfindən öldürülür. 646-cı ilin payızında Çin qoşunları seyanto ordasının qahqlarına çatır, bir hissəsini qırır, bir hissəsini əsir alır, bir hissəsi qaçıb dağılır. Seyanto qəbiləsi həmişəlik tarix səhnəsindən çıxır.

Çin imperatoru Seyanto dövlətinə, daha doğrusu bu dövlətdən qalan qəbilələrə rəhbərlik etmək üçün «Türküt bahadırını» göndərir, lakin onun üçün burada «iş tapılmır», çünki Tumidunun rəhbərliyilə uyğurlar üşyan edib, seyantoları möglub edir. Uyğurlar qələbədən sonra, digər rəhbərlərlə birlikdə, Çin hakimiyyətini qəbul edirlər. Düzdür, bir azdan sonra Tumiduya qarşı müxalifət yaranır və qəsdçilər onu öldürürler. Bu belə olur. Tumidunun böyük qardaşının oğlu Ögə (Çin salnaməsində: Uqə) Tumidunun arvadı ilə əlaqəyə girir. O, Küylü Bağa Tarxan Qüylobo (Çin qaynağında: Moxə Daqan Qyuylolo) ilə birlikdə qiyam qaldırıb türküt hökmdarı Çəbi xaqanın tərəfinə keçmək istəyirdi; onların hər ikisi Çəbi xaqanın kürəkənləri idi. Gecə Ögə bir dəstə atlı ilə Tumidunu tutub öldürür. Yanjan canişinin müavini Yuan Li çen Ögəyə xəbər göndərir ki, onu baş rəis təyin edir, buna görə də yanına dəvət edir. Ögə canişinlik idarəsinə gəldikdə onu tutub başını kəsirlər. Çin hökuməti ölümündən sonra Tumiduya hərbi rütbə verir və onun dəfni üçün bol hədiyyə göndərir. Tumidunun oğlu Pojuna hərbi rütbə verilir və o, uyğurların rəhbəri təyin edilir. Bundan sonra uyğurlar Çin imperiyasının sadiq təbəələri olurlar və Çinin apardığı bütün müharibələrdə iştirak edirlər. Çin salnamələri, xüsusən «Qanmu» uyğurların Çin silağının şöhrəti, Çin dövlətinin qüdrəti uğrunda göstərdikləri qəhrəmanlıqlarla doludur. Məsələn, 645-ci ildə Çin - Koreya müharibəsində Kibi xəli (uyğurdur) adlı bir nəfərin göstərdiyi şücaətlər haqqında «Qanmu» salnaməsinin ayrı-ayrı səhifələrində böyük hörmətlə danışılır. Salnaməçi hətta yazır ki, Kibi Xəlinin yarasını imperator özü müalicə edirdi. Hökmdar özü şəxsən Xəlini yaralayan adamı axtarıb tapır və Xəliyə əsiri öldürməyi təklif edir. Xəli deyir: - O öz hökmdarı üçün vuruşurdu. Bu sadiq və cəsur döyüşçüdür. Mən onu bağışlayıram.

Küylü Bağa Tarkan Qüylobo Çin sarayına gələn kimi onu tuturlar. Aşına Xələ Xələ Beşbalık (Beytin) şəhərini talan edəndə Pojun 50 min süvari ilə Aşına Xələnű məğlub etməkdə və Beşbalıkı geri almaqda Kibi Xəliyə kömək edir. Pojun Çin ordusu ilə birləşib illi tərəfdə Qinya-şan dağları yaxınlığında Aşına Xələnűn qoşununu darmadağın edir. Çin hökuməti onun hərbi rütbəsini artırır və o, Koreya müharibəsində Çin imperatoruna xeyli xidmət göstərir. Pojun vəfat etdikdən sonra onun oğlu Bili uyğurların başçısı təyin edilir.

Biz Kibi Xəlinin adına 652-ci il Çin - türküt müharibəsində də rast gəlirik. O, 50 min nəfərlik telə qoşunun başında (20 minlik Çin qoşunu ilə birlikdə) türküt hökmətləri Aşına İşbara xaqqan Xallığla vuruşmada iştirak edir.

Uyğurlar :Çinə tabe olduqdan sonra onların yaşadığı torpaqlar Yanjan canişinliyinə daxil edilir və canişinliyin adı dəyişdirilib Baykal canişinliyi edilir.

656-ci ildə uyğurlar - Çin qaynaqlarının məlumatına görə, telə qəbilələrindən yuanqo (uyğur), bayırku, siqe, bugu və tonra qəbilələri Çin imperiyasına qarşı üsyən qaldırır. Üsyəncilərin başında mərhüm xaqanın (hansı?) bacısı Bisudu dururdu. 662-ci ilin əvvəllərində üsyən yatırılır, ancaq Çin ordusu qışın soyuğunda ağır tələfata uğrayır.

Telə qəbilələri öz tarixləri boyu məskənlərini dəfələrlə dəyişmişlər. Qaynaqlar VII yüzilliyn ortalarında onların məskunlaşmasını belə lokallaşdırırlar: qərbdə Szabxan çayı ilə şərqdə Orxon çayının mənbəyində Xanqay dağlarında dolanqə-telegitlər, Selenqa çayının yuxarılarında siqe - izgillər, Selenqa və Orxon çaylarının arasında tunlo - tonralar, Selenqa və Orxon çaylarının aşağı axarlarında puqu - bugular, Tola və Orxon çayları arasındaki çöldə uyğurlar, Kerulendən şimalda Xintay və Xinqan arasında bayequ - bayirkular, bugulardan qərbdə Selenqa çayı vadisində siqelər (nədənsə siqe - izgil qəbilələrinin məskunlaşdığı yer iki dəfə göstərilir), bayirkulardan cənubda baysılər (guman ki, basmillar), Zabaykalyedə qulıqan - kurikanlar, Alaşan dağlarında ade - edizlər, Ordosdan (Şofandan) qərbdə çöldə hun və kibilər yaşamışlar.

Qəbilələr azsaylı idi. Məsələn, 688-ci ildə uyğurlar istiqlaliyyət uğrunda türklərə qarşı çıxış etdikdə cəmi 6 minlik qoşun çıxarmışdılar. Belə məsuliyyətli anda döyük qabiliyyətli bütün kişilərin səfərbərliyə alındığını nəzərə alsaq, bu, əhalinin 20 faizi edər; deməli, 688-ci ildə uyğurların sayı 30 minə yaxın

imiş. Bunu da nəzərə almaq lazımdır ki, uyğurlar türk qəbilələri arasında ən çoxsayılıları idilər. Bu 30 min adam doqquz qəbiləni (doqquz oğuz bodun) təşkil edirdi. Beləliklə, hər qəbiləyə 3,33 min adam düşürdü. Ekstensiv maldarlıq şəraitində bu qədər adam təsərrüfat-təşkilat vahidi – oğuz təşkil edirdi¹. Doqquz oğuz termini də buradan meydana gəlmışdır.

681-ci ildə türk qəbilələri Çin istibdadına qarşı üsyən qaldırdıqdə uyğurlar nəinki üsyənda iştirak etmədilər, hətta onu düşməncəsinə qarşıladılar. Uyğur yaxud doqquz oğuz qəbilələri Xalxada Çin imperatorunun sadiq xidmətçiləri idi. Çin dövləti onlara rütbə və hədiyyəni bol-bol paylayırdı. Azadlıq idealı onlara yad idi; onlar özlərinə qüdrətli dövlət yarada bilməmişdilər və buna heç can da atmırdılar.

Çin mənbələrinin yazdığınına görə, 682-ci ildə Çin dövlətinə qarşı üsyən etməzdən bir qədər əvvəl göytürk qəbilələrinin başçısı Kutluğ xan doqquz qəbiləyə, yəni uyğurlara həcum edib partizan hərəkatı üçün zəruri olan çoxlu ət əldə etmiş, həm də uyğurların hesabına xeyli varlanmışdı.

Kutluğ xanın başçılıq etdiyi göytürk qəbilələrinin Xalxada görünüməsi Xanqayın bütün məskunlarını narahat edir; onlar başa düşürər ki, azad və sərbəst həyatın sonu çatmışdır. Cölün bütün qəbilələri göytürklərə qarşı müharibəyə hazırlaşır. Sonralar üç göytürk xaganının vəziri olmuş Tonyukuk bu vəziyyəti gözəl ifadə etmişdir: «Yağımız ətrafda yırtıcı quş tək idi, biz sayıq (yaxud: leş) idik» (T 8). Doqquz oğuzların (uyğurların) «Tanşu» adlı Çin salnaməsinin Bili, göytürk Orxon-Yenisey abidələrinin Baz xagan adlandırdığı rəhbəri təşəbbüs göstərib Çin dövlətini və kitay qəbilələrini Kutluğ xana qarşı ittifaq bağlamağa çağırır. İttifaqa görə, çinlilər cənubdan, kitaylar şərqi dən, uyğurlar isə şimaldan hücum etməli idilər; qərbdə yaşayan turkdilli on ox qəbilələri (beş dulu və beş nuşibi qəbilsisi) də onlara kömək etməli idi. İlteris xagan (xagan olduqdan sonra Kutluğ xan bu adı qəbul etmişdi) bundan xəbər tutur, onların birləşməsinə imkan verməmək və düşmənlərini qabaqlamaq qərarına gelir. O, əvvəlcə Tonyukukun başçılıq etdiyi bir dəstəni uyğurlara qarşı göndərir. Türklər və uyğurlar Tola çayı sahilində

¹ Вах. Л.Н.Гумилев. Древние тюрки, сəh. 267. Mən oğuz sözünü təsərrüfat-təşkilat vahidi bildirən termin kimi qəbul etmirəm. Mən belə hesab edirəm ki, bu söz mürəkkəb tərkibə malikdir: oğ+uz. Oğ sözü oğul, oğlan, oğuş və s. sözlərdə də muhafizə edilir. – z isə cəmlük ünsürüdür.

karşılışırlar. Uyğurların 2 minlik türk dəstəsinə qarşı 6 minlik qoşun çıxarmasına baxmayaraq onlar məglub olurlar. Baz xaqan həlak olur, uyğurlar (doqquz oğuzlar) göytürklərə tabe olur. Tonyukuk bu hadisələri müfəssəl təsvir edir: «Eləcə otururkən oğuzlardan casus gəldi. Casusun xəbəri elə idi: doqquz oğuz xalqı üzərində xaqan oturdu, - deyir. Tabğacıların (çinlilərin) yanına Kunı sənünü göndərmiş, kitayların yanına Tonra Səmi göndərmiş, xəbəri elə göndərmiş: - Azacıq türk xalqı yürüyür imiş. Xaqanı cəsur (alp) imiş, məsləhətçisi (ayğuçisi – vəziri) müdrik imiş. Nə qədər ki o iki adam var, səni, Tabğacı (Çini) öldürəcəkdir, - deyirəm, şərqdə kitayı öldürəcəkdir, - deyirəm, məni – oğuzu öldürəcəkdir, - deyirəm. Tabğac, cənub tərəfdən hücum et! Kitay, şərq tərəfdən hücum et! Mən şimal tərəfdən hücum edim! Türk sir xalqı yerində sahib yürüməsin. Bacarsaq, hökmərimi məhv edək, - deyirəm. O xəbəri eşidib gecə yatmağım (yuxum) gəlmədi, gündüz oturmağım (rahathığım) gəlmədi. Ondan ötrü xaqanımı müraciət etdim, elə müraciət etdim: - Tabğac, oğuz, kitay – bu üçlük birləşsə, qalasıyıq biz öz içini, bayırını tutmuş tek (yəni mühəsirədə qalasıyıq). Nazik ikən toplamaq asan işdir, ince ikən üzmək asan. Nazik qalın olsa, toplamaq igid işidir, ince yoğun olsa, üzmək (sındırmaq) igid işidir. Şərqdə Kitayda, Cənubda Tabğacda, qərbdə Kurdanda, şimalda Oğuzda iki-üç min qoşunuq, gələsiyik, buna sözün varmı? Elə müraciət etdim. Xaqanım mənim özüm müdrik Tonyukukun etdiyi müraciəti eşitdi. - Kənlünçə apar, - dedi. Götürk Onük yuxarı qoşunu Ötüken ormanına apardım. İnək və yük heyvanları ilə Toğlada oğuzlar gəldi. Qoşunu altı min imiş. Biz iki min idik. Döyüsdük. Tanrı yar olduğu üçün dağıtdıq (yaydıq), çaya töküldü. Səpələndikləri yollarda da, əlbəttə, öldülər. Ondan ötrü oğuzlar hamısı tabe olmağa gəldi» (T 8-16). Uyğur, Çin və kitay qəbilələri ittifaqına qarşı aparılan mühəribələrə yekun vuraraq Tonyukuk yazır ki, İltəris xaqan «cənuba Tabğacı, şərqə Kitayı, şimala Oğuzu çox öldürdü» (T 7). Kutluğ xan İltəris xaqan adı qəbul edir və Xalxanı özünə tabe edib ordasını Ötükəndə salır. Göytürklərin Ötükeni orda üçün seçmələri ilə əlaqədar olaraq uyğurlar bir sıra qohum qəbilələrlə birlikdə Ötükeni tərk edir, cənuba – Qansu ətrafına gedirlər. Əslində bu, könüllü yox, məcburi köçmə idi. 703-706-ci illər arasında sülh bağlanır. Çinlilər uyğurlar arasında təbliğat aparıb onları xəyanətə təhrik edirlər. Tola döyüşündə öldürülmüş Baz xaqanın oğlu Düğəyçi öz uyğur qəbiləsi,

habələ kibi, izgil və hun qəbilələri ilə birlikdə fərarilik edib Qobi səhrasını keçir və Çin imperiyasına tabe olur. Çinlilər onları Lyançjou ətrafında, Alaşanda və Qansuda yerləşdirir və qüvvətli süvariləri öz ordularına səfərbər edirlər.

Kapağan xaqanın hakimiyyəti illərində (692-716), güman ki, sonlarında, doqquz oğuz qəbilələri ilə göyTürklər arasında döyüşlər olur. Çin salnaməcisi yazar ki, uyğurların rəhbəri Bili öldükdən sonra onun oğlu Düğəyçi onun varisi oldu. Bu zaman türküt Moçjo (Kapağan xaqan) gücləndi və keçmiş telə torpaqlarını işgal etdi. Bu səbəbdən də uyğurlar üç qəbilə ilə - kibi, sığe (izgil) və hun qəbilələri ilə Böyük qumlu çölü (Qobi səhrasını) keçdi və Lyançjou və Qançjou qarşısındaki torpaqları tutan Tan sülaləsi Çışuydakı diviziyanı tamamlamaq üçün tez-tez onlardan güclü süvariler götürürdü. Düğəyçi öləndən sonra onun yerinə oğlu Fudifu təyin edildi. O biri il, 663, Fudifu, Tan sülaləsinə kömək edərək, Moçjoya qarşı getdi və onu öldürdü¹. Buradan Düğəyçinin vəfatı və Fudifunun xan təyin edilməsi tarixini müəyyənləşdirmək olar: 662-ci il. Lakin məlumdur ki, Düğəyçi 703-706-cı illər arasında bağlanmış Çin - türk sülhündən sonra cənuba - Çinə köçmüdü. Daha bir məlum fakt da budur ki, Kapağan xaqan (Çin salnaməcisinin dili ilə desək, Moçjo) 663-cü ildə yox, 716-ci ildə öldürülmüşdü. Üçüncü məlum fakt da budur ki, Kapağan xaqanı uyğurlar yox, bayırkular öldürmüdü. Çin tarixçisi, görünür, nəyi isə dolaşıq salır.

Əslində hadisələr başqa cür və başqa tarixdə baş vermişdir. Əslində 710-715-ci illər arasında qərbədə karluq və doqquz oğuz qəbilələri Türk xaqanlığına qarşı üsyən qaldırır. 710-713-cü illərdə Kül tigin karluq qəbilələrinin üsyənimini yatırmaqla məşğul olur. 714-cü ildə Kül tigin doqquz oğuz qəbilə ittifaqına daxil olan izgillərlə döyüşür. Türk ordusu 714-715-ci illər arasında doqquz oğuz qəbilələrinə qarşı beş hərbi əməliyyat keçirir; 715-ci ildə doqquz oğuzlar məğlub edilir, lakin üsyən yatırılmır. Kül tiginin hərbi şücaətləri ilə elaqədar olan bu hərbi əməliyyatları Kül tigin abidəsinin müəllifi Yollığ tigin atası Bilgə xaqanın dili ilə belə təsvir edir: «Əmim xaqanın eli qarışqı olduqda, xalqın eli ası olduqda (714-cü il) izgil xalqı ilə döyüşdük. Kül tigin Alp Şalçının ağ atını minib hücum etdi. O at orada öldü. Doqquz oğuz xalqı öz xalqım idi. Tanrı, yet

¹ Bax. Н.Я.Бичурин. Аді چекилән əseri, сəh 306.

(yer-göy) qarışlığı üçün yağı oldu. Bir ildə beş yol döyüsdük. Ön ilk Toğu şəhərində döyüsdük. Kül tigin Azmanın ağ atını minib hücum etdi, altı döyüşçünü nizədən keçirtti. Qoşun toqquşmasında yeddinci döyüşçünü qılıncladı. İlkinci Kuşlağakda ediz ilə döyüsdük. Kül tigin Az kəhərini minib hücum edib bir döyüşçünü nizədən keçirtti, doqquz döyüşçünü mühəsirədə nizədən keçirtti. Ediz xalqı orada öldü. Üçüncü dəfə Bol...nda oğuz ilə döyüsdük. Kül tigin Azmanın ağ atını minib hücum etdi, nizədən keçirtti. Qoşununu qırdıq, elini aldıq. Dördüncü dəfə Çuş başında döyüsdük. Türk xalqı ayağını qaçaraq qoydu, xain olası idi. Qabaq qoşununu (avanqardını) Kül tigin qovub tonralardan bir qəbilə, alpağulardan on döyüşçünü Tona tiginin dəfnində mühəsirə edib öldürdü. Beşinci dəfə Əzgənti Kadazda oğuz ilə döyüsdük. Kül tigin Az kəhərini minib hücum etdi, iki döyüşçünü nizədən gedirdi. Şəhərə girmədi. O qoşunu orada öldürdü. Mağı kurqanda qışlayıb yazda oğuzlara qarşı qoşunla sərhədi keçdik. Kül tiginin evi müdafiə etməyə töyin etdik. Oğuz yağı ordanı basdı. Kül tigin Yetim ağ atı minib doqquz döyüşçünü nizədən keçirtti, ordanı vermedi» (KT şm 3-9). Deməli, izgil qəbilələrinin də doqquz oğuzlara aid olduğunu nəzərə alsaq (nədənsə, Bilgə xaqan izgilləri doqquz oğuzlara aid etmir), doqquz oğuzlar 714-cü ildə Köytürk xaqanlığına qarşı üsyan etmiş, üsyan 715-ci ilədək davam etmiş və bu iki ildə doqquz oğuz qəbilələri ilə türklər arasında altı döyük baş vermişdir. Kül tigin abidəsindən gətirdiyimiz parçanın son cümləsində belə bir nəticə çıxarmaq olur ki, doqquz oğuzların üsyanı o qədər güclü olmuşdur ki, onlar hətta xaqan ordasına hücum etmişlər.

716-cı ildə bayırku qəbiləsinin başçısı Uluğ İrkin türk xaqanlığına qarşı üsyan qaldırır və xaqan ordasına qoşun çekir. 703-706-cı illər arasında bayırku qəbilələrinin üsyanına da Uluğ İrkin başlılıq etmişdi: «...Yer Bayırku sərkərdəsi Uluğ İrkin yağı oldu. Onu dağıdırıb Türqi Yarğun gölündə məglub etdik. Uluğ İrkin azacıq döyüşçü ilə qaçıb getdi» (KT § 34). Görünür, o vaxt Uluğ İrkin Çinə qaçmış imiş. Bayırku qəbiləsinin üsyanını, ehtimal ki, Çin diplomatiyası hazırlamışdı. Çin salnaməçisi nahaq yerə yazmır ki, Fudifu Tan sülaləsinə kömək edərək, Moçjoya qarşı getdi və onu öldürdü. Kapağan xaqan bayırku qəbiləsinə qarşı hərbi yürüşə özü rəhbərlik edir. Türkələr Tola çayı sahilində bayırku qoşunu ilə qarşılaşır və tam qələbə

çalırlar. Lakin Kapağan xaqan ordaya qayıdarkən pusquya düşür və öldürülür.

Cənuba köçən uyğurlar çinlilərlə uyuşmurdular. Onlar üçün ən yaxşı şərait yaradılsa da Çin çinovnikləri uyğurlara qarşı intriqalar təşkil etməkdən çəkinmirdilər. Van Gün-ço adlı bir çinli çinovnik uyğurların başçı Çen-tszunla sözleşir. Bir qədər sonra Van Gün-çonu Xəsi əyalətinə vali təyin edirlər. Onda vali paytaxta xəber göndərir ki, Çen-tszun imperiyadan ayrılmış istəyir. Çen-tszunu sürgün edirlər. Uyğurlar bundan bərk qəzəblənir. Elə bu vaxt Çinlə Tibet arasında müharibə baş verir. Xəsi valisi Van Gün-ço hərbi səfərə yollanır. Uyğurların sürgün edilmiş rəhbərinin oğlu Xoşu xalqı toplayır, atasının intiqamını almaq üçün pusqu düzəldir və Van Gün-çonu öldürür. Üsyən edən uyğurlar Cindən Kuçaya gedən karvan yolunu kəsirlər; Ansi torpaqlarından paytaxta xərac göndərmək mümkün olmur. Çin qoşunları ilə uyğurlar arasında tez-tez silahlı toqquşmalar baş verir. Müeyyyən müddət keçəndən sonra Xoşu öz xalqı ilə Xəsi əyalətindən şimala köçür və yenidən türklərə tabe olur, lakin bir azdan vəfat edir. Onun oğlu Quli Pəylo uyğurların rəhbəri seçilir.

Bu hadisələrin uyğurlar üçün böyük əhəmiyyəti vardı. Əvvəller doqquz oğuz qəbile ittifaqı zəif bağlarla bir-birinə bağlanan doqquz qəbilədən ibarət idi. Cənuba yalnız dörd qəbile - xoyxu (uyğur), kibi, sığe (izgil) və hun qəbileləri köçmüdü. Sonra tonra və baysi (basmıl) qəbileləri də onlara qoşulmuşdu. Yarım əsr sonra Alaşan və Nanşan dağlarının ətəklərindən Xalxaya monolit xalq - uyğurlar qayıdırı. Ehtiyac - daimi müharibələr, təqiblər, adət-ənənəni, dini, mədəniyyəti yad təsirdən qorumaq qayğıları qəbilelər arasındaki soyuqluğu aradan qaldırmış və onları vahid bir xalq şəklində birləşdirmişdi.

Uyğur mədəniyyəti Çin və Tibet mədəniyyətindən fərqləndiyi kimi, türk mədəniyyətindən də fərqlənirdi, uyğurlarla türklerin psixologiyası da fərqli idi. Türkler Çin əleyhinə üsyana öz iş-güclərini tabğaclara verməmək, yeni azadlıq üçün qalxmışdılar, uyğurlar isə öz rəhbərlərinin intiqamını almaq üçün üsyən etmişdilər. İstər dildəki, istərsə mədəniyyət və psixologiyadakı bu kiçik fərqlər bir yere toplandıqda böyük fərqə çevrilir və bu iki xalqı bir-birindən ayırrırdı.

Göytürklerin uyğurlar üzərindəki hakimiyyəti yarımdən çox çəkir (688-741). Uyğurların rəhbəri atasından (atası

türk təbəəliyi qəbul etmişdi) irsi olaraq şad rütbəsi alır və 742-ci ildə doqquz oğuz xalqını birləşdirir. Elə həmin il onun başçılığı ilə uyğur, basmil və karluk qəbilələri göytürklərə qarşı üsyən qaldırır. Üsyancılar tam qələbə qazanırlar. Basmilların rəhbəri xaqan, uyğurların rəhbəri şərqi, karlukların eltəberi qərbi yabğu elan edilir. Göytürklər xaincəsinə öldürümüş Pan Külün oğlu Ozmiş tigini xaqan seçirlər. Lakin artıq gec idi. Ozmiş xaqan məğlub olur, lakin Çinə getmək haqqında Çin imperatorunun təklifini rədd edir. 744-cü ildə basmillar Ozmiş tigini tutub edam edirlər. Qəribə burasıdır ki, Ozmiş tiginin tutulması və edamını Quli Peylodan sonra uyğur xaqanı olmuş Moyun çor öz xidməti hesab edir: «Ozmiş tigin xan olmuş. Qoyun ilində (743) qoşunla yürüdüm. İkinci döyüşü ən ilk ayın altısında hücum etdim. Ozmiş tigini tutdum. Xanımımı onda aldım» (MÇ 9-10). Türklerin bir hissəsi Ozmiş tiginin qardaşı Bayməy xaqan Kulun bəyin rəhbərliyi altında mübarizəni davam etdirir. Bu zaman üsyancılar arasında ikitirəlik baş verir. Uyğurların başçısı Quli Peylo basmillara hücum edib onları darmadağın edir, basmilların xaqanı Sede İslı xaqanın başını kəsir, Çin paytaxtı Çanan şəhərinə göndərib xahiş edir ki, imperator onun Kutluğ Bilgə Kül çor rütbəsini qəbul etsin. Basmilların bir hissəsi Beşbalık (Beytin) şəhərinə qaçır, oradan Çinə gedir, digər hissəsi uyğurlara qarışır. Bayməy xaqan bu ikitirəlikdən istifadə etməyə çalışır. Lakin tezliklə uyğurların və karlukların birləşmiş qüvvələri türkləri həmişəlik darmadağın edir. Kutluğ Bilgə Kül çor xaqan Bayməy xaqanın başını Çanana göndərir və özünü imperatorun vassalı elan edir.

Uyğurlar türkləri bütün çöl boyu, qurd ovlayan kimi, tutub qırırlar. Bilgə xaqanın dul qalmış arvadı Po bəy (Pofu, Tonyukukun qızıdır) sağ qalmış türkləri başına yiğib Çinə aparı; o, adamlarını xilas edir, amma xalqı məhv edir, çünkü göytürklər Çində qısa bir zaman ərzində çinliləşirler.

Düşmənləri əldən çıxan uyğurlar bütün qəzəblərini göytürk Orxon-Yenisey abidələrinə tökürlər: onlar türk bahadırları üçün qoyulmuş bütün heykəllərin başlarını sindirir. Kül tiginin heykəlini isə çiling-çiling edirlər. Uyğurların məqsədi bu idi ki, türk eli və onunla əlaqədar olan hər şeyi məhv etsinlər, onun bərpasına imkan verməsinlər, ümumiyyətlə, türkləri xalqın yaddaşından birdəfəlik silsinlər.

Uyğurlar öz dövlətini göytürklərdən fərqli prinsiplərlə qururlar. Doqquz tayfa oğuz xalqını (bodununu) təşkil edirdi, bu

qəbilə qəbilələr ittifaqında aparıcı qüvvə idi, lakin hakim qüvvə deyildi. Uygurlar basmil və şərqi türkləri tabe etdikdə onları kölə vəziyyətinə salmadılar, özlərinə bərabər adam kimi qəbul etdilər. Digər altı telə qəbiləsi – buğu, hun bayırku, tonra, izgil və kibi qəbilələri də vəzifə və hüquqca doqquz oğuzlara bərabər tutuldu. Sonralar uygurlar basmil və karluk qəbilələrini də tabe etdikdə qəbilələrin sayı on birə çatdı, hər qəbilə aymak adı altında bir qubernatorluq təşkil edirdi. Beləliklə, uyğur torpaqlarında on bir qubernatorluq yaradıldı.

Uyğur xaqanının qərargahı (ordası) Ötükən (Xanqay) dağları ilə Orxon çayı arasında idi. Dövlətin sərhədləri şərqdə qərbi Mancuriyamı, qərbdə Cunquriyamı əhatə edirdi. Uygurlarla karluklar arasındaki sərhəd 745-ci il toqquşmasından sonra müəyyənləşdirilmişdi. Göytürkler məğlub edildikdən sonra karluklar türmişlərlə ittifaqa girib uygurlara qarşı yürüş etmiş, lakin məğlub olmuşdular. Bunun nəticəsində Qara İrtış çayı sahilində yaşayan karluklar Uyğur xaqanlığının tərkibinə daxil olmuşdular. Kutluğ Bilgə Kül xaqan öz torpaqlarını şərqdə Şivəyə, qərbdə Altay dağlarına qədər genişləndirir, dövlətin sərhədlərini cənubda Qobi səhrasına çatdırır, başqa sözlə desək, nə vaxtsa hunların hakimiyyəti altında olan bütün torpaqları tutur.

Uyğurlar Qobi səhrasından qərbə olan çölü Çin imperiyası üçün saxlamışdilar. Sonralar xaqanlığın sərhədləri şimal-qərbə doğru genişləndirilmişdi. Lakin qeyd etmək lazımdır ki, uygurlar ərazi işgalinə meyl etmirdilər. Uyğur xaqanlığı qəbilələr konfederasiyasından təşkil edilmişdi, bu da xaqana müharibələr aparmaq üçün qoşun yiğmağa imkan vermirdi. Digor tərəfdən, qəbilələr göytürkər dövründəki fasiləsiz müharibələrdən cana doymuşdular. Bütün bunlar uygurların sülh siyaseti yeritməsinə səbəb olurdu. Moyun çorun atası Uyğur xaqanlığının banisi Kutluğ Bilgə Kül xaqan (Çin dilində: Quli Rəyo) hətta özünü Çin imperatorunun vassali elan etmişdi. 747-ci ildə xaqanlıq taxtına oturan Moyun çor Qələ xan da bu siyaseti davam etdirirdi.

Qəribədir ki, taxta qanuni varis olan şahzadənin, şad Moyun çorun oturması nədənsə xalqın narazılığına səbəb oldu. Moyun çor şərəfinə qoyulmuş abidədə bu haqda deyilir: «Qara xalq mənə sadıq idi, amma böylər Tay Bilgə tutuku xaqan elan etdilər. Mən qoşun yiğib ona qarşı yürüş etdim... nizədən keçirdim, qalib gəldim, tutdum» (MÇ 12-13). Lakin elə Moyun

çorun özünün dediyi bu sözlərdən xalqın onun tərəfində olmadığı aydın olur: «Tay Bilgə tutuk alçaqlıq etdiyi üçün, bir-iki adlı (məşhur) adam alçaqlıq etdiyi üçün, qara camaatım, oldün, sona yetdin, yenə tabe ol, ölməməli, sona yetməməlisən, - dedim. Yenə işini, gücünü (əməyini) ver, - dedim. İki ay güddüm (gözlədim), gəlmədi. Səkkizinci ayın birində: - Qoşun yürüdün,- dedim». (MÇ 17). Kitay və tatar qəbilələri də üsyançılara qoşuldular. Moyun çoru təkcə atasının drujinası müdafiə edirdi, lakin atasının bir sıra əyanları yeni xaqanın hakimiyyətini qəbul etmədi. Bükəgündə iki günlük döyüşdə Moyun çor kitay və tatarları dağıdır və öz qəbiləsini tabe edir: «... onda Bükəgükə çatdım. Gecə günəş batanda döyüsdüm. Orada nizədən keçirdim, qalib gəldim. Gündüz qaçmış, gecə toplaşmışlar. Bükəgündə səkkiz oğuz, doqquz tatar qalmadı. Ayın ikisində gün doğanda döyüsdüm» (MÇ 13). Xaqan əyanları cəzalandırır, qara camaati isə bağışlayır: «Günahkar adlıları (rəhbərləri)... tanrı əlimə verdi. Qara sadə xalqı qırmadım, evini, sarayını, ilxisini qarət etmedim. Cəzalandırmadım, yaşamağa qoydum. Öz xalqım dedim, ardımcı gəlin, dedim, qoyub qaçı, gəlmədi» (MÇ 14). Xaqan ordaya qayıdan kimi üsyən yenidən başlandı; üsyançilar yenə də kitay və tatarları köməyə çağırıldılar, lakin bu sonuncular köməyə iki ay gecikdilər. Xaqan öz rəiyyətini tabe etdi və əyanları ciddi cəzalandırdı. Uyğur qoşunu kitay və tatabalarla Selenqa çayının şimal-qərbində toqquşdu. Uyğurlar düşmənlərini sıxişdirildi. Geri çəkilənlər yolda iki yerə ayrıldılar: kitaylor tələfat vermədən çıxbıt getdilər, tatarlar isə Keyrə başı və Üç Birküdə ağır məglubiyyətə uğradılar, qoşunun yarısı əsir düşdü: «Bayraq qaldırıb səfərə çıxan zaman süvari kəşfiyyat döyüşcüsü gəldi: - Yağı gəlir, - dedi. Yağının başı (avanqardı) çapa-çapa gəldi. Səkkizinci ayın ikisində Açıq Altır gölü sahilində Kasuy ətrafında döyüsdüm. Orada qalib gəldim. Orada təqib edərək yürüdüm. Həmin ayın on beşində Keyrə başında, Üç Birküdə tatarlarla möhkəm toqquşdum. Xalqın yarısı tabe oldu, xalqın yarısı... kitaylorın tabeliyinə girdi» (MÇ 17-19).

Vətəndaş müharibəsini qələbə ilə bitirdikdən sonra Moyun çor, göytürklər kimi, ətraf qəbilələri özünə tabe etmək siyaseti yeritməyə başlayır. 750-ci ildə o, Kem (Yenisey) çayının yuxarı axarında yaşayan çik qəbilələrini tabe edir: «Bundan sonra bars ilində (750) çıklarə qarşı yürüdüm. İkinci ayın on dördündə Kemdə (Yenisey çayında) toqquşdum. Həmin

il ...çiklər, tabe oldu» (MÇ 19-20). Elə həmin ilin payızında Mancuriyanın şimal-qərbində yaşayan tatarlar uyğurlara tabe olmağa məcbur olur: «Yayı orada yayladım... Ondan sonra həmin ilin payızında şərqə yürüdüm, tatarları çağırıldım» (MÇ 20). 751-ci ildə şimal-qərbdə yaşayan hansı bir qəbilə isə (Moyun çor şərəfinə qoyulmuş abidənin mətnində qəbilənin adı olan yer silinmişdir) çıx və qırğızlara qarşı çıxır: «Dovşan ilinin (751) beşinci ayınatək. Ötükən başı orada... başı orada İduk başdan qərbdə Yabaş Tokuş cıvarında orada yayladım, sarayı orada yaratdırdım, hasarı orada toxutdurdum, min illik, on min günlük yazımı, biliyimi orada yastı daşa yaratdırdım. Doqquz oğuz... bəyləri gəldi. Qəbilə yene yaramadan yağı olmuş Örün Bəyde, Qara Bulukda onlar oturur (yaşayır). Qırğızlara tərəf adam göndərmiş. – Siz üsyən edin, çıkları üsyana qaldırın, - demiş. Mən üsyən etdim, - demiş. – Gör, sərbəst qal, meşədə toplaşaq, - demiş. – Ötükən..., - demiş, ayın on doqquzunda qoşun yürütdüm. Tutukun başçılığı ilə çıklarə qarşı min nəfərlik dəstə göndərmişim, müttəfiqi olan yere qarşı az döyüşü göndərmişim. – Bax, - dedim, - qırğız xanı Kögmən içində ...evin-də, sarayında yaşayır, süvari dəstələrini müttəfiqlərinin yanına göndərmiş. Süvari dəstəsini mənim döyüşçülərim basmış, dil tutmuş» (MÇ 20-24). Əsas təhlükə bu idi ki, karluklar da çıx və qırğızları müdafiə etmək üçün qalxmağa hazırlaşırdılar. Lakin onlar gecikirlər: «Müttəfiqinə adam gəldi. – Karluklar müttəfiqlərinin yanına gəlmədi, - dedi. Adamları ilə qoşunu karluklara qarşı... İrtış çayını Arkar başının tuşunda Er Kamiş altında salla keçdim. On birinci ayın on səkkizində qarşılıdım. Bolçu çayında üç karluku orada dağıtdım» (MÇ 25-26). Moyun çor min nəfərlik ordu ilə çıklarə hücum edib onları itaetə gətirir: «Çık xalqını minliyim (alıyım) sürərək gətirdi» (MÇ 26). Uyğurların ayrıraqda fəaliyyət göstərən dəstələri qırğızların pərakəndə şəkildə basqınlar edən süvari dəstələrini qovur, uyğurların xəqan tərəfindən başçılıq edilən əsas qüvvələri Qara İrtış çayını sallarda keçərək Bolçu (Urunku) çayı sahilində karlukları möglubiyyətə uğradır. Bununla da müharibə bitir, çünki qaynaqlarda üsyən qaldırmaq təşəbbüsü irəli süren naməlum qəbilənin məhv edildiyi göstərilmir. Mən hadisələrin bu cür bitməsinə inanmırıam. Ola bilməz ki, çıx, qırğız və karluk qəbilələrini üsyana təhrik edən naməlum qəbilə özü üsyanda iştirak etməsin. O da ola bilməz ki, uyğurlar üsyənin digər iştirakçılarını cəzalandırınsınlar, əsas qüvvə olan təşkilatçı

qəbiləyə toxunmasınlar. Nəhayət, Moyun çor abidəsinin mətnindən diqqət yetirsək, görərik ki, müəllif birinci olaraq karluklara qarşı müharibəyə başladığını, üç karluku dağıtdığını yazır. Çıkları isə xaqan özü yox, onun min nəfərlik bir alayı «sürərək gətirir», abidənin mətnində qırğızlarla müharibədən söhbət belə getmir. Buradan da belə bir nəticəyə gəlmək olar ki, çik və qırğızları naməlum bir qəbilə yox, məhz karluklar uyğurlara qarşı üsyana təhrik etmişlər. Yeri gəlmışken onu da qeyd etmək lazımdır ki, karluk qəbilələri uyğur qəbilələrinən şimal-qərbədə yaşayırırdılar.

752-ci ildə müharibə yenidən başlanır. Bu dəfə uyğurların əleyhinə basmil, türqiş və üç iduk (üç müqəddəs¹) qəbilələri ittifəq bağlayır. Döyüş Uyğurustanın lap mərkəzində – Ötükən (Xanqay) meşəli dağlarında baş verir. Uyğurlar müttəfiqləri məglub edir, karluk və türqişlərin bütün əmlakını əlindən alır: «Tayğun gölü sahilində toplaşdım. Avanqard dəstəni oraya göndərdim. Adamlar gəldi. Qara Yotalıq çayını keçib onları təqib edən düşməni gətirdilər. Mən onlara doğru yürüdüm. ... Karluklara qarşı adam göndərmış. – Üsyana edin, - demiş. – Daxildə mən iqtisəş salım, - demiş. – Bayırdan... toplaşaq, - demiş. Basmillar yağı olub evimə getdi. Onları tabe etmədim. Bayırdan üç karluk, üç müqəddəs tatar,... ...türqiş... Ötükəndə mən... başı orada toqquşdum. Beşinci ayın iyirmi altısında döyüşdüm, orada qalib gəldim. İçüy çayını keçərək gün doğanda qalib gəldim. Ondan ötrü türqişin, karlukun malını alaraq, evini dağıdaraq getmiş, evimə qayitmış... ...səkkizinci ay mən təqib edərək yürüdüm. Evimi Ərsəgündə Yula gölün sahilində qoydum. Orda çatdım. Basmilları qoyub... inci ayın iyirmi birində karlukları... Yorğa Yarışda qoşununu orada nizədən keçirdim» (MÇ 27-31). Bu vaxtdan başlayaraq üç idukdan (üç müqəddəsdən) qaynaqlarda daha söhbət getmir. Qaynaqların yazdığını görə, bu dəfə onlar məhv edilmişdi. Mən bu fikirdəyəm ki, bu zamandan başlayaraq qaynaqlarda mifik (əfsanəvi) üç iduk qəbiləsi haqqında söhbət gedə də bilməzdi. Mətndə verilmiş «üç iduk» ifadəsi yalnız tatarlara aid ola bilər. Elə həmin mətndə bir qədər aşağıda üç iduk tatar «üç müqəddəs

¹ L.N.Qumilev belə hesab edir ki, üç iduk etnik ad deyildir, xristian icmasıdır, onlar Troitsaya tapınurdular. Güman ki, 751-ci il üsyanyını da dinsiz xaqana qarşı onlar təşkil etmişlər (bax: «Древние тюрки», səh. 378). Onu da qeyd etməyi lazımlı bilirəm ki, Moyun Çor abidəsində tatar etnonimindən əvvəl «iduk» sözü işlənir.

tatar» ifadəsi vardır və Moyun Çor həmin tatarlarla döyüşüb onlara qalib gəlir. Buna görə də 752-ci il müharibəsində basmil, türqış və üç tatarların ittifaq bağladığıni böyük əminliklə söyləmək olar.

Moyun Çor abidəsi 31-ci sətirdən başlayaraq bərk zədələnmişdir: yazılıların əksər hissəsi dağılmışdır. Qırıq-qırıq ifadələrdən məlum olur ki, 753-cü ildə basmillar (Moyun Çor abidəsində «oğuzlar» yazılmışdır) və karluklar mərkəzi hökumətə qarşı qalxır, adı göstərilməyən hansısa türklər də onlara qoşulur. Adətən, uyğur abidələrində, xüsusən göytürk Orxon-Yenisey əlifbası ilə yazılmış uyğur abidələrində türk sözü işlənirsə, deməli, göytürk qəbilələri nəzərdə tutulur, qalan bütün türk qəbilələri öz adı ilə təqdim edilir. Deməli, burada adı çəkilən türklər yalnız göytürklərin qahıqları ola bilərdi. Müharibə iki il çəkir və 755-ci ildə uyğurların tam qələbəsi ilə bitir: «Orada oturub basmillar, karluklar məhv oldu. Qoyun ilində (755)... yayladım» (MC 41-42). Karluklardan sağ qalanları türqışlərə qarışır: «Karlukların diri qalanı gedərək türqışlərin elinə gəldi» (MC 40). Bundan sonra kitayların könüllü surətdə uyğurlara tabe olması Uyğur xaqanlığının şərq sərhədlərini möhkəmlədir. Şimalda isə qırğızlar 758-ci ilədək müqavimət göstərirlər, lakin məğlub olduqdan sonra uyğurlara tabe olurlar. Qırğızların başçısı uyğur xaqanından Bilgə Ton erkin rütbəsi alır. Beləliklə, uyğurların şərqə, qərbə və şimala ekspansiyası təbii sərhədlərə çatdığı üçün bitir.

Uyğurlar özləri birləşdirilmiş qəbilələri «qonaqlar» adlandıırlar. Uyğur dövləti konfederasiya təşkil edirdi. Doqquz oğuzlar, yəni uyğurlar federasiyada hakim qəbilə hesab edilirdi. Basmillar və şərqi karluklar, habelə altı telə qəbiləsi (buğu, hun, bayırku, izgil, tonra və kibi) tərkibə daxil edilən qəbilələr sayılırdı; bu qəbilələr uyğurlarla bərabərhüquqlu hesab edilirdi. Bunlardan başqa, federasiyaya bir neçə tabe edilmiş qəbilə də daxil idi. Tabe edilmiş qəbilələr doqquz oğuz qəbiləsindən çıxmış və xaqan ailəsi hesab edilən Yağlakar tayfasına xərac verirdi. Uyğur qəbilə ittifaqına, daha doğrusu, uyğur konfederativ dövlətinə daxil olan qəbilələr doqquz oğuzlar, hətta basmil və karluklarla müqayisədə belə, böyük imtiyazlara malik idi. Çin tarixçisi yazar ki, «bu zamanlar haqqında danışdigımız iki yad qəbilə (basmil və karluk) döyüslərdə

həmişə qabaqda gedirdi»¹. Heç də təsadüfi deyildir ki, Moyun Çor abidəsində basmıl və karluk qəbilələrinin uyğurlara qarşı qaldırıldığı bir neçə üsyandan söhbət gedir. Bu üç qəbilə bərabərhüquqlu olsa idi, basmıl və karluk qəbilələri uyğurlara qarşı qalxmazdı. Doqquz qəbilədən başqa uyğurlar konfederasiyaya daxil olmayan bir sıra qəbilələrlə də six münasibətdə idilər, lakin bu qəbilələr (Nonni çayı sahilində kıtaylar, Amur çayı sahilində tatarlar, onlardan cənubda tatabı və qara-kibilər, Zabaykalyedə dolemanlar, uyğurlardan şimalda qırğızlar və s.) öz müstəqilliklərini qoruyub saxlamışdır və hərdən bu qəbilələrdən bu və ya digəri ilə uyğurlar arasında hərbi toqquşmalar baş verirdi. Uyğurustanın şimal-şərqində yaşayan kıtaylar Çinlə qədimdən düşmən olduqları üçün uyğurlarla ittifaka girməyə məcbur idilər, lakin tez-tez uyğurların sərhədlərinə basqınlar edirdilər. Tatabı və qara-kibilər haqqında da eyni sözləri demək olar. Qırğızların məsələsi bir az mürəkkəbdir. 711-ci ildə Kapağan xaqanın ordusu tərəfindən məğlub ediləndən sonra Qırğız xaqanlığı, qırğız qəbilələri parçalanmış və bir neçə qəbilə əmələ gətirmişdi, hətta qaynaqlar bu qəbilələrin adlarını fərqli transkripsiyada verir. Buna görə də nə vaxtsa qüdrətli olan qırğız qəbiləsi parçalanmadan sonra zəifləmiş və uyğurlar üçün yüngül qənimətə çevrilmişdi. Qırğızlar uyğurlara samur dərisindən (xəzindən) xərac verirdilər. Qırğızlardan başqa Cənubi Sibirdə bir neçə böyük qəbilə də (yeddi yedre və kuçuqur qəbilələri) yaşayırırdı; bunlar uyğurlarla daim müharibə aparırdılar.

Tibet coğrafiyasunası Altay dağlarında və ondan cənubda iki qəbilə yerləşdirir. Onun yazdığını görə, bu qəbilələrdən biri o qədər qapalı ölkədə yaşayır ki, karluklar oraya daxil ola bilmir. Bu qəbilənin başçısının titulu İki il kur erkin, yəni İki el birləşməsinin erkinidir. Ehtimal ki, bu iki qəbilə birləşməsi məğlub edilmiş göytürklərin qalıqlarıdır; onlar tarixlərini «yada salmış», vaxtılı siyənbilər tərəfindən məğlub edildikdən sonra Altay dağlarında gizlənmiş ulu babalarının vətəninə pənah gətirmişlər. Onlar qədim adətlərinə uyğun olaraq tölis – tarduş sistemini (iki qəbilənin birləşməsindən yaranan qəbilə ittifaqı) yaratmışlar. İkinci xalqı Tibet coğrafiyasunası ibilkur adlandırır. Bunlar türk Külüg Küçə nəslindən törəyən çumuqanlardır. Çumuqanlar, karluk və türqis kimi, iki qüdrətli qəbilənin

¹ Н.Я.Бичурин. Adı çəkilən əsəri, səh. 308.

arasında (coğrafi baxımdan) yaşamalarına baxmayaraq, VIII əsrin ortalarınadək öz müstəqilliyini saxlamış yeganə Cü qəbiləsidir. Bu qəbilənin torpaqları Tarbağatayn qərb tərəfində yerləşirdi. Ərəb tarixçilərindən Qardizi həmin dövrde bu yerlərdə kimakların yaşadığını göstərir. Deməli, Çin-Tibet qaynaqlarındakı ibilkur-çumuqan qəbiləsi ilə ərəb mənbələrindəki kimak qəbiləsi eynidir. Cunqariyada basmil və karluk qəbilələrindən başqa, elm aləmində az təmənan bayırku qəbiləsi də yaşayırırdı. Bayırku qəbiləsi Göytürk xaqanlığının ilk illərində böyük və çoxsaylı türk qəbilələrindən biri idi. Lakin sonralar Kapağan xaqanın hakimiyyəti illərində türklərə qarşı qiyam qaldırığı üçün türklər tərəfindən qəddarcasına qırılmışdı (716-ci il). Daha sonra 747-ci ildə bayırku qəbiləsi basmillarla birlikdə uyğurlara qarşı üsyanda iştirak etdiyi üçün yenə də qırılmışdı. Haqqında söhbət gedən vaxtda, yəni VIII yüzilliyn ikinci yarısının əvvəllərində basmillar karluklarla birlikdə uyğur konfederasiyasının əsasını təşkil edirdilər. Görünür, Cunqariyada yaşayan basmillar 747-ci ildə uyğurlara qarşı vuruşmuş qəbilənin sağ qalmış və qaçmış hissəsidir. Cunqariyada yaşayan ikinci qəbilə oğrak qəbiləsidir. Oğraklar hələ bizim eradan əvvəl I əsrə Cunqariyada uqe adı ilə yaşayan qəbilədir. Onlar türmişlərdən şərqdə yaşayırıldılar. Elə burada yaşayan türmişlər də uyğurların müttəfiqi idilər. Ərəblər tərəfindən sıxışdırılan türmişlər uyğurlarla ittifaqa girməyə məcbur idilər. Türmişlərdən qərbdə artıq uyğurların düşmənləri – Avropa mənbələrində peçeneq adlandırılın kəngərlər (göytürk Orxon-Yenisey abidələrində: kənərəs) və Tibet qaynaqlarında «kara yuntlik», yəni qara ilxili yaxud qara atlı adlanan qəbilə yaşayırırdı. Ser Cerard Klauson bu qəbilənin məskunlaşdığı yeri Uruşan və Fərqañə də lokallaşdırır. L.N.Qumilev qeyd edir ki, həmin vaxt bu ərazidə yalnız türmişlər yaşamışlar. Deməli, qara atlular və türmişlər eyni qəbilədir¹. Güman ki, bu həmin türmişlərdir ki, könüllü surətdə uyğurlara tabe olmamışdır.

759-cu ilin yayında uyğur hökmdarı Moyun Çor xaqan vəfat edir. Xaqanın böyük oğlu, taxt-tacın vəliəhdi hansı bir günaha görə isə edam edilmişdi. Buna görə də uyğur taxtına xaqanın ikinci oğlu Bögü İtigən xaqan (Çin dilində: Məuyuy İdiqanxan) çıxır. Bögü İtigən xaqan məşhur Çin sərkərdəsi Puqu Xuay-ənin kürəkəni idi, onun qızı ilə evlənmişdi. Bu vaxt Çində

¹ І.Н.Гумилев. Древние тюрки, сəh. 381.

vətəndaş müharibəsi gedirdi: üsyən etmiş bir qrup hərbi sərkərdə (əvvəllər üsyana An Luşan başçılıq edirdi, sonra Şı Simin üsyəncilərin rəhbəri olur; üsyəncilər hətta Çinin hər iki paytaxtını – Çanan və Loyan şəhərlərini də ələ keçirmişdilər) öz orduları ilə Puqu Xuay-ənin rəhbərlik etdiyi imperator ordusu ilə müvəffəqiyyətlə vuruşurdu. Hələ Moyun çorun hakimiyyəti illərində uyğurlar həm imperator ordusunun tərkibində (Puqu Xuay-ənin ordusunda), həm də sərbəst dəstə şəklində imperator ordusu tərəfində üsyəncilərə qarşı vuruşurdular, özü də müvəffəqiyyətlə vuruşurdular. Məsələn, 757-ci ildə sərbəst uyğur dəstəsi Nanşan dağlarının cənub yamaclarında fəaliyyət göstərən üsyənci dəstələrini məhv etmək əmri alır. Uyğurlar bu tapşırığı yerinə yetirir və yenə şimala qayıdır. O vaxt burada Qo Tszi-inin sərkərdəliyi altında imperator ordusu üsyəncilərə qarşı vuruşurdu. Üsyəncilər bu ordunu bərk sixışdırırı. Bunu eşidən uyğurlar üsyəncilərin arxasına keçir və gözlənilmədən onlara zərbə vururlar. Üsyəncilər Loyan şəhərini tərk edib çayının o tərəfinə çəkilirlər. Bundan sonra uyğurlar talana başlayırlar. Onlar iki monastırı yandırır, 10 min adam öldürürülər. Yalnız qocalar uyğurların başçısına 10 min top ipək parça gətirdikdən sonra uyğurlar Çini tərk edib gedirlər.

758-ci ildə uyğurlar qırğızları tabe etməklə möşgül olduqları üçün Çinin işlərinə qarışmırlar.

759-cu ildə Bögü İtigən xagan hakimiyyət başına gəldikdən sonra düz iki il üsyəncilərə qarşı üzüçü müharibə aparan qayınatasi Puqu Xuay-ənə kömək etmir. 761-ci ildə üsyəncilərin başçısı Şı Simin qəsdçilər tərəfindən öldürülür. Onun böyük oğlu Şı Cao-i üsyəncilərə rəhbərlik etməyə başlayır. Həmin vaxta Çin imperatoru da ölü. Şı Cao-i uyğur xaganına təklif edir ki, imperatorun ölümündən istifadə edərək xəzinənin dəfinəsini və tacı götürsün, torpağı və xalqı onun üçün saxlasın. 762-ci ilin səkkizinci ayında Çin sarayından da elçi gəlir. Elçi xəbər verir ki, yeni imperator Daytszun Çin taxtına çıxmışdır. Bu həmin Daytszun idi ki, 575-ci ildə uyğurlarla birlikdə üsyəncilərə darmadağın etmişdi¹.

762-ci ilin payızında uyğur ordusu cənub istiqamətində səfərə çıxır, lakin heç kim bilmir ki, bu ordu kimə qarşı – üsyəncilərə yaxud imperator ordusuna qarşı vuruşmağa gedir. Imperator sarayına məxfi xəbər çatır ki, 100 minlik uyğur

¹ Н.Я.Бичурин. Адұ çokilən əseri, səh. 316-317.

qoşunu sərhədi keçmişdir. Bu xəbər çinliləri dəhşətə gətirir. İmperator əyanlardan birini (Io Tszi-mao) uyğur ordusuna göndərir. Çin əyani imperatora məxfi xəbər göndərir ki, uyğur ordusu 4 minlik zərbə 10 minlik köməkçi əsgərdən ibarətdir, və bunlar özləri ilə 40 min at aparırlar. Əyan onu da xəbər verir ki, xagan və onun xanımı da ordudadır. Imperator Puqu Xuay-ənə əmr edir ki, uyğurlarla görüşsün. Puqu Xuay-ən kürəkənini razı salır ki, qoşununu üsyancılara qarşı çevirsin. Xagan təklif edilən bir neçə marşrutu rədd edir və Şançjou istiqamətində hərəkət etmək haqqındaki planı qəbul edir. 762-ci ildə Şançjouda imperator ordusu ilə xagan ordusu birləşir. Imperator ordusuna Çin imperatorunun vəliəhdı komandanlıq edirdi.

Xagan özünü hətta Çin taxt-tacının vəliəhdı ilə də diktator kimi aparır. Çin vəliəhdı uyğur adəti ilə xaqana təzim etməkdən imtina etdikdə o, iki Çin əyani Ölünçeyədək döydürür. Bunu Çin salnaməcisi belə təsvir edir: «Bu zaman xan Şançjou şəhərinin şimalında səngərdə durmuşdu. Knyaz onunla görüşə getdi. Xan onu məzəmmətlədi ki, onun qarşısında mimika etmir. Tszi-Mao dedi ki, knyaz imperatorun doğma nəvəsidir. Hər iki imperator bu dünyadan köçmüsdür və adətə görə mimika eləmək lazımdır. Uyğurlar deyirdilər, xan Göt Oğlunun kiçik qardaşı, knyazın isə əmisidir; mümkündürmü ki, onun mimika etməməsinə yol verilsin? Ali rəhbər, Tszi-mao etiraz etdi. Orta dövlətdə hökmədarlıq edən Tan sülaləsinin vəliəhdidir: o, xanın qarşısında mimika etməlidirmi? Xan onların fikirlərini dəyişməyin qeyri-mümkünlüyüünü görərək (Io) Tszi-maonu çıxarmağı əmr etdi, əyanlardan Vey São-xua və Bəy Küye yüz çubuq vurdurdu ki, bundan da onların hər ikisi elə həmin gecə öldü. Knyaz öz düşərgəsinə qayıtdı. Knyazın təhqir edildiyini görən imperator ordusu birləşmiş qüvvələrlə uyğur ordusunu qırmaq istədi. Lakin knyaz onları saxladı, çünki daxili qarşıqliq hələ aradan qaldırılmamışdı¹. Bundan sonra birləşmiş Çin-uyğur ordusu 762-ci ildə Puqu Xuay-ənin və şərqi şadın sərkərdəliyi altında üsyancıları darmadağın edir. Xagan Sarı çayın cənubunda özünə düşərgə salır və üç ay orada qalır. Uyğurlar ətraf torpaqları talan edirlər. Birləşmiş Çin-uyğur qoşunları vuruşmanı davam etdirirlər. Qanmu salnaməsinin yazdığınına görə, üsyancılardan 60 min nəfər öldürülür, 20 min nəfər əsir alınır. Si Çao-i şərq paytaxtını

¹ Н.Я.Бичурин. Аді چекилен əsəri, сəh. 318.

— Loyanı tərk edib Moçjou qalasına çökilir. 762-ci ilin 20 noyabrında Loyan azad edilir. Bu münasibətlə xagan imperatoru təbrik edir. Moçjou qalasının komendantı Şi Çao-iyə məsləhət görür ki, qüvvə toplamaq üçün Yuçjouya getsin. Şi-Çao-i qalanı tərk edən kimi, komendant şəhəri təslim edir. Bu zaman Fanyan qalasının komendantı da şəhəri təslim edir. Şi Çao-i buraya gəldikdə şəhər onu qəbul etmir. O bir neçə köçəri süvari ilə tatabı ve kitayların yanına getmək istəyir, lakin təqib edildiyi üçün meşədə özünü asır. Beləliklə, Cində yeddi il davam edən vətəndaş müharibəsi bitir. Üsyancıların darmadağın edilməsində uyğur qoşunları xüsusi rol oynayır. Üsyən yatırıldıqdan sonra uyğur ordusu yenə də talan və soyğunçuluqla məşğul olur. Bu dəfə Çin ordusunun əsgərləri də onlara qoşulub talanlarda iştirak edir. Çin tarixçisi yazır ki, kəndlərdə bir dənə salamat daxma qalmamışdı, əhali paltar əvəzinə üstünü kağızla örtürdü¹. Imperator xaqana Qyedu Dınlı Quçjo Mişi titulu verir və onu İni qyən qun Bisyə-xan titulu ilə birləşdirir.

Sonra hadisələr elə gətirir ki, Puqu Xuay-ən özü imperatora qarşı üsyən qaldırır. Burada hadisələrin gedişini izləməyə imkan yoxdur. Təkcə onu qeyd etmək lazımdır ki, mənşəcə uyğur olan bu sərkərdə ömrü boyu imperatora sədaqətlə qulluq etmişdi, son mühəribədə qırx altı qohumunu itirmişdi, oğlunu isə, üsyancılara əsir düşdürü üçün, ordunun sırası qarşısında edam etmişdi, iki qızını şahzadələrin yerinə uzaq yerə ərə yemişdi, uyğur xaqanını – kürəkənini iki dəfə imperatora qarşı mühəribə etməkdən çəkindirmiş və imperatorun düşmənlərinin üzərinə göndərmiş, Çin paytaxtını iki dəfə düşmənlərdən – üsyancılardan geri almışdı. Bütün bunların əvəzində imperatorun yaxın adamları ona bögtan atmışdı. Edamdan qaçmaq üçün Puqu Xuay-ən üsyən qaldırmışdı. Onun sərkərdəliyi altında Çin qoşunlarından başqa Tibet, Toqan və uyğur qoşunlarından ibarət qüdrətli bir ordu toplanır. Lakin Çin paytaxtına hücumun ən qızığın çağında Puqu Xuay-ən qəfletən vəfat edir. Bununla da Çin impiyası xilas olur. Sərkərdənin ölməsi ilə onun yaratdığı ittifaq dağılır. Uyğurlar tibetlilərin müttəfiqlərindən düşmənlərinə çevrilirlər. Uyğur sərkərdəsi Modu Bağa Tarxan Tun çinlilərin Şofan korpusunun rəisi Bay Yuan-quanla birləşib tibetlilərin düşərgəsinə hücum edir, 50 min adamı doğrayırlar, 10 min adamı əsir tuturlar; çoxlu at,

¹ Н.Я.Бичурин. Аді چекилән əseri, сəh. 319.

dəvə, öküz və qoyun qənimət ələ keçirirlər; 5 min çinli ailəni azad edirlər. 768-ci ildə uyğur xaganın arvadı vəfat edir. 769-cu ildə imperator Puqu Xuay-ənin kiçik qızını (Puqu Xuay-ən öldükdən sonra imperator onun qızını götürüb öz qızı kimi böyümüşdü) öz qızı kimi (xaqan məhz bu qızla evlənməyi xahiş etmişdi) uyğur xaganına ərə verir. Imperator başqa cehizlərlə bərabər xanıma 20 min top ipək bağışlamışdı və onu şahzadəyə layiq təntənə ilə köçürmüdü.

778-ci ildə uyğurlar gözlənilmədən Çinin daxili rayonlarına hücum edirlər, onlara qarşı göndərilən Çin qoşununu məğlub edirlər, 10 min nəfərə qədər adam öldürülür, yaxud yaralanır. Uyğurlar tələb edirlər ki, Çin hökuməti onlardan 10 min at alsin. Lakin imperator öz xalqını vergilərlə var-yoxdan çıxarmaq istəmir, 240 min top ipək verib yalnız 6 min at alır. Uyğurlara qarşı göndərilən ikinci ordu uyğurları məğlub edir. 778-ci ildə imperator vəfat edir və Dətszun Çin taxtına çıxır. Bu xəbəri uyğurlara çatdırmaq üçün xaganın yanına elçilər göndərilir. Bu zaman xagan bütün qoşunu ilə sərhədə getməyə hazırlaşırırdı, buna görə də elçiləri soyuq qarşılıyırlar. Sərkərdələrdən Dunmoxə (Tun bağa) Tarxan xaganə deyir: «Tan böyük dövlətdir və bizimlə sühl münasibətindədir. Bundan əvvəl Tayyuana basqın etdik və bir necə min qoyun apardıq, onlar da yolda oldu. İndi bütün qüvvələrimizlə uzaq müharibəyə gedirik. Lakin qələbə çalmasaq, necə qayıdacağıq»¹. Xagan öz sərkərdəsinə qulaq asmaq istəmir. Bundan qəzəblənən Tun Bağa onun məsləhətçilərini və doqquz tayfaya mənsub 2 min uyğuru da edam edir. Özü Xə-Qu-Dulu Biqə-xan (Kat Kutluq Bilgə xagan) adı ilə taxta oturur. Qanmu salnaməsində bu hadisənin 780-ci ildə baş verdiyi göstərilir.

Hunlar, türklər və qədim monqollar «Əbədi göyü» həyatın mənbəyi, tanrı sayır, ona sitayış edirdilər. Qədim uyğurlar ilk dövrlərdə öz sələfləri və qonşuları kimi, «kök tanrıya» sitayış edirdilər, lakin Bögü İtigən xaganın dövründə onlar manixey (mani) dinini qəbul etdilər. Uyğur xristianları vətəndaş müharibəsi dövründə xaganın əleyhdarları cəbhəsində olmaqdə böyük səhv etmişdilər. Moyun çor özü köhnə dına biət edirdi. Manixeylik ondan sonra qəbul edilmişdir. Mənbələrin verdiyi məlumatata görə, uyğurlar manixey (Mani) dinini qəbul etməzdən əvvəl buddizm (Burhan, Buddha) dininə biət edirdilər.

¹ Н.Я.Бичурин. Аді çəkilən əsəri, səh. 323.

Görünür, uyğurlar buddizmle VII yüzillikdə tanış olmuşlar. Mənbələrdə bir uyğur bəyinin ləqəbinin Pu-sa olduğu göstərilir. Pu-sa bodisavt sözünün türk variantıdır. Bodisavt buddizm dinində nə isə bir rütbədir. Sonralar manixey dini qəbul edildikdən sonra 832-ci ilə aid bir sənəddə deyilir: «Keçmişdə uyğurlar cahil olduqlarından şeytanı burhan olaraq tanıyırdılar: indi isə həqiqəti anladılar». Sənədin müəllifi keçmişdə deyəndə 832-ci ildən əvvəlki dövrü, yəni uyğurların hələ buddizmə tapındıqları dövrü nəzərdə tutur. 762-ci ildə manixey dini uyğurların dövlət dini oldu. Çin mənbələrinin verdiyi məlumata görə, uyğurlar manixey dinini Şi Cao-inin 763-cü il üşyanını yatırıldıqdan sonra qəbul etmişdilər. Məlum olduğu kimi, Moyun Çor 759-cu ildə vəfat etmiş, taxta onun ikinci oğlu İtigən (onun türk adı Bögü xaqandır, 759-780) keçmişdi. Güman etmək olar ki, uyğurlar manixey dinini məhz onun hakimiyəti illərində - 766-767-ci illərdə qəbul etmişlər. Bəzi mənbələrin yazdığını görə, uyğurlar manixey dinini Bögü xaqanın dövründə 762-ci ildə qəbul etmişdilər. Uyğur xaqanları öz həmdinlərini Çində, Orta Asiyada və digər yerlərdə çox enerjili şəkildə müdafiə edirdilər. Manixey dininin qəbul edilməsi uyğurlarla onların qoşuları - müsəlman Orta Asiyası, buddist Tibeti, konfutsian Çini və şamanist Qırğız xaqanlığı arada nifaq saldı.

Manixey dininin qəbul edilməsi yeni əlifbanın, tarixdə uyğur əlifbası adı ilə tanınan əlifbanın qəbul edilməsinə səbəb oldu. Bu əlifba yeni soğd əlifbasından törəmişdir, çox sadə və rahatdır. Sətirlər yuxarıdan aşağı və sağdan sola yazılırlar (göytürk Orxon-Yenisey əlifbasi da belədir). Manixey, xristian və müsəlman mətnləri, habelə Turfan hüquq sənədləri bu əlifba ilə yazılmışdır. Buşların içində ən qədimi manixey mətnləridir, çünkü onlar fonetik və qrammatik baxımdan göytürk Orxon-Yenisey əlifbası ilə yazılmış abidələrə daha yaxındır. Bunlardan ən qədimini 795-ci ilə aid edirlər.

Manixey dini qanunları (ehkamları) hətta yağ və süd işlətməyi qadağan edər oruc günləri nəzərdə tutduğu üçün uyğur çoban və ovçuları acıdan ölməmək üçün bostanlar salmağa məcbur olurlar. Beləliklə, uyğurlar arasında əkinçilik yayılmağa başlayır. Cöldə yeni qaydaların qoyulması ticarətin də inkişafına təkan verir.

Qeyd etmək lazımdır ki, manixey dini qədim uyğurların təbiətinə o qədər də uyğun deyildi. Buna görə də uyğurlar arasında manixey dininin hökmranlığı uzun sürmür. 840-ci ildə

Koçu dövləti yarandıqda uyğurlar yenidən buddizm dininə qaydırırlar. IX əsrдə uyğurların oturaq həyata keçməsi də onların qəti şəkildə (islam dininin qəbul edilməsinədək) buddizm dininə keçməsinə sərait yaratdı.

Göytürklərin ordasından fərqli olaraq, uyğurların paytaxtı artıq keçə alaçıqlardan qurulmuş düşərgəyə bənzəmirdi. Yenə də göytürklərdən fərqli olaraq, uyğurlar geniş şəkildə şəhərlər salırdılar, həm də bunu bu işin ustası olan soğdahlara və çinlilərə təpsirirdilər. Uyğurların paytaxtı Qaqaqorum öz görkəmini dəyişmişdi. Hələ Moyun Çor abidəsində 758-ci ildə Selenqa çayı sahilində Baybalık (Varlışəhər) şəhərinin salındığı xəbər verilirdi.

Uyğurustan sürətlə mədəni ölkəyə çevrilirdi.

Moyun Çorun səfərləri sayəsində uyğurlar üçün çox əlverişli sərait yaranmışdı. Şərqdə kitaylor, şimalda qırğızlar uyğur xaqanına tabe edilmişdi. Cənubda xarabazara çevrilmiş Çin yerləşirdi. Qərbdə karluklar öz işləri ilə məşğul idilər və uyğurları narahat etdirdilər.

Manixey dininin fəallığına baxmayaraq, ilk uyğur xaqanları Kutluğ Bilgə Kül çor xaqan (744-747), Moyun Çor xaqan (747-759) və Bögü İtigən xaqan (759-780) öz qəbilələrinə arxalanıb göytürkləri yamsılamağa çalışırdılar. 762-ci il müqaviləsinə əsasən uyğurlar Çin imperiyasından bir sırada imtiyazlar almışdılar. Imperator Dətszun yavaş-yavaş bu imtiyazları ləğv edir. Bu, uyğur xaqanını qəzəbləndirir. 779-cu ildə Çinlə münasibətlər çox kəskinləşir. Doqquz oğuzlar müharibədən çoxlu qazanc əldə edirdilər. Müttefiq qəbilələr isə müharibə istəmirdilər, çünki müharibə onlara tələfat və təhlükə getirirdi. Müharibə məsələsi müzakirə edildikdə, bir qədər əvvəl göstərildiyi kimi, xaqan və onun tayfası ilə əksəriyyət arasında ziddiyyət yaranır. Əyanlardan Tun bağa Tarkan üşyan qaldırıb Bögü İtigən xaqanı öldürür və 780-ci ildə özünü Kat Kutluğ Bilgə xaqan adı ilə hökmədar elan edir. Beləliklə, uyğurların ən böyük qəbileyi olan Yağlakar soyunun, onunla birlikdə doqquz oğuzların hakimiyyətinə son qoyulur.

Yeni xaqan ilk növbədə Çin sarayına elçilik göndərir. Əvvəller - Kat Kutluğ Bilgə xaqana qədər uyğur elçiləri Çin paytaxtında qonaq hesab edildi və onlar Çanan şəhərində qaldıqları dövrдə onların saxlanmasına çəkilən xərcləri Çin dövləti öz üzərinə götürürdü. Elçilər isə həmişə təxminən 1000 nəfərdən ibarət olurdu. Uyğur elçiləri geriyə - evlərinə

qayıdanda onların apardığı şeylər yoxlanmazdı, daha doğrusu, yoxlamağa icazə verilmirdi. Çanan şəhərinin rəisi gizli surətdə öyrənir ki, uyğurlar Çanan şəhərindən kisələrdə Çin qızları aparırlar. Çin qanunları Çin qızlarını aparmağa icazə vermirdi. Şəhər rəisi uzun bizlə kisələri yoxladıqda aldığı məlumatın həqiqət olduğuna inanır. Təsadüfən bu vaxt elçiliyə uyğur xaqanının doğma əmisi Tudun İmişə başçılıq edirdi. Şəhər rəisi çinovniklərdən birini öyrədir ki, Tuduna qarşı kobudluq etsin. Tudun bundan qəzəblənir və çinovniki qamçı ilə döyür. Şəhər rəisi bundan istifadə edib onun şeylərini yoxlatdırır. Onun kisədə qız apardığının üstü açıldıqda qoşunu sıraya düzdürürlər və siranın qarşısında Tudunu və onun yoldaşlarını edam etdirir (780-ci il). Imperator 781-ci ildə uyğur xaqanının yanına elçilər göndərir. Elçilər Tudunun və daha üç nəfərin meyitinin külünü uyğurların paytaxtına gətirirlər. Elçiləri 50 gün uyğurların yanında saxlayırlar, onlara heç kimlə görüşməyə icazə vermirlər. Nəhayət, xaqan elçilərin başçısı Xünü azad edir və xəbər göndərir ki, xaqanın adından imperatora bu sözləri desinlər: «Əyanlar hamisi sənin ölümünü istəyir; təkcə mən eks fikirdəyəm. Tudun başqaları ilə birlikdə artıq ölmüşdür. İndi səni öldürsəm, bu, qanı qanla yumaq olardı, bu isə mənə mənfəət gətirmir. Yaxşı olmazmı ki, mən qanı su ilə yuyum. Mənə xəbər çatdırmışlar ki, atların yol xərci hökumətə 1800000-ə başa gəlmişdir. Təcili mənim xərcimi ödəyin»¹. İki il sonra, 783-cü ildə Çin paytaxtına uyğurların yeni elçiləri gəlir. Bu elçilik nəticəsində Çinlə Uygurustan arasında aşağıdakı şərtlərlə sülh müqaviləsi bağlanır: 1. Xaqan özünü Çinin vassalı adlandırır. 2. Çindəki uyğur səfirliyi 200 nəfərdən artıq olmamalı idi. 3. Məcburi ticarət üçün Çinə mindən çox olmamaq şərti ilə (əvvəllər 6 min idi) at aparmaq olardı. 4. Çinliləri sərhəddən kənara aparmaq qadağan edilirdi. Müqavilə 788-ci ildə nikah (şahzadə Syan-an xaqana ərə verilirdi) və Tibetə qarşı hərbi ittifaqla möhkəmləndirildi. Ölkə daxilində Kat Kutluğ Bilgə xaqan möhkəm qanunlar qoymuşdu və bu qanunları pozanları ağır cəzalandırırırdı. Məsələn, əvvəlki sülalənin iki şahzadəsi onun əmri ilə edam edilmişdi. Çin mənbəyi Kat Kutluğ Bilgə xaqanı mərd və igid adam kimi səciyyələndirir.

¹ Н.Я.Бичурин. Аді çekilən əsəri, səh. 326.

Uyğurustan Çinin vassalı olmaqla itirdiyindən çox qazanındı. Əslində uyğurlar Çindən yox, Çin uyğurlardan asılı idi. Xüsusən qərbdə müharibə aparmaq üçün imperiyanın kifayət qədər süvari qoşunu yoxdu və bu məsələdə Çin tamamilə uyğurlardan asılı idi. Uyğurlar Çinə kömək edirdilər, əvəzinə isə getdikcə daha çox haqq tələb edirdilər. Çin imperiyası onların muzdunu verirdi. Onlar da Çin imperiyası üçün müharibə aparırdı. İndi də, yeni 783-cü il sülh müqaviləsinə görə, Çin dövləti uyğurların tələbini ödəyir və uyğurlar Çin tərəfində Tibetə qarşı müharibəyə qoşulurlar.

789-cu ildə Tibet qoşunu Beşbalık (Beytin) şəhərinə doğru hərəkət edir. Uyğur qoşunu şəhərin müdafiəçilərinə köməyə gəlir və tam məglubiyyətə uğrayır. Həm də uyğurların məglubiyyətə uğramasının əsas səbəbi şato qəbilələrinin xəyanəti olur: şato qəbiləsi tibetlilərin tərəfinə keçir. 790-ci ildə tibetlilər Beşbalıkı tuturlar. Beşbalıkın yaxınlığında olan Kuça, Karaşar, Xotan və Kaşqar tibetlilərə tabe olmur, özləri öz müdafiələrini təşkil edir. 791-ci ildə Tibet qoşunu Xuanxe çayının aşağı axarı boyu hückumlarını davam etdirir, lakin Linçjou yaxınlığında uyğur qoşunu əvvəlcə tibetlilərin qabağını saxlayır, sonra isə onları məglub edir. Uyğurlar gedəndən sonra tibetlilər yenə də hückumlarını davam etdirir və Çin torpaqlarını talan edirlər.

Kat Kutluğ Bilgə xaqan doqquz oğuz qəbiləsindən deyildi, buna görə də hakimiyyəti ələ keçirdikdən sonra doqquz oğuz qəbiləsinin imtiyazlı nümayəndələri öz sərbəstliklərini qorumaq üçün mərkəzi hakimiyyətin güclənməsini istəmirdilər. Bu dövrən başlayaraq, Uyğur xaqanlığı, əslində, monarxiya deyil, ömürlük seçilən xaqan tərəfindən idarə edilən respublika olur; hakimiyyət vərəsəlik yolu ilə atadan oğula keçmir. Bu fakt Uyğur dövlətini Qədim Yunanistan və Roma ilə bir sıraya qoyur; Asiyada bu tipli ilk dövlət Uyğur xaqanlığı olmuşdur. Hakimiyyət qəbile rəhbərlərinin əlində olur; qəbile başçılarının qurultayı xaqan seçilir. Bu, bir növ, seçkili monarxiyadır. Bu dövrə hakimiyyət başında olmuş xaqanlar o qədər zəifdir ki, tarix onları səciyyələndirmək belə istəməmişdir. 789-cu ildə Kat Kutluğ Bilgə xaqan vəfat etdikdən sonra taxta onun oğlu Dolosı çıxmışdır, lakin o, xaqanlığa vərəsəlik yolu ilə gəlməmiş, əyanlar şurası tərəfindən seçilmişdi. Görünür, Kat Kutluğ Bilgə xaqanın nüfuzu o qədər güclü, şəxsiyyəti o qədər məşhur olmuşdur ki, əyanlar şurası məhz onun oğlunu xaqan

seçmişdir. Öyanlar şurası ona Panquan tigin titulu verir. Dolosı Panquan tiginin xaqanlıq adı Ay Tenri Uluğ Küç Minmiş Küçlüğ Bilgə xaqandır. İmperator ona Dınlı Loumi Mişi Qyuylu Biqə Çjun-çjen-xan titulu verir. Bu zaman Tibetlə mühabibə yenidən başlamır. Əsas döyüşlər Cunqariyada, Beşbahık ətrafında gedirdi. Beşbahık tərəflərdə yaşayan şato (6 min alaçıqdan ibarət idi), şərqi karluklar, bayan və türk qəbilələri uyğurlardan narazi idi, çünkü Çin mənbələrinin dili ilə desək, uyğurlar onları talayırdı. Buna görə də bu dörd qəbilə gizlində Tibetə rəğbət bəsliyir və Tibetin qələbəsini öz azadlıqları kimi gözləyirdi. Məhz buna görə də tibetlilər şato qəbiləsinin köməyi ilə Beşbahık tuturlar, şərqi karluklar isə Cunqariyani işgal edirlər. Uyğur qoşunu və Çin canişini Yan Si-qunun rəhbərlik etdiyi Beşbahık qarnizonu möglüb edilir, birləşmiş uyğur - Çin qoşunun üçdə iki hissəsi öldürülür, canişin Çiçjouya qaçır. Uyğur qoşununun başçısı ordunun qalığını bir yerə toplayıb Siçjouya daxil olmaq istəyir, canışınə isə Çinə qayıtmağı təklif edir. Si-qu özünü öldürür. Uyğurlar cənuba çəkilməli olurlar.

794-cü ildə Küçlük Bilgə xaqan arvadı tərəfindən zəher verilib öldürülür. Taxta onun kiçik qardaşı oturur, lakin yüksək mənsəb sahibləri saray əyanları ilə birləşib onu öldürür, xaqanın azyaşlı oğlu Açıjonu varis elan edirlər. Bu zaman Tibetlə döyüşən ordunun sərkərdəsi paytaxta qayıdır. Azyaşlı xaqan da daxil olmaqla bütün əyanlar onun qarşısında üzü üstə yere uzanıb xaqanın dəyişməsi şəraitini ona izah edirlər. Sərkərdənin xaqanın cavaklığına heyfi gəlir və ona vassal olacağına and içir. Çin hökuməti ona Fin-çen-xan titulu verir. Bir ildən sonra, 795-ci ildə Fin-çen xaqan ölü (Çin salnaməsində onun ölməsinin səbəbi göstərilmir). Öyanlar şurası nazir Qudulunu (Kutluğu) xaqan seçir. İmperatorun fərmanı ilə ona Ay Tenri Ulukmış Ket Küçlüğ Bilgə Xuay-sin xaqan, qısa desək, Kutluğ Bilgə xaqan (Çin dilində: Ay Tinli Loyuylu Mumişi Xəxulu biqyə Xuay-sin-xan) titulu verilir. Kutluğ Bilgə xaqanın hakimiyyəti illərində, indiki terminlə desək, konstitusiya qəbul edilir. Bu konstitusiyaya görə, xaqan yalnız taxtda oturmali idi, dövlət işlərini isə onun köməkçisi – çinlilərin censyan, ərəblərin vəzir adlandırılqları şəxs idarə etməli idi. Konstitusiyamın ikinci tələbi məhkəmə hakimiyyətinə aid idi: qanunların qəti təsbit edilməsi özbaşınalığın qarşısını almalı idi. Nəhayət, konstitusiya qəti şəkildə tələb edirdi ki, dövlət işləri ilə kilsə işləri uzlaşdırılsın, başqa sözlə desək, dövlətin idarə edilməsində manixey icması

başçılarının fikri nəzərə alınsın. Əslində, xaqan təkcə hərbi işlərdə sərbəst idi, heç də təsadüfi deyildir ki, qaynaqlar Kutluq Bilgə xaqanı həmişə ordu yanında təsvir edir. Lakin əyanlar burada da onu dinc qoymurlar. Onlar tələb edirlər ki, Kutluq Bilgə xaqan öz dövlətində manixey dininə qulluq etməyənləri təqib etsin. Belə siyaset isə çinilərin və ərəblərin etirazına səbəb olurdu. Məsələn, Xorasan əmiri biləndə ki, onun torpağında bir neçə yüz zindiq, yəni manixey var, onları öldürmək qərarına gəlir. O, hazırlaşana qədər doqquz oğuzların xaqanından elçi gəlir və bunları əmirdə yetirir: «Mənim torpaqlarimdakı müsəlmanların sayı sənin torpaqlarındakı zindiqlardan üç dəfə çoxdur; sən bir zindığa belə toxunsan, mən bütün müsəlmanları qıraram».

Çolun köçəri qəbilələri türklərə nisbətən uyğurlara daha çox nifret edirdilər, çünkü göytürklər köçəri qəbilələrdən itaət və xərac tələb edirdilər, uyğurlar isə məğlub edilmiş qəbilələrdən psixikasının bütün quruluşunu və bütün həyal tərzini dəyişməyi tələb edirdilər. Köçəri qəbilələr uyğurların tələb etdiyi təsəvvürləri nə başa düşür, nə də qəbul edirdi. Buna görə də uyğurlarla onları əhatə edən qəbilələr arasında münasibətlər kəskinləşir. Manixey dinini qəbul etməkdən başqa, oturaq həyata keçmək də uyğurları narazı salırı.

Tibetlə müharibə isə davam edirdi. «Qərb əyalətlərindəki» Çinin «dörd qalasına» arxayı olan uyğur mobil qoşunları üç il ərzində Tibet qoşunlarının arxalarına basqınlar etməklə onun şimala hücumuna mane oldular. Uyğurlar Bur Uluğ (Bugur) yaxınlığında Tibet ordusu üçün hazırlanmış at ilxisini ələ keçirir, Titam (Siktam) və Çon yaxınlığında Tibet dəstələrini darmadağın edir, Xotan istiqamətindəki təxribat isə tibetlilərə yardımçı qüvvələr almağa mane olurdu. 795-ci ildə yeni dəstələrlə möhkəmləndirilmiş uyğur ordusu tibetliləri Beşbalık yaxınlığında məğlub edib onların şimala hərəkətini dayandırır¹. Nəhayət uyğurlar çolə sərbəst çıxırlar. Cöldə isə Tibetin qələbəsində öz azadlıqlarını görən karluk və türqış qəbilələri onları düşməncəsinə qarşılıyır. Uyğurlar Bolçu (Urunku) çayı

¹ N.Y.Biçurin Beytin (Beşbalık) yaxınlığındaki bu qələbəni, Qanmu salnaməsinə əsaslanıb 791-ci ilə aid edir (Adı çəkilən əsəri, sah. 330).

sahilində bu qəbilələrlə döyüşüb qalib gəlirlər. Beləliklə, üçillik müharibə uyğurların qələbəsi ilə bitir!

Bundan sonra Kutluq Bilgə xaqqan şimala yürüş edib qırğızların üsyانını yatarır, onların ölkəsini dağıdır və onların dövlətçiliyinə son qoyur; qırğız yerində adam qalmır. Sonra uyğurlar yenidən Beşbalık ətrafına gəlirlər. Burada, bir tərəfdən, uyğurlar, o biri tərəfdən, karluk və tibetlilər arasında şiddətli vuruşmalar baş verir. Nəticədə, Beşbalık, daha doğrusu, onun xarabalıqları uyğurların əlinə keçir. Buradan uyğurlar tibetlilər tərəfindən mühasirə edilən Kuçanın köməyinə gedirlər; Tibet korpusu pusquya düşür və bütünlükle qırılır. Kuçalılar xaqana tələb edilən qədər xərac vermək istəmirler. Onda xaqan kuçalılarla qarşı yürüş təşkil edir. Kuçalılar qorxudan qaçırlar. Xaqqan onları Fərqanəyədək təqib edir və Narın çayı sahilində onlara çatır. Onda onlar xaqanın xərac götürməsi üçün ona yalvarırlar. Kuça uyğur xaqqanlığının tərkibinə daxil olur. Sonra Kutluq Bilgə xaqqanın qərbi karluklarla vuruşub onları məğlub edir. Nəhayət o, şərqi karluklarla tibetlilərin birləşmiş qüvvələrini darmadağın edir. Bütün bu döyüşlərin xronologiyası qaynaqlarda göstərilənməmişdir. Lakin bunlar hamısı Kutluq Bilgə xaqqanın hakimiyyəti illərində baş verdiyi üçün onları 795-805-ci illərə aid etmək olar. Bu müharibələrin nəticəsində Xotan və Kaşgar tibetlilərdə qalır, Kuça və Qaraşar uyğurlara keçir.

805-ci ildə Kutluq Bilgə xaqqan vəfat edir. Əyanlar şurası onun oğlu Tinli Yexə Tyulu Biqyə-xan (Türkçə: Ay Tenri Külüğ Bilgə xaqqan) titulu ilə xaqqan seçilir. 806-ci ildə uyğurlar hücumlarını davam etdirib Lyançou şəherini alırlar. 808-ci ildə şato qəbiləsi tibetə qarşı üsyən edib Çinə pənah aparır, lakin 30 min alaçıqlı xalqdan cəmi 2 minlik bir atlı dəstə Çinə gedib çıxır, qalan xalqı tibetlilər qırır. 813-cü ildə uyğurlar Qərb divarları yaxınlığında, «Söyüdli vadisi» deyilən yerdə Çinə basqın edirlər. Nəhayət, Çin, Tibet və Uyğurustan arasında sülh bağlanır.

808-ci ildə Külüğ Bilgə xaqqan vəfat edir. Onun yerinə Ay Dınlı Loi Mişinxə Biqyə Bao-i-xan (Türkçə: Ay Tenri Uluğ Mişixə Bilgə xaqqan) seçilir. 816-ci ildə uyğurların tibetlilərlə

Ulankom abidəsində yazılır ki, Bur Uluğ yaxınlığındaki döyüşdə Boğaz tığının 17 yaşı, Bolçu çayı sahilində türqışlərə qalib gələndən sonra Omuz yürüşündə isə 21 yaşı vardı.

müharibəsi yenidən başlanır: tibetlilər şimala – uyğurların paytaxtı Qaraqorum şəhərinə hücuma başlayırlar. Elə bu vaxt uyğurların arxasında qırğızlar üşyan qaldırır (815). Uyğurlarla qırğızlar arasında başlanan müharibə 20 il çəkir. Digər xaqanlara nisbətən Uluğ Bilgə xaqanın hakimiyyəti bir qədər uzun çəkir: xaqan 821-ci ildə vəfat edir. Lakin onun hakimiyyəti illərində uyğurların həyatında diqqəti az-çox cəlb edən elə bir əhəmiyyətli hadisə baş vermir. 821-ci ildə Dinli Yuylumu Mişi Qüy-çju Biqyə Çun-də-xan (Türkçə: Ay Tenri Yuymuşu Küç çor Bilgə xaqan) hakimiyyət başına gəlir. Küç çor Bilgə xaqan cəmi 3 il hökmədarlıq edir və 824-cü ildə vəfat edir. Qəribə burasıdır ki, Çin salnaməsi yalnız onun Çin şahzadəsi ilə evlənməsi səhnəsini, özü də müfəssəl təsvir edir. Uyğur taxtına Qesə tigin (Qyesə Dələ) çıxarılır. O, taxta çıxdıqdan sonra Ay Tenri Uluğ Mişixə Bilgə xaqan (Çin dilində: Ay Dinli Lonmu Munişi Biqyə Cjao-li-xan) adını qəbul edir. Bu xaqan 8 il hakimiyyət sürür. Çin salnaməsi onun haqqında təkcə bunu deyir ki, 827-ci ildə Çin sarayı satın alınmış atların müqabilində ona 500 min top ipək parça verir. Xaqan 832-ci ildə ona tabe olanlar tərəfindən (Çin salnaməsi onların kim olduqlarını göstərmir) öldürülür. Əyanlar şurası onun əmisi oğlu Xu tigini (Türkçə: Kut tigin; cincə: Ku Dələ; farsca: Xutuqlan xaqan) xaqan seçir. 833-cü ildə Çin imperatoru xüsusi fərman göndərib onun xaqanlığını təsdiq edir və ona Ay Dinli Loimu Mişixə Qyuylu Biqyə Cjan-sin-xan (Türkçə: Ay tenri Uluğ Munmiş Küçlüg Bilgə Cjao-sin xaqan) titulu verir. Xaqanın hakimiyyətinin dördüncü ilində, 839-cu ildə onun nazirlərindən biri – Külüg bəy xaqana qarşı üşyan edir, şato qoşunu ilə ona hücum edir və xaqan öz-özünü öldürür. Əyanlar onun yerinə azyaşlı Kəsi tiginini qoyurlar. 840-ci ildə qəbilə başçılarından Külüg Bağa qırğızlarla birləşib 100 minlik süvari qoşunla xaqana hücum edir, onu öldürür, Külüg bəyi edam edir, onun otaqlarını yandırır. Bundan sonra uyğur qəbiləsi səpələnir. Siçji Pan tigin başda olmaqla on beş aymak karluklarının yanına qaçır, qalanları Tibetə və Ansiyə gedir. Bundan sonra xaqan aymakının on üç tayfası birləşib Ögə tigini xaqan elan edir; orda cənuba köçür.

Bu hadisələrin arasında uyğurlarla əlaqədar nəzərə çarpan hadisələr bunlardır. 815-ci ildə qırğızlar üşyan edib 20 il sürən mübarizədən sonra istiqlaliyyət əldə edirlər. 820-ci ildə tatar qəbilələri Amur çayı sahillərindən İnsana köçürlər. Hələ 794-cü ildə şota qəbiləsi Uyğur xaqanlığının tərkibindən

çıxmışdı. 835-ci ildə tatabı qəbiləsi də xaqqanlıqdan ayrılır. 818-ci ildə qırğız qəbilələri üşan qaldırır və onların bəyi Ajo özünü xaqqan elan edir.

Qobu səhrasından cənuba köçən uyğurlar 841-ci ilin mart ayında Ögə tiginı xaqqan elan edib mübarizəni davam etdirmək qərarına gəlirlər. Qırğızlar Qaraqorumu tutarkən çoxlu qənimətlə yanaşı son üç uyğur xaqqanının arvadı olmuş Çin şahzadəsini də ələ keçirmişdilər. Çinlə münasibətləri pozma-maq üçün onlar şahzadəni tentənəli şəkildə Çinə yola salırlar. Ögə tigin karvana hücum edir, bütün qırğızları qırır, şahzadəni azad edir və onunla evlənir. Ögə tigin başa düşür ki, Xalxada qala bilməz, ona görə də böyük, ac və pozulmuş ordası ilə Qobu səhrasını keçib Xuanxe çayı sahillərinə gəlir. Çin hökuməti bilirdi ki, Ögə tigin müharibə axtarmır, ona görə də uyğurlarla danışiq aparır. Lakin ac köçərilər danışıqların sonunu gözləmədən xalqı talamağa başlayırlar. Əyanlar görürler ki, vəziyyət ağırdır və fəlakətlə nəticələnə bilər. Ögə tiginin qardaşı Umus müttəfiq Şato qəbiləsinin başçısı Çisini edam edir və talanı onun üstünə yixir. Şato qəbiləsinin digər başçısı Naseçur 7 min alaçıqdan ibarət qəbiləni götürüb Mancuriyaya gedir. Çinlilər onu məğlub etdikdə Naseçur Ögə tiginin yanına qaçır, xaqqan isə onu edam edir. Başqa uyğur əyanları Çin imperatoruna tabe olurlar.

841-ci ildə Ögə tigin Çinə hücum edir və sərhəd zonasındaki Çin qoşununu məğlub edərək Şansi və Ordos əyalətlərini talayır. Çin imperatoru qoşun toplayaraq 842-ci ildə uyğurları məğlub edir. Elə həmin ili uyğurların müttəfiqləri olan kitaylor üşan qaldırıb Çinin tərəfinə keçirlər. 843-cü ildə çinlilər uyğurları qəti şəkildə məğlub edirlər. Ögə tigin öz tərəfdarları ilə birlikdə «qara araba» qəbiləsinə qaçır, lakin onlar xaqqanı çinlilərə verirlər və Ögə tigin edam edilir. Ögə tiginin qardaşı Enən tigin uyğurların qalıqlarını başına toplayıb tatabı qəbilələrinin yanında yaşayır, lakin 847-ci ildə Çin qoşunu tatabıları məğlub edir. Enən tigin tatarların yanına qaçır. Çinlilər tatarlardan onun verilməsini tələb etdikdə Enən tigin arvadı, oğlu Dusa tigin və doqquz nəfər süvari ilə naməlum istiqamətdə haraya isə gedir.

Qırğız xaqqanı uyğurların tatarların yanında yaşadıqlarını eşitdikdə on minlik bir ordu ilə Mancuriyaya gəlir və qaçqınları tutub edam edir. Tək-tük xilas olan uyğurlar dağlarda və meşələrdə gizlənərək qərbə – Pan tiginin yanına gedir.

Pan tiginin rəhbərliyi ilə qərbə gedən uyğurların taleyi daha uğurlu olur. Karluklara sığınan bu uyğurlar tezliklə iki yerə parçalanır: bir hissə Kuçada məskunlaşır, qalanları Beşbalık ətrafında yurd sahr. Bu dövrdə uyğurlar qüvvə toplayırlar. Çinə çatan qırıq-qırıq məlumatlardan belə nəticə çıxarmaq olur ki, uyğurların təşkil etdiyi yeni xanlıq yaşayır. 856-ci ildə Kuçada artıq yeni xan – Manlı xan taxta çıxmışdır. O, Çin dövləti ilə münasibətləri qaydaya qalır. Lakin bir ildən sonra Tibet qoşunları hücuma keçib (bu vaxt Çinlə Tibet arasında iki yüz illik müharibə gedirdi) Uyğurustandan Çinə gedən yolu kəsir. Onda Cunqariya uyğurları işə qarışır. Cunqariya uyğurlarının knyazı Buğu Tsızun Beşbalıkdən yürüş edir və Tibet sərkərdəsi Şan Kunjonu məglub edir. Buğu Tsızun tibetlilərin Siçjou (Turfan vadisi), Beytin (Beşbalıkin çincə adı da Beytindir, amma indi, güman ki, Beşbalıkin yanında fort nəzərdə tutulur), Lantay (Urumçi yaxınlığında), Tszinçəndə (Urumcidən 250 li qərbdə) qalalarını alır və bununla da Tyan-şan dağları cıvarında Tibet üstünlüğünə son qoyur.

Çinlə Tibet arasındaki iki yüz illik müharibə Çinin qəbiləsi ilə bitir. Bundan uyğurlar da qazanır. Buğu Tsızun Beşbalık və Kuça vadilərindən əlavə, Lobnor gölünün şimalını və Manas çayınınadək Cunqariyanı əhatə edən kiçik, lakin möhkəm bir dövlət yaradır. Bu dövlət kiçik olduğu üçün xaqanlıq adlanı bilməzdi, buna görə də onun hakimi idikut rütbəsi alır. Bu kiçik dövlətdən orta əsrlər Uyğurustanı yaranmışdır.

Uyğurların Tarım çayı hövzəsində yaradılan bu Kuça dövləti (840-1206) Tyan-şan dağlarının cənub ətəklərində yerləşirdi. Siyasi baxımdan regionun ictimai həyatında o qədər də əhəmiyyətli rol oynamamasına baxmayaraq Kuça dövləti monqolların tarix səhnəsinə çıxdığı vaxtadək keçən dövrdə mədəniyyət baxımından regionda birinci dərəcəli rol oynamışdır.

XRONİKA

545-ci il. Türkler jujanlara tabedir.

Tabğaclardan (Qərbi Vey imperiyasından) Buminin (Tumin, Yami) yanına səfirlilik gəlir.

546-ci il. Türkler Qərbi Vey imperiyasına səfirlilik göndərir.

Bumin telə (teleut) qəbilələrini məğlub edib özünə tabe edir.

551-ci il. Bumin Qərbi Vey imperatorunun qızı ilə ilə evlənir.

552-ci il. Türkler jujanlara qarşı üşyan qaldırır. Bumin jujan imperatoru Anaxuanı məğlub edib özünü İl (El) xaqan adı ilə xaqan elan edir. Anaxuan özünü öldürür. Bumin xaqan vəfat edir. Taxta onun oğlu Kara İssik xaqan çıxır.

553-cü il. Kara İssik xaqan jujanları məğlub edir. Elə həmin ili məlum olmayan səbəbdən vəfat edir. Onun qardaşı Kuşu Muğan (Muyun) xaqan adı ilə taxta oturur. O, jujanları Tsı imperiyasına qovur.

554-cü il. İl (Bumin) xaqanın qardaşı İstəmi xaqan qərbə hərbi yürüşə çıxır.

555-ci il. Türk xaqanlığı ilə Qərbi Vey imperiyası arasında Bey-Tsı isperiyasına qarşı ittifaq bağlanır. Türkler abarları (həqiqi avarları) məğlub edirlər. Türklerin eftalilərlə ilk toqquşması baş verir.

556-ci il. Türkler Toqon dövlətinə hücum edir. Şudun şəhərini tuturlar.

557-ci il. Türkler varları, hunları (psevdoavarları, yalançı avarları) və oqorları məğlub edir.

558-ci il. Türkler oqorları tabe edir. Varlar və yalançı avarlar qərbə qaçır.

561-ci il. Türkler Bey-Tsı imperiyasına qarşı Bey-Çjou imperiyası ilə ittifaq bağlayır.

562-ci il. Türkler eftaliləri ilk dəfə məğlub edir. Türklerlə İranın eftalilər əleyhinə müqaviləsi bağlanır.

563-cü il. Türkler Bizansa səfirlilik göndərir.

Türkler Bey-Tsı imperiyasına hərbi yürüş edir.

564-cü il. Türkler Çac şəhərini tuturlar.

565-ci il. Türkler Nefes yaxınlığında estaliləri darmadağın edirlər.

566-ci il. Eftali dövləti Türk xaqanlığı və İran arasında bölüşdürürlür.

567-ci il. Türkler İrana səfirlilik göndərir. Elçilər öldürülür.

568-ci il. Maniaxın Bizansa elçiliyi.

569-cu il. Türklerin İrana hərbi yürüşü.

571-ci il. İranla türk xaqanlığı arasında sülh bağlanır.

572-ci il. Muğan xaqan vəfat edir.

573-cü il. Türk xaqanlığına Yevtixi, İrodion və Pavel Kilikiyalının başçılığı ilə Bizans səfirlikləri gəlir.

575-ci il. Utuqurlarla türkler arasında ittifaq bağlanır.

576-ci il. Türkler Bosporu mühəsirə cdir və tuturlar. Valentinin başçılığı ilə Bizans səfirliyi xaqanlığa gəlir.

İstəmi xaqan vəfat edir.

577-ci il. Türkler Krim yarımadasına soxulur.

578-ci il. Türk xaqanlığı ilə Bey-Çjou (Çin) imperiyası arasında müharibə baş verir.

579-cu il. Türkler Çinə basqın edir.

580-ci il. Türkler Lazikaya soxulur.

581-ci il. Tobo (Tabak) xaqan vəfat edir. Törəmənin taxta namizədliyi rədd edilir. Amrak xaqan seçilir, lakin taxtdan imtina edir. Kara İssik xaqanın oğlu Şetu Şabolio xaqan (İl Külüg şad Bağa İşbara xaqan) adı ilə taxta çıxır.

582-ci il. Çinə basqın dəf edilir.

583-ci il. Şabolio xaqanla Törəmənin arasındaki müharibədə Şabolio qalib gəlir. Çuloxou (Şabolionun kiçik qardaşıdır) Çinə qaçıır.

584-cü il. Türk xaqanlığında ikitirəlik başlanır. Şabolio xaqan və Kara Çurın xaqan (Qərbi Türk dövlətinin xaqanıdır) Çinlə sülh bağlayırlar.

585-ci il. Abarlar (avarlar) türklərə qarşı üsyən edir. Şabolio xaqan avarları və habelə qiyam qaldırmış Törəməni darmadağın edir.

586-ci il: Törəmən Buxaraya çəkilir.

587-ci il. Şabolio xaqan vəfat cdir. Çuloxou taxta çıxır. Törəmən məğlub edilir, əsir tutulur və edam edilir. «Qərb yürüşündə» Çuloxou öldürülür.

588-ci il. Yun Uluğ taxta çıxır. Bizans Bosporu geri alır.

589-cu il. İrana hərbi səfor. Herat döyüşü. Farslar Paykəndi tuturlar. İranla sülh bağlanır.

Xəzərlərin, yunanların və gürcülərin Ağvana basqını farslar tərəfindən dəf edilir.

590-cı il. Türklər Qaoçan dövlətini özlərinə tabe edirlər.

593-cü il. Qərbi və şərqi türklər arasında sülh bağlanır və Xaqqanlıq birləşdirilir.

594-cü il. Çjan-su Şənin başçılığı ilə Çin səfirliyi türklərin yanına gəlir.

597-ci il. Janqarın xəyanəti və Çjou sülaləsindən olan xaqqan arvadının öldürülmesi.

Türklər Çinə hücum edir və Çinlə müharibə başlanır. Türkler qiyam qaldırmış uyğurları ram edir.

598-ci il. Çin ordusu türklərə qarşı əməliyyata başlayır. Kara Çurın Türk Konstantinopola (Bizinsa) imperator Mavrikinin yanına səfirlilik göndərir.

599-cu il. Janqar darmadağın edilir. Yun Uluğ öldürülür. Kara Çurın Türk «Böğə xaqqan» adı ilə taxta çıxır.

600-ci il. Türkler Çinə basqın edir.

601-ci il. Çanan (Çinin paytaxtıdır) yaxınlığında Çin ordusunun darmadağın edilməsi.

602-ci il. Çinə uğursuz basqın edilir.

603-cü il. On telə qəbiləsinin Kara Çurın Türk xaqana qarşı üsyani.

Nili xaqqanın həlak olması.

Türklərin təhriki və köməyi ilə kuşanların İrana qarşı üsyani. Toxaristanın İrandan ayrılması.

604-cü il. Kara Çurın Türk Toqon dövlətinə qaçıır. Türk xaqanlığı – Janqar xaqqan olur və Qərbi Türk Xaqqanlığı – Taman xaqqan olur.

Basil tigin Çində tutulub saxlanılır.

605-ci il. Cunqariyada tölös xaqanlığı yaradılır.

606-ci il. Telələr – kibi və seyanto qəbilələri qərbi türk dulu qəbilesini məğlub edir.

607-ci il. Türk xaqqanı Janqar Çinin paytaxtı Loyan şəhərinə gəlir. Çin imperatoru türklərlə azad ticarəti qadağan edən ferman verir.

608-ci il. Janqar xaqqan vəfat edir. Taxta Şibir xaqqan oturur. Cunqar tölösləri qərbi türklərlə sülh bağlayıb birlikdə Toqon dövlətinə hücum edirlər.

610-cu il. Loyan şəhərində türklər üçün dəbdəbəli qonaqlıqlar verilir.

611-ci il. Şequ üsyan edir. Taman xagan Qaoçan dövlətinə qaçır.

612-ci il. Taman xaganın tərəfdarları Çin təbəəliyini qəbul edir. Onları üç ordaya bölürlər.

613-cü il. Şibir xagan sərhəd voevodaları Boyüy-so, Van Süba və Vey Dao-erin qiyamını müdafiə edir. Çin kəşfiyyatının türk bəyləri arasında nifaq salmaq planlarının üstü açılır.

615-ci il. Şibir xagan Yanmina basqın edir. Müharibə başlanır.

617-ci il. Şibir xagan Kitay, Şivəy, Toqon və Qaoçanı özünə tabe edir.

618-ci il. Şequ xagan vəfat edir. Taxta Tun Yabğu xagan çıxır.

619-cu il. Çinin Tan sülaləsi türklərlə ittifaqı pozur.

Şibir xagan Ordosa basqın edir və orada ölürlər.

Taxta Çulo xagan çıxır. Cunqar telələrindən seyanto və kibi qəbilələri Tun Yabğu xaqana tabe olur.

Sərqi telə qəbilələri – uyğurlar Çulo xaqana qarşı üsyan qaldırır.

620-ci il. Çulo xagan Çinin devrilmiş Suy sülaləsinin tərəfdarları ile ittifaq bağlayır.

Çulo xagan vəfat edir. Taxta Kat İl xagan oturur.

Türklər Lyançjouya basqın edirlər.

621-ci il. Türkler Dayçjou və Yuançjouya basqın edirlər.

622-ci il. Türklerin Şimal-Şərqi Çinə soxulması.

623-cü il. Türklerin Şansi əyalətinə soxulması.

624-cü il. Şərqi türklərin Çinə hücumu və geri çəkilməsi.

Qərbi türk xaqanlığı Çinlə ittifaq bağlayır.

625-ci il. Türkler Şansi əyalətinə basqın edir.

626-ci il. Qərbi türklər Dərbənd tərəfdən Zaqafqaziyaya hücum edirlər.

627-ci il. Kat İl xagan Çinin Tun Yabğu xaganın yanına gedən elçilərini tutub saxlayır.

Seyanto qəbilələri qərbi türklərdən şərqi türklərin tərəfinə keçir. Cox qar yağması üzündən acliq düşür.

628-ci il. Qərbi türklər və xəzərlər Tbilisi şəhərini tuturlar. Ağvanın işgal edilməsi. Seyanto, uyğur, bayırku və kitay qəbilələri Kat İl xaqana qarşı üsyan qaldırır. Uyğurlar

Yukuk şad və Tölis xaqanı məğlub edir. Tölis xaqanın Kat İl xaqan əleyhinə üsyən qaldırması.

629-cu il. Çinin bütün cəbhə boyu türklərə qarşı əks-hücum keçməsi. Aşina Şəni Beşbalık şəhərini tutur və karlukları Tun-Yabğu xaqana qarşı üsyana qaldırır. Seyanto qəbiləsindən olan İnan xaqan rütbəsi qəbul edir. Bayırku, buğu və tonra qəbilələri Çinin tərəfinə keçir. Çinlilər Linçjou həndəvərində Kat İl xaqanı məğlub edir. Tiginlər (şahzadələr) xaqana xəyanət edir. Türkler Öyənlin dağı yanındakı döyüşdə məğlub olur.

630-cu il. Kat İl xaqanın qoşunu darmadağın edilir və özü əsir düşür. Şərqi Türk xaqanlığının sonu. Qərbi türk xaqanlığında Külüg Sibir xaqanın Tun Yabğu xaqanı öldürməsi. Nuşibi qəbilələrinin Külüg Sibir xaqana qarşı üsyəni.

Qərbi türklər Ermənistana hücum edirlər, farslar məğlub olur.

Qərbi türklər Zaqafqaziyadan geri çekilir.

631-ci il. Şərqi Türk xaqanlığında yaşayan və Suy sülaləsinin tərəfdarları olan 80 min çinli tutulub Çinə (Tan sülaləsinə) qaytarılır.

Sibir xaqan öldürülür. Sı Yabğu xaqan taxta çıxarılır.

Hami qəbiləsinin darmadağın edilməsi. Çəbi xaqan döyüş-döyüşə Altaya yol açır və oraya çekilir.

Kuturqurlar avarlara qarşı üsyən qaldırır, lakin avarlar onları darmadağın edir.

632-ci il. Kibi qəbiləsi Tyan-Şandan Çinə köç edir.

633-cü il. Çüyük və Çumi qəbilələri İli çay hövzəsindən Çinə köç edir.

Sı Yabğu xaqan taxtdan salınır. Nişu Dulu xaqan taxta çıxır.

Bolqarlar türklərin hakimiyyətindən azad olur.

Kubrat bolqar qəbilələrini birləşdirir.

634-cü il. Nişu Dulu xaqan vəfat edir. Taxtı İşbara Tölis şad xaqan oturur. Uygurlar Aşina Şənini məğlub edir.

635-ci il. Qərbi Türk xaqanlığında islahat keçirilir: dulu və nuşibi qəbilə ittifaqının hüququ tanınır.

636-ci il. Aşina Şəni Çin (Tan sülaləsi) imperiyasına tabe olur.

638-ci il. Yukuk şadın başçılığı ilə türklər və qaoçanlılar Karaşarı darmadağın edir.

Qərbi türklər – dulu qəbiləsi Yukuk İrbis Dulunu xaqan elan edir. Qərbi Türk xaqanlığında vətəndaş mühəribəsi başlanır.

639-cu il. Çində əsirlilikdə yaşayan türklər arasında qəsd hazırlanması. Simonun əsir türklərin xaqanı təyin edilməsi. Sürgün edilmiş İşbara Tölis şad xaqan vəfat edir. Nuşibi qəbiləsi taxta İl Külüğ şad İrbis xaqanı çıxarır.

640-cı il. İl Külüğ şad İrbis xaqan vəfat edir. İrbis İşbara Yabğu xaqan taxta çıxarılır.

641-ci il. İrbis İşbara Yabğu xaqan İrbis Dulu xaqan tərəfindən öldürülür. Şərqi türklər böyük çölə qayıdır. Onlara hücum edən seyanto qəbiləsi darmadağın edilir.

642-ci il. İrbis Şegü xaqanın başçılığı ilə İrbis Dulu xaqana qarşı üsyan baş verir.

643-cü il. İrbis Dulu xaqan Toxaristana çəkilir.

645-ci il. Seyanto qəbiləsi Çinə basqın edir.

646-ci il. Çin imperiyası ilə Qərbi Türk xaqanlığı arasındaki münasibətlər kəsilir.

Seyanto ordası Çin imperiyası və uyğurlar tərəfindən darmadağın edilir.

647-ci il. Uyğurlar, bayırku və kurikan qəbilələri Tan (Çin) imperiyasına tabe olur. Çəbi xaqan Çin sarayına səfir göndərir.

648-ci il. Aşina Şəni Qerb ölkəsinə hərbi yürüş edir. Kuça Çinə tabe edilir.

Aşina Xallığ Tan (Çin) imperiyasına tabe olur.

649-cu il. Çin və müttəfiqlərinin qoşunları Çəbi xaqana qarşı göndərilir.

650-ci il. Çin və müttəfiqləri Çəbi xaqanı əsir tutur.

651-ci il. Qərbi türklər Tinçjou (Beşbalık) şəhərini tutur.

Xallığ İrbis Şegü xaqanı öldürüb İşbara xaqan adı ilə taxta çıxır.

652-ci il. Çin imperiyasının qoşunları çüyüə və çumi qəbilələrini məğlub edir.

İşbara xaqan Mahu Surun qoşununu darmadağın edir, özünü əsir alıb edam edir.

653-cü il. Çin qoşunları Beşbalık şəhərini geri alır.

Yukuk İrbis Dulu xaqan vəfat edir.

654-cü il. Çin ordusu karluk və çumuqan qəbilələrinə basqın edir.

Çjençü qiyam qaldırır, lakin məğlub olur.

655-ci il. İşbara xaqan Çin qoşunlarının irəliləməsinin qarşısını alır.

656-ci il. Çin qoşunları Qərbi Türk xaqanlığına hücuma keçir.

Bayırku, sigə, buğu və tonra qəbilələri Tan (Çin) imperiyasına qarşı üsyən qaldırır.

İşbara xaqan İli çayı sahilində çinlilərlə döyüşdə məglub olur.

Nuşibi və dulu qəbilələri Çinə tabe olur. Qərbi türklər Çin tərəfindən darmadağın edilir.

657-ci il. İşbara xaqan qaçıır, lakin çinlilər onu təqib edib əsir tuturlar.

658-ci il. Türklerin son müqavimət ocaqları Ebinor və Kuça ətrafında çinlilər tərəfindən darmadağın edilir.

659-cu il. Çjençü çinlilər tərəfindən məglub və edam edilir.

660-ci il. Mərkəzi Tyan-Şanda yaşayan nuşibi qəbiləsi Çin imperiyasına tabe olur.

Ağvan şahı Cavanşir xəzərləri məglub edir.

662-ci il. Qərb ölkəsində türklər Çinə qarşı üsyən qaldırır, tibetlilər onların köməyinə gəlir.

Çinlilər telə qəbilələrinin üsyənini yatırır.

Mişə edam edilir. Qun-yue və yağma qəbilələri üsyən qaldırır.

Ərəblərlə xəzərlərin Dərbənd uğrunda müharibəsi.

663-cü il. Qərbi türk üsyənciləri Turfana və Xotana hückum edirlər.

664-cü il. Çin imperiyası qərbi türklərin üsyənini yatırır.

666-ci il. Buçjen vəfat edir.

670-ci il. Tibetlilər və xotanlar Kuça ordusunu məglub edir.

Xəzərlər bolqarları darmadağın edir.

671-ci il. Çin imperatoru Duçjini qərbi türklərə başçı qoyur.

675-ci il. Asparukun başçılığı ilə bolqarlar Dunay çayı ahillərinə gəlirlər.

676-ci il. Duçji Tibetlə ittifaq bağlayıb özünü xaqan elan dir.

677-ci il. Tibetlilər və qərbi türklər Kuça şəhərini uturlar.

679-cu il. Çinlilər Duçji xaqanı həbs edirlər.

Aşına Nuşu bəy üsyan qaldırır.

Bolqarlar Frakiyaya soxulurlar.

680-ci il. Çinlilər Nuşu bəyin üsyanını yatarırlar. Funyan üsyan qaldırır.

681-ci il. Çinlilər Funyanın üsyanını yatarır. Kutluğ bəy uyğurlara basqın edir.

682-ci il. Kibi çor üsyan qaldırır, lakin üsyan məğlub olur.

Kutluğun qaldırıldığı üsyan uğurlu olur. Türklər Şanyuy canışınlıyindəki Çin ordusunu darmadağın edirlər.

683-cü il. Kutluğ bəyin üsyanı davam və inkişaf edir.

Xəzərlər Ermənistana basqın edir.

684-cü il. Xəzərlərin Zaqafqaziyaya hücumu.

686-ci il. Kutluğ bəyin rəhbərlik etdiyi türk üsyançıları Sinçjou ətrafında Çin qoşunlarını darmadağın edir.

687-ci il. Kutluğ bəy məğlub olub Qobiyə çəkilir və orada onu təqib edən Çin ordusunu məhv edir.

688-ci il. Türklər türmişlər tərəfindən məğlub edilir.

Türklər uyğurları tabe edir.

690-ci il. Abdulla ibn-Hazim Xorasan ətrafında toplanan türkləri dağıdır.

691-ci il. Kutluğ xan İltəris xaqqan adı ilə taxta çıxır.

692-ci il. İltəris xaqqan vəfat edir. Onun kiçik qardaşı Moçur (Moçjo) Kapağan xaqqan adı ilə taxta çıxır.

693-cü il. Uyğur, sığye və hun qəbilələri Çinin Xəsi əyalətinə köç edir.

694-cü il. Kapağan xaqqan Linçjouya basqın edir.

Çinə kurikanlardan səfir gəlir.

Aşına Suytszi (qərbi türk) Çin əleyhinə üsyan qaldırır və Tibetlə ittifaq bağlayır. Çin qoşunları tibetliləri, türmişləri və qərbi türkləri məğlub edir.

695-ci il. Kapağan xaqqan Çin təbəəliyini qəbul edir.

696-ci il. Kitay və tatabı qəbilələri Çin imperiyasına qarşı üsyan qaldırır. Tatabılalar türklərlə ittifaq bağlayır.

697-ci il. Kapağan xaqqan Çinə hücum edir.

Kitaylor turklərə tabe olur və Lüçeni tutur.

698-ci il. Kapağan xaqqan Çinə basqın edir və Çin qoşunlarını darmadağın edir. Türklər böyük qənimətlə geri çəkilir.

699-cu il. Bögü (Fuqyu) xaqanın (Kapağanın büyük oğludur) küçük xaqan elan edilməsi. 70 minlik qərbi türklər Çinə köçür. Türqiş xaqanlığı yaradılır.

701-ci il. Kapağan xaqan Çinə basqın edir. Kül tigin (İltoris xaqanın küçük oğludur) Cunqariyaya hərbi yürüş edir, Iduk başda döyük.

702-ci il. Kapağan xaqan Çinə basqın edir.

703-cü il. Kapağan xaqan öz qızını Çin imperatoru Cjuntzuna ərə verməyi (daha doğrusu, almağı) təklif edir.

Türklərlə çinlilər arasında danışıqlar gedir.

Türklər Cunqariyada basmil qəbilələrini tabe edir.

704-cü il. Aşina Kan Çin imperiyası üçün Cetisuyu tutur.

Şato qəbiləsi döyüssüz türklərə tabe olur. Qərbi türklər Çinə tabe olur. Karluk, xuvu və şunişi qəbilələri türklərin tərəfinə keçir.

706-ci il. Türklerlə çinlilərin danışıqları kəsildir. Türk xaqanlığı və Çin imperiyası arasında yenidən müharibə başlanır. Kül tigin Minşa həndəvərində Şaça Çjunun (Çaça sənünün) qoşununu darmadağın edir.

707-ci il. Türkler bayırku qəbiləsini tabe edirlər.

Soğdalılar, fərqanəlilər və türqişlər ərəbləri Ramistandan sixişdirib çıxarırlar.

708-ci il. Çin imperatoru Xuanxe çayından şimalda türklərin qarşısını almaq üçün üç qala tikdirir.

Türqişlərin xaqanı Üçjilə vəfat edir. Onun oğlu Soqə taxta çıxır.

710-cu il. Türkler kirğız və az qəbilələrini məğlub edir, Cetisuda türqiş qəbilələrini və soğdalıları darmadağın edir, moqə, tatabı və kitay qəbilələrini tabe edirlər.

Kənərəslər türqişlərə hücum edir.

711-ci il. Karluk, az və izgil qəbilələri türklərə qarşı üsyən qaldırır.

Türklər türqişlərin üsyənini yatırır.

712-ci il. Tatabı qəbilələri Çin qoşunlarını məğlub edir.

714-cü il. Kitay və tatabı qəbilələri Tan (Çin) imperiyasının tərəfinə keçir. Kapağan xaqan oğlunu Çinə qulluğa (hərbi xidmətə) göndərir. Türk xaqanlığının bütün qəbilələri qiyam qaldırır.

715-ci il. Türkler uyğur və karluk qəbilələrinin üsyənini yatırır.

Çin qoşunları türklərin Beytinə (Cunqariya) basqınıni dəf edir.

716-ci il. Bayırku qəbiləsinin üsyani yatırılır. Kapağan xaqan pusquda durmuş bayırkulular tərəfindən öldürülür. Bilgə xaqan taxta çıxır. Kül tigin Kapağan xaqanın bütün ailəsini qırır.

Türklər az, izgil və uyğur qəbilələrini darmadağın edir.

Çinlilər Lüçeni kitaylardan geri alır. Türgişlər Çin imperiasına qarşı üsyən edib Çin və karluk qoşunlarını dağıdır.

718-ci il. Kitaylar üsyən edib çinlilərini və tatabıları məğlub edir.

Xəzərlər Azərbaycana axın edir.

719-cu il. Sulu xaqan seçilir.

720-ci il. Türkler Çin qoşunları üzərində qələbə çalır.

Basmillər, tabğaçlar (çinlilər), kitaylar və tatabılar türklər əleyhinə ittifaq bağlayır. Basmil qəbilələri türklər tərəfindən məğlub edilir.

721-ci il. Çinlə sülh bağlayır.

725-ci il. Türgişlər ərəblərə hücum edir.

726-ci il. Tibetlilər türklərə Çin əleyhinə ittifaq bağlamağı təklif edirlər. Bilgə xaqan təklifi rədd edir.

726 və ya 727-ci il. Bilgə Tonyukuk vəfat edir.

727-ci il. Qansuya köçürülmüş uyğurlar Çinə qarşı üsyən edib Qərb ölkəsinə gedən yolu bağlayır, sonra türklərin yanına gedir.

Xəzərlər Azərbaycana basqın edir.

728-ci il. Soğdada ərəblər əleyhinə üsyən qalxır. Türgişlər üsyəni müdafi edir.

730-cu il. Tatabı və kitay qəbilələri türklərin tərəfinə keçir.

Ərəblər xəzərlərin Azərbaycana hücumu dəf edirlər.

731-ci il. Kül tigin vəfat edir.

732-ci il. Çinlilər kitayları məğlub, tatabıları isə tabe edirlər.

Bizans imperatoru Konstantin Xəzər şahzadəsi ilə evlənir.

733-cü il. Türkler və kitaylar Çin və tatabıları məğlub edir.

Çinlilər kitayları məğlub edir.

734-cü il. Bilgə xaqanı zəhərləyirlər. Taxta İjan xaqan (Türkçə: Yollığ tigin) çıxır.

735-ci il. Soğdalılar və türşislər ərəblərə qarşı ağır müharibə aparr.

736-ci il. Kitaylor çınliləri məğlub edir.

737-ci il. Çin ordusu kitaylorları iki dəfə məğlub edir.

Türşislər Kuçaya hücum edir.

738-ci il. Sulu öldürülür. Sarı və qara türşislər bir-biri ilə düşməncilik edir. Çin sarı türşisləri müdafiə edir.

739-cu il. İjan xaqan vəfat edir. Bilgə Kutluğ xaqan (Tenri xaqan?) taxta çıxır.

740-ci il. Mukrilərin tarxanı «sarı» türşislərin xaqanı olur.

Tezliklə çınlilər onu edam edir.

Çin hökmdarı Aşina Sini on oxların hakimi təyin edir, onu qerbə göndərir. Sin öldürülür.

741-ci il. Üç tayfanın yabğusu Dumoçjı Sinin yerinə təyin edilir.

Türk xaqanlığında ikitirəlik başlanır. Qəbilələr arasında vətəndaş müharibəsi başlanır. Bilgə Kutluğ xaqan və Süan xaqan öldürülür.

742-ci il. «Qara» türşislər üsyən edir. İl Etmiş Bilgə xaqan taxta çıxır.

Uyğurlar, karluklar və basmillar üsyən edir. Uyğurlar Çinin tərəfinə keçir.

Ozmış xaqan seçilir, lakin üsyəncilardan qorxub qaçıır.

743-cü il. Basmillar (abidələrdə Moyun çor) Ozmış xaqanı öldürür. Baymey taxta çıxır.

744-cü il. Çin korpusu türkləri məğlub edir. Uyğurlar və karluklar basmilları məğlub edir.

745-ci il. Baymey uyğurlar tərəfindən öldürülür. Türk xaqanlığı məhv olur. Uyğur xaqanlığı yaradılır.

Kitaylor əvvəlcə Çinə tabe olur, sonra üsyən edir, lakin üsyən yatırılır.

746-ci il. Uyğurlar karlukları və türşisləri məğlub edir.

747-ci il. Uyğur xaqanı Peylo vəfat edir. Moyun Çor taxta çıxır. Karlukların bir hissəsi uyğurlara tabe olur.

751-ci il. Uyğurlar doqquz oğuzları tabe edirlər.

Kitaylor Çin qoşunlarını məğlub edir.

Karlukların köməyi ilə Ziyad ibn Salih Talas yaxınlığında Qao Syançjinin başçılıq etdiyi Çin qoşunlarını məğlub edir.

752-ci il. Uyğurlar çıkışlara, kırğızlara və basmillara qarşı müharibə edir.

753-cü il. «Qara» türkişlərdə İlmiş Kutluğ xaqan olur.

754-cü il. Kitaylar könülli surətdə uyğurlara tabe olur.

755-ci il. Uyğurlar karlukları və basmilları tabe edir.

756-ci il. Uyğurlar Çin imperatoruna – Tan sülaləsinə qarşı üsyən etmiş An Luşan əleyhinə ittifaq təklif edir.

Çin hökuməti uyğurların, tibetlilərin və ərəblərin köməyini qəbul edir.

Türkiş xaqanlığı «sarı» və «qara» deyə iki hissəyə bölünür. Onların arasında mübarizə başlanır.

758-ci il. Uyğurlar kırğızları tabe edir.

Türkişlərin daxili mübarizəsində «qara» türkişlər qalib gəlir.

759-cu il. Moyun çor vəfat edir. İdigən xaqan taxta çıxır.

Karluklar qüvvətlənir. Onlar cənuba hücuma keçir.

762-ci il. Uyğurlar Şi Çao-inin üsyənini yatırmaqdə Çin imperatoruna kömək edirlər.

Xəzərləri Zaqafqaziyaya soxulurlar.

764-cü il. Xəzərlər Tbilisi şəhərini tuturlar.

765-ci il. Uyğur xaqanlığı ilə Tibet dövləti arasında münaqişə yaranır.

Uyğurlar Tibeti məğlub edir.

766-ci il. Karluklar Cetisuyu işgal edir.

772-ci il. Fərquanə yaxınlığında ərəblər karlukları məğlub edir.

Yunanlarla bolqarlar arasında müharibə.

Xəzər və Alaniya birləşir.

777-ci il. Karluklar, Uyğur xaqanlığı, Tibet, Çin, Soğd, Fərquanə, Usruşana və Çaq ərəb xilafatını tanıdığını bildirir.

778-ci il. Uyğurlarla Çin arasında münaqişə baş verir.

Uyğurlar Çinə basqın edir və bol qənimətlə geri çəkilirlər.

780-ci il. Tun Bağa xaqanı və 2 min ağsaqqalı öldürüb özünü xaqan elan edir.

Çində yaşayan uyğur tacirləri edam edilir.

783-cü il. Uyğur xaqanlığı ilə Çin arasında sülh müqaviləsi bağlanır.

788-ci il. Tatabi və tatarlar Çinə hücum edir.

789-cu il. Tun Bağa vəfat edir. Onun oğlu Panqun xaqan seçilir.

Tibetlilər Beytin (Cunqariya) cıvarında uyğurları məğlub edir.

790-ci il. Şato qəbiləsi Tibetə tabe olur. Tibet Beytin və Kuça şəhərlərini tutur.

791-ci il. Uyğurlar Qansuda tibetliləri məğlub edir.

792-ci il. Ərəblər Fərqañədə karlukları məğlub edir.

794-cü il. Uyğur xaqanı zəhərlənir, onun qardaşı öldürülür, taxta xaqanın azyaşlı oğlu Ačjo çıxarılır.
Tibetlilər uyğurları məğlub edir.

795-ci il. Çin qoşunları tatabı və tatarları məğlub edir.

Uyğurlar Tibet qoşununu dağıdır. Ačjo xaqan vəfat edir. Əyanlardan Kutluğ adlı bir nəfər ona məhdud hakimiyyət vermək şərti ilə taxta çıxarılır. O, kirgizlərin üsyənini yatırır, tibetliləri və karluklardan Beşbalık şəhərini geri alır, tibetliləri Kuçadan qovur, Kuçadakı çinlilərin müqavimətini qırır.

798-ci il. Uyğurlar qərbi karluklara – taşılı qəbiləsinə qalib gəlir.

799-cu il. Uyğurlar Fərqanəyə soxulur və Si-yunun şimal hissəsindən tibetliləri qovurlar.

804-cü il. Frank və bolqarların birgə səyi ilə Avar xaqanlığı darmadağın və məhv edilir.

805-ci il. Kutluğ xaqan vəfat edir. Külüg Bilgə xaqan taxta çıxarılır. Uyğurlar Lyançjounu tuturlar.

806-ci il. Tatabilar tatarlar və uyğurlarla ittifaq bağlayıb birlikdə Çinə hücum edir.

Çinin paytaxtı Çanan şəhərinə uyğurlardan manilər (manixeylər) gəlir.

807-ci il. Bolqarlar Bizansla müharibə edir.

808-ci il. Külüg Bilgə xaqan vəfat edir. Bao-i xaqan olur. Şato qəbiləsi Tibetə qarşı üsyən qaldırıb Çinə köçür.

812-ci il. Karluklar ərəblərə qarşı çıxış edir

813-ci il. Uyğurlar Qansuda Söyüd vadisinə basqın edirlər.

Bolqarlar Adrianopolu alırlar.

816-ci il. Bolqar-Bizans sülh müqaviləsi bağlanır.

817-ci il. Mani vaizləri (təbliğatçıları) Çindən Uyğur dövlətinə sürgün edilir.

818-ci il. Kirgizlər uyğurlara qarşı üsyən edir. Üsyən yatırılır.

820-ci il. Uyğur xaqanlığı ilə Çin arasında sülh bağlanır.

821-ci il. Bao-i xaqan vəfat edir. Çin-də xaqan taxta çıxır.

Tibetlilər Uyğur xaqanlığına basqın edir.

823-cü il. Çin-də xaqan vəfat edir. Onun qardaşı Çjaoli xaqan taxta çıxır.

827-ci il. Bolqarların franklara qarşı müharibəsi.

830-cu il. Çinlilər tatabıları məğlub edir.

832-ci il. Çjaoli xaqan sui-qəsdçilər tərəfindən öldürülür. Taxta onun qardaşı oğlu Xu tigin çıxarılır.

Bolqarlar franklarla sülh bağlayır.

835-ci il. Tatabılar Çinə tabe olur.

839-cu il. Uyğur xaqanlığında üsyən baş verir: şato qəbiləsinə arxalananan Külüg bəy xaqanı öldürür.

840-ci il. Uyğur ağsaqqallarından Quylü Moxə Kırğızların yardımı ilə Qaraqorumu tutur və Külüg bəyi edam edir. Pan tigin 15 aymakla qərbə gedir. Uyğurların bir hissəsi Tibetə qaçırlar. Ordada qalanlar Ögeni xaqan seçilir. Öz qaçqınlarını yedizdirmək üçün Ögə Çin sərhədini talayır.

841-ci il. Çinə kirğız səfirləri gəlir.

842-ci il. Ögə xaqan Çin qoşunları tərəfindən məğlub edilir.

Kitaylar uyğurlara qarşı üsyən qaldırır.

846-ci il: Ögə xaqan öldürülür. Enən tigin xaqan olur.

847-ci il. Enən tigin izsiz itir. Uyğurlar səpələnir. Pan tigin Dunxuanda yeni xaqanlığın əsasını qoyur.

Kirğız Ajo vəfat edir.

861-ci il. Uyğur Bugün Tszon Tibet qəsbkarı Kunjonu məğlub edir.

Ağsaqqal Bugün Tszon tibetlilərdən Turfan, Beytin, Karaşar və Bugün geri alaraq Uyğur idukutluğunun əsasını qoyur.

Karlıklar Kaşğara yiyələnirlər.

QƏDİM TÜRK XAQANLARI

(Xaqanların adlarının qabağındakı rəqəmlər onların hakimiyyəti illərini göstərir).

I ŞƏRQİ TÜRK XAQANLIĞI

1. İl Külüg şad Bağa İşbara xaqan 551-552/553 – göytürk Orxon-Yenisey abidələrində Bumın xaqan, Çin qaynaqlarında Tumin xan adlanır.
2. Kara İssik xaqan (552/53-553) – göytürk abidələrində adı yoxdur, Çin qaynaqlarında İsliqi-xan Kolo adlanır.
3. Muğan xaqan (553-572) – göytürk abidələrində adı yoxdur, Çin mənbələrində Muyun xan Kigin adlanır. Muğan xaqanın bu adları da vardır: Kuşu (heyvan adı), Sığın (bəlkə də türkçə yigin «qardaşı oğlu» sözündəndir – nəsil adı), Yandı «qalib» (təxəllüsdür), Muğan yaxud Muyun (rütbə).
4. Arslan xaqan (572-581) – Çin mənbələrində adı Tobo-xandır.
5. İl Künlük şad Başa İşbara xaqan (581-587) – Çin qaynaqlarında Şabolio-xan Nyetu. Bir adı da Şetudur.
6. Çuloxou xaqan (587-588) – Çin mənbələrində Şexu-xan Çuloxou adlanır; türkçə Çuloxou Yabğu xaqan olur.
7. Ün Yollıq xaqan (588-600) – başqa bir variantda görə onun adı Ün Uluğdur. Çin mənbələrində Qiyəqə Şidon Dulan xan Ünүүлүй adlanır.
8. Bögü xaqan (600-603) – tam adı Kara Çurın Türk tarduş xaqan Datudur. Çin mənbələrində Bügə xan Datu adlanır, ona Dəngü Kara Çurın da deyilir.
9. Tüzlük xaqan (603-608) – Çin mənbələrində Dusułu, Kijin, Janqan (Janqar) xan, müsəlman qaynaqlarında Kimin xaqan adlanır.
10. Sibir (Şibir) xaqan (608-619) – Çin mənbələrində Şibi-xan Dügi adlanır.
11. Culo xaqan (619-620) – Sılıfo şad, Çin mənbələrində Culo-xan adlanır.

12. Kat İl xaqan Tuğbir (620-634) – əsl adı Dubidir, Çin mənbələrində Xeli (Xyeli) – xan Dubi adlanır.
13. Tuli xaqan (634-634).
14. İminişü Silibi xaqan Simo (634-644).
15. Çəbi xaqan (644-650).
16. İlteris xaqan (689-692) – Kutluğ xan. Çin mənbələrində Qudulu xan adlanır.
17. Kapağan xaqan (692-716) – Moçur. Çin mənbələrində Moçjo xan adlanır.
18. Bilgə xaqan (716-734) – Çin mənbələrində Mogilyan xan adlanır.
19. Yolığ xaqan (734-739) – Çin mənbələrində İjan xan adlanır. Çin mənbələrindən bəzilərində Dinli-xan da adlanır; bu türkçə Tenri xaqan deməkdir.
20. Bilgə Kutluğ xaqan (739-742) – Çin mənbələrində Bigə Qudulu xan adlanır.
21. Ozmiş xaqan (742-744) – Çin mənbələrində Usu-mişi-xan, «Moyun Çor» abidəsində Ozmiş tigin adlanır.
22. Baymey xaqan Kulun bəg (744-745) – Çin mənbələrində Bamey-xan Xulunfu adlanır.

II. QƏRBİ TÜRK XAQANLIĞI

1. İstəmi xaqan (553-576).
2. Kara Çurın Türk tarduş xaqan (576-603).
3. Törəməni xaqan (584-587) – Abo xaqan, Dalobyan xaqan.
4. Nili xaqan (587-600).
5. Nigü Çulo xaqan Taman (600-611) – Çin dilində Daman xan deyilir. (618-ci ildə 18-19 yaşında vəfat etmişdir).
6. Şegü xaqan (612-618).
7. Tun Yabğu xaqan (618-630) – Çin mənbələrində Tun Sexu-xan adlanır.
8. Külug Sibir xaqan (630-631) – Küyli Sibir (Sibi) xaqan, Sibi xaqan Bahadur.
9. İrbis Bolun Cəbəgu xaqan (631-632\33) – İbi Bololüy Sexü xaqan, İbi Şa bolo sı-şexu-Kağan, Sili tigin (dələ), Teli tigin, Çin qaynaqlarında: Sı Şexu-xan.

10. İşbara Tölös xaqan (634-639) – Çin dilində: Şabolo Xilişi-xan, taxta çıxmazdan əvvəlki adı Ton şaddır (Çin dilində: Tunbo Şe).
11. İrbis Dulu xaqan (638-642) – Çin dilində: İbi Duluxan, taxta çıxmazdan əvvəlki adı Yukuk şad (Çin dilində: Yuyqu Şe). İrbis Dulu xaqan 653-cü ildə vəfat etmişdir.
12. İl Külüg şad İrbis xaqan (639-640) – Çin dilində: İküyli-şı İbi-xan.
13. İrbis İşbara Cəbğu xaqan (639-641) – Çin dilində: İbi Şabolo Şexu-xan. Taxta oturmazdan əvvəl (Çin dilində) adı Qyanı olmuşdur.
14. İrbis Şegü xaqan (642-651) – Çin dilində: İbn-Şegü-xan.
15. İşbara xaqan Aşina Xallığ (651-659) – Çin dilində: Şabolo-xan Aşina xelü.
16. Mişe Kilibi Dulu xaqan Alp (659-662) – Çin dilində: Aşina Mişe-xan.
17. Aşina Buçjen xaqan (659-671) – Dulu Cəbğu; Çin dilində: Dulu Şexu.
18. Deyün xaqan (671-679) – Çin dilində: Duçji-xan; Bahadur cəbğu – Çin dilində: Moxədu Şexu.
19. Yuankin xaqan (679-693).
20. Böri Şad Xüşəlo xaqan (679-694) – Çin dilində: Xan Buli Şe Xüşəlo.
21. Aşina Suytszi xaqan (694-704).
22. Aşina Xyan xaqan (704-713).
23. Aşina Xuay-dao xaqan (704-məlumat yoxdur).
24. Aşina Sin xaqan (713-713).
25. Üçjilə Türqiş xaqan (məlumat yoxdur – 706).
26. Soqə xaqan - (706-711).
27. Çəbi Şicur Sulu xaqan (711-738) – Çin dilində: Çjun Şun-xan Sulu.
28. Tuxosyan Qoçur xaqan (738-739) – Çin dilində: Tuxosyan Quçjo-xan.
29. Bağa Tarxan xaqan (740-məlumat yoxdur, hər halda 742-ci ildən əvvəl) – Çin dilində: Moxə Dəqan-xan.

III. UYĞUR XAQANLARI

1. Kutluğ Bilgə Kül çor xaqan (742-747) – Çin dilində: Quli Pəylo xan.
2. Moyun Çor xaqan (747-759) – çin dilində: Qələ-xan Moyançjo.
3. Bögü xaqan; Çin imperatorunun verdiyi titul – Qyedu Dınlı Quçjo Mişi İni qyən Biqyə-xan.
4. Kat Kutluğ Bilgə xaqan (780-789) – Çin dilində: Xə Qudulu Bigə-xan; N.Y.Biçurinin əsərində: Xəgü Dulu Biqə-xan.
5. Ay Tenri Uluğ Küç Minmiş Küçlük Bilgə xaqan (789-794) – digər adı Dolosı Panquan tigindir; Çin dilində: Dolosı Panquan Dələ.
6. Fin-çen xaqan (794-795) – mülki adı Açıo (türkçə: Açur).
7. Ay Tenri Ulukmiş Ket Küçlüğ Bilgə Xuay-sın xaqan (795-805) – Kutluğ Bilgə xaqan; Çin dilində: Ay Tinli Loyuylu Mumişi Xəxulu Biqyə Xuay-sın-xan.
8. Ay Tenri Külüğ Bilgə xaqan (805-808) – Külüğ Bilgə xaqan; Çin dilində: Tinli Yexə Tyuylu Biqyə-xan.
9. Ay Tenri Uluğ Mişixə Bilgə xaqan (808-821) – Çin dilində: Ay Dınlı Loi Mişixə Biqyə Bao-i-xan.
10. Ay tenri Yuymuşu Küç çor Bilgə xaqan (821-824) – Çin dilində: Dınlı Yuylumu Mişi Qüy-çju Biqyə Çun-xan.
11. Ay tenri Uluğ Munmiş Bilgə xaqan (824-832) – Qesə tigin (Çin dilində: Qyesa Dələ); Çin dilində: Ay Dınlı Loimu Mişixə Biqyə Çjao-li-xan.
12. Ay tenri Uluğ Munmiş Külüg Bilgə Çjao-sın xaqan (832-839) – Çin dilində: Ay Dınlı Loimu Mişixə Qyuylu Biqyə Çjao-sın-xan.
13. Ögə tigin xaqan (841-846) – Çin dilində: Uqye Dələ-xan.
14. Enən tigin xaqan (846-847) – Çin dilində: Xan Enən Dələ.

ETNONİMLƏR

Az – Kögmən dağlarında yaşayan xalq. V.V.Bartoldun yazdığını görə, az xalqı Sayan dağları ilə Altay dağları arasında yaşamışdır. Az xalqı uyğurların da daxil olduğu telə qəbilə ittifaqına daxil olmuşdur. Uyğur dili göytürk dilinə çox yaxındır. Az dili qədim uyğur dilinə yaxın olduğundan, deməli, göytürk dilinə də yaxındır. Az xalqı haqqında Çin qaynaqları da, Avropa mənbələri də məlumat vermir.

Altı Çub Soğdak bodun – altı hissəli soğdak xalqı. Bu ifadə haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri bunu Soğda (Soqdiana) dövləti hesab edir, digərləri isə Çinin Şofan (Ordos) əyaletində soğdalıların saldığı altı şəhər kimi qəbul edir. Hər halda hərfi tərcüməsi altı hissəli (bağlı, soylu, tayfah) soğda xalqı deməkdir.

Apar – avar; göytürklərdən qərbdə yaşayan xalq. Bunlara həqiqi avarlar da deyirlər (yalançı yaxud saxta avarlar da var). Avarlar İli çayı hövzəsində yaşamış və sonralar türqışların tərkib hissəsinə daxil olmuşlar.

Apurum – Kül tigin abidəsində bu ad apar «avar» etnonimindən sonra çəkilir, deməli, onlar avarlara nisbətən qərbdə yerləşir. Nəzərə alsaq ki, VIII əsrдə avarlar Şimali Qafqaz və Qara dəniz hövzəsində yaşayırıdlar, onda apurimlar onlardan da qərbdə yaşamışlar. Buna görə də mən onu Apa Urum – Böyük Roma kimi oxuyuram. Mən belə güman edirəm ki, bu, Bizansa (Vizantiyaya) verilən addır. Buradan mən belə nəticəyə gəlirəm ki, Bumin xaqanın dəfnində Bizans nümayəndə heyəti də iştirak etmişdir.

Bayırku – türklərdən şimalda yaşayan xalq, türkdilli qəbilədir; Çin dilində pa-ye-ku adlanır. Bayırku qəbilələri gah göytürklərlə ittifaqa daxil olmuş, gah da göytürklərlə düşməncilik etmişdir; bayırku telə qəbilə ittifaqına daxil olmuşdur. Qobu səhrasından şimalda Monqolustanın şərqində Mancuriyanın şimalında yaşamışdır.

Baysı – qədim siyənbi torpaqlarında (Monqolustanın şərqi – Çinin şimalı) tonra və buğu qəbilələri ilə qonşuluqda, kitaylardan şimalda yaşayan qəbilədir. Döyüşə 10 minlik qoşun çıxara bilmış, üç aymakda yaşamışdır. Ovçuluqla məşğul

olmuşdur. Baysilər qırmızı dəridən paltar geymişlər. Arvadlar mis qolbaq taxmış, paltarlarının ətəklərinə zinqrov tikmişlər.

Basmıl – Çin dilində pa-si-mi; türkdilli qəbilədir. Basmillar 40 bölmədən ibarətdir, lakin bölmə nə tayfa, nə də qəbiləyə bərabərdir. Onlar kiçik xalqdır və şərqi Tarbağatayda təşəkkül tapmış, sonralar Cunqariyaya köçmüşlər. Lakin köçmə tarixi məlum deyildir. Basmillar Cənubi Cunqariyanın şərqində orta Asiya hunlarının qahqları olan şato qəbilələri ilə qonşuluqda yaşamışlar. Basmıl xalqı uyğurlarla birlikdə telə qəbilə ittifaqına daxil olmuşdur. Basmilların dili göytürk dilinə çox yaxındır.

Bolqar – Volqaboyu və Şimali Qafqazda yaşamış türkdilli qəbilədir. Bolqarlar əvvəlcə Şimali Qafqazda müstəqil dövlət yaratmış, sonra qərbə miqrasiya etmişlər. Qərbdə bolqarların qüdrətli dövləti olmuşdur. Xristian dinini qəbul etdikdən sonra bolqarlar tədricən assimiliyasiyaya uğrayıb slavyanlaşmışlar. Elmi ədəbiyyatda bolqarlar haqqında kifayət qədər məlumat vardır.

Buğu – Çin dilində puqu. V-VIII əsrlərdə türklərin ən şimalda yaşayan qəbiləsidir; telə ittifaqına daxil olmuşdur. Uyğurlardan şərqdə köçəri həyat keçirmiş, 30 min alaçığa malik olmuşdur. Buğular çox cəsur və mərd adamlar olmuşlar.

Bukarak – Orta Asiyada Buxara ulusu. Buxaralılar, güman ki, soğd dilində danışmışlar.

Var – uqor qəbilələrindən biridir. VI əsrдə Aral dənizinin şimal sahillərində yaşamışdır. Varlar xunilərdən şimalda yaşayırdılar. Sonralar var və xuni qəbilələri birləşib şərqi və hətta qərbi Avropada böyük siyasi və hərbi qüvvəyə çevrilən (yalançı) avarları təşkil etmişdir.

Dubo – Xusulan gölünün cənub sahilində köçərilik edən qəbilə, qərbən qırğız, cənubdan uyğurlarla həmsərhəd olmuşdur, üç aymakda yaşamışdır; təkcə ovçuluq və meyvə toplamaqla dolanmışdır.

Jujan – monqoldilli qəbilələr konqlomeratının adıdır. Əsərdə onlar haqqında kifayətedəcək qədər məlumat verilmişdir.

Ediz – oğuz qəbilə ittifaqına daxil olan qəbilə; Çin qaynaqlarında adye adlanır.

Edizkar – ediz qəbilə ittifaqına daxil olan soy.

İzgil – oğuz qəbilə ittifaqına daxil olan qəbilə; Çin qaynaqlarında sıqye adlanır.

Yağma – turkdilli qəbilədir. M. Kaşgarinin yazdığınına görə, yağma dili ən düzgün türk dilidir.

Kənərəs – kəngər qəbiləsinin adı, turkdilli qəbilədir; rus mənbələrində kanqı termini ilə verilir. Kəngərlərin bizim eradan əvvəl II yüzillikdə Sır-Dərya çayının orta və aşağı axarında güclü dövlətləri olmuşdur. Çin səfiri Çjan Tsyen bizim eradan əvvəl 128-ci ildə Kəngər dövlətinin paytaxtında olmuşdur. Kəngərlərin hakimiyyəti qərbi Xəzər və Volqa çayınadək yayılırdı. Bizim eranın I yüzilliyində kəngərlər Qafqazda da möhkəmlənirlər. Sonralar kəngərləri peçeneq adlandırmışlar. Bizim eranın VI-IX yüzilliklərində Sır-Dərya çayının orta və aşağı axarında yaşamışlar.

Kibi – telə qəbilələrindən birinin adıdır. Kibilər turkdilli idilər, uyğur dilinə yaxın bir dildə danışırdılar. Onlar İli çayı hövzəsində Cunqariyada yaşayırdılar. Kibilərin yaşadığı ərazi əvvəllər Qərbi türk xaqqanlığına, sonralar uyğur xaqqanlığına daxil idi. VI əsrədə şərqi Tyan-Şan dağlarının şimal yamaclarında yaşayırıldı.

Kök türk – göy, mavi türk. Bizim eranın VI-VIII əsrlərində Monqolustanın şimalında qüdrətli xaqqanlıq yaratmış türk qəbilələrinin başında duran qəbile ittifaqı. Elmi ədəbiyyatda türkləri iki ölçüdə tədqiq edirlər: 1. VI-VII yüzilliklərdəki türkləri türküt adlandırır, bunların monqoldilli siyənbi qəbilələri arasından çıxdığını, türkləşdiyini və monqoloid irçinə aid olduğunu göstərirlər. 2. VII əsrin sonu – VIII əsr türklerinin artıq irqi baxımdan da, dil baxımdan da xeyli dəyişdiyi, Orta Asiya irq tipinə yaxın olduğu, dillerinin isə qədim uyğur və müasir oğuz qrupu dillərinə yaxın olduğu qeyd edilir. Elmi ədəbiyyatda bu son türkler göytürk adlandırılır. Türk xaqqanlığının sərhədləri şərqdə Mancuriyadan qərbdə Don çayının arxasınadək, şimalda Baykal gölü sahillərindən cənubda Tibetədək böyük bir ərazini tuturdu.

Kürt – turkdilli qəbilədir.

Kabay – dil mənsubiyyəti məlum olmayan qəbilə.

Kara türqiş – qərbi göytürk qəbilələrindəndir.

Karluk – Çin dilində: qəlolu. Altayda İrtış çayı sahillərində yaşayan türk xalqı. Karluklar 650-ci ildə türkülərdən ayrılmış və Tan (Çin) imperiyasına daxil olmuşlar. Çin qaynaqlarında qəlolu adlanırlar. Üç böyük qəbilədən ibarətdir. Karluklar VI-IX yüzilliklərdə İrtış çayının qolu Qara İrtış çayı hövzəsində yaşamışlar.

Kıbçak – türkdilli qıpçak qəbiləsi. Ərəb mənbələrində kıpçak, rus mənbələrində poloves, qərb qaynaqlarında kuman adlanır. Qıbçakların ilkin vətəni Qara İrtış və Sır-Dərya çayları arasında yerləşən geniş çöldür. İndi bura Dəştı Kıpçak (Qıpçak çölü – Qazaxıstanın şimalındaki geniş düzəndir) adlanır. Sonralar qıbçaqlar Altay dağlarından Dunay çayının mənsəbini nədək Qazaxıstan (indiki), Volqaboyu və Şərqi Avropa düzənlilikində yaşamışlar. Qıbçaqlar bir sıra türk xalqlarının təşəkkülündə böyük rol oynamışlar.

Kırğız – Yenisey çayının yuxarılarında Kem və Kemçik çayları hövzəsində yaşamış türk xalqıdır. Çin mənbələri onları xvakas adlandırır. Buna görə də bəzi elmi ədəbiyyatda qədim türk kirğız qəbilələri müasir xakas xalqının ulu əccadları hesab edilir. VII-VIII yüzilliklərində qırğızların dili və yazılı göytürk və uyğurlara yaxın olsa da mədəniyyətləri onlardan fərqlənmişdir. Bəzi parametrlərdə bu üç xalq arasında kəskin fərq nəzərə çarpır. Qaynaqların xəbər verdiyinə görə, qırğızlar cənub-qərbdə karluklar, qərbdə kurikanlar (Baykal gölünün şimalında Anqara çayının aşağı axarında yaşayırdılar), şimalda isə boma xalqı ilə qonşu idilər. Onlardan şərqdə çik xalqı yaşayındı. Deməli, qırğızların şimal sərhədi indiki Krasnoyarsk şəhərindən bir qədər şimaldan, şərq sərhədi Şərqi Sayan dağlarının ətəklərindən, qərb sərhədi Tom və Biy çaylarından Salair silsiləsinədək keçirdi. Qırğızların ərazisi cənubda Karaşarla hüdudlanır. Onlar şamanizm dininə biyət edirlər. Qırğızlar 840-ci ildə uyğurları (Uygur xaqqanlığını) məğlub edib Mərkəzi Asiyada qüdrətli dövlət – Kırğız xaqqanlığını yaratmışlar.

Kitay – Mərkəzi Asiyada xalq, 405-ci ildən belə adlanır. Rus mənbələrində kidanı adlanan bu xalq müasir tanquṭaların ulu babalarıdır. Çin qaynaqları yazır ki, kitaylar və türklər eyni mənşədən deyildir.

Kurikan – türkdilli xalqdır. Çin mənbələri onları qılıqan adlandırır və telə qəbilə ittifaqına daxil edir. Kurikanlar müasir yaqtuların (saxaların) ulu babalarıdır. Kurikanların torpaqları şimalda dənizədək (görünür, Şimal Buzlu Okeani nəzərdə tutulur) uzanır. Kurikanların torpaqlarında günlər uzun, gecələr qıсадır (görünür, Çin qaynağı yayı nəzərdə tutur). Onların ərazisi o qədər genişdir ki, bir tərəfdə günəş batanda, o biri tərəfdə günəş doğur.

Oqor – (yaxud uqr) – indiki macarların ulu babalarıdır. VI əsrдə oqorlar (uqlar) Başqırıstdan və Volqa çayı ilə Ural dağları (və çayı) arasındaki çöldə yaşamışlar.

Oğuz – oğuzlar şərqi hun ittifaqına daxil olmuşdur. Orxon abidələrində oğuzlar, gah Bilgə xaganın öz xalqı, gah da düşməni adlandırılır. Görünür, VIII yüzillikdə bu qəbilə ittifaqının tərkibi sabit olmamışdır. Bunu oğuz sözünün mənşeyi də göstərir: «oğ» ailə, tayfa, qəbilə (müqayisə et: «ög» ana deməkdir), - z isə cəmlik şəkilçisidir. Deməli, «oğuz» ailələr, tayfalar, qəbilələr deməkdir. İndi bu termin öz mənasını genişləndirmişdir. Oğuzlar müasir qaqaуз, türk, türkmən və azərbaycanlıların ulu babalarıdır.

On ok – on ox. Qərbi göytürklərə verilən addır. Əslində on oxlar bütün qərbi türklər deyildir. Qərbi türk xaganlığında yaşayan beş qəbilə dulu qəbilə ittifaqı və beş qəbilə nuşib qəbilə ittifaqı on oxları təşkil edir.

On uyğur – On boydan ibarət olan uyğurlar.

Otuz tatar – otuz qəbilədən ibarət olan tatarlar. Türk xaganlığı dövründə monqoldilli qəbilə olmuşdur. Sonralar bu qəbilə türkləşmişdir. VII-VIII yüzilliklərdə ən böyük qəbilələrdən biridir.

Seyanto – telə qəbilə ittifaqına daxil olan türkdilli qəbilədir. VI əsrдə Altain-nuru dağlarının cənub yamaclarında yaşamışdır.

Səkkiz oğuz – səkkiz boydan ibarət oğuz qəbilə ittifaqi.

Siyənbü – Monqolustanın şərqində, Çinin şimal-qərbində yaşayan monqoldilli qəbilədir. Rəvayətə görə, Türkün oğlu Tatarın nəslindən törəmişdir. Əvvəllər hun dövlətinin tərkibinə daxil olmuş, bizim eranın 93-cü ilində hunların zəiflənməsi nəticəsində öz dövlətlərini yaratmışlar. Siyənbü dövlətində iki sülalə hakimiyyət başında olmuşdur. Əvvəlcə Muyun, sonra Tobi (Tabğaç) sülaləsi. Siyənbü qəbiləsi 93-cü ildən 396-ci ilədək şərqi Mönqolustan, Mancuriya və şimali Çində aparıcı siyasi və hərbi qüvvə olmuşdur.

Soğdak – soğd xalqı. Türklər Soqdianada yaşayan və güman ki, həm türkdilli, həm də irandilli olan xalqları bu adla adlandırmışlar.

Suğd/Soğd – soğd xalqı; Orta Asiyada yerləşən Soqdiana dövləti.

Tabğaç – Çin dilində to-pa, elmi ədəbiyyatda toba; türklərin çinlilərə verdiyi ad. Əslində Tabğaçlar çinli olmamış,

türkdilli (bəzi mənbələrə görə, monqoldilli) müstəqil xalq olmuş, türklər kimi, Böyük çöldə köçəri həyat keçirmişlər. Tabğaçlar şimalı Çini işgal etmiş, çinlilərə qarışmış və Çin dilini qəbul etmişlər. Uzun zaman Çinin şimalındaki (çindilli) dövlətlərdə imperator və hərbi aristokratiya tabğaçlardan olmuş, geniş xalq kütləsinin əksəriyyətini isə çinlilər təşkil etmişlər. Türkler də çinliləri onların öz həqiqi adı ilə deyil, tabğaçların adı ilə tanımlışlar. «VI əsrin sonunda şimal-sərqi Çində siyənbi qəbilələrindən biri - türkdəlli tabğaçlar gücləndilər... 386-ci ildə onların başçısı Toba Quy bütün Şimalı Çini öz hakimiyyəti altında birləşdirən (439-cu il) Şimalı Vey (386-532-ci illər) sülaləsinin əsasını qoymuşdu. V əsrin sonunda tabğaç sülaləsi və qəbiləsi, demək olar ki, bütünlükən Çin etnik mühitində assimiliyasiya olunmuşdu. Run abidələrində bu adla Çinin yerli əhalisi adlandırılır» (S.Q.Klyastorni, Adı çəkilən əsəri, səh. 108).

Tanut - rus mənbələrində *tanqut* adlanır; türk və ya monqol qəbilələrindən bitinin adı. Çinlilər onları kyan adlandırmış, onlara dansyan da deyilir. O vaxt tanqutlar Xuanxe (Sarı) çayın sağ sahilində, Kukunor gölündən cənubda yaşayırdılar.

Tardus - Sərqi Türk xaqanlığının qərbində yaşayan türk qəbilələr ittifaqının adıdır. Türk xaqanlığının ictimai-siyasi həyatında tarduşlar mühüm rol oynamışlar. Türk xaqanlığının taxtına oturmazdan əvvəl tarduşların şadi olmaq lazımdı. Bilgə xaqan da taxta çıxmazdan əvvəl 19 il tarduşlar üzərində şad olmuşdur.

Tat - türklərin yaddilli, yəni türk dilində danışmayan qəbilələrə verdiyi ad.

Tatar - monqoldilli qəbilənin adıdır. Orxon-Yenisey abidələrində adları tez-tez çəkilir. Çin qaynaqlarında tatarların adı IX yüzilliyin ortalarından ta-ta şəklində çəkilir. Tatarlar sonralar türkləşmişlər.

Tatabı - üç hissəyə ayrılan kitayların sonralar çinlilər tərəfindən hi adı verilmiş ki-mo-hi qəbiləsi.

Tezik - türklərin əreblər yaxud ümumiyyətlə müsəlmanlara verdikləri ad; fonetik tərkibinə görə «tacik» sözünə çox yaxındır.

Tokar - toxarlar. Toxarlar Sərqi Türküstanda yaşamışlar. Tokar dili hind-Avropa dilləri ailəsinə daxildir, həmin ailəyə

daxil olan 12 qrupdan birini təşkil edir. Hazırda bu dildə heç kimi danışmır (ölü dildir).

Tokuz oğuz - göyTürklərdən şimalda yaşayan qəbilənin adıdır; doqquz soydan ibarət oğuzlar deməkdir. Türkəlli qəbilədir. Sonralar tarix səhnəsinə uyğur adı ilə çıxmışdır.

Tokuz tatar - doqquz soydan ibarət tatarlar; monqolların bir qəbiləsi.

Tonra - türk qəbilələrinin bir boyu; oğuz qəbilə ittifaqına mənsub olduğu da güman edilir; tələ qəbilə ittifaqına daxil olmuşdur.

Töliş - türkdilli qəbilələrin ittifaqidir, göyTürk xaqqanlığına daxil olmuşdur. Çin dilində the-le şəklində yazılır. Tölişlər türk xaqqanlığının şərqində yaşayır və onun şərq qanadını təşkil-edirdilər. Tölişlərin hakimi yabğu adlanır. Bu, Türk xaqqanlığında xaqan və şaddan onra üçüncü yüksək rütbədir. Belə bir fikir mövcuddur ki, töliş (töliş) xalq adı deyil, ümumiyyətlə türk dövlətində yaşayan qəbilələrə verilmiş ümumi addır.

Tüpüt - Tibet xalqı və Tibet dövləti; türklərdən cənubda yerləşir.

Türgiş - qərbi göyTürkləri təşkil edən türkdilli qəbilə. Türgişlər Mərkəzi Tyan Şanda İli çayının sahillərində Çü və İli çaylarının arasında yaşamışlar. Onlardan qərbədə şunişi xalqı yaşamışdır.

Türk - Kül tigin və Bilgə xaqan abidəsini qoyanlar özlərini türk, kök türk, kök sir türk bodun (xalq) adlandırırlar. Güman ki, tərkibi yekcins olmamış, tez-tez dəyişmişdir. Belə ki, Bilgə xaqan eyni bir qəbiləni gah öz türkü, gah yağısı adlandırır.

Uyğur - Monqolustanını şimalında yaşayan qəbilənin adı; türkdilli qəbilədir. Çin mənbələrində veý-ho, hun-ho və veý-vu-ho şəklində yazılır. Uyğurlar 630-cu ildə Çinə tabe olmuş, 691-ci ildən Türk xaqqanlığına daxil olmuşlar. Uyğurlar əvvəllər göyTürklərə tabe olmuş, sonralar göyTürkləri məglub edib Selenqa və Tola çayları hövzəsində yaşamışlar. Uyğurların 745-840-ci illər arasında Mərkəzi Asiyada qüdrətli dövləti - Uyğur xaqqanlığı mövcud olmuşdur.

Üç karluk - Altay dağları və İrtış çayı hövzəsində yaşayan türkdilli qəbilənin adıdır. Qədim türk abidələrində olduğu kimi, Çin mənbələri də onların üç soydan ibarət olduğunu yazır.

Üç kurikan - Baykal gölü sahillərində turkdilli qəbilənin adıdır. Üç kurikanlar əvvəller Türk xaqanlığına, sonralar Uyğur xaqanlığına tabe olmuşlar. Güman ki, üç kurikanlar müasir yaqtıların (saxaların) ulu babalarıdır.

Üç oğuz - üç soydan ibarət olan oğuzlar.

Xəzər - Volqa çayının aşağı axarında və Şimali Qafqazda yaşamış turkdilli qəbilədir. Xəzərlər əvvəlcə qərbi türk xaqanlığına daxil olmuş, türk xaqanlığının Qafqaz, o cümlədən Zaqafqaziya, İran və Bizans müharibələrində görkəmli rol oynamışlar. Onlar VII-XI əsrlərdə paytaxtı Volqa çayının mənsəbində olan qüdrətli Xəzər xaqanlığı yaratmışlar.

Xun - telə qəbilə ittifaqına daxil olmuşlar.

Xuni (xionit) - fin-uqor dilləri ailəsinə daxil olan dildə danışan qəbilədir. VI əsrədə Aral dənizinin şimal sahillərində yaşamışdır.

Xüsye - uyğurlardan və tonralardan şimalda yaşayan türk qəbiləsinin adıdır. Çin salnamələrinin yazdığına görə, adamlarının sayına görə, təxminən, ediz qəbiləsi böyüklüyündə olmuş, hərb meydanına 10 min döyüşçü çıxara bilmüşdir.

Cık - Kögmən meşəli dağlarında yaşayan turkdilli qəbilənin adı. Güman ki, cıklar müasir tuvalıların ulu babalarındır.

Çigil - turkdilli qəbilənin adı.

Sato - türk qəbilələrinin (türküt) qərb qoluna daxil olan qəbilədir; Qərbi türk xaqanlığının tərkibində olmuş, VII yüzillikdə İli çayı sahillərində yaşamışdır. Sonralar Uyğur xaqanlığına, Tibet dövlətinə, nəhayət Çin imperiyasına tabe olmuşdur. Çin mənbələrində şatolar haqqında 907-ci ilədək məlumat rast gəlmək olar.

QƏDİM TYRK ƏRƏNLƏRİ

OĞUZ XAQAN

Rəvayətə görə, Yafətin oğlu Türk Xəzər dənizindən Koreya körfəzinədək Orta ve Mərkəzi Asiyada məskən salan qəbilələrin ulu babasıdır. Türkün yeddinci belindən iki ekiz oğlan -- Tatar və Monqol dünyaya gəlir. Onların atası İlli xagan Türküstanı oğlanları arasında bölür: ölkənin şərq yarısını Tatara, qərb yarısını Monqola verir. Beləliklə, Türkün nəslindən iki sülalə yaranır. Monqol xaganın oğlu Qara xaganın Oğuz adlı bir oğlu olur. Deməli, Oğuz xagan monqol xaganın üçüncü, Türk xaganın onuncu belidir.

Oğuz xaganın şəxsiyyəti və hakimiyyəti haqqında bir neçə rəvayət vardır. Fars tarixçisi Xondəmir və türk tarixçisi Əbü'lqazi xan onu Oğuz xagan, Çin qaynaqları Modə yaxud Mode, bəzən də Modo şanyü adlandırır; müasir türk tarix ədəbiyyatında ona Mete deyilir.

Müsəlman tarixçiləri Xondəmir və Əbü'lqazi xaganın əsərlərində Oğuz xagan dindar bir adam kimi təsvir edilir, hətta müsəlman peyğəmbərlərindən biri hesab edilir. Rəvayətə görə, Qara Qumda köç edən Qara xagan eşidir ki, oğlu Oğuz xagan yeni dinin Allahına ibadət edir. O, qoşun çəkib oğluna hücum edir. Lakin Oğuz xaganın dindar arvadı vaxtında ərini xəbərdar edir. Döyüşdə Qara xan öldürülür, xaganlıq taxtına Oğuz oturur. O, yetmiş üç il ərzində bütün Türküstanı itaət altına alır. O, monqol qəbilələrinin çox hissəsinə adlar verir. Həmin qəbilələr sonralar Oğuz xaganın verdiyi adlarla tanınır. Oğuz xagan taxta çıxan kimi Çin sərhədləri yaxınlığında köç edən Tatar xaqana -- atasının əmisinə hücum edir və ona qalib gəlir. Sonra o, Çin imperiyasını, Cercut şəhərini və Tanqut dövlətini itaət altına alır, Monqolustandan cənubda Hindistanadək, qərbdə Xəzər dənizindək bütün yerləri fəth edir. Müsəlman tarixçilərinin hamisində Oğuz xaganın vətəni Monqolustan hesab edilir.

Müsəlman tarixçilərinin Oğuz xagan haqqında verdikləri məlumat Çin qaynaqlarının Modə yaxud Mode şanyü haqqında verdikləri məlumatlarla, az qala, eyniyyət təşkil edir. Çin

qaynaqlarının yazdığını görə, Modə hun sülaləsindən çıxmışdır. O, hun şanyüsü (türk dilində desək, xaqanı) Tumanın (yaxud Tomanın) oğludur. İstor müsəlman, isterse Çin qaynaqlarının xəbər verdiyinə görə, Tuman (Qara xaqan) şanyü (bundan sonra, asan olsun deyo, hər yerdə Tuman əvəzinə Qara xaqan, Modə əvəzinə Oğuz xaqan deyəcəyəm) bizim eradan əvvəl 220-ci ildə çinlilər tərəfindən Ordosdan (Şofandan) sixışdırılır. O, şimala - Xalxaya çekilir və Xanqay (qədim türk Orxon-Yenisey abidələrində, məsələn, Kül tigin, Bilgə xaqan, Tonyukuk abidələrində bu yer Ötükəni adlanır) yaxınlığında məskən salır. Cingiz xan zamanından həmin yer monqolca Xara Xorin adlanır. Müsəlman qaynaqlarında bu yerə Qara Qum deyilir. On il keçəndən sonra (bizim eradan əvvəl 210-cu ildə) Çin imperatoru ölü və Çin dövləti zəifləməyə başlayır. Çin dövlətinin zəifləməsindən istifadə edən hunlar yavaş-yavaş Sarı (Xuanxe) çayının cənub tərəfinə, yəni Ordosa keçirlər. Qara xaqanın oğlu Oğuz xaqan onun vəliəhdidi idi. Ancaq Qara xaqan ikinci dəfə evləndikdən sonra sevimli yançısından (qədim türk abidələrində kunçuyundan, yəni xanımından) bir oğlu olur. Arvadının təhribi ilə xaqan ikinci oğlunu vəliəhd etmək istəyir. Lakin bunu açıq etməkdən çəkinir. Onda Qara xaqan böyük oğlunu aradan götürmək qərarına gəlir. Buna görə də o, Oğuz xaqanı Yuyençjiya girov göndərir. Oğuz xaqan Yuyençjiya gələndən bir az sonra Qara xaqan Yuyençjiya hücum edir. Yuyençji Oğuz xaqanı öldürmək istəyir. Oğuz xaqan onun arqamakını (Türkmən cinsindən olan atdır) oğurlayıb vətəninə qaçır. Qara xaqan oğlunun hərəkətini uğurlu hesab edir və onun idarəsi altına 10000 süvari ayırır. Bu o demək idi ki, atası Oğuz xaqana on min yurt, yaxud ailə verirdi.

Atasından ayrıca əyalət alandan sonra Oğuz xaqan öz əsgərləri ilə xüsusi təlim keçir. Çalışır ki, onlar öz sərkərdələrinin əmrlərini danışqsız yerinə yetirsinlər.

Oğuz xaqan ucuş zamanı fit çalan bir ox ixtira edir. Bu ox uçduğu bütün müddətdə fitə oxşar bir səs çıxarırdı və bu səsə görə də onun hansı hədəfə uçduğunu asan müəyyənləşdirmək olurdu. Oğuz xaqan öz döyüşçülərinə ox atmaq təlimi keçir və belə bir əmr verir:

- Kim oxunu fitçalan oxun hədəfə aldığı yerə atmasa, onun boynu vurulacaq. Kim ovda oxunu fitçalan oxun istiqamətində atmasa, onun boynu vurulacaq.

Sonra o, təlimə başlayır. O, oxunu öz arqamakına atır. Yaxın adamlardan bəziləri xaqanın arqamakına ox atmağa cürət etmir. Xaqanın əmri ilə dərhal onların boynu vurulur.

Bu hadisədən bir müddət keçəndən sonra Oğuz xaqan bir dəfə fitçalan oxunu öz sevimli arvadına atır. Onun yaxın adamlarından bəziləri dəhşətə gəlib oxlarını xanıma atır. Xaqan onların da başını vurdurur. Oğuz xaqan ölüm cəzası ilə öz adamlarında əmrə, göstərişə dərhal əməl etmək vərdişi yaradır.

Yenə də aradan bir müddət keçir. Bu dəfə Oğuz xaqan atası Qara xaqanla ova çıxır. O, fitçalan oxunu atasının arqamakına atır. Bu dəfə onun ətrafindakıların hamısı oxlarını Qara xaqanın arqamakına atırlar. Beləliklə, Oğuz öz adamlarını sözsüz ona itaət etməyə alışdırır, görür ki, onları idarə etməyi bacarıır.

Bir dəfə ov zamanı Oğuz xaqan atını Qara xaqanın arxasında sürərək fitçalan oxunu atasına atır. Onun yaxın adamları da oxlarını Qara xaqana atırlar. Oğuz atmasını öldürür, sonra ögey anasını və qardaşını, habelə ona tabe olmaq istəməyən ağısaqqalları da öldürür, özünü xaqan elan edir. Bu hadisə bizim eradan əvvəl 209-cu ildə baş verir.

Oğuz xaqan taxta oturduqda atasının əmisi Tatar xaqanın hakimiyyətinin çiçəkləndiyi vaxt idi. O, Oğuz xaqanın atmasını öldürdüyü və taxta çıxdığı xəbərini eşitdikdə onun yanına qasid göndərir. Qasid Tatar xaqanın sözlərini Oğuz xaqana çatdırır:

- Qara xaqandan Oğuz xaqana sutka ərzində min li yol gedə bilən bir at miras qalmışdır. Həmin atı mənə ver.

Oğuz xaqan əyanlarını çağırıb onlarla məsləhətləşir:

- Qonşu xaqan qasid göndərib atamdan miras qalmış gün ərzində min li yol gedən atın ona verilməsi tələb edir. Buna sözünüz nədir?

Əyanlar hamısı bir ağızdan cavab verir:

- Atanızdan sizə miras qalan gün ərzində min li yol gedə bilən at bizim xəzinəmizin tacıdır. O atı heç kimə vermək olmaz. Bizim məsləhətimiz belədir: at verilməməlidir.

Oğuz xaqan əyanlarına deyir:

- Adamlarla qonşuluqda yaşayıb bir atı onlardan əsirgəmək olmaz.

Xaqan bunu deyib gün ərzində min li yol gedə bilən atın Tatar xaqana göndərilməsini əmr edir.

Tatar xaqan əvvəllər də elə fikirləşirdi ki, Oğuz xaqan ondan qorxur. İndi Oğuz xaqan ən yaxşı atını ona göndərəndə

Tatar xaqan tam əmin olur ki, qardaşı nəvəsi ondan qorxur. Ona görə də bir müddət keçəndən sonra yenə də Oğuz xaqanın yanına qasid göndərir. Bu dəfə qasid tatar xaqanın bu sözlərini Oğuz xaqana çatdırır:

- Mən sənin Yançjılarından (arvadlarından) birinə sahib olmaq istəyirəm. Arvadlarından birini mənə göndər.

Oğuz xaqan yenə də əyanları toplayıb onlarla məsləhətləşir:

Tatar xaqan mənim xanımlarından birini istəyir. Buna sözünüz nədir?

Əyanlar hamısı bir ağızdan deyir:

- Tatar xaqan vicdansız adamdır, namusun, qeyrətin nə olduğunu bilmir. Xəzinənin en yaxşı atını ona verdik. İndi də o, Yançjını istəyir. Ançıji bizim namusumuzdur. Namusu itə atıblar, yeməyib. İndi Tatar xaqan bizim namusumuzu istəyir, qeyrətimizə toxunur. Yançjini vermək olmaz. Ona müharibə etmək lazımdır.

Oğuz xaqan onlarlar razılaşmayıb deyir:

- Adamlarla qonşuluqda yaşayıb bir arvadı onlardan qızırqanmaq nəyə lazımdır?

Xaqqan bunu deyir və əmr edir ki, Yançjini bəzəyib Tatar xaqana göndərsinlər.

Tatar xaqan bundan daha da qürrələnir, lovğalanır.

Tatar xaqanın torpaqlarından qərbədə Oğuz xaqanın torpaqlarında min li uzunluqda insan yaşamayan torpaq zolağı (Monqolustanda Kalqandan cənub-qərbədə qumlu səhra) vardi. Bu torpaqda heç bir bitki bitmirdi. Bu yerlərdə yalnız sərhəddə hər iki tərəfin gözətçi məntəqələri yerləşirdi. Tatar xaqan qasidlə Oğuz xaqana belə bir xəber göndərir:

- Hər iki tərəfin sərhəd gözətçi məntəqələrinin o tərəfində (yəni Oğuz xaqanın dövləti tərəfində) yerləşən və Oğuz xaqana məxsus olan boş qalmış, insan yaşamayan, bitki bitməyən torpaq zolağı Oğuz xaqana və onun xalqına lazım deyil. Mən həmin torpaqlara sahib olmaq itəyirəm.

Oğuz xaqan yenə də əyanlarını toplayıb onlara deyir:

- Tatar xaqan bizim filan yerdəki torpaqlarımızı istəyir. Buna nə deyirsiniz?

Əyanlar, hərbi sərkərdələr belə məsləhət görürlər:

- Bu, boş torpaqlardır. Orada insan yaşamır, bitki bitmir. O torpağı vermək də, verməmək də olar. Bir halda ki biz

xəzinəmizin incisi olan arqamakı, namusumuz olan Yançını tatar xaqana verdik, onda bu boş torpağı da verək.

Oğuz xaqan bu sözlərdən bərk qəzəblənir və deyir:

- Torpaq dövlətin əsasıdır, onu necə vermək olar?! At da, arvad da mənə məxsusdur. Xalqımı, dövlətimi təhlükədə qoymamaq üçün onları verə bilərəm. Torpaq xalqın, dövlətindir. Onu paylasaq, xalq harada yaşayar, dövlət harada yerləşər!?

Xaqan torpağı verməyi məsləhət görən sərkərdələrin hamısının başını vurdurur. Sərkərdə torpağı vermək haqqında yox, onu düşməndən qorumaq haqqında düşünməlidir. Ən pis, ən yararsız torpağı pay vermək haqqında fikirləşən xaqandan xaqan, sərkərdədən sərkərdə çıxmaz. Sərkərdənin vəzifəsi torpağı göz bəbəyi kimi qorumaqdır.

Oğuz xaqan ata minib əmr edir:

- Kim geri qalsa, başı vurulsun.

Bundan sonra xaqan dayanmadan şərqə doğru gedir, qəfildən Tatar xaqana hücum edir. Tatar xaqan elə bilirdi ki, Oğuz xaqan ondan qorxur. Qorxduğu üçün də atını və arvadını ona vermişdir. İndi də istifadəsiz qalan torpaqları da verəcək. Ona görə də müharibəyə heç bir hazırlıq görməmişdi. Oğuz xaqan düşməni üzərində tam qələbə əldə edir: Tatar xaqanı öldürür, onun sülaləsini məhv edir, xalqını özünə tabe edir, mal-qarasını, atlarını, torpağını və dövlətini alır. Oğuz xaqan hərbi səfərdən geri qayıdarkən yolüstü atasının vaxtilə onu girov qoyduğu Yuyeçıya hücum edir, onu məglub edir və qovur. Sonra o, cənuba - Çinin Ordos (Şofan) canışınliyinə qoşun çəkir, Ordos hakimləri Ləufan və Bayyanı özünə tabe edir, Çinin Yan və Day tərəflərində kəşfiyyat döyüşləri aparır, Çin sərkərdəsi Min Txyanın vaxtiə işgal etdiyi bütün torpaqları geri alır, Ordosda Çin imperiyası (Xan sülaləsi) ilə sərhədə çıxır, bundan sonra yenidən Yan və Dayda döyük əməliyyatları aparır. Oğuz xaqan tanqutları da özünə tabe edir.

Oğuz xaqanın hakimiyyəti illərində hun sülaləsi həddindən artıq güclənmişdi. Xaqan şimaldakı köçəri qəbilələri itaət altına aldıqdan sonra onun dövləti qüdrətdə cənubdakı Çin imperiyasına bərabər olmuşdu. Buna görə də aqsaqqallar ona itaət edir, onu müdrik sayırdılar. Çin qaynaqlarının yazdıqlarına görə, Oğuz xaqan şimalda Xunyü, Küyeşə, Dinlin, Kegün və Tsaylı qəbilələrini özünə tabe etmişdi.

Bizim eradan əvvəl 198-ci ildə Oğuz xaqan öz ordusu ilə Çin sərhədini aşır, Day əyalətini işgal edir və qubernator Xan

Sini əsir tutur. Sonra xaqan cənuba yürüş edir. Çin imperatoru Qao-di özü 300 minlik qoşunla Oğuz xaqana qarşı çıxır. Qışda bərk qar yağır və soyuqlar düşür, Çin qoşunun üçdə birinin barmaqları donur. Oğuz xaqanın ordusundan da zərər çəkən çox olur. Oğuz xaqan özünü möğlub olmuş kimi götürir və qoşununu geri çəkir, Çin ordusunu tələyə təhrik edir. Xaqan seçilmiş qoşununu gizlədir, qabağa yalnız zəif qoşunu buraxır. Əksəriyyəti piyadalarдан ibarət olan Çin qoşunu Oğuz xaqanın qoşunun ardinca axır. Oğuz xaqan dörd yüz minlik qoşunla Çin imperatorunu mühasirəyə alır. Xaqanın süvari qoşunu qərb tərəfdə ağ, şərqdə boz, şimalda qara, cənubda kürən atlara minmişdi.

Çin imperatoru mühasirədən çıxmak üçün Yançının yanına casuslar göndərir. Casuslar Yançını ələ alırlar. Yançı Oğuz xaqana deyir:

- İki dövlət başçısı bir-birini sıxışdırılmamalıdır. İndi sən Xan sülaləsinin torpaqlarını tutsan da oralarda yaşaya bilməyəcəksən. Bundan başqa, Xan sülaləsinin hökməti ağıllı adamdır. Hökmədar, bu haqda fikirləş.

Oğuz xaqan bəzi məsələlərdən şübhəyə düşüb mühasirəni ləğv edir. Çin imperatoru Mühasirədən çıxıb gedir. Bizim eradan əvvəl 198-ci ildə bağlanmış sülh müqaviləsində Çin imperatoru Oğuz xaqana hədiyyə adı ilə xərac verməyi öhdəsinə götürür.

Oğuz xaqanın qüdrətini hiss edən Çin sərkərdələri bir-birinin ardinca onun tərəfinə keçir, Çinin Day və Yuncjun əyalətlərinə hücumlar edir, şəhər və kəndləri talan edir, dağlıdırlar. Oğuz xaqan da tez-tez Day əyalətini talan etməyə gəlirdi.

Bizim eradan əvvəl 195-ci ildə Çinin Yan əyalətinin hakimi Lu Quan Oğuz xaqanın tərəfinə keçir və Şanqudan şərqdə yerleşən torpaqlara basqın edir. Bizim eradan əvvəl 177-ci ildə Oğuz xaqanın dövlətinin qərb qanadının hakimi öz köç yerini Ordosa keçirir, yəni Ordosu hun dövlətinin tərkibinə qatır. 176-ci ildə Oğuz xaqan Çin imperatoruna məktub yazıb sərkərdəsinin hərəkəti üçün üzr istəyir, onu cəzalandırıb qərbə - Yuyeçiya göndərdiyini bildirir. Oğuz xaqan məktubunda yazır ki, müqaviləyə əsasən o, imperatorla əvvəlki dostluğunu davam etdirmək arzusundadır. Oğuz xaqanın bu məktubu bizim üçün bir də ona görə qiymətlidir ki, məktubda o, qələbələri haqqında məlumat verir. Oğuz xaqan Çin imperatoruna yazırı ki,

Göylərin şəfqətindən əsgərlər sağlam, atlar güclü idi. Mənim qoşunum Yuyeçjini məğlub etdi. Ləulan, Usun, Xuse və 26 ətraf vilayəti qılıncdan keçirib məğlub etdim. Bu yerlərin bütün əhalisi hun ordası sıralarına daxil olub bir ev təşkil etdi. İndi şimal ölkəsində sakinlikdir. Mən müharibəni dayandırmaq istəyirəm, əsgərlərə istirahət vermək, atları yedidzirmək istəyirəm, keçmiş unudub əvvəlki müqaviləni yenidən başlamaq istəyirəm. Əvvəller olduğu kimi, qoy sərhəd camaatı dinc yaşasın, körpələr böyüsün, qocalar isə öz dövrünü yaşasın və nəslən nəslə dinclikdən zövq alsinlar. Oğuz xaqanın məktubunda aşkar göstərilir ki, o, Şərqi Türküstani, Cunqariyanı, Orta Asiyani (Maverənnəhri) ta Xəzər dənizinədək, yəni Piçandan başlamış ta İranadək bütün məskun yerləri işgal etmişdi.

Çin imperatoru Oğuz xaqanın məktubuna dərhal müsbət cavab verir və ona qiymətli hədiyyələr göndərir. Çinlə sülh müqaviləsi bərpa edildikdən iki il sonra bizim eradan əvvəl 174-cü ildə Ulu Oğuz xaqan vəfat edir.

Oğuz xaqan türk tarixinin ən böyük simalarından biridir.

BUMIN XAQAN

Qədim türklər azadlıq uğrunda həmişə çinlilərlə mübarizə aparmalı olmuşlar. Yüz illərlə davam edən türk - Çin müharibələrində üstünlük gah bu tərəfdə, gah o tərəfdə olmuşdur. Ulu Oğuz xaqanın hakimiyyəti illərində Çin imperatoru türklərə xərac verirdi. Bizim eradan əvvəl 174-cü ildə Oğuz xaqan öldükdən sonra daxili çəkişmələr, qəbilələrin mərkəzi hökumətə qarşı üsyənləri, Çin dövlətinin arası kəsilməyən intriqaları nəticəsində türklər yavaş-yavaş zəifləyir. Təxminən yüz il çəkən sonuncu türk - Çin müharibəsi nəticəsində türklər tədricən Monqolustanın cənubunu və Xalxanı itirirlər. Bizim eranın 92-ci ildində çinlilər Tarbağatay yaxınlığında hun dövlətini tam məğlub edirlər. Bundan istifadə edən siyənbəi qəbilələri elə həmin il türklərin Monqolustanın şimalındakı torpaqlarını və xalqını ələ keçirir. Siyənbilər Oğuz xaqanın atası Qara xaqanın əmisi Tatar xaqanın nəslindən idilər. Çin qaynaqlarının verdiyi məlumatə görə, siyənbilər monqoldilli qəbilələrdir, müsəlman qaynaqları isə onları türkdilli hesab edir. Siyənbilər ürəklərində 284 il türklərə qarşı ədavət hissi

daşımışdilar. Bizim eradan əvvəl Oğuz xaqan 208-ci ildə onların ulu babası Tatar xaqamı məglub etdikdən sonra siyənbilərin azadlığını əllerindən almışdı. İndi-təxminən 300 il keçəndən sonra siyənbilər türklərdən qanlı qisas alırlar – onlar türkləri çöldə canavarı izləyən kimi axtarır, ovlayırlar. Buna görə də hun qəbilə ittifaqının özəyini təşkil eden türklər qaçıb geniş çöldə və ətraf dağlarda gizlənməli olurlar. Qaçıb gizlənməyə məcbur olmuş tayfalardan bir də Aşina tayfası idi.

Aşina sözü iki hissədən yaranmışdır: *sına* sözü monqol dilində «qurd» «canavar» deməkdir; a hissəciyi yenə həmin dildə müraciət zamanı hörmət əlaməti kimi işlədir. Elə buna görədir ki, çox sonralar türklər öz dövlətlərini yaratdıqda bayraqlarında qurd başı şəkli çəkmişdilər.

Siyənbilərin təqibindən qurtarmaq üçün Aşina qəbilesi Monqolustandan Altay dağlarının cənubuna qaçır. Onların köcüb yerləşdiyi Altay hündür dağlarıdır. Bu dağlar içində geniş vadi olan dairə şəkilli hündür və bitkisiz qayalardan təşkil olunmuşdur. Altay dağları şış ucu yuxarıya doğru olan dəbilqəyə bənzəyir. Monqol dilində dəbilqəyə «dulqa» deyirlər. Buna görə də ətrafdakı qəbilelər Aşina qəbilesini «dulqa» adlandırmışdır. Qaynaqlar «Aşina qəbilesinin xalq adı dulqadır» deyəndə məhz bunu nəzərdə tutur. Müsəlman tarixçilərinin əsərlərində Altay dağlarının bu hissəsi Ərgənə-kon adlandırılır.

Əvvəllər 500 yurtdan ibarət olan Aşina qəbilesi Altay dağlarında yaşayıb siyənbi dövləti üçün dəmir əridir, dəmirdən müxtəlis əşyalar və silah istehsal edirdi. Türkərin bu dövrdəki həyatı haqqında əlimizdə o qədər də məlumat yoxdur. Ancaq bunu bilirik ki, türklər 300 il siyənbi əsarəti altında yaşamışlar. 391-ci ildə digər bir köçəri qəbilə – jujanlar siyənbi qəbilesini məglub edib. Böyük çöldə hakimiyəti ələ keçirir. Əslində jujanlar bir məşədən olan qəbilə deyildi – bu, müxtəlis qəbilelərdən toplanmış adamları yıagnaçı idi. Həm də əslində onların adı jujan deyil, juan-juandır. Juan-juan qədim Çin dilində hansısa bir həşəratın adıdır, lakin Çin lüğətlərində bu həşəratın təsvirinə təsadüf edilmir. Çinlilər axmaq və xarici görünüşə sürünən həşərata bənzətdikləri üçün onlara bu adı vermişdilər. Qaynaqların verdiyi məlumata görə, jujanlar monqol dillerində birində danışıldılar. 391-ci ildən türklər jujan imperiyasına tabe olub jujan imperatoru üçün dəmirdən müxtəlis əşyalar və silah istehsal edirdilər.

İstər siyənbi, istərsə jujan əsarəti altında yaşayan türklər Mərkəzi Asyanın siyasi-ictimai həyatında elə bir rol oynamırdılar. Buna görə də həmin dövrə aid qaynaqlarda türklər haqqında elə bir sanballı məlumat yoxdur. Ancaq azadlıqsevər türklərin əsarətdə yaşamağa, qul həyatı keçirməyə həvəslə razı olduqlarını düşünmək səhv olardı. Lakin bunu da nəzərə almaq lazımdır ki, qəbilə kiçik, düşmənlər isə güclü idi.

Zaman keçir. Türklerin sayı artır. Aşına qəbiləsi getdikcə güclənirdi. Hun dövlətinin Tarbağataydakı məglubiyətindən, texminən, 460 il sonra türklər yenə tarixin ön səhnəsinə çıxırlar. Əbülqazi xan yzir ki, Oğuz tayfasının məhvindən 460 il sonra türklər yenidən hakimiyyət başına gəldilər.

Şərqdə baş verən siyasi-ictimai dəyişikliklər türkləri də Mərkəzi və Şərqi Asyanın siyasi və hərbi hadisələrinə çəlb edir. 545-ci il türklərin həyatında dönüş ili olur.

Çinin şimalında iki Vey dövləti vardı: Şərqi Vey və Qərbi Vey. Şərqi Vey imperatoru Qao Xuan jujanların hökməndə Anaxuan və Toqon çarı Kualü ilə ittifaq bağlayıb Qərbi Vey dövlətinə hücum edir. Müharibədə döyüşən tərəflərin heç biri üstünlük qazana bilmir. Bu vaxt Qərbi Vey imperatoru Vin-di 545-ci ildə çinlilər üçün yad dildə, görünür, türklər üçün onların ana dilində danışan An-Nopaton adlı bir nəfəri Aşına qəbiləsinin başçısı Tumin (qədim türk Orxon-Yenisey abidələrində: Bumin; bəzi qaynaqlarda: Yamı) xanın yanına göndərir. Bu, türklər üçün böyük siyasi əhəmiyyəti olan hadisə idi. Türkler arasında hamı bir-birini təbrik edib deyir:

- İndi bizə böyük dövlətin elçisi gəlmişdir. Tezliklə bizim dövlətimiz də yüksələcək.

546-ci ildə Bumin xan Qərbi Vey dövlətinin paytaxtı Çanan şəhərinə səfirlilik göndərir ki, yerli məmulatları təqdim etsin. Əlbəttə, bu, jujanlara qarşı çağırış idi, çünki həmin bu vaxt jujanlar Şərqi Vey imperiyası tərəfində Qərbi Vey imperiyası ilə müharibə aparırdı. Ağanın düşmənləri ilə ittifaq bağlamaq - bu, əlbəttə, ağanın xoşuna gəlməzdidi. Amma jujan dövləti bu fakta reaksiya vermır; görünür, danışıqlar ciddi surətdə gizli aparılmışdır. Türkler eyni zamanda sədaqətlə (belə demək mümkünsə) jujanlara qulluq edirdilər. Tezliklə jujanlara sədaqəti sübut etmək üçün elə fırsat düşür.

Telə qəbilələri (uygurlar da buraya daxildir) Jujan dövlətinin qərb ucqarında köçəri həyat süründü. Onların torpaqları Balxaş gölü ilə Altay dağları arasında, yəni türklərdən

qərbdə yerləşirdi. Telə qəbilələri jujanlardan asılı idi və hər il jujan sarayına xərac verirdi. Qəbilələr bu asılılığı çox ağır keçirirdi. Nəhayət, telə qəbilələrinin səbri tükənir və onlar 546-ci ildə Cunqariyada üşyan qaldırıb Altay dağlarının cənub ətəkləri istiqamətində Xalxaya doğru hərəkət edirlər. Jujan ordası orada yerləşirdi. Qaynaqların yazdığını görə, yürüş həddindən artıq pis təşkil edilmişdi, şərqə axın hərbi səfərdən çox köçə bənzeyirdi. Hətta tarix üşyan başçılarının adını belə yadında saxlamamışdır. Telə qəbilələrinin yolu Altay dağlarının cənubundan, yəni türk qəbilələrinin torpaqlarından keçirdi. Telələrin pərakəndə dəstələri Aşina qəbiləsinin torpaqlarına çatdıqda Qobi Altayının dərələrindən hərbi nizamla düzülmüş türk döyüşü dəstələri onları qarşılıyor. Türk döyüşüləri hərbin bütün qanunları əsasında geyinmişdi: onların əynində zirehli paltar, əllərində uzun nizələr, altlarında yaxşı yedizdirilmiş atlar vardi. Telə qəbilələri türklərin onlara qarşı çıxacağını gözləmirdi. Əvvələn, ona görə ki, türklər də jujanların qulu idi. İkincisi ona görə ki, türklər telələrə, telələr də türklərə heç vaxt pislik etməmişdi. Üçüncüüsü, telələr türklərə vuruşmaq fikrində deyildilər; onların məqsədi jujanlarla vuruşmaq idi. Buna görə də onlar vuruşmadan türklərə tabe olurlar. Bəzi qaynaqlar göstərir ki, Bumin xan telələri məğlub edib bütün aymaki tabe etdi. Əslində telələr türklərə heç vuruşmamışdır. Telə qəbilə ittifaqı əlli min alaçıqdan (hərbi yürüşdə - üstüörtülü arabadan) ibarət idi. Bu, o vaxt üçün böyük qüvvə idi. Telə qəbilələrinin itaətini qəbul etməsi Bumin xanın jujanlara qarşı ikinci çəğirişini idti.

Telə qəbilələrini tabe etdikdən sonra Bumin xan xeyli qüvvətlənir. Telə qəbilələri jujanları məhv etmək istəyirdilər, türklər də kölə vəziyyətindən azad olmaq istəyirdilər. Buna görə də türklərlə jujanlar arasında müharibə labüb idi. Bunun üçün təkcə bir bəhanə lazımdı. Bumin xan bir bəhanə axtarırdı ki, özünü təhqir edilmiş kimi göstərə bilsin, jujanlarla aranı vursun, ixtilaf yaradıb müharibəyə başlasın. O özünün jujanların xaqanı Anaxuana bərabər olduğunu göstərmək üçün onun qızına elçi göndərir. Anaxuan bundan olduqca qəzəblənir, Bumin xanın yanına çapar göndərir. Çapar Anaxuan xaqanın bu sözlərini Bumin xana çatdırır:

- Sən mənim dəmirəridənimsən. Bəs mənə belə təklif etməyə necə cürət edirsən?

Bumin xan da bundan qəzəblənir, çaparı öldürdüür və jujanlarla bütün əlaqələrini kəsir. Sonra o, Çinə elçi göndərib Qərbi Vey imperiyasından şahzadə ilə evlənmək istədiyini bildirir. İmperator Vin-di onun arzusunu yerinə yetirir və 551-ci ildə Çin şahzadəsi Çanlonı ona ərə verir. Ele həmin ili Vindi vəfat edir. 552-ci ilin birinci ayında Bumin xagan jujanlara qarşı ordu göndərir və Xuaymanın şimal tərəfində jujanları tam məğlub edir. Anaxuan özünü öldürür. Jujan zadəganlarının əksəriyyəti öldürülür. Kiçik bir hissəsi isə Çinə qaçıır.

Beləliklə, Bumin xagan 552-ci ildə sonralar Mərkəzi Asyanın siyasi-ictimai və hərbi həyatında görkəmli rol oynamış Birinci Türk xaganlığının əsasını qoyur. Həmin ili Bumin özünü İl xan yaxud İl xagan (qədim türk dilində il sözü Azərbaycan dilində el sözünə bərabərdir) adı ilə yeni türk dövlətinin hökmədəri elan edir. Əbülqazi xanın dili ilə dessək, Oğuz tayfasının məhvindən 460 il sonra türkler yenidən hakimiyət başına gəlirlər. Türklərin yenidən tarix səhnəsinə çıxması, tədricən nəhəng imperiya yaratması bütün şərqi və mərkəzi Asyanın, orta və yaxın şərqi, habelə şərqi Avropanın siyasi xəritəsinin xeyli dəyişməsinə səbəb oldu.

Türk xaganlığını yaratdıqdan və xagan taxtına çıxdıqdan bir az sonra İl xagan vəfat edir. Onun vəfəti tarixi dəqiq müəyyənləşdirilməmişdir. Bəzi qaynaqlar onun 553-cü ilin mart ayında, digərləri isə 552-ci ilin sonunda vəfat etdiyini göstərir.

Göytürk (Orxon-Yenisey) yazılı abidələri Birinci Türk xaganlığının tarixi haqqında heç bir məlumat vermir. Ongın abidəsində Bumin xaganın, Kül tigin və Bilgə xagan abidələrində isə onunla yanaşı kiçik qardaşı İstəmi xaganın da adı çəkilir. Ongın abidəsində deyilir: «Əcdadımız Bumin xagan dörd tərəfi sixişdirmiş, yiğmiş, yaymış, basmış. O xan vəfat etdikdən sonra el sona yetmiş, dağılmış, qaçışmış». Ongın abidəsi bize o qədər də düzgün məlumat vermir. Bumin xagan 553-cü ildə vəfat etmişdir. Birinci Türk xaganlığı isə, təxminən, səksən il sonra (630-cu il) süqut etmiş. Bumin xaganından sonra daha 13 xagan türk taxtında oturmuşdur. Birinci Türk xaganlığının tarixinə Kül tigin və Bilgə xagan abidələrində Bilgə xaganın dili ilə daha düzgün qiymət verilir: «Üstdə mavi göylər, altda qonur yer yaradıldıqda ikisinin arasında insan oğlu yaranmış. İnsan oğlunun üzərində əcdadımız Bumin xagan, İstəmi xagan taxta oturmuş. Oturub türk xalqının elini, qanununu yaratmış, tərtib etmiş. Dörd tərəf tam düşmən imiş. Qoşun çəkib

dörd tərəfdəki xalqı bütünlükə almış, bütünlükə tabe etmiş, başlığını səcdə etdirmiş, dizlini çökdürmüş. Şərqə Kadırkan ormanına kimi, qərbə Dəmir qapıya kimi yerləşdirmiş. İkisinin arasında sahib bölgüsüz (yəni hissələrinə parçalanmayan, vahid, monolit – Ə.R.) göytürk xalqı eləcə oturur imiş. Müdrık xaqqan imiş, cəsur xaqqan imiş. Əyanları da müdrık imiş, cəsur imiş. Bəyləri də, xalqı da düz imiş. Onun üçün eli eləcə yaratmış. Eli yaradıb qanun qoymuş. Özü eləcə vəfat etmiş. Basdırınlar, sítqıyanlar şərqdə gündoğandan Böklü çöllük elindən, Çin, Tibet, avar, apa urum, qırğız, üç kurikan, otuz tatar, kıtay, tatabı – bunca xalq gəlib sítqımış, dəfn etmiş. O cür məşhur xaqqan imiş. Ondan sonra kiçik qardaşı xaqqan olmuş, oğlu da xaqqan olmuş. Ondan sonra kiçik qardaşı böyük qardaşı kimi olmadığından, oğlu atası kimi olmadığından, biliksiz xaqqan taxta oturmuş, pis xaqqan taxta oturmuş. Əyanları da biliksiz imiş, pis imiş. Bəyləri, xalqı düz olmadığı üçün, Çin xalqının təhrikini hiyləgər olduğu üçün, cəzbedici olduğu üçün, kiçik qardaşlarla böyük qardaşları bir-birinin üstünə salışlığı üçün, bəyləri, xalqı, bir-birinin üstünə qaldırıldığı üçün türk xalqı yaratdığı elini dağıtmış, xaqqan qoyduğu xaqqanını sona yetirmiş (yəni, məhv etmiş – Ə.R.). Çin xalqına bəylik nəslə davam etdirməli oğulların qul oldu, bakirə xanım qızların kəniz oldu. Türk bəyləri türk adını ataraq Çindəki bəylər Çin adı götürüb Çin xaqqanına tabe olmuş, əlli il işini, gücünü vermiş».

Türk xalqlarının tarixində İl xaqqan Birinci Türk xaqqanlığının banisi kimi şərəfli bir yer tutur.

İSTƏMİ XAQAN

Bizim eranın 552-ci ilində türk qəbilələri Bumin xanın başçılığı altında Jujan dövlətinə qarşı üsyan qaldırib tarixdə ilk türk dövlətini yaradır. Düzdür, bu vaxta qədər də türk qəbilələrinin öz dövlətləri olmuşdu. Həmin dövləti türklərin özlerinin necə adlandırdığı bizə məlum deyildir; Çin qaynaqları və Avropa tarixçiləri həmin dövləti hun imperiyası (hun şanyüsü) adlandırır. Bumin özünü yeni yaranan Türk xaqqanlığının hökmədarı elan edir və İl xaqqan titulu qəbul edir.

Istəmi xaqqan Bumin xaqqanın kiçik qardaşıdır. Əslində Istəmi heç vaxt xaqqan olmamışdır: O, Altay dağlarından qərbə Qara dənizədək torpaqları tutmuş, böyük bir dövlət yaratmış və de-yure həmin dövləti qardaşının adından idarə etmişdir, lakin

de-fakto həmin türk dövləti müstəqil daxili və xarici siyaset yeritmiş, qonşu dövlətlərlə, xüsusən İran və Bizansla müstəqil diplomatik əlaqələr saxlamış, müqavilələr bağlamışdır. Kül tigin və Bilgə xaqan şərəfinə qoyulmuş böyük Orxon abidələrində qədim türk xaqanlarından yalnız bu iki nəfərin adı çəkilir: «Üstə mavi göylər, altda qonur yer yarandıqda ikisinin arasında insan oğlu yaranmış. İnsan oğlunun üzərində əcdadım Bumin xaqan, İstəmi xaqan (taxta) oturmuş. Oturub türk xalqının elini, qanununu yaratmış, tərtib etmiş. Dörd tərəf tam yağı imiş. Qoşun çəkib dörd tərəfdəki xalqı bütünlükə almış, bütünlükə tabe etmiş, başlığını səcdə etdirmiş, dizlini çökdürmüş, şərqə Kadırkan ormanına təki, qərbə Dəmir Qapiya təki yerləşdirmiş».

Türk xaqanlığı indiki Monqolustanın mərkəzində – Selenqa çayının qolu Orxon çayının hövzəsində (Tola çayının Orxon çayına qovuşduğu yerdə) yaranmışdır. Həqiqətən də, qədim türk Orxon-Yenisey abidələrində deyildiyi kimi, türklər qoşun çəkib dörd tərəfi, yəni şimalı, şərqi, cənubu və qərbi diz çökdürürler. Türklerin qərb yürüşünə İstəmi xaqan rəhbərlik edir. Əslində İstəmi xaqan deyil, yabğudur (ərəb dilində – cəbğu). Türk dövlət şəcərəsində yabğu xaqandan sonra ən böyük rütbədir. Adətən, türk dövləti iki qola ayrılır: bir qola şad, digərinə yabğu rəhbərlik edir. Uulu xaqan isə bunların üzərində durur.

Lakin onu da qeyd etmək lazımdır ki, üçüncü türk xaqanı Muğan xaqanın hakimiyyəti dövründə qəbul edilmiş türk törüsünə (qanununa) görə, yabğunun xaqan olmaq hüququ yoxdur; xaqan vəfat etdikdə taxta şad çıxır.

İstəmi xaqan on ox qəbilələr ittifaqının başçısı idi. Altay dağlarından şimalda yaşayan uqor qəbilələri də on ox qəbilə ittifaqına daxil idi; bu qəbilələrin bir qismi (şorlar, kumandılər və başqaları) sonralar türkləşmişdilər. İstəmi sözü də türk yox, Üqor mənşəlidir və əcdadın ruhu mənasını verir. Çin qaynaqlarının yazdığını görə, İstəmi xaqanın ordusunda 100 min döyüşü vardı. Bu rəqəmin nə qədər doğru olduğunu deyə bilmərik (adətən, çinlilər düşmənin sayını 8-9 dəfə şisirdir), lakin bu, həqiqətdir ki, yabğu rütbəsi daşıyan sərkərdənin ordusu 100 min nəfərdən ibarət olmahı idi.

Türk xalqları tarixinin məşhur tədqiqatçısı L.N.Qumilev yazar ki, İstəmi xaqanın qərb yürüşü 552-ci ildən sonra ola bilərdi, çünkü həmin ildə abalar hələ müstəqil idi və Bumin

xaqanın dəfn mərasiminə hədiyyə göndərmişdi. Görünür, bu yürüş 553-cü ilin payızında – jujanların tam məğlubiyyətindən sonra baş vermişdir. Ən inandırıcı tarix 554-cü ilin yazıdır.

Mən İstəmi xaqanın qərbə yürüşünün tarixi haqqında başqa fikirdəyəm. Türk tarixçisi, Kül tigin və Bilgə xaqan abidələrinin müəllifi Yollıq tigin (734-cü ildə türk xaqanı olmuşdur) qədim türk xaqanlarından yalnız ikisini tanıyor, daha doğrusu, qəbul edir: «Üstdə mavi göylər, altda qonur yer yarandıqda ikisinin arasında insan oğlu yaranmış. İnsan oğlunun üzərində əcdadım Bumın xaqan, İstəmi xaqan taxta oturmuş. ...Ondan sonra kiçik qardaşı xaqan oturmuş, oğlu da xaqan oturmuş. Ondan sonra kiçik qardaşı böyük qardaşı kimi olmadığından, oğlu atası kimi olmadığından, biliksiz xaqan taxta oturmuş, pis xaqan taxta oturmuş».

Məlumdur ki, 552-ci ildə Bumın xaqan vəfat etdikdə türk taxtına onun oğlu Qara Issık xaqan oturmuşdu. Qara Issık xaqanın hakimiyyəti heç bir il çəkmir; o, 553-cü ildə vəfat edir və taxta onun qardaşı Muğan xaqan çıxır. Türk mənbəyi bu iki xaqan haqqında bir söz belə demir. Ola bilməz ki, İstəmi xaqan Bumın xaqandan sonra daha iki xaqanın vassali olsun və türk tarixçisi onları xatırlatmasın, təkcə Bumın xaqanı və İstəmi xaqanı xatırlatsın. Yeri gölmüşkən onu da xatırladım ki, Muğan xaqan türk dövlətçiliyi tarixində ən qüdrətli xaqanlardan biri olmuşdur.

Bəzi qaynaqlar Bumın xaqanın 552-ci ilin sonunda yox, 553-cü ilin mart ayında vəfat etdiyini göstərir. Mənə elə gəlir ki, İstəmi xaqanın hərbi yürüşü hələ 552-ci ildə hazırlanmış və Bumın xaqanın dəsnindən sonra 553-cü ilin aprel ayının sonu – may ayının əvvəllərində başlamışdır. Bu vaxt Qara Issık xaqan taxta yenicə oturmuşdu və xaqan kimi özünü hələ göstərməmişdi; o, 553-cü ilin payızında jujanları tam məğlub edir. 553-cü ilin payızı üçün İstəmi xaqan qərbədə o qədər görkəmlı qələbələr qazanmışdı ki, onun səhrəti qardaşı oğlunu kölgədə qoymuşdu. Məhz buna görə də türk tarixçisi şahzadə Yollıq tigin öz əcdadları kimi Bumın xaqan və İştəmi xaqanı töqdim edir.

Daha bir fakt, mənə elə gəlir ki, mənim fikrimi təsdiq edir. Təbərinin yazdığını görə, İran şahı Xosrov Ənuşirəvan eftalilərlə (ağ hunlarla) müharibəyə başlamazdan bir il əvvəl İstəmi xaqanın qızı ilə evlənmişdi və türklərlə farşlar arasında hərbi saziş imzalamışdı. Çin qaynaqlarının yazdığını görə,

müharibə 555-ci ildə başlanmışdı. Deməli, Xosrov İstəmi xaqanın qızı ilə 554-cü ildə evlənmişdir. 554-cü ildə İstəmi xaqan Mərkəzi Monqolustanda yaşasa idi, hələ üstəlik qardaşı oğlunun (Qara İssik xaqanın yox – o, artıq 553-cü ildə vəfat etmişdi; Muğan xaqanın) tam vassalı olsa idi, İran şahı Ənuşirəvanla bu qədər yaxın əlaqəyə gire bilməzdi. Görünür, İstəmi xaqanın qılıncının qüdrəti sayesində turklər artıq 554-cü ildə Orta Asiyada – İranın bilavasito qonşuluğunda – hegemon qüvvə olmuşdular. Məhz buna görə də Xosrov Ənuşirəvan İstəmi xaqanın qızı ilə evlənmişdi. Qədim zamanlarda nikahın siyasi məqsədlərlə həyata keçirildiyini nəzərə alsaq, bu fakt daha məntiqi məna kəsb edir: İran şahı İstəmi xaqanın qızı ilə evlənməklə həm öz dövlətinin sərhədlərini türk hücumundan qoruyur, həm də türk qılıncının qüdrətindən eftalilərlə müharibədə istifadə edirdi.

İstəmi xaqanın qərbə hərbi yürüşünün 553-cü ildə yaxud 554-cü ilin yazında başlanması tarix baxımından o qədər də əhəmiyyəti yoxdur. Türk orduları 555-ci ildə «Qərb dənizinə», yəni Aral dənizinə çatırlar. Firdovsi məşhur «Şahnamə» əsərində İstəmi xaqanın dövlətinin sərhədlərinin Çindən Ceyhun (indiki – Amu-Dərya) və Güzərun (indiki – Sir-Dərya) çayları sahillərinə qədər uzandığını yazır. Türk qoşunları qısa müddətdə bütün mərkəzi Qazaxistani, Cetisuyu və Xorəzmi işgal edir. Lakin 555-ci ildə türk ordularının yürüş sürəti zəifləyir. İstəmi xaqanın ordusu Aral dənizinin şimal sahillərində sarmat-alan qəbilələrinin nəsilləri olan xionitlərin, uqor qəbilələrindən olan varların və indiki macarların ulu babaları olan oqorların yaxud uqurların ciddi müqavimətinə rast gelir. 558-ci ildə türklər homin qəbilələri darmadağın edərək Volqa sahillərinə çıxırlar. Məglub edilmiş var və xionit qəbilələri türk təqibindən xilas olmaq üçün Volqa çayını keçir və vahid avar (əsl avarlardan, yəni abarlardan forqləndirmək üçün bu yeni xalqı tarixçilər bəzən «yalançı» avarlar da adlandırırlar) xalqı şəklində birləşir. Türk qoşunları Volqa çayının qərb sahilinə keçmir. İstəmi xaqan deyir: «Avarlar quş deyildir ki, havada uçaraq türk qılıncından xilas olsunlar, onlar balıq deyildir ki, suya cumub donuzın ənginliklərində itsinlər. Onlar yer üzündə dolaşırlar. Eftalilərlə işimi qurtardıqdan sonra avarlara hücum edərəm və onlar mənim qüdrətimdən qaça bilməzlər». Beləliklə, türklərin eftalilərlə gözlənilən müharibəsi

avarları bütüklükle qırılmaqdan xilas edir. Avarlar sonralar Avropanın hərbi-siyasi həyatında görkəmli rol oynayırlar.

561-ci ildə İstəmi xaqan Eftali dövlətinə qarşı fəal hərbi əməliyyatlara başlayır.

560-ci ildə Soğda vasitəsilə İrana gedən türk səfirliyinin üzvləri eftalilər tərəfindən qılıncdan keçirilir, yalnız bir atlı xilas olub səfirliyin məhv edilməsi xəbərini İstəmi xaqana çatdırır. Xaqqan bütün qoşunlarını toplayıb cənuba yürüş edir. Türk ordusunun avanqardı (ön dəstələri) Çac (indiki Daşkənd) şəhərini tutur və bütün əhalini qırır. Sonra türklərin əsas qüvvələri Çırçık çayını keçib Maymurq (Zərəfşan çayından cənubda Səmərqənd yaxınlığında şəhərdir) yaxınlığında ordunun avanqardı ilə birləşir. Eftali ordusunun əsas qüvvələri Buxara yaxınlığında cəmlənmişdi. Lakin Eftali hökmdarı Qaftar düzən yerdə bərabəri olmayan türk süvarisi ilə döyüşməyə cəsarət etməyib dağlara çökilir və Nesef (indiki Karşı) yaxınlığında türklərlə döyüşə girir. Nesef yaxınlığındakı döyüş 565-ci ildə baş verir və eftalilərin büssütün darmadağın edilməsi ilə nəticələnir. Beləliklə, türklər bütün Orta Asiyani işgal edirlər. Soğdalılar türk hakimiyyətini həvəslə qəbul edirlər və türklərə sidq-ürəkdən qulluq edirlər.

Eftalilərlə müharibə bitdikdən sonra bəzi (əsasən, iqtisadi) səbəblər üzündən türk-İran ittifaqı pozulur. İranla müharibə üçün tutarlı bəhanə lazım idi. İstəmi xaqan farslardan tələb edir ki, onlar əvvəller eftalilərə verdikləri xəracı indi türklərə versinlər. Xaqqanın gözlədiyi kimi də olur – Xosrov türklərin tələblərini rədd edir. 568-ci ildə türk süvari ordusu sürətlə Amu-Dərya çayını keçir və Cürçandaki ticarət şəhərləri və portlarını tutur. Lakin farsların hələ V yüzillikdə eftalilərə qarşı çəkdikləri möhkəmləndirilmiş sərhəd məntəqələri türk süvari ordusu üçün keçilməz sədd olur. Türklerin hücumu dayanır və ordu 569-cu ildə Soqdianaya qayıdır. 571-ci ildə xaqqanlıqla İran arasında sülh müqaviləsi bağlanır. Müqaviləyə əsasən Soqdiana türk dövlətinə ilhaq edilir. Sülh müqaviləsindən sonra İstəmi xaqan bütün qoşununu cənubdan qərbə keçirir və Qafqaz istiqamətində hücuma keçir. 567-571-ci illər ərzində türk orduları bütün Şimali Qafqazı işgal edir. Qara dəniz və Don çayı hövzələrində Bizans dövləti ilə sərhədə çıxır.

576-ci ildə Valentinin başçılıq etdiyi Bizans elçiliyi türk dövlətinə gəlir, lakin elçiliyi İstəmi xaqan yox, onun oğlu Turksanf qəbul edir. Bu zaman türk dövləti ilə Bizans

imperiyasının arası dəymışdı. Buna görə də Turksanf Bizans elçisi ilə kobud rəftar edir. Qaynaqların yazdığını görə, Turksanf Valentini, ümumiyyətlə romalıları yalan danışmaqdə təqsirləndirib deyir: «...siz romalıların çoxlu dili var. Siz bir dilinizlə məni, o biri dilinizlə mənim qullarım varxonitleri aldadırıınız. Sizin hökmdarınız mənimlə dostluq haqqında danışqlar apardığı, mənim öz ağalarından qacmış qullarım olan varxonitlər isə müqavilə bağladığı üçün lazım olan vaxt cəsasını alacaqdır. Ancaq türklərin təbəələri olan varxonitlər mən istəyən zaman yanına gələcəklər... Nə üçün siz, romalılar mənim Bizansa göndərdiyim səfirləri Qafqazdan keçirib aparırsınız və məni inandırmağa çalışırsınız ki, onların getməsi üçün başqa yol yoxdur. Siz bunu ona görə belə edirsiniz ki, yolun çətinliyi üzündən mən Roma əyalətlərinə hücum etməyim. Lakin mənə dəqiqliklə məlumdur ki, Danapır çayı haradadır, İstr çayı haraya tökülür, Evr çayı harada axır və mənim qullarım varxonitlər hansı yollarla Roma imperiyasına getmişlər. Sizin gücünüz də mənə məlumdur. Mənə isə günəşin ilk şüalarından başlamış qərb hüdudlarına qədər bütün dünya baş əyir...»

576-cı ildə türklər Bizans torpaqlarına hücum edir, Bosphoru tutur, Krima soxulurlar, lakin Bizans qoşunları tərəfindən oradan sıxışdırılırlar. Onda onlar Qafqazın Qara dəniz sahili ilə Bizansa hücum etməyə təşəbbüs göstərirler, ancaq bu təşəbbüs də ugursuz olur. Türklər Zaqafqaziyyaya daxil ola bilmir, təkcə Şimali Qafqazın düzənliliklərində və dağistanın dağətəyi hissəsində Dərbənddək möhkəmlənilərlər.

Istəmi xaqan 576-cı ildə vəfat edir.

ILTƏRİS XAQAN

Tale elə gətirmişdir ki, tarixin qədim dövrlərində türklər öz azadlıqlarını Çin imperiyası ilə silahlı mübarizədə qorumuşlar.

Tarixin erkən çağında 630-cu ildə türk hökmdarı Kat İl xaqan Tuğbırın ordusu Çin imperatorunun qoşunları tərəfindən məğlub edilir. Çin müstəqil türk dövlətini ləgv edib onu öz müstəmləkəsinə çevirir, türk xaqanlığının torpaqlarında iki Çin əyaləti yaradır. Lakin türklər Çin əsarəti altında yaşamaq istəmir. Çinə qarşı tez-tez üsyənlər qaldırırlar. Türklərin Çin

əsarətində yaşaması əlli ildən çox çəkir. Türklerin bu əlli ildəki tarixi onun oğullarının qanı ilə yazılmışdır. Türklerin bu dövrdəki vəziyyəti Kül tigin şərəfinə qoyulmuş abidədə belə təsvir edilir: «Bəyləri, xalqı düz olmadığı üçün, Çin xalqının təhribi hiyləgər olduğu üçün, cəzbedici olduğu üçün, kiçik qardaşlarla böyük qardaşları bir-birinin üstünə salışdırıldığı üçün, bəyləri, xalqı bir-birinin üstünə qaldırıldığı üçün türk xalqı yaratdığı dövləti dağıtmış, xaqqan qoyduğu xaqqanını sona yetirmiş. Çin xalqına bəylik nəslə davam etdirməli oğulların qul oldu, xanımlıq bakırə qızlarının kəniz oldu. Türk bəyləri türk adını ataraq Çindəki bəylər Çin adı götürüb Çin xaqqanına tabe olmuş, əlli il işini, gücünü vermiş. Şərqə – gündoğana Böklü (Koreya) xaqqanına kimi qoşun çəkmiş, qərbə Dəmir qapıya (Almatı və Daşkənd şəhərləri arasındaki Buzqala keçidi) kimi qoşun çəkmiş, Çin xaqqanına dövlətini, qanunu alaraq vermiş. Bütün qara türk xalqı belə demiş: - Dövləti olan xalq idim, dövlətim indi hanı? Kimə dövlət qazanıram, - deyirmiş. - Xaqanı olan xalq idim, xaqqanım indi hanı? Hansı xaqqana iş, güc verirəm, - deyirmiş. Belə deyib Çin xaqqanına düşmən olmuş. Düşmən olub özünü təşkil etməyi, dövlət yaratmayı bacarmadığından yenə Çinə tabe olmuş. ...Türk xalqı, - ölək, nəslimizi kəsək, - deyirmiş, yox olub gedirmiş».

681-ci ildə Çin ordusu Funyanın rəhbərlik etdiyi türk üsyancılarının tam məğlubiyyətə uğradır. Üsyancılardan on yeddi nəfərdən ibarət kiçik bir dəstə Çin ordusunun təqibindən qaçaraq Böyük Çöldə gizlənir. Onların başında Kutluğ xan dururdu.

Kuthığ sözü iki hissədən ibarətdir: *kut* qədim türk dilində «bəxt» deməkdir, - *hığ* şəkilçisi isə Azərbaycan dilindəki - *İl* şəkilçisinə bərabərdir. *Kuthığ* Azərbaycan dilində «bəxtli», «xoşbəxt» deməkdir.

Kutluğ xaqqan 630-cu ildə çinlilər tərəfindən məğlub edilən və əsir alınan türk hökmətləri Kat İl xaqqanın uzaq qohumu idi. İrsi olaraq qədim türklərdə zabit rütbəsi olan tudun rütbəsi daşıyırıldı. Çin ordusunda xidmət edib rahat yaşaya bilərdi. Lakin məğrur və azadlıq sevən türk ruhu Çin köləliyinə alişa bilmirdi. Funyan məğlub olub əsir düşdükdən və edam edildikdən sonra Çin təqibindən xilas olan on yeddi nəfərlik dəstəyə *Kuthığ* başçılıq edir. Çin qaynaqları onu tudun, müdrik Tonyukuk isə şad adlandırır. Şad qədim türklərdə xaqqandan bir pillə aşağı rütbədir.

Kutlıq xaqanın xilas olduğu və Böyük çöldə kiçik bir dəstə ilə dolaşlığı xəbəri türk ellərinə çatdıqda adamlar bir-bir, dəstə-dəstə onun üsyانı dəstəsinə axışır. Kutlıq xaqanın böyük oğlu Bilgə xaqan Kül tigin şərəfinə qoydurduğu abidədə bu haqda belə deyir: «Atam xaqan on yeddi igidlə sərhədi aşmiş. Sərhəddən kənarda yürüyür deyə xəbər eşidib şəhərdəkilər dağa qalxmış, dağdakılar enmiş, toplaşib yetmiş igid olmuş. Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd kimi imiş, düşməni qoyun kimi imiş. Şərqə, qərbə qoşun çəkib toplamış, yüksəltmiş. Hamısı yeddi yüz igid olmuş. Yeddi yüz igid olub dövlətini itirmiş, xaqanını itirmiş xalqı, kəniz olmuş, qul olmuş xalqı, türk qanununu itirmiş xalqı əcdadlarının qanununca təşkil etmiş, öyrötmiş. Təlis, tardus xalqlarını onda təşkil etmiş». Çin qaynaqları Kutlıq xaqanın üsyانı dəstəsindəki əsgərlərin sayını 5 min göstərir, lakin Tonyukuk yazar ki, Kutlıq xaqanın dəstəsində yeddi yüz döyüşçü vardı, onun üçdə ikisi atlı, üçdə biri piyada idi: «Kolda, daşda qalmıştı toplanıb yeddi yüz oldu. İki hissəsi atlı, bir hissəsi piyada idi. Yeddi yüz adamı aparan sərkərdə şad idi».

Kutlıq xaqan 682-ci ildə heç bir döyük əməliyyatı aparmır, başıpozuq üsyانı dəstəsini yaxşı təlim görmüş nizami orduya çevirməklə məşğul olur. Bu zaman təkcə xalq kütləsi üsyانılara qoşulmur, zadəganlar da Kutlıq xaqanın dəstəsinə qoşulmağa başlayır. Xüsusiət Cində təlim-tərbiyə və təhsil almış türk gənclərinin Kutlıq xaqana qoşulması üsyانı dəstəsinin nizami orduya çevrilməsində böyük rol oynayır. Artıq 683-cü ilin əvvəllərində Kutlıq xaqanın rəhbərliyi altında döyük qabiliyyətli ordu var idi. Həmin bu ildən türklərin Çin əsərətinə qarşı azadlıq mübarizəsinin yeni mərhələsi başlanır.

682-ci ildə Kutlıq xaqanın dəstəsinə qoşulanlardan biri də Cində mükəmməl təhsil almış Tonyukuk idi. Tonyukuk iki qüdrətli türk qəbiləsindən birinin - Aşidə qəbiləsinin başçısı idi; Kutlıq xaqan isə Aşina qəbiləsindən çıxmışdı. Aşidə qəbiləsinin də üsyانılara qoşulması üsyənin gücünü xeyli artırır.

Bütün bunlara baxmayaraq Kutlıq xaqan başa düşündü ki, onun üsyانıclar ordusu hələ Çin orduları ilə üz-üzə döyüşmək iqtidarında deyildir: üsyانıcların azsaylı olması bir yana qalsın, onlar pis silahlaşmışdılar və orduda partizan mühabibəsi üçün vacib olan atlарın sayı az idi.

Tonyukukun məsləhəti ilə Kutlıq özünü İltəris xaqan elan edir. Türk dilində *il/el* sözü müasir Azərbaycan dilində «el»,

«dövlət» məfhumuna uyğun gəlir, törü sözü «qanun» deməkdir, - səkilçisi nə isə qayıdışlıqlıq bildirən məfhum əmələ getirir. Deməli, *İltəris* «elin qanununu özündə təcəssüm etdirən» məfhumuna uyğun gəlir. İltəris xagan türklərin Çin əsarətinə düşməzdən əvvəlki qanunlarını bərpa edir; Tonyukuku apa tarkan, yəni baş komandan, qardaşlarından Bəg çoru (Moçuru) şad, yəni dövlətin qərb qanadının rəhbəri (tarduş şad), Dusifunu yabğu, yəni dövlətin şərq qanadının rəhbəri (tölis yabğu) təyin edir. Biləx xagan deyir:

- Atam xagan elini itirmiş, xaganını itirmiş xalqı, kəniz olmuş, qul olmuş xalqı, türk qanununu itirmiş xalqı əcdadlarımın qanununca təşkil etdi, öyrətdi. Tölis, tarduş xalqlarını onda təşkil etdi, yabğu, şad adını onda verdi.

682-685-ci illər arasında İltəris xaganın başçılıq etdiyi türk üsyancıları Çin imperiyasının şimal vilayətlərinə dəfələrlə hücum edir, çoxlu qənimət və əsir alırlar. Çin imperatoru öz şəhərlərini türklərdən qorumaq üçün onların ətrafında hasarlar çəkməyi əmr edir.

Çinə qarşı hərbi əməliyyatlara başlamazdan əvvəl İltəris xagan uyğurlara hücum edir, çoxlu at ələ keçirir, öz piyada qoşununu atlandıır, mobil orduya çevirir.

682-ci ildə İltəris xaganın ordusu Çinin Şanyü canişinliyinə hücum edir. Türkler canişinliyə daxil olan bütün dörd dairənin mərkəzlərini dağıdır, canişinin iqamətgahını mühasirəyə alırlar. 682-ci ildə başlanan türk-Çin müharibəsi 687-ci ildək çəkir. Çinin Şansi əyalətindəki döyüşlər daha şiddetli olur. Çin hökuməti öz sərhəd qoşunlarının çox hissəsini İltəris xaganaya qarşı göndərir. Çin komandanlığı çalışırdı ki, hərbi əməliyyatları türklərin əsas dayaq məntəqəsi olan Çuqay (Inşan) dağlarına keçirsin. 686-ci ildə türkler Şanyü canişinliyinin lap mərkəzində Sincjou şəhərinin ətrafında Çin ordusunu ağır möğlubiyyətə uğradır. Qaynaqlar yazır ki, türk orduları Çinin şimalını işgal edir və Çin imperatoru yalnız qoşularından yardım aldıqdan sonra işgal edilmiş əraziləri azad edə bilir. İltəris xaganın nizami Çin ordusuna qarşı Sincjou ətrafında açıq döyüşə girməsi göstərir ki, onun ordusunda artıq 700 döyüşü yox, daha çox əsgər varmış. Bu döyük həm də Mərkəzi Asiyada yeni bir siyasi-hərbi qüvvənin - qüdrətli türk xaganlığının yarandığını xəbər verir. İltəris xaganın Sincjou ətrafındaki qələbəsindən sonra Yunçjunda yaşayan bütün türk

qəbilələri türk xaqanının tərəfinə keçir. Lakin qüdrətli türk xaqanlığının yaranmasına hələ üç il qalırdı.

687-ci ilin payızında Xuanxuaduy ətrafındakı döyüşdə çinlilər İltəris xaqanın ordusunu məglub edir. Türk ordusu intizamlı şəkildə Qobu səhrasına çökilir. Bir Çin korpusu sərkərdə Tsuan Bao-binin başçılığı ilə türk ordusunu təqib edir. Lakin İltəris xaqan ordunun döyüş cərgələrini qaydaya sahib düşmənə əks-zərbə vurur və Çin korpusunu darmadağın edir. Ordunun sərkərdəsi qaçmaqla canını qurtarır, korpus tamamilə məhv edilir. Məglubiyətə baxmayaraq İltəris xaqan nizami Çin ordularına qarşı müvəffəqiyyətlə vuruşmağa qabil olan ordusunu qoruyub saxlaya bilir. Bu döyüşdən sonra İltəris xaqan ömrünün sonuna dək Çinə qarşı hərbi əməliyyatlar aparmış.

İltəris xaqan Çinin Ordos (Şofan) eyalətində yaşayan türklərdən başqa bütün türkləri vahid dövlətdə birləşdirir.

Qüdrətli türk dövlətinin yaranması təkcə Çini yox, eyni zamanda Mərkəzi Asiyada yaşayan köçəri qəbiləleri də narahat edirdi. Bu qəbilələr türklərin qədim köç yerlərində məskən salmışdır. Türklərin qüvvətlənməsindən təşvişə düşən bu qəbilələr qorxurdular ki, türklər onları indi yaşadıqları bol otu və suyu olan yerlərdən qovarlar. Buna görə də həmin qəbilələr türk dövlətinin dirçəlişinin qarşısını almaq üçün türklər əleyhinə ittifaq yaradırlar. Bu dövrün siyasi vəziviyəti haqqında Çin qaynaqlarından əlavə, Kül tigin, Bilgə xaqan və Toyukuk şərefinə qoyulmuş abidələrdə də ətraflı məlumat verilir.

Kül tigin şərefinə qoyulmuş abidədə Bilgə xaqan deyir:

- Cənubda Çin xalqı düşmən idi. Qərbdə Baz xaqan və onun doqquz oğuz xalqı düşmən idi. Qırğız, kurikan, otuz tatar, kitay, tatabı – hamısı düşmən idi.

İltəris xaqanın vəziri Tonyukuk isə vəziviyəti daha aydın təsvir edir.

- Eləcə oturarkən oğuzlardan casus geldi. Casusun xəbəri belə idi: - Doqquz oğuz xalqı üzərində xaqan oturdu. O, çinlilərin yanına Kuni sənünü göndərmiş, kıtayların yanına Tonra Səmi göndərmiş. Belə xəbər göndərmiş: «Azacıq türk xalqı yürüyür. Onun xaqanı cəsurdur, vəziri müdrikdir. Nə qədər ki bu iki adam sağdır, səni - Çini, şərqdə kıtayı öldürəcək, məni - oğuzu da öldürəcək. Çin, sən cənubdan hücum et! Kitay, sən şərqdən hücum et. Mən şimaldan hücum edim. Bacarsaq, türklərin hökmdarını məhv edək».

Düşmənlərin planlarını açan türk komandanlığı hərbi ittifaqın üzvlərini bir-bir aradan götürmək qərarına gəlir. Türkər əvvəlcə doqquz oğuzlarla vuruşur. İki minlik türk orduzu Goy Önük boyunca Ötükən ormanına qalxır. Burada Toğla (İndiki Tola) çayı sahilində altı minlik oğuz orduzu ilə qanlı vuruş baş verir. Qaynaqlar vuruşun tarixini göstərmir; güman etmək olar ki, Tola sahilindəki döyüş 688-ci ildə baş vermişdir. Həmin döyüşü Tonyukuk belə təsvir edir:

- Goy Önük yuxarı qoşunu Ötükən ormanına apardım. İnek və yük heyvanları ilə Toğla çayında oğuzlar gəldi. Qoşunu altı min idi. Biz iki min idik. Döyüsdük. Tanrı yar olduğu üçün oğuz ordusunu dağıtdıq, çaya tökdük. Düşmənlər səpələndikləri yollarda da, əlbəttə, ödüller. Buna görə də oğuzlar hamısı tabe olmağa gəldi. Türk xalqını Ötükən yerinə mən özüm, müdrik Tonyukuk götirdim. Xaqqan Ötükən yerinə yerləşir deyə xəbər eşidib cənubdakı xalq, qərbəkəni, şərqi dəki xalq gəldi.

689-690-ci illərdə türk orduzu Tonyukukun sərkərdəliyi ilə Monqolustan Altayını aşaraq türkdilli on ox qəbilələrinə hücum edir, lakin türqislərə qarşı aparılan bu müharibə türklər üçün uğursuz olmuşdur.

Doqquz oğuzlara qalib gəldikdən sonra İlteris xaqqan Ötükən ormanın yeni yaranan türk dövlətinin mərkəzi edir. Ötükən ormanın hərbi-siyasi baxımdan xüsusi strateji əhəmiyyəti vardı. Buranı Çin sərhəd hərbi məntəqələrindən Qobu səhrası ayırrıdı: piyada Çin qoşunu bu səhramı çətin keçə bilərdi, süvari türk qoşunu isə, xüsusən payız və qış fəsillərində səhranı asan keçirdi. Türkərin qonşuları – azlar, çıklər, qırğızlar, kıtaylar, tatabıllar və başqaları hərbi baxımdan elə bir ciddi qüvvə təşkil etmirdi. Bu da türk xaqqanını nəinki Monqolustanda, həm də Cənubi Sibir və cənubi-qərbi Mancuriyada hakim qüvvəyə çevirirdi. Orxon, Tola və Selenqa çaylarının bol suyu və otlaqların bol çəmənliyi bu ərazidə maldarlıq üçün əlverişli şərait yaradırdı.

Bələliklə, İlteris xaqqanın azadlıq uğrunda Çinə qarşı apardığı on illik müharibə Şimali Monqolustanda – Ötükən ölkəsində yeni qüdrətli türk xaqqanlığının yaranması ilə nəticələndi. Bu dövlət VII-VIII əsrlərdə Mərkəzi Asiyənin siyasi-ictimai həyatında mühüm rol oynadı.

Türklər 52 il Çin əsareti altında yaşayırlar. Bu illər başdan-başa Çinə qarşı ağır müharibə illəridir. 689-cu ildə İlteris xaqqan türk xaqqanlığını bərpa etdi. Bilgə xaqqan deyir:

- İlteris xaqan qırıq yeddi hərbi səfər etmiş və bunlardan iyirmisində düşmənlə döyüşmüştür.

İlteris xaqan türk dövlətini bərpa etdikdən dörd il sonra - 693-cü ildə vəfat etdi.

KAPAĞAN XAQAN

Ulu türk hökməndərili Ilteris xaqan Çin hökmranlığına qarşı üsyən edib səkkiz il Çin orduları ilə döyüşdü, ağır mərhumiyyətlərə qatlaşdı və türklərin müstəqil Göytürk dövlətini yaratdı. Ağır mübarizə illəri, düşmənin təqibindən keçirdiyi sıxıntılar, səkkiz illik partizan həyatının acliq və sıxıntılar onun sağlamlığını sarsıtmışdı. Türk xaqanlığını bərpa edəndən dörd il sonra İlteris xaqan vəfat etdi. Müqəddəs və ulu türk törüsünə (qanunna) uyğun olaraq türk taxtına onun ortancı qardaşı Moçur oturdu.

Qaynaqların böyük əksəriyyəti İlteris xaqanın ortancı qardaşını Moçur adlandırır. Çin qaynaqlarında onun adı Mo-çjo şəklində yazılır. Çin dilindəki *Mo* sözü qədim türk dilində *Bəg* (azərbaycanca: *bəy*) sözünə uyğun gəlir, *çjo* sözü isə çinlilərdə ən böyük hərbi rütbəni bildirir; qədim türklər bu rütbəni *çor* sözü ilə ifadə edirdilər. Deməli, İlteris xaqanın ortancı qardaşının - o hələ taxta oturmazdan əvvəlki (qədim türklərdə adamın adı onun tutduğu ictimai mövqedən asılı olaraq dəyişirdi) adı *Bəg çor* şəklində olmalıdır, lakin onun bu cür yazılışına biz heç bir qaynaqda təsadüf etmirik. Moçur (*Bəg çor*) taxta oturduqdan sonra Kapağan xaqan adı qəbul edir. Bu ad iki hissədən ibarətdir: *kap* sözün köküdür və Azərbaycan dilindəki *qapmaq* felinə bərabərdir, - *ağan* şəkilçisi isə fellərə artırılıb daimi keyfiyyət bildirən düzəltmə sıfət əmələ gətirir. Deməli, *kapağan* «xasiyyəti qapmaq olan adam» deməkdir; bu sözü Azərbaycan dilində *fateh* sözü ilə də tərcümə etmək olar. Həqiqətən də Kapağan xaqan hökmdarlıq etdiyi 24 il ərzində çoxlu ölkə fəth etmiş (yadınıza salın: Azərbaycanın görkəmli dövlət xadimi, Səfəvi sülaləsinin banisi Şah İsmayıllı Xətai də hakimiyyətinin 14 ili ərzində 14 ölkəni fəth etdiyi üçün Fateh təxəllüsü daşıyırıldı), türk dövlətinin sərhədlərini xeyli genişləndirmiş, türk xaqanlığını dünya əhəmiyyətli dövlətə çevirmişdi.

Kapağan xaqan türklər üçün ağır bir vaxtda taxta oturmuşdu. Türkler Çin əsarətinə qarşı əlli il mübarizə apardı-

qdan sonra azadlıq əldə etmişdilər. Əlli ildə türklərin çəkdikləri əzab-əziyyəti Kapağan xaqandan sonra taxta çıxmış Bilgə xaqan belə təsvir edir. «Bəyliyə layiq oğulların Çin xaqanına qul oldu, xanımlığa layiq qızların kəniz oldu. Türk bəyləri türk adını atıb Çin adı qəbul etdi, Çin xaqanına tabe oldu. Əlli il ona qulluq etdi. Şərqdə Koreya xaqanlığından qərbdə Aral dənizinə qədər olan yerləri tutub Çin xaqanına verdi». Buradan belə görünür ki, Çin dövləti türklərdən həm də qəsbkarlıq müharibələrində qurban verilməli adamlar kimi də istifadə edirmiş. Buna görə də Çin dövləti türklərin azadlıq əldə etməsi, müstəqil dövlət yaratması ilə heç cür razılaşa bilməzdi.

Kapağan xaqan taxta oturduqda türk dövləti Monqolustanda Öükən yayları adlanan kiçik bir ərazini tuturdu. Cənub, cənub-şərqi və cənub-qərbdən Çin dövləti, şimaldan turkdilli qırğız qəbilələri, şimal-şərqdən monqoldilli kitay və tatabı qəbilələri, şimal-qərbdən turkdilli karluk, basmil və türqiş qəbilələri türk xaqanlığına düşmən kəsilmişdi. Çin dövləti həm yağılı tikə olan türk qəbilələrini, həm də çinlilərə nisbətən daha cəngavər, daha döyüşkən olan türk əsgərlərini əldən vermək istəmirdi, digər tərəfdən də qüdrətli, Çinlə döş-döşə verə bilən türk dövlətinin yaranmasından qorxurdu; türkləri əhatə edən qəbilələrə, xüsusən qırğız, karluk, türqiş... qəbilələrinə gəlincə, onlar haqlı olaraq qorxurdular ki, müstəqil türk dövlətinin yaranması türk qəbilələrinin birləşməsinə, türklərin qüdrətinin artmasına səbəb olar, nəticədə həmin turkdilli qəbilələr öz müstəqilliyini itirər və türklərdən asılı vəziyyətə düşər. Buna görə də çinlilərlə yanaşı həmin qəbilələr də türk xaqanlığına düşmən münasibət bəsləyir, Çin dövləti isə bu düşmənciliyi hər vasitə ilə qızışdırırıldı. Türklerin bu dövrdəki vəziyyətini Kapağan xaqanın vəziri Müdrik Tonyukuk belə ifadə edir: «Düşmənlərimiz etrafda yırtıcı quş kimi idi, biz sayıq kimi idik».

Yeni türk xaqanlığı indiki Monqolustanın mərkəzində Orxon və Tola çaylarının hövzəsində qədim türklərin Öükən adlandırdıqları kiçik bir ərazidə yerləşirdi. Türklerin heç də hamısı bu ərazidə yaşamırıdı: türk xalqının mühüm bir hissəsi Ordos adlanan ərazidə yaşayırdı və bu ərazi də Çin hakimiyəti altında idi. Əlbəttə, belə bir vəziyyətdə yeni yaranmış dövləti qorumaq, möhkəmləndirmək və türk xalqını birləşdirmək məsələsi ön plana keçirdi.

Kapağan xaqan və onun baş vəziri Müdrik Tonyukuk yaxşı başa düşürdü ki, hələ zəif olan türk xaqanlığı onu əhatə edən güclü dövlətlərin ittifaqına qarşı dura bilməyəcək. Ona görə də düşmənlər birleşməmiş onlarla vuruşmaq qərara alınır.

Taxta oturduqdan, təxminən, bir il sonra 694-cü ildə Kapağan xaqan Çinə hücum edir. Türk orduları Sarı (Xuanxe) çayı sahillərindəki Çin torpaqlarını əlib-çapır və Ordosda yaşayan türk qəbilələrini də götürüb Ötükən meşəli dağlarına qayıdır. Bu vuruş nəticəsində xaqan türk torpaqlarını azad edə bilməsə də türk qəbilələrini Çin əsarətindən azad edir. Bilgə xaqan qardaşı Kül tigin üçün qoyduğu başdaşında bu haqda belə deyir: «Əmim xaqan oturub türk xalqını tənzim etdi, yüksəltdi, kasibi varlı etdi, azi çox etdi». Beləliklə, Kapağan xaqan birinci vəzifəsini – türk xalqını birləşdirmək, qüdrətli ordu yaratmaq vəzifəsini yerinə yetirir.

Çin dövləti Kapağan xaqanın qüvvətlənməsindən qoxuya düşür, Mancuriya, Monqolustan, Orta Asiya və Cənubi Sibirdə yaşayan qəbilələri türk xaqanlığına qarşı qaldırmağa çalışır. Kapağan xaqanın ikinci vəzifəsi bu qüdrətli qəbilələrlə dil tapmaq – ya onlarla ittifaq bağlamaq, ya da onların yaşadıqları torpaqları türk dövlətinə birləşdirmək idi. Tezliklə belə bir fürsət əla düşür. Mancuriyada yaşayan monqoldilli kitay və tatabı qəbilələri 696-ci ildə Çin hakimiyyətinə qarşı üşyan edir və onlara qarşı göndərilən Çin ordularını bir-birinin ardına məglubiyyətə uğradır. Kapağan xaqan Çin imperatoru ilə ittifaq bağlayıb (düşmənimin düşməni mənim dostumdur) müharibəyə qoşulur. Hər iki qəbiləni məglub edir və onların yaşadıqları torpaqları türk dövlətinə qatır. Bilgə xaqan deyir: «Əmim xaqanla şərqə Yaşıl çay Şandun düzünə kimi qoşun çəkdik». Bu müharibədən sonra türk xaqanlığının şərq sərhədləri, az qala, Sarı dənizə qədər çatır. İki il sonra (698-ci ildə) Kapağan xaqan öz dünənki müttəfiqi olan Çin dövlətinə qarşı hərbi yürüş təşkil edir: türk süvari orduları Büyük Çin səddini aşaraq Çinin Xuanxe (Sarı) çayı boyundakı münbit sərhəd əyalətlərini talan edir, çoxlu əsir, habelə at ilxisi, mal-qara sürüsü və taxıl qənimət əla keçirib geri qayıdır. Məhz həmin bu vaxtdan başlayaraq mobil türk süvari ordusunun ləng piyada Çin ordusundan üstünlüyü özünü aydın bürüzə verir. İndi türk dövlətinə cənubdan (Çin tərəfindən) hücum təhlükəsi xeyli azalmışdı, Kapağan xaqanın türk orduları 700 və 702-ci illərdə də Çinə hücumlar edir, türk əsgərləri hətta Çinin paytaxtı Çanan

şəhərini mühasirəyə alır, Çin torpaqlarını viran qoyur, adamları, at ilxlarını, mal-qara sürülərini sürüüb aparırlar. Çinin tamamilə darmadağın ediləcəyindən qoxuya düşən imperator 703-cü ildə Kapağan xaqanla sülh bağlamağa məcbur olur. Beləliklə, cənubdan türk dövlətinə qarşı ola bilən hərbi təhlükə də aradan qalxır. İndi Kapağan xaqan üzünü qerbə – türqış və karluk qəbilələrinə qarşı çevirə bilərdi. Ancaq türqışlərlə müharibəyə başlamazdan əvvəl Kapağan xaqan Orta Asiyada Çü çayı vadisində yaşayan bir sıra hun qəbilələrini türk xaqanlığına tabe etmək fikrinə düşür. Bu məqsədlə o, 701-ci ildə böyük qardaşı İltəris xaqanın oğulları – gələcək Bilgə xaqan (bu vaxt o, tarduşların şadı – inzibati və hərbi rəisi – idi) və onun on altı yaşlı kiçik qardaşı Kül tığını qerbə hərbi yürüşə göndərir. İki qardaş əl-ələ verib Çü çayı boyunda yaşayan bütün qəbilələri türk xaqanlığına tabe edir. Az sonra Kapağan xaqanın orduları Bilgə xaqan və Kül tığının sərkərdəliyi altında bayırku qəbilələrini itaət altına aldı. Məğlub olar bayırku qəbilələrinin başçısı Uluğ İrkin Çinə qaçıır. Çü və bayırku qəbilələrinə köməyə gələn Çin qoşunu da türklər tərəfindən ağır məglubiyyətə uğradılır. Ele bu zaman kəşfiyat (qədim türklər körük deyirlər) xəbər gətirir ki, Çin, türqış və qırğızlar türk xaqanlığına hücum etmək üçün ittifaq bağlamışlar. Kapağan xaqan kiçik hərbi şura (özü, oğulları Bögü və İnəl, qardaşı oğulları Bilgə və Kül tığın, vəzir Tonyukuk) çağırır. Hami belə bir rəyə gəlir ki, bu üçlükdə ən təhlükəlisi qırğız xaqanıdır. 709-cu ildə Bilgə xaqanın sərkərdəliyi altında türk ordusu şimal səfərinə çıxır. Qoşun sürətlə Yenisey çayını keçir. Örpən adlanan yerdə çik (indiki Tuva) qəbilələrini, onların ardınca isə az qəbilələrini tabe edir. İndi əsas düşmən – qırğızların qəfil hücumunun qarşısı alınmışdı, lakin qarğızlardan gələn təhlükə aradan qaldırılmamışdı. Qırğızlar Sayan dağlarının şimalında yaşayırdılar. Qırğız ölkəsinə gedən yeganə yol – Kögmən aşırımı isə qırğızlar tərəfindən möhkəm qorunurdu. Qış olduğu üçün hər tərəfi qar basmışdı. Əslində şimala yürüş etmək mümkün deyildi. Kapağan xaqan vəzir Tonyukuku orduya komandan təyin edir. Bilgə xaqanı və Kül tığını ona köməkçi qoşur. Türk ordusunun qırğız yürüşü Tonyukuk, Kül tığın və Bilgə xaqan abidələrində poetik dillə təsvir edilmişdir. Bu səfərdə türk qoşunun komandanı olan Tonyukuk yazır: «Qoşun yürütdüm. – Atlanın, - dedim. Ağ Tərməl çayını keçərək düşərgə saldım. Qoşunu atlara mindirətək qarı sökdüm.

Yuxarı, atları yedəkdə tutaraq piyada ağac tutaraq dağa qaldırdım. Öndəki döyüşçülər qarı tapdalayıb yol açdı. Kolluq olan təpəni aşdıq, yombalanıb endik. On gecə yandakı qar uçğunlarını dalanıb getdik. Bələdçi yolu səhv saldığı üçün öldürüldü. ...Anı çayı boyu gedək, - dedim. O çay boyu getdik. Qoşunu saymaq üçün atlardan düşürdük. Atları ağaclarla bağladıq. Gecə də, gündüz də getdik. Qırğızları yuxuda ikən basdıq ...süngü ilə açdıq. Xanın qoşunu toplandı. Döyüşdük, sancıq. Xanını öldürdük. Qırğız xalqı xaqana tabe oldu, səcdə etdi. Qayıtdıq». Bu döyüşdə Kül tigin misilsiz qəhrəmanlıq göstərir. Kül tigin şərəfinə qoyulmuş abidədə onun hünəri mədh edilir. Beləliklə, şimal təhlükəsi də aradan qaldırılır, Kapağan xaqan üzünü qerbə çevirir.

710-cu ildə türk ordusu qerbə hərbi yürüşə çıxır. Orduya Kapağan xaqanın kiçik oğlu İnəl xaqan və qardaşı oğlu Bilgə xaqan komandanlıq edirdi, Tonyukuk isə, indiki dildə desək, hərbi qərargahın rəisi idi. Bilgə xaqan yazır: «Əmim xaqan ilə ...qerbə Dəmir qapıya kimi qoşun çəkdik». Türk ordusu sürətlə hərəket edib Qara İrtış çayını keçir, bir gecəyə Bolçu (indiki Urunku) çayına çatır. Burada türklər onların belə sürətlə irəliləyəcəyini gözləməyən və şirin-şirin yatan türqiş ordusunun ön dəstəsi ilə qarşılaşır və onu darmadağın edir. Sonra türk qoşunu Bolçu çayının cənubunda yerləşən Yarış düzündə yüz minlik türqiş ordusuna qəfildən hücum edib bu ordunu da darmadağın edir. 710-711-ci illərdə qərbədən gözlənilən təhlükə də aradan qaldırılır. Müzəffər türk silahının uğurları nəticəsində Türk xaqanlığının qərb sərhədləri indiki Alma-Ata və Daşkənd şəhərləri arasındaki Buzqala (qədim türk abidələrində: Dəmir qapı) keçidinə qədər çatır.

İndi Kapağan xaqan Çinlə təkbətək danışa bilərdi. Mühəribəyə yeno də Çin səbəb olur. 712-ci ildə yüz minlik Çin ordusu şorqdə – Mancuriyada türk xaqanlığına tabe olan tatabı qəbilələrinə qarşı hücumu keçir. Çin ordusu tam məğlub olur. Çin qaynaqlarının yazdığını görə, «bir neçə on min əsgər həlak olur», «iki Çin generalı əsir düşür». 714-cü ildə çinlilər Kapağan xaqanla sülh bağlamağa məcbur olurlar. Türk dövləti üçün cənubdan gözlənilən təhlükə də aradan qaldırılır.

Kapağan xaqanın hərbi qələbələri sayəsində türk xaqanlığının sərhədləri şorqdə Sarı dənizə, qerbədə Dəmir qapıya (Alma-Ata və Daşkənd arasındaki Buzqala keçidinə), şimalda Baykal gölünə, cənubda Tibet yaylasının ətəklərinə

çatırdı. Türk xaqanlığı Mərkəzi və Şərqi Asiyada hegemon qüvvəyə çevrilmişdi. Çin dövləti hər il türk xaqanına hədiyyə adı ilə çoxlu sarı qızıl, parlaq gümüş, yumşaq ipək və taxıl xərac verirdi. Əlbəttə, Şərqi və Mərkəzi Asiyada hökmranlıq etməyə can atan Çin dövləti türk xaqanlığının belə qüvvətlenməsinə dözə bilməzdi. Çin hökuməti türk xaqanlığına tabe olan qəbilələri mərkəzi hökumətə qarşı qiyam qaldırmağa şirnidirirdi. 716-cı ildə Qobu səhrasının şimalında yaşayan turkdilli doqquz oğuz qəbilələri xaqanlıqqa qarşı qiyam qaldırır. Həmin ilin yazında doqquz oğuzlara qarşı səfərə çıxan orduya Kapağan xaqanın özü rəhbərlik edir. Xaqan başda olmaqla əsas hərbi qüvvələrin şərqə getməsindən istifadə edən karluklar qiyam qaldırıb ordaya hücum edir, lakin Kül tiginin tərəfindən tam məğlub edilirlər. Bu vaxt Kapağan xaqan da doqquz oğuzlar üzərində parlaq qələbə qazanır. Yenə həmin 716-cı ildə bayırku qəbilələri qiyam qaldırır. Kapağan xaqan Tola çayı sahilində baş verən döyüşdə bayirkuları darmadağın edir. Qoşun ordaya qayıdarkən Kapağan xaqan ordudan ayrı düşür, məşədə fikirli yol gedir. Təsadüfən məğlub olmuş bayırku qəbiləsinin məşədə gizlənən kiçik bir dəstəsi xaqanla qarşılaşır. Qiyamçılar xaqanı atdan salır, başını kəsir və Çinin paytaxtı Çanan şəhərinə – Çin imperatoruna göndərirler. Buradan da türk xaqanlığına qarşı qaldırılan qiyamlarda Çin sarayının barmağının olduğunu düşünmək olar.

Kapağan xaqan 24 il türk taxtında oturmuşdu. Onun hakimiyyəti illərində türk xaqanlığı öz qüdrətinin zirvəsinə çatmışdı. Məhz buna görə də Kapağan xaqan türk xalqlarının tarixində özünə layiq yer tutmalıdır.

BİLGƏ XAQAN

Türk xalqlarının qüdrətli və şöhrətli xaqanlarından biri də Bilgə xaqandır. *Bilgə* sözü qədim türk dilində *müdrik*, *bilici* deməkdir. Bilgə xaqanın cincə adı Mogilyandır. Mo sözü Çin dilində *bəg* (yəni *bəy*) deməkdir; *gilyan* hissəsinin nə demək olduğu məlum deyildir.

Bilgə xaqan ikinci türk xaqanlığının banisi İlteris xaqanın böyük oğludur. O, 683-cü ildə anadan olmuşdur. İlteris xaqan vəfat edəndə Bilgə xaqanın 8 yaşı vardi. O, hələ uşaqlıqdan igidliyi və fərasəti ilə seçilirdi. O yazar ki, «Tanrı buyurduğu üçün on dörd yaşında tardus xalqı üzərində şad oturdum». Türk

törüsünə (qanununa) görə, tarduşların şadı həm türk xaqanlığının qərb qanadının hakimi, həm də xaqanın vəliəhdid olurdu. Tezliklə Bilgə xaqan qardaşı Kül tiginlə birlikdə əmiləri Kapağan xaqanın hərbi səfərlərində iştirak edir, özlərini cəsur döyüşü kimi göstərirler.

698-ci ildə on beş yaşlı Bilgə xaqan əmisinin Çinə hərbi yürüşündə iştirak edir: «Əmim xaqan ilə şərqə – Yaşıl çay Şandun düzünə kimi qoşun çəkdik, qərbə Dəmir qapiya (Alma-Ata və Daşkənd şəhərləri arasındaki Buzqala keçidinə) kimi qoşun çəkdik. Kögmən dağlarını aşaraq qırğız yerinə kimi qoşun çəkdik. Cəmi iyirmi beş dəfə qoşun çəkdik, on üç dəfə döyüdüük. Ellini elizləşdirdim, xaqanlıni xaqansızlaşdırıldıq, dizlini çökdürdüük, başını səcdə etdirdik». Bu Çin səfəri zamanı, özünün də dediyinə görə, Bilgə xaqanın on dörd yaşı vardı. Sonrakı hərbi yürüş zamanı Bilgə xaqan yaşı göstərmir. Lakin tarixdən bilirik ki, ikinci hərbi yürüşdə onun on yeddi yaşı vardı. 701-ci ildə Bilgə xaqan on altı yaşlı qardaşı Kül tiginlə qərbə – türmişlərin üzərinə hūcum edir. Bilgə xaqan yazır: «Türmiş xaqan türkim, xalqım idi. Qanmadığı üçün, bizə qarşı yanıldığım, xəyanət etdiyi üçün xaqanı öldürdü, əyanları, bəyləri də öldürdü. On ox xalqı əziyyət gördü». Türmişləri məğlub etdikdən sonra Bilgə xaqan və Kül tigin bayırku qəbilələrini, sonra bir-birinin ardınca bütün Çü qəbilələrini türk xaqanlığına tabe edirlər.

709-cu ildə türk ordusu bilgə xaqanın sərkərdəliyi ilə şimala – Sayan dağlarına səfər edir. Türkler sürətlə Yenisey çayını keçir və Örpən adlanan yerdə çıx qəbilələri ilə döyüşür, qısa müddətdə onları məğlub edir. Çıkların ardınca az xalqı da türklərə məğlub olur. Çık və azların ardınca türk ordusu qırğızlara hūcum edir. Qaynaqların yazdığını görə, bu hərbi səfərdə orduya vəzir Tonyukuk komandanlıq edirdi, Bilgə xaqan və Kül tigin isə ona kömək edirdilər. Bu səfər haqqında bilgə xaqan çox qısa yazır: «Kögmən yeri, suyu sahibsiz qalmışın deyə az saylı qırğız xalqını təşkil edib, onun qurumunu yaradıb geri qayıtdıq». Amma bu döyük türk ordusunun ən ağır, eyni zamanda ən şanlı döyüslərdən biri olmuşdur.

Məsələ burasındadır ki, türk dövlətinin qüdrətlənməsindən qorxuya düşən Çin imperiyası türmiş və qırğız xaqanları ilə ittifaq bağlayıb türklərin üzərinə hūcuma hazırlaşdı. Hərb elmində belə bir qayda var: ən yaxşı müdafiə hūcumdur. Bu qaydama hələ səkkizinci yüzilliyin əvvəlində vəzir Tonyukuk yaxşı bilirdi. Buna görə də o, Kapağan xaqana

məsləhət görür ki, düşmənlər birləşməmiş onlara tək-tək hücum etsin. Xaqan şimal səfərinə ekspedisiya korpusu hazırlayır. Tonyukuk orduya komandan, Bilgə xaqan və Kül tigin isə köməkçi təyin edilir. Qış olduğu üçün Sayan dağlarını aşmaq çətin idi: bütün keçidləri qar basmışdı, gediş-geliş mümkün olan yeganə keçidi - Kögmən aşırımını isə qırğızlar ciddi qoruyurdular. Əslində bu, hərbi səfərdən daha çox hərbi avatüraya bənzəyirdi. Qırğızlara qarşı hərbi yürüşü müdrik Tonyukuk ətraflı təsvir edir (əlbəttə, öz xidmətlərini daha qabarlıq göstərir): «Qoşun yürütdüm. - Atlanın, - dedim. Ağ Tərməl çayını keçərək düşərgə saldım. Qoşunu atlara mindirərək qarı sökdüm. Yuxarı, atları yedəkdə tutaraq piyada ağac tutaraq qoşunu qaldırdım. Öndəki döyüşçülər qarı tapdalayıb yol açdı, kolluq olan təpəni aşdıq, yombalanıb endik. On gecə yandakı qar uçqunlarını dolanıb keçdik. Bələdçi yolu səhv saldığı üçün öldürdü. - Anı çayı boyu gedək, - dedim. O çay boyu getdik. Qoşunu saymaq üçün atlardan düşürdük. Atları ağaclarla bağladıq. Gecə də, gündüz də getdik. Qırğızları yuxuda ikən basdıq. ...süngü ilə açdıq. Xanın qoşunu toplandı. Döyüşdük. Sancıq. Xanını öldürdük. Qırğız xalqı xaqana tabe oldu, səcdə etdi. Qayıtdıq».

Bilgə xaqanın tərcüməyi-halını izləsək, görərik ki, onun həyatı başdan-başa hərbi yürüşlərdə keçmişdir.

698-ci il. «...on dörd yaşimdə tardus xalqı üzərində şad oturdum. Əmim xaqanla birlikdə şərqə Yaşıl çay Şandun düzünə qədər qoşun çəkdik, qorbə Dəmir qapıya kimi qoşun çəkdik. Kögmən dağlarını aşaraq qırğız yerinə kimi qoşun çəkdik. Cəmi iyirmi beş dəfə qoşun çəkdik, on üç dəfə döyüşdük». «Türqış xalqı türkim, xalqım idi. Qanmadığı üçün, bizə qarşı yanıldığı, xəyanət etdiyi üçün xaqanı öldür, əyanları, bəyləri də öldür. On ox xalqı əziyyət gördü». «Bars bəy idi, xaqan adını o vaxt biz verdik, kiçik bacımızı ona xanım verdik. Özü xəyanət etdi, xaqanı öldür, xalqı kəniz, qul oldu». «Kögmən yeri, suyu sahibsiz qalmasın deyə az saylı qırğız xalqını təşkil edib, onun qurumunu yaradıb geri qayıtdıq».

700-cü il. «On yeddi yaşimdə tanqutlara qarşı qoşun çəkdir. Tanqut xalqını pozдум, qız-gəlinini, ilxisimini, var-dövlətini onda aldım».

701-ci il. «On səkkiz yaşimdə altı bağlı soğdaklırlara qarşı qoşun çəkdir, xalqı onda pozдум. Çinə sərkərdəsi Onq tutuk

əlli minlik qoşunla gəldi. Müqəddəs başda döyüsdük. O qoşunu orada məhv etdim».

703-cü il. «İyirmi yaşimdə basmıllar idikut qəbiləm mənim xalqım idi. Karvanlar göndərməz deyə qoşun çəkdir, ...tabe etdim».

705-ci il. «İyirmi iki yaşimdə Çinə qarşı qoşun çəkdir. Çaça sənünün səksən minlik qoşunu ilə döyüsdüm. Qoşununu orada öldürdüm».

709-cu il. «İyirmi altı yaşimdə çik xalqı qırğızlara birlikdə düşmən oldu. Kem çayını keçərək çıklarə qarşı qoşun çəkdir. Örpəndə döyüsdüm. Qoşununu qırdım. Az xalqını öldürdüm, aldım, tabe etdim».

710-cu il. «İyirmi yeddi yaşimdə qırğızlara qarşı qoşun çəkdir. Süngü, batımı qədər qalınlığı olan qarı söküb, Kögmən aşırımı üzüyuxarı yürüyüb qırğız xalqını yuxuda pozдум. Xaqanı ilə Sona ormanında döyüsdüm. Xaqanımı öldürdüm, elini onda aldım».

710-cu il. «Həmin ili türmişlərə qarşı Altun ormanını aşaraq, İrtış çayını keçərək yürüdüm. Türmiş xalqını yuxuda basdım. Türmiş xaqanının qoşunu od kimi, sel (abidədə *sərab* yazılmışdır) kimi gəldi. Bolçuda döyüsdüm. Xaqanını, yabğusunu, şadını orada öldürdüm, elini onda aldım».

713-cü il. «Otuz yaşimdə Beşbalıka qarşı qoşun çəkdir. Altı yol döyüsdüm. ...Qoşununu bütünlükə öldürdüm. Beşbalık içində nə qədər adam vardısa, ...şəhərə hücum etmədiyim üçün şəhərdəki adamlar mənə tabe olmağa gəldi. Beşbalık onun üçün xilas oldu».

714-cü il «Otuz bir yaşimdə karluk xalqı qayğısız, azad və sərbəst olduğu halda düşmən oldu. Tamağ Iduk başda döyüsdüm. Karluk xalqını öldürdüm, orada aldım... basmil, karluk... xalq...karluk xalqı toplanıb gəldi, qoşununu sancıdım, öldürdüm, ...doqquz oğuz xalqı mənim xalqım idi. Göylər, yerlər qarışlığı üçün, həsəd hissi güc gəldiyi üçün düşmən oldu. Bir ildə dörd yol döyüsdüm. Toğla çayını üzərək keçib qoşununu öldürdüm. İlkinci dəfə Antarğuda döyüsdüm. Qoşununu süngüdən keçirdim, elini aldım. Üçüncü dəfə Çuğay başında döyüsdüm. Türk xalqı ayağını zəiflətdi; xəyanət edəsi idi. Bizi mühasirə etməyə, dağıtmağa gələn qoşununu qovdum. Çoxlu ölesi adam onda dirildi. Onda Tonra Yarpağutun bir qəbiləsini Tona tığının dəfnədə mühasirə edib qırdım. Dördüncü dəfə Əzgənti Kadazda döyüsdüm. Qoşununu orada süngüdən

keçirdim, zəiflətdim... var-dövlətini aldım». Qeyd etmək lazımdır ki, qaynaqlar doqquz oğuzların türk xaqanlığına qarşı qaldırdığı qiyamı 716-cı ilə aid edir, həm də üsyani yatırmağa gedən türk ordusuna şəxsən Kapağan xaqanın özünün rəhbərlik etdiyi, Bilgə xaqanın isə orduda sərkərdələrdən biri kimi iştirak etdiyini göstərir. Kül tigin bu herbi səfərdə iştirak etməmiş, ordanı qorumaq üçün qalmış və karlukların ordaya hücumunu dəf edərkən böyük qəhrəmanlıq göstərmüşdi. Doqquz oğuzlara qarşı hərbi əməliyyat zamanı Bilgə xaqanın otuz bir yox, otuz üç yaşı vardi.

716-ci il. «Oğuz xalqı doqquz tatar ilə birləşib gəldi. Ağuda iki ulu döyüş döyüsdük. Qoşununu pozдум, elini onda aldım. Eləcə qazanıb... tanrı yar olduğu üçün, özüm otuz üç yaşındı... (bundan sonra yazı pozulmuşdur, görünür, Bilgə xaqan taxta oturduğunu yazmışdır). ...Doqquz oğuz xalqı yerini, suyunu (vətənini) buraxıb Çinə getdi, ...geri öz ölkəsinə qayıdır gəldi».

717-ci il. «Otuz dörd yaşında oğuzlar qaçıb Çinə girdi. Təəssüflənib onların üstünə qoşun çəkdir... oğlunu, qız-gelinini orada əsir aldım».

718-ci il. «...tatabı Çin xaqamına tabe oldu. Elçisi, yaxşı sözü, xəbəri gəlməz deyə yayda qoşun çəkdir. Xalqını pozдум, ilxisini aldım».

« - Cənuba, karluk xalqına qarşı qoşun çək, - deyib Tudun Yamtarı göndərdim». «...karvanı gəlmədi. Onu cəzalandırıbm deyə qoşun çəkdir. Qorxaraq iki-üç adamla qaçıb getdi».

720-ci il. «Çin atlı qoşunundan on yeddi min əsgəri birinci gün öldürdüm. Piyada qoşununu ikinci gün bütünlükle öldürdüm. (...) yol qoşun çəkdir».

721-ci il. «Otuz səkkiz yaşında qışda kıtaya qarşı qoşun çəkdir».

722-ci il. «...otuz doqquz yaşında yazda tatabılara qarşı qoşun çəkdir... öldürdüm. Oğlunu, qız-gelinini, ilxisini, var-dövlətini aldım».

723-724-cü illər. «...qırıq yaşında Mağı Kurğanda qışladıqda yut (heyvan xəstəliyindən mal-qaranın kütləvi tələfatı) düşdü. Yazda oğuzlara qarşı qoşun çəkdir. İlk qoşun hissələri səfərə çıxmışdı, ikinci qoşun hissələri evdə idi. Üç oğuz qoşunu basa-basa gəldi. - Piyadalar zəif oldu, - deyib bizi tutmağa gəldi. Yarı qoşunu evi, sarayı dağitmağa getdi. Yarı

qoşunu döyüşmeyə gəldi. Biz azdıq, pis təchiz edilmişdik. Oğuz düşmən... tanrı güc verdiyi üçün orada sancdım, dağıtdım».

733-cü il. «Əlli yaşında tatabı xalqı Kitayda... Tüngər dağında... Kuğ sənün başda olmaqla qırx min qoşun gəldi. Tüngər dağında hūcum edib qırdım. Otuz min əsgərini öldürdüm, on min...».

Bunlar Bilgə xaqanın hərbi səfərləri və ığidlikləri haqqında onun özünün dediklərinin az bir hissəsidir. Ancaq bununla belə təkcə bunlar kifayətdir ki, Bilgə xaqanın cəsur bir döyüşçü, ığid əren olduğu haqda təsəvvür yaransın.

Bilgə xaqan qüdrətli sərkərdə, cəsur döyüşçü olduğu kimi, həm də görkəmli dövlət xadımı, ədalətli xaqan olmuşdur.

Bilgə xaqan türk taxt tacının qanunu varisi olsa da xaqanlıq taxtına təsadüfən oturmuşdur.

Türk törüsünə (qanununa) görə, xaqan vəfat etdikdən sonra böyük qardaşın böyük oğlu xaqanlıq taxt-tacına sahib olmalıdır. İlteris xaqan vəfat etdikdə türk törüsünə görə Kapağan xaqan taxta çıxmış idi. Kapağan xaqandan sonra isə türk taxtına İlteris xaqanın böyük oğlu Bilgə xaqan oturmalı idi. Yenə də türk törüsünə görə, gələcək xaqan tarduşların şadı olmalı idi. Bilgə xaqan tarduşların şadı idi. Bu haqda onun özü belə deyir:

- Əmim .xaqan oturduqda özüm şahzadə ...on dörd yaşimdə tarduş xalqı üzərində şad oturdum.

Bilgə xaqanın on dörd yaşı 697-ci ilə təsadüf edir. Lakin Kapağan xaqan türk törüsünü pozaraq 699-cu ildə böyük oğlu Bögünü kiçik xaqan, tarduşların şadı və özünün vəliəhd təyin edir. Bilgə xaqanın tarduşların şadı vəzifəsindən azad edilməsi haqqında heç yerdə söhbət getməsə də bu, əslində, Bilgə xaqanın həm şad titulundan, həm də vəliəhd hüququndan məhrum edilməsi demək idi. Kapağan xaqanın hakimiyyətinin son illərində artıq şöhrətli hərbi sərkərdə olan Bilgə xaqan və onun qardaşı Kül tigin dövlət işlərindən tamamilə kənar edilmişdi.

716-ci ildə Kapağan xaqanın həlak olması xəbəri ordaya çatan kimi Kapağan xaqanın yaxın adamlarının köməyi ilə Bögü özünü ulu xaqan elan edir. Türk törüsünün bu cür açıq şəkildə və kobud surətdə pozulmasından dərhal sonra bütün türk ordusunun sevimliyi, çoxlu hərbi yürüş və döyüşlərin qəhrəməni, bütün nüfuzlu türk tayfalarının müdafiə və kömək etdiyi Kül tigin qərargaha hūcum edib Bögü xaqanı və Kapağan xaqanın digər

uşaqlarını, Kapağan xaqanın ordada olan bütün qohumlarını, müşavirlerini və yaxın adamlarını öldürür, büyük qardaşı Bilgə xaqanı ulu xaqan elan edir. Kapağan xaqanın yaxın adamlarından təkcə biri – Bilgə xaqanın qayınatası, Kapağan xaqanın baş vəziri Tonyukuk cəzadan qurtulur, lakin sürgün edilir.

Kül tiginin hərəkətləri Kapağan xaqana qarşı düşmənçiliyin nəticəsi deyildi. Kül tigin əmisi uşaqlarını və əmisinin yaxın adamlarını ona görə qırır ki, onlar taxta-taca verəsəlik haqqında türk törüsünü pozmuşdular.

Bilgə xaqan bilirdi ki, türk taxt-tacına ona nisbətən Kül tigin daha çox layiqdir. Buna görə də taxtı Kül tigin təklif edir, lakin Kül tigin türk törüsünü pozmaq istəməyib taxt-tacdan imtina edir. Onda Bilgə xaqan qardaşını bütün qoşunların baş komandanı toyin edir, özü isə yalnız dövlət işləri ilə məşğul olur. Bu, dünya tarixində yeganı haldır ki, xaqan (şah, çar imperator, kral və s.) öz ordusuna komandanlıq etmir (indinin özündə hərb sənətindən başı çıxmayan prezidentlərin ordunun ali baş komandanı olduğunu nəzərə alsaq, bu faktın dəyəri göz önündədir). Təsadüfi deyil ki, 716-ci ildə sonra Bilgə xaqanı at belində, ordu başında nadir hallarda görürük.

Bilgə xaqan hakimiyyət başına gəldikdən sonra özünü müdrik hökmətar kimi göstərir. Hələ əmisi Kapağan xaqanın hakimiyyətinin son illərində narazı qəbilələr bir-birinin ardañca qiyamlar qaldırır, xaqanlıqdan ayrılmaga – ya müstəqil olmağa, ya da Çin imperiyasının himayəsinə keçməyə cəhd göstərirdi. Bilgə xaqan hər şeydən əvvəl ya 718, ya da 719-cu ildə Tonyukuku sürgündən qaytarıb yeno də özünə baş vəzir təyin edir. Bilgə xaqanın ədaləti, Tonyukukun müdrik məsləhətləri və Kül tiginin qılıncının qüdrəti türk xaqanlığının əvvəlkı qüdrətini bərpa edir.

Bilgə xaqan yeri gəldikdə dövlətin düşmənləri ilə silah gücünə, yeri gəldikdə sülh yolu ilə danışır. O, 717-ci ildə doqquz oğulları, 718-ci ilin yanında tatabıları və karluqları, 720-ci ildə çinliləri, 721-ci ilin qışında kıtayları, 722-ci il ilin yanında tatabıları möglüb edir. 722-ci ildə Çin imperiyası ilə sülh bağlayır. Bilgə xaqanın sülhsevər siyaseti nəticəsində 722-ci ildən 732-ci ilədək türk - Çin sərhədində silah səsi eşidilmir.

Bilgə xaqan azib yoldan çıxmış, lakin səhvini başa düşüb yenidən xaqanlığın hakimiyyəti almına qayıdan qəbilələri cozalandırmaq siyasetində əl çəkir. O deyir:

- Birleşen xalqları cəzalandırdım. Mən özüm xagan oturduğuma görə... yer boyu səpələnmiş xalq əldən düşmüş haldə, piyada, yəlin yenə gəldi... Sonra tanrı buyurduğu, bəxtim olduğu üçün, qismətim olduğu üçün ölesi xalqı diriliyə yüksəltdim, yəlin xalqı donlu, kasib xalqı varlı etdim, az xalqı çox etdim. Sədaqətli eldə, sədaqətli xaqanlıqda yaxşılıq etdim. Dörd tərəfdəki xalqı bütünlükə təbe etdim, düşmənsiz etdim, hamı mənə təbe oldu.

Bilgə xagan təkcə xarici düşmən üzərində deyil, daxili düşmənlər üzərində də qələbə çalır. Dövlətin daxili siyaseti dəyişir, cəza ekspedisiyaları əvəzinə əhvi-ümmünilər keçirilir. 716-cı ildə Bilgə xagan taxta oturanda türk xaqanlığının vəziyyəti ağır idi. Bu haqda o belə deyir:

- Türk xalqının adı, şöhrəti yox olmasın deyə atam xaqanı, anam xatunu yüksəltmiş tanrı, el verən tanrı, türk xalqının adı, şöhrəti yox olmasın deyə özümü o tanrı xagan oturtdu. Elə bir varlı xalqa xagan oturmadım. Qarmı aşsız, üstü dənsuz qorxaq və zavallı xalqın üzərində xagan oturdum. Kiçik qardaşım Kül tiginlə məsləhətləşdik. Atamızın, əmimizin qazandığı xalqın adı, şöhrəti yox olmasın deyə türk xalqı üçün gecə uyumadım, gündüz oturmadım. Kiçik qardaşım Kül tiginlə, iki şadla əldən düşüncəyədək qazandım.

Bilgə xagan həmişə türkləri Çin təbliğatından çəkindirirdi. O deyirdi:

- Çin xalqının sözü şirin, hədiyyəsi yumşaq olur. Şirin sözünə, yumşaq hadiyyəsinə aldanıb Çinə yaxınlaşsan, türk xalqı, ölüsisən. Ötükən ormanında otursan, əbədi el düzəldərək, oturasısan, türk xalqı, tox.

Bilgə xagan 734-cü ilin 25 noyabrında yaxın qohumlarından biri tərəfindən zəhər verilib öldürülmüşdür.

MÜDRİK TONYUKUK

Tonyukuk türk dünyasının görkəmlı şəxsiyyətlərindəndir. O, üç türk xaganının – İltəris xagan, Kapağan xagan və Bilgə xaganın baş vəziri, məsləhətçisi olmuşdur. O, ağıllı, tədbirli vəzir olmaqla yanaşı, həm də igid və cəsur sərkərdə olmuş, bir sıra ağır və çətin hərbi səfərlərdə türk ordularına şəxsən başçılıq etmiş, diqqətəlayiq qələbələrə nail olmuşdur. İstər hərbi, istərsə siyasi məsələlərdə ağıllı yol tapdığı, qiymətli təkliflər etdiyi üçün ona Müdrük Tonyukuk deyildilər.

Türklərin Çin əsarətinə qarşı bir-birinin ardınca qaldırıqları üsyanlar çinlilər tərəfindən qan gölündə boğulurdu. Nəhayət, 682-ci ildə Kutlıq xan Çinə qarşı qaldırılan üsyana rəhbərlik edir. Xalq kütlələrini qırğına verən əvvəlki üsyan başçılarından fərqli olaraq, Kutlıq xan təlim görmüş nizami ordu yaradır. Eyni zamanda o, Çində təhsil (o cümlədən, hərbi təhsil) almış türk gənclərini öz ordusuna cəlb edir. Çində mükəmməl hərbi və mülkü təhsil almış türk gənclərindən biri də Aşidə qəbiləsindən çıxmış Tonyukuk idi. Tonyukuk özü yazar ki, «Müdrik Tonyukuk mən özüm tərbiyə üçün Çin elinə verildim». Tonyukuk üsyançılara qoşulan ilk savadlı gənclərdən idi. Məhz belə gənclərin sayəsində üsyançı türk ordusu kütlədən nizami orduya çevrilirdi. Tonyukuk Kutlıq xanın (İltəris xaqqanın) üsyançı ordusuna qoşulmasını bel təsvir edir: «Türk xalqı öldü, məhv oldu, yox oldu. Türk sir xalqı yerində adam qalmadı. Kolda, daşda qalmıştı toplanıb yeddi yüz oldu. İki hissəsi atlı, bir hissəsi piyada idi. Yeddi yüz adamı aparan sərkərdə şad idi. – Qoşul, - dedi. Qoşulamı mən idim, müdrik Tonyukuk. – Bunu xaqqan seçim, - dedim. Düşündüm: ariq buğanı, kök buğanı arxadan tanıya bilsə, kök buğaya ariq buğa deyə bilməz, - deyə düşündüm. Ondan sonra tanrı bilik verdiyi üçün məhz özüm onu xaqqan seçdim. Müdrik Tonyukuk Boyla Bağa Tarkan ilə, İltəris, xaqqan olaq».

Bütün 682-ci il kütləni ordu şəklinə salmağa sərf edilir. Türklər Qara Qumda yaşayır, böyük mərhumiyətlərə dözürdülər. Tonyukuk yazar: «Çuğay Kuzda, Qara Qumda otururduq. Maral yerərək, dovşan yeyərək otururduq. Xalqın boğazı tox idi. Düşmənnimiz ətrafda yırtıcı quş kimi idi, biz sayıq idik». 682-ci ildə türk üsyançıları fəal hərəkətlərə keçir, tez-tez Çin sərhədlərini aşış Çinin şimal əyalətlərini talan edir. Buna görə də 686-ci ildə Çin imperatoru türklərə qarşı böyük bir ordu göndərir. İlk ordunu türklər darmadağın edir, lakin 687-ci ildə göndərilən ordu türklərin şimal çöllərinə sıxışdırır. Bu zaman düşmənlər hər tərəfdən türkləri əhatə etmişdi. Bu düşmənlərdən üçü – doqquz oğuzlar, kitaylor və çinlilər ittifaq bağlayıb türkləri məhv etmək istəyir. Türk xalqının başının üstünü almış bū təhlükəni təsvir edən Tonyukuk onun aradan qaldırılması və türk dövlətinin Ötükəndə yerləşdirilməsini də öz xidməti hesab edir: «...oğuzlardan casus gəldi. Casus xəbər gətirdi. Doqquz oğuz xalqı yerində xaqqan oturdu. O, çinlilərin yanına Kuni sənünü göndərmiş, kitaylorın yanına Tonra Səmi

göndərmiş. Belə xəbər göndərmiş: türk xalqı azdır, amma xaqanı igiddir, vəziri müdrikdir. Nə qədər ki o iki adam sağdır, səni - Çini öldürəcək, şərqdə kitayı öldürəcək, məni - oğuzu da öldürəcək, Çin, sən cənub tərəfdən hücum et! Kitay, sən şərqdən hücum et! Mən şimaldan hücum edim. Türk sir xalqı yerində sahib qalmasın. Bacarsaq, hökmdarı məhv edək. Öxəbəri eşidib gecə yuxum gəlmədi, gündüz rahatlığım gəlmədi. Xaqanımı müraciət edib dedim: - Çin, Oğuz, Kitay - bu üçü birləşsə, mühasirədə qalacağıq. Naziyi toplamaq asan işdir, incəni üzmək asandır. Nazik qalın olsa, toplamaq ığid işidir, incə yoğun olsa, sindirmaq ığid işidir. Düşmənlərimiz birləşmədən onlara bir-bir hücum etmək lazımdır. Xaqanım mənim - Müdrik Tonyukukun sözünü eşitdim. - Qoşunu könlüncə apar, - dedi. Qoşunu Goy Önük yuxarı Ötükən ormanın apardım. İnək və yük heyvanları ilə Toğlada oğuzlar gəldi. Qoşunları altı min idı, biz iki min idik. Döyüsdük. Tanrı yar olduğu üçün dağıtdıq, çaya tökdük. Səpələndikləri yollarda da, əlbəttə, öldülər. Ona görə də oğuzlar hamısı tabe olmağa gəldi. Türk xalqını Ötükən yerinə mən özüm - Müdrik Tonyukuk gətirdim. Xaqan Ötükən yerində yerləşir deyə xəbər eşidib cənubdakı xalq, qərbdəki, şimaldakı, şərqdəki xalq gəldi».

Tonyukukun Toğla (Tola) çayı sahilindəki qəbiləsindən sonra türk elinin ordası Ötükəndə yerləşir. Tola döyüşü 688-ci ildə baş vermişdi. 689-cu ildə İltəris xaqan Çindən asılı olmayan müstəqil türk dövlətini - türk xaqanlığını yaratır.

693-cü ildə İltəris xaqan vəfat edir. Taxta onun kiçik qardaşı Kapağan xaqan çıxır. Tonyukuk vəzirlikdə qalır, yenə də ağıllı məsləhətləri, hərbi şücaətləri ilə türk dövlətinin qüdrətinin yüksəlməsinə xidmət edir.

698-ci ildə türk ordusu iki dəstə halında Çinin şərq əyalətlərinə - Mancuriyaya hücum edir. Dəstələrdən birinə Kapağan xaqan, digerinə Tonyukuk sərkərdəlik edirdi. Tonyukuk bu yürüşü belə təsvir edir: «İki min idik, biz iki qoşun olduq. Türk xalqı oturalı, türk xaqanı oturah Şandun şəhərinə, Dəniz çayına çatdığı yox idi. Xaqanımı müraciət edib qoşun çəkdik. Şandun şəhərinə, Dəniz çayına çatdım. İyirmi üç şəhər sindi (məglüb oldu)». Şandun şəhəri deyəndə, güman ki, Tonyukuk Şandun düzünü nəzərdə tutur, çünki digər qədim türk abidələrində Şandun balık (şəhər) yox, (düz) adlanır: Yaşıl ügüz Şandun yazı «Yaşıl (Hoam-ho) çay Şandun düzü». Talüy ügüz

«Dəniz çayı» deyəndə, güman ki, Sarı dəniz nəzərdə tutulur. Tonyukuk bir məsələdə öyünməkdə haqlıdır: ona qədər və ondan sonra türk dövlətçiliyi tarixində türk ordularının Çinin bu qədər şərqiñə – Sarı dənizə qədər gedib çıxıqları olmamışdır.

706-ci ildə türk orduları Çinin şimalına hücum edib Minşa yaxınlığında Çin ordusunu darmadağın etdiqdən sonra Çin dövləti başa düşür ki, hərbi qüvvə ilə, həm də təkbaşına türklərə qalib gələ bilməyəcəkdir. Buna görə də türklərin qoşuları köçəri qəbilələri türklərin əleyhinə qaldırmağa çalışır. 708-ci ildə Kapağan xaqan yenidən Çinin şimalına hücum etdiqdən sonra Çin diplomatiyası bütün vasitələri işə salıb türklər əleyhinə hərbi ittifaq yarada bilir. Türk xaqanlığının 709-cu ildəki hərbi və siyasi vəziyyətini Tonyukuk belə təsvir edir: «Çin xaqanı düşmənimiz idi. On ox xaqanı düşmənimiz idi. Hamida artıq güclü qırğız xaqanı düşmənimiz idi. O üç xaqan məsləhətləşib: - Altun ormanı üzərinə yürüş edək, - demiş. Elə məsləhətləşmiş: - Şərqə türk xaqanına qarşı qoşun çəkək, - demiş, - ona qoşun çəkməsək, hər necə olsa, o bizi, xaqanı cəsurdur, məsləhətçisi müdrikdir, hər necə olsa, bizi öldürəcək. Üçlükdə birləşib qoşun çəkək, onu məhv edək, - demiş. Türqış xaqanı belə demiş: - Mənim xalqım orada olacaq. Türk xalqına da: - daxildə iğtişaş sal, - oğuzlara da: - üşyan qaldırın, - demişlər. O xəbəri eşidib gecə də uyumağım gəlməz oldu, oturmağım gəlməz oldu».

Tonyukuk bu çıxılmaz vəziyyətdən çıxış yolu tapır. Tonyukukun təklifi ilə hərbi şura düşmənləri qəfildən, həm də tək-tək aradan götürməyi qərara alır. Tonyukuk ilk zərbəni qırğızlara vurmaq qərarına gəlir. Hadisə qışda baş verdiyi üçün, hər yeri qar baslığı, Sayan dağlarından şimala, qırğız ölkəsinə gedən yeganə Kögmən keçidini düşmən ciddi qoruduğu üçün və düşmənə qəfil basqın etmək üçün Tonyukuk keçilməz yol seçir. Qırğız səfərini Tonyukuk belə təsvir edir: «...düşünüb... qoşun çəkək, - dedim. Kögmən yolu bir imiş, onu da düşmən tutmuş, deyə eşidib: - bu yolla getmək yaramaz, - dedim. ...bələdçi dilədim. Çöllü azlardan bir adam tapdım. ...Anı çayı ilə getsən, orada gecələsən, getməyə bir atlıq yal qalır, - deyə, - o yol ilə yürüsək, (tez çatmaq) mümkünür, - dedim. ...Qoşun yürütdüm. - Atlanın, - dedim. Ağ Tərməl çayını keçərək düşərgə saldım. Atlara mindirərək qarı dağıdım. Yuxarı, atları yedəkdə tutaraq piyada ağac tutaraq qaldırdım. Öndəki döyüşçülər qarı tapdalayıb yol açdı. Kolluq olan təpəni aşdıq, yombalanıb endik.

On gecə yandakı qar uçğunlarını dolanıb getdik. Bələdçi yolu səhv saldığı üçün öldürdü. Məhrumiyyətlər başlananda xaqan: - sürətlə getməyə çalış, - dedi. Anı çayı ilə gedək. O çay boyu getdik. Saymaq üçün adamları atlardan düşürdük. Atları ağaclarla bağladıq. Gecə də, gündüz də getdik. Qırğızları yuxuda basdıq. ...süngü ilə açdıq. Xanın qoşunu toplanmış. Döyüsdük. Sancıq. Xanını öldürdü. Qırğız xalqı xaqana tabe oldu, səcdə etdi. Qayıtdıq. Kögmən ormanını dolanıb gəldik. Qırğızdan qayıtdıq». Beləliklə, Tonyukukun uzaqqorənliyi və şəxsi şücaəti sayəsində üçlər ittifaqının biri sıradan çıxarılır. İndi növbo türqişlərin idi. 710-cu ildə türklər türqişlərə qarşı hərbi yürüşə çıxırlar. Türk ordusuna rəhbərlik etmək Kapağan xaqanın ikinci oğlu İnəl xaqana və qardaşı oğlu Bilgə xaqana tapşırılır, Tonyukuk isə baş məsləhətçi təyin edilir, lakin əslində hərbi əməliyyatlara Tonyukuk rəhbərlik edir. Tonyukuk əvvəlcə kəşfiyyat aparır: «Türqiş xaqanından casus gəldi. Xəbəri bu cür: şərqə xaqana qarşı qoşun yürüdək, - demiş, yürütəməsək, bizi, xaqanı cəsur imiş, məsləhətçisi müdrik imiş, hər necə olsa, bizi öldürəcək, - demiş. Türqiş xaqanı sərhədi keçmiş, - dedi. On ox xalqı hamılıqla sərhədi keçmiş - deyir. Aralarından Çin qoşunu da varmış». Kapağan xaqan ordaya qayıdır, oğlu İnəl xaqana isə gizli göstəriş verir ki, türqişlərlə döyüşə girməkdən çəkinsin. Tonyukuk «qoşun yürüdək» desə, razi olmasın. Lakin Tonyukuk öz bildiyi kimi hərəkət edir. O yazır: «...qoşun yürütdüm. Altun ormanını yolsuz aşdıq. İrtış çayını barəsiz keçdik, gündüzü gecəyə qatdıq. Bolçuya dan söküləndə çatdıq. Kəşfiyyat dil gətirdi. Xəbəri bu cür: Yarış düzündə yüz min qoşun toplanmışdır. Bu xəbəri eşidəndə bəylərin hamısı dedi:

- Qayıdaq. Təmiz abır yaxşı şeydir.

Mən isə dedim:

- Mən Müdrik Tonyukuk altın ormanını aşaraq gəldim. İrtış çayını keçərək gəldim. Gətirdiyim adamlar cəsurdur. Düşmən də gəldiyimizi duymamışdır. Tanrı, Umay, müqəddəs yer, su bizə qələbə verdi. Onlar çoxdur deyə niyə qaçaq?! Biz azıq deyə niyə qorxaq?! Niyə basılaq? Hūcum edək. Hūcum etdik, düşməni dağdıq. İkinci gün gəldi. Düşmən alov kimi qızıb gəldi. Döyüsdük. Düşmənin iki qanadı bizdən yaribayarı artıq idi. Tanrı yar olduğu üçün düşmən çoxdur deyə qorxmadiq. Döyüsdük. Tardus şadı düşməni mühasirə etdi. Dağdıq. Xaqanını tutduq, yabğusunu, şadını döyüşdə öldürdük. Əlli döyüşcünü əsir tutduq. Gecə on ox xalqına xəbər göndərdik. O

xəbəri eşidib on ox bəyləri, xalqı hamılıqla gəldi, səcdə etdi. Gələn bəylərini, xalqını təşkil etdik». Bu hərbi səfər sayəsində türk xaqanlığının qərb sərhədləri Dəmir qapıyadək (Alma-Ata və Daşkənd şəhərləri arasındaki Buzqala keçinədək) çatır. Tonyukuk deyir:

- Dəmir qapıya təki çatdıq, oradan qayıtdıq.

Tonyukukun yazdığını görə, türğislər üzərindəki qələbədən sonra Soğda hökmдарı Suk başda olmaqla soğdak xalqı hamılıqla türk xaqanına tabe olur. Bu səfər zamanı başda Tonyukuk olmaqla türk qoşunlarının ərəblər və toxarlarla döyüdüyündən də danışılır.

Qaynaqlarda Çinə qarşı 712-ci il müharibəsində Tonyukukun iştirak etdiyi göstərilmir, lakin Tonyukuk həmin müharibədə də iştirak etdiyini yazır: Türk xalqı «Tinəsi oğlu (yəni Çin imperatoru) yatan dağa çatmış... O yerə mən – Müdrik Tonyukuk hücum etdiyi üçün saysız-hesabsız sarı qızıl, parlaq gümüş, qız-gəlin, xalça, pul gətirdi».

716-cı ildə Kapağan xaqan bir hərbi səfərdən qayıdarkən pusquya düşüb öldürülür. Kapağan xaqan türk törüsünü (qanununu) pozaraq hələ sağlığında böyük oğlu Bögünü kiçik xaqan qoymuşdu. Türk törüsünə görə, böyük qardaşdan sonra ondan kiçik qardaş xaqan ola bilerdi. Sonuncu qardaşdan sonra böyük qardaşın böyük oğlu xaqan taxtına çıxırdı. Bu törüyə görə, Kapağan xaqandan sonra taxta İltəris xaqanın böyük oğlu Bilgə xaqan çıxmali idi. Ancaq Kapağan xaqan Bögünü kiçik xaqan qoyduğu üçün Kapağan xaqan öldürülən kimi əyanlar yiğisib onu ulu xaqan elan edir. İltəris xaqanın kiçik oğlu Kül tigin türk törüsünü bərpa etmək üçün ordaya həcum edir, əmisinin bütün uşaqlarını (əmisi oğlu Bəg tigin və əmisi qızlarından biri Çinə qaçıf) və yaxın adamlarını qırır, təkcə vəzir Tonyukuku bağışlayır (Tonyukuk Bilgə xaqanın qayınatası idi), lakin onu siyasi fəaliyyətdən uzaqlaşdırır.

Kül tigin böyük qardaşı Bilgə xaqanı türk taxtına oturdur. Bu zaman ölkəni qiyam və üsyənlər sarsıldırdı. Yeni xaqanın ağıllı vəzirə böyük ehtiyacı vardı. Görünür, buna görədir ki, 718 yaxud 719-cu ildə Tonyukuk yenə də baş vəzir vəzifəsinə qaytarılır. O, yenə də ağıllı məsləhətləri ilə türk dövlətinin güdrətinin yüksəlməsinə xidmət edir.

Bilgə xaqan istəyir ki, Budda dinini qəbul etsin və onu dövlət dini elan etsin. Tonyukuk bunu məsləhət görmür. O deyir:

- Budda dininin ehkamları türklərin cəngavərlik ruhunu öldürər, çünki bu ehkamlar itaət təbliğ edir. Budda dini insanları zəiflədir və insanpərvərlik ruhunda tərbiyə edir. Biz budda dinini qəbul etsək, türk dövləti zəifləyir və Çindən asılı vəziyyətə düşər.

Bilgə xaqan Çin tipində özüňo paytaxt şəhəri salmaq istəyir. Tonyukuk bu fikirdən də onu daşındırır:

- Türkün ruhu azaddır. Türk istədiyi yerdə özünə məskən salmağı xoşlayır. Türk hər tərəfdən hasarlarla əhatə edilən şəhərdə yaşasa, onun azadlıq sevən ruhu qandala salınar, qula çevrilər. Bu da türkün cəngavərliyini öldürər, onu köləyə çevirər.

Tonyukuk qocalsa da hərbi sahədə də səriştəsini itirməmişdji.

720-ci ildə Çin türk dövləti əleyhinə qəsd düzəldir. Çin planına görə, kıtay, tatabı və basmıl qəbilələri üç tərəfdən türklərin ordasına hücum etməli, Bilgə xaqanı tutmalı idi. 300 minlik Çin ordusu da onlara yardım edəcəkdir. Tonyukuk başa düşürdü ki, bu qədər müxtəlif olan qüvvələrin hərəkətini əlaqələndirmək çətindir. Buna görə də o, Bilgə xaqana narahat olmamağı və düşmənlər gəlməzdən üç gün əvvəl şimala çəkilməyi məsləhət görür. O, Bilgə xaqana deyir:

- Qoy çinlilər gəlsinlər. Biz gözləyərik. Onların azuqəsi qurtardıqdan sonra hücum edərik.

Ancaq iş elə gətirir ki, türk ordasına birinci basmıllar çatır. Öz müttəffiqlərini burada görməyən basmıllar geri qayıdır. Bilgə xaqan onlara hücum etmək istəyir. Tonyukuk mane olub deyir:

- Düşmən tox olduqda yaxşı vuruşur. Ona hücum etmək təhlükəlidir.

Türk ordusu sürətli yürüşlə gedib basmılları qabaqlayır və onlar gələnədək onların paytaxtı Beşbalık şəhərini alır. Yorğun və ac basmıllar istirahət etmək arzusu ilə şəhərə gəldikdə gümrəh türk ordusu onları mühasirə edir. Bütün basmıl ordusu əsir düşür.

Bilgə xaqan və Tonyukuk bununla kifayətlənmir. Türk ordusu Cunqariyadan Çinin Qansu əyalətinə keçir və Çin ordusunun arxasındaki bütün vilayətləri talan edib Çin ordusunu ərzaqsız qoyur. Beləliklə, Çin imperiyasının türk dövlətini məhv etmək planı boşça çıxır.

Türk dövlətinin yaranması və inkişaf edib yüksəlməsində Tonyukukun xidmətləri böyükdür. Buna görə də Tonyukuk belə deməkdə haqlıdır.

- İltəris xaqan Müdrik Tonyukuk qazandığı üçün... türk sir xalqı yaşamaqdadır.

KÜL TİGİN

Türk xalqlarının tarixi igid ərlərin, alp ərənlərin tarixidir: Oğuz xaqan, İstəmi xaqan, İltəris xaqan, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Şah İsmayıł Xətai. ...Belə alp ərənlərdən biri di səkkizinci yüzillikdə yaşamış Kül tigindir.

Kül tiginin atası əlli illik Çin əsarətinə qarşı ağır mübarizə aparıb türklərə azadlıq gətirən, türk dövlətçiliyini bərpa edən İltəris xaqan olmuşdur. Kül tigin hələ uşaq olarken 693-cü ildə İltəris xaqan vəfat edir; bu zaman Kül tiginin yeddi yaşı vardı. Kül tigin hələ kiçik yaşlarında igidliklər göstərmmiş, elin-obanın ərən oğlu kimi ad qazanmışdı. Türk elinin hökmədarı Bilgə xaqan kiçik qardaşı Kül tiginin şərəfinə qoymadı. Abidədə yazır: «Atam xaqan vəfat etdikdə Kül tiginin yeddi yaşı vardı. On yaşında Humay tək anam xatunun xoşbəxtliyindən kiçik qardaşım Kül tigin igid adı qazandı». Türk elinin qanununa görə, oğul düşmən basmasa idi, ona igid adı verməzdilər. Kül tigin on altı yaşında artıq türk elinin tanınmış igidlərindən, istedadlı və basılmaz sərkərdələrindən idi, onun adı düşmənləri lərzəyə salırdı. 701-ci ildə Kül tigin Böyük qardaşı Bilgə xaqanla birlikdə nisbətən kiçik bir hərbi dəstənin başında Orta Asiyada yerləşən soğda qəbilələrinin (Soğda dövlətinin) üzərinə hücum edir. Heç kim türklərin qələbəsinə inanmırı. Ancaq Kül tiginin qılıncı sayəsində türklər Çü çayı boyunda yaşayan bütün qəbilələri türk xaqanlığına tabe edir. Kül tigin öz dəstəsi ilə daha irəli gedib bayırkı qəbilələrini də itaət altına alır və soğda qəbilələrinə köməyə gələn Çin qoşunlarını məğlubiyətə uğradır. Çin ordusunun komandanı şahzadə Onqun tutukunu əsir alır. Bu zaman türk ordusunun ön dəstələri Orta Asiyaya hücum edən ərəb ordularının ön dəstələri ilə qarşılaşır. Kül tigin kiçik bir dəstənin başında duraraq ərəblərlə cəsaretlə vuruşur və türk ordusunun intizamlı şəkildə geri çəkilməsini təmin edir: Kül tiginin «on altı yaşında əmim xaqanın elini, qanununu eləcə qazandıq. Altı bağlı (hissəli, qəbiləli, vilayətli) Soğdaya qarşı qoşun çəkdik, onları tabe etdik. Çin sərkərdəsi Onq tutuk əlli

minlik qoşunla gəldi... döyüşdük. Kül tigin piyada hücum etdi. Onqun tutukunu yaraqlı-yasaqlı əli ilə tutdu (yəni, özü şəxsən tutdu), yaraqlı da xaqana təslim etdi. Həmin qoşunu orada məhv etdik», - deyə xaqan yazar.

706-cı ildə türk ordusu Çinin şimal əyalətlərinə hücum edir. Türkler Çin sərkərdəsi Şaça Çjunun (qədim türk abidələrində: Çaça sənün) rəhbərlik etdiyi nizami ordunu darmadağın edir, Çin ordusu üçün hazırlanmış atları sürüb aparır. Minşa ətrafında baş verən bu döyüşdə türk hərbi dəstələrindən birinə Kül tigin sərkərdəlik edirdi. O bu döyüşdə misilsiz qəhrəmanlıqlar göstərir, böyük şöhrət qazanır. Bu zaman onun iyirmi bir yaşı vardi. Bilgə xaqan kiçik qardaşının şücaətini belə təsvir edir: Kül tiginin «iyirmi bir yaşı olanda Çaça sənünlə döyüşdük. O, on ilk dəfə Tadıkin çorin boz atını minib hücum etdi. Həmin at orada öldü. İkinci dəfə İşbara Yamтарın boz atını minib hücum etdi. Həmin at orada öldü. Üçüncü dəfə yəgın Silik bəyin yohərli kəhər atını minib hücum etdi, həmin at orada öldü. Kül tiginin yarağına, zirehli paltarına yüzdən artıq ox dəymışdı: üzünə, başına biri də dəyməmişdi. ...Həmin qoşunu orada məhv etdik». Bu döyüşdə Çin ordusu, Çin qaynaqlarının özünün yazdığını görə, on min əsgər itirmişdi.

709-cu ildə Bilgə xaqanın sərkərdəliyi ilə türk ordusu şimala – qırğız qəbilələri, daha doğrusu, qüdrətli qırğız xaqanlığına qarşı yürüşə çıxır. Hərbi səfərdə iyirmi altı yaşlı Kül tigin də iştirak etdi. Türk ordusu Yenisey çayını sürətlə keçir və Örpən adlanan yerdə əvvəlcə çik, sonra isə az qəbilələrini məglub edir. Lakin qış olduğu, bərk qar yağış bütün keçidləri tutduğu üçün Sayan dağlarını aşib şimala yürüş etmək mümkün olmur, çünki qırğız qəbilələrinin yaşadığı şimal torpaqlarına Sayan dağlarını aşaraq keçmək mümkün olan yeganə yol – Kögmən aşırımı qırğızlar tərəfindən möhkəm qorunurdu. Vəziyyəti düzəltmək üçün qoca və təcrübəli vəzir Tonyukuk orduya komandan, Bilgə xaqan və Kül tigin ona köməkçi təyin edilir. Türk ordusunun qırğız elinə bu qış yürüşü Tonyukuk şərəfinə qoyulmuş abidədə bədii boyalarla təsvir edilmişdir: «Qoşun yürütdüm. – Atlanın, - dedim. Ağ Tərməl çayını keçərək düşərgə saldım. Qoşunu atlara mindirərək qarı sökdüm. Yuxarı, atları yedəkdə tutaraq piyada ağac tutaraq qoşunu dağa qaldırdım. Öndəki döyüşçülər qarı tapdalayıb yol açdı. Kolluq olan təpəni aşdıq, yombalamıb endik. On gecə

yandakı qar uçğunlarını dolanıb getdik. Bələdçi yolu səhv saldığı üçün öldürdü. ...Anı çayı boyu gedək, - dedim. O çay boyu getdik. Qoşunu saymaq üçün atlardan düşürdük. Atları ağaclarla bağladıq. Gecə də, gündüz də getdik. Qırğızları yuxuda ikən basdıq. ...süngü ilə açdıq. Xanın qoşunu toplandı. Döyüşdük. Sancdıq. Xanını öldürdü. Qırğız xalqı xaqana tabe oldu, səcdə etdi. Qayıtdıq». Kül tiginin bu səfərdə göstərdiyi igidliklər Bilgə xaqan tərəfindən Kül tigin şərəfinə qoyulmuş abidədə belə təsvir edilir: Kül tiginin «iyirmi altı yaşı olanda qırğızlara qarşı qoşun çəkdik. Süngü batımı qədər olan qarı dağıdıb, Kögmən ormanını üzüyuxarı yürüyüb qırğız xalqını yuxuda ikən basdıq. Xaqanı ilə Sona ormanında döyüşdük. Kül tigin Bayırkunun ağ ayğırını minib hückum etdi. Üç döyüşünü oxla vurdu, iki döyüşünü təqib edərək qılıncdan keçirdi. Həmin döyüşdə Bayırkunun ağ ayğırının budu sindi. Qırğız xaqanını öldürdü, elini aldıq».

Qırğız səfəri 709-cu ilin sonunda başlamış 710-cu ilin əvvəlində bitir. Güman ki, türk ordusu istirahət etmək üçün ordaya qayıtmadan 710-cu ildə qərbə – türmişlərə qarşı yürüşə çıxır. Qaynaqların yazdığını görə, bù yürüşdə türk ordusuna Bilgə xaqan və Kapağan xaqanın ikinci oğlu İnəl xaqan sərkərdəlik edirdi. Müdrik Tonyukuk isə baş məsləhətçi idi. Bu döyüşdə də Kül tigin qəhrəmanlıq göstərir. Kül tiginin türmiş səfərində göstərdiyi hünər haqqında qardaşı Bilgə xaqan deyir: «Həmin ili türmişlərə qarşı Altun ormanı (yəni, Altay dağları) üzüyuxarı qalxaraq, İrtış çayını keçərək yürüdük. Türgiş xalqını yuxuda ikən basdıq. Türgiş xaqanının qoşunu Bolçuda od kimi, şərab kimi qızaraq gəldi. Döyüşdük. Kül tigin Başqu boz atı minib hückum etdi. Başqu boz at... tuturdu. İki döyüşünü özü əsir aldı. Sonra yenə qoşuna soxulub türgiş xaqanının əyani Az tutuku əli ilə tutdu. Xaqanını orada öldürdü, elini aldıq. Qara türgiş xalqı tamamilə tabe oldu». Türgiş qəbilələrini möglüb etdikdən və onların torpaqlarını türk xaqanlığına qatdıqdan sonra türk dövlətinin qərb sərhədləri, az qala, Aral dənizinə çatır. Bilgə xaqan türmişlərə müharibəni təsvir etdikdən sonra yazır: «İnci çayını keçərək Dəmir qapıya təki qoşun çəkdik». Buradakı İnci çayı indiki Zərəfşan çayı, Dəmir qapı isə indiki Alma-Ata və Daşkənd şəhərləri arasındaki Buzqala keçidiidir. Məhz burada, haradasa Səmərqənd ətrafında türk orduları artıq Orta Asiyaya gəlib çatmış ərəb orduları ilə qarşılaşır. Kül tigin şərəfinə abidədə Bilgə xaqan türmüşlərə vuruşu təsvir etdikdən

və «İnci çayını keçerek Dəmir qapıya təki qoşun çəkdik» söylədikdən sonra yazır: «İgid döyüşülər bizə hücum etmişdi. Belə bir vaxtda peşman olub Kül tigini azaciq döyüşü ilə ayırib göndərdik. Ulu döyük döyüşmüş». Bilgə xaqanın bu sözlərini qaynaqlar belə izah edir: türk qoşunları türqişləri məğlub etdikdən sonra şərq tərəfdən Dəmir qapı keçidinə çatmış, ərəblər isə cənubdan Səmərqəndə yaxınlaşmışdılar. Görünür, türklər ərəblərlə döyüşmək istəməmiş, əsas qüvvələrini geri çəkmiş, Kül tiginin başçılığı ilə kiçik bir dəstəni isə ərəblərin (qədim türklər ərəblərə tezik djeviridilər) üstünə göndərmmişdilər. Kül tigin bu döyüslərdə misilsiz qəhrəmanlıqlar göstərmiş, onun başçılıq etdiyi dəstə ağır tələfatlar versə də türklərin əsas qüvvələrinin ərəblərdən aralanmasını, intizamlı şəkildə geri çəkilməsini təmin edə bilmışdi. Kül tiginin bu şücaətləri o vaxt nəinki türk elində, həm də Orta Asiya, Tibet və Çində böyük söz-söhbətə səbəb olmuşdu. Kül tiginin aryerqard dəstəsi təkcə ərəblərin hücumunun qarşısını almaqla kifayətlənməmiş, eyni zamanda cənuba doğru çəkilən türqişlərlə də döyükə girmiş, habelə Orta Asiyada son Nuşibi bəylərindən biri olan Kuşu Tutukun ordusunu tam məğlub etmişdi. Bilgə xaqan qardaşının bu şücaəti haqqında yazır: Kül tigin «Alp Şalçının ağ atını minib hücum etmiş, qara türqiş xalqını orada öldürmiş, almış. Yenə yürüyüb. ...Kuşu tutuk ilə döyüşmüş, əsgərlərini bütünlükə öldürmiş, evini, dövlətini ...götirdi». O vaxt nəinki bütün türk dünyasında, hətta Çində, Tibetdə, Orta Asiyada, Koreyada (və ola bilsin ki, şərqə hücum edən ərəb ordusunda) iyirmi bir yaşlı Kül tiginə qarşı çıxan ərən tapılmırıldı.

712-ci ildə türk orduları Çinin şimalına hücum edərkən Kül tigin bu döyüslərdə iştirak edə bilmir, çünki o, 711-ci ildən karluk qəbilələri ilə döyüşürdü. Karluklar Kül tiginin ordusuna ciddi müqavimət göstərir. Müharibə 715-ci ilədək davam edir. Bu müharibə haqqında Kül tigin şərəfinə qoyulmuş abidədə oxuyuruq: «Kül tiginin iyirmi yeddi yaşında karluk xalqı azad, sərbəst ikən düşmən oldu. Müqəddəs Tamağ başında döyüşdük. Kül tigin həmin döyüsdə otuz yaşında idi. Alp Şalçının ağ atını minib hücum etdi. İki döyüşünü təqib edərək qılıncdan keçirdi. Karluku öldürdük, aldiq». Qaynaqların yazdığını görə, karluk qəbilələri ilə müharibə 716-ci ildə bitir, karluklar xaqanlıqa tabe olur. Karluklarla müharibədən ordaya qayıdanda Kül tigin az xalqı ilə döyüşməli olur, çünki, Kül tigin abidəsində yazıldığı kimi desək, «az xalqı düşmən oldu. Qara göldə (Monqolustanın

qərbində Totoxaranor gölü) döyüşdük. Kül tigin otuz bir yaşında idi (716-cı il). Alp Şalçının ağ atını minib hücum etdi. Az eltəbərini (az xalqının hökmdarı eltəbər adlanırdı) tutdu. Az xalqı orada yox oldu».

716-cı ildə Kül tigin ordaya qayıtdıqda türk dövləti böhranlı günlər yaşayırıdı: Kapağan xaqanın hakimiyyət tərzindən narazı olan qəbilələr bir-birinin ardınca qiyam qaldırırdı, xaqanlığı vətəndaş müharibəsi bürümüşdü. Bu qiyamların yatırılmasında Kül tiginin göstərdiyi ığidliyi Bilgə xaqan belə təsvir edir: «Əmim xaqan elində qarışqlıq olduqda, xalqın eli əmimə ası olduqda izgil xalqı ilə döyüşdük. Kül tigin Alp Şalçının ağ atını minib hücum etdi. Həmin at orada öldü. Izgil xalqı öldü. Doqquz oğuz xalqı öz xalqım idi. Yer, göy qarışlığı üçün düşmən oldu. Bir ildə beş dəfə döyüşdük. Ən ilk dəfə Toğu şəhərində döyüşdük. Kül tigin Azmanın ağ atını minib hücum etdi, altı döyüşünü qılıncdan keçirdi. Qoşun toqquşmasında yeddinci döyüşünü qılıncıladı. İkinci dəfə Kuşlağakda ediz ilə döyüşdük. Kül tigin Az kəhərini minib, hücum edib bir döyüşünü qılıncdan keçirdi, doqquz döyüşünü mühəsirədə nizədən keçirdi. Ediz xalqı orada məhv oldu. Üçüncü dəfə Bol...nda oğuz ilə döyüşdük. Kül tigin Azmanın ağ atını minib hücum etdi, sancı. Qoşununu qırdıq, evini aldıq. Dördüncü dəfə Çuş başında döyüşdük. Türk xalqı ayağını qaçaraq qoydu, xain olası idi. Öndə gələn qoşununu Kül tigin qovub Tonralardan bir qəbilə, alpağularдан on döyüşünü Tona tiginin dəsnində mühəsirə edib öldürdü. Beşinci dəfə Əzgənti Kadazda oğuz ilə döyüşdük. Kül tigin Az kəhərini minib hücum etdi. Şəhərə girmədi. Həmin qoşunu orada öldürdü. Mağı kurqanda qışlayıb yazda oğuzlara qarşı qoşunla sərhədi keçdi. Kül tiginin evi müdafiə etməyə təyin etdik. Düşmən oğuzlar ordanı basdı. Kül tigin Yetim ağ atı minib doqquz döyüşünü qılıncdan keçirdi, ordanı vermədi». Bilgə xaqanın təsvir etdiyi bu sonuncu iki hadisə 716-cı ildə baş vermişdir. Həmin ilin yazısında doqquz oğuz qəbiləleri qiyam qaldırır. Qardaşı oğlu Kül tiginin şöhrətindən qısqanlıq hissinə düşən Kapağan xaqan bu dəfə orduya özü sərkərdəlik etmək qərarına gəlir, Kül tigini isə kiçik bir dəstə ilə ordada arvad-uşağı qorumaq üçün qoyur. Türklerin əsas qüvvələrinin uzaqlarda – şərqi doqquz oğuzlarla vuruşduğunu eşidən karluklar (Bilgə xaqan onları sadəcə oğuz adlandırır; qaynaqlarda isə onların adı üç oğuz kimi yazılır ki, bu da karluk deməkdir) qisas vaxtının çatdığını

fikirləşib türklərin ordasına hücum edirlər. Lakin Kül tigin misilsiz igidlilik göstərir, bərabər olmayan döyüşdə şəxsən özü doqquz düşmən əsgərini öldürür, ordanı qoruyur. Bu qəbilənin əhəmiyyəti haqqında Bilgə xagan belə deyir: «Anam xatun, başqa analarım, böyük bacılarım, gəlinlərim, xanimlarım – bunca dirilərimiz kəniz olası idiniz, ölüləriniz yurdda, yolda yataraq qalası idiniz. Kül tigin olmasa idi, hamınız oləsi idiniz». Bu, Kül tiginin igidlilikləri, döyüşlərdə göstərdiyi şücaətlər haqqında türk qaynaqlarının verdiyi son məlumatdır.

Kül tigin ordanı qoruduğu vaxt Kapağan xagan da doqquz oğuzları möglub edir. Sonra o, qiyam qaldırılmış bayırku qəbilələrini də Tola çayı sahilindəki döyüşdə möglub edir, lakin geriye – ordaya qayidarkən pusquya düşüb öldürülür.

Kapağan, xagan hələ sağlığında türk törüsünü (qanununu) pozaraq böyük oğlu Bögünü kiçik xan elan etmişdi. Türk törüsünə görə, xaganın vəfat etdikdə kiçik xan hökmədarlıq taxtına çıxırı. Kapağan xaganın öldürülməsi xəberi ordaya çatan kimi Bögü xagan elan edilir. Bundan hiddətlənən Kül tigin ordaya hücum edir, Kapağan xaganın bütün uşaqlarını və yaxın adamlarını qırır. Kapağan xaganın uşaqlarından təkcə oğlu Bəg tigin və Aşidə Mimi adlanan bir nəfərdə ərdə olan on yeddi yaşlı qızı qurtulub Çinə qaçıır.

Kül tiginin əmisi uşaqları ilə heç bir düşmənləyi yox idi. O, türk törüsünə (qanununa) uyğun hərəkət edirdi: Türk törüsünə görə, böyük qardaşdan sonra xaganlıq taxtına ondan kiçik qardaş oturmmalı idi, sonuncu qardaş vəfat etdikdən sonra taxta böyük (birinci) qardaşın böyük oğlu çıxmali idi. Türk törüsünə görə, türk taxtına Kapağan xaqandan sonra İltəris xaganın böyük oğlu Bilgə xagan oturmmalı idi. Kül tigin bu törünü bərpa edir və türk taxt-tacını böyük qardaşı Bilgə xaqana verir. Ancaq Bilgə xagan başa düşürdü ki, Kül tiginin müqayisədə o, taxt-taca layiq deyil, buna görə də taxt-tacı Kül tiginə təklif edir. Ordu və xalq da bunu istəyirdi, çünkü öz igidlilikləri və qəhrəmanlıqları ilə Kül tigin ordunun və xalqın rəğbətini qazanmış, sevimli olmuşdu. Lakin Kül tigin qəti şəkildə türk taxt-tacından imtina edir. Bilgə xaganı taxta çıxarıır. Taxt-tac üçün qardaşına minnətdar olan bilgə xagan Kül tiginin bütün türk ordusunun ali baş komandanı təyin edir. Kül tigin daha on beş il qardaşına sədaqətlə qulluq edir. Biz onun bu on beş ildə göstərdiyi qəhrəmanlıqlar haqqında qaynaqlarda heç bir məlumat rast gəlmirik. Amma əmin olmaq olar ki, onun bu on

beş ildə göstərdiyi qəhrəmanlıqlar əvvəlkilərdən heç də az olmamışdır. Qaynaqların yazdığını görə, Kül tigin fasilesiz döyüşlərdə düşmənin 169 əsgər və sərkərdəsini öldürmişdir.

Kül tigin 47 yaşında hansısa bir döyüşdə aldığı ağır yaradan 731-ci ilin 27 fevralında vəfat etmişdir. Bilgə xaqan öz kiçik qardaşı üçün möhtəşəm bir məqbərə tikdirmiş, abidə ucaltmışdır. Dünya tarixində heç bir xaqan, şah, qeysər, imperator, kral... yaşça və vəzifəcə özündən kiçik olan qardaşı haqqında Bilgə xaqanın Kül tiginin şərəfinə qoyduğu abidədə həkk etdiyi sözlər kimi səmimi söz deməmişdir. Abidənin mətnində xüsusilə bu sözləri oxuyuruq:

«Kiçik qardaşım Kül tigin həlak oldu, özüm qəmləndim. Görər gözüm görməz oldu, özüm qəmləndim. Vurar bileyim vurmaz oldu, özüm qəmləndim. Biler biliyim bilməz oldu, özüm qəmləndim. Taleyi tanrı yazar, insan oğlunun hamısı ölümlü töremiş. Beləcə düşündüm. Gözlərimdən yaş gələr, ürəyimdən güclü sıqtı gələr, yanaraq qəmləndim, möhkəmcə qəmləndim».

BAŞLIQLAR

Ön söz	3
Əfsanəyə oxşar həqiqət	7
Türkülər	24
Jujanlar	25
Türkülər	33
Şərqi türk xaqanlığı	66
Qərbi türk xaqanlığı	93
Türkülər evdə	134
Göytürklər	142
Qədim uyğurlar	200
Xronika	245
Qədim türk xaqanları	259
I. Şərqi türk xaqanları	259
II. Qərbi türk xaqanları	260
III. Uyğur xaqanları	262
Etnonimlər	263
Qədim türk ərənləri	271
Oğuz xaqan	271
Bumin xaqan	277
İstəmi xaqan	282
İltəris xaqan	287
Kapağan xaqan	293
Bilgə xaqan	298
Müdrik Tonyukuk	305
Kül tigin	312

Yiğilmağa verilmiş 07.07. 2003.
Çapa imzalanmış: 07.11.2003.
Kağız həcmi: 60x84 1/16
Ümumi həcmi: 20 ç.v.
Sayı: 200 nüsxə
Ofset çap üsulu.
Sifariş nömrəsi: 604
Sorbst qiyamətko
Kitab, "Nurlan" noşriyyat-poliqrafiya
müəssisəsində hazır diapozyitlərdən çap olunmuşdur.
Müəssisenin direktoru: N.B.Məmmədli.
Ünvan: Bakı 64, İçəri Şəhər, 3-cü Məqomayev 8/4.
Tel.: 97-16-32; 27-44-61; 8-50-311-41-89.